

EDUNYA ÖDDEMIYATI

L.N.TOLSTOY

HARB VƏ SÜLH


1162  
TZL

LEV NIKOLAYEVİC TOLSTOY

HƏRB  
VƏ  
SÜLH

DÖRD CİLDDƏ

II CILD



"ŞƏRQ-QƏRB"  
BAKİ-2006

*Bu kitab "L.N.Tolstoy. Hərb və sülh. Dörd cilddə, II cild"  
(Bakı, Azərnəşr, 1950) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır*

Rus dilindən tərcümə edəni:

**Beydulla Musayev**

Azərbaycan Respublikasının Prezidenti  
**İLHAM ƏLİYEVİN**

**"Azərbaycan dilində latin qrafikası  
ilə kütləvi nəşrlərin həyatına  
keçirilməsi haqqında"**

12 yanvar 2004-cü il tarixli sərəncamı  
ilə nəşr olunur və ölkə kitabxanalarına  
hədiyyə edilir

891.7/33-dc22

AZE

**Lev Nikolayeviç Tolstoy. Hərb və sülh. Dörd cilddə. II cild.** Bakı,  
"Şərq-Qərb", 2006, 392 səh.

**ISBN10 9952-34-128-8**

**ISBN13 978-9952-34-128-7**

© "ŞƏRQ-QƏRB", 2006

# HƏRB VƏ SÜLH



İKİNCİ CILD

## BİRİNCİ HİSSƏ

### I

1806-cı ilin əvvəllərində Nikolay Rostov məzuniyyətə çıxdı. Denisov da evinə, Voronejə gedirdi; Rostov onu özü ilə bərabər Moskvaya gəlməyə və evlərində qalmağa razi saldı. Moskvaya bir stansiya qalmış Denisov bir yoldaşına rast gəlib, onunla üç şüşə şrab içdi; indi də Moskvaya yaxınlaşan zaman yolların çala-çuxur olmasına baxmayaraq, kirşənin içinde, Rostovun böyründə yuxuya gedib oyanmırıldı; Rostovun isə Moskvaya yaxınlaşdıqca sebri daha da tükənirdi.

Şəhər hüdudundakı qarovalxanada məzuniyyətə geldiklərini qeyd etdirib, şəhərə girdikdən sonra Rostov: "Tezmi çatacağıq? Tezmi çatacağıq? Ah, bu küçələr, dükənlər, kalaclar, fənərlər, arabacılar zəhləmi tökdü!" – deyə düşündürdü.

O, kirşənin hərəkətini sürətləndirmək istəyirmiş kimi bütün vücudunu irəliyə verərək dedi:

– Denisov, çatdıq! Yatır ki!

Denisovdan səs çıxmadı.

– Bax, bu da arabacı Zaxar dayanan tin; Zaxar özü də burdadır; atı da həmin atdır. Bax, bu da şəkərçöreyi aldığımız dükən. Tezmi çatacağıq? Hə!

Sürücü:

– Hansı evə gedəcəyik? – deyə soruşdu.

– Görmürsənmi, o axırıncı böyük eve! O, bizim evimizdir, – deyə Rostov cavab verdi; – o, bizim evimizdir!

– Denisov! Denisov! Bu saat çatırıq.

Denisov başını qaldırıb öskürdü və heç bir söz demədi.

– Dmitri, – deyə Rostov qozlada oturan xidmətçini səslədi, – o işiq bizzənmi gəlir?

– Bəli, atanın kabinetindən gelir.

– Hələ yatmayıblar? Hə? Necə bilirsən? – Sonra əlini təzə bığlarına çekib əlavə etdi: – Mənə bax, yadından çıxmasın, tez mənim üçün yeni bir venqərka tap! – Hə, sür görək, – deyə çığırdı və yenə də başını aşağı salıb yatan Denisovu çağırdı: – Vasya, bir oyansana!

Rostov kapılarına üç ev qalmış:

— Sür görək də, al üç manat da araq pulu! — deyə bağırdı. Ona elə golirdi ki, atlar yerində tərpənmir. Nəhayət, kirşə sağa tərəf döndü; Rostov başı üzərində suvağı tökülmüş tanış karnizi, eyvanı, səki direyiğini gördü. Kirşə dayanmamış düdü və dəhlizə yürüdü. Ev gələn adamla heç bir əlaqəsi yoxmuş kimi sakit və qəmlı bir halda dayanmışdı. Dəhlizdə heç kəs yox idi. “İlahi! Hami salamatdırımı?” — deyə Rostov düşündü, bir dəqiqə sakitcə dayandı, sonra dəhlizlər və eyilmış tanış pillələrlə yuxarı qaçmağa başladı. Qapının dəstəyi eynilə durdurdu; onun kirli olmasından qrafinya həmişə şikayət edər və açıqlanardı: həmin qapı yenə də asanlıqla açılırdı. İçəridə bir şam yanırı.

Qoca Mixaylo böyük sandığın üstündə yatmışdı. Yol nökeri Prokofi oturub parça qirağından laptı toxuyurdu. O elə güclü bir adamdı ki, kareti dal tərəfindən tutub qaldırırdı. Prokofi açılan qapıya baxdı, laqeyd, yuxulu üzü birdən sevincli və həyəcanlı bir ifadə aldı.

— İlahi! Cavan qraf! — deyə öz gənc ağasını tanıyb çığırdı. — Nə əcəb? Əzizim! — Prokofi həyəcandan titreyərək qonaq otağının qapısına tərəf cumdu; yəqin ki, o, xəbərə gedirdi, lakin birdən fikrini dəyişmiş kimi geri döndü və gənc ağasını qucaqlayaraq başını onun çiyninə qoydu.

Rostov əlini ondan xilas etməyə çalışaraq soruşdu:

— Salamatırlar mı?

— Allaha şükür! Hami salamatdır, Allaha şükür! İndicə yemək yedilər. Zati-aliləri, qoy bir doyunca üzünüzə baxım!

— Lap salamatlıqdır!

— Allaha şükür, Allaha şükür!

Rostov Denisovu tamamilə yaddan çıxarıb, gəlmişindən heç kəsi xəbərdar etmək istəməyərək, xəz paltosunu çiynindən atdı və ayaq barmaqları ucunda böyük, qaranlıq salona getdi. Hər şey olduğu kimi idi! Həmin Lomber masaları, həmin örtüklü çılçıraq. Amma, deyəsən, gənc qrafi görən olmuşdu: o, qonaq otağına çatmamış yan qapıdan kim isə bir firtina kimi sürətlə çıxbı onu qucaqladı və öpməyə başladı. İkinci və üçüncü qapıdan da adamlar çıxbı onu qucaqladılar; qucaqladılar, öpdülər, çığırdılar, sevincdən göz yaşı tökdülər. O, bu adamlardan hansının atası, hansının Nataşa, Petya olduğunu ayıra bilmədi. Hamisi eyni zamanda çığırır, danışır və onu öpürdü. Onun bildiyi bir şey vardısa, o da anasının burada olmaması idi.

— Heç xəbərim olmayıb... Nikoluşka... əzizim!

— Bax, gəldi... bizim... mənim... əzizim Kolyam... Dəyişib! Şam yoxdurmu! Çay hazırlayıb!

— Məni öpsənə!

— Əzizim, bəs məni!

Sonya, Nataşa, Petya, Anna Mixaylovna, Vera, qoca qraf onu qucaqlayır; xidmətçilər, xidmətçi qadınlar otaqlara doluşaraq danışır, heyrət və sevinclərini bildirildilər.

Petya onun qıçlarından sallanaraq çığırı:

— Bəs məni!

Nataşa Nikolay öz tərəfinə çəkib üzünün hər yerini öpdükdən sonra geri çekildi, onun verqerkasının ətəyindən yapışaraq keçi kimi bir yerdə atılıb düşməyə, zil səsle çığırmağa başladı.

Nikolaya hər tərəfdən sevinc yaşları ilə parlayan, mehriban göz-lər baxırdı: o, hər tərəfdə öpüş axtaran dodaqlar göründü.

Qıpqırmızı Sonya da onun əlindən tutmuşdu; sevincə onun göz-lərinə baxaraq gülümseyirdi: çoxdəndi o, bu gözlərin intizarını çəkirdi. Sonyanın yaşı on altıni keçmişdi; o, çox gözəldi, xüsusən indi, bu məs'ud və şən dəqiqədə o daha gözəl görünürdü. O, gözlərini çəkmədən, gülümseyərək və nəfəsinə qisaraq Nikolaya baxırdı. Nikolay da təşəkkür ifadə edən bir nəzərlə ona baxdı; lakin o hələ də başqa birisini gözləyir və axtarırı: qoca qrafinya hələ gəlib çıxmamışdı. Birdən qapıda ayaq səsləri eşidildi. Bu ayaq səsləri çox sürətlidi, anasının ola bilməzdı.

Amma gələn anası idi; onun əynində Nikolay burada olmadığı zaman tikilmiş, hələ onun tanımıdlığı təzə bir paltar vardi. O birilər Nikolaydan əl çəkdilər; Nikolay anasına tərəf yürüdü; onlar bir-birini qucaqladılar; qadın üzünü oğlunun verqerkasının soyuq qaytanına sixır, başını qaldıra bilmirdi. Denisov sezilmədən otağa girib dayanmışdı və oradakılara baxaraq gözlərini silirdi.

Qraf sual edici bir nəzərlə ona baxırdı; Denisov özünü ona təqdim etdi:

— Vasili Denisov, oğlunuzun dostu.

Qraf onu qucaqlayıb öpdü.

— Xoş gəlmisiniz! Bilirom, bilirom, — dedi: — Nikoluşka yazmışdı... Nataşa, Vera, bax, Denisov budur!

Eyni məsud və nəşəli üzər Denisovala çevrildi, onu araya aldılar. Nataşa sevindiyindən özünü itirərkən:

— Özizim Denisov! — deyə çığırdı. Denisovun üstünə atıldı, onu qucaqlayıb öpdü. Nataşanın bu hərəkətinə hamı təəccüb etdi. Denisov da qızardı, gülümseyərək Nataşanın əlini öpdü.

Denisovu, onun üçün hazırlanmış otağa apardılar; bütün ailə isə istirahət otağında Nikoluşkanın başına yiğişdi.

Qoca qrafının Nikolayın yanında oturub əlini buraxmir və tez-tez onun əlini öpürdü; o biriləri isə Nikolayın başına yiğışib onun hər bir hərəkətini, sözünü və baxışını diqqətle izleyir, sevinc və məhəbbət dolu gözlərini ondan çəkmirdilər. Qardaşla bacı mübahisə edir, Nikolaya daha yaxın oturmaq üçün bir-birinin yerini tutur, ona çay, dəsmal və qəlyan gətirmək üstündə dalaşırıldılар.

Göstərilən bu məhbəbətə qarşı Rostov xoşbəxt idi; lakin görünüşün ilk dəqiqliyi o qədər bəxtiyar idi ki, indiki səadət ona az göründü, o daha nə isə gözləyirdi.

Nikolayla Denisov səhər saat ona qədər yatdılar.

O biri otaqda qılınclar, çantalar, ağızı açıq çamadanlar, palçıqlı çəkmələr atılıb qalmışdı. İki cüt təmizlənmış mahmızlı çəkmə yenicə gətirilib divarın dibinə qoyulmuşdu. Nökərlər əlüzyuyan, üz qırxməq üçün su və təmiz paltar getirmişdilər. Otaqdan tütün və kişi qoxusu galıldı.

Vaska Denisovun xırıltılı səsi eşidildi:

— Ey, Qrişka, çubuq gətir! Rostov, qalx!

Rostov gözlərini ova-ova pırtdaşiq saçlı başını isti yastıqdan qaldırdı.

— Nə olub, gedcirmi?

— Geddir, saat ondur, — deyə Nataşanın səsi gəldi və qonşu otaqdan kraxmali paltarların xişlətisi, piçaltı və qız qəhqəhesi eşidildi; azacıq açılmış qapı arasından anı olaraq mavi bir şey, lentlər, qara saçlar, gülər üzlər göründü. Nataşa, Sonya və Petya Nikolayla Denisovun yataqdan qalxıb-qalxmadiğını bilmək üçün gəlmışdilər.

Qapı ağızından yeno də Nataşanın səsi eşidildi:

— Nikolinka, qalx!

— Bu saat!

Bu zaman Petya qılıncları görüb götürdü və uşaqların öz igid, böyük qardaşlarını görərkən hiss etdikləri bir sevinc duyaraq və bacıları üçün çılpaq kişiləri görməyin yaxşı olmadığını unudaraq qapını açdı.

— Bu sənin qılıncındır? — deyə bağırdı.

Qızlar geriye çekildilər. Denisov diksinmiş halda yoldaşına baxaraq tüklü ayaqlarını yorğanın altında gizlətdi, Petya içəri girdikdən sonra qapı örtüldü. Qapının arxasında qəhqəhə səsi eşidildi.

Nataşa:

— Nikolinka, xalatda çıx, — deyirdi.

Petya qardaşından soruşdu:

— Bu sənin qılıncındır? — Sonra ehtiramla bıgli, qara Denisova müraciət etdi: — Yoxsa sizinkidir?

Rostov tələsilik ayaqqabısını və xalatını geyib çıxdı. Nataşa onun mahmızlı çəkməsinin bir tayını geymişdi, o birisini də geymək üzrə idi. Sonya fırlanır və paltarını üfürdərək oturmaq isteyirdi ki, Rostovu gördü. Hər iki qız bir cüra yeni mavi paltar geymişdi; hər ikisi cavan, qırmızı yanaqlı və şən idi. Sonya qaçıb getdi. Nataşa isə qardaşının qoluna girərək onu istirahət otağına çökdə, səhbətə başladılar. Yalnız onları maraqlandıran minlərcə xırda-xırım şeylər haqqında bir-birinə sual verirdilər; lakin nə onların sualları qurtarır, nə də suallara cavab verməyə macal tapırdılar. Nataşa qardaşının hər sözünə və özünün dediyi hər sözə gülürdü; o danışdıqları sözün gülməli olması üçün deyil, bəlkə gülməklə ifadə edilən sevincini saxlaya bilmədiyi üçün gülürdü.

Qardaşının hər sözünə:

— Bax, nə yaxşıdır, lap gözəldir! — deyirdi.

Rostov sevginin isti şüaları altında il yarımdan bəri ilk dəfə olaraq üzündə uşaqcasına bir təbəssüm oynadığını hiss etdi; evdən gedikdən sonra o, bir dəfə də olsun belə gülümseməmişdi.

Nataşa:

— Mənə bax, indi sən lap kişi olmusan! Mən çox şadam ki, sən mənim qardaşımsın, — dedi və qardaşının biğralıma toxundu. — Mən bilmək istəyirəm: kişilər necə olur? Bizim kimi olurlar? Yox?

Rostov soruşdu:

— Sonya nə üçün qaçıdı?

— Bu uzun məsələdir! Sən onunla necə danışacaqsan? Ona “sən” deyəcəksən, yoxsa “siz”?

— Hansı olsa, — deyə Rostov cavab verdi.

— Sən Allah ona “siz” de. Səbəbinə sonra sənə deyərəm.

— Niye axı sonra?

— İstəyirsən indi deyim. Sən bilirsin ki, Sonya mənim dostumdur, elə dostumdur ki, mən onun üçün qolumu belə yandırıram. Bax?

Nataşa kisəyi paltarının qolunu çirmədi, uzun, arıq, incə qolunda, çıynindən aşağı, dirsəyindən xeyli yuxarı (ziyafət paltarlarında da örtülü qalan bir yerde) qırmızı bir ləkə göstərdi.

— Məhəbbətimi ona sübut etmək üçün qolunu yandırmışam. Xətkəşə odda qızdırıb bura basdım.

Keçmiş dərs otağında, divan üzərində, əlində balış Nataşanın maraq və həyəcanla dolu gözlərinə baxan Rostov yenə də özünü əvvəlki uşaqlıq aləmində hiss etdi; bu aləmin ondan başqa heç kəs üçün bir əhəmiyyəti yox idi; lakin bu aləm ona ömründə hiss etmədiyi dadlı bir həzz verirdi; öz məhəbbətini sübut etmək üçün Nataşanın xətkəş ilə öz qolunu yandırması da indi ona faydasız görünmədi; o, bunu başa düşür və buna təəccüb etmirdi.

— Nə olsun? Elə bu?

— Elə dostuq, elə dostuq ki! Bu nədir, xətkəş boş şeydir, biz həmislik dostuq. O, birisini sevdimi, həmişəliyə sevir; mən isə bacarıram, dərhal unuduram.

— Yaxşı, nə olsun ki?

— O olsun ki, o, məni də sevir, səni də.

Nataşa birdən qızardı.

— Gedərkən yadindadırı... O deyirdi ki, sən hamısını unut... O deyirdi ki, mən onu həmişə sevəcəyəm, amma qoy o, azad qalsın. Doğrudan da, bu gözəl şey deyilmə? Alicənablıq deyilmə? Hə, hə? Lap alicənablıqdır! Hə? — deyə Nataşa elə ciddiyət və həyəcanla soruşdurdu ki, elə bil indi dediyi bu sözləri o, bir zaman ağlaya-ağlaya söyləmişdi.

Rostov düşündü.

— Mən heç də sözümü geri götürmürəm, — dedi. — Bir də Sonya o qədər gözəldir ki, hansı axmaq səadətinə göz yumar?

Nataşa:

— Yox, yox, — deyə çıçırdı. — Biz bu barədə onunla danışmışıq. Biz bilirik ki, sən belə deyəcəksən. Amma belə olmaz. Bilirsənmi, sən belə deyəndə elə çıxır ki, sən söz vermisən, indi geri götürə bilmirsin, elə çıxır ki, guya o, bunu qəsdən demişdir. Elə çıxır ki, sən onunla güclə evlənirsən, belə olmaz.

Rostov bütün bu şəylərin onlar tərəfindən çox gözəl düşünüldüyüünü gördü. Sonya öz gözəlliyi ilə dünən də onu heyrətə salmışdı. Bu gün də onu öteri görərkən o, Rostova daha qəşəng görünmüdü. Sonya on altı yaşında, çox gözəl bir qızdı, ehtimal ki, Rostovu ehtirasla sevirdi (o, buna bir dəqiqə belə şübhə etmirdi). İndi nə üçün

onu sevməsin, onunla evlənməsin? Lakin... İndi o qədər başqa sevinc-lər və məşğələlər vardı ki! "Hə, bunu onlar yox yaxşı düşünmüşlər: azad qalmalıdır".

— Yaxşı da, sonra danışarıq. Sən məni çox sevindirdin! — Sonra əlavə etdi: — Bəs sən Borisə xəyanət etməmisən?

Nataşa gülərək ucadan dedi:

— Söz danışın da! Nə onu düşünürəm, nə də bir başqasını, heç kəsi tanımaq belə istəmirəm.

— Yox a! Bəs nə edəcəksən?

— Mən? — deyə Nataşa təkrar soruşdu və xoş bir təbəssüm üzünü işqlandırdı. — Sən Düportu görmüsənmi?

— Yox.

— Məşhur rəqqas Duportu görməmisənmi? Elə isə başa düşməz-sən. Men bax belə olmaq istəyirəm.

Nataşa rəqs edirmiş kimi əllərlə yubkasını tutdu, bir neçə addım geriyə çəkildi, döndü, ayaq atdı, ayağını ayağına vurdu və barmağının lap ucunda qalxaraq bir neçə addım getdi.

— Bax, duraram? Bax! — Lakin barmaqları üzərində dura bildədi. — Bax, mən belə olmaq istəyirəm! Heç vaxt heç kəsə ərə getməyəcəyəm, rəqqaslıyə gedəcəyəm. Ancaq sən bunu heç kəsə demo.

Rostov elə ucadan və nəşə ilə güldü ki, Denisovun öz otağında ona paxılılığı tutdu, Nataşa da özünü saxlaya bilmədi: ona qoşulub qəhqəhə ilə güldü.

Nataşa yenə təkrar etdi:

— Bu yaxşı deyilmə?

— Demək, daha Borisə ərə getmək istəmirsən?

Nataşa hırslındı:

— Heç kəsə ərə getmək istəmirəm. Onu görsəm, özünə də deyərəm.

— Bəs belə!

Nataşa hələ də danışındı:

— Hə, bunlar əhəmiyyətsiz şeydir. De görüm: Denisov yaxşı adamdır?

— Yaxşı adamdır.

— Di, sağ ol, geyin. Denisov qorxunc adamdır?

Nikolas soruşdu:

— Qorxunc niyə olur? Yox, Vaska gözəl oğlandır.

— Sən ona Vaska deyirsən?.. Qəribə işdir.

— O, çox yaxşı adamdır?

— Çox yaxşı adamdır.

— Yaxşı, tez çay içməyə gel. Onu da getir.

Nataşa gülümseyərək ayaq barmaqları üstündə rəqqasə kimi otaqdan çıxdı, lakin o, on beş yaşında xoşbəxt bir qız kimi gülümseyirdi. Rostov qonaq otağında da Sonyaya rast gəlib qızardı. Onunla necə rəftar edəcəyini bilmədi. Dünən ilk görüş sevinci anlarında onlar öpüşmədülər, lakin indi hiss edirdilər ki, belə etməmək lazımdır. Rostov hamının – anasının da, bacısının da ona təəccübə baxdığını hiss etmişdi; onlar Nikolayın Sonya ilə necə rəftar edəcəyini gözləyirdilər. O, Sonyanın əlini öpdü və ona "siz" deyə müraciət etdi. Lakin onların gözleri bir-birinə təsadüf edərkən, bir-birinə "sən" dedi və baxışları bir-birilə zərif-zərif öpüşdü. Rostovun verdiyi vədi Nataşa vasitəsilə təkrar ona xatırlatdığı üçün Sonya öz baxışları ilə ondan əvvəl edilməsini rica edib, onun məhəbbətinə qarşı təşəkkür etdi. Rostov da öz nəzərlərile, azadlıq təklifi üçün Sonyaya təşəkkür etdi və bu baxışları ilə sanki: mən həmişə səni sevəcəyəm, cüntki səni sevməmək olmaz, – dedi.

Vera hamının süküt etdiyi anda fürsət taparaq dedi:

— Amma çox qəribədir: bu dəfə Sonya ilə Nikolinka bir-birinə "siz" deyərək yad adamlar kimi görüşdülər.

Veranın bu sözü də başqa sözləri kimi doğru idi; lakin onun bu sözündən də hamı pərtləşdi; yalnız Sonya, Nikolay və Nataşa deyil, hətta oğlunun Sonyaya qarşı məhəbbətindən qorxan qoca qrafını da bir qız kimi qızardı. Sonyanın məhəbbəti oğlunu dövlətlə bir qız almaqdan məhrum edə bilərdi. Denisov yeni mundirdə, etirənmiş və saçlarını yağılmış halda, döyüşlərdə olduğu kimi sıq bir görkəmdə qonaq otağına gəldi. Rostov buna təəccüb etdi; Denisov xanımlar və ağalarla elə nəzakətlə rəftar edirdi ki, Rostov bunu ondan heç bir zaman gözləməzdı.

## II

Nikolay Rostov ordudan Moskvaya qayıtdıqdan sonra ev adamları tərəfinjən ən yaxşı bir oğul, bir qəhrəman və sevimli Nikoluşka kimi, qohumları tərəfindən – əziz, xoş əxlaq və möhtərəm bir gənc kimi, tanışları tərəfindən də gözəl bir qusar zabiti, əvvəl bir rəqqas və Moskvanın ən yaxşı nişanlılarından birisi kimi qəbul edilmişdi.

Bütün Moskva Rostovgilin tanışı idi. Bütün əmlakını girov qoyduğundan qoca qrafın bu il kifayət qədər pulu vardı; Nikoluşka da özü

üçün yaxşı bir at, hələ Moskvada heç kəsde olmayan ən yeni modalı dar şalvar, iti burunlu və kiçicik gümüş mahmızlı çəkmə tədrük edib vaxtnı xoş keçirirdi. Rostov evə qayıtdıqdan sonra, bir zaman özünü köhnə uşaqlıq həyatı ilə müqayisə etməkdən xoş bir hiss duyurdu. Ona elə gelirdi ki, çox böyükmiş və kişiləşmişdir. Şəriət dərsi imtahanında kəsilerek dərd çekməsini, faytona minmək üçün Qavrıldan borc pul almasını, Sonya ilə gizli öpüşməsini o, uşaqlıq hərəkəti kimi xatırlayırdı; indi isə bundan o, çox-çox uzaqda idi. İndi o, gümüş mentikli, Georgi nişanlı bir qusar zabiti idi, məşhur, yaşlı və hörmətli ovçularla birlikdə çapışmaq üçün öz yorğanını yarışa hazırlayırdı. Bulvarda tanış bir xanımı vardi, axşamlar onun yanına gedirdi. Arxavrovgilin ziyafetində mazurkaya dirijorluq edir, feldmarşal Kamenski ilə mühabirədən danışır, ingilis klubuna gedir və Denisovun tanış etdiyi qırıq yaşı bir polkovnikle "sən" deyə söhbət edirdi.

Padşaha məhəbbəti Moskvada bir qədər zəifləmişdi, cüntki bu müddətdə onu görməmişdi. Lakin çox vaxt padşahdan və ona qarşı olan məhəbbətindən danışarkən hiss etdirirdi ki, o, hələ duydugunun hamısını söylemir, onun padşaha qarşı hissində elə cəhətlər vardır ki, onu hamı anlaya bilməz. O zamanlar Moskvada imperator Aleksandr Pavloviçə "insan qiyafəli mələk" adı verilmişdi, Rostov da imperatora olan bu hörmətə bütün qəlbələ şərıkdi.

Moskvada qaldığı bu qısa müddətdə o, Sonyaya yaxınlaşmadı, əksinə, ondan uzaqlaşdı. Sonya çox gözəldi, sevimli idi və ehtimal ki, onu ehtirasla sevirdi, lakin Nikolay gəncliyin elə bir çağında idi ki, bu zaman insan görecəyi işlərin çoxluğundan sevgi ilə məşğul olmağa vaxt qalmadığını zənn edir və bir çox başqa işlərə lazım olan azadlığını hifz etmək üçün əl-qolunu bağlamaqdan qorxur. Bu dəfə Moskvaya gelişində Sonyanı düşünərkən o, öz-özüne belə deyirdi: "Eh! Beleləri hələ çox olacaq və haralarda isə hələ tanımadığım bir çoxları var. Hələ vaxt çoxdur, istədiyim zaman sevgi ilə məşğul olaram, indi isə buna vaxt yoxdur". Bir də qadın cəmiyyətində o, öz kişiliyinə əksiklik götəren bir şey görürdü. O, ziyafətlərə və qadın cəmiyyətinə gedərkən, istəməyərək dən gəldiyini qəsdən hiss etdirərdi. Cıdra çıxməq, ingilis klubuna getmək, Denisovla keflənmək, oraya getmək isə başqa iş idi: bu işlər deliqanlı bir qusara yaraşan işlərdi.

Martin əvvəllərində qoca qraf İlya Andreyeviç Rostov knyaz Baqratiounun şərəfinə ingilis klubunda nahar verməklə məşğul oldu.

Qraf eynində xalat salonda gözir, knyaz Baqratıonun naharı üçün hazırlanacaq qulancar, ter xiyar, çiyolək, dana əti və balıq haqqında klubun təsərrüfat müdürüne və ingilis klubunun baş aşpazı məşhur Feoktistə əmrlər verirdi. Klub təsis edildiyi gündən qraf onun üzvü və başçısı idi. Gen-bolcasına və səxavətlə ziyafət vermək, xüsusiylə, lazımlıydı zaman ziyafət üçün öz cibindən pul xərcəlmək işində qraf nadir bir adam idi, buna görə də knyaz Baqratıonun şərifinə verilecək ziyafətin təşkilini ona tapşırılmışdı. Klubun aşpazı və təsərrüfat müdürü sevincə qrafin əmrlərini dinləyirdi, çünki bir neçə minə tamam olacaq bu nəhardan yalnız onun sayesində bolca pul mənimseyə bilərdilər.

— Yادından çıxmasın, pipikləri, pipikləri buza qoy, bildinmi?

Aşpaz soruşdu:

— Demek üç cürə soyuq yemək olacaq?

Qraf düşündü:

— Az olmaz, üç... mayonez – bu bir, – deyə qraf barmağını yumdu.

Təsərrüfat müdürü dedi:

— Buyurursunuz ki, çökə balıqlarının irisi alaq?

— Nə etməli, aşağı verməsələr də al. Ah, lap yadımdan çıxmışdı. Axı süfrəyə bir şey də lazımdır. Az qala unutmuşdum, – deyə başını tutdu. – Bas çiçeyi kim getirəcək? Mitinka! Ay Mitinka! – Səsə golən işlər müdürüne döndü: – Tez şəhər kənarına çap, Mitinka, tez şəhər kənarına çap, bağban Maksimkaya de ki, bu saat biyar düzəltsin. De ki, bütün oranjereyanı keçəyə bürüyüb buraya gətirsin. Cüməyə qədər burada iki yüz dibçək hazır olsun.

Qraf daha bir çox əmrlər verdikdən sonra istirahət etmək üçün qrafinişkanın yanına getdi, lakin yenə lazımlı bir şey xatırlayıb geri qayıtdı, aşpazı və təsərrüfat müdürüni çağırıdı, yenə də əmrlər verməyə başladı. Qapı arxasından yüngül kişi addımları, mahmız səsləri eşidildi və gözəl, qırmızıyanaq, bigləri qaralan gənc qraf içəri girdi; onun sakit Moskva həyatında istirahət etdiyi və nazlanmış olduğu görünürdü.

Qoca qraf oğlundan utanmış kimi gülümsəyərək:

— Ah, oğlum! Lap başım gicəlir, – dedi. – Heç olmasa, sən mənə kömək edəydin! Müğənni tapmaq lazımdır. Musiqiçilər var, qaraçıları da çağırıqmı? Sizin hərbicişələr bunu çox sevirlər.

Oğlu gülümsəyərək:

— Vallah, atacan, mənə elə gelir ki, knyaz Baqratıon Şenqriben vuruşuna hazırlaşarkən sizin indi çalışığınızdan daha az çalışmışdır, – dedi.

Qoca qraf özünü hiddətlənmiş kimi göstərdi.

— Bir gör nə danışırsan!

Qraf ağıllı və hörmətkar bir üzələ ata və oğlu seyr edən aşpaza müraciət etdi:

— Ay Feoktist, bu cavanları görürsənmi? Qocalara güllürler.

— Əlbəttə, zati-aliləri, onlar ancaq yaxşı yemək isteyirlər, ancaq bunu hazırlamağa və süfrə düzəltməyə heç yaxın da durmurlar.

— Hə, hə, – deyə qraf çığırdı və sevinərək oğlunun hər iki elindən tutdu: — Lap yaxşıca elimə düşmüsən! Bu saat iki atlı kirşəni götür, get Bezuxovun yanına, de ki, qraf İlya Andreyeviç göndərib, sizdən çiyəlek və təzə ananas istəyir. Başqa heç bir yerdən tapa bilməzsən. Özü olmasa, gir knyaz qızlarına de, oradan da, bura bax, sür Razqulyaya, arabacı İpatka tanıyor, orada qaraçı İlyuşkanı tap, qraf Orlovgildə oynayan qaraçını, yadındadırı, ağ kazak arxalığı geymişdi, onu çək getir yanına.

Nikolay gülərək:

— Onu qaraçı qadınlarla birlikdəmi buraya getirim?

— Yox, yox!..

Bu halda Anna Mixaylovna səssizcə otağa girdi; onun işgüzar, qayğılı, eyni zamanda, həmişə olduğu kimi, xristianasına həlim bir görünüşü vardi. Qrafiniya hər gün onu xalatda görəsə də, qraf yenə də ondan utanır və xalatda göründüyü üçün Anna Mixaylovnanın üzr isteyirdi.


Anna Mixaylovna məsumca gözlərini yumaraq:

— Eyb etməz, qraf, əzizim, – dedi. – Bezuxovun da yanına mən gedərəm. Cavan Bezuxov golmuşdır, indi onun oranjereyasından hər şey tədarük edə bilərik. Mən onsu da onu görməliyəm. O, Borisdən mənə məktub göndərmişdir. Şükür Allaha ki, indi Borya qərargahdadır.

Anna Mixaylovna vəzifənin bir hissəsini öz üzərinə götürdüyü üçün qraf sevindi və onun üçün kiçik karetinin qoşulmasını əmr etdi.

— Siz Bezuxova deyin ki, gəlsin. Mən onu siyahıya daxil edərəm. O, arvadı iləmi gələcək? – deyə qraf soruşdu.

Anna Mixaylovna gözlerini süzdü və onun üzündə dərin bir kədər göründü:



— Ah, əzizim, o, çox bədbəxtdir. Eşitdiklərimiz doğrudursa bu ləp dəhsətdir. Onun səadətinə sevinərən belə bir iş heç ağlımiza gələrdimi! Gənc Bezuxov yüksək, ilahi bir qəlbə malikdir! Belə, onun halına qəlbən acıyıram, əlimdən gəldiyi qədər ona təsəlli verməyə çalışacağam.

— Axi, ne olmuşdur? — deyə böyük və kiçik Rostov soruşdu.

Anna Mixaylovna dərindən bir ah çəkdi.

O, sirlə bir piçilti ilə:

— Deyirlər ki, Marya İvanovnanın oğlu Doloxov Eleni ləp biabır etmişdir. Pyer onu Peterburqda öz evinə götürdü, adam içine çıxardı, o isə gör nə etdi.. Elen bura gəlmış, o dəcəl də ardınca düşmüştür.

— Anna Mixaylovna bu sözləri deyərkən, Pyerə qarşı hüsn-rəğbətini ifade etmək arzusu ilə, narazı bir tələffüzle və yüngül bir təbəssümə dəcəl adı verdiyi Doloxova qarşı hüsn-rəğbətini izhar etdi: — Deyirlər ki, Pyeri dərd əldən salmışdır.

— Hər halda ona deyin ki, klubə gəlsin, dərdi dağılar. Böyük ziya-fət olacaq.

Ertesi gün, mart ayının 3-də gündüz saat ikide ingilis klubunun 250 nəfər üzvü və 50 nəfər qonaq əziz qonaq və Avstriya səferinin qəhrəmanı knyaz Baqratiounu nahara gözləyirdi. Austerlits döyüşü haqqında ilk xəbərləri alarkən Moskva heyət içinde qaldı. O zaman ruslar qalibiyətə o qədər alışmışdır ki, məğlubiyyət xəberini eşidəndə bəziləri bu xəbərə heç inanmamışdı, bəziləri də bu qəribə hadisəni fəvqəladə səbəblərlə izah etməyə çalışırdı. Ən məşhur və nüfuzlu adamların toplandığı ingilis klubunda, dekabr ayında bu xəbər alındıqda müharibədən və son döyüşdən heç bir şey danışmadılar, sanki hamı bu barədə susmağa söz vermişdi. Söhbətlərə istiqamət verən adamlar, məsələn, qraf Rastopçin, knyaz Yuri Vladimiroviç Dolgoruki, Valuyev, qraf Markov, knyaz Vyazemski klubə gəlmir, öz evlərində yiğisib otururdular. Bu surətdə özgənin sözü ilə danışan moskvalılar (İlya Andreyiç Rostov da bu cümlədəndi) qısa bir zaman üçün müharibə haqqında müəyyən mühakimədən və rəhbərədən məhrum qaldılar. Moskvalılar işin yaxşı olmadığını, bu bəd xəbərləri müzakirə etməyin çətin olduğunu, buna görə və susmağın yaxşı olduğunu hiss edirdilər. Lakin bir az sonra, hakimlər müşavirə otağından çıxdığı kimi, klubə rəy verən nüfuzlu adamlar gəlməyə başladı və hər şey aydın danışıldı.

Rusların məğlub edilməsi kimi heç eşidilməyən, mümkün olmayan bir hadisəyə səbəblər tapıldı, hər şey aydınlaşdı və Moskvanın


hər yerində eyni sözü danışmağa başladılar. Bu səbəblər də qoşunun ərzaqla pis təchiz edilməsindən, avstriyalıların, polyak Prşebişevskinin və fransız Lanjeronun xəyanətindən, Kutuzovun bacarıqsızlığından, pis və əhəmiyyətsiz adamlara inanan padşahın gənciliyindən və təcrübəsizliyindən (bunu yavaşça danışırıdlar) ibarətdi. Lakin hamı deyirdi ki, rus qoşunları fəvqəladə bir qüvvəyə malikdir və ağıla sığmayan ığidliklər göstərmışlər. Əsgərlər, zabitlər, generallar qəhrəmandır. Lakin qəhrəmanların qəhrəmanı knyaz Baqratioun idi; o, Şenqrabendəki döyüşü və Austerlitsdəki geriləməsi ilə şəhərət qazanmışdı; Austerlitsdə geri çəkilərkən təkcə o, öz dəstəsini intizamla aparmış və bütün günü özündən iki qat qüvvəli olan düşmənin hücumlarını dəf etmişdi. Baqratiounun Moskvada qəhrəman seçilməsinə, onun Moskvada adımı olmaması, qərib olması da yardım etmişdi. Onun simasında hələ İtaliya səfəri xatirələri ilə və Suvorovun adı ilə elaqədar olan mübariz, sadə, adamsız və intriqasız bir rus döyüscüsüne ehtiram edildi. Bundan başqa ona edilən bu hörmət və ehtiramda Kutuzova qarşı olan narazılıq və pis münasibət hər şeydən aydın görünürdü.

Zarafatçı Şinşin Volterin sözlerini yamsılayaraq dedi:

— Baqratioun olmasayıdı, *il faudrait linventer*<sup>1</sup>. — Kutuzovdan kimse danışmirdi. Bəziləri piçıldayaraq onu saray yelbeyini və qoca şəhvət-pərəst adlandıraq söyürdü.

Moskvanın hər tərəfində, indi məğlubiyyətimizin təsəllisini keçmiş qalibiyətləri xatırlamaqdə tapan knyaz Dolgorukovun: "vuruşa-vuruşa öyrenerəsən" sözləri tekrar edilirdi. Rastopçının də bu sözləri ağızlıarda söylenirdi: Fransız əsgərlərini təntənəli sözlərə döyüşə qızışdırmaq, alman əsgərləri ilə məntiqlə danışmaq, qaçmağın irəli getməkdən daha təhlükeli olduğunu onlara inandırmaq, rus əsgərlərini isə ancaq saxlamaq və "yavaş!" — deyə rica etmək lazımdır. Əsgərlərimizin və zabitlərimizin Austerlitsdə göstərdiyi mərdlikdən hər tərəfdə yeni-yeni hekayələr eşidilirdi. Filankəs bayraqı xilas etdi, filankəs beş fransız öldürdü, filankəs təkbaşına beş top doldurdu. Berqi tanımayanlar onun haqqında danışır, deyirdilər ki, o, sağ qolu yaralandıqda qılınçı sol əlinə alıb irəli hückum etmişdir. Bolkonski haqqında heç bir şey danışmırlar, yalnız onu yaxından tanıyanlar hamilə arvadını və atasını qoyub belə tez ölməsinə tövessüf edirdilər.

<sup>1</sup> Onu icad etmək lazım gələcəkdir.



Mart ayının 3-de İngilis klubunun bütün otaqları danışçı səsləri ilə dolmuşdu; mundirli, fraklı, pudralı və kaftanlı adamlar, klubun qonaqları və üzvləri beça verən yaz arıları kimi o tərəf-bu tərəfə cumur, oturur, durur, bir yerə toplaşır və dağlışırdılar. Müəyyən forma geymiş pudralı, corablı, çəkməli xidmətçilər hər qapının ağızında durub öz xidmətlərini göstərmək üçün qonaqların və klub üzvlərininin hər bir hərəkətinə diqqət edirdilər. Gələnlərin çoxu tekəbbür ifadə edən geniş üzlü, yoğun barmaqlı, qəti hərəkətli, möhkəm səsli qoca və hörmətli adamları. Bu qonaqlar və klub üzvləri vərdiş etdikləri müəyyən yerlərdə oturur və vərdiş etdikləri müəyyən dərnəklərdə toplaşırdılar. Kluba gələnlərin azı təsadüfi qonaqlardan ibarətdi, bunların da əksəriyyəti gənclərdi, — Denisov, Rostov və yenə də Semyonov alayı zabiti olan Doloxov da bunların içərisində idi. Gənclərin, xüsusilə hərbi gənclərin üzündə qocalara qarşı həm nifrət, həm də ehtiram ifadəsi vardi, bu ifadə sanki qoca nəslə belə deyirdi: "Size hörmət və ehtiram etməyə hazırlıq, lakin unutmayın ki, hər necə olsa, gələcək bizimdir".

Klubun köhne üzvü olan Nesvitski də burada idi. Arvadının əmrilə saçlarını uzatmış, gözlüğünü çıxarmış və moda ilə geyinmiş Pyer kədərli və hüznü bir halda salonları gəzirdi. Hər yerdə olduğu kimi, burada da onu, zənginliyi qarşısında pərostiş edən adamlar əhatə etmişdi, o da hakimlik vərdişi ilə onlarla laübali bir nifrətlə rəftar edirdi.

Yaşına görə o, gənclərlə olmalı idi, lakin zənginliyinə və əlaqələrinə görə isə o, qoca, hörmətli qonaqlara məxsus dərnəklərin üzvü idi, odur ki, bir dərnəkdən o birisinə keçirdi. Ən hörmətli qocalar dərnəklərin mərkəzini təşkil edirdilər. Bu məşhur adamları dinlemək üçün onları tanımayanlar belə ehtiramla buraya toplaşırdılar. Ən böyük dərnəklər qraf Rastopçının, Valuyevin və Narişkinin etrafında toplanırdı. Rastopçın rusların qaçan avstriyalılar tərəfindən basılıb azılmasına və ferarilərin arasından özlərinə süngü ilə yol açmaları olduqlarından danışındı.

Valuyev etimadla danışındı ki, İvanov Peterburqdan moskvalıların Austerlits haqqındaki peyini öyrənmək üçün göndərilmişdir.

Üçüncü dərnəkdə Narişkin Avstriya hərbi şurasının iclasından, həmin iclasda Avstriya generallarının axmaq fikirlərinə qarşı Suvoro-

vun xoruz kimi banlılığından danışındı. Orada dayanan Şinşin: "Deyəsən, Kutuzov Suvorovdan heç olmazsa, xoruz kimi banlamaq sənətini de öyrənə bilməmişdir", — deyə zarafat etmək istədi, lakin qocalar ciddi nəzərlə ona baxıb hiss etdildilər ki, burada bu gün Kutuzov haqqında elə danışmaq yaxşı deyil.

Qraf İlya Andreyiç Rostov həyacanlı və tələsik bir halda yumşaq çəkmələri ile yemək salonundan qonaq salonuna keçir, bütün tanidiği mühüm və qeyri-mühüm şəxslərlə tələsik və eyni tərzdə görüşür, bəzən gözləri ilə boylu-buxunlu qoçqən oğlunu axtarır, baxışlarını onun üzərində saxlayır, ona göz vururdu. Genç Rostov Doloxovla pəncərə qabağında durmuşdu; o, Doloxovla yaxınlarda tanış olmuşdu və bu tanışlığa çox qiymət verirdi. Qoca qraf onlara yanaşdı və Doloxovun əlini sixdi.

— Buyurun, bizi gelin. Sən mənim qoçqən oğlumla tanışsan... Bir yerdə qəhrəmanlıq göstərmişsiniz... Hə! Vasili İqnatiç... xoş gördük, a qoca, — deyə oradan keçən bir qocaya müraciət etdi, lakin sözünü bitirməmiş hamı yerindən oynadı və qorxmuş halda yürüyüürə gələn xidmətçi dedi: "Təşrif buyururlar!"

Zənglər çalındı, ağsaqqallar irsiliyə cumdu, kürəklə qaldırılıb səpələnmiş çövdər kimi ayrı-ayrı otaqlara dağılmış qonaqlar bir yerə toplaşırdılar və böyük qonaq salonunda, qapıların qabağında dayandılar.

Baqration qapı ağızında göründü. O, şlyapasız və qılıncsızdı; onları, klub adətinə görə, qapıçının yanında qoymuşdu. O, Rostovun Austerlits döyüşü ərefəsində gördüyü kimi, başına quzu dərisindən kartuz qoymamışdı, çıynindən qamçı keçirməmişdi. Əyninə təzə dar bir mundir, döşünün sol tərəfində rus və əcnəbi ordenləri və Georgi ulduzu vardi. Görünür, o, indicə nahardan əvvəl saçlarını və saqqalını qırxdırmışdı, bu onun simasını özü üçün faydasız bir şəkildə dəyişdirmişdi. Üzündə sadəlövhəsinə bir ifadə vardi, bu hal simasındakı qəti və mərdənə çizgilərlə birlikdə onun üzünə bir qədər də gülünc ifadə verirdi. Onunla bərabər gələn Bekleşov və Fyodor Petroviç Uvarov Baqrətionun baş qonaq kimi qabaqça içəri keçməsi üçün qapı ağızında dayandılar. Baqrətion onların bu iltifatından istifadə etmək istəmədi. Qapı ağızında bir qədər dayanmalı oldular, nəhayət, Baqrətion qabağa keçdi. O, əllərini necə tutacağını bilməyərək, utancaq və narahat bir halda qəbul otağının parketi üzərində yeriyirdi. Şenqərbəndə, Kursk alayı qabağında olduğu kimi, şumlanmış yerde üstünə güllə yağı-yağı yerimək ona daha asan görünürdü.

Ağsaqqallar onu birinci qapının ağızında qarşılıdlar. Bele əziz qonağı görüb sevindikləri haqqında bir neçə söz dedilər və cavab gözlemədən onu araya alıb qonaq otağına apardılar. Qonaq otağının qapısı ağızında o qədər adam toplaşmışdı ki, içəriyə keçmək mümkün deyildi; klub üzvləri və qonaqlar qapı ağızında bir-birini sıxır, bir-birinin ciyini üstündən, az tapılan vəhi bir heyvana baxan kimi Baqratona baxmaq isteyirdiler. Qraf İlya Andreyiç güle-güle: "Yol ver, mon cher, yol ver, yol ver", deyə-deyə camaati yararaq qonaqları qonaq otağına apardı və orta divanda oturdu. Klubun hörmətli üzvləri tezə gelən qonaqları araya aldılar. Qraf İlya Andreyiç yenə də camaati yara-yara qonaq otağından çıxdı və bir dəqiqə sonra başqa bir ağsaqqal ile bərabər elində böyük bir gümüş nımçə gəldi və nımçəni knyaz Baqratona təqdim etdi; nımçənin içinde qəhrəmanın şərəfinə yazılmış və çap edilmiş şerlər vardı. Baqratón nimçəni görərək diksindi və kömək axtarılmış kimi ətrafına baxdı. Lakin hamının gözlərində onun təslim olmasına tələb edən baxışlara rast gəldi. Baqratón özünü onların ixtiyarında hiss edərək, qəti bir hərəkətlə iki əlli nımçəni tutdu, acıqlı, məzəmmət edici bir nəzərlə nımçəni təqdim edən qrafa baxdı. Kim isə nəzakətlə nımçəni Baqratónun elindən alıb onun diqqətini oradakı şeirlərə cəlb etdi (yoxsa o, nımçəni sanki axşama qədər eyni vəziyyətdə elində saxlamaq və eləcə də süfrə başına getmək niyyətində idi). Baqratón sanki: "Oxuyaram da" deyərək yorğun gözlərini kağıza dikdi, şeiri diqqətlə oxumağa başladı. Sonra şair özü şeirləri götürüb oxudu. Knyaz Baqratón başını əyib qulaq asdı.

"Aleksandr əsrinə sən qazandır şərəf-şan,  
Bizim Titi hər zaman taxtında et berçərər;  
Sən həm qorxunc sərkərdə, həm rəhmdil bir insan,  
Həm vətənde Rifey ol, həm döyüşlərdə Sezar,  
Hetta xoşbəxt Napoleon  
Sinayınca, görünce ki, kimdir Baqratón,  
Rusiyalı Alkidləri sanma açıqlandırar..."

Lakin o, hələ şeirləri oxuyub qurtarmamışdı ki, xidmətçi yoğun səsle dedi: "Yemək hazırlıdır!" Qapı açıldı, yemək otağından "Qalibiyət səsi, gurla; sevin, sevin, igid Ross" havası eşidildi, Qraf İlya Andreyiç hələ şeir oxumaqdə davam edən şaire acıqlı-acıqlı baxıb, Baqratónun qabağında baş əydi. Hami naharin şerirdən daha mühüm

olduğunu hiss edərək ayağa qalxdı, yenə də Baqratón hamının qabağınca masaya tərəf getdi. Hər iki Aleksandrın – Bekleşovun və Narişkinin arasında (padşahın adına nisbəti olduğu üçün bunun əhemmiliyəti vardı) birinci yerde Baqratónu oturtular. 300 adam yemək otağında öz rütbəsinə və hörmətinə görə yer tutdu. Daha böyük rütbəyə malik olanlar şərəfinə qonaqlıq verilən adama yaxın oturdular; bu da su cuxur yerlərə daha çox axlığı kimi təbii bir şeydir.

Nahara başlamaq üzrə ikən qraf İlya Andreyiç öz oğlunu knyaza təqdim etdi. Baqratón onu tanıdıqda bir neçə kəlmə dəlaşiq söz dedi, bu sözlər də onun bu gün söylədiyi başqa sözlər kimi idi. Baqratón onun oğlu ilə danışıdiği zaman qraf İlya Andreyiç qürur və sevincə hamını nəzərdən keçirirdi.

Nikolay Rostov Denisovla və yeni tanış olduğu Doloxovla birlikdə masanın ortasına yaxın bir yerde oturdu. Onlارla üzbəüz Pyer və knyaz Nesvitski yanaşı oturmuşdu. Qraf İlya Andreyiç başqa ağsaqqallarla birlikdə Baqratónla üzbəüz oturub öz simasında Moskva qonaqpərvərliyini təcəssüm etdirərək knyaza yeməklər təqdim edirdi.

Qrafın zəhməti hedərə getmədi. Onun pəhrizkaranə və təvazökar naharı çox güzel idi, bununla belə o, yenə də naharin axırına qədər tamamilə sakit ola bilmədi. O gah bufetçiye göz vurur, gah xidmətçilərə piçılıtlı ilə əmr verir və her bir xörəyin götürülməsini həyəcanla gözleyirdi. Hər şey gözəl idi. İkinci cüra xörək verilərkən (bu zaman böyük bir çökə balığı da götürildi, qraf İlya Andreyiç bunu gördükde sevincindən və utancaqlığından qızardı da) xidmətçilər şüselərin ağızını açmağa və şampan şərabını qədəhlərə tökməyə başladılar. Balıq ortalığa gəldikdən sonra qraf İlya Andreyiç o biri ağsaqqallara baxdı və: "Çox tost deyiləcək, başlamaq lazımdır!", – deyə piçıldayıb qədəhi elinə alaraq ayağa qalxdı. Hami susaraq onun nə deyəcəyini gözlədi.

– Padşah imperatorun sağlığına! – deyə qışdırı və eyni zamanda onun şəfqətli gözləri sevincdən və həyəcandan yaşardı. Həmin dəqiqə: "Qalibiyət səsi, gurla" havası çalındı, hamı yerindən qalxb "ura!" – deyə bağırdı. Baqratón da Şenqraben çölündə bağlılığı səslə "ura!" – deyə bağırdı. Bütün 300 kişinin səsi içərisində gənc Rostovun həyəcanlı səsi eşidildi. O az qala ağlayacaqdı. O da: "Padşah imperatorun sağlığına, ura!" – deyə bağırdı, öz qədəhini birdən başına çəkib yerə vurdu. Bir çoxları da onun kimi elədi. Çığrı və bağırıtlar xeyli davam etdi. Səslər sakitləşdikdən sonra xidmətçilər qırıq qabları

yığışdırıldılar. Hami öz çiğirtisına gülümşəyərək oturmağa və bir-biri ilə danışmağa başladı. Qraf İlya Andreyiç yenə qalxdı və boşqabının yanındaki yazılı kağıza baxıb, son vuruşmanın qəhrəmanı olan knyaz Pyotr İvanoviç Baqratyonun sağlığına töst dedi. Yenə qrafın göyləri yaşardı, "ura!" – deyə yenə 300 qonağın bağırtısı və musiqi əvəzinə Pavel İvanoviç Kutuzovun mədhiyyəsini oxuyan müğənnilərin səsi eşidildi:

Rusun yixmadığı bir əngəlmi var!  
Zəfərin rəhnidir hünər, cəsarət.  
Nə qədər bizdə var Baqratyonlar,  
Yağlılar qarşıda diz çökər albot və s.

Müğənnilər qurtaran kimi daha yeni-yeni töstlər deyildi; bu töstlər deyildikcə qraf İlya Andreyiç daha çox höyəcanlanır, daha çox qab-qacaq qırılır və daha çox bağırıldılar. Bekleşovun, Narışkinin, Uvarovun, Dolgorukovun, Apraksinin, Valuyevin sağlığına, ağsaqqalların sağlığına, idarə müdürünin sağlığına, klubun bütün üzvlərinin sağlığına və nəhayət, ayrıca olaraq bu naharı təşkil edən qraf İlya Andreyiçin sağlığına içildi. Qraf üçün töst deyilərkən o, cibindən dəsmalını çıxırb üzünü örtdü və əməlli-başlı aqladı.

#### IV

Pyer Doloxov və Nikolay Rostovla üzbez oturmuşdu. O, həmişəki kimi çox və istahla yeyir, çox da içirdi. Lakin Pyeri tanıyanlar görürdü ki, bu gün onda böyük bir dəyişiklik əmələ gelmişdir. O, nahar yeyilərkən susur, gözlerini qiymaraq və üzünü qırışdıraraq ətrafına baxır, yaxud gözlerini bir nöqtəyə dikərək dalğın halda barmağı ilə burnunun üst tərəfini ovrdur. Üzü qəmgin və qaşqabaqlı idi. O sanki ətrafında baş verən şeylərdən heç birini görmürdü, eşitmirdi, sanki ağrı və həllədilməz bir şeyi düşünürdü.

Ona əzab verən bu həllədilməz məsələ Moskvada knyajnanın, Doloxovla onun arvadının yaxınlıq etməsi haqqında söylədiyi üstürtlü sözlər və bu gün səhər aldığı imzasız məktub idi. Bu məktubda bütün imzasız məktublara xas olan alçaqcасına bir zarafatla xəbər verilirdi ki, Pyer öz gözlüyü ilə çox pis görür və arvadı ilə Doloxovun yaxınlıq etməsi məsəlesi yalnız ona aşkar deyil. Pyer qəti olaraq nə knyajnanın sözlərinə, nə də məktuba inanırdı. Bununla belə

qarşısında oturan Doloxova baxmaq indi ona çox qorxunc görünürdü. Hər dəfə onun gözləri Doloxovun gözəl, həyasız gözlərinə sataşdıqda, o, öz qəlbində qorxunc və eybəcər bir şeyin qalxdığını hiss edir və tez üzünü yana çevirirdi. Pyer qeyri-ixtiyari olaraq arvadının bütün keçmişini və onun Doloxova münasibətini xatırladıqda aydın göründü ki, əgər məsələ onun arvadına aid olmasayı, məktubda yazılınlar doğru ola bilərdi və ya heç olmasa, doğru kimi görünə bilərdi. Pyer yenə qeyri-ixtiyari olaraq, döyüslərdən sonra hər şeyi geri alan Doloxovun Peterburqa qayıtdığını və onun yanına gəldiyini xatırladı. Doloxov Pyerlə olan eys-işrat dostluğundan istifadə edərək düz onun evinə gəlmışdı. Pyer də ona öz evində yer və borc pul vermişdi. Pyer Elenin gülümşəyərək Doloxovun onların evlərində qalmasından narazılıq etməsini və Doloxovun həyasızcasına onun arvadının gözəlliklərini ona tərif etməsini və ondan sonra ta Moskvaya gələn güne qədər bir dəqiqə belə olsun onlardan ayrılmadığını xatırladı.

Pyer: "Bəli, o, çox gözəldir, – deyə düşündü, – mən onu tanıyıram. Məni biabır eləmək, məni əla salmaq ona çox ləzzət verə bilər, cənki mən onun üçün çox çalışmışam, ona əl tutmuşam, kömək etmişəm. Əgər bu doğru olsaydı, man bilirəm, onun yalanına onun nəzərində bu nə qədər mənə verə bilərdi. Bəli, əgər bu doğru olsaydı; lakin mən buna inanmiram, inanmağa haqqım yoxdur və inana bil-mərəm". O, Doloxovun sərt və amansız olarkən üzünün aldığı ifadəni, məhəllə polis müdürüni ayı ilə bir yero bağlayıb suya saldığını, sabəbsiz olaraq bir adamı duelo çağırduğunu, yaxud faytonçunun atını tapança ilə vurub öldürdüyüni xatırladı. Doloxov ona baxarkən üzündə çox zaman bu ifadəni oxumaq olardı. "Bəli, o, bretyordur", – deyə Pyer düşünürdü, – onun üçün adam öldürmək heç bir şeydir. Ona ələ gelir ki, hamı ondan qorxur, yəqin bundan da onun xoşu gelir. O yəqin ələ güman edir ki, mən də ondan qorxuram. Doğrudan da, mən ondan qorxuram". Pyer bunu düşünərkən ürəyində yenə qorxunc və eybəcər bir şeyin qalxdığını hiss etdi. Doloxov, Denisov və Rostov indi Pyerle üzbez oturmuşdu; onlar çadır görünürdülər. Rostov çadır bir halda öz iki dostu ilə səhəbət edirdi, dostlarından birisi igid, biri quşar, o birisi isə məşhur bir bretyor və dələduzun biri idi. Rostov hərədən istehza ilə, bugünkü naharda dalğın və fikirli olması

<sup>1</sup> Duelə çıxmaga bəhənə axtarən adam

ilə və öz yekə vücudu ilə hamını heyrətə salan Pyerə baxırdı. Rostov Pyerə yaxşı nəzərlə baxmırıldı; çünkü əvvələn, Pyer quşar Rostovun gözlərinə dövlətli bir adam, gözel bir arvadın əri, ümumiyyətə, bir qadın kimi görünürdü; ikincisi də, Pyer dalğın və düşüncəli olduğu üçün Rostovu tanımamış, onun salamına cavab verməmişdi. Padşahın sağlığına içildikdə Pyer o qədər düşüncəyə dalmışdı ki, nə ayağa dürdə və nə də qədəhi əlinə aldı.

Rostov həyəcan və qəzəble ona baxaraqçıydı:

– Sizə nə olub? Eşitmirsiniz nə deyirlər? Padşahın sağlığına içirlər!

Pyer köksünü ötürərək itaətlə yerindən qalxdı, öz qədəhindəki şərabı içdi və hamının oturmasını gözlədikdən sonra öz mülayim təbəssümü ilə Rostova dedi:

– Mən sizi tanıya bilmədim. Lakin Rostovun başı qarışq idi: O “ura!” – çığırındı.

Doloxov Rostova dedi:

– Bəs niyə sən təzədən tanışlığı davam etdirmirsən?

Rostov:

– Qoysana getsin, axmağın biridir, – dedi.

Denisov əlavə etdi:

– Gözel qadınların ərinin əzizləyib oxşamaq lazımdır.

Pyer onların söylediyini eşitməsə də, öz barəsində danişdiqlarını hiss edirdi. Qızarın üzünü yana çevirdi. Doloxov əlində qədəh, ciddi bir ifade ilə, lakin ağızının kənarları ile gülümseyərək Pyerə müraciət etdi:

– Hə, indi də gözel qadınların sağlığına içək! Petruşa, gözel qadınların və onların oynaslarının sağlığına!

Pyer gözlərini aşağı dikərək, Doloxova baxmadan və ona cavab vermədən öz qədəhindəki şərabı içdi. Kutuzovun kantatasını paylayan xidməçi, möhtərəm qonaq olan Pyerin qabağına bir vərəq qoydu. Pyer kağızı götürmək istəyirdi ki, Doloxov əyilib kağızı onun əlindən qapdı və oxumağa başladı. Pyer Doloxova baxdı, yenə gözlərinin aşağı dikdi. Bütün nahar zamanı onu ovqatını təlx edən qorxunc və eybəcər şey yenə onun qəlbində qalxıb ona hakim oldu. O, bütün dolğun bədəni ilə masanın üstündən Doloxova təref eyildi və:

– Ver bura! – deyə bağırdı.

Bu bağırtını eşidən və onun kimə aid olduğunu bilən Nesvitski və sağ tərəfində oturan adam diksizmiş halda tez Bezuxova döndülər və piçildayaraq dedilər:

– Bəsdir, bəsdir, sizə nə olub?

Doloxov Pyere aydın, şad və amansız gözləri ilə baxıb gülümsədi, bu gülüşü ilə də sanki deyirdi: “Bax, mən buna varam”.

– Vermirəm, – deyə onun aydın səsi eşidildi.

Rəngi ağarmış, dodağı əsən Pyer vərəqi onun əlindən dartıb aldı.

– Siz... siz... alçaqsınız! Mən sizi duelə çağırıram, – deyərək stulu kənara çekib ayağa durdu.

Pyer bu işi gördüyü və bu sözleri söylədiyi anda hiss etdi ki, son günlərdə ona əzab verən arvadının müqəssirliyi məsələsi artıq şübhəsiz və həmişəlik olaraq qeti həll edildi. O artıq arvadına nifret edir və həmişəlik olaraq öz könlündə onunla əlaqəni kesir. Rostov Denisovdan bu işe qarışmamasını xahiş etdi, lakin Rostov Doloxovun sekundanti olmağa razılıq verdi və nahardan sonra Bezuxovun sekundantı Nesvitski ilə duelin şərtləri barəsində danişdi. Pyer evə getdi, Rostov isə Doloxov və Denisovla bərabər gecədən xeyli keçənə qədər klubda oturub qaraçılara və müğənnilərə qulaq asdı.

Doloxov klubun eyvanında Rostovdan ayrırlarkən dedi:

– Demək, sabah Sokolnikidə görüşürük.

Rostov ondan soruşdu:

– Sən çox sakitsən?

Doloxov dayandı.

– Bilirsən, nə var, mən sənə ikicə kəlmə ilə duelin sırrını açıb deyim. Əgər sən duelə gedəndə vəsiyyətnamə və ata-anana yanıqlı məktub yazmaq istəyirsənə və elə düşünürsənə ki, səni öldürə bilərlər, onda sən axmaqsan və yəqin ki, məhv olacaqsan. Sən duelə çıxdığın adamı mümkün qədər tez və dürüst vurub öldürmək niyyətile, möhkəm niyyətə get, o zaman işin yaxşı gedər. Bizim Kostromada bir nefər ayı saxlayan vardi. O deyirdi ki, ayıdan qorxmamaq olmaz, ancaq onu görən kimi qorxu yox olur, adam onun getməsini istəmir! Mən də eləyəm. *A demain mon cher!*<sup>1</sup>.

Ertesi gün, seher saat 8-də Pyer Nesvitski ilə Sokolnik meşəsinə gelib Doloxovu, Denisovu və Rostovu orada gördü. Pyer onu gözleyən işlə heç de əlaqəsi olmayan və başqa şeylər düşünən bir adama oxşayırdı. Onun qəməgin üzü saralmışdı. Görünür, gecə yatmayışdı. Dalğın halda etrafına baxır və parlaq günəşdən gözləri qamaşmış kimi üz-gözünü qırışdırırdı. İki fikir onu tamamilə məşğul

<sup>1</sup> Özizim, xudahafiz, sabah görüşərik (frans.).

etmişdi: bunun biri arvadının müqəssirliyi idi; yuxusuz keçirdiyi gecə-dən sonra artıq buna heç bir şübhəsi qalmamışdı; ikincisi də Doloxovun müqəssir olmaması idi: yad bir adamın namusunu qorumaq onun nəyinə lazımdır! Pyer düşünürdü: "Bəlkə, mən de onun yerində olsaydım, belə edərdim. Yəqin ki, elə mən də belə edərdim. Bəs bu duel, bu ölüm nəyə lazımdır? Ya mən onu öldürəcəyəm, ya da onun gülləsi mənim ya başıma dəyəcək, ya qoluma, ya da qızıma. Buradan qaçıb, bir yerdə gizlənmək lazımdır". Başında belə fikirlər dolaşlığı bir zamanda özünə qarşı hörmət oyadan son derəcə sakit və dalğın bir hal ilə soruşurdu: "Tezmi olacaq, hazırlıdım?"

Qara sancılmış qılınclar sərhəddən o yana keçməməyi göstərdikdə və tapançalar doldurulub, hər bir şey hazır olduqda Nesvitski Pyerə yaxınlaşdı və qorxaq bir səsle dedi:

— Qraf, əgər mən bu mühüm, çox mühüm bir dəqiqədə bütün həqiqəti açıb sizə söyləməsəm, öz vəzifəni yerinə yetirmərəm və özünüzə sekundant seçməklə mənə qarşı bəslədiyiniz etimadı və şorəfi doğrulda bilmerəm. Mənə elə gəlir ki, bu məsələnin tutarlı bir səbəbi yoxdur və bunun üçün qan tökməyə dəyməz... Siz haqlı deyildiniz, siz hırslaşmışdırınız...

— Hə, hə, çox axmaq bir şey oldu.

Nesvitski sözünü davam etdi:

— Elə isə icazə verin, sizin təəssüfunuzu onlara söyleyim. Mən əminəm ki, düşmənlərimiz sizin əfv etmənizi qəbul edərlər. Bilirsinizmi, qraf, işi gətirib düzəlməyəcək bir yerə çatdırmaqdansa, səhvi bu başdan boyuna almaq daha nəcabətli olarıdı. Hər bir tərəfdən inciklik olmayıb. İzn verin, gedib onlara deyim... (Nesvitski də o biri adamlar kimi və belə işdə iştirak edən hər bir adam kimi bu məsələnin gəlib duela çıxacağına hələ də inanmırıdı).

Pyer dedi:

— Gedib nə deyəcəksən? Qoy nə olur-olsun... Hazırıldırımlı? — O, qeyri-tebii bir həlimliklə gülərək əlavə etdi: — Siz bir mənə deyin görüm, mən haraya getməli və gülləni haraya atmaliyam? — Tapançanı əlinə alıb çıxmağıını necə çəkməyi soruşmağa başladı, çünki bu vaxta qədər o, əlinə tapança almamışdı, lakin bunu etiraf etmək istəmirdi: — Hə, hə, belədir, bilirəm, ancaq yadimdən çıxbı.

Denisov da öz tərəfindən barışq təşəbbüsündə oldu, lakin Doloxov dedi:

— Heç bir üzr lazım deyil, qətiyyən. — O da müəyyən edilmiş yerdə yaxınlaşdı.

Duel üçün yer kirşələr dayanan yolun 80 addımlığında seçilmişdi. Bura kiçik bir şam meşəsi talası idi, son günlərdə havalar isti keçidiyi üçün yerin qarı yumşalmışdı. Düşmənlər bir-birindən qırx addım aralı, talanın kənarında dayanmışdılar. Sekundantlar addımları ilə ölçərək, dayandıqları yerdən ta Nesvitskinin və Denisovun bir-birindən on addım aralı olaraq sancılan və sərhəddi göstərən qılınclarına qədər yaş və qalın qar üstündə iz buraxıldılar. Qar yenə də əriyirdi, hava dumandı, qırx addımdan heç bir şey görünmürdü. Üç dəqiqə idi ki, hər şey hazır idi, lakin yenə də işi yubadırdılar, hamı susurdu.

## V

Doloxov dedi:

— Hə, başlayaqq!

Pyer yenə də əvvəlki kimi gülümsəyərək dedi:

— Başlayaqq!

Qorxulu dəqiqələr başlandı. Artıq ayındı ki, çox asanlıqla başlanmış bir işin indi qabağını heç bir şəylə almaq olmayacaq; bu iş artıq onların iradəsindən asılı olmayaq öz-özüne gedirdi və başa çatmalı idi. Denisov birinci olaraq sərhəddə qədər irəliləyib dedi:

— Madam ki, düşmənlər barışqdan boyun qaçırlılar, başlayaqq. Tapançaları götürün və üç deyəndə yaxınlaşmağa başlayın.

Denisov hırslı bir halda:

— Bi...! İki! Üç!.. — deyib kənara çəkildi.

Onlar tapdalanmış cığırla bir-birinə yaxınlaşdılar və duman içərisində bir-birini təmidilər. Düşmənlər sərhəddə çatanda kimin nə vaxt istəsə, atəş açmağa ixtiyarı vardi. Doloxov aydın, parlaq, mavi gözleri ilə düşmənin üzüne baxa-baxa, tapançasını qaldırmadan, ağır-ağır irəliləyirdi. Onun dodaqlarında yena də əvvəlki gülüs vardi.

Üç sözünü eşidən kimi Pyer sürətli addımlarla irəlilədi və tapdanmış cığırдан çıxbı bütöv qarın üstü ilə addımladı. O, əlindəki tapança ilə özünü vurmasından qorxurmuş kimi, sağ əlini qabağa uzatmışdı, sol əli ilə sağ qolunu tutmaq istəyirdi, lakin bunun mümkün olmadığını bildiyi üçün sol əlini dalda saxlamağa çalışırdı. Cığırдан çıxbı qarın üstü ilə altı addım getdikdən sonra ayaqlarına nəzər

saldı, yenə tez Doloxova baxdı, öyrətdikləri kimi çaxmağı çəkdi. Tapança atıldı. Pyer belə güclü bir səs gözləmədiyindən tapançanın səsinə diksindi, sonra öz vəziyyətinə gülərək dayandı. Dumana qarışib qalınlaşan tüstü ilk anlarda onun görməsinə mane oldu, lakin onun gözlədiyi ikinci gülə atılmadı. Ancaq Doloxovun tələsik addimlarının səsi eşidildi, sonra tüstünün dalından onun bədəni göründü. O, bir əli ilə sol böyründən tutub, o biri əli ilə də aşağı sallanmış tapançanı sıxırdı. Üzü ağarmışdı. Rostov tez onun yanına yürüüb nə isə dedi.

Doloxov dişleri arasından güclə:

— Yo...x... yox, hələ bitməmişdir, — dedi. — Səntirleyə-səntirleyə bir neçə addım atıb, qılınca yaxınlaşdı və onun yanında yerə yığıldı. Sol əli qanlı idi; əlini surtukuna silib, özünə dayaq elədi. Onun üzü ağarmışdı, qaş-qabaqlı idi, titreyirdi.

— Buyu... — deyə Doloxov danışmaq istədi, lakin sözünü qurtara bilmədi... — sonra: — buyurun, — deyib güclə sözünü tamamladı.

Pyer ağlamaqdan güclə özünü saxlayaraq Doloxovun yanına yürüdü və artıq sərhəddi keçmək istədikdə Doloxov: "Sərhəddə!" — deyə çığrıdı. Pyer məsələni anladı və öz qılincinin yanında dayandı. Onların arasında on addımlıq bir məsafə vardi. Doloxov başını qara yaxınlaşdırıb acgözlükle qardan ağızına aldı, yenə başını qaldırdı, özünü düzəltti, ayaqlarını altına yığıdı və möhkəm bir dayaq mərkəzi taparaq oturdu. O, soyuq qarı həm udur, həm də sorurdu, dodaqları əsirdi, lakin yene gülümseyirdi; gözləri topladığı son qüvvənin təsiri və qəzəbələ parıldayırdı. Tapançanı qaldırıb nişan aldı.

Nesvitski dedi:

— Yankı durun, özünüzi tapançanın dalında gizləyin.

Hətta Denisov belə özünü saxlaya bilməyib düşməninə dedi:

— Gizləyin!

Pyer təəssüf və pərişanlığın həlim təbəssümü ilə, köməksiz bir halda qollarını və ayaqlarını geniş açaraq öz enli sinəsini Doloxovun qabağına verib kəderli gözləri ilə ona baxırdı.

Denisov, Rostov və Nesvitski gözlərini qıydılar. Onlar eyni zamanda həm gülə səsi və həm də Doloxovun qəzəbli çıqtıtsını eşitdilər.

Doloxov:

— Dəymədi! — deyə çıqıraraq gücsüz bir halda üzü üstə qarın üstüne yığıldı.

Pyer başını qamarlayıb geri döndü və anlaşılmaz sözlər söyleyə-söyləye qarın üstü ilə meşyə terəf getdi.

— Axmaq işdi... axmaq işdi! Ölüm...yalan... — deyə o, üz-gözünü qırışdıraraq tekrar edirdi.

Nesvitski onu dayandırıb evə apardı.

Rostovla Denisov yaralı Doloxovu götürdilər.

Doloxov gözlərini yumaraq dinməzcə kirşədə uzanıb verilən suallara bir kelme də cavab vermirdi, lakin Moskvaya girər-girməz o, birdən gözlərini açdı, güclə başını qaldıraraq, yanında oturan Rostovun əlindən tutdu. Onun sıfəti birdən-biro dəyişdi, üzündə həyəcanlı və mehriban bir ifadə göründü. Rostov buna heyət etdi:

— Hə, nə var? Özünü necə hiss edirsən?

Doloxov qırıq-qırıq dedi:

— Cox pis! Lakin məsələ bunda deyil, əzizim, biz haradayıq? Biz Moskvadayıq, bilirəm. Mən heç, lakin onu öldürdüm, onu öldürdüm... O, buna davam gətirə bilməyəcək. Davam gətirə bilməyəcək...

Rostov soruşdu:

— Kim?

— Anam. Anam. Mənim mələyim, mənim sevimli mələyim anam. — Bunu deyib Rostovun əlini sıxaraq ağlamağa başladı. O, bir qədər sakit olduqdan sonra, Rostova izah etdi ki, anası ilə bir yerde yaşayır, anası onu ölen görse, buna davam gətirə bilməyəcək. Rostovdan xahiş etdi ki, evlərinə gedib qadını qabaqcadan hazırlasın.

Rostov onun tapşırığını yerinə yetirmək üçün qabaqcə getdi və Doloxovun, bu dələdüz, davakar Doloxovun Moskvada qoca anası və qozbel bacısı ilə bir yerdə yaşadığını və evdə çox mehriban bir oğul və qardaş hesab edildiyini bildikdə buna çox təəccüb etdi.

## VI

Pyer axır vaxtlarda arvadını təklikdə çox az göründü. Peterburqda da, Moskvada da onların evi həmişə qonaqla dolu olurdu. Duelin ertəsi gecəsi Pyer, çox vaxt etdiyi kimi, yataq otağına getməyib, atasının böyük kabinetində, qraf Bezuxovun öldüyü otaqda qaldı.

Divan üstündə uzandı, yatmaq və bununla da başına gələn əhvalatı unutmaq istədi, lakin yata bilmedi. Onun qəlbini elə bir hiss, fikir və xatirat firtinası büründü ki, yatmaq deyil, heç otura da bilmədi, divandan qalxıb otaqda yeyin-yeyin gəzinməyə başladı. Onun

təsəvvüründə, evləndiyi gündən sonra arvadının açıq çiyinləri və yorğun, ehtiraslı baxışları, bunun ardınca da Doloxovun nahar vaxtindəki gözəl, həyəsiz, sərt, istehzalı üzü, yenə də hemin Doloxovun qarın üstüne düşərkən ağarmış, titrək və əzab çəkən üzü canlanırdı.

Pyer öz-özündən soruşdur:

“Nələr oldu? Mən arvadımın oynasını öldürdüm, bəli, öz arvadımın oynasını öldürdüm. Bəli, bu olmuş işdir. Nə üçün? Mən bu işə necə gəlib çıxdım? – Onun daxilindən bir səs buna cavab verdi: – Çünkü sən onunla evlənmisən”.

“Bəs mənim təqsirim nədir? Sənin təqsirin odur ki, sən onu sevməyərək aldin, həm özünü, həm də onu aldatdın, – Knyaz Vasiligldəki axşam yeməyindən sonra ürəkdən söyləmədiyi bu sözləri canlı bir şəkildə xatırladı: “*Je vous aime*”<sup>1</sup>. Hamisi bundan oldu! Mən hələ onda da hiss edirdim, mən o zaman hiss edirdim ki, bu yaxşı iş deyil, buna mənim haqqım yoxdur. Belə də oldu”.

O evləndiyi ilk ayı xatırladı və bunu xatırlarkən qızardı. Xüsusi bir xatırə onun üçün daha aydın, daha təhqiqədici və daha iyrənc idi: Bir gün, evləndikdən az sonra, gündüz saat 12-də, əynində ipək xalat yataq otağından kabinetə gəlib, orada baş müdürü gördü. Baş müdürü Pyerin üzünə, xalatına baxıb yüngülə gülümşədi, sanki bununla o, ağasının xoşbəxtliyinə öz hörmətini bildirirdi.

“Mən dəfələrlə onunla, onun əzəmətli gözəlliyyi ilə, onun kübar cəmiyyətindəki hərəkəti ilə fəxr etmişəm. Öz evimlə, onun bütün Peterburqu qəbul etdiyi evimlə, onun sədaqətlə olması ilə, onun gözəlliyyi ilə fəxr etmişəm. Gör, mən ne ilə fəxr edirmişəm? O zaman mənə elə galirdi ki, onu başa düşə bilmirəm. Çox vaxt onun xasiyyəti haqqında düşünərək öz-özümə deyirdim. Mən müqəssirəm, ona görə müqəssirəm ki, onu başa düşə bilmirəm, onun hemişə özünü sakit aparmasını, özünü təmin olunmuş kimi göstərməsini və hər cür istək və meyldən məhrum olmasını başa düşə bilmirəm. Bütün bunların da həlli bir qorxunc sözədə idi: o, əxlaqsız qadındır! Mən bu sözü özümə dedim və hər şey mənə aydın oldu!

“Anatoli onun yanına pul borc almağa gəldikdə onun çılpaq çiyinlərini öpürdü. O, Anatoliyə pul vermirdi, lakin çiyinlərini öpməyə icazə verirdi. Atası zarafatla onu qısqandırmağa çalışırdı; o isə sakit bir təbəssümlə deyirdi ki, o, qısqanc olacaq dərəcədə axmaq deyildir.

<sup>1</sup> Mən sizi sevirəm (*frans.*).

O, mənim haqqımda deyirdi: qoy nə bilir etsin. Bir gün mən ondan hamilə olub-olmadığını soruşdum. O, istehza ilə gülümşədi və dedi ki, “axmaq deyiləm ki, uşaq istəyim, mənim səndən uşağım olma-yaqaq”.

Sonra Pyer onun fikirlərinin qabaliyətini, aydınlığını, yüksək kübar dairələrində tərbiyə almasına baxmayaraq, ifadələrindəki bayağılığı xatırladı. O, belə deyirdi: “Mən axmaq deyiləm... bunu get özün elə... allez vous promener!”<sup>2</sup>. Pyer onun qoca və cavan kişilərin, qadınların nəzərində bu qədər müvəffəqiyyət qazandığını görür, lakin özü onu nə üçün sevmədiyini anlaya bilmirdi. “Doğrudur, mən onu heç vaxt sevməmişəm, – deyə Pyer öz-özünə söylədi; – mən onun əxlaqsız bir qadın olduğunu bilirdim, lakin bunu boy numa almağa cəsarət etmirdim. İndi isə Doloxov, odur qar üstündə oturub zorla gülümşəyir və ölü, bəlkə də, mənim peşmanlığımı saxta bir qəhrəmanlıqla cavab verir!”

Pyer öz təbiəti etibarilə zahirən zəif olsa da, dərdini deməyə adam axtarmazdı! Öz dərdini özü tək çəkərdi.

Pyer öz-özünə deyirdi: “Hər seydə, hər seydə o, ancaq o qadın müqəssirdir; lakin bundan nə çıxsın? Nə üçün mən onu aldım, nə üçün mən ona: “*Je vous aime*”<sup>2</sup> dedim? Bu yalandır ki, yalandan daha pisdir! Mən müqəssirəm və müqəssir olduğum üçün də bunun cəzasını çekməliyəm... hansı cəzəni? Adımın biabır olması, həyatımın bədbəxtliyi cəzasını? Eh, bunlar hamısı boş şeydir. Adım biabır olması da, namus da, hamısı şərtidir, heç biri məndən asılı deyil”.

“XVI Lüdoviki ona görə edam etdilər ki, onlar deyirdilər: O, namussuz və canidir (bu birdən Pyerin ağlına gəldi), onlar öz nöqtəyi-nəzərlərinə görə haqlı idilər, eyni zamanda min bir əzabla onun yolunda ölenlər və onu müqəddəslər cərgəsinə daxil edənlər də haqlı idilər. Sonra Robespieri ona görə edam etdilər ki, o, zalim və müstəbid idi. Kim haqlı və kim haqsızdır? Heç kim. Sağsan – yaşa, sabah oləcəksən, neçə ki, bir saat bundan əvvəl mən Ölə bilərdim. Əbədiyyətə nisbətən insanın hayatı bir saniyə ikən, əzab çəkməyə deyərmi?”.

Lakin belə fikirlərlə o, özünü sakitləşdirdiyi dəqiqələrdə birdən arvadı xəyalına gəlir, ona öz qeyri-səmimi möhəbbətini daha qüv-

<sup>1</sup> Rədd ol (*frans.*).

<sup>2</sup> Mən sizi sevirəm (*frans.*).

vətli bir şəkildə ifadə etdiyini xatırlayırdı. Bu vaxt həyəcandan onun ürəyi döyüntür, yenə ayağa durub hərəkət edir, əlinə keçən hər şeyi qırıb sındırırıdı. “Nə üçün mən ona: “*Je vous aime*” dedim?” Bu suali dəfələrlə təkrar etdikdən sonra Molyerin: “*mais que diable allait il faire dans cette galere*”<sup>1</sup> – sözləri onun yadına düşdü və öz-özüne güldü.

Gecə iken nökerini çağırıb Peterburqa yola düşməsi üçün hazırlaşmasını əmr etdi. O daha arvadı ilə bir evde qala bilməyəcəkdi. Bundan sonra onunla necə danışa biləcəyini təsəvvür edə bilmirdi. Pyer belə qərara geldi ki, sabah çıxıb geder və arvadına məktub qoyub, ondan həmişəlik ayrılmak fikrində olduğunu bildirir.

Səhər nöker əlində qəhvə içəri girdikdə Pyer əlində açıq kitab divan üstə yatmışdı.

O, gözlərini açdı və diksinmiş halda xeyli o tərəf – bu tərəfinə baxıb, harada olduğunu anlaya bilmədi.

Nöker dedi:

– Qrafını buyurdu ki, zati-alilərinizin evdə olub-olmadığını soruşum.

Lakin Pyer hələ cavab verməmişdi ki, qrafını özü əzəmetli və sakit bir halda içəri girdi. Onun əynində güləbətin işləməli ağ atlas vardı, başı da açıqdı (*en diadème* deyilən iki böyük höryüünü iki dəfə gözəl başına dolamışdı), yalnız bir qədər qabağa çıxmış mər-mər alanında qəzəb qırışığı vardi. O, təmkinli olduğundan nökerin yanında danışmadı. Dueldən xəbər tutmuşdu və bu barədə danışmağa gəlməmişdi. Qrafını nökerin qəhvəni qoyub getməsini gözlədi. Pyer çəkinə-çəkinə ona baxdı və itlərlə dövrəyə alınmış, qulaqlarını qısaraq yenə də öz düşmənlərinin gözü qabağında yere yatmaqdə davam edən bir dovşan kimi hərəkət edərək öz mütlaliəsinə davam etmək istədi, lakin bunun mənasız və qeyri-mümkün bir şey olduğunu hiss edib yenə də çəkinə-çəkinə ona baxdı. Qrafını oturmadı, istehza ilə güllümsəyərək Pyerə baxır, nökerin getməsini gözləyirdi.

Nöker otaqdan çıxandan sonra o, ciddi bir halda soruşdu.

– Bu nə deməkdir? Mən sizdən soruşuram, siz nə iş tutmusunuz?

– Mən? Nə etmişəm ki?

– Qoçaq törenib! Deyin görüm, bu nə dueldir? Siz bununla nəyi sübut etmək istəyirdiniz? Nəyi? Sizdən soruşuram.

Pyer divanın üstündə ağır-ağır çevrildi, ağızını açdı, lakin cavab verə bilmədi.

<sup>1</sup> “Necə oldu ki, bu gəmiyə gəlib çıxdı?” (frans.).

Elen sözünə davam etdi:

– Siz cavab vermek istemirsizsə, mən sizə deyim. Siz hər deyi-lən sözə qulaq asırsınız. Sizə deyiblər ki... – Elen güldü, – deyiblər ki, Doloxov mənim oynasımdır, – bu sözləri o, fransızca, qaba, aydın bir şəkildə söylədi, “oynaş” sözünü də başqa adı sözlər kimi tələf-füz etdi, – siz də buna inanmışsınız! Yaxşı, siz bununla nəyi sübut etdiniz? Siz bu duellə nəyi sübut etdiniz? Onu sübut etdiniz ki, siz axmaqsınız, *que vous êtes un sot*; bunu ki hamı bilirdi! Bunun axırı necə olacaq? O olacaq ki, mən bütün Moskvada biabır olacağam. O olacaq ki, hamı sizin sərxos halda özünüzü duymadan, əsassız ola-raq qısqandığınız bir adamı duelə çağırmağınızı söyləyəcək. Elen getdikcə səsini ucaldır və qızışırı: – O adam hər bir barədə sizdən yaxşıdır...

– Bəli... Bəli, – deyə Pyer üz-gözünü qırışdıraraq, arvadına baxmadan və qətiyyən hərəkət etmədən deyirdi:

– Siz nə üçün inandınız ki, o, mənim oynasımdır?.. Nə üçün? Ona görə ki, mən onun cəmiyyətini sevirəm? Əgər siz ondan ağılli və yaxşı olsaydınız, mən sizə ondan üstün tutardım.

Pyer xırıltılı bir səslə piçıldadı:

– Mənimlə danışmayın... yalvarıram.

– Nə üçün danışmayım! Mən danışa bilərəm və cəsarətlə deyi-rəm: az-az elə bir qadın tapılar ki, sizin kimi kişi ilə yaşayıb, özünə oynaş (*des amants*) tapmasın, mən isə bunu etməmişəm.

Pyer nə isə demək istədi, qəribə bir nəzərlə Elenə baxdı və yenə də uzandı. Elen bu baxışın mənasını anlaya bilmədi. Pyer də bu daqiqədə fiziki əzab çəkirdi; sinəsi sıxlıq, nəfəs ala bilmirdi. O bilirdi ki, bu əzabdan xilas olmaq üçün bir iş görməlidir, lakin görmək istədiyi iş çox qorxunc idi.

O, birdən dedi:

– Biz ayrılsaq yaxşıdır.

– Çox gözəl, ancaq bu şərtlə ki, siz mənə mal-dövlət verəsiniz... Gör məni nə ilə qorxudur!

Pyer divandan qalxdı və səntirləyə-səntirləyə onun üzərinə atıldı:

– Öldürərəm səni, – deyə bağırdı və özünə naməlum olan bir qüvvətlə masanın üstündən mərmər parçasını götürüb, bir addım irəlilədi, arvadının üstünə tullandı.

Elenin üzü qorxunc bir şəkil aldı, o çığırıb kənara sıçradı. Atasının təbiəti Pyerdə də göründü. Pyer özündə çılgınlıq həvəs və nəşə-

sini hiss etdi. Mərmər parçasını atıb qırdı və əllərini qaldıraraq Elenə tərəf yerib çıçırdı: "Rəd dol buradan!" O, elə bir halda bağırdı ki, bütün evdəkiler bu səsi eşidib dəhşətə gəldilər. Əger Elen otaqdan çıxıb qaçmasa idi, Allah bilir, bu anda Pyer nə edəcəkdi.

Bir heftə sonra o, bütün dövlətinin yarısından çoxunu təşkil eden Vəlikorus mülklərini idarə etmək üçün arvadına vəkəletnamə verib Peterburqa getdi.

## VII

Austerlits vuruşmasından ve knyaz Andreyin ölməsi haqqında Lisiye Qoriya xəber geləndən iki ay keçdi, lakin konsulluq vasitəsilə göndərilən məktublara və axtarışlara baxmayaraq, knyaz Andreyin nə meyiti tapıldı, nə də əsirlər arasında sorağını verən oldu. Bununla belə, yenə ümid yeri qalmışdı: bəlkə də, o yarananmış halda müharibə meydanından yerli əhali tərəfindən götürülmüşdü, bəlkə, indi qərib bir yerdə sağalmaqdə və ya ölmək üzrə idi, ya da özü haqqında məlumat verə bilmirdi. Qoca knyaz Austerlits möğlubiyyəti xəberini ilk dəfə qəzətdən bildi; qəzətdə həmişə olduğu kimi çox qısa və aydın bir şəkildə yazılmışdı ki, ruslar çox yaxşı vuruşduqdan sonra geri çəkilməyə məcbur oldular, geri çəkilmək də tam nizam və qayda ilə keçdi. Qoca knyaz bu rəsmi xəbərdən başa düşdü ki, bizimkiləri ezmışlər. Austerlits vuruşması haqqında qəzətdə verilən xəbərlərdən bir heftə sonra Kutuzovdan məktub gəldi. Kutuzov bu məktubda knyazı oğlunun başına gələn hadisədən xəbərdar edirdi.

Kutuzov belə yazdı:

"Oğlunuz gözümün önündə, əlində bayraq, alayın qabağında öz atasına və vətəninə layiq bir qəhrəman kimi vuruldu. Mənim üçün və bütün ordu üçün tövüsflər olsun ki, bu vaxta qədər onun diri olub-olmaması məlum olmayışdır. Özümüz və sizi ümidi var edirəm ki, oğlunuz sağdır, çünki elə olmasayı, müharibə meydanından götürülmüş zabitlərin arasında onun da adı olardı, onların siyahısı mənə parlamentyor vasitəsilə verilmişdir".

Qoca knyaz bu xəbəri gecədən xeyli keçmiş öz kabinetində tek oturduğu zaman aldı və adəti üzrə ertəsi gün yenə səhər gezintisine çıxdı. Zahid qəzəbli olsa da, heç kəsə bir söz demədi, xidmetçi ilə, bağbanla və memarla bir kəlme belə danişmadı.

Bir gün Marya onuna gəldikdə, o, dərzgahın qabağında durub nə isə itileyirdi. O, həmişəki kimi dönüb Maryaya baxmadı.

— Hə! Knyajna Marya! — deyə qeyri-təbii bir halda səsləndi və əlindəki iskənəni yero atdı (Hərəkətə gətirilmiş tekər hələ də fırlanırdı). Knyaz qızı Marya tekərin get-gedə azalan ciriltisini uzun zaman xatırladı və bu xatirə onun sonra eşitdiklərinə qarışdı.

Qızı Marya ona yaxınlaşdı, üzünü gördü və birdən ürəyi elə bil yerində qopdu. Gözləri dumanlandı. Atasının qəmgin və eżgin deyil, qəzəbli üzündə qorxunc bir bədbəxtliyin, həyatda ən ağır bir şey olan və onun hələ görmədiyi dözlüməz, təsəvvür edilməz bir bədbəxtliyin, sevimli bir adamın ölümü kimi bir bədbəxtliyin ifadəsini gördü.

— *Mon père! André?*<sup>1</sup> Zəriflikdən uzaq olan utancaq knyaz qızı bu sözləri elə bir kədərlə dedi ki, atası onun baxışlarına tab gətirə bilməyib, hicqiraraq üzünü yana çevirdi.

— Xəbər almışam. Əsirlərin arasında yoxdur, ölenlərin arasında yoxdur. Kutuzov yazar ki, ölüb! — Qoca bu son sözü çıçıraq dedi; bununla da o sanki qızını qovmaq istəyirdi.

Marya yixılmadı, ürəyi getmədi. Onsuz da rəngi qaçmışdı, lakin bu sözləri eşitdikdə onun üzü dəyişdi və parlaq, gözəl gözlərində nə isə söləndi. Sanki onun qəlbine çökən ağır kədər üzünə, bu dünyanın sevinc və kədərindən asılı olmayan bir sevinc, yüksək bir sevinc yayıldı. O, atasına qarşı olan bütün qorxusunu unutdu, ona yaxınlaşdı, əlindən tutub özünə tərəf çəkdi, ariq və damarı çıxmış boyunu qucaqladı.

Knyaz qızı dedi:

— *Mon père*, məndən üz döndərməyin, gəlin, bir də ağlayaq.

Qoca üzünü qızından kənara çəkərək çıçırdı:

— Əclaflar, alçaqlar! Ordunu məhv etmək, insanları məhv etmək! Nə üçün? Get, get, Lizaya de.

Knyaz qızı gücdən düşmüş halda atasının yanında kresloya düşüb ağladı. O, qardaşını, onunla və Liza ilə mehriban və eyni zamanda, təkəbbürlü halda vidalaşlığı dəqiqəni xəyalına getirdi. Qardaşı mehribanlıqla və istehza ilə müqəddəs surəti boynuna taxdığı vəziyyətdə onun xəyalında canlandı. "O inanirdim? Görəsən, öz imansızlığından tövbə etdim? İndi o, oradadır mı? O, əbədi istirahət və nemətlər aləmindədirmi?" — deyə knyaz qızı düşünürdü.

Marya ağlaya-ağlaya soruşdu:

— *Mon père*, söyləyin, bu necə olmuşdur?

<sup>1</sup> Ata! Andrey? (frans.)

— Get, get, ən yaxşı rus adamlarını və rus şərəfini öldürməyə aparıqları vuruşda öldürülmüşdür. Qızım Marya, gedin, get Lizaya da de. Mən də gəlirəm.

Maryá atasının yanından qayıtdıqda kiçik knyaginya iş üstündə gördü; o ancaq hamilə qadınlara məxsus olan xoşbəxt və sakit bir nəzərlə knyaz qızına baxırdı. Hiss olunurdu ki, onun gözləri Maryaya deyil, daha dərinlərə, özünə, öz daxilində əmələ gələn məsud və sirlə bir şeyə baxırdı.

Kiçik knyaginya toxuma dəzgahından qırğına çəkilib, özünü arxaya əyərək dedi:

— Marie, əlini bəri ver.

Balouzinin əlini alıb öz qarnının üstünə qoydu. Onun gözləri intizarla gülümseyirdi; bıgli dodağı qalxdı və bir uşaq xoşbəxtliyi ilə elece qaldı.

Knyaz qızı Marya onun qabağında diz çökdü və üzünü gəlinin paltarının qırçınları arasında gizlətdi.

Liza parlaq və xoşbəxt gözleri ilə baldızına baxaraq dedi:

— Bax, bax, eşidirsən? Mənə çox qəribə gəlir. Bilirsənmi, Marya, mən onu çox sevəcəyəm.

Knyajna Marya başını qaldıra bilmədi: o ağlayırdı.

— Maşa, sənə nə olub?

Knyajna göz yaşlarını Lizanın paltarına silərək dedi:

— Heç... birdən ürəyim sixıldı... Andrey üçün sixıldı.

Səhərdən Marya knyaz Andreyin başına gələn müsibəti bir neçə dəfə gəlinə demək istəmişdi və hər dəfə də ağlamaq buna mane olmuşdu. Knyaginin müşahidəsi nə qədər zeif olsa da, səbəbinə bilmədiyi bu göz yaşları onu həyəcanlandırdı. O, heç bir söz demirdi, ancaq narahat bir halda o yan – bu yana baxıb nə isə bir şey axtarırdı. Nahardan qabaq qoca knyaz onun otağına gəldi. Qocadan o, həmişə qorxardı. Bu dəfə onun üzü daha qəzəbli idi. O, heç bir söz deməyib yenə otaqdan çıxdı. Liza Maryaya baxdı, sonra da öz daxili aləminə diqqət edirmiş kimi düşündü və birdən ağladı.

— Andreydən bir xəbərmi almışsınız? – deyə soruşdu.

— Yox, özün bilirsən ki, hələ heç bir xəbər gəlməmişdir, ancaq *mon père* narahatdır, mən də qorxuram.

— Demək bir şey yoxdur?

— Yoxdur, – deyə Marya parlaq gözlərilə gəlinə baxdı.

Maryá knyaz Andreyin ölümünü ona demədi, atasından da xahiş etdi ki, gəlin doğana qədər bu qorxunc xəbəri ona deməsin; Liza bu

gündərə doğacaqdı. Knyaz qızı Marya və qoca knyaz hərəsi özünəməxsus bir tərzdə öz dərdini ürəyində çəkir və gizlədirdi. Qoca knyaz oğlunun sağ qalmasına ümidi etmək istəmirdi. O, bu qərara gelmişdi ki, Andrey vuruşmada həlak olub. Oğlundan bir nişanə tapmaq üçün Avstriyaya məmər göndərsə də, Moskvada ona bir heykəl sıfariş etmişdi. Bu heykəli o, öz bağında qoymaq istəyirdi, hamiya da deyirdi ki, oğlum vuruşmada ölmüşdür. O, əvvəlki həyatını dəyişdirmədən davam etdirmək istəyirdi, lakin qüvvəsi çatmadı. O, getdikcə daha az yeyir, az gəzir, az yatar və gündən-günə zəifləyirdi. Bacısı Marya isə ümidi keşməmişdi. O, qardaşı üçün diri bir adam kimi dua edir, hər gün onun qayıtması haqqında xəbər gözləyirdi.

## VIII

Kiçik knyaginya mart ayının 19-da, səhər yeməkdən sonra:

— *Ma bonne amie*<sup>1</sup> dedi və bıgli dodağı köhnə adəti üzrə qalxdı, lakin knyaz Andreyin ölüm xəbəri gəldikdən sonra bu evdə yalnız təbəssümələrdə deyil, danışqlarda, ayaq səslerində də bir qəmginlik duyulurdu, kiçik knyagina onun səbəbinə bilməsə də, ümumi ehvali-ruhiyəye tabe olmuşdu; indi onun da təbəssümündə elə bir şey vardi ki, o, ümumi qəmginliyi daha çox xatırladırdı.

— *Ma bonne amie, je crains que le fruschtique (comme dit aşpaz Foka) de ce matin ne m'aie pas fait du mal*<sup>2</sup>.

Knyaz qızı Marya ağır, yumşaq addımlarla gəlinin yanına gələrək qorxmuş halda dedi:

— Əzizim, sənə nə olub ki? Rəngin ağarır. Ah, sənin rəngin çox ağarır.

Burada olan xidmətçi qadılardan birisi dedi:

— Xanım, Marya Boqdanovanın dalınca adam göndərəkmi? – deyə soruşdu (mamaça Marya Boqdanovna qəza şəhərindən Lisiye Qoriya gəlib ikinci həftə idi ki, orada yaşıyirdi).

— Doğrudan da, – deyə knyaz qızı Marya əlavə etdi, – bəlkə vaxtdır. Mən gedərom. *Courage, mon ange!*<sup>3</sup> – Lizanı öpüb otaqdan çıxməq istədi.

<sup>1</sup> Əziz dostum (frans.)

<sup>2</sup> Əzizim, qorxuram ki, bugünkü friştikdən (aşpaz Foka buna belə deyirdi) mənim halim xarab olsun (frans.).

<sup>3</sup> Qorxma, mənim məloyim! (frans.)

— Ah, yox, yox! — deyə kiçik knyaginyanın üzündə bənizinin ağrmasından başqa ağır bir fiziki ağrının usaqcasına qorxusunu da gördü.

— Non, c'est l'estomac... dites que c'est l'estomac, dites, Marie, dites...<sup>1</sup>

Knyaginya əllərini ova-ova, ağrı duyan usaq kimi şıtaqcasına və hətta bir az da yalandan ağladı.

Baldızı Marya Boqdanovnanı çağırmaq üçün otaqdan çıxdı. O, arxasında bu sözləri eşitdi:

— Oh! Mon Dieu! Mon Dieu!<sup>2</sup>

Mamaça kiçik, dolğun, ağı əllərini bir-birinə sürtərək, son dərəcə sakit bir halda onun qabağına çıxdı.

Knyajna Marya qorxudan geniş açılmış gözləri ilə qarıya baxaraq dedi:

— Marya Boqdanovna! Deyəsən, başlayıb.

Marya Boqdanovna addımlarını yeyinletmədən dedi:

— Allaha şükür, xanım. Siz qızların bunu bilməsi lazımdır.

Knyaz qızı dedi:

— Bəs Moskvadan həkim gəlməyib? (Lizanın və knyaz Andreyin arzusuna görə öz vaxtında Moskvaya qadın həkimi üçün adam göndərildi.)

— Eybi yoxdur, xanım qız, narahat olmayın, — deyə Marya Boqdanovna cavab verdi, — həkim siz də hər şey yaxşı keçəcək.

Beş dəqiqədən sonra knyaz qızı ağır bir şey aparıldığı öz otağında eşitdi. O baxıb gördü ki, qulluqçular knyaz Andreyin kabinetindəki köhnə meşin divanı yataq otağına aparırlar. Qulluqçuların üzündə tətənəli və sakit bir ifadə vardı.

Knyaz qızı Marya öz otağında təkcə oturub, evdə eşitdiyi səslərə qulaq asır, bayirdan adam keçdiğə, hərdənbir qapını aralayıb kordorda nələr olduğuna baxırdı. Bir neçə qadın sakit addımlarla knyaginyanın otağına gedir və oradan qayıdır, Maryaya baxır və üzlərini ondan çevirirdilər. Knyaz qızı onlardan heç bir şey soruşa bilmir, qapını örtüb geri dönür, gah öz kreslosunda oturur, gah dua kitabını əlinə alır, gah da kiotun qabağında diz çökürdü. Bədəxtlikdən, dua ilə öz həyəcanını sakitləşdirə bilmediyini hiss edirdi, bu isə ona təecübüllü gəlirdi. Birdən otağın qapısı yavaşça açıldı və astanada başı yaylıqla bağlı olan qoca dayəsi Praskovya Savişna göründü. Knyaz qadağan etdiyi üçün o, qızın otağına gəlməzdidi.

<sup>1</sup> Yox, bu, mədədir... Marya, de ki, mə'dədir... (frans.)

<sup>2</sup> Ah! Aman Allah! Aman Allah! (frans.)

— Maşenka, sənin yanında oturmağa gəldim. Mələyim, budur knyazın nigah şamlarını müqəddəs surətlərin qabağında yandırmağa gətirmişəm, — deyə o köksünü ötdürdü.

— Ah, çox şadam, dayə.

— Quzum, Allah mərhəmətlidir.

Dayə zərli kağıza sarılmış şamları kiotun qabağında yandırdı, qapının yanında oturaraq corab toxumağa başladı. Knyajna Marya kitab götürüb mütaliyə daldi. Ancaq ayaq tappiltisi və danışq səsi eşidildikdə, qız qorxmuş və sualedici bir nəzərlə dayəyə, dayə isə sakitedici nəzərlə knyaz qızına baxırdı. Maryanın öz otağında oturaraq keçirdiyi hissələr evin hər tərəfinə yayılıb hamını qaplamaçıdı. Doğan arvadın çəkdiyi əziyyətləri nə qədər az adam bilərsə, bir o qədər de qadının əzəbləri az olar, — məsələsinə riayət edərək hamı özünü bilməməzliyə vururdu. Heç kəs bu barədə danişmirdi, lakin knyazın evində hakim olan adı hörmət və nəzakətdən başqa bütün adamların üzündə ümumi bir qayğı, ürək yumşaqlığı və bu dəqiqə baş verən şeyin böyüklüyünü dərk etmək ifadəsi görünürdü.

Qulluqçu qızların otağında gülüş səsi eşidilmirdi. Xidmətçilər otağında hamı bir şey gözləyirmiş kimi hazır oturub susurdu. Həyətdə çıraq və şam yandırmamışdır, heç kəs yatmadı. Qoca knyaz kabinetdə pencəsi üstündə gəzir, Tixonu Marya Boqdanovnanın yanına xəbərə göndərirdi:

— Ancaq de ki, knyaz “nə var?” deyə soruşmayı əmr etdi, dediyini də gel mənə söyle.

Marya Boqdanovna mənəli bir tərzdə knyazın göndərdiyi adama baxıb dedi:

— Knyaza de ki, ağrı çəkir.

Tixon gedib bunu knyaza söylədi.

Knyaz:

— Yaxşı, — deyib qapını çəkdi və Tixon ondan sonra kabinetdən heç bir hənerti eşitmədi.

Bir az keçdiğən sonra Tixon şamları düzəltmək bəhanəsilə kabinetə girdi. Knyaz divanda uzanmışdı. Tixon ona, onun şəşinqılı ifadə edən üzünə baxdı, başını yellədi, sakitcə ona yaxınlaşdı, çıynından öpdü, şamları düzəltmədən və nə üçün göldiyini söyləmədən yenə otaqdan çıxdı. Dünyada on əzəmetli bir sərr baş verməkdə davam edirdi. Axşam keçdi, gecə oldu. Ağla sığışmaz bir şey qarşısındakı intzar hissi və ürək yumşaqlığı azalmır, getdikcə artır və yüksəlirdi. Heç kəs yatmadı.

Qişın sanki hər şeyə hakim kəsilmək istədiyi və öz son qarını, çövgünlarını şiddetli bir qəzəblə yağırdığı mart gecələrindən biri idi. Moskvadan gələcək və hər dəqiqədə gözlənilən alman hekimin qabağına, qəsəbəyə dənən böyük yola araba və onu çalçuxurlardan keçirmək üçün əli fanarlı atlalar göndərilmişdi.

Knyaz qızı Marya kitabı çıxdan bir tərəfə qoymuşdu. Dinməzçə oturub öz parlaq gözlerini dayəsinin qırışmış və ən kiçik təfərrüatına qədər tanış olan üzünü, yaylığının altından çıxan bir parça ağ saçına, boğazının altından boş kisə kimi sallanan dəriyə dikmişdi.

Əlində corab toxuyan Savişna özü öz sözlərini eşitmədən və anmadan, yüz dəfə nağıl etdiyi bir şeyi yenə təkrar edir, mərhum knyaginanın Kişinyovda mamaça əvəzinə kəndlə moldav qadının köməyilə Maryanı doğduğunu danişirdi.

— Allah kərimdir, həkim-zad lazımlı olmaz, — deyirdi.

Birdən güclü külək əsib otağın pəncərəsini silkəldə (knyazın təşşürü ilə hər il torağaylar gələn zaman pəncərə çərçivələrindən biri çıxarıllırdı), yaxşı bağlanmayan coftəni açdı, pəncərə pərdələri qabağından asılmış uzun pərdəni yellədi, içəriyə soyuq və qar sovrudu, şamı söndürdü. Knyaz qızı Marya diksindi, dayə corabı yerə qoyub pəncərəyə yaxınlaşdı, əlini uzadıb açılmış çərçivəni tutmaq istədi. Soyuq külək onun yaylığının uclarını və yaylığın altından çıxan ağ saçını oynadırdı.

Çərçivəni tutdu, lakin pəncərəni örtmədən dedi:

— Xanım, yol ilə kim isə gəlir. Fanarları da var, yəqin həkimdir...

— Ah, İlahi! Allaha şükür! — deyə Marya səsləndi. — Onu qarşılığa getmək lazımdır, o, rusca bilmir.

Knyaz qızı Marya şali ciyinine atıb gələnlərin qabağına getdi. O, dəhlizdən keçərkən pəncərədən qapı ağızında bir arabanın və əli fanarlı adamların durduğunu gördü. Marya pilləkənə çıxdı. Məhəccərin kiçik sütunu üstündə bir şam yanır və külək vurduqca əriyib töküldü. Xidmətçi Filipp qorxmuş halda, əlində şam, aşağıda, pilləkənin birinci meydancasında durmuşdu. Daha aşağıda — dönüşdə, pillənin üstü ilə qalxan isti çəkməli adamların ayaq səsi və knyaz qızı Maryaya tanış kimi görünən bir səs eşidildi.

O adam deyirdi:

— Allaha şükür! Ağa haradadır?

Daha sonra əvvəlki adam yenə bir şey dedi, Demyan da nəsə ona cavab verdi, isti çəkməli admanın addımları pillənin görünməyən dönüsü üzərində daha sürətlə eşidilməyə başladı.

“Bu, Andreydir! — deyə knyaz qızı Marya düşündü. — Yox, bu ola bilməz, bu çox fövqələdə bir şey olardı”. O, bu cür düşündüyü anda xidmətçinin elində şam tutaraq dayandığı meydançada knyaz Andreyin üzü və bədəni göründü. Onun əynində xəz palto vardı, paltonun yaxası qarlı idi. Bəli, bu, Andreyidi, lakin onun bənizi solmuşdu, özü də ariqlamışdı, üzünün ifadəsi dəyişərək qəribə bir şəkildə yumşalmışdı, üzündə həyəcan və təlaş da görünürdü. Knyaz Andrey pilləkənə yuxarı qalxıb bacısını qucaqladı.

— Siz mənim məktubumu almamışınız? — deyə soruşdu və cavab gözləmədən (o, bəlkə də, cavab almayıacaqdı, çünki bacısı danışa bilmirdi) geri qayıtdı, onun dalınca içəri girən həkimlə (həkimlə o, axırıncı dayanacaqda görüşmüştü) süroṭti addımlarla yenə də pilləkənə qalxdı və bacısını qucaqladı:

— Taleyin bir işinə bax! Maşa, əzizim! — O, xəz paltosunu və çəkmələrini çıxarıb knyaginanın otağına tərəf getdi.

## IX

Kiçik knyaginya başında ağ yaylıq, balışların üzərində uzanmışdı. (Ağrı indicə toxtamışdı). Qara telləri qızarmış və tərləmiş yanaqlarına tökülmüşdü. Qırmızı, qəşəng ağızı, üstü narın qara tükəl örtülü olan üst dodağı açıq idi. O, sevincə gülümşəyirdi. Knyaz Andrey otağa girdi, knyaginanın yatdığı divanın ayaq tərəfində dayandı. Onun uşaqcasına qorxmuş və təlaşla baxan parlaq gözləri, ifadəsini dəyişmədən knyaz Andreyə dikildi. Knyaginanın üzündəki ifadə sanki deyirdi: “Mən sizin hamınızı sevirəm, mən heç kəsə bir yamanlıq etməmişəm, mən nə üçün əzab çəkirəm? Mənə kömək edin”. O, öz ərini gördü, lakin bu saat onuna golmosının mənasını anlaya bilmirdi. Knyaz Andrey divanın o tərəfinə keçib, knyaginanın alnından öpdü.

— Mənim əzizim, — bu sözü o heç vaxt arvadına deməmişdi, — Allah kərimdir...

Knyaginya sualedici və uşaqcasına məzəmmətli bir nəzərlə orına baxdı.

Onun gözleri sanki deyirdi: "Mən səndən kömək gözləyirdim, eybi yoxdur, sən də belə!" O, ərinin gəlməsinə təəccüb etmədi, ərinin gəlməsini anlaya bilmədi. Ərinin gəlməsi onun əzəbələrinə heç bir təsir etmədi, onları yüngülləşdirmədi. Ağrılardan yenə təzədən başladı. Marya Boqdanovna knyaz Andreydən otaqdan çıxmasını xahiş etdi.

Həkim otağa daxil oldu. Knyaz Andrey otaqdan çıxdı, bacısı Maryaya rast gəlib, yenə də ona yanaşdı. Onlar piçilti ilə danışdırılar, lakin danışqları hər dəqiqə kəsilirdi. Onlar gözləyirdilər, qulaqları səsde idi.

Knyajna Marya:

— *Allez mon ami*<sup>1</sup>, — dedi.

Knyaz Andrey yenə də arvadı yatan otağa sarı getdi və yan otaqda oturub gözlədi. Üzdən qorxu əlaməti olan bir qadın knyaginanın otağından çıxdı və knyaz Andreyi görüb özünü itirdi. Knyaz Andrey əlləri ilə üzünü örtdü və bir neçə dəqiqə belə oturdu. Qapının dalından acınacaqlı, ağır iniltülər eşidildi. Knyaz Andrey qalxdı, qapıya yanaşdı və açmaq istədi. Qapını daldan kim isə tutmuşdu.

Otaqdan qorxmuş bir səs:

— Olmaz, olmaz! — dedi.

Knyaz Andrey otaqda gəzməyə başladı. Knyaginyanın çığartısı kəsildi, bir neçə saniyə daha keçdi. Birdən knyaginya yatan otaqdan qorxunc bir çığırı eşidildi; bu onun çığartısı deyildi, o, belə çığırı bilməzdi. Knyaz Andrey qapıya tərəf yürüdü, çığırı kəsildi, körpə uşaq səsi eşidildi.

İlk saniyədə knyaz Andrey düşündü: "Oraya uşaq niyə gətirdilər? Uşaq? Nə uşaq? Uşağı orada nə işi var? Yoxsa uşaq oldu?".

Bu çığartının bütün sevincli mənasını birdən anladığı zaman göz yaşları onu boğmağa başladı, hər iki qolu üstündə pəncərəyə dır-səkləndi, uşaq kimi hiçqıraraq ağladı. Həkim köynəyinin qolları çırınmış halda, surtuksuz, rəngi ağarmış və çənəsi əsə-əsə otaqdan çıxdı. Knyaz Andrey ona müraciət etdi, lakin həkim şəşqin halda ona baxaraq bir söz demədi və yanından keçib getdi. Otaqdan bir qadın yüyürə-yüyürə çıxdı və knyaz Andreyi görüb özünü itirdi, astanada dayandı. Knyaz arvadının otağına girdi. Knyaginya ölmüşdü, o, knyaz Andreyin beş dəqiqə əvvəl gördüyü vəziyyətdə yatırdı, gözləri sönmüş, yanaqları ağarmışdı, lakin onun uşaq üzü kimi balaca,

gözəl üzündə və üstü narın qara tüklərlə örtülü incə dodağında yenə əvvəlki ifadə vardi.

Onun gözəl, məsum üzü deyirdi: "Mən sizin hamınızı sevirəm, heç kəsə yamanlıq etməmişəm, siz mənim başıma nə iş gətirdiniz?"

Otağın küncündə Marya Boqdanovnanın ağ və titrək əllərində kiçik, qırmızı bir şey ziğildiyordı.

\* \* \*

İki saat sonra knyaz Andrey səssiz addımlarla atasının kabинetinə girdi. Qoca artıq hamisini bilirdi. O lap qapının ağızında dayanmışdı. Qapı açılan kimi dinnəməz-söyləmək öz sərt əllərile oğlunun boynunu bərk-bərk qucaqladı və körpə uşaq kimi ağladı.

\* \* \*

Üç gün sonra kiçik knyaginanın dəfn mərasimini düzəldtilər. Knyaz Andrey onunla vidalaşarkən tabutunun pilləsi üstüne çıxdı. Knyaginanın gözləri qapalı olsa da, üzündəki ifadə tabutda da dəyişməmişdi. Yenə də onun üzündəki ifadə deyirdi: "Ah, siz mənim başıma nə gətirdiniz?" Knyaz Andrey qəlbindən bir şey qopduğunu hiss etdi. O hiss etdi ki, knyaginyanın ölümünə müqəssir odur, lakin bu təqsirini o, nə düzəldə bilər, nə də bunu unuda bilərdi. O ağlaya bilmirdi. Qoca da içəri girib knyaginanın sakitcə bir-birinin üstüne qoyulmuş mum kimi əlini öpdü. Knyaginanın üzündəki ifadə ona deyirdi: "Ah, siz mənim başıma nə gətirdiniz, niyə bunu etdiniz?" Qoca knyaginyanın üzünü gördükdə başını hirsə yana döndərdi.

\* \* \*

Daha beş gün keçdi. Körpə knyaz Nikolay Andreyiçi xaç suyunə salıldılar. Keşiş qaz lələyi ilə uşağı qırışılı, qırmızı ovuclarını və ayaqlarını yağladıqda dəyə uşağı əskilərini çənəsi altında tutmuşdu.

Xaç atası olan babası körpəni əlində tutaraq, yere salmaqdan qorxa-qorxa əzilmiş tənəkə *kupelin*<sup>1</sup> başına dolandı və sonra xaç atası knyaz qızı Maryaya verdi. Knyaz Andrey o biri otaqda oturub

<sup>1</sup> Get, mənim əzizim (frans.).

<sup>1</sup> Çağanı xaç suyunə salmaq mərasimində içino su tökülon qab

mərasimin qurtarmasını gözleyir və çaganın suda boğulmasından qorxurdu. Dayə çaganı otaqdan çıxartdıqda o, sevincle uşaqa baxdı və dayə kupaç atılmış saçla mumun batmayıb suyun üzündə qaldığını xəbər verdikdə knyaz Andrey başını razılıqla tərpətdi.

## X

Doloxovla Bezuxovun duelində Rostovun iştirak etməsi məsələsi qoca qrafın soyilə ört-basdır edildi və Rostov bir cəza olaraq vəzifəsinin aşağı salınacağını gözlədiyi halda, Moskva general-qubernatoru yanında adyutant təyin edildi. Buna görə də o, ailə ilə birlikdə kəndə gedə bilməyib, bütün yayı Moskvada qaldı. Doloxov sağaldı, o sağalana kimi də Rostov onunla daha artıq dostlaştı. Doloxov yaralı ikən anasının yanında yatırdı, anası onu çox hərəket və şəfqətlə sevirdi. Rostov Fedya ilə dost olduğu üçün Marya İvanovna Rostovu da sevirdi və ona tez-tez öz oğlundan danışındı.

O deyirdi:

— Bəli, qraf, indiki pozğun cəmiyyətimizə görə o, çox alicənab və təmizürekliidir. Xeyirxah adamları heç kəs sevmir, onlar iyine kimi hamının gözünə batır. Qraf, siz deyin, Bezuxovun tutduğu iş ədalətli, namuslu bir işdirmi? Fedya isə öz alicənablıına görə onu sevirdi, indi də onun barəsində heç bir pis söz danışmış. Peterburqdə o, məhəllə polisi müdürü ilə zarafatlaşış dəcəllik edərkən hər ikisi birgə etməmişdim? Bezuxova nə oldu? Hər nə oldu Fedyaya oldu! Təpik ona dəydi! Tutaq ki, qaytardılar, necə də qaytarmaya bilərdilər? Mənən elə gəlir ki, mənim oğlum kimi igidler və vətən oğulları çox deyil. Yaxşı, bu duel nə idi? Bu adamlarda heç namus varmı? Anasının tek birə oğlu olduğunu bildiyi halda, onu duele çağırib öldürmək istəyir! Belə olarmı? Nə yaxşı ki, Allahın bizo rəhmi gəldi! Nə üstündə? Bizim zəmanədə kim dəcəllik eləmir? Nə olsun ki, Bezuxov belə qısqandır? Heç olmasa, əvvəldən hiss etdirə bilərdi, halbuki bu iş bir il davam edib. Axırda nə oldu? Duele çağırdı. Güman etdi ki, Fedya duele çıxmaz, çünkü Fedya ondan borc pul alıb. Belə də rəzalət, belə də alçaqlıq olarmı! Mənim eñiz qrafım, qəlbən sevi-rəm, inanın! Onu çox az-az adam anlaya bilir. Heç bilmirsiniz, o, necə yüksək, necə ilahi bir qəlbə malikdir!

Doloxov özü də yaralı ikən tez-tez Rostova elə sözlər deyirdi ki, ondan heç də bu sözləri gözləmək olmazdı.

O deyirdi:

— Bilirom, məni pis adam hesab edirlər, qoy etsinlər! Mən sevdiyim adamlardan başqa ayrı heç kəsi heç tanımaq da istəmirəm. Amma sevdiyim adəmi da elə sevirəm ki, onun yolunda canımdan belə keçərəm, qalanlarını isə, eğer mənə mane olmaq istəsələr, hamisini əzib keçərəm. Mənim pərəstiş etdiyim və son dərəcə qiyəmetli anam, iki-üç də dostum var ki, sən də onlardan birisən, başqalarına isə nə dərəcədə faydalı və zərərlı olmalarına görə əhəmiyyət verirəm. Bunnuların da, demək olar ki, hamısı zərərlidir, xüsusiət qadınlar! Bəli, mənim eñizim, kişilərdən mən sevən, alicənab, yüksək adamlara rast gəlmışəm, qadılarda isə, satqın məxluqdan başqa — istər qrafını olsun, istər mətbəx qadını, fərqi yoxdur, — heç bir şeyə rast gəlməmişəm. Qadında axtardığım ilahi sədəqətə və təmizliyə mən hələ indiyə qədər rast gəlməmişəm. Əger mən belə bir qadını tapsayıdım, ona həyatımı vererdim. Bunlar isə!.. — O, nifrotlə əlini yellədi. İnanırsınızmı, eğer mən həyatıma qiyəmet verirəməm, bu ancaq ona görədir ki, məni mənəvi cəhətdən yenidən canlandıracaq, ruhumu təmizləyəcək və məni yüksəldəcək ilahi bir məxluqa rast gələcəyimə ümidi edirəm. Lakin sən bunu anlamırsan.

Öz yeni dostunun təsiri altında düşən Rostov dedi:

— Niyə, mən bunu çox yaxşı anlaysıram.

\* \* \*

Payızda Rostovgilin ailəsi Moskvaya qayıtdı. Qışın əvvəlində Denisov da qayıdır Rostovgildə qaldı. Nikolay Rostovun 1806-ci ilin qışında Moskvada keçirdiyi günlər həm onun, həm də bütün ailə üçün on xoşbəxt və şən günlər idi. Nikolay özü ilə evə bir çox gənc götürmişdi. Vera iyirmi yaşında gözəl bir qız idi; Sonya on altı yaşında, yenice açılmış qoşəng bir qönçəyə bənzəyirdi. Nataşa isə yarı xanım, yanı qız, gah uşaq kimi gülməli, gah yetişmiş bir qız kimi füsunkar idi.

Cox sevimli və gənc qızlar toplaşan evdə olduğu kimi, Rostovgilin də evində bu zaman xüsusi bir sevgi aləmi yaranmışdı. Onların evinə gələn hər bir gənc oğlan buradakı gənc, həssas və nəyə isə (ehtimal ki, öz xoşbəxtliyinə) gülümşəyən, həvəslə o yan bu yana qaçısan qızlara baxdıqca, onların qeyri-müntəzəm, lakin hər kəsə nəvazişkar olan, hər şeyə hazır, ümid dolu damışqlarına qulaq asdıqca, gah mahnidan, gah müsiqidən qalxan əlaqəsiz səslərini dinlədikcə

özü də bu hissəleri duymağa başlayır, sevməyə hazır və xoşbəxtliyə müntəzir olurdu.

Rostovun evə gətirdiyi gənclərdən ən birincisi Doloxov idi. Evdə Nataşadan başqa hamının ondan xoşu gelirdi. Doloxovun üstündə Nataşa az qalmışdı ki, öz qardaşı ilə dalaşın. O təkəd edərək deyirdi ki, Doloxov pis adamdır. Bezuxovla duelə çıxmada Pyer haqlıdır, Doloxov isə müqəssirdir, Doloxov iyrənc və qeyri-təbii bir adamdır.

Nataşa inad edərək çığırı-çığırı deyirdi:

— Burada başa düşməli nə var ki! O, pis adamdır, hissədən məhrumdur. Mən ki sənin Denisovunu sevirəm. O, kefcil olsa da, hər nə olsa da, yenə də onu sevirəm, deməli başa düşürəm. Fikrimi əməlli izah edə bilmirəm. Bilirsənmi, o, hər şəxə müəyyən bir məqsədlə yanaşır, mən isə belə adamları sevmirəm. Denisovu isə...

— Denisov başqa, o başqa — Nikolay Doloxova görə hətta Denisovun bir heç olduğunu hiss etdirmək istəyirdi. — Doloxovun qəlbini başa düşmək lazımdır, onu anası ilə bir yerdə görmək lazımdır, ondan bir qəlb var ki!

— Mən onu bilmirəm; ancaq orasını bilirəm ki, ondan xoşum gelmir. Bir də, bilirsənmi, o, Sonyaya vurulub?

— Boş sözdür!

— Mən əminəm, görərsən.

Nataşanın sözü düz çıxdı. Qadın cəmiyyətini xoşlamayan Doloxov Rostovgilə tez-tez gəlməyə başladı. Onun kimdən ötrü gəldiyi məsələsi (bu baradə heç kəs danişmasa da) tezliliklə aydın oldu: o, Sonya üçün gəlirdi. Sonya özü də bu baradə danişmaga cəsarət etməsə də, bunu bilirdi və həmişə Doloxov geləndə qıpqrımızı qızardı.

Doloxov tez-tez Rostovgilda nahar edir, onların getdiyi heç bir tamaşanı buraxmirdi. Rostovgilin həmişə getdiyi İogelgiləki *adolescentes*<sup>1</sup> ziyanətlərinə gedirdi. O, Sonyaya xüsusi bir diqqət yetirir və qızı elə baxırdı ki, ondan nəinki Sonya, hətta qoca qrafını və Nataşa da qızarırdı.

Bu qüvvətli və qəribə kişinin qarayanız, zərif, şux və başqasını sevən bir qızın təsiri altında yaşadığı aydınca görünürdü.

Rostov Doloxovla Sonya arasında nə isə yeni bir şey hiss edirdi, lakin bu yeni münasibətin nə olduğunu təyin edə bilmirdi. “Onlar hamısı kiməsə vurulmuşlar”, — deyə Nikolay Sonya ilə Nataşa haq-

qında düşündü. Lakin daha o, Sonya və Doloxovla əvvəlki kimi rəftar edə bilmirdi, buna görə də evə az-az gelməyə başladı.

1806-cı ilin payızından yenə də hamı Napoleonla müharibədən danişmaga başladı. Bu danışq keçənilkindən daha qızgrün idi. Hər min adamdan 10 rekrutdan<sup>2</sup> başqa 9 nəfər də ratnik<sup>3</sup> yiğmaq qərara alınmışdı. Moskvada ancaq və ancaq gələcək müharibədən səhbət gedir, hər yerdə Bonaparta lənətlər oxunurdu. Rostovgilin ailəsi üçün bütün bu müharibə hazırlığının mənası ondan ibarətdi ki, Nikoluşka heç cüre Moskvada qalmağa razı olmur, Denisovun məzuniyyətinin qurtarmasını gözleyirdi ki, bayramdan sonra onunla bərabər alaya getsin. Orduya getmək ona əylənməyə mane olmurdu, bəlkə onu daha da əylənməyə həvəsləndirirdi. Vaxtının çoxunu evdən xaricdə, naharlarda, müsamirələrdə və ziyaflərda keçirirdi.

## XI

İsanın təvəllüdü bayramının üçüncü günü Nikolay evdə nahat etdi. Son vaxtlarda o, evdə çox az nahar elərdi. Bu nahar vidalaşma naharı idi, çünki Xaçşuran bayramından sonra Nikolayla Denisov alaya gedəcəkdi. Naharda iyirmi adam iştirak edirdi. Doloxovla Denisov da burada idi.

Rostovgildə məhəbbət ehtirası, sevgi aləmi heç vaxt bu bayram günlərində olduğu qədər şiddetli hiss edilməmişdi. Bu sevgi aləmi sanki deyirdi: “Xoşbəxtlik dəqiqələrini əldən qaçırtma, qoy sənə vurulsunlar, sən də başqasına vurul! Dünyanın mənası ancaq bundadır, qalanları isə boş şeydir. Biz də burada ancaq bununla məşğuluq”.

Nikolay həmişə olduğu kimi, iki cüt atı əldən saldıqdan və çağırılan yerlərə, getməli olduğu bütün yerlərə getməyə yenə də macəl tapmadan nahara azca qalmış evə gəldi. İçəri girən kimi sevgi aləminin çox gərgin bir vəziyyətdə olduğunu hiss etdi. Bundan başqa Nikolay cəmiyyət üzvlərindən bəzilərinin qəribə bir hal keçirdiyini, təlaşda olduğunu gördü. Hamidən çox Sonya, Doloxov və qoca qrafını həyəcanlı idi; Nataşa da bir az həyəcanlı görünürdü. Nikolay hiss etdi ki, Sonya ilə Doloxov arasında nə isə bir şey olmuşdur. Buna görə də özünə xas olan bir həssashlıqla nahar zamanı hər ikisi ilə çox nəzakətlə və ehtiyatla rəftar etdi. Həmin bu gecə, bayram-

<sup>1</sup> Rekrut - I Pyotr dövründə 25 il, sonra isə 15 il orduda xidmət üçün yılınan aşğar

<sup>2</sup> Ratnik - Rusiyada əsgər növü

<sup>1</sup> Yeniyetmələr (frans.)

ların üçüncü günü, rəqs müəllimi İogelin evində bir ziyafət olmalı idi; bayram günləri o, bütün şagirdləri üçün belə ziyafətlər verordi.

Nataşa Nikolaya dedi:

– Nikolenka, sən İogelgilə gedəcəksənmi? Rica edirəm get, o, çox xahiş edirdi, Vasili Dmitriç də (bu Denisov idi) gedir.

Özünü Rostovgildə zarafatla Nataşanın cəngavəri yerinə qoymuş Denisov:

– Qrafınıya əmr edəndən sonra mən haraya getməyə bilərəm! – dedi; – *pas de châle*<sup>1</sup> oynamaya hazırlam.

Nikolay:

– Macal tapsam, gedərəm! Arxarovgilə söz vermişəm, müsamirələri var, – dedi.

– Bəs sən... – deyə Nikolay Doloxova müraciət etdi və bu suali verən kimi nahaq yero sorusunu hiss etdi.

– Bəlkə gəldim... – deyə Doloxov Sonyaya baxıb, soyuq və acıqlı cavab verdi və qaşqabağını tökərək, klubda nahar zamanı Pyerə baxdığı nəzərlə Nikolayı gözdən keçirdi.

Nikolay düşündü: "Nə isə olmuşdur". Nahardan sonra Doloxovun tez çıxıb getməsi Nikolayın şübhəsini daha da möhkəmlətdi. Nataşanı çağırıb nə olduğunu soruşdu:

Nataşa ona tərəf yüyürüb:

– Mən səni axtarırdım, – dedi. – Mən deyirdim, amma sən inanmadın. – Sonra qalib gelmiş bir adam ifadəsilə əlavə etdi:

– O, Sonyaya evlənməyi təklif etmişdir.

Nikolay son zamanlarda Sonya ilə az məşqül olurdu, lakin bu sözü eşidən kimi elə bir ürəyindən bir şey qopub ayrıldı. Doloxov cehizsiz, yetim Sonya üçün abırlı və bir cəhətdən de gözəl bir adaxlı ola bilərdi. Qoca qrafınıya və kübar cəmiyyəti nöqtəyi-nəzərindən Doloxovu rədd etmək olmazdı. Buna görə də Nikolay bu sözü eşidən ilk əvvəl Sonyaya açıq tutdu. O: "Çox gözəl, söz yox, uşaqlıqdakı vədləri unudub təklif qəbul etmek lazımdır" – deməyə hazırlaşdı, amma deyə bilmədi...

Nataşa:

– Təsəvvür edirsənmi? Sonya rədd etdi, tamamilə rədd etdi, – dedi. Bir az dayandıqdan sonra əlavə etdi: – Dedi ki, mən özgəsini sevirmə.

Nikolay düşündü: "Mənim Sonyam başqa cür də cavab verməzdidi!".

<sup>1</sup> Şal ilə rəqs (*frans.*)

– Anam nə qədər yalvardısa, yenə rədd etdi, mən bilirom: o, sözündən dönməz...

Nikolay töhmətlə soruşdu:

– Anam ona yalvardı?

– Hə, – deyə Nataşa cavab verdi. – Nikolenka, acığın tutmasın. Mən bilirom ki, sən onunla evlənməyəcəksən. Nədənsə mən bunu bilirom, yəqin bilirom ki, sən onunla evlənməyəcəksən.

– Yox, sən bunu heç cürə bilə bilməzsən. Amma mən onunla danışmaliyam. – Sonra gülümşəyərək əlavə etdi: – Bu Sonya nə güzel qızdır!

– O, çox gözəl qızdır! Mən onu buraya göndərərəm. – Nataşa qardaşını öpüb qaçıdı.

Bir dəqiqə sonra Sonya qorxmuş, şaşqın və müqəssir bir adam kimi içəri girdi. Nikolay ona yaxınlaşış əlini öpdü. Bu səfərki gəlişə bu birinci dəfə idi ki, onlar təklikdə və həm də öz məhəbbətləri barədə danışırdılar.

– Sophie, – deyə Nikolay əvvəlcə çəkincə-çəkinə, sonra isə getdikcə cəsərətlənərək danışmaya başladı, – siz yalnız gözəl deyil, hətta olverişli bir təklifdən boyun qaçırmış istəyirsiniz; halbuki o, gözəl, alicənab bir insandır... o, mənim dostumdur...

Sonya onun sözünü kəsib tələsik dedi:

– Mən onu rədd etdim.

– Əgər siz məndən ötrü onu rədd edirsinizsə, qorxuram ki, mən...

Sonya yenə onun sözünü kəsdi. Yalvarıcı və qorxu ifadə edən bir nəzərlə Nikolaya baxdı:

– Nicolas, bunu mənə deməyin.

– Yox, mən deməliyəm. Bəlkə, bu, mənim tərəfimdən *suffisance*<sup>1</sup>-dir, amma demək yaxşıdır. Əgər siz məndən ötrü rədd edirsinizsə, mən sizə bütün həqiqəti deməliyəm. Mən sizi sevirəm, güman edirəm ki, hamidan çox sevirəm...

Sonya qızardı:

– Mənə də bu bəsdir!

– Mən min dəfə sevmişəm və yeno də sevəcəyəm, lakin sizə qarşı hiss etdiyim dostluğu, etimadı və sevgini heç kəsə qarşı hiss etməmişəm. Bir də mən gəncəm. Maman evlənməyimi istəmir. Mən sizə heç bir şey vəd etmirəm. Xahiş edirəm ki, Doloxovun təklifi

<sup>1</sup> Özüne arxayın olmaq (*frans.*)

barədə fikirləşəsiniz. Nikolay öz dostunun familyasını çətinliklə tələffüz edərək sözünü bitirdi.

— Bu barədə mənə heç bir şey deməyin. Mən heç bir şey istəmirəm. Mən siz bir qardaş kimi sevirəm, həmişə də sevəcəyəm, bundan artıq mənə heç bir şey lazımdır.

Nikolay bir də onun əlini öpüb dedi:

— Siz məleksiniz, mən sizə tay ola bilmərəm, ancaq qorxuram ki, sizi aldatmış olam.

## XII

Moskvada İogelin ziyaflətləri ən şən ziyaflətlər olurdu. Yenice öyrəndikləri *ná-ları* nümayiş etdirən *adolescentes*<sup>1</sup>-lərinə baxan analar da belə deyirdilər. Yixilana qədər rəqs edən *adolescentes* və *adolescents*<sup>2</sup>-lər özləri də belə deyirdilər. Əylənmək məqsədilə bu ziyaflətlərə gələn və burada ən nəşeli gün keçirən yaşı qızlar və gənclər də belə deyirdilər. Bu il həmin ziyaflətlərdə iki evlənmək hadisəsi də olmuşdu. Knyaz Qorçakovun iki gözəl qızı nişanlı tapıb əre getmişdi; bu hadisədən sonra burada verilən ziyaflətlərin şöhrəti daha da artdı. Bu ziyaflətlərin xüsusiyyəti o idi ki, burada nə ev yiyəsi, nə də ev xanımı vardi, ancaq quş tükü kimi ucan və rəqs sənətinin qaydalarına görə ayaq atan yumşaq qəlbli İogel dərs üçün bütün qonaqlardan bilet qəbul edirdi. Bu ziyaflətlərin bir xüsusiyyəti də o idi ki, buraya ilk dəfə uzun paltar geyib rəqs edən 13 və 14 yaşı qızlar kimi rəqs etmek və əylənmək istəyənlər gelirdilər. Buraya gələnlərin hamısı çox az istisna ilə gözəl idi və ya gözəl görünürdü, çünki hamı ehtirasla gülür, hamının gözü alışib yanındı. Hətta ən yaxşı şagirdlər belə bəzən *pas de châle* də oynayırdılar. Bunlardan da ən yaxşısı Nataşa idi; zəriflikdə o, hamidan fərqlənirdi. Amma bu sonuncu ziyaftədə ancaq ekosez, anqlez və yenice dəb düşən mazurka oynayırdılar. İogel ziyafləti Bezuxovun salonunda təşkil etmişdi və hamının dediyi kimi, ziyaflət çox uğurlu çıxmışdı. Ziyaftədə gözəl qız çox idi, Rostovgilin xanım qızları isə hamidan gözəldi. Onlar xüsusilə xoşbəxt və şən idilər. Doloxovun teklifindən, onu rədd etməsindən və Nikolayla səhbətindən lovğalanan Sonya bu axşam hələ evdə

<sup>1</sup> Yeniyetmə qızlar.

<sup>2</sup> Yeniyetmə qızlar və yeniyetmə oğlanlar.

ikən fırlanır, hörüklerini qulluqcu qızın darayıb qurtarmasına imkan vermirdi, indi isə sevincindən alışb yanındı.

Birinci dəfə uzun paltar geydiyi üçün Sonyadan az lovğalanma-yan Nataşa bu ziyafətdə özünü daha xoşbəxt hiss edirdi. Hər ikisi çəhrayı lentli ağ kiseyi paltar geymişdi.

Nataşa ziyafətə gəldiyi dəqiqədən vurğun görünürdü. O, müeyyən bir adama vurulmamışdı, hamiya vurulmuşdu. Hər dəqiqə kimə baxırdısa, necə baxırdısa, ona vurulurdu.

O, Sonyaya yaxınlaşaraq:

— Ah, nə yaxşıdır! — deyə təkrar edirdi.

Nikolay ilə Denisov salonları gəzir, rəqs edənlərə nəvazişlə və himayəkar bir nəzərlə baxırdılar.

Denisov:

— O, nə qədər sevimlidir, — dedi, — gözəl qız olacaq.

— Kim?

Denisov cavab verdi:

— Qrafını Nataşa.

— Bir az susduqdan sonra əlavə etdi:

— Nə yaxşı da rəqs edir, nə zərif qızdır!

— Sən kimin barəsində danışırsan?

Denisov qışqıraraq acıqlı cavab verdi:

— Sənin bacın barəsində.

Rostov gülümşədi.

Balaca boylu İogel Nikolaya yanaşib dedi:

— *Mon cher comte; vous êtes l'un de mes meilleurs écoliers, il faut que vous dansiez. Voyez combien de jolies demoiselles*<sup>1</sup>.

— Həmin bu rica ilə o, Denisova da müraciət etdi; Denisov da onun keçmiş şagirdi idi.

Denisov:

— *Non, mon cher, je ferai tarisserie*<sup>2</sup>. Dərslərinizdən çox pis istifadə etdiyim yadınızdan çıxmışdım? — dedi.

İogel ona təsəlli verərək tez dedi:

— Yox-a! Siz ancaq diqqətsiz idiniz, amma qabiliyyətiniz var idi, bəli, sizin qabiliyyətiniz var idi.

<sup>1</sup> Sevimli qraf, siz mənim on yaxşı şagirdlərimdənəsiniz. Siz rəqs etməlisiniz. Bir görün, nə qədər gözəl qız var! (*frans.*)

<sup>2</sup> Yox, özümüz, yaxşısı budur, oyloşub tamaşa edim (*frans.*)

Yeno də dəb düşmüş mazurka çaldılar. Nikolay İogelin təklifini rədd edə bilmeyib Sonyani rəqsə dəvət etdi. Denisov isə qarılın yanında oturub qılıncına dirsəkləndi, ayağını oyunun havasına uyğun tərpedərək və rəqs edən gənclərə baxaraq nə isə maraqlı bir şey danışır, qoca xanımları güldürdü. İogel birinci oyundan öz fəxri və on yaxşı sağirdi olan Nataşa ilə rəqs etdi. O, yumşaq çəkme geymiş ayaqlarını zərif-zərif yərə basaraq, qorxmuş, lakin səyələ “pa” hərəkətini ifa edən Nataşa ilə birinci olaraq salondan keçdi. Denisov gözünü Nataşadan çəkmir və qılıncını oyunun havasına uyğun olaraq tiqqildədir. O, öz siması ilə aydınca hiss etdirirdi ki, mən bacarmadığım üçün deyil, ancaq istəmədiyim üçün rəqs etmirəm. Oyunun yarısında Denisov yanından keçən Rostovu çağırıldı:

— Bu o hava deyil. Bu məgər polyak mazurkasıdır? Amma gözəl oynayır.

Denisovun hələ Polşada bu mazurkanı yaxşı oynamada şöhrət qazandığını bilən Nikolay Nataşaya yanaşın dedi:

— Get, Denisovu çağır, oyna. Bilirsən, o, necə rəqs edir! Qiymətdir!

Nataşaya yenə növbə çatdıqda yerindən durdu, bantılı çəkmələrini tez-tez yərə vuraraq, qorxa-qorxa, salondan keçib Denisovun oturduğu yərə gəldi. Hamı Nataşaya baxır və onun oyanmasını gözləyirdi. Nataşa özü də bunu hiss etdi. Nikolay Denisovla Nataşanın gülümseyərək mübahisə etdiklərini, Denisovun rəqs etmək istəmədiyini, amma sevinclə gülüməsiyini gördü. Nikolay tez onlara tərəf getdi.

Nataşa deyirdi:

— Vasili Dmitriç, buyurun, buyurun oynayaq.

Denisov deyirdi:

— Yox, qrafını, məni bağışlayın.

Nikolay dedi:

— Bəsdir, Vasya, dur.

Denisov zarafatla:

— Elə bil Məstan pişiyi dilə tuturlar, — dedi.

Nataşa əlavə etdi:

— Bütün bir axşam sizin üçün oxuyacağam.

— Bu sehrkar qız mənim başıma nə istəsə götürəcək! — deyə Denisov qılıncını açdı. Stulların arasından çıxbıq qızın əlindən möhkəm tutdu, başını qaldırıb ayağını geri qoydu və çalğının taktını gözlədi. Denisovun balaca boyu ancaq at üstündə, bir də mazurka rəq-

sində görünmürdü. O, indi özünü həmişə hiss etdiyi kimi bir qoçaq təsəvvür edirdi. Taktı tutan kimi o, öz xanımına iftixar və zarafatla yanaklı bir nəzər saldı, qəfildən bir ayağını yərə vurdur və top kimi elastiki bir hərəkətlə yerindən sıçradı, xanımını da özü ilə apararaq uçurmuş kimi dövrə vurdur. Bir ayağı üstündə səssizcə salonun ortasına qədər gəldi, sanki qabağındakı stulları görmür və düz onların üstünə uçurdu, amma birdən mahmızlarını çıqqıldadaraq ayaqlarını araladı və dabanları üstündə dayandı, bir saniyə belə durdu. Mahmızları səslənə-səslənə bir yerdə ayaq döyüür, cəld hərlənir, sol ayağını sağ ayağına vururdu, sonra yenə uçurmuş kimi dairə vurdur. Nataşa onun nə etmək istəyini duyur və özü necə hərəkət edəcəyini bilmədən ona təslim olur, onun hərəkətlərini izləyirdi. Denisov onu gah sağ əli, gah da sola li ilə tutub firlandırır, gah dizi üstə çöküb, onu öz ətrafinda hərləndirir, sonra tez qalxıb elə sürətlə irsiliyə uçurdu ki, sanki birnəfəsə bütün otaqlardan keçib getmək istəyirdi. Gah da göründür ki, dayandı və heç də gözlənilməden onun qarşısında yenə diz çökdü. Denisov mahmızlarını səsləndirərək qızı öz yeri qabağında cəld hərləyib ona təzim etdikdə Nataşa cavab olaraq heç əylənmədi də. Denisovu tanımırımsı kimi gözlerini heyrətlə ona dikib gülüməsi və yavaşca dedi:

— Bu nə deməkdir?

İogel bu mazurkanı həqiqi mazurka hesab etməsə də, Denisovun məharətli oynaması hamını sevindirdi, onu ara vermədən rəqsə dəvət etdilər. Qocalar da gülümseyərək Polşadan, keçmiş əziz günlərdən səhbət açıdlar. Rəqsdən Denisovun rəngi qızarmışdı. O, yaylıqla tərinini silə-silə Nataşanın yanında oturdu və ziyanət qurtaranə qədər ondan ayrılmadı.

### XIII

Bundan iki gün sonra Rostov Doloxovu nə evdə, nə də öz tanışlarının yanında gördü, üçüncü günü ondan bir kağız aldı.

“Sənə məlum olan səbəbə görə mən bir də siza gəlməyəcəyəm və orduya getdiyim üçün bu axşam dostlarımı vidaslaşma qonaqlığı verirəm. İngilis mehmanxanasına gəl”. Rostov öz ailə üzvləri və Denisovla teatrda idi, saat 10-da teatrda çıxbıq İngilis mehmanxanasına getdi. Onu dərhal Doloxovun mehmanxanada bir gecəliyə tutduğu on yaxşı otağa götürdilər.

İyirmiye qədər adam masanın ətrafına yiğilmişti. Doloxov da masa qabağında, iki şam arasında oturmuşdu. Masanın üstündə qızıl və kağız pul vardı; Doloxov bank gedirdi. Doloxovun təklifindən və Sonyanın rədd cavabından sonra Nikolay Doloxovla görüşməmişdi və onunla necə görüşcəyini düşündükde özündə bir şəşqinlik hiss edirdi.

Hələ qapıda ikən Doloxovun aydın və soyuq nəzərləri Rostova sataşdı, sənki o, Rostovu çıxdan gözləyirdi.

— Çoxdan görüşməmişik, — dedi, — çox sağ ol ki, gəldin. Qoy bu əli oynayım, o vaxtacan İlyuşa da xor ilə gəlib çıxar.

Rostov qızara-qızara dedi:

— Mən sizə gəlmışdım.

Doloxov cavab vermədi.

— İstəyirsin, sən də oyna, — dedi.

Rostov bu anda bir gün Doloxovla etdiyi qəribə bir səhbəti xatırladı. Doloxov onda demişdi ki, “ancaq axmaq adamlar öz bəxtlərini qumarda sinaya bilərlər”.

Doloxov Rostovun nə düşdüyüni hiss etmiş kimi:

— Yoxsa menimlə oynamamaqdan qorxursan? — dedi və gülümsədi. Doloxovun bu tebəssümündən Rostov onun əhval-ruhiyyəsini hiss etdi: klubda, nahar vaxtı da onun əhval-ruhiyyəsi belə idi. Ümumiyyətlə, hər gündü həyatdan darıxmış kimi görünən Doloxov qəribə və çox vaxt amansızca bir hərəkətlə vəziyyətdən çıxmaga çalışardı; indi də o, belə bir hal keçirirdi.

Rostov bu sözdən pərd oldu, Doloxovun zarafatına zarafatla cavab vermək üçün fikirləşdi, amma söz tapa bilmədi. Rostov düşünərkən Doloxov dik onun üzünü baxa-baxa, aramla və hər kəsin eşidə bili-cəyi bir səslə dedi:

— Yadindadırı, qumar barəsində deyərdin ki, bəxtəbəxt oynamaq istəyən axmaqdır, oynayanda yəqinliklə oynamamaq lazımdır. Mən də indi öz bəxtimi sınamaq istəyirəm.

Rostov: “Bəxti yoxlamalı və ya yəqinliklə oynamalı?” — deyə düşündü.

Sonra Doloxov əlavə etdi:

— Yaxşısı budur ki, oynama.

— O, açılmış kart dəstəsini əlində səsləndirib dedi: — Cənablar, bank gedirəm!

Doloxov pulları qabağa çökib kartları paylamağa hazırlaşdı. Rostov onun yanında oturdu və əvvəlcə oynamadı, Doloxov ona baxdı:

— Niyə oynamırsan?

— Qəribədir ki, Nikolay bu vaxt kart götürüb, azca pul qoymaq və oyuna başlamaq ehtiyacı hiss etdi.

Rostov:

— Yanımda pul yoxdur, — deyə cavab verdi.

— İnanmiram!

Rostov 5 manat qoydu və uduzdu, bir də qoydu, yenə uduzdu. Doloxov onu yandırdı, yəni on kartını bir-birinin dalınca udu.

Doloxov bir qədər oynadıqdan sonra dedi:

— Cənablar, xahiş edirəm, pulları kartların üstünə qoyasınız, yoxsa mən haqq-hesabı itirə bilərəm.

Oynayanlardan biri dedi: “Əminəm ki, mənə inanmaq olar”.

— İnanmaq olar, amma qorxuram ki, haqq-hesabı itirəm. Xahiş edirəm ki, pulları kartların üstünə qoyasınız.

— Sonra Rostova müraciətlə:

— Sən utanma, səninlə hesablaşarıq, — dedi.

Oyun davam edirdi, xidmətçi ara vermədən şampan şərabı gətirdilər.

Rostovun bütün kartları uduzurdu. Onun hesabına 800 manat yazılmışdı. Kartlardan birinin üstünə o, 800 manat yazmaq istəyirdi, lakin ona şampan şərabı gətirildikdə fikrini dəyişdi,ancaq iyirmi manat yazdı.

Sənki ona baxmayan Doloxov:

— Qoy qalsın, tez udarsan, — dedi. — Başqalarına uduzuram, sən isə uduram. Yoxsa məndən qorxursan? — deyə yənə də təkrar etdi.

Rostov onun sözündən çıxmadı. 800 manatı saxladı və yerdən götürdüyü kənarı qırıq yeddiliyi qoydu. Sonralar o, bunu yaxşı xatırlayırdı. Təbaşir qırığı ilə yeddiliyin üstünə düz, dəyirmi rəqəmlərlə 800 yazdı, təqdim olunan bir stekan istiləşdirilmiş şampan şərabı içdi. Doloxovun sözünə gülümsədi və nəfəsini çəkmədən yeddilik gözləyərək Doloxovun kart dəstəsini tutan əllərinə baxdı. Bu yeddiliyin udması və ya uduzması Rostov üçün çox əhəmiyyətli idi. Keçən həftə bazar günü qraf İlya Andreyiç ona 2000 manat vermişdi. Maddi çətinlikdən danışmağı sevməyən qraf oğluna demişdi ki, bu pulu sənə maya yinadək verirəm və oğlundan bu dəfə pulu bir qədər qənaətlə xərc-ləməyi xahiş etmişdi. Nikolay da demişdi ki, bu mənə çoxdur və namusuna and içərek, bahara qədər atasından pul istəməyəcəyinə

söz vermişdi. İndi həmin puldan 1200 manat qalırdı. Deməli, yeddilik 1600 manat uduzmaqdan başqa, bir də verdiyi sözə əməl etməməkdi. Rostov nəfəsini belə çəkmədən Doloxovun əllərinə baxır və belə düşündürdü: "Di tez ol, o kartı mənə ver, mən furajkamı götürüb evə gedəcək, Denisov, Nataşa və Sonya ilə axşam yeməyi yeyəcəyəm və yəqin ki, bundan sonra bir də elime kart almayacağam". Bu anda ev həyatı: Petya ilə zaraftı, Sonya ilə danişğı, Nataşa ilə oxumağı, atası ilə piket<sup>1</sup> oynamağı və hətta Povarskaya küçəsində olan evlərindəki rahat yatağı onun xəyalında elə qüvvətlə, elə aydın və elə cazibə ilə canlandı ki, sanki bunlar çoxdan keçmiş, əldən çıxmış, son dərəcə qiymətləri xoşbəxtlik idi. O ağlına siğışdırıa bilmirdi ki, axmaq bir təsadüf üzündən yeddilik kart sağ tərəfə düşmək əvəzinə sol tərəfə düşməklə onu yenidən dərk edilmiş, yenidən işıqlandırılmış bu xoşbəxtlikdən məhrum edə bilər, onu hələ sinanmamış ve müəyyən olmayan bir bədbəxtliyin qoynuna atar. Bu ola bilməzdı, lakin buna baxmayaraq o yenə də nəfəsini çəkmədən Doloxovun əlinin hərəkətini gözləyirdi. Doloxovun iri sümüklü, köynəyinin altından tükləri görünən qırmızı əlləri kart dəstəsini bir tərəfə qoyub təqdim olunan stəkanı və çubuğu götürdü.

— Deməli ki, sən mənimle oynamamaqdən qorxmursan? — deyə təkrar etdi və gülməli bir əhvalat danişacaqmış kimi kartları yere qoydu, stulun arxasına söykənib gülümseyə-gülümseyə ağır-agır danişmağa başladı:

— Bəli, cənablar, mənə dedilər ki, Moskvada şayiə yayılıb ki, guya mən qumar oyununda hiyləbazlıq eləyirəm, ona görə də sizə məsləhət görürrəm ki, mənimlə ehtiyatlı olasınız.

Rostov dilləndi:

— Oyna görək.

Doloxov gülümseyərək kartları götürdü.

— Ax, bu Moskva bilibili, xalaları!

Rostov hər iki əlini saçlarına aparıb az qala – aaax! — deyə çığıraqdı. Ona lazımlı olan yeddilik kart kartlarının üstündə birinci olaraq göründü. Rostov verə biləcəyindən daha çox uduzmuşdu.

— Amma sən pərt olma, — deyə Doloxov ötəri Rostova baxıb kart atmağa davam etdi.

<sup>1</sup> Qədim kart oyunu

Saat yarımdan sonra kart oynayanlardan çoxu zarafatlaşaraq öz oyununa baxırdı.

Bütün oyun Rostovda mərkəzləşmişdi. Min altı yüz əvəzinə onun hesabına bir-biri üstə sırə ilə çoxlu rəqəm yazılmışdı. Rostov buları sayaraq on minə qədər olduğunu görmüşdü, lakin indi bu rəqəmin on beş minə çatdığını dumanlı bir şəkildə təsəvvür edirdi. Əslində issa bu rəqəmlər iyirmi min manatı keçmişdi. Doloxov daha səhbət qulaq asımrı və əhvalat danışmırı. O, Rostovun əlinin hər bir hərəkətini izleyir və hərdən onun ayağına yazdığı rəqəmlərə tez bir nəzər salırı. O, bu qərara gelmişdi ki, rəqəmlər qırx üç minə çatana qədər oyunu davam etdirsin. Qırx üç rəqəmini də ona görə seçmişdi ki, Sonya ilə özünün yaşıni cəmlədikdə qırx üç olurdu. Rostov başını əllərinə dayayaraq üstü yazılmış, şərab dağlımış və kart tökülmüş masanın qabağında oturmuşdu. Əzab verən bir düşüncə onu rahat buraxmırı. Bu iri sümüklü, köynəyi altında tükləri görünən qırmızı əllər, bu sevdiyi və nifrət etdiyi əllər onu öz hakimiyəti altına almışdı.

Rostov düşünür və xatırlayırdı: "Altı yüz manat, tuz, kǔnc, doqquzluq... udmaq mümkün deyil!.. Evdə necə bir şadlıq olardı. Pe valeti... bu ola bilməz!.. Axı o, mənim başıma niyə bu oyunu açır?.." Hərdənbir o, böyük kart qoyurdu; Doloxov isə bu karta getmir, qoyulacaq pulu özü təyin edirdi. Nikolay da ona təslim olurdu, gah Amşeten körpüsündə olduğu kimi Allaha dua edir, gah masanın altında əydiyi kartlardan ilk əlinə keçəni onu xilas edəcəyini düşünür, gah kurtkasındaki qaytanları sayıb həmin miqdarda xallarla kart oynamaq istəyir, gah kömək üçün o biri oynayanlara nəzər salır, gah da Doloxovun indi sərt olan üzünə baxır, onun fikrini bilməyə çalışırı.

"Axı bu uduzmağın mənim üçün nə demək olduğunu o bilir. O, mənim fəlakətimi istərmə? Axı o, mənim dostum idı. Axı mən onu sevirdim... Amma onda da təqsir yoxdur. O, nə etsin ki, bəxti gətirir? Mən de müqəssir deyiləm, — deyə Rostov öz-özüqə danışındı. — Mən heç bir pis iş tutmamışam. Mən ki bir adam öldürməmişəm, bir adamı təhqir etməmişəm, bir adamın pisliyini istəməmişəm. Bəs bu dəhşətli bədbəxtlik mənə haradan üz vermişdir? Bu haçan başladı? Bir az bundan əvvəl mən bu masaya yüz manat udmaq və anamın ad gününə bu qutunu alıb evə getmək fikri ilə yanaşdım. Mən nə qədər xoşbəxt, azad və şad idim! Onda mən nə qədər xoşbəxt olduğumu

bilmirdim! O xoşbəxtlik nə vaxt qurtardı və bu yeni, dəhşətli vəziyyət nə vaxt başlandı? Bu dəyişiklik necə əmələ gəldi? Mən həmişə burada, bu masanın qabağında oturub bu cür kart oynar, bu iri sümüklü, cəld əllərə baxardım. Bu hadisə nə vaxt baş verdi və baş verən nədir? Mən sağlamam, qüvvətliyəm, yenə həmin adamam və həmin yerdə də oturmuşam. Yox, bu ola bilməz! Yəqin ki, bu heç bir nəticə verməyəcək”.

Otaq isti olmadığı halda o qızarmışdı, tər tökürdü. Üzü dəhşətli və zavallı bir şəkil almışdı, özünü sakit göstərmək istəməsi onu daha da yaziq göstəirdi.

Hesab gəlib qırx üç minə çatdı. Rostov indicə aldığı üç min manata oynamaq üçün kart hazırlayırdı ki, birdən Doloxov kart dəstəsini masaya vurub kənara qoydu, təbaşiri götürüb aydın və sərt bir xətlə təbaşiri əzə-əzə tez Rostovun hesabına yekun vurmağa başladı.

— Axşam yeməyinin vaxtıdır, yemək vaxtıdır! Budur, qaraçılardan geldilər! — Doğrudan da, soyuq havadan içəriyə qaraçı şivəsində danişan qara kişilər və qadınlar girdilər. Nikolay artıq hər şeyin bitdiyini anlayırdı, lakin etinasız bir səslə:

— Daha oynamırsan? Mən gözəl bir kart hazırlamışdım, — dedi. Sanki onu hər şeydən artıq oyundan aldığı nəşə maraqlandırıldı.

“Hər şey bitdi, mən mehv oldum! — deyə Rostov düşündü. — İndi ancaq o qalır ki, alnına bir gülə çaxam”. Lakin o yenə də şən bir səslə:

— Bir əl də oynayaq, — dedi.

— Yaxşı, — deyə Doloxov hesabı tamamladı, — yaxşı! 21 manat qoyuram. Qırx üç mini tamamlamaq üçün Doloxov 21 rəqəmini götürdi və kartları götürüb paylamağa hazırlaşdı. Rostov itaətkarlıqla kartın kənarını əydi və hazırladığı 6000 əvəzinə səliqə ilə 21 rəqəmini yazdı.

— Mənim üçün fərqi yoxdur, mən ancaq bilmək istəyirəm ki, sən bu 21 manatı udacaqsan, ya onluğunu mənə verəcəksən.

Doloxov ciddiyətli kartları payladı. Ah, indi bu dəqiqə Rostov bu qırmızı, gödək barmaqlı, tükləri köynəyinin altından görünən əllərə, onu öz hakimiyyəti altında saxlayan bu əllərə nə qədər nifət edirdi... Onluq verildi.

— Qraf, siz mənə 43 min borclu, — deyə Doloxov özünü düzəldərək masa dalından qalxdı. — Adam çox oturanda yorulur ha!

Rostov:

— Hə, mən də yoruldum, — dedi.

Doloxov sanki ona zarafat etməyin yeri olmadığını xatırlatmaq üçün dedi:

— Qraf, pulları nə vaxt almaq olar?

Rostov qızardı və Doloxovu o biri otağa çağırıldı.

— Hamisini birdən vere bilməyəcəyəm, vəksel verərəm, — dedi.

Doloxov gülümşəyərək və Nikolayın gözləri içində baxaraq dedi:

— Rostov, qulaq as. Atalar sözü var, bilirsən: “Sevgidə xoşbəxt olanın kartda əli gətirməz”. Sənin əmi qızın sənə vurulmuşdur. Mən bilirəm.

Rostov düşündü: “Ax! Bu adamin hakimiyyəti altına düşmək dəhşətdir”.

O bilirdi ki, uduzduğu pulları ata-anasına söylərkən, bu onlara ağır bir zərbə olacaqdır. O başa düşürdü ki, bu borcdan xilas olmaq böyük bir səadət olardı, O anlayırdı ki, Doloxov onun bu rüsvayçılıqlıdan və müsibətdən xilas olmanın yolunu bilir və indi hələ onunla siçan-pişik oyunu oynamamaq istəyir.

— Sənin əmi qızın... — deyə Doloxov sözə başlamaq istəyirdi ki, Nikolay onun sözünü kəsdi və hiddətlə çığıraraq dedi:

— Mənim əmi qızımın buraya dəxli yoxdur, ondan danişmaq da lazımdır!

Doloxov soruşdu:

— Pulları bəs nə vaxt almaq olar?

Rostov:

— Sabah, — deyə cavab verdi və otaqdan çıxdı.

## XV

“Sabah” deyib öz hörmətini saxlamaq çətin deyildi, lakin tək — başına evə gəlib, bacıları, qardaşı, ananı, atanı görmək, uduzduğunu etiraf etmək və söz verdikdən sonra istəməyə haqqı olmadığı pulu istəmək dəhşətli idi.

Evdə hələ yatmadılar. Rostov gildəki gənclər teatrda qayıdış, axşam yeməyi yedikdən sonra klavikordun<sup>1</sup> yanında oturmuşdular. Nikolay salona girən kimi onu bu qış bu evdə hökm sürən sevgi ilə dolu şairənə bir mühit qarşılıdı. Doloxovun təklifindən və լոգelin ziyafətindən sonra bu mühit Sonya ilə Nataşanın üzərində tufandan əvvəlki hava kimi bir qədər də qatlaşmışdı. Sonya ilə

<sup>1</sup> Köhne tipli fortepiano

Nataşa əyinlərində teatra gederkən geydikləri mavi paltar, gözəl-göycək və bunu bildikləri üçün də xoşbəxt, gülməsər bir halda klavikordun yanında dayandı. Qoca qrafinya oğlunu və ərinin gözləyərək, evlərində yaşayın qoca zadəgan qadınla pasyans oynayırdı. Gözləri parlayan və saçları pırılaşq Denisov bir ayağını dala uzadaraq klavikordun yanında oturmuşdu. Qısa barmaqlarını çalğı aletinə vurub akkord götürür, gözlərini düzə-süzə zəif, xırıltılı, lakin düzgün bir səsle özü yazdığını "Sehrkar qız" şeirini oxuyur və bu sözlərə hava tapmaq istəyirdi.

Nə zamandan bəri tərk eylədiyim bir kamana  
Cəlb edən, söylə nədir könlümü, ey əfsunkar!  
Heç bilirsənmi, nə od vurdun, ey afət, bu cana,  
Heç bilirsənmi, bu qəlbimdə nə həyəcanlar var?..

Denisov əqiq kimi qara, parlaq gözlərini həm qorxmuş, həm də özünü xoşbəxt hiss edən Nataşaya dikərək ehtiraslı bir səsle oxuyurdu.

Nikolayın gəlmədiyindən xəbər tutmayan Nataşa:  
— Çox gözəl! Əla! O biri bəndini də oxu! — deyirdi.

"Bunlar yenə öz kefindədir", — deyə Nikolay düşündü, qonaq otağına baxdı. Vera və anası qoca zadəgan qadınla orada oturmuşdu.

Nataşa ona tərəf yüyürdü:  
— Hə! Nikolenka da gəldi!

Nikolay soruşdu:

— Atam evdədirmi?

Nataşa onun sualına cavab verməyib dedi:

— Sənin gelməyinə nə qədər sevindim! Biz hamımız şadıq. Bilirsənmi, Vasili Dmitriç mənim xətrimə bir gün də artıq qaldı.  
— Yox, atan hələ gelməyib, — deyə Sonya cavab verdi.

Qrafinyanın qonaq otağından səsi eşidildi:  
— Koko, gəldinmi? Yanıma gel, quzum.

Nikolay anrasına yanaşdı, əlini öpdü, dinnəzçə onun masasının yanında oturub kart düzən əllərinə baxmağa başladı. Salondan gülüş və Nataşanı dilə tutan şən səslər eşidilirdi.

Denisov çağıraraq deyirdi:

— Yaxşı, yaxşı, daha boyun qaçırmıq olmaz, *barcarolla* oxuya-caqsınız, yalvarıram sizə.

Qrafinya kirimişcə duran oğluna baxdı.

— Sənə nə olub?

Nikolay eyni sualdan təngə gəlmış kimi:

— Eh, heç. Atam tezmi gələcək? — dedi.

— Məncə tez gələr.

"Bunlar öz kefindədir. Heç bir şeydən xəbərləri yoxdur! Mən başımı hara götürüb gedim? — deyə Nikolay düşündü və yeno də klavikord olan salona getdi.

Sonya klavikordun dalında oturub Denisovun çox xoşadığı bar-karollanın başlanğıcını çalırdı. Nataşa oxumağa hazırlaşırırdı. Denisov iftiخارla ona baxırdı.

Nikolay otaqda var-gəl etməyə başladı.

"Onun oxumağında bunlar nə görüb'lər! O, nə oxuya bilər? Burada sevinməli heç bir şey yoxdur", — deyə düşündü.

Sonya müqəddimənin ilk akkordunu başladı.

"İlahi, mən məhv olmuş şərəfsiz bir adamam. Alnıma bir gülə çaxmaqdan başqa bir çarəm qalmır. Bu oxumaq nədir? Gedimmi? Haraya gedim? Heç fərqi yoxdur, qoy oxusunlar".

Nikolay otaqda qəmgın-qəmgın var-gəl edir, Denisova və qız-lara baxır, lakin onlarla göz-gözə gəlməkdən qorxurdu.

Sonyanın ona zillənmiş gözləri: "Nikolenka, sizə nə olub?" — deyə soruşdu. Nikolaya bir şey olduğunu Sonya dərhal gördü.

Nikolay üzünü ondan çevirdi. Nataşa da öz həssaslığı ilə birdən-birə qardaşının vəziyyətini duydı. Lakin bu dəqiqə o elə şən, dərd-qəmdən və qayğıdan elə uzaq idi ki, qəsdən özünü aldatdı. (Çox vaxt gənclər belə edir). "Yox, bu saat mən çox şadam, özgənin dərdinə şərik olmaqla mən bu şadlığımı poza bilmərəm", — eyni zamanda öz-özüne dedi: "Yox, yəqin mən səhv edirəm, o da mənim kimi şad olmalıdır".

— Başla, Sonya, — deyə Nataşa salonun lap ortasına geldi. Onun fikrincə, burası oxumaq üçün daha münasib idi. Rəqqasələr kimi başını qaldırıb, əllərini yanına salladı, cəld bir hərəkətle dabanlarını götürüb barmaqlarının ucunu yərə qoya-qoya otağın ortası ilə yeriyərək dayandı.

Denisov gözlərini ondan ayırmadı. Nataşa nəşə və sevinc dolu baxışlarına cavab olaraq sanki: "Bax, mən beləyəm!" — deyirdi.

Nikolay bacısına baxıb: "Bu nəyə sevinir! — deyə düşündü. — Necə də darixmir, vicdan əzabı çəkmir?" Nataşa oxumağa başladı. Onun boğazı genəldi, döşü qabardı, gözləri ciddi bir ifadə aldı. O, bu dəqiqə

heç kimi və heç neyi düşünmürdü, gülər dodaqlarından səslər axırdı. Bu səsləri eyni ahəng və eyni fasılələrlə hamı ifadə edə bilerdi, lakin o səslər sizin dəfə təsirsiz buraxar, min birinci dəfədə sarsılmağa və ağlamağa məcbur edər.

Bu qış Nataşa birinci dəfə idi ki, ciddi oxumağa başlamışdı, bunun da səbəbi, xüsusən, Denisovun onun oxumasına heyran olması idi. O, indi uşaqqasına oxumurdu, artıq onun səsində əvvəlki gülməli və uşaqqasına sey yox idi, lakin qulaq asan mütəxəssis hakimlər deyirdi ki, o, hələ yaxşı oxumur. Hamı deyirdi ki, "gözəl səsdir, ancaq cilalanmamışdır, işlətmək lazımdır. Amma bu sözləri hömişə Nataşa oxuyub qurtarandan xeyli sonra deyirdilər. Hələ işlənməmiş, ifasında səhvlər olan bu səs eşidildiyi zaman höttə mütəxəssis hakimlər belə dinmirdilər, bu cilalanmamış səsden ancaq həzz alırdılar, bu səsi bir də eşitmək istəyirdilər. Nataşanın səsində elə bir bəkarət, öz qüvvəsini bilməmək, elə bir işlənməmiş yumşaqlıq vardı və bütün bular onun oxuma sənətindəki nöqsanlarla elə birləşmişdi ki, elə bil bu səsi korlamamış orada heç bir şey dəyişdirmək mümkün olmayaqdı.

Nataşanın səsini eşidən Nikolay: "Bu nədir? – deyə düşündü və gözlərini geniş açdı. – Ona nə olub? İndi ne gözəl oxuyur?"

– Birdən bütün alem Nikolay üçün bu havanın dalısını, cümlənin dalısını eşitmək intizarına çevrildi. Bütün alem onun üçün üç tempdən ibarət oldu: "Oh mio crudele affetto...!" Bir, iki, üç... bir, iki... üç... bir... "Oh mio crudele affetto... Bir, iki, üç... bir. Eh, bizim heyatımız axmaq həyatdır. Bütün bular, bu bədbəxtlik də, pullar da, Doloxov da, ədəvət də, namus da boş bir şeydir... bu isə həqiqətdir... Hə, Nataşa, hə, quzum! A gözünə dönüm... Görək bu "sí"yə necə qalxaqsan? Qalxdı! Allaha şükür!" Rostov özü belə hiss etmədən, "sí"ni qüvvət-ləndirmək üçün yüksək notda tersiya oxumağa başladı. "İlahi! Nə yaxşıdır! Bunu mənmi oxudum? Nə gözəldir!" – deyə düşündü.

Ah, bu tersiya nece də titrədi! Rostovun qelbindeki en gözəl hissələr oyanmış kimi oldu. Bu hissələr dünyadan asılı olmayan müstəqil və dünyadan yüksək hissələrdir. Uduzmaq nədir, Doloxov kimdir, verilmiş söz hansıdır!.. Hamısı boş şeydir! Adam öldürmək, oğurluq etməkle bərabər adam yenə də xoşbəxt ola bilər...

<sup>1</sup> Ah, mənim amansız məhəbbətim... (frans.)

## XVI

Rostov çoxdan müsiqidən bugünkü kimi həzz almamışdı. Amma Nataşa öz barkarollasını oxuyub qurtaran kimi qumarda uduzuğu yənə Rostovun yadına düşdü. O, heç bir söz demədən salondan çıxb aşağıya, öz otağına getdi. On beş dəqiqədən sonra qoca qraf kefi kök bir halda klubdan gəldi. Nikolay onun səsini eşidib yanına getdi.

İlya Andreiç şad və məğrur və təbəssümlə oğluna baxıb soruşdu:

– Hə, gününü xoş keçirə bildinmi?

Nikolay "bəli" demək istədi, amma bacarmadı; ağlamağını güclə saxladı. Qraf cubur çəkirdi, oğlunun halından xəbərdar deyildi.

"Eh, çarə yoxdur!" – deyə Nikolay birinci və axırıncı dəfə düşündü və birdən ən kobud bir səsle (səsindən özünün də zəhləsi getdi) şəhərə getmək üçün minik istəyirmiş kimi, atasına müraciət etdi:

– Ata, mən sizin yanınızda iş üçün gəldim. Az qala yadımdan çıxmışdım. Mənə pul lazımdır.

Kefi kök qraf səsləndi:

– Belə de. Axi mən sənə dedim ki, pulun çatmaz. Coxmu lazımdır?

Nikolay qızara-qızara, etinasız bir halda və axmaqcasına gülüm-səyərək dedi:

– Cox, lap cox. – Sonralar bu ona uzun zaman vicdan əzabı verdi.

– Bir az uduzmuşam, yəni çox uduzmuşam, lap cox, 43 min.

– Nə? Kimə?.. Zarafat edirən! – deyə qraf çığirdı və birdən, qoca adamlar kimi, qan beyninə vuraraq boynu və ənsəsi qızardı.

– Sabah qaytarmağa söz vermİŞəm.

– Yox a! – deyə qraf əllərini yelləyərək taqətdən düşmüş halda divana oturdu.

Nikolay öz ürəyində özünü ən yaramaz, alçaq bir adam, öz cinyətinə ömür boyu yuyub təmizləyə bilməyəcək bir cani hesab edirdi, lakin atası ilə danişarkən çox cəsarətlə baş alıb gedirdi.

– Nə etməli! Bu bir mənim başıma gəlməyib ki!

Nikolay bu dəqiqə atasının əllərindən öpmək, ayaqlarına düşüb əfv diləmək istədiyi halda, etinasız, höttə kobud bir səsə deyirdi: "Bu bir mənim başıma gəlməyib ki!"

Qraf İlya Andreiç oğlunun bu sözlərini eşidib başını aşağı dikdi və tələsik ne isə axtarmağa başladı.

– Bəli, bəli, çətindir, qorxuram tapa bilməyəm, təkcə sənin başına gəlməyib ki! Bəli, təkcə sənin başına gəlməyib ki!..

- Qraf oğlunun üzünə ötəri baxıb tez otaqdan çıxdı. Nikolay atasına etiraz etməyə hazırlaşırıdı, lakin atasının belə edəcəyini gözləmirdi.
- Ata! A...ta! - deyə Nikolay ağlaya-ağlaya atasının dalınca bağırıldı, - bağışla məni!
- Atasının əlini tutub dodaqlarına basdı və ağladı.

\* \* \*

Ata ilə oğlu danışarkən ana ilə qız arasında da mühüm bir məsələdən səhbət gedirdi. Nataşa həyəcanla atasının yanına yürüüb dedi:

- Ana!.. Ana!.. O, mənə təklif elədi...
- Nə təklif elədi?
- Ona əre getməyimi təklif elədi. Ana! Ana! - deyə Nataşa çığrıdı. Qrafınaya öz qulaqlarına inanmırıdı. Denisov təklif edib? Kimə? Hələ dünən kukla oynadan, indi də müəllimlərdən dərs alan kiçicik bir qızı? Nataşaya?
- Qrafınaya hələ bu sözləri zarafat hesab edirdi.
- Nataşa, səfəh-səfəh danışma.
- Nataşa açıqlı:
- Səfəh-səfəh niyə danışıram! Mən sizə söz deyirəm. Mən gəlmisəm sizdən soruşum ki, nə edim, siz isə "səfəh" deyirsiniz...

Qrafınaya çiyinlərini çəkdi.

- Əgər bu doğrudursa, müsyö Denisov sənə təklif eləyibsə, ona de ki, o, axmaqdır, vəssalam.

Nataşa incik bir halda və ciddiyətlə dedi:

- Yox, o, axmaq deyil.
- Qrafınaya hirsli-hirsli gülümsədi:
- Ele isə, nə istəyirsən? Siz hamınız indi bir-birinizə vurulmuşsunuz. Vurulmusan, di get ona əre!
- Yox, ana, mən ona vurulmamışam, gərək ki, vurulmamışam.
- Onda get elə də cavabını ver.
- Ana, siz açıqlanırsınız? Anacığım, siz açıqlanmayıınız? Mənim təqsərim nədir?

Qrafınaya gülümsəyərək:

- Əzizim, belə də şey olar? - dedi. - İstəyirsən, mən gedim deyim?
- Yox, mən özüm deyərəm, ancaq təhərinə mənə öyrədin. Sizin üçün hər şey asandır, - deyə Nataşa da gülümsədi. - Bir görəydiniz

o, mənə bu sözləri necə dedi! Axı mən bilirəm, o demək istəmirdi, amma birdən dedi.

- Hər necə olsa, rədd etmək lazımdır.
- Yox, lazımlı deyil. Ona çox yazığım gəlir! Elə yaxşı adamdır ki. Qrafınaya bu kiçicik Nataşaya böyük qızə baxan kimi baxıldığından hirslnirdi:

- Sən heç bir şey deməyəcəksən, mən özüm deyəcəyəm.
- Yox, heç ola bilməz, siz ancaq qapıdan qulaq asın.
- Nataşa yüyüre-yüyüre qonaq otağından salona keçdi. Denisov bayaqlı stulda, klavikordun qabağında oturub üzünü əllərilə örtmüdü. Nataşanın yüngül ayaq səslərini eşidib qalxdı.

Cəld addımlarla qızə tərəf geldi:

- Natali, taleyimi həll ediniz. O, sizin əlinizdədir!
- Vasili Dmitriç, mənim sizə çox yazığım gəlir!.. Siz elə yaxşı adamsınız ki... Yox, yox, bu ... lazımlı deyil... onsuz da mən sizi həmişə sevəcəyəm.

Denisov başını qızın əlinə tərəf əydi; Nataşa qəribə və anlaşılmaz səslər eşitdi. Qız onun qara, pərişan, qıvrımlı tülü başını öpdü. Bu vaxt tələsə-tələsə gələn qrafınyanın paltarının xışlıltısı eşidildi. Qrafınaya onlara yanaşıdı.

Qrafınaya şaşqın bir halda:

- Vasili Dmitriç, iftifatınızqa qarşı təşəkkür edirəm, - dedi, lakin onun ifadəsi Denisova çox ciddi göründü. - Mənim qızım hələ çox gəncdir və mən elə düşünürdüm ki, siz oğlumun dostu olduğunuz üçün əvvəlcə mənə müraciət edərdiniz. Belə olsayıdı, siz məni indiki kimi rədd cavab vermək məcburiyyətində qoymazdinız.

- Qrafınaya... - Denisov gözlərini yerə tikərək müqəssir bir halda nəsə demək istədi, amma sözünü tamamlaya bilmədi.

Nataşa onun bu zavalı vəziyyətinə sakit baxa bilmədi, bərkdən içini çəkə-çəkə ağlamağa başladı.

Denisov səsi kəsile-kəsile sözünə davam etdi:

- Qrafınaya, mən sizin qarşınızda müqəssirəm, ancaq bilin ki, mən sizin qızınızı və bütün ailənizi elə istəyirəm ki, iki canım olsayıdı belə verərdim...

- Denisov qrafınaya baxdı və üzündəki ciddiyəti görüb dedi:
- Əlvida, Qrafınaya!

- Onun əlini öpdü və Nataşanın üzünü baxmadan cəld, qəti addımlarla otaqdan çıxdı.

Ertəsi gün Rostov Denisovu ötürürdü. Denisov daha bir gün də olsa, Moskvada qalmaq istəmirdi. Bütün Moskva dostları qaraçılardan yanından onu yola salırdılar, Necə kirşəyə mindirildiyindən və necə üç stansiya getdiyindən heç özünü də xəberi olmadı.

Denisov gedəndən sonra Rostov iki həftə daha Moskvada qaldı. O, pul gözləyirdi, qoca qraf isə pulu asanlıqla yıga bilmirdi. Rostov evdən bayırə çıxmır və vaxtinin çoxunu xanım qızların otağında keçirirdi.

Sonya ona qarşı əvvəlkindən daha nəvazişli və daha sədaqətli idi. O sanki göstərmək istəyirdi ki, pul uduzmaq Nikolay tərəfindən böyük bir fədakarlıq idи və buna görə də o, indi Nikolayı daha çox sevir; amma Nikolay indi özünü ona layiq görmürdü.

Nikolay qızların albomlarını şeir və notlarla yazıb doldururdu. Nəhayət, o, 43 min manatın hamısını gönderib Doloxovdan qəbz alıldıqdan sonra tanışlarından heç biri ilə görüşmədən, noyabr ayının sonunda Polşada olan alayına çatmaq üçün yola düşdü.

## İKİNCİ HİSSƏ

### I

Pyer arvadı ilə olan söhbətindən sonra Peterburqa yola düdü. Torjok stansiyasında at yox idi, bəlkə də vardi, stansiya müdürü vermek istəmirdi. Pyer gözləməli oldu. O, soyunmadan girdə masa qabağındakı meşin divan üstündə uzandı, uzunboğaz, isti çəkməli ayaqlarını masa üstüne qoyub fikrə getdi.

Xidmətçi ondan soruşdu:

– Çamadanları götürümmi? Yatağı hazırlayımmi? Çay buyurunsunuzmu?

Pyer cavab vermədi, çünki o, heç bir şey eşitmər, heç bir şey görürdü. O hələ o biri stansiyadan düşüncəye dalmışdı, indi də düşüñürdü. Elə də mühüm bir şey haqqında düşünürdü ki, etrafında baş verən şeylərə heç əhəmiyyət vermirdi. İndi onu nə Peterburqa gec və ya tez gedib çatması, nə də bu stansiyada rahatlanmaq üçün yer olub-olmaması maraqlandırırdı, hətta bu stansiyada bir neçə saatmı, ya ömürlükü qalacaqdı, – indi onu məşğul edən fikirlərin yanında bunun heç bir əhəmiyyəti yox idi.

Stansiya müdürü, onun arvadı, xidmətçi, tikili paltar satan torjoklu qadın otağa girib Pyerə qulluq etmək istədiklərini bildirdilər. Pyer uzadılmış ayaqlarının vəziyyətini dəyişmədən eynəkli gözləri ilə onlara baxdı və nə istədiklərini başa düşmədi. Bir də o, heç başa düşə bilmirdi ki, bu adamlar onu məşğul edən sualları həll etmədən necə yaşaya bilirlər. Bu suallar onu duldən sonra Sokolnikidən qayıdırız iztirab dolu, yuxusuz gecəni keçirdiyi gündən məşğul etməkdə idi. Lakin ancaq indi təklikdə səyahət etdiyi zaman bu suallar onu daha çox məşğul etmişdi. Nə düşünürsə düşünüsün, yenə fikri cyni suallara qayıdırırdı, bu sualları o həll edə bilmədiyi kimi, onlardan birdəfəlik yaxasını qurtara da bilmirdi. Elə bil ki, onun başında həyatını idarə edən əsas bir vint boşalmışdı. Bu vint nə içəriyə gedir, nə bayır çıxır, dişləri ilə heç bir şeyi tutmadan öz yerində fırlanırırdı, onu dayanırmıq da mümkün deyildi.

Stansiya müdürü içeri girib həqirənə bir surətdə zati-alilərindən xahiş etdi ki, ikicə saat gözləsin, bundan sonra (hər nə olur-olsun) onu yaxşı atlarla yola salacaq. O yəqin ki, yalan deyirdi və müsafirdən artıq pul almaq istəyirdi. Pyer öz-özüne belə sual verirdi: "Bu pismi işdir, ya yaxşımı işdir? Mənim üçün yaxşıdır, başqa bir müsafir üçün isə pisdir, onun özü üçün isə labüddür, çünki yeməyə çörəyi yoxdur. O deyirdi ki, bundan ötrü onu zabit döymüşdür, zabit də ona görə döyüb ki, getməyə tələsib. Mən Doloxova gülətəndim, çünki özümü təhqir olunmuş hiss etdim. XVI Lüdoviki cani hesab etdikləri üçün edam etdilər, bir il sonra da onu edam edənlərin özünü yenə müeyyən bir səbəbə görə edam etdilər. Ne yaxşıdır? Nə pisdir? Neyi sevmək, nəyə nifrət etmək lazımdır? Yaşamağın mənası nədir və mən kiməm? Həyat nədir, ölüm nədir? Hansı qüvvə bizi idarə edir?" Pyer bu sualları özüne verir və heç birinə cavab tapa bilmirdi. Ancaq bircə cavabı vardı, o da məntiqsiz və bu suallara dəxli olmayan bir cavabdı. O cavab bu idi: "Ölərsən, hər şey qurtarış gedər. Ölərsən, hər şeyi bilərsən, yaxud daha sual verməzsən". Lakin ölmək özü dehşətli idi.

Torjoklu alverçi ciyiltili qadın səsi ilə Pyere mal teklif edirdi, xüsusi silə meşin tufliləri almasını xahiş edirdi. Pyer isə düşünürdü: "Mənim yüz manatlarla pulum var, heç bilmirəm haraya xərcleyim, amma bu qadın yırtıq bir paltoda qabağında dayanıb qorxa-qorxa mənə baxır. Bu pullar nəyə lazımdır? Bu pullar onun xoşbəxtliyini, ürək dincliyini bir tük qədər artırıb bilərmi? Məni və onu dünyada bir şey bələdan və ölümdən qurtara bilərmi? Hər şeyə son qoyan ölüm bu gün və ya sabah gələ bilər, əbədiyyət yanında bu bir an deyilmi?"

O yenə də heç bir şeydən tutmayan vintdən yapışdı, vint də eyni yerde fırlanır, fırlanırdı.

Nökəri ona arası yarısına qədər kəsilmiş bir kitab verdi. Bu *m-me Suzal*<sup>1</sup>-nin məktublardan ibarət romanı idi. O, *Amélie de Mansfeld*<sup>2</sup> adlı bir qadının izzətlərini və xeyirxah mübarizəsi haqqında yazıları oxumağa başladı. "Bu qadın öz məşuquna qarşı nə üçün mübarizə edirdi, o ki onu sevirdi? – deyə Pyer düşündü. – Allah öz iradəsi xilafına ona heç bir meyl bəxş etməmişdir. Mənim keçmiş arvadım mübarizə etməzdi və bəlkə də, o, haqlı idi. Heç bir şey tapılmamış və

heç bir şey düşünülməmişdir. Biz ancaq onu bilə bilərik ki, heç bir şey bilmirik. Bu isə bəşər mərifətinin ən yüksək pilləsidir".

Həm onun daxilində, həm də ətrafında olan hər şey ona dəlaşıq, mənasız və mənfur görünürdü. Eyni zamanda hər şeyə nifrətlə yanaşmaqdə Pyer nə isə əsəbileşdirici bir həzz duyurdu.

Stansiya müdürü içeri girdi və özü ilə bir nəfər də müsafir götərərək dedi:

– Zati-aliləri, bax, bu adam üçün azacıq narahat olmağınızı xahiş etməyə cəsarət edirəm.

At olmadığından o da bu stansiyada qalmışdı. Müsafir gödəkboy, iri sümüklü, sarı, qırışq üzü bir qoca idi, parlaq və boz gözləri üstündən ağ qaşları sallanmışdı.

Pyer ayaqlarını masanın üstündən götürüb qalxdı və onun üçün hazırlanmış çarpayıda uzandı. O, hərdən bir müsafirə baxırdı, qoca isə Pyerə baxmadan qaş-qabağını tökərək yorğun bir halda nökərin köməyi ilə ağır-agır soyunurdu. O, əynindən köhnə və üzünə qədəh verilmiş kürkünü, ariq, sümüyü çıxiq ayaqlarından isə keçə çəkmələrini çıxarmadan divanda oturdu, qısa, qırılxımlı, çox böyük və gic-gahlarına doğru enli başını divanın arxasına dayayıb Bezuxova baxdı. Bu baxışdakı ciddiyət, zəka və diqqət Pyeri heyrətə saldı. O, müsafirlə danışmaq istədi, yoldan səhbət açmaq istədikdə müsafir gözlərini yumdu, qırışmış əllərini bir-birinin üstünə qoydu. Onun bir barmağında Adəmin başının şəkli olan böyük bir çuqun üzük vardi. Qoca hərkətsiz oturmuşdu; o ya istirahət edirdi, ya da Pyerin zənn etdiyi kimi, na barədə isə dərindən, sakitcə düşünürdü. Müsafirin nökəri də üz-gözü qırışmış, sarı bir qoca idi. Biğ-saqqalı yox idi, belə məlum olurdu ki, o, üzünü qırxdırmamışdı, bəlkə heç yerli-dibli üzünə heç tük çıxmamışdı. Diribaş qoca nöker yol sandıqqasını açdı, masaya yaxınlaşdı, bir stəkan özü üçün, bir stəkan da kosa qoca üçün çay tökdü. Pyer bu müsafirlə səhbət etmək üçün narahat olmağa, bir zərurət, hətta bir labüdlük hiss etməyə başladı.

Nökər öz boşalmış stəkanını böyrü üstə qoyub yarımcıq qənd parçası ilə bərabər geri qaytardı və ağasından bir şey lazımlı olmadığını soruşdu.

– Heç nə lazım deyil. Kitabı ver, – deyə müsafir cavab verdi. Nökər kitabı ona verdi. Pyerə elə gəldi ki, kitab dini kitabdır. Müsafir mütaliyəyə daldı. Pyer ona baxırdı. Birdən müsafir kitabdan gözünü çekdi, kitabın arasına nişan qoyub örtdü, yenə gözlərini yumub əvvəlki

<sup>1</sup> Süza xanım (frans.)

<sup>2</sup> Amaliya de Manfeld

vəziyyətdə oturdu və divanın arxasına söykəndi. Pyer ona baxıb gözünü çekmək istəyirdi ki, birdən qoca gözlərini açdı, sərt və ciddi nəzərlərini düz Pyerin üzünə zillədi.

Pyer özünü itirərk üzünü yana çevirmək istədi, lakin qocanın parlaq gözləri onu böyük bir qüvvətlə özünə tərəf çəkdi.

## II

Müsafir tələsmədən ucadan dedi:

– Əgər səhv etmirəmsə, qraf Bezuxovla danışmaq şərəfinə nail olmuşam.

– Pyer dinməzcə, sualedici bir nəzərlə gözlüyün arxasından öz müsahibinə baxırdı.

Müsafir sözünə davam etdi:

– Cənab, mən sizin barənizdə və sizə üz verən bədbəxtliyi eşitmışəm.

– O, “bədbəxtlik” sözünü xüsusilə qeyd etdi və bununla da sanki deyirdi: “Bəli, bədbəxtlik, siz nə ad qoyursunuz qoyun, mən isə bili-rəm, Moskvada sizin başınıza gələn bədbəxtlikdir”. – Çok təəssüf edirəm, cənab.

Pyer qızardı, cold ayaqlarını çarpayıdan aşağı saldı, qeyri-təbii və ürkək bir halda gülümşəyərək qocaya tərəf əyildi,

– Mən bunu sizə ancaq maraq üçün demədim, cənab, bunun daha mühüm səbəbi vardır.

– Qoca Pyeri gözdən qoymayaraq susdu və divanda bir az qırğın çəkildi; bu hərəkətələ də Pyeri yanında oturmağa dəvət edirdi. Pyere bu qoca ilə səhbət etmək xoş gəlməsə də, itaat etməyə məcbur oldu və gedib qocanın yanında oturdu.

– Siz bədbəxtsiniz, cənab, – deyə qoca sözünə davam etdi. – Siz cavansınız, mən isə qocayam. Mən istərdim ki, qüvvəm daxilində sizə kömək edəm.

Pyer qeyri-təbii bir halda gülümşədi:

– Bəli, bəli. Sizə çox minnətdaram... Siz haradan təşrif buyurunsunuz?

– Müsafirin üzündə mehribanlıq ifadəsi yox idi; onun üzü soyuq və sərt idi, lakin buna baxmayaraq bu yeni tanışın danışığı da, üzü də Pyerə çox cazibəli görünürdü.

– Lakin bəzi səbəblərə görə mənimlə səhbət etmək sizə xoş gelmişə, açıq deyin, cənab, – qoca bunu deyərək birdən ata novazişi ilə gülümşədi.

– Yox, yox, eksinə, mən sizinlə tanış olmağima çox şadam. – Pyer bir də yeni tanış olduğu adamın əlinə baxdı, barmağın-dakı üzüyə yaxından diqqət etdi və mason əlaməti olan Adətin başını gördü.

– İcazə verin soruşum: “Siz masonsunuzmu?”

– Bəli, mən azad bənnələr cəmiyyətinə mənsubam, – deyə müsa-fir Pyerin gözlərinə daha diqqətlə baxaraq cavab verdi. – Öz adımdan və onların adından qardaşlıq əlimi Sizə uzadıram.

Pyer gülümşəyərək və masonlara mənsub bir şəxsin onda oyat-dığı etimadla masonların əqidəsine qarşı duyduğu istehza arasında tərəddüd edərək dedi:

– Qorxuram, qorxuram ki, mən bu anlayışdan çox uzaq olam. Necə deyim, qorxuram ki, mənim kainat haqqındaki fikirlərim sizinkilərə o qədər zidd olsun ki, biz bir-birimizi başa düşməyək.

Mason:

– Sizin təfəkkür tərziniz mənə məlumdur, – dedi. – Sizin bəhs etdi-yiniz təfəkkür tərziniz, Sizin fikri əmək məhsulu olduğunu zəmn etdi-yiniz bu təfəkkür terzi insanların əksəriyyətinə aiddir, özü də lovgə-lıq, tonbəllik və nadanlıq məhsuludur. Məni əfv edin, cənab, əgər mən sizin düşüncənizi yaxşı bilməsəydim, sizinlə danışmazdım. Sizin təfəkkür tərziniz başdan-başa yalnızdır.

Pyer xəfifcə gülümşəyərək dedi:

– Eyni surətlə mən də deyə bilmərəm ki, Siz də səhv içindəsiniz. Mason sözünə davam etdi:

– Mən heç vaxt deyə bilmərəm ki, mən həqiqəti bilirəm.

– Onun danışığındakı müəyyənlik və qətilik Pyeri get-geda dərindən heyran edirdi. – Heç kəs təkbaşına həqiqətə çata bilməz. Ulu atamız Adəmdən indiyə qədər hamının, milyonlarla nəsillərin iştirakı ilə daşı daş üstə qoymaqla Allah-taalaya layiq bir məbəd qurulmaqdadir.

– Mason bu sözləri deyib gözlərini yumdu.

Pyer bütün həqiqəti açıb söyləmek ehtiyacı hiss edərək təəssüf və çətinliklə dedi:

– Mən Sizə deməliyəm ki, mən inanmırıam, Allaha... inanmırıam.

Mason diqqətlə Pyerə baxıb gülümsədi. Onun bu təbəssümü əlində milyonları olan bir yarlinın yoxsula baxaraq gülümseməsinə oxşayırıdı: sanki yoxsul adam ona xoşbəxt olmaq üçün beş manat pulu olmadığını söyləyirdi.

— Bəli, conab, siz onu tanımırınız. Siz onu tanıya bilməzsiniz. Siz onu tanımadığınız üçün də bədbəxtsiniz.

— Bəli, bəli, mən bədbəxtəm, — deyə Pyer onun sözünü təsdiq etdi, — bəs mən nə etməliyəm?

Mason ciddi və titrək bir səslə dedi:

— Siz onu tanımırınız, conab, ona görə də çox bədbəxtsiniz. Siz onu tanımırınız, amma o, buradadır, mənim daxilimdədir, mənim sözlərimdədir. O, sənin daxilindədir, hətta sənin indicə söylediyin kürfə danişqıllardadır.

O susdu ve sanki sakit olmaq istəyirmiş kimi köksünü ötərdü. Sonra yavaşaça dedi:

— Əgər, conab, o olmasayıd, biz səninlə onun barəsində danişmazdım. Biz nədən, kimdən danişirdiq?

— Birdən o, ciddi və amiranə bir səslə əlavə etdi: — Sən kimi inkar edirdin? Əgər o yoxdur, bəs onu kim uydurmuşdur? Belə anlaşılmaz mövcudatın varlığı haqqında səndə nə üçün belə bir fərziyyə əmələ gəlmişdir? Özünün bütün xüsusiyyətlərilə belə əl irilməz, qadır, əbədi və sonsuz bir mövcudatın varlığını sən və bütün dünya niyə fərz etmişsiniz?

— Mason bu sözləri deyib xeyli susdu.

Pyer bu sükütu poza bilmədi və pozmaq istəmədi.

Mason Pyerin üzünə deyil, öz qabağına baxaraq yenə sözlə başladı:

— O var, amma onu anlamamaq çətindir.

— Onun əlleri isə daxili həycandan sakit dura bilmədiyi üçün kitabı vərəqləyirdi: — Əgər o, adam olsayıd və sən onun varlığına şübhə etsəydin, mən onu sənin yanına götürər və əlindən tutub sənə göstərərdim. Amma indi mən həqir bəndə, kor bir adama və ya onu görməmək və anlamamaq üçün öz rəzalətini və qəbahətini görməmək üçün gözlərini yummuş bir adama onun qadırılıyını, əbədiliyini və feyzini necə göstərə bilərəm?

— O, azacıq susdu. Sonra tutqun və istehzalı bir təbəssümle əlavə etdi: — Sən kimsən? Sən nəsən? Sən elə golir ki, sən çox ağıllı bir adamsan, çünki bir neçə kəlme kürfə danişmisan, amma sən kiçik bir uşaqdan da axmaq və ağılsızsan. Məharetlə düzəldilmiş bir saatın

hissələri ilə oynayan bir uşaq bu saatın nə olduğunu başa düşmədiyinə görə onu qayıran ustanın varlığına inanmadığını söyləsə, o, axmaq və ağılsız olmazmı? Onu dərk etmək çotındır. Biz əsrlərlə ulu babamız Adəmdən indiyə qədər onu dərk etmək üçün işləyirik, amma yenə də öz məqsədimiz çatmaqdan çox uzağıq, lakin onu dərk edə bilməməkdə bizancaq öz zəifliyimizi və onun böyüklüyünü görürük.

Pyer nəfəsini qısaraq, parıldayan gözləri ilə masonun üzüne baxır, sözünü kesmədən və heç bir şey soruşmadan ona qulaq asırı, cini zamanda bu yad adəmin dediyi sözə ürkədən inanırdı. O, masonun danışığından ağıllı dəlillərəni, yoxsa bir uşaq kimi onun nitqində səslənən etiqad və səmimiyyətəni, ya hərdən bir masonun boğazını tutacaq qədər titroyen səsinəni, ya da bu əqidə ilə qocalmış masonun parıldayan gözlerinəni, yainki masonun bütün varlığından oxunan sakitliyə, möhkəmliyə və öz vəzifəsini bilməyəni inanırdı? Pyer öz süstlüyü və ümidsizliyinə baxanda qocanın bu sakitliyi, möhkəmliyi və öz vəzifəsinə inanması onu heyran edirdi. O, bütün qəlbini ilə inanmaq istəyirdi, inanırdı və inandığı üçün də bir sakitlik, bir yeniləşmə, həyata qayıtma hiss edir və sevinirdi.

— O, ağılla dərk edilmir, həyatla dərk edilir, — deyə mason əlavə etdi.

Pyer öz daxilində oyanan şübhəni qorxa-qorxa hiss edərək dedi:

— Mən anlamıram, — Pyer öz müsahibinin götirdiyi dəlillərin dumanlı və zəif olmasına qorxurdu, qorxurdu ki, ona inanmasın, — mən anlamıram, necə olur ki, siz deyən bilikləri insan ağılı dərk etmir?

Mason yenə də bir ata nəvazişi ilə gülümsədi:

— Ən yüksək hikmət və həqiqət təmiz bur sudur ki, biz onu qəbul etmək istəyirik. Mən o təmiz suyu natəmiz bir qaba töküb, onun təmizliyi haqqında mühakimə yürüdə bilərəmmi? Mən ancak öz daxiliyi təmizləməklə qəbul etdiyim suyu da müəyyən dərəcədə təmiz saxlaya bilərəm.

Pyer sevincə dedi:

— Bəli, bəli, elədir!

— Yüksək hikmət təkcə ağıla, insanın zehni biliyinin bölündüyü fizikaya, tarixə, kimyaya və s. dünyəvi elmlərə əsaslanır. Yüksək hikmət birdir. Yüksək hikmətin bir elmi var; o elm hər şeyin elmdir, bütün kainatı və insanın orada tutduğu yeri izah edən bir elmdir. Bu elmə yiyeəlmək üçün öz daxili aləmini mütləq təmizləməli və təzələməlisən, bunu görə bilməkdən əvvəl inanmaq və təkmilləşmək

lazımdır. Bu məqsədlərə çatmaq üçün bizim qəlbimizdə Allah nuru vardır, onun da adı vicdandır.

— Bəli, bəli, — deyə Pyer onun sözünü təsdiq etdi.

— Mənəvi göz ilə öz daxili aləminə bax və öz-özündən soruş, gör özündən razısanmı? Təkcə ağıla əsaslanmaqla sən nə əldə etmişsin? Sən nəsən? Siz cavansınız, siz dövlətli, ağıllı, oxumuş bir adamsınız, cənab. Size bəxş olunmuş bu nemətlərdən siz necə istifadə etmişsiniz? Siz sözünüzdən, öz həyatınızdan razımisiniz?

Pyer üz-gözünü turşudaraq dedi:

— Yox, men öz həyatima nifrat edirəm.

— Nifrat edirsən, elə isə onu dəyişir, özünü təmizlə, özünü təmizlədikcə də hikməti dərk etməyə başlayacaqsan. Cənab, öz həyatınıza nəzer salın. Siz o həyatı necə keçirmisiniz? Azğincasına kefdə və əqlaqsızda, eys-işrətdə və fəhşədə. Hər şeyi cəmiyyətdən almışınız, amma cəmiyyətə heç bir şey verməmişiniz. Size böyük dövlət çatıb. Ondan necə istifadə etmişiniz? Öz yaxın adamlarınız üçün nə iş görmüsünüz? On minlərlə kələnizi heç düşünmürsünüz, onlara maddi, ya mənəvi cəhətdən kömək etmişinizmi? Yox. Siz pozğun bir həyat keçirmək üçün onların əməyindən istifadə etmişiniz. Bax, sizin etdiyiniz budur! Öz yaxın adamlarınıza mənfəət vermək üçün həyatda özünüzü bir xidmet yeri seçmişinizmi? Yox. Siz öz həyatınızı boş keçirmisiniz. Sonra, cənab, evləndiniz, cavan qadına rəhbərlik etmək vəzifəsini öz üzərinizə götürdünüz, nəticəsi nə oldu? Siz həqiqət yolu tapmaqdə da ona kömək etmədiniz, cənab, siz onu yalan və bədbəxtlik girdəbina saldınız. Bir adam sizi təhqir etdi, siz də onu öldürdünüz, indi də deyirsiniz ki, Allahı tanımırıam, öz həyatıma nifrat edirəm. Burada, cənab, təəccübülu heç bir şey yoxdur.

Bu sözlərdən sonra mason uzun söhbatdən yorulmuş kimi yena divanın arxasına soyköreib gözlərini yumdu. Pyer onun ciddi, hərəkətsiz, qocalmış və ölü üzünə oxşayan üzünə baxır və səssizcə dodaqlarını tərpədirdi. O: — Bəli, iyərənc, boş, pozğun bir həyat, demək istədi, amma sükutu pozmağa cəsarət etmədi.

Mason qocalara məxsus xırıltılı bir səslə öskürüb nökərini səslədi. Pyerə baxmadan:

— Atlar nə oldu? — deyə soruşdu.

— Atları getiriblər. İstirahət etməyəcəksinizmi?

— Yox, de, qoşsunlar.

“Doğrudanmı, bu adam sözünün hamısını deməmiş, mənə bir kömək vəd etməmiş çıxıb gedəcək, məni tək qoyacaq?” — deyə Pyer

ayağa dura-dura düşündü. Başını aşağı salıb, otaqda gəzə-gəzə hərdənbir masona baxmağa başladı.

— “Bəli, mən bunu fikirləşməmişdim, mən mənfur və pozğun bir həyat keçirmişəm. Bu adam həqiqəti bilir, əgər istəsəydi, bunu açıb mənə söylərdi”.

Pyer burları masona demək istəyirdi, amma casarət etmirdi. Müsafir öz əlləri ilə şeylərini yiğisirdi, kurkunu düymələdi. Bu işləri qurtardıqdan sonra o, Bezuxova müraciət edib, həm laqeydcəsinə, həm də nəzakətə dedi:

— Cənab, indi Siz haraya gedəcəksiniz?

— Mən? Mən Peterburqa, — deyə Pyer uşaqqasına, cəsarətsiz bir cavab verdi. — Təşəkkür edirəm. Sizinlə hər barədə razıyam. Amma siz elə bilməyin ki, mən çox pis adamam. Mən ürəkdən siz istəyən bir adam olmağı arzu edirəm, ancaq mən heç kəsdən bir kömək görməmişəm... Lakin hər kəsdən əvvəl mən burlara özüm müqəssirəm. Mənə kömək edin, məni öyrədin, bəlkə mən də... — Pyer sözünün dalını deyə bilmədi, burnunu çəkərək üzünü yana çevirdi.

Mason bir şey düşünürəm kimi xeyli susdu.

— Kömək ancaq Allahdandır, — dedi, — lakin, cənab, bizim cəmiyyət verə bildiyi köməyi sizdən əsirgəməyəcəkdir. Siz Peterburqa gedirsiniz, bunu qraf Villarskiyə verin (o, pul kisəsini çıxardı və dörd yerə qatlanmış böyük bir kağız vərəqəsinə bir neçə söz yazdı). İcəzənizlə, sizə bir məsləhət verim. Paytaxta getdikdə bir müddət tek qalın, özünüzü düşünün və əvvəlki həyat tərzini qəbul etmeyin. — Nökərin içəri girdiyini görüb dedi: — Sonra isə sizə yaxşı yol və uğurlar arzu edirəm.

Pyer stansiya müdürünin dəftərinə baxıb, bu müsafirin Osip Alekseyeviç Bazdeyev olduğunu bildi. Bazdeyev məşhur bir mason və hələ Novikov dövrünün martinistlərindən idi. Müsafir getdikdən sonra Pyer yatağa girmədən və atların hazır olub-olmadığını soruşmadan stansiya otağında xeyli var-gəl etdi. O, öz yaramaz keçmişini düşüñür, yeniləşmək həvəsi ilə öz məsud, ləkəsiz və xeyirxah gələcəyini xəyalında canlandırır və bu, ona çox asan görünürdü. Ona elə gəlirdi ki, onun belə günahkar olmasının səbəbi bir dəfə təsadüfi olaraq, xeyirxah olmanın yaxşı bir şey olduğunu unutmasına idi. İndi onun ürəyində keçmiş şübhələrdən əsər belə qalmamışdı. O, insanların bir-birinə kömək edib xeyirxahlıq yolu ilə getmək üçün birləşməsini, qardaş olmasını mümkün hesab edir və buna möhkəm inanırıdı; masonluğu o, belə təsəvvür edirdi.

Pyer Peterburqa gəldikdən sonra bu barədə heç kəsə xəber vermədən, heç bir yerə çıxmadan, günlərlə oturub Foma Kempiskinin kitabını oxumaqla möşgül oldu. Bu kitabı kimin ona götirdiyi məlum deyildi. Kitabı oxuyarkən Pyer ancaq və ancaq bir şey başa düşürdü: o başa düşürdü ki, tekamülə varmağın və Osip Alekseyeviç dediyi kimi, insanlar arasında qardaşcasına və səmərəli bir məhəbbətin mümkün olacağına inanmaq böyük bir həzzdir, belə bir həzzi o, hələ duymamışdı. Pyer Peterburqa gəldikdən bir həftə sonra axşam çəgili Polşa qrafı gənc Villarski onun yanına gəldi. Pyer onu Peterburq məclislərində görmüşdü, üzdən tanıydı. Qraf Doloxovun sekundantı kimi rəsmi və təntənəli bir əda ilə içəri girib qapını örtdü, otaqda Pyerden başqa ayrı adam olmadığını yəqin etdikdən sonra oturma-dan dedi:

— Qraf, mən sizin yanınızda tapşırıqla və təklifle gelmişəm. Cəmiyyətimizdə ən yüksək mövqədə duran bir şəxs sizin bu cəmiyyətə vaxtından əvvəl qəbul olunmanız xahiş etmiş və mənə təklif etmişdir ki, sizin üçün zəmin olum. O şəxsin arzusunu yerinə yetirməyi mən özümə müqəddəs bir borc bilirom. Mənim zəmanətimlə azad bənnələr cəmiyyətinə daxil olmağı arzu edirsinizmi?

Ən gözəl qadınların məclisində, ziyafətlərdə, həmişə üzü gülər gördüyü bir adamın belə soyuq və ciddi danışığı Pyeri təəccübəldirdi.

Pyer:

— Bəli, arzu edirəm, — dedi.

Villarski başını əydi.

— Bir sual da, qraf. Bu suala gələcək mason kimi yox, bəlkə, namuslu bir adam (galant homme) kimi tamamilə səmimi cavab vermənizi xahiş edirəm. Əvvəlki əqidənizdən əl çəkmişinizmi, Allaha inanırsınızmı?

Pyer fikrə getdi:

— Bəli... bəli, mən Allaha inanıram, — dedi.

— Elə isə... — Villarski nəsə demək istədi, amma Pyer onun sözünü kəsib:

— Bəli, mən Allaha inanıram, — deyə təkrar etdi.

— Elə isə biz gedə bilərik. Karetim qulluğunuza müntəzirdir.

Villarski yol uzunu dinmədi. Pyer soruşanda ki, mən orada nə etməliyəm, nə kimi cavablar verməliyəm, Villarski ancaq bunu dedi

ki, cəmiyyətdə məndən daha ləyaqətli qardaşlar sizi imtahan edəcəklər və size doğru danışmaqdan başqa heç bir şey lazımdır.

Mason lojası yerləşən böyük bir evin darvazasından içəri girdilər. Qaranlıq bir pilləkənlə getdiğdən sonra kiçik, işıqlı bir döhlizə girdilər və burada xidmətçilərin köməyi olmadan xəz paltolarını çıxarıb, o biri otağa keçdilər. Qapı ağızında qəribə geyimli bir adam göründü. Villarski onunla qarşılaşmışdı ona nə isə yavaşca fransızca dedi və kiçik şkafa yaxınlaşdı. Bu şkafda Pyer ömründə görmədiyi paltarlar gördü. Villarski şkafdan bir yaylıq götürüb Pyerin gözləri üstünə qoydu, çəkib daldan düyünlədi; bu zaman onun saçı da düyunün arasına düşüb bərk incitdi. Sonra Pyeri özünə tərəf əyib öpdü və əlindən tutub hara isə apardı. Pyerin düyünlə sıxlıq saçları ağırdırdı, ağrıdan üz-gözünü turşudur və nədənsə utanaraq gülümşəyirdi, əllərini yanına salaraq, üz-gözünü qırışdırı-qırışdırı, gülümşəyə-gülümşəyə, qorxa-qorxa, qeyri-müntəzəm addımlarla Villarskinin dalınca gedirdi.

On addım getdiğdən sonra Villarski dayandı.

— Əgər siz bizim cəmiyyətimizə daxil olmağı qəti qərara almış-sınızsa, onda hər şeyə mərd-mərdanə dözməlisiniz (Pyer başını əyməkə razılıq cavabı verdi). Qapı tıqqılıtı eşitdiğdə gözlerinizi açın. Size mərdlik və uğurlar arzu edirəm.

— Villarski Pyerin əlini sıxıb otaqdan çıxdı.

Tək qaldıqdan sonra Pyer gülümsəməkdə davam edirdi. İki dəfə çiyinlərini sıxı, gözlərini açmaq istəyirmiş kimi əlini yaylıq uzatdı və yeno də aşağı saldı. Gözü bağlı qaldığı beş dəqiqə ona bir saat gəldi. Əlləri sustaldı, ayaqları əsməyə başladı. Ona elə goldi ki, yorulmuşdur. O ən mürəkkəb və müxtəlif hissələr keçirirdi. O, başına nələr gələcəyindən və xüsusi qorxusunu bürüzə verməsindən qorxurdu. Başına nələr gələcəyi və nələr öyrənəcəyi onu maraqlandırırdı. Hər şeydən çox ona sevinirdi ki, nəhayət, Osip Alekseyeviç rast gəldiyi zamandan bəri arzu etdiyi yeniləşmə yoluna və səmərəli – xeyir-xah həyat yoluna düşmək vaxtı çatmışdır. Qapı bərk döyüldü. Pyer yaylığı gözündən açıb ətrafına baxdı. Otaq zil qaranlıq idı, ancaq bir çərçivədə, ağ bir şeyin içində çiraq yanındı. Pyer irəli gəlib gördü ki, çiraq qara bir masanın üstündədir. Masa üstündə açıq bir kitab da vardi. Bu kitab İncil idi. İçində çiraq yanın aq şey də bir insan kəlləsi idı, kəllənin göz deşikləri və dişləri görünürdü. Pyer İncilin ilk sözlərini oxudu: “İbtidada söz vardi, söz də Allaha aid idi”. Sonra masanın

o tərəfinə keçdi, içi dolu açıq bir qutu gördü. Bu sümüklə dolu bir tabut idi. Bu şeylər Pyer heç də təəccübəldirmədi. Tamamilə yeni bir həyata, əvvəlki həyatdan tamamile fərqli olan bir həyata girmək ümidində olan Pyer indi gördüklərindən daha qəribə şeylər görməyə hazır idi. Ona ele gelirdi ki, o elə bu kəlləni, tabutu, İncili görməli idi, hələ bunlardan da artığını gözləyirdi. Qəlbində riqqət hissi oyat-mağşa çalışaraq etrafına baxırdı. "Allah, ölüm, məhəbbət, insanların qardaşlığı", - deyə Pyer öz aləmində bu sözləri dumanlı, lakin sevincli təsəvvürlərle bağlayırdı. Qapı açıldı, bir adam içəri girdi.

Pyerin artıq gözləri alışdığı zeif işıqlı otağa orta boylu bir adam girdi. Görünür, o, işıq otaqdan qaranlıq otağa girdiyi üçün dayandı. Sonra ehtiyatlı addimlarla masaya yanaşib dəri əlcəkli kiçik əllərini masanın üstünə qoydu.

Orta boylu adam ağ, məşin döşlülə bağlılmışdı, döşlük onun döşünü və ayaqlarının bir hissəsini örtməydi. Onun boyunda boyunbağıya oxşar bir şey vardı. Boyunbağının üstündən görünən hündür, ağ yaxalıq onun aşağıdan işıqlanmış uzunsov üzünü çevrələmişdi.

Pyerin çıxardığı xışlıtya tərəf çevrilən bu adam:

- Siz buraya nə üçün gəlmişsiniz? - deyə soruşdu. - Zyanın həqiqiliyinə inanmayan və ziyanı görməyən adam, siz buraya nə üçün gəlmişsiniz və bizdən nə istəyirsiniz? Hikmətmi, xeyirxahlıqmı, mərifətmə?

Qapı açılıb naməlum şəxs içəri girdiyi anda Pyer həm qorxu, həm də ehtiram hiss etdi. Uşaqlıqda günahlarını etiraf edərkən o, belə qorxu və ehtiram hiss edərdi. O, özünü, həyat şərtlərinə görə tamamilə yad, insanların qardaşlığı nöqtəyi-nəzərindən isə yaxın bir adamlı üzüzə hiss etdi. Pyer şiddətli bir ürək döyüntüsü ilə ritora (axtaranı masonlar cəmiyyətinə girməyə hazırlayan adama deyilir) yaxınlaşdı və onun Smolyaninov olduğunu gördü, lakin içəri giron adəmin tanış olduğunu düşünmək ona təhqirəmiz göründü. İçəri giron ancaq bir qardaş və xeyirxah bir mürəbbi idi. Pyer xeyli danışa bilmədi, buna görə də ritor öz sualını təkrar etməli oldu.

Nəhayət, Pyer güclə dedi:

- Bəli, mən... mən... yeniləşmək istəyirəm.

Smolyaninov tez sözünə davam edərək, sakit və cəld dedi:

- Yaxşı, - məqsədinizə çatmaq üçün müqəddəs cəmiyyətimizin hansı vasitələrlə sizə kömək edəcəyini bilirsınızmı?

- Men... ümidvaram ki... yeniləşmək... üçün mənə... rəhbərlik... kömək... - Pyer həyecandan və mücərrəd məfhümlər haqqında rusca danışmağa alışmadığından səsi titrəyərək çətinliklə cavab verdi.

- Siz frank - masonluq haqqında nə bilirsiniz?

- Mənə elə gəlir ki, frank - mason xeyirxahlıq məqsədilə insanların *fraternité-si*<sup>1</sup> və bərabərliyidir, - deyə Pyer danışdığı sözlərin bu təntənəli dəqiqəyə uyğun gəlmədiyindən utanaraq cavab verdi.

- Mənə elə gəlir ki...

Ritor bu cavabdan tamamilə razı qalmış kimi tez dedi:

- Yaxşı. Siz öz məqsədinizə çatmaq üçün dina müraciət etmisi-nizmi?

- Yox, mən onu ədalətsiz hesab edir və ona müraciət etmirdim.

- Pyer bu sözləri elə yavaşdan dedi ki, ritor eşitmədi və nə dediyini soruşdu.

Pyer cavab verdi:

- Mən allahsız idim.

- Ritor bir dəqiqəlik sükutdan sonra soruşdu:

- Siz həqiqəti ona görə axtarırsınız ki, həyatda onun qanunlarına riayət edəsiniz, demək, siz hikmət və xeyirxahlıq axtarırsınız, deyilmə?

Pyer onun sözünü təsdiq etdi:

- Bəli, bəli.

Ritor öskürdü, əlcəkli əllərini sinəsinə qoyub danışmağa başladı:

- İndi mən cəmiyyətimizin əsas məqsədini sizə açmaliyam. Əgər bu məqsəd sizinki ilə düz gəlsə, o zaman siz bizim cəmiyyətimizə daxil olub xeyir vere bilərsiniz. Bizim cəmiyyətimizin binasını təşkil edən əsas məqsəd və heç bir insani qüvvə ilə sarsılmayan təmol mühüm bir əsrəri mühafizə etmək və bunu gələcək nəslə verməkdən ibarətdir... Bu əsrər ən qədim zamanlardan, hətta bəlkə birinci insandan bize gəlib çatmışdır. Bəşər nəsilinin taleyi bəlkə də bu əsrərən asılıdır. Lakin bu əsrərda elə bir xassə vardır ki, əgər insan uzun zaman və çox səy ilə öz-özünü təmizləyərək bu işə hazırlanmamışsa, o, heç vaxt bunu bilməz və ondan istifadə edə bilməz, buna görə də hər adam tez bir zamanda bunu tapmaq da arxayın olmamalıdır. Bunu nəzərə alaraq, bizim ikinci bir məqsədimiz də vardır. O da öz üzvlərimizi bu əsrəri tapmaq yolunda əziyyət çəkən kimsələrin əldə

<sup>1</sup> Qardaşlıq (frans.)

etdiyi vasitelerle mümkün qədər öz qəlbərini düzəltməyə, fikirlerini təmizləməyə və mərifətləndirməyə hazırlamaqdan ibarətdir, bununla da biz öz üzvlərimizde bu əsrarı qəbul etmək qabiliyyəti əmələ gətiririk. Öz üzvlərimizi təmizləməklə və mərifətləndirməklə biz üçüncü məqsədə çatmağa çalışırıq ki, o da bütün insan nəslini islah etməkdir. Bunun üçün də onlara öz üzvlərimiz arasındaki möminliyi və xeyirxahlı misal göstərməli və beləliklə də var qüvvəmizlə dündən hökm sürən şərə qarşı durmalıyıq. Bu barədə düşünün, men yənə sizin yanınızda gələcəyəm.

— Bunu deyib ritor otaqdan çıxdı.

— Dünyada hökm sürən şərə qarşı durmaq, — deyə Pyer tekrar etdi və onun təsəvvüründə bu sahədəki gələcək fealiyyəti canlandı. Onun xəyalına iki həftə əvvəlki öz vəziyyətində olan adamlar gəldi; o, xəyalən bu adamlara nəsihətamız nitqlər söylədi. Sözlə və işlə kömək edəcəyi qəbahəti və bədbəxt adamları xəyalına gotirdi, yənə xəyalında məzəlmləri zalimlər əlindən xilas etdi. Ritorun söylədiyi üç məqsədden axırıncısı, yəni insan nəslini islah etmek Pyerə xüsusiylə yaxın idi. Ritorun xatırlatdığı o mühüm əsrar Pyeri maraqlandırsa da, Pyer onu əhəmiyyətli bir şey hesab etmirdi. İkinci məqsədə yəni öz-özünü təmizləmək və islah etmək onu az məşğul edirdi, cünki o, bu dəqiqə böyük bir həzz ilə özünü əvvəlki nöqsanlardan tamamilə təmizlənmiş və ancaq yaxşı işlər görmeye hazır hiss edirdi.

Yarım saatdan sonra ritor Pyerə yeddi xeyirxahlıq söyləməyə gəldi. Yeddi xeyirxahlıq da Süleyman məbədinin yeddi piləssinə müvafiq idi, bunları hər bir mason özündə təribyə etməli idi. Xeyirxahlıqlar da bunlardır: 1) təvazökarlıq, cəmiyyətin sırrını saxlamaq, 2) mason cəmiyyətinin ali məqamlarına itaət etmək, 3) xoşrəftar olmaq, 4) insanları sevmək, 5) mərdlik, 6) səxavət və 7) ölümü sevmək.

Ritor əlavə etdi:

— Yeddincidə çalışın ki, tez-tez ölüm barəsində düşünməklə özünüüz o məqama çatdırısınız ki, ölüm sizə qorxulu bir düşmen deyil, dost görünüşün... Elə bir dost ki, xeyirxahlıq zəhmətlərində əzilen ruhu bəflakətli həyatdan xilas edir, onu təselli və mükafat ilə doldurur.

Ritor bu sözleri deyib Pyeri düşünmək üçün tələb buraxıb getdiğən sonra o, öz-özünü: “Bəli, bu belə olmalıdır, — deyə düşündü, — bu belə olmalıdır, amma mən hələ o qədər zəifəm ki, öz həyatımı sevirəm, bu həyatın mənası isə mənim üçün ancaq indi yavaş-yavaş aydınlaşar”.

Qalan beş xeyirxahlıq Pyer barmaqları ilə sayır və bunları öz qəlbində hiss edirdi. Onda mərdlik də, səxavət də, xoşrəftarlıq da,

insanı sevmək də, xüsusilə itaətkarlıq davardı, hətta itaətkarlıq ona xeyirxahlıqdan artıq bir xoşbəxtlik kimi görünürdü, (o, indi sevinə sevinə öz ixtiyarını əlindən verər, öz iradəsini mütləq həqiqəti bilənlərə tabe edərdi). Yeddinci xeyirxahlıq isə Pyer yadından çıxartmışdı, heç cüre xatırlaya bilmirdi.

Üçüncü dəfə ritor tez qayıtdı və Pyerdən yenədəmi öz fikrində möhkəm olduğunu və tələb ediləcək hər bir şeyi yerinə yetirməyə hazır olub-olmadığını soruşdu.

— Mən hər şeyə hazırlam, — deyə Pyer cavab verdi.

Ritor sözüne davam etdi:

— Bir də sizə xəbər verməliyəm ki, bizim cəmiyyətimiz öz təlimini ancaq sözlə vəz etmir, bunun üçün elə başqa vasitələrdən istifadə edir ki, həqiqi hikmət və xeyirxahlıq axtaranlara bu vasitələr bəlkə də sözdən daha qüvvətli təsir bağışlayır. Sizin ürəyiniz təmizdirse, bu məbəd öz bəzəyi ilə sizə sözdən daha çox şey deməli idi. Siz belə izahatlara bəlkə yənə də rast geləsiniz. Bizim cəmiyyətimiz öz təlimlərini heroqliflər vasitəsilə izah edən qədim cəmiyyətləri təqlid etməkdədir. Heroqlif hissələrimiz tərefindən duyulmaya bir şeyin adıdır, bu şey təsvir edilən şeyin keyfiyyətinə malikdir.

Pyer heroqlifin nə olduğunu çox yaxşı bilirdi, ancaq danişmağa cürət etmirdi. O dinməz-söyləməz ritora qulaq asır və bu saat imtahan başlanacağıni hiss edirdi.

Ritor Pyerə yaxınlaşıb dedi:

— Əger siz öz fikrinizdə möhkəmsinizsə, onda mən sizi məsələyə vaqif etməliyəm. Səxavət əlaməti olaraq bütün qiymətli şeylərinizi mənənə vermənizi xahiş edirəm.

Pyer bütün var-dövlətinin tələb olunduğunu güman edərək:

— Yanımda heç bir şey yoxdur, — dedi.

— Üstünüzdə olan şeyləri: saat, pul, üzük...

Pyer cəld pul kisəsini, saatını verdi və ətli barmağından güclə nişan üzüyünü çıxardı. Bunlar qurtarandan sonra ritor dedi:

— İtaətkarlıq əlaməti olaraq soyunmağınızı xahiş edirəm.

Pyer ritorun göstərişi ilə frakını, jiletini və sol ayağındakı çəkməsini çıxardı. Mason onun köynəyinin sol döşünü açdı, sonra öyi-lib tumanının sol balağını dizindən yuxarıya qədər çirmaladı. Pyer bu tanımadiği adamı zəhmətdən qurtarmaq üçün tez sağ ayağının da çəkməsini çıxarmaq, tumanının balağını çirmalamaq istəyirdi ki, mason: — “bunlar lazımlı deyil”, — dedi və sol ayağına geymək üçün ona

başqa bir ayaqqabı verdi. Pyerin üzündə uşaqcasına bir utancaqlıq tebəssümü, şübhə və öz iradəsindən asılı olmayaraq istehza görüñürdü. O, əllərini yanına salıb, ayaqlarını bir-birindən aralı qoyaraq ritor qardaşın qabağında yeni əmrlərə müntəzir dayanmışdı.

Ritor dedi:

— Nəhayət, ürek açıqlığı elaməti olaraq xahiş edirəm, ən çox nəyə həris olduğunuzu açıb mənə söyləyəsiniz.

— Nəyə həris olduğumu? Mən çox şeyə həris olmuşam, — deyə Pyer cavab verdi.

— O həriliyinizi deyin ki, o, sizi xeyirxahlıq yolunda tərəddüd etməyə daha çox məcbur edirdi.

Pyer susaraq düşünməyə başladı.

“Şərabmı? Çox yeməkmi? Avaralıqmı? Tənbəllikmi? Hirslenməkmi? Ə davətmi? Qadınmı?”

— Pyer öz nöqsanlarını bir-bir sayıb, onları xəyalında yoxlayır, hansına üstünlük verəcəyini bilmirdi.

Pyer güclə eşidilən bir səsle dedi:

— Qadın,

— Mason bu cavabdan sonra xeyli tərpənmədi və susdu. Nəhayət, Pyera tərəf gəldi, masanın üstündəki yaylığı götürüb yənə də onun gözlərini bağladı.

— Axırıncı dəfə size deyirəm: Bütün diqqətinizi özünüzə verin, öz hissərinizi buxovlayın, xoşbəxtliyi ehtiraslarda deyil, öz qəlbinizdə axtarın. Xoşbəxtliyin mənbəyi xaricdə deyil, bizim öz daxilimizdədir...

Pyer artıq bu xoşbəxtliyin ruh təzəleyən, qəlbini sevinc və riqqətlə dolduran mənbəyini özündə hiss edirdi.

#### IV

Bundan az sonra kiçik məbədə – Pyerin yanına əvvəlki ritor deyil, Pyerin zəmini Villarski gəldi, Pyer onu səsindən tanıdı. Vilarski Pyerin öz fikrində möhkəm olub-olmadığını bilmək üçün ona yeni suallar verməyə başladı. Pyer də ona:

— Bəli, bəli, razıyam, — deyə cavab verir, uşaqcasına gülümseyirdi. Onun kök sinəsi açıq idi, bir ayağı yalnız, bir ayağında isə çəkmə vardi. Bu vəziyyətdə də o səntirləyə-səntirləyə, qorxa-qorxa yeri-məyə başladı, Villarski də əlindeki sıyrılmış qılınçı onun açıq sinəsinə sarı uzadıb tutmuşdu. Pyeri otaqdan çıxardı, irəli və geri apararaq

koridorda gəzdirdi və nəhayət loja adlanan otağın qapısı qabağına getirdi. Villarski öskürdü, öskürək səsinə mason çəkici taqqıltı ilə cavab verdilər. Qapı açıldı. Kim isə yoğun səslə ondan (Pyerin gözləri hələ də bağlı idi) kim olduğunu, harada və nə vaxt anadan olduğunu soruşdu, bundan başqa ona ayrı suallar da verdi. Sonra onu gözlərini açmadan yene hara isə apardılar. Onu gəzdirirkən, etdiyi səyahətin zəhmətindən, müqəddəs dostluqdan, dünyanı yaradanan əzəli olmasından, zəhmət və təhlükə tələb edən mərdlikdən alleqoriyalar söylədilər. Bu səyahət zamanı Pyer başa düşdü ki, onu gah axtaran, gah əzab çəkən, gah da tələb edən adlandırılırlar və bunlardan hər birini söylərkən çəkic və qılınçı başqa cürə səslendirirlər. Onu nəyə isə yaxınlaşdırarkən rəhbərlər arasında şəşinqılıq və həyəcan baş verdiyini duydı. Ətrafında olan adamların piçildaya-piçildaya öz aralarında mübahisə etdiklərini eşitdi. Onlardan birisi Pyerin bir xalça üzərində keçirilməsini tekidə tələb edirdi. Bundan sonra onun sağ əlini qaldırıb nəyinə üstüne qoydular, sol əli ilə də verilən pərgari sol döşü üstə qoymağı tələb etdilər və mason cəmiyyəti qanunlarına sədəqətli olacağına and içirdilər. Bunun üçün də o, bir başqasının kağızdan oxuduğu sözleri təkrar etdi. Sonra şamları söndürüb spirt yandırdılar. — Pyer bunu burnuna gələn iyən bildi, — və ona dedilər ki, indi sən az işiq görəcəksən. Gözlerine bağlanan sarğını açıdlar. Pyer sanki yuxuda, zəif spirt işığında bir neçə adam gördü, onlarda ritor kimi döşlük taxmış, Pyerin qabağında durub əllərindəki qılınçı onun sinəsinə doğru uzatmışdılar. Aralarında ağ köynəyi qana bulaşmış bir adam durmuşdu. Pyer bunu görüb qabağa yerdi ki, qılınclar onun sinəsinə batsın. Lakin qılınclar geri çəkdilər və dərhal yene onun gözlərini bağladılar.

Kim isə ona dedi:

— İndi sən az işiq gördün.

Sonra yənə şamları yandırdılar və ona dedilər ki, indi sən çox işiq görəcəksən. Yənə də gözündəki sarğını açıdlar və ondan artıq adam bir ağızdan bu sözləri söylədi: *sic transit gloria mundi*<sup>1</sup>.

Pyer yavaş-yavaş özünə gəlib otağa və orada olan adalmara nəzər salmağa başladı. Üstüne qara örtük salınmış uzun bir masanın ətrafında on iki adam oturmuşdu; bunlar da Pyerin əvvəl gördüyü adamlar kimi geyinmişdi. Pyer onlardan bəzisini Peterburqdakı cəmiyyətdən tanıydırdı. Sədrə məxsus olan yerdə boynuna xüsusi bir xaç

<sup>1</sup> Dünyanın şöhrəti belə keçib gedir (*lat.*).

salmış, Pyerin tanımadığı cavan bir oğlan oturmuştu. Onun da sağ tərəfində Pyerin iki il əvvəl Anna Pavlovnanın evində gördüyü italyalı bir keşş oturmuştu. Yenə burada çox mötəbər bir əyan, bir də əvveller Kuraginlərdə yaşayan isveçrəli bir mürəbbi vardi. Hami susaraq, əlində çəkic tutmuş sedrin sözüne qulaq asırdı. Divara içinde sam yandırılmış bir ulduz şəkli hekk olunmuşdu. Masanın bir tərəfində müxtəlif şəkilli balaca bir xalça, o biri tərəfində isə mehraba oxşar bir şey vardı ki, üstünə İncillə bir insan kəlləsi qoyulmuşdu. Masanın ətrafında kılə şamdanlarına bənzər yeddi böyük şamdan qoyulmuşdu. Qardaşlardan ikisi Pyeri mehrabın yanına apardı, onun ayaqlarını düzbucaq şəklində bir-birindən aralayıb yerə uzanmağını əmr etdilər və bu zaman ona dedilər ki, sən məbəd qapısına yixilərsən.

Qardaşlardan birisi piçildayaraq dedi:

— Əvvəl ona kürək verilməlidir.

Bir başqası isə:

— Ah! Rica edirəm bəsdir, — dedi.

Pyer əmri yerinə yetirmədən, yaxından görən şəşqin gözlərlə ətrafına baxdı və birdən düşdüyü bu vəziyyətdən şübhələnməyə başladı: "Mən haradaya? Mən nə edirəm? Bəlkə, məni ələ salıblar? Sonra bunları xatırlarkən mən utanmayacağam?" Lakin onun şübhəsi ancaq bir an davam etdi. Ətrafında olan adamların ciddi üzlərinə baxdı, başına gələnləri xatırladı və başa düşdü ki, yarı yolda dayanmaq olmaz. Öz şübhəsindən özü dehşətə geldi, könlündə əvvəlki riqqəti oyatmaq üçün özünü məbədin qapısına yixdi. Doğrudan da, könlü əvvəlkindən daha artıq riqqəte gəldi. Bir qədər uzandıqdan sonra ona qalxmağı əmr etdilər. Ayağa qalxdıqdan sonra onun da boynundan başqalarının kimi ağ, meşin döşlük asdlar, əline bir kürək, üç cüt də əlcək verdilər. Bu zaman böyük usta ona müraciət edərək sözə başladı. Dedi ki, möhkəmlik və təmizlik timsalı olan bu döşlüyün bəyazlığını heç bir şeyle ləkələmə. Bu kürəkle öz qəlbini günahlardan təmizləməyə və sənə yaxın olan adamların ürəyini mərhəmətkarlıqla oxşamağa çalış. Sonra əlcəklər haqqında bu sözləri söylədi: "Bu bir cüt kişi əlcəyinin ehəmiyyətini sən bille bilməzsən, lakin onları saxlamalısan. O biri kişi əlcəyini iclaslarda əline taxmalısan."

Nehayət, üçüncü cüt qadın əlcəyi haqqında belə dedi:

— Əziz qardaş, bu qadın əlcəyi də sizin üçün təxsis edilmişdir. Bunları hamidən çox hörmət bəslədiyiniz qadına verin. Bu hədiyyə

ile siz özünüzə layiq seçdiyiniz bənnə qadına qəlbinizin nöqsansız olduğunu inandıra bilərsiniz. — Bir az susduqdan sonra əlavə etdi: — Ancaq, əziz qardaş, bu söylədiklərimə riyət et, bu əlcəklər çirkin əllərə yaraşmaz.

Böyük usta bu son sözləri söylərkən, Pyer elə geldi ki, sədr özünü itirdi. Pyer ondan daha artıq özünü itirdi, uşaq kimi qızardı, gözleri yaşıla doldu, təlaşla ətrafına baxmağa başladı, otağa ağır bir sükut çökdü.

Bu sükutu qardaşlardan biri pozdu. O, Pyeri xalçanın yanına apardı və xalça üzerindeki günəşin, ayın, çəkicin, şəqulun, kürəyin, təbiə halında və kub şəklində olan daşların, sütunun, üç pəncəronin və s. şəkillərin izahını defterdən oxumağa başladı. Sonra Pyerin yerini təyin etdilər, lojanın işarələrini göstərdilər, lojaya girməyə and olan sözləri söylədilər və nəhayət, oturmağa icazə verdilər. Böyük usta nizamnaməni oxumağa başladı. Nizamnamə çox uzun idi. Pyer həm sevinir, həyəcan keçirir, həm də utanır, buna görə də oxunan sözləri anlamaya imkanında deyildi. O ancaq nizamnamənin son sözlərini eşidə bildi, eşitdikləri də yadında qaldı.

Böyük usta bu sözləri oxuyurdu: "Biz öz məbədlərimizdə xeyir-xahlıqla qəbəhət arasındakı dərəcələrdən başqa ayrı heç bir dərəcə tanımıriq. Bərabərliyi poza bilecək hərəkətlər etməkdən çəkin. Kim olursa-olsun, qardaşının köməyinə çat, yolundan azanlara nəsihət ələ, yixilanları qolundan tut qaldır, heç vaxt qardaşlarına pislik eləmə, ədavət bəsləmə. Mehriban və nəzakətli ol. İnsanların qəlbində xeyirxahlıq hissini oyt. Sənə yaxın olan adamları da özün kimi xoşbəxt ələ, qoy heç vaxt həsəd bundan duyduğun həzzi ləkələməsin.

"Düşmənini əfv et, ondan qisas alma, ona ancaq yaxşılıq ələ, bununla da sən ali qanunu yerine yetirib, itmiş olduğun qədim əzəmətin izlərini tapmış olacaqsan".

O, sözünü qurtarib yerində qalxdı, Pyeri qucaqlayıb öpdü.

Pyerin sevincdən gözləri yaşarmışdı, o, ətrafına baxır, onu təbrik edən və yenidən onunla tanış olan bu adamlara nə söyləyəcəyini bilmirdi. Tanışlıq deyilən şeyi o qəbul etmirdi, buradakı adamları o ancaq bir qardaş kimi tanır və onlarla bir yerdə tez işə başlamağı arzu edirdi.

Böyük usta çəkicini vurdı, hamı öz yerində oturdu və bir nəfər mütiliyin zərurəti haqqında olan təlimnaməni oxumağa başladı.

Böyük usta axırıncı vəzifəni yerinə yetirməyi təklif etdi, sədəqə toplayan adı verilmiş mötəbər oyan oturanların yanına getdi. Pyer yanında olan pulların hamisini sədəqə vərəqesinə yazdırmaq istədi, lakin bunun bir lovğalıq kimi başa düşüləcəyindən ehtiyat edərək, o birilər qədər yazılıdı.

İclas qurtardı. Eve qayıtdıqdan sonra Pyerə elə gəlirdi ki, o sanki on illərlə davam edən uzaq bir səyahətdən qayıtmışdır. O, tama-milə dəyişmiş, həyatın əvvəlki adət və qaydalarını tərk etmişdi.

## V

Pyer lojaya qəbul edildiyinin ertəsi günü evdə oturub kitab oxuyurdu və bir tərəfi ilə Allahı, bir tərəfi ilə əxlaqı, bir tərəfi ilə fiziki əşyani, bir tərəfi ilə də qarışq şeyləri təsvir edən kvadrata baxaraq bu şəkillərin mənasını anlamağa çalışırdı. Bəzən o, başını kitabdan və kvadratdan qaldırır, təsəvvüründə eyni həyatın cizgilerini qururdu. Dünən lojada ona demişdilər ki, padşah duel məsələsini eşitmışdır. Bununla əlaqədar olaraq Pyerin Peterburqdan uzaqlaşmasını ağıllı bir tədbir kimi ona məsləhət görmüşdülər. Pyer cənubdaçı malikanəsinə getməyi və orada öz kəndliləri ilə məşğul olmağı nəzərdə tutmuşdu. Bu yeni həyatı sevincə düşündürdü ki, birdən knyaz Vasili otağa girdi.

— Dostum, sən Moskvada nə etmisən, — dedi. — *Mon cher!* sən niyə Liolya ilə dalaşmışsan? Sən yanılırsan. Mən hər şeyi öyrənib bildim. Mən sənə düzünü deyə bilərəm: “İsa cuhudlar qarşısında necə günahsızdırsa, Elen da sənin qarşında elə günahsızdır.”

Pyer danışmaq istədi, lakin knyaz Vasili ona macal vermədi.

— Axi sən niyə, öz dostun kimi, düz mənim yanımı gəlmədin? Mən hamisini bilirəm, hamisini başa düşürəm. Sən öz namusunu qoruyan ləyaqətli bir adam kimi hərəkət etmişən. Bəlkə də, çox tələsmisən, lakin bu barədə biz söhbət açmayıacaqıq.

— Knyaz səsini alçaldaraq əlavə etdi: — Başa düş ki, sən bununla həm onu, həm də məni bütün cəmiyyət, hətta saray qarşısında necə bir vəziyyətdə qoyursan. O, Moskvada yaşayır, sən burada. Əzizim, unutma ki, — Pyerin əlindən tutub aşağı dardı, — bu ancaq bir anlaşılmazlıq nəticəsidir, mənçə sən özün də bunu hiss edirsən. Bu saat bir məktub yaz, aparım onu verim, o, bura gələr, hər şey aydın olar, yoxsa əzizim, sən bundan çox asanlıqla zərər çekə bilərsən.

<sup>1</sup> Mənim əzizim (*frans.*).

Knyaz Vasili təsireddi bir halda Pyerə baxdı.

— Dəqiq mənbələrdən mənə məlumdur ki, dul qalmış çariça bu məsələ ilə çox maraqlanır. Özün bilirsən ki, o, Elena qarşı çox lütf-kardır.

Pyer bir neçə dəfə danışmaq istədi, lakin həm knyaz Vasili buna imkan vermirdi, həm Pyer özü əvvəldən möhkəm qərara gəldiyi kimi, qayınatasi ilə qəti danışmağa və onun təklifi ilə razılaşma-maşa qorxurdu. Bundan başqa mason nizamnaməsində yazılan “meh-rıban və nəzakətli ol” sözləri onun yadına düşdü. Pyer üz-gözünü qırışdırır, qızarır, qalxb oturur, həyatında ona üz verən ən çətin bir məsələ üstündə düşünürdü. Onu narahat edən məsələ qarşısındaki adamin, kim olur-olsun, üzünə qarşı ona xoş gəlməyən və onun gözləmədiyi sözləri söyləmək məsəlesi idi. Pyer knyaz Vasilinin özünə arxayın olaraq onunla çəkinmədən, ərkələ danışmasını biliirdi və buna boyun əyməyə adət etmişdi, buna görə də indi o, qayınatashının sözünə qarşı dura bilməyəcəyini hiss edirdi, eyni zamanda o, bütün həyatının indi deyəcəyi sözlərdən asılı olduğunu da biliirdi. O, əvvəlki yol iləmi, ya masonların göstərdiyi və bu qayda ilə yeni həyat tapacağına möhkəm surətdə inandığı yol iləmi gedəcəkdi?

Knyaz Vasili zarafatla dedi:

— Yaxşı, əzizim, sən mənə “ho” de, mən öz adımdan ona kağız yazaram, bununla da işi yoluna qoyarıq gedər.

Lakin knyaz Vasili öz zarafatını tamamlamamışdı ki, Pyerin üzündə, atasını xatırladan, çılgın bir ifadə göründü, qayınatashının üzünə baxmadan piçilti ilə dedi:

— Knyaz, mən sizi çağırıbmamışdım, gedin, rica dirəm, gedin!

— Cəld yerindən qalxb qapını açdı və təkrar söylədi: — Di gedin!

— O, öz-özünə inanmırı, knyaz Vasilinin üzündə görünən şəş-qınlıq və qorxu onu sevindirirdi.

— Sənə ne olub? Xəstəmisən?

Pyer titrək səslə bir də dedi:

— Gedin!

Knyaz Vasili heç bir izahat əldə etmədən getməyə məcbur oldu.

Pyer bir həftədən sonra yeni mason dostları ilə vidalaşaraq və onlara sədəqə üçün çoxlu pul verərək öz malikanasına getdi. Yeni qardaşları ona Kiyev və Odessada olan masonlara töqdim etmək üçün məktub vermişdilər. Eyni zamanda ona məktub yazacaqlarını və onun yeni fealiyyətinə rəhbərlik edəcəklərini vəd etmişdilər.

Pyerle Doloxovun arasında baş veren hadisə ört-basdır edilmişdi. O vaxtlar padşah duelo keskin bir münasibət bəsləsə də, ne duelo çıxanlar, ne də onların sekundantları zorər çəkmədilər. Lakin Pyerin öz arvadından ayrılması ilə nəticələnən bu duel haqqında cəmiyyətdə danışılırdı. Pyerin qeyri-qanuni bir əlaqə nəticəsində doğulduğu məlum ikən ona mərhəmət və himayəçi nəzərile baxırdılar. Rusiya imperiyasında evlənməli olan on yaxşı bir namizəd ikən onu nazlayır və tərifləyirdilər. Evləndən sonra isə qızlar və analar daha ondan heç bir şey gözləmədiklərindən, küber cəmiyyətinin nəzərindən o, xeyli düşdü. Burası da var ki, Pyer küber cəmiyyətinin inayətini qazanmağı bacarmırdı və qazanmaq da istəmirdi. İndi isə bu məsələdə yalnız onu müqəssir hesab edirdilər. Deyirdilər ki, o da atası kimi qaniçici bir çılğınlığa tutulmuş ağılsız qısqancın bəridir. Pyer gedəndən sonra Elen Peterburqa qayıtdı və bütün tanışları onu başına gələn müsibəti nəzərə alaraq, nəinki sevincə, hətta bir az da hörmətlə qarşılıdlar. Ərindən səhbət düşəndə Elen üzüne xüsusi bir ifadə verirdi və bu ifadənin mənasını anlamasa da, bunu öz xəsiyyətinə uyğun olaraq qəbul etmişdi. Bu ifadə göstərirdi ki, o başına gələn bədbəxtliyi heç də şikayətlənmədən dözməyi qərara almışdır və onun əri Allahın göydən ona göndərdiyi bir bəladır. Knyaz Vasili isə öz fikrini açıq söyləyirdi. Pyerdən səhbət düşəndə o, ciyinlərini sıxır, alını göstərək deyirdi:

— *Un cerveau félé — je le disais toujours!*<sup>1</sup>.

Anna Pavlovna Pyer haqqında bu sözləri söyləyirdi:

— Mən bunu əvvəldən demişdim, mən ele o vaxt demişdim, hamidən da əvvəl demişdim ki, (bu məsələdə o, birinciliyini təkidlə nəzərə çatdırmağa çalışırı) o, əsrin pozğun ideyaları ilə xarablaşmış deli bir cavandır. Mən bunu hələ o zaman demişdim ki, o, xaricdən yenice golmuşdı, hamidən da onu tərifləyirdi. Yادınızdadır, bir axşam o, mənim evimdə özünü Maratdı, nədi, hələ bir ona da oxşadırdı. Bu nə ilə qurtardı? Mən hələ o zaman bu toyun əleyhinə idim və nelər olacağını qabaqcadan söyləmişdim.

Anna Pavlovna yenə əvvəlki kimi boş günlərində ziyafları düzəldirdi və bunlar da ele ziyafları idi ki, bunu ancaq o düzəltməyi bacarırdı. Bu ziyaflarə, o, özü dediyi kimi, əvvəla *la crème de la*

*véritable bonne société, la fine fleur de l'essence intellectuelle de la société de Petersbourg*<sup>1</sup> gələrdi. Anna Pavlovnann ziyafları bir şəyələ də fərqlənirdi. O, hər dəfə bu seçmə adamlardan başqa, ziyafları topladığı cəmiyyətə yeni və maraqlı bir şəxs də təqdim edordu və Peterburq saray cəmiyyəti ohvalı-ruhiyəsinin osaslandığı siyasi termometrin dərəcəsi heç bir yerdə bu zifayətlərdə olduğu kimi aydın və möhkəm görsənmirdi.

1806-cı ilin axırlarında İena və Auerştet ətrafında Prussiya ordu-sunun Napoleon tərəfindən möhv edilməsi və Prussiya qalalarından çoxunun teslim olması haqqında ətraflı məlumat alındığı, eyni zamanda bizim qoşunlarımızın artıq Prussiyaya daxil olub Napoleonla ikinci müharibəyə başlığı bir zamanda Anna Pavlovna yenə ziyafla düzəltmişdi. Ziyafla gələn *la crème de la véritable bonne société*<sup>2</sup>, məlahətli və bədbəxt, öz əri tərəfindən tərk edilmiş Elendən, Mortemart-dan, Vyanadan yenice gəlmış knyaz İppolitdən, iki diplomatdan, bibidən, qonaq qəbul edilən otaqlarda sadəcə *dun homme de beaucoup de mérite*<sup>3</sup>, adlanan cavan bir oğlandan, freylinə adı verilmiş bir qadınla anasından və bir neçə başqa az tanınmış şəxslərdən ibarətdi.

Anna Pavlovnanın bu ziyaflədə öz qonaqlarına təqdim etdiyi yeni adam Boris Drubetskoy idi. Prussiya ordusundan bir qasid kimi yenice gəlmış Boris çox mötəbər bir şəxsin adyutanti idi.

Bu ziyaflədə cəmiyyətə göstərilmiş siyasi termometrin dərəcəsi aşağıdakindan ibarət idi: Bütün Avropa dövlətləri və sərkərdələri mənə və ümumiyyətə bizi pislik etmək üçün Bonaparta nə qədər yol verməyə çalışısalardır, bizim Bonapart haqqında olan rəyimiz dəyişə bilməz. Biz bu barədə fikrimizi açıqca söyləməkdən çəkinməyəcəyik və Prussiya kralına və başqalarına ancaq bu sözleri deyə bilərik: "Sizin üçün daha piş. *Tu las voulu, George Dandin*<sup>4</sup>, bizim söyləyəcəyimiz budur". Anna Pavlovnanın ziyaflında siyasi termometr bunu göstərirdi. Qonaqlara təqdim edilən Boris qonaq otağına girdiyi zaman, demək olar ki, bütün qonaqlar orada cəm idi. Anna Pavlovna tərəfindən rəhbərlik edilən səhbətdə məsələ bizim

<sup>1</sup> Yüksek cəmiyyətin seçmə adamları, Peterburq cəmiyyəti ziyaflarının on yaxşılıarı (*frans.*)

<sup>2</sup> Yüksek cəmiyyətin seçmə adamları (*frans.*)

<sup>3</sup> Büyyük moziyyətləri olan bir adam (*frans.*)

<sup>4</sup> Jorj Danden, sonunu istoyirdin (*frans.*)

<sup>1</sup> Dəlitəherdir, mən homişə bunu deyirdim (*frans.*)

Avstriya ilə diplomatik əlaqəmizdən və Avstriya ilə ittifaq bağlamaq ümidiinden gedirdi.

Yaşa dolmuş, təravətli, qırmızı yanaqlı Boris şiq adyutant mundirində sərbəstcə qonaq otağına girdi. Görüşmək üçün onu əvvəl bibisinin yanına apardılar, sonra yenə də qonaqların yanına getirdilər.

Anna Pavlovna öz arıq əlini öpməyə ona icazə verdi, tanımadığı bir neçə adamla onu tanış elədi və piçıldırayaraq onların hər biri haqqında Borise məlumat verdi.

— *Le Prince Hypolite Kouraguine – charmant jeune homme. M-r Krout chargé d'affaires de Copenhague – un esprit profond et sadeçə olaraq: M-r Shitoff un homme de beaucoup de mérite*<sup>1</sup>.

Boris bu vaxta qədər etdiyi xidmətində Anna Mixaylovnanın köməyi sayəsində, həm də öz zövqü və təmkinli olması nəticəsində çox əlverişli bir mövqə qazana bilməşdi. O, çox mötəbər bir şəxsin adyutanti idi və Prussiyaya çox mühüm bir tapşırıqla getmişdi, indi də oradan yenicə qayıtmışdı. O, Olmützdə çox xoşuna gələn subordinasiyanı tamamile mənimmsəmişdi. Bu subordinasiya ilə mülazim generaldan yüksəkdə dura bilərdi və bu yol ile qulluqda uğur qazanmaq üçün səy, zəhmət, ığidlik, mətanət deyil, xidmətə görə mükafat verən adamlarla durub-oturmağı bacarmaq lazımdır. Boris özü tez-tez uğur qazanmasına və başqalarının bunu başa düşməməsinə çox təccüb edərdi. O, belə bir sirri kəşf etdiğindən sonra bütün həyat tərzi, əvvəlki tanışlarına olan münasibəti, gələcəyə aid planları tamamilə dəyişdi. O, dövlətli deyildi, lakin pulunu başqalarından yaxşı geyinməyə sərf edərdi. Peterburq küçələrində pis bir ekipajda və ya köhne mundirdə görünməsin deyə, o, özünü bir çox şeydən məhrum etməyə hazır idi. O ancaq ondan yuxarıda duran və buna görə də ona xeyirli ola bilən adamlara yaxınlaşar və onlarla tanış olmaq istərdi. Peterburqu sevər, Moskvaya isə nifret edərdi. Rostovgilin evini və Nataşaya olan uşaqlıq sevgisini xatırlarkən ürəyi sixılırdı. Orduya gedəndən sonra onların evinə ayaq basmamışdı. Anna Pavlovnanın qonaq otağında olmayı o, qulluqda mühüm bir rütbə qazanmaq kimi hesab edirdi, buna görə də orada öz rolunu dərhal başa düşdü və öz maraqlı cəhətlərindən Anna Pavlovnaya istifadə etməyə imkan verdi. Özü isə qonaqları bir-bir diqqətlə müşahidə edir, onların hər birindən necə istifadə etməyi

və onlara necə yaxınlaşmağı düşünürdü. O, gözəl Elenin yanında, göstərilən stulda oturdu və danışnlara qulaq asmağa başladı.

Danimarka chargé d'affaires deyirdi:

— “Vienne trouve les bases du traité proposé tellement hors d'atteinte qu'on ne saurait y parvenir même par une continuité de succès les plus brillants, et elle mêl en doute les moyens qui pourraient les nous procurer”. Üest la phrase authentique du cabinet de Vienne<sup>1</sup>.

L'homme à l'esprit profond<sup>2</sup> ince bir təbəssümlə dedi:

— C'est le doute qui est flatteur!

Mortemart:

— Il faut distinguer entre le cabinet de Vienne et l'Empereur d'Autriche — dedi. — l'Empereur d'Autriche n'a jamais pu penser à une chose pareille ce n'est que le cabinet qui le dit<sup>3</sup>.

Anna Pavlovna sözə qarışdı:

— Eh, mon cher vicomte l'Urope (o, nədənsə l'Urope sözünü fransız dilinin xüsusi bir incəliyi ilə söyləyirdi, fransızca danışanda o, bu sözü belə ifadə edirdi), l'Urope ne sera jamais notre alliée sincère<sup>4</sup>.

Bundan sonra Anna Pavlovna Borisin də səhbətdə iştirak etməsi üçün sözü Prussiya kralının mərdliyi və möhkəmliyi üstüne gətirib çıxardı.

Boris danışnlara diqqətlə qulaq asır, öz növbəsini gözləyirdi, eyni zamanda bir neçə dəfə yanında oturan gözəl Yelena də baxdı. Elen də gülümseyərək bir neçə dəfə ona baxmış, gözləri Borisin gözlərinə rast gəlməşdi.

Anna Pavlovna Prussiyanın vəziyyətindən danışarkən çox töbiidir ki, Borisdən Qloqauya olan səyahətindən və Prussiya ordusunun vəziyyətindən danışmasını xahiş etdi. Boris də tələsmədən, təmiz və düzgün fransız dilində danışarkən söylədiyi hadisələr haqqında öz rəyini deməkdən çəkinirdi. Boris hamının diqqətini bir qədər özünə

<sup>1</sup> Danimarka müməssili deyirdi: “Vena təklif edilən müqavilənamənin əsaslarını heç bir imkan daxilində hesab etmir, belə ki bunu ancaq on yaxşı uğurlarla bir sırada əldə etmək olar və Vena bunu olda etmək imkanlarına da şübhə edir”. Bu Vena kabinetinin öz cüməsidir (*frans.*).

<sup>2</sup> Dərin ağıl sahibi dedi:

— Çox qorıbə şübhədir (*frans.*).

<sup>3</sup> Mortemer dedi:

— Vena kabinetin ilə Avstriya imperatorunu bir-birindən ayımaq lazımdır. Avstriya imperatoru bunu heç vaxt düşüno bilməz, bunu ancaq kabino deyir (*frans.*).

<sup>4</sup> Ah, ezzim Vikont. Avropa heç vaxt bizim səmimi mütəfiqimiz olmayaçaq (*frans.*).

<sup>1</sup> Knyaz İppolit Kuragin sevimli, cavan bir adamdır. Kopenhagendə müməssil olan conab Kruq dərin ağıl sahibidir... conab Şitov böyük məziyyətləri olan bir adamdır (*frans.*).

cələ edə bildi. Anna Pavlovna da hiss edirdi ki, qonaqlara təqdim etdiyi bu yeni adamı hamı çox maraqla dinləyir. Borisin söylədiklərinə hamidən artıq Elen diqqət yetirirdi. O hətta bir neçə dəfə Borisdən onun səfəri haqqında bəzi şeylər də soruşdu və elə zənn etmək olardı ki, o, Prussiya ordusunun vəziyyəti ilə daha çox maraqlanır. Boris sözünü qurtaran kimi Elen adəti üzrə gülümsəyərək ona müraciət etdi:

— *Il faut absolument que vous veniez me voir*<sup>1</sup>. Bu sözləri o elə bir əda ilə söylədi ki, sanki Borisin bilmədiyi bəzi mülahizələrə görə bu mütləq lazımlı idi. — *Mardi entre les 8 et 9 heures. Vous me ferez grand plaisir*<sup>2</sup>.

Boris Elenin arzusunu yerinə yetirməyi və etdi və onunla səhbətə girişmək istəyirdi ki, Anna Pavlovna Borisi bir bəhanə ilə çağırıldı, guya bibisi onun səhbətinə qulaq asmaq istəyirdi.

Anna Pavlovna gözlərini yumaraq kədərlə bir hərəkətlə Eleni göstərdi:

— Siz ki onun ərini tanıyırsınız? Ah, bu elə bir bədbəxt, elə bir gözəl qadındır ki! Onun yanında ərindən danışmayın, rica edirəm, danışmayın. O, çox iztirab çəkir!

## VII

Borisle Anna Pavlovna qonaqların yanına qayıdanda knyaz İppolit öz səhbəti ilə hamının diqqətini cəlb etmişdi. O, kresloda özünü irəli verərək dedi:

— *Le Roi de Prusse*<sup>3</sup>! — və bu sözləri deyərək güldü. Hamı ona sarı döndü. — *Le Roi de Prusse?* — deyə soruşaraq o bir də güldü və geri çəkilərək yenə də sakitcə və ciddi bir şəkildə öz kreslosunda oturdu. Anna Pavlovna bir az gözlədi, lakin İppolitin qəti surətdə danışmayacağını zənn edərək, allahsız Bonapartin Potsdamda Böyük Fridixin qılıncını ogurlamasından səhbət açdı.

— *C'est l'épée de Frédéric le Grand que je...*<sup>4</sup> — deyərək sözə başladı, lakin İppolit onun sözünü kəsərək dedi:

<sup>1</sup> Sizin mütləq mənim görüşümə gəlməniz lazımdır (frans.).

<sup>2</sup> Çərşənbə axşamı saat 8-10 9 arasında. Siz məni çox-çox momnun etmiş olarsınız (frans.).

<sup>3</sup> Prussiya kralı! (frans.)

<sup>4</sup> Böyük Fridixin o qılıncı ki, vardi, onu mən... (frans.)

— *Le Roi de Prusse...* — və yenə qonaqlar ona sarı dönerək o üzr istəyərək susdu. Anna Pavlovna üz-gözünü qırışdırıldı. İppolitin dostu olan Mortemart qəti surətdə ona müraciət edərək soruşdu:

— *Voyons à qui en avez vous avec votre Roi de Prusse?*<sup>1</sup>

İppolit elə güldü ki, sanki özü öz gülüşündən utanırı.

— *Non, ce n'est rien, je voulais dire seulement...*<sup>2</sup> (O, Venada eşitdiyi və Anna Pavlovnanın evinə gələndən bəri söyləmək istədiyi bir zarafatı tekrar etmək istəyirdi). *Je voulais dire seulement, que nous avons tort de faire la guerre pour le Roi de Prusse*<sup>3</sup>.

Boris ehtiyatla gülümsədi. Onun gülüşü həm istehzalı, həm də zarafatı təqdir etmək kimi başa düşülo bilərdi, çünki zarafatın necə qəbul ediləcəyi hələ məlum deyildi. Hamı güldü.

Anna Pavlovna qırışmış barmağı ilə İppoliti hədələyərək dedi:

— *Il est très mauvais votre jeu de mot, très spirituel, mais injuste. Nous ne faisons pas la guerre pour le roi de Prusse, mais pour les bons principes. Ah, le mechant, ce prince Hippolyte!*<sup>4</sup>.

Əsas etibarilə siyasi yeniliklər ətrafında davam edən səhbət ziyanət qurtarana qədər kəsilmədi. Ziyafətin sonunda padşah tərəfindən verilən mükafatlardan bəhs edilirkən, səhbət daha da canlandı.

*L'homme à l'esprit profond*<sup>5</sup> deyirdi:

— Keçən il NN şəkilli bir tütünqabı aldı, niyə SS belə bir mükafat ala bilməsin?

Diplomat sözə qarşıdı:

— *Je vous demande pardon, une tabatière avec le portrait de l'Empereur est une récompense, mais point une distinction un cadeau plutôt*<sup>6</sup>.

*Il y eu plutôt des antecedents, je vous citerai Schwarzenberg*<sup>7</sup>.

O birisi dedi:

*C'est impossible*<sup>8</sup>.

<sup>1</sup> Yaxşı, Prussiya kralı nə olsun ki? (frans.)

<sup>2</sup> Yox, mən ancaq bunu demək istəyirdim ki... (frans.)

<sup>3</sup> Mən ancaq bunu demək istəyirdim ki, biz Prussiya kralı üçün nahaq yero vuruşurraq (frans.).

<sup>4</sup> Sizin söz güləşdirməniz xoşa golmir, çox məzəlidir, lakin haqlı deyilsiniz. Biz Prussiya kralı üçün deyil, xeyirxah bir iş uğrunda vuruşurraq. Ah, bu knyaz İppolit no acıqli adamdır! (frans.)

<sup>5</sup> Dorin ağılli adam (frans.)

<sup>6</sup> Bağışlayın, imperatorun şəkli olan tütünqabı forqlonma üçün deyil, mükafatdır, hor şəyden övvəl bir hadiyyədir (frans.).

<sup>7</sup> Belə şəyər olub, mosələn, Şvartsenberq (frans.)

<sup>8</sup> Bu mümkün olan şey deyil (frans.).

*— Le grand cordon, c'est différent...<sup>1</sup>.*

Hami getmək üçün ayağa qalxarkən, ziyaftədə çox az danışmış olan Elen yenə Borisə müraciət etdi, çərşənbə axşamı yanına galməsini həm xahiş etdi, həm də mehribanca və mənalı bir tərzdə ona əmr etdi.

— Elen gülümseyərək Anna Pavlovnaya baxıb dedi:

— Bu, mənə çox lazımdır,

— Anna Pavlovna da kəderli bir töbəssümlə Elenin arzusunu etiraz etmədi; himayəsində olan Elendən danışanda onun üzündə belə bir töbəssüm görünərdi. Sanki Elen bu ziyaftədə Borisin Prussiya qoşuları haqqında söylədiyi bir sözden birdən-birə Borisi görmək zəruriyyətini köşf etmişdi. Çərşənbə axşamı Boris onun yanına gələndə bu zəruriyyəti izah edəcəyini sanki ona vəd edirdi.

Boris tək günü axşam Elenin gözəl salonuna getdi, lakin Elen onun nə üçün lazımlı olması haqqında aydın bir izahat vermədi. Boris-dən başqa ayrı qonaqlar da vardı. Qrafınıya Borislə az danışındı, yalnız Boris onun əlini öpiüb getmək istərkən, o gülümsemədən, piçıl-dayaraq, heç də gözlənilmədiyi halda ona dedi:

— Venez demain diner... le soir. Il faut que vous veniez... Venez<sup>2</sup>.

Boris bu dəfə Peterbuqra gəlməklə qrafınıya Bezuxovnaya yaxın bir adam oldu.

### VIII

Mühərribə get-gedə siddətlənir, vuruşmalar rus sərhəddinə yaxınlaşır. Bəşəriyyətin düşməni olan Bonaparta hər yerdə lənət oxunurdu. Kəndlərdə əsgər yığılırdı, mühərribə meydanından müxtəlif xəberlər gelirdi və bu xəbərlər də həmişəki kimi yalan olurdu, yalan olduğu üçün də bu baredə hərə bir söz deyirdi.

Qoca knyaz Bolkonskinin, knyaz Andreyin və knyaz qızı Maryanın həyatı 1805-ci ildən bəri xeyli dəyişmişdi.

1806-ci ildə bütün Rusiyada xalq ordusu toplamaq üçün səkkiz baş komandan təyin edilmişdi; qoca knyaz onlardan biri idi. Oğlunun öldüyü zənn edərkən daha artıq qocalmış olan knyaz, qocalığına və zəifliyinə baxmayaraq, padşahın özü tərəfindən təyin edildiyi bu vəzifədən boyun qaçırmaga özünü haqlı hesab etməmişdi. Bu yeni fəaliyy-

yot knyazı canlandırmış və möhkəmləndirmişdi. Ona üç vilayət tapşırılmışdı, həmişə də o, bu vilayətlərə gedərdi. Öz vəzifəsini yerinə yetirməkdə vasvəsilə dərəcosino çatardı. Təbeliyində olanlarla sərt və amansızca rəftar edər və işin ən xırda cəhətlərinə belə diqqət yetirərdi. Knyaz qızı Marya artıq öz atasından riyaziyyat dörsi almırıldı və ancaq sehərlər, atası evdə olanda süd verən dayə və balaca knyaz Nikolayla (babası onu belə adlandırdı) birlikdə onun kabinetinə gedərdi. Süd əmən knyaz Nikolay süd dayəsi və dayə Savişna ilə birlikdə mərhum knyaginin otaqlarında yaşayırırdı. Knyaz qızı Marya isə günün çoxusunu uşaqlar yaşıyan otaqda keçirər və qardaşı oğlunun anasını bacardığı qədər əvəz etməyə çalışardı. *Mlle Bourienne* də uşağı, görünür, çox sevirdi. Knyaz qızı Marya kiçik mələyi (o, qardaşı oğlunu belə adlandırdı) saxlamaq və oynatmaq zövqündən bəzən özünü məhrum edər, uşağı rəfiqosuna saxlamağa və oynatmağa verərdi.

Lisiye Qorı kilsəsinin mehrabı qabağında, kiçik knyaginanın qəbri üstündə bir tikinti vardı, burada qanadlarını açıb göyə uçmaq istəyən bir mələyin mərmər heykəli qoyulmuşdu. Heykəl İtaliyadan gətirilmişdi. Mələyin üst dodağı bir az qalxıqdı, elə bil ki, o gülümsemək istəyirdi. Bir gün knyaz Andreylə knyaz qızı Marya qəbir üstündəki tikintidən bayır çıxanda bir-birinə dedilər: Nə qəribədir, bu mələyin üzü mərhum knyaginanın üzünü xatırladır. Lakin bundan daha qəribə bir şey vardi ki, knyaz Andrey bunu bacısına demədi. Bu da o idi ki, sənətkarın təsadüfən mələyin üzünə verdiyi ifadədə knyaz Andreyin o zaman öz ölü arvadının üzündə görmüş olduğunu məsumanə bir töhmət vardi. O sanki deyirdi: "Ah, siz nə üçün məni belə etdiniz?..."

Knyaz Andrey qayıdan azca sonra atası onu özü ilə apardı və Lisiye Qoridan qırıq verst aralıda olan Boquçarovovo adlı böyük bir malikanəni ona verdi. Knyaz Andrey həm Lisiye Qorı ilə əlaqədar olan ağır xatırılardan əzaqlaşmaq istədiyindən, həm atasının tünd xasiyyətinə dözə bilməyəcəyini hiss etdiyindən, həm də tək yaşamağa ehtiyacı olduğundan Boquçarovaya köçmüdü və vaxtinin çoxunu orada keçirirdi.

O, Austerlits döyüşündən sonra bir daha hərbi qulluğa girməyəcəyini qötü qərara almışdı, lakin mühərribə başlandıqda və hamı qulluq etməli olduqda, o, həqiqi hərbi qulluğa getməmək üçün xalq ordusu toplanmasına başçılıq edən atasının yanında xidmətə girdi.

<sup>1</sup> Lent — bu ayrı məsələ (frans.)

<sup>2</sup> Sabah nahara golin... axşam. Sizin golmoniz lazımdır... Golin (frans.).

1805-ci il müharibəsindən sonra qoca knyaz ilə oğlu öz rollarını sanki dəyişmişdilər. Qoca knyaz etdiyi xidmətdən həvəslənərək, təzə başlanan müharibədən ancaq yaxşı nəticələr gözleyirdi, lakin müharibədə iştirak etməyən və öz-özlüyündə buna təessüf edən oğlu isə bu müharibənin də pis nəticələr verəcəyi qənaətində idi.

Qoca knyaz 1807-ci ildə fevralın 26-da vilayətə çıxdı. Knyaz Andrey isə Lisiye Qoruda qaldı; atası olmayanda o, çox vaxt burada qalardı. Balaca Nikoluska dördüncü gün idi ki, kefsiz idi. Qoca knyazı aparan faytonçular şəhərdən qayıtdılar və knyaz Andreyə kağız və məktub göttirdilər.

Qapıcı məktubları gənc knyazın kabinetinə apardı, lakin knyaz orada yox idi. Sonra o, knyaz qızı Maryanın otağına getdi, orada da onu tapmadı. Qapıcıya dedilər ki, knyaz uşaq otağına getmişdir.

Knyaz uşaq otağında balaca uşaq stulunda oturub əli əsə-əsə, qaş-qabağını tökərək, yarıya qədər su olan qədəhə şüşə qabdan damcı tökürdü. Dayənin köməkçisi olan qız içəri girib ona dedi:

– Zati-aliləri, Petruşa məktub getirmişdir.

O, hirsli:

– Nə olub? – deyə soruşqu və əlini ehtiyatsızcasına tərpətdiyindən şüşə qabdan qədəhə bir neçə damcı artıq dərman töküldü. Dərmanı qədəhdən taxta döşəmə üstünə atıb yeno su istədi. Qız su getirdi.

Otaqda bir uşaq çarpayısı, iki sandıq, iki kreslo, bir masa, bir uşaq masası və bir də knyaz Andreyin oturduğu balaca stul vardı. Pəncərenin pərdələri salınmışdı və masanın üstündə bir şam yanırıldı. Çarpayıa işiq düşməsin deyə, şəmin qabağına cildli not kitabı qoyulmuşdu.

Knyaz qızı Marya durduğu çarpayının yanından qardaşına dedi:  
– Əzizim, gözləsek yaxşıdır... sonra...

Knyaz Andrey, görünür ki, bacısını sancmaq məqsədilə piçıldayaq açılıq-acılıq dedi:

– Ah, sən Allah, qoy görək nə edirik, sən elə boş-boş danışanısha durmusan, gözlədin, gözlədin, bu da axırı.

Knyaz qızı yalvarıcı bir səslə:

– Əzizim, – dedi, – yaxşısı budur ki, oyatmayaq, o yatır.

Knyaz Andrey ayağa qalxıb, əlində qədəh, pəncəsi üstə çarpayıa yaxınlaşdı.

O tərəddüd edərək soruştı:

– Doğrudan da ayıltmayaqmı?

Marya dedi:

– Özün bil... mən belə düşünürəm ki, ... hər halda özün bil...

– Görünür, o, sözünün qəbul edilməsindən saxılır və utanırıdı. O, qardaşına qulluqçu qızı göstərdi. Qız onu piçilti ilə çağırırdı.

İki gecə idi ki, onlar yatmadılar, qızdırma içinde yanın usağı baxırdılar. Ev həkimine inanmadıqlarından, şəhərə həkim dəlinca adam göndərməmişdilər və bu bir neçə günü özləri usağı müalicə edirdilər. Onlar həm yuxusuzluqdan əziyyət çəkir, həm də qorxu və həyəcan içinde idilər, usağın azarlamasında bir-birini töhmətləndirir, bir-birile deyişirdilər.

Qız piçilti ilə dedi:

– Petruşa atanızdan kağız getirmişdir.

Knyaz Andrey otaqdan çıxdı və hırslı dedi:

– Nə var, nə getirmisən?

– Atasının şifahi göndərdiyi əmrini dinlədi, zərfəri və atasının göndərdiyi məktubu alıb geri qayıtdı, bacısı Maryadan soruştı:

– Hə, nə oldu?

Maryah çəkərək piçildədi:

– Elə elədir. Sən Allah, bir dayan. Karl İvaniç həmişə deyir ki, yuxu hər şeydən yaxşıdır. – Knyaz Andrey çarpayıa yaxınlaşıb əlini usağı toxundurdu. Uşaq qızdırma içinde yanırdı.

– Rədd ol buradan öz Karl İvaniçınla!

– Damcı dərmanı tökülmüş qədəhə götürüb yeno çarpayıa yaxınlaşı.

Knyaz qızı Marya dedi:

– Andrey, lazım deyil!

Lakin o qaş-qabağını tökərək acıqli-acıqli bacısına baxdı və əlində qədəh usağı sarı əyildi.

– Mən vereceyəm. Səndən xahiş edirəm ki, bunu ver ona.

Knyaz qızı Marya ciyinlərini sıxı, müti bir halda qədəhi ondan aldı, dayəni çağırıb dərmani usağı verməyə başladı. Uşaq çığırı və xırıldadı. Knyaz Andrey üz-gözünü qırışdırı, başını tutub bayır çıxdı və yan otaqda divan üstə oturdu.

Məktublar hələ də onun əlində idi. Atasının göndərdiyi məktubu cəld açdı. Qoca knyaz göy kağızda iri, uzunsov bir xətt ilə, bəzi yerde titla işlədərək yazdı:

– “Bu saat qasid çox şad bir xəbər gətirdi, əgər yalan deyilsə, Beniçsen guya Eylau ətrafında Bonaparte üzərində tam qalibiyət qazanmışdır. Peterburqda hamı şadyanalıq edir və orduyu hödsiz

dərəcədə mükafat göndərilmişdir. Beniçen alman da olsa, təbrik edirəm. Korçova rəisi, Xandrikov deyilən birisi var, o, heç bilmirəm, nə edir? Bu vaxta kimi əlavə adam və azuqə getirilməmişdir. Bu saat ata min, onun yanına çap, ona de ki, mən onun başını bədənindən ayıram, bir həftəyə kimi hər şey hazır edilməlidir. Preysis-Eylau vuruşması haqqında Petenkadan da məktub almışam, vuruşmada o da iştirak etmişdir, deyilənlər doğrudur. Lazımsız yere başqasının işinə qarışmamaq bu deməkdir. Görürsən ki, onda alman da Bonaparti döyü bilir. Deyirlər ki, çox pozğun bir halda qaçırlar. Bax, tez atı min, Korçovaya çap, dediyimi yerinə yetir!"

Knyaz Andrey ah çəkdi və o biri zərfi açdı. İki balaca vərəq üzərində xırda xətt ilə yazılmış bu məktubu Bilibin göndərməmişdi. Məktubu oxumayıb bükdü və atasının: "Atı min, Korçovaya çap, dediyimi yerinə yetir" sözlərili qurtaran məktubunu bir də oxudu.

"Yox, məni əfv edin, uşaq sağalmayınca mən getməyəcəyəm" deyərək düşündü və qapıya yaxınlaşıp uşaqla otağına baxdı. Knyaz qızı Marya yenə də çarpayının yanında ayaq üstə durub, uşağı yavaş-yavaş yelleyirdi.

Knyaz Andrey atasının yazdığı məktubu düşünərək öz-özünə deyirdi: "O daha nə ürək bulandıran şey yazır? Bəli. Mən qulluq etmədiyim bir zamanda Bonapart üzərində qalibiyət əldə edildi. Bəli, bəli, yenə də mənə sataşır... Qoy sataşın da..." Bilibinin fransızca yazılmış məktubunu oxumağa başladı. Yazılanın yarısını başa düşməsə də oxuyurdu, ancaq ona görə oxuyurdu ki, uzun zaman və iztirab içində düşündüyü məsələ haqqında heç olmazsa, bir dəqiqə düşünməsin.

## IX

Bilibin indi ordunun baş qərargahında diplomatik məmər vəzifəsində işləyirdi. O, fransız dilində, fransızlara məxsus zərafatlar və ifadələrlə, lakin ancaq ruslara xas olan bir cəsarətlə müharibəni təsvir edir, müharibe haqqında mühakimə yürüdür və müharibəni ələ salırı. Bilibin yazırkı ki, mənim diplomatik *discretion*<sup>1</sup>-um mənə əzab verir. Mən sizin kimi sədəqətli bir adamlı yazışa bildiyimdən xoşbəxtəm, çünkü mən orduda baş verənləri görərək ürəyimdə yiğilan bütün də-

dimi açıb size söyləyə bilirəm. Bilibinin bu məktubu köhnə idi, Preysis - Eylau vuruşmasından əvvəl yazılmışdı.

Bilibin yazırkı:

*— Depuis nos grands succès d'Austerlitz vous savez, mon cher Prince, que je ne quitte plus les quartiers généraux. Décidément j'ai pris le goût de la guerre, et bien m'en a pris. Ce que j'ai vu ces trois mois, est incroyable.*

*"Je commence ab ovo. L'ennemi du genre humain, comme vous savez, s'attaque aux Prussiens. Les Prissiens sont nos fidèles alliés, qui ne nous ont trompés que trois fois depuis trois ans. Nous prenons fait et cause pour eux. Mais il se trouve que l'ennemi du genre humain ne fait nulle attention à nos beaux discours, et avec sa manière impolie et sauvage se jette sur les Prussiens sans leur donner le temps de finir la parade commencée, en deux tours de main les rosse à plate couture et va s'installer au palais de Potsdam.*

*"J'al le plus vif désir, écrit le Roi de Prusse à Bonaparte, que V.M. soit accueillie et traitée dans mon palais d'une manière, qui lui soit agreeable et c'est avec empressement, que j'ai pris à cet effet toutes les mesures que les circonstances me permettaient. Puissé-je avoir réussi! Les généraux Prussiens se piquent de politesse envers les Français et mettent bas les armes aux premières sommations.*

*"Le chef de la garnison de Glogau avec dix mille homes, demande au Roi de Prusse, ce qu'il doit faire s'il est somme de se rendre?.. Tout cela est positif.*

*"Bref, espérant en imposer seulement par notre attitude militaire, il se trouve que nous voilà en guerre pour tout de bon, et ce qui est plus, en guerre sur nos frontiers avec et pour le Roi de Prusse. Tout est au grand complet, il ne nous manqué qu'une petite chose, c'est le general en chef. Comme il s'est trouvé que les succès d'Austerlitz auraient pu être plus décisifs si le general" en chef eut été moins jeune, on fait la revue des ostogénaires et entre Prosorofsky et Kamensky, on donne la préférence au dernier. Le général nous arrive en kibik à la manière Souvoroff, et est accueilli avec des acclamations de joie et de triomphe.*

*"Le 4 arrive le premier courrier de Pétercbourg. On apporte les malles dans le cabinet du maréchal, qui aime à faire tout par lui-même. On m'appelle pour aider à faire le triage des lettres et prendre celles qui nous sont adressées. Nous cherchons – il n'y en a point.*

<sup>1</sup> Təvazökarlıq (frans.)

*Le maréchal devient impatient, se met lui même à la besogne et trouve des lettres de l'Empereur pour le comte T., pour le prince V. et autres. Alors le voila qui se met dans une de ses colères bleues. Il jette feu et fiamme contre tout le monde, s'empare des lettres, les decachète et lit celles de l'Empereur adressées à d'autres. Mənə qarşı belə rəftar edirlər! Mənə inanımlılar! Tapşırılmışdır ki, mənə göz qoysunlar; itilin gedin! Et il écrit le fameux ordre du jour au general Benigsen.*

"Mən yaralıyam, at mine bilmirəm, buna görə orduya da komandanlıq edə bilmirəm. Siz ordunu möglüb edilmiş halda Pultuska götürmisiniz. Burada o, açıq havdaa, odunsuz və alafsız qalmışdır, kömək etmək lazımdır. Madam ki, dünən özünüz qraf Buksgevdəni göndəmişdiniz, sərhəddimizə geri çəkilməyi düşünmək lazımdır ki, bu da bu gün icra edilməlidir.

"At minib gəzməkdən, écrit-il à l'Empereur, yanımı yəhər aparmışdır, bu da əvvəlki vəziyyətdən daha artıq mənə at minməyə və belə böyük bir orduya komandanlıq etməyə mane olur, buna görə də mən həmin orduya komandanlıq etməyi ən yüksək rütbeli generala – qraf Buksgevdənə həvələ etdim, bütün növbətçiləri və buna aid olan bütün şəyərini onun yanına göndərdim ve onlara da məsləhət gördüm ki, çörək olmasa, Prussiyanın içərilərinə yaxın olan yer ile geri çəkilin, çünki ancaq bir günlük çörək qalmışdı. Bəzi alaylarda isə heç bu da yox idi, neçə ki, divizion komandirləri Osterman və Sedmoretski bu barədə məlumat vermişdi. Kəndlilərdə isə hər nə varsa, yeyilmişdir. Mən özüm də sağalana kimi Ostrolenkodakı hərbi xəstəxanada qahram. Ordunun miqdarı haqqında əlahəzrətə məlumat təqdim edirəm və xəbər göndərirəm ki, əgər ordu indiki yerdə – açıq havada on beş gün də durarsa, yaza bircə sağlam adam da qalmayacaq.

"Qocanı vazifasından çıxarıb kəndə göndərin, onsuz da mən gözdən düşmüşəm, çünki o, böyük və şanlı iş idı ki, tale mənə qismət eləmişdi və mən onun üçün seçilmişdim, mən onu yerinə yetirə bilmədim. Sizin mərhmətkarənə icazənizlə vəzifədən azad edilməmi burada, xəstəxanada gözleyəcəyəm. Daha elə olmasın ki, orduda mən komandirlilik deyil, bir mirza rolunu ifa edim. Mənim ordudan getməyim qətiyyən hiss olunmayacaq, deyəcəklər ki, kor olduğuna görə ordudan getdi. Mənim kimisi Rusiyada minlərcədir".

*"Le maréchal se fâche contre l'Empereur et nous punt.tous; n'est ce pas que c'est logique!*

*"Voila le premier acte. Aux suivants l'intérêt et le ridicule montent comme de raison. Après le départ du maréchal il se trouve que nous sommes en vue de l'ennemi, et qu'il faut livrer bataille. Boukshevdən est général en chef par droit d'ancienneté, mais le général Benigsen n'est pas de cet avis; d'autant plus qu'il est lui, avec son corps en vue de l'ennemi, et qui veut profiter de l'occasion d'une bataille "aus eigener Hand" comme disent les Allemands. Il la donne. C'est la bataille de Poultousk qui est sensée être une grande victoire, mais qui à mon avis ne l'est pas du tout. Nous autres pekins avons, comme vous savez, une très vilaine habitude de décider du gain ou de la perte d'une bataille. Celui qui s'est retiré après la bataille, l'a perdu, voilà ce que nous disons, et à titre nous avons perdu la bataille de Poultousk. Bref, nous nous retirons après la bataille, mais nous envoyons un courrier à Pétersbourg, qui porte les nouvelles d'une victoire, et le général ne cède pas le commandement en chef à Boukshevdən, espérant recevoir de Pétersbourg en reconnaissance de sa victoire, le titre de général en chef. Pendant cet interrègne, nous commençons un plan de manœuvres excessivement intéressant et original. Notre but ne consiste pas, comme il devrait l'être, à éviter ou à attaquer l'ennemi; mais uniquement à éviter le général Boukshevdən, qui par droit d'ancienneté serait notre chef. Nous poursuivons ce but avec tant d'énergie, que même en passant une rivière qui n'est pas guéable, nous brûlons les ponts pour nous séparer de notre ennemi, qui pour le moment, n'est pas Bonaparte, mais Boukshevdən. Le général Boukshevdən a manqué d'être attaqué et pris par des forces ennemis supérieures de lui. Boukshevdən nous poursuit – nous felons. A peine passé-t-il de notre côté de la rivière, que nous repassons de l'autre. A la fin notre ennemi Boukshevdən nous attrape et s'attaque à nous. Les deux généraux se fâchent. Il y a même une provocation en duel de la part de Boukshevdən et une attaque d'épilepsie de la part de Benigsen. Mais au moment critique le courrier, qui porte la nouvelle de notre victoire de Poultousk, nous apporte de Pétersbourg notre nomination de général en chef, et le premier ennemi Boukshevdən est enfoncé: nous pouvons penser au second, à Bonaparte. Mais ne voilà-t-il pas qu'à ce moment se lève devant nous un troisième ennemi, c'est le pravoslav qui demande à grands cris du pain, de la viande, des souchary, du foin, – que sais je! Les magasins sont vides, les chemins impraticables.*

*Le pravoslav se met à la maraude, et d'une manière don't la dernière campagne ne peut vous donner la moindre idée. La moitié des régiments forme des troupes libres, qui parcourent la contrée en mettant tout à feu et à sang. Les habitants sont ruinés de fond en comble, les hôpitaux regorgent de malades, et la disette est partout. Deux fois le quartier général a été attaqué par des troupes de maraudeurs et le général en chef a été obligé lui même de demander un bataillon pour les chasser. Dans une de ces attaques on m'a empotré ma malle vide et ma robe de chambre. L'Empereur veut donner le droit a tous les chefs de divisions de fusiller les maraudeurs, mais je crains fort que cela n'oblige une moitié de l'armée de fusiller l'autre<sup>1</sup>.*

<sup>1</sup> "Monim özizim, knyaz, siz bilirsiniz ki, Austerlitsdo olan parlaq uğurdan sonra man daha baş qorargahı törk etmirdim. Mührabının na demek olduğunu da man o ki lazımdı duymuşsam vo bundan da çok memnunam; bu üç ayda mon elo şeyler görmüşüm ki, bunları heç ağa siğışdırmaq olmaz.

Man ab-ovo-dan başlayıram. Sizo məlum olan insan neslinin düşmeni prussiyalılar hücum edir. Üç ilde bizi ancaq üçço dəfə aldadın prussiyalılar bizim sədəqəli müttəfiqimizdir. Onlara kömək edirik. Lakin demə, insan neslinin düşmeni bizim gözəl niqlərimiz heç də əhəmiyyət vermir və öz kobud, vohşü ılıq prussiyalıların üzərinə atılır, başlıqları rəsmi-keçidi qurtarmağa onlara imkan vermir, onları darmadağın edir və Potsdam sarayında yerləşir. "Prussia kralı Bonaparta yazar: Men çox arzu edirəm ki, siz əlahozrotı monim sarayında sizin könünlüz istəyin kimi qəbul etsinlər və men bu baradə, vəziyyətimin imkani verdiyi dərəcədə, xüsusi bir qayğı ilə hər cürə sərəncam vermişəm. Nə olaydı ki, man məqsədime çataydım! Prussia generalları fransızlara böyük nozakət göstərir və tələb edilən kimi təslim olurlar. On minlik qüvvəsi olan Qloqau qarnizonu raisi na etmək lazım gəldiyini Prussia kralından soruşur. Bütün bunlar tamamilə doğrudur. Xülasə, biz öz hərbi atitüdmizlə onları ancaq qorxutmaq istəyirdik, lakin məsələ o yərə golib çatmışdır ki, biz öz serhəddimizdə başlıca olaraq Pryssiya kralı üçün və onunla bərabər müharibəyə çəlb olunmuşuq. Bizim hər şeyimiz boldur, ancaq xirdəca bir şey çatmış ki, o da baş komandandır. Məlum olmuşdur ki, baş komandan belə cavan olmasayı, Austerlits uğuru daha böyük ola bilərdi, buna görə də səksən yaşı generallara ol atırlar, Prozorovskinimi, ya Kamenskinimi təyin etməyi düşünlər və nəhayət, Kamenskinin üstündə golib dayanırlar. General Suvorov qaydası ilə üstürtülü arabada bizim yanımıza golir, onu şadýanalıqla və böyük təntənə ilə qəbul edirlər.

Ayın 4-də Peterburqdan ilk qasid golir. Çəmodanları feldmarşalın kabinetinə götürür. O, hər şeyi özü etməyi sevir. Məni çağırırlar ki, məktubları ayırd eleyim və bizo aid olanları götürürüm. Feldmarsal bu işi bizo tapşıraraq bizo baxır və onun üstüne gönüldərilən məktubları verilməsini gözlöyir. Biz axtarırıq, lakin belə məktub gözümüzə dəymir. Feldmarsal həyəcana golmaya başlayır, özü işe girisir və padşahın qraf T.-yə, knyaz V.-yə və başqalarına yazdığı məktubları tapır. Bərk hirsənlər, özündən çıxır, məktubları açır, başqalarına yazılınları oxumağa başlayır... Və qraf Beniqsenə məşhur əmrini yazar.

Feldmarşalın padşaha acığa tutdu və bizim hamimizi coşalandırır. Bu tamamile mənlikqə uyğundur! →

Knyaz Andrey məktubu əvvəl etinasızca oxuyurdu, lakin sonra Bilibina nə qədər inanmaq lazım geldiyini bilsə də, məktub onu get gedə maraqlandırmağa başladı. Bu yərə çatanda kağızı əlində əzişdirib atdı. Məktubda yazılınlar onu açıqlandırmırı. Onu açıqlandırırdı, ona yabançı olan cəbhə həyatının onu həyəcana getirə bilməsi idi. Gözlərini yumdu, əli ilə alını ovuşdurdu, bununla da sanki məktubda oxuduqlarından aldığı təəssürati özündən qovmaq istəyirdi. Eyni

→ Bu komediyanın birinci pordəsi. O biri pordolordə maraq və əyləncə dəha da artır, bu öz-özlüyündə məlmədür. Feldmarsal gedəndən sonra aydın olur ki, biz düşmənin gözü qabağındaqı və onunla vuruşmaq möcburiyyətindəyik. Buksgevden ən yüksək rütbəli baş komandandır, lakin general Beniqsen heç də bu fikirdə deyil. Bir də ki, o, öz korpusu ilə düşmənin gözü qabağındadır, vuruşmaq üçün də fürsətdən istifadə etməyir. Vuruşur da.

Bu Pultusk vuruşması böyük bir qalibiyət hesab olunur, lakin mənim fikrimcə, bu heç də belə deyil. Bilirsiniz ki, biz mülki işçilərin vuruşmadə udub-uduzmaq məsolusunu həll etmək kimi çox pis bir adıat vardır. Biz belə deyirirk: "Kim ki vuruşmadan sonra geri çökülür, demək o uduzmuşdur. Bunu nəzərə alanda demək lazımdır ki, biz Pultusk vuruşmasında udamamışq, uduzmuşuq. Xülasə, döyüşdən sonra biz geri çökülürük, lakin Peterburqa qasıdlə xəbər göndərirkən ki, qalibiyət qazandığına görə, Peterburqdan mükafat olaraq baş komandanın adını almaq ümidiilə, ordu üzərində komandanlığı general Buksgevdən vermek istəmir. Bu vəziyyətdə də biz bir sira çox orijinal və maraqlı manevrələrə başlayırıq. Buzim planımız artıq düşməndən uzaqlaşmaq və ya ona hücum etməkdan ibarət deyil, əslində o, belə olmamışdır. Buzim planımız indi, ən yüksək rütbəyə malik olduğundan buzim raissimiz olmağa haqqı çatmış general Buksgevdəndən uzaqlaşmaq məsələsi üzərində qurulmuşdur. Biz bu məqsədi elə bir qızığlıqliq təqib edirik ki, hətta dayaz yərləri olmayan çaydan keçəndə körpülləri yandırıraq, bununla da düşməni özümüzdən uzaqlaşdırmaq istəyirik, düşmənim də ki, indi Bonapart deyil, Buksgevdir. Bizi Buksgevdəndən xilas edən belə bir manevr noticasında o, az qala düşmənin üstünə olan qüvvələrinin hücumuna məruz qalıb osır alınacaqdı. Buksgevden bizi taqib edir, biz qaçıraq. O, çayın bir torasına keçən kimi biz o bir torasına keçirik. Nəhayət, düşmənimiz Buksgevden biza çatır və biza hücum edir. Məsolonu izah etməyə başlayırlar. Hər iki general hirsənlər, açıqlanır və iş o yero golib çatır ki, iki baş komandan az qalır duele çıxın. Lakin Peterburqa Pultusk qalibiyəti haqqında məlumat aparan qasıd xoşbəxtlikdən on böhrənlə bir anda qayıdır golır və baş komandanın təyin edilməsi xəberini gotırır, bununla da birincini düşmən olan Buksgevden möglüb edilir. Biz indi ikinci düşmən olan Bonapart haqqında düşüna bilerik. Lakin elo bu anda bizim qarşımıza üçüncü düşmən çıxır ki, bu da pravoslavlardır. Onlar çığra-çığra çörök, ot, suxarı, ot, çövdər və başqı şəyər tələb edirlər. Dükənlər bomboş, yollar dağlılmışdır. Pravoslavlardan tələn eləməyə başlayırlar və talan elo bir dərəcəyə çatır ki, son hərb bu baradə siza heç bir tosəvvür vəro bilməz. Alayları yarısı sorbs komandaya çevrilir. Onlar ölkəni dolaşır, hər nə varsa talayib çapırlar, yandırırlar, adamları qırırlar. Əhali tamamılı müflis olmuşdur, xəstəxanalar xəsto ilə dolmuşdur, hər yerdə də achıqdır. Talaşlanıb hətta iki dəfa baş qorqaraca basqın etmişlər, baş komandan onları qovmaq üçün iki batalyon əsgər çağırmaq möcburiyyətində qaldı. Bu basqınlardan birində monim boş çəmodanımı xo xalatlı aradılar. Padşah bütün diviziya roisloruno talaşçıları güllələmək hüququnu vermək istoyır, lakin mon çox qorxuram ki, bununla da qoşunun yarısı o biri yarısını güllələməyə möcbur olsun.

zamanda o, uşaq otağında neler olduğunu bilmek için qulaq asmağa başladı. Birdən elə zənn etdi ki, qapı ardından qəribə bir səs gəldi. Canına qorxu düşdü, məktubu oxuyarken, bəlkə də, uşaq bir şey olmuşdur? Onu qorxudan bu idi. Pəncəsi üstə uşaq otağının qapısına yaxınlaşış açdı.

Otağa girərkən gördü ki, dayə qorxmuş halda ondan nə isə gizletdi. Bacısı Marya da çarpayının yanında yox idi.

Arxadan Maryanın knyaz Andreyə ümidsiz kimi görünən piçilisi eşidildi:

— Mənim əzizim.

— Onun canına qorxu düşdü. İnsan uzun zaman yuxusuz qaldıqdan və həyəcan keçirdikdən sonra çox vaxt belə bir qorxu hiss edir. O elə zənn etdi ki, uşaq ölmüşdür. İndicə gördüyü və eşitdiyi sanki bunu isbat edirdi.

“Hər şey bitdi”, — deyə düşündü və alını soyuq tər basdı. Özünü itirmiş halda çarpayıya yaxınlaşdı. O, öz-özlüyündə yəqin etmişdi ki, çarpayını boş görəcəkdir, çünki dayə uşağın meyitini aparıb gizləmişdir. Çarpayının pərdəsini açdı, qorxa-qorxa və şəşqin nəzərlərə çarpayıya xeyli baxdı, uşağı görə bilmədi. Nəhayət, uşaq gözünü sataşdı. O əl-qolunu ataraq çarpayıda köndələninə yatmışdı, başı da sürüşüb balışdan aşağı düşmüşdü. Yuxuda dodaqlarını tərpədərək marçıldadır və rahatca nəfəs alındı, onun yanaqları qızarmışdı.

Knyaz Andrey uşağı görüb elə sevindi ki, sanki uşaq təzədən dirilmişdi. Əyildi, bacısı öyrətdiyi kimi, dodaqları ilə uşağın qızdırması olub-olmadığını yoxladı. Onun zərif almı tərlı idi. Knyaz Andrey əlini uşağın başına da toxundurdu, hətta onun saçları da işlanmışdı. Uşaq bərk tərləmişdi. İndi artıq aydın idi ki, uşaq ölməmişdir, hətta xəstəlik böhranı da keçmişdir. Knyaz Andrey bu balaca, məsum tifili götürüb sixçalamaq, bağına basmaq istədi, lakin buna cürət etmedi. Ayaq üstə durub onun başına, xirdəcə əllərinə, örtük altında görünən kiçicik ayaqlarına baxdı. Bu zaman o, qabaq tərefdə hənerti eşitdi və gözünə çarpayı pərdəsi dalında kölgə kimi bir şey sataşdı. Diqqət edib bunun kim olduğunu təyin etmədi, o ancaq uşağın üzünə baxır, onun rahatca nəfəs almasına qulaq asırdı. Kölgə bacısı Marya imiş. O, səssizcə çarpayıya yaxınlaşış pərdəni qaldırdı və yenə də arxa tərəfindən saldı, knyaz Andrey baxmadan onun kim olduğunu bildi və əlini ona uzatdı. Knyaz qızı Marya onun əlini sıxdı.

Knyaz Andrey dedi:

— Tərləyib.

— Mən gəldim ki, bunu sənə deyim.

Uşaq yuxuda azca tərpəndi, gülüməndi və alını balışa sürdü.

Knyaz Andrey bacısına baxdı. Maryanın sevincindən yaşarmış parlaq gözleri pərdənin donuq işığında adı vəziyyətindən daha da artıq parıldayırdı. O, qardaşına təref eyildi və çarpayı pərdəsindən ehmalca yapışaraq onu öpdü. Onlar bir-birini hədələdi və yenə də pərdənin donuq işığında durdular, sanki onlar onların hər üçünü bütün başqa aləmdən ayıran bu yerdən uzaqlaşmaq istəmirdilər. Əvvəl knyaz Andrey saçları kisəyi pərdəyə ilişə-ilişə, çarpayıdan qırğıga çəkildi, ah çəkərək öz-özünə dedi: “Bəli, indi mənə qalan ancaq budur”.

## X

Pyer masonlar cəmiyyətinə qəbul edildikdən az sonra Kiyev vilayətinə getdi. Onun kəndlilərinin çoxu orada yaşayırı. Öz malikanələrində nə edəcəyini o, əvvəlcədən yazıb müəyyənləşdirmişdi.

Kiyeva gələndən sonra bütün malikanə müdirlərini baş idarəyə çağırtdı, öz məqsəd və arzularını onlara söylədi. Dedi ki, kəndlilərin təhkimçilikdən tamamilə azad edilməsi üçün tezliklə tedbir görüləcəkdir və buna kimi də kəndlilərin işi bir qədər yüngülləşdirilmelidir. Uşaqlı arvadlar işe göndərilməmelidir, kəndlilərə kömək edilməlidir, heç kim cəza olaraq kəndliləri döyməməlidir, onlara öydü-nosihət verməlidir. Hər bir malikanədə xəstəxana, yetimxana və məktəb açılmalıdır. Müdirlərdən bəziləri (burada az savadlı təsərrüfat müdirleri də vardi) Pyerin sözünə qorxu ilə qulaq asır və elə zənn edirdilər ki, cavan qraf onların işindən və pula əl qatmalarından narazıdır. Bəziləri isə əvvəl qorxsada, sonra sakitleşmişdi və Pyerin bəzi səsləri aydın söyləməyərək kaf-kaf danışmasına, eşitmədikləri yeni sözler işlətməsinə əyləncəli bir şey kimi baxırdılar. Bir qismi ancaq onun danışmasından həzz alındı. Ən ağıllıları isə, o cümlədən baş müdər, onun söylədiklərindən belə bir noticə çıxardı ki, öz məqsədlərinə çatmaq üçün ağa ilə necə rəftar etmək lazımdır.

Baş müdər danışaraq Pyerin fikrinə böyük reğbət bəslədiyini göstərdi, eyni zamanda qeyd etdi ki, bù dəyişikliklərdən əlavə, dağınıq bir halda olan işlərlə də mütləq məşqul olmaq lazımdır.

Qraf Bezuxov böyük bir dövlət sahibi idi, lakin bu dövlətə sahib olandan bəri və deyilənə görə, ildə 500 min manat gəliri ola-ola o, özünü mərhum qrafdan 10 min manat alan vaxtdan daha az dövlətli hiss edirdi. O, öz büdcəsinin aşağıda göstərilən qayda üzrə bölündüyü ümumi şəkildə bilirdi. Bütün malikanələrdən Şuraya 80 minə

qədər, Moskva ətrafındakı, Moskvadakı evin və knyaz qızlarının saxlanmasına 30 minə qədər verilirdi, 15 minə qədər teqəndlərə, bir bu qədər də xeyriyyə işlərinə sərf olunurdu. Qrafın yaya dolanmaq üçün 150 min göndərilirdi, 70 minə qədər də borcların faizinə gedirdi. Bu iki il müddətində təzə tikilen kilsəyə də 10 minə qədər qoyulmuşdu. Qalan 100 minə qədəri də heç özü də bilmirdi necə xərcləndirdi, belə ki, az qala hər il borc almaq məcburiyyətində qalırıdı. Bundan başqa hər il baş müdir ona gah yanğınlardan, gah məhsul olmamasından, gah da fabrik-zavodların yenidən qurulması zəruriyyətindən yazırıdı. Demək, Pyerin bu saat qarşısında duran birinci məsələ – malikanə işləri ilə məşğul olmaq məsəlesi idi, lakin bu onun ən az bacardığı və ən az həvəs gösterdiyi işlərdən idi.

Pyer hər gün baş müdirlərə məşğul olurdu. Lakin o, bu məşğuliyyətin işi heç də irəli aparmadığını hiss edirdi. O hiss edirdi ki, bu məşğuliyyət işdən ayrı apartılır, işe toxunmur və işin irəli getməsinə kömək eləmir. Baş müdir işləri pis şəkildə təsvir edir, borcları verməyin lazımlığını söyləyir və təhkimli kəndlilərin gücü ilə yeni-yeni işlərə başlanılması göstərir ki, buna da Pyer razi olmurdur. Pyer kəndlilərin azad edilməsi işinə başlanılmasını tələb edirdi, bunun da qabağında baş müdir əvvəlcə Opekun şurasına olan borcun verilməsini irəli sürürdü, buna görə də kəndlilərin azad edilməsi məsələsinin yerinə yetirilməsini hələ mümkün hesab etmirdi.

Baş müdir bunun tamamilə mümkün olmadığını demirdi, lakin bu məsələni həll etmək üçün o, Kostroma vilayetindəki meşənin, aşağıda olan torpaqların və Krımdakı malikanənin satılmasını teklif edirdi. Eyni zamanda bunun yerinə yetirilməsini elə təleblər, icazələr, elə mürəkkəb məsələlərlə bağlayırdı ki, Pyer karixaraq ona ancaq: "Bəli, bəli, elə də eləyin", – deyirdi.

Pyerin bilavasitə işe girişməsi üçün lazımı təcrübəsi yox idi, buna görə də o, işi sevmirdi, ancaq müdirin yanında özünü elə göstərməyə çalışırdı ki, guya iş ilə məşğuldur. Müdir də özünü qrafın yanında başqa cürə göstərməyə çalışırdı, guya bu məşğuliyyəti o, qraf üçün çox xeyirli, lakin özü üçün cansızıcı bir şey hesab edir.

Kiyevdə də tanış adamlar tapıldı, tanış olmayanlar da tanış olmağa tələsirdilər. Onlar təzə gəlmİŞ bu dövlətlə adamı, vilayətin ən böyük sahibkarını sevincə qarşılıyırıdlar. Pyerin əsas bir zəifliyi vardı ki, masonlar cəmiyyətinə girəndə bunu özü də etiraf etmişdi, o da həyatın zövqünü uyması idi. Burada da onu cəlb edən şeylər o qədər çox

idi ki, o, özünü bu aləmə atılmaqdan saxlaya bilmədi. Onun buradakı həyatı Peterburq həyatından seçilmirdi. Günlər, həftələr, aylar gəlib keçir, ziyaflar, yeməklər, naharlar onu göz açmağa qoymurla. O, burada təzə bir həyat keçiricəyinə ümidi etsə də, yenə əvvəlki kimi yaşıyırıdı, yalnız şərait başqa idi.

Hər bir mason həyatda əxlaqi cəhətdən başqalarına nümunə olmalı idi, – bu masonluğun üç əsas təlimindən biri idi ki, Pyer bunu yerinə yetirmədiyini dərk edirdi. Yenə masonluğun tələb etdiyi yeddi xeyirxahlıqdan ikisində qətiyyət əməl etmirdi ki, bunlar da xoş xasiyyətli olmaq və ölümü sevmək idi. Lakin o, özünə masonluğun başqa tələblərini yerinə yetirməklə təskinlik verirdi, bu da insan nəsilini düzəltmək, yaxın adamları sevmək və xüsusiələ əliaqə olmaq idi.

Pyer 1807-ci ilin yazında Peterburq'a getmək qorarına gəldi. Yolda o, bütün malikanələrinə dəymək, verdiyi sərəncamların necə yerinə yetirildiyini, Allahın ona tapşırıldığı, onun da vəziyyətlərini yaxşılaşdırmağa çalışdığı camaatın indi necə yaşadığını öz gözü ilə görmək isteyirdi.

Baş müdir gənc qrafın bütün bu tədbirlərini bir ağılsızlıq, həm özü üçün, həm qraf, həm də kəndlilər üçün faydasız bir şey hesab edirdi, buna görə də bəzi cəhətdən güzəştə getsə də, kələk işlətməye başladı. Kəndlilərin azad edilməsini yenə də mümkün hesab etməyərək, o, bütün malikanalarda böyük məktəb, xəstəxana və yetimxana binaları tikdirməye başladı. Qrafın malikanələrə gəlməsi münasibətə hər yerdə onun qarşılanması işini təşkil etdi. Pyerin tətənə və dəbdəbə ilə qarşılanmaqdən xoş gəlmədiyini biliirdi, buna görə də o, bu məsəleyə başqa bir mahiyyət verdi. Pyer dini surətlərə, duz-çörəklə qarşılanacaq, ona minnətdarlıq ediləcəkdi. Baş müdir biliirdi ki, bunlar qrafa təsir edib onu aldadacaqdır.

Cənub baharı, Vena kalyaskasında sürətli və rahatca soyahət etmek, boş, kimsəsiz yollar Pyerin ürəyini açırdı. Malikanələr bir-birindən gözəl mənzərəli idi. O, bunları ancaq indi görürdü. Onun qabağına çıxan camaat hər yerdə xoşbəxt göstərilir və Pyerin xeyirxahlığına qarşı böyük minnətdarlıq hissini izhar edirdilər. Bu şeylər Pyeri utandırsa da, qəlbində fərqli hissler doğururdu. Bir yerdə kəndlilər onun qabağında duz-çörəklə, Pyotr və Pavelin surətləri ilə çıxıb xahiş etdilər ki, sizin Pyotr və Pavel mələyinizin şərəfinə, etdiyiniz xeyirxahlığa qarşı öz məhəbbət və minnətdarlığınızı izhar etmək üçün kilsədə öz xərcimizlə yeni mehrab tikdirməyə bize izin

versin. Başqa bir yerde körpə uşaqlı analar onun qabağına çıxıb, ağır işdən azad edildikdəri üçün ona təşəkkür etdilər. Malikanələrin birində də keşiş xaçla və bir dəstə uşaqla onun qabağına çıxdı. O, qrafın mərhəmət və ehsanı ilə bu uşaqlara savad və dini ehkamlar öyrədirdi. Pyer bütün malikanələrdə müəyyən bir planla, daşdan tikilmiş və tikilmək üzrə olan xəstəxana, məktəb, yetimxana binaları göründü, bunlar da yaxın zamanda açılacaqdı. Malikanə müdirləri hər yerde ona biyar işlərinin əvvəlkinə nisbətən azaldıldıqı haqqında məlumat verirdi, göy kaftan geymiş kəndli nümayəndələri də bunun üçün ona böyük minnədarlıq edirdilər.

O yerde ki, Pyeri duz-çörəklə qarşılımışdır və kilsədə Pyotr və Pavelin şərəfinə mehrab tikdirməyə izin verəsini xahiş etmişdilər, — o yer böyük ticarəti olan bir kənd idi və müqəddəs Pyotr günü münasibətilə də orada yarmarka açılmışdı. Vəd edilən mehrab da Pyerin yanına gələn varlı kəndlilər tərəfindən çoxdan tikilmişdi. Həmin kənd ohalisinin onda doqquzu isə vardan-yoxdan çıxmışdı, lakin Pyer bunların heç birini bilmirdi. Verdiyi əmrə görə körpə uşaqlı qadınları daha biyara göndərmirdilər, lakin onlar öz yerlərində çox ağır işdə işləyirdilər, — Pyer bunu da bilmirdi. Onu xaçla qarşılıyan keşiş kəndliləri soyurdu, şagirdləri də, göz yaşlarına baxmayaraq, məcburiyyətlə yığmışdı, sonra da ata-anaları çoxlu pul verərək onları geri almışdı, — Pyerin bundan da xəbəri yox idi. O yerde ki, müdirlər ona dəftər üzrə verginin azaldıldıqını və əvvəlkinin üçdə bir qədər alındığını göstərirdi, o yerde biyar işi yarıya qədər artırılmışdı, — Pyerin bundan da xəbəri yox idi. Buna görə də o, malikanələri gəzərkən böyük bir fərəh duyur, Peterburqdan çıxarkən duyduğu insanpərvərlik ruhu yaşamağa başlamışdı və böyük usta adlandırdığı öz mürəbbisi mason qardaşına da gördüyü işlər haqqında fərəhli məktublar yazırırdı.

Pyer düşünərək öz-özünə deyirdi: "Xeyirxah işlər görmək nə asanmış və bunun üçün nə az zəhmət çəkmək lazımmış; biz bu barədə nə qədər az çalışırıq!"

Kəndlilərin izhar etdiyi təşəkkür və minnədarlığı dirlərkən o, özünü xoşbəxt hesab edirdi, eyni zamanda utanırdı. Bu təşəkkür-lər ona bir şeyi də xatırladırdı: bu sadə və gözəl insanlara o daha çox yaxşılıqlar edə bilərdi.

Baş müdür çox axmaq və bic, qraf isə ağıllı və sadəlövh bir adam idi. Müdirlərin öz aqasının nə etmək istədiyini tamamilə anlayır və onuna

bir oyuncaq kimi oynayırırdı. Malikanələrdə təşkil etdiyi işlərin Pyerə necə təsir etdiyini görüb, kəndlilərin azad edilməsinin mümkün olmadığını və xüsusilə lazım olmadığını daha qətiyyətlə ona sübut eləməyə çalışır və kəndlilərin onusunda tamamilə xoşbəxt olduğunu söyleyirdi.

O deyirdi ki, bunlardan daha xoşbəxt adam təsəvvür etmək çətinidir və azad olsalar, Allah bilir onların başına nələr gələcəkdir. Pyer öz üzərində müdirlərin bu fikri ilə razılışırırdı, lakin kəndlilərin azad edilməsini ədalətli bir iş hesab etdiyindən, könülsüz də olsa, bu məsələ üstündə israr edib durdurdu. Müdirlərin bütün tələblərini yerinə yetirməyə var gücü ilə çalışacağımı vəd edir və aydınca başa düşürdü ki, qraf nəinki Şuranın borcunu verməkdən ötrü bəzi meşə və malikanənin satılması üçün lazımi tədbirlər görüldüyü nə heç vaxt inanmayacaqdır və hətta tikilən binaların bos qaldığını, kəndlilərin də, başqa mülkədarlarda olduğu kimi, yenə biyarda işlədiklərini, pul ilə vergi verdiklərini və onlardan nə mümkünənə alındığını yəqin ki, heç vaxt bilməyəcək və bunun səbəbini soruşturmayaçdır.

## XI

Pyer kefi kök, cənub səyahətindən geri qayıdarkən dostu Bolkonskinin yanına getmək istədi. İki il idil ki, o, Bolkonskini görmürdü və çoxdan onunla görüşmək arzusunda idi.

Boquçarovo kəndi gözəl olmayan bir düzənlilikdə yerləşirdi. Ətraf hamısı çöl, ağacları qismən kəsilməş və kəsilməmiş olan şam və qayın meşəsi idi. Mülkədarın malikanəsi düz və geniş yol ətrafında yerləşən kəndin sonunda, təzə qazılmış, su ilə doldurulmuş, kənarlarında hələ ot bitməmiş bir gölün o tərəfində, cavan bir meşənin ortasında idi. Meşə ilə evin arasında bir neçə böyük şam ağacı da vardı.

Mülkədarın malikanəsi bir xırmandan, həyət tikintilərindən, tövlədən, hamamdan, fligeldən və hələ tikilməkdə olan böyük bir daş evdən ibarət idi, Evin qabağı yarımdairə şəklində idi və ətrafında təzə bağ salınmışdı. Həyətin hasar və darvazaları həm möhkəm, həm də təzə idi. Çardaq altında iki yanğın borusu və bir də göy şirli çəllək vardi. Yollar düz, körpülər möhkəm və surahılı idi. Hər şeydə bir səliqə və təsərrüfatlıq görünürdü. Pyer qabağına çıxan nökərlərdən knyazın harada olduğunu soruşdu, nökərlər də gölün lap qurağında olan kiçik və təzə bir fligeli göstərdilər. Knyazın Anton adlı qoca lolesi Pyeri kolyaskadan düşürdü və knyazın evdə olduğunu söyləyib, onu təmiz və kiçik bir qəbul otağına apardı.

Pyer öz dostunu son dəfə Peterburqda, gözəl bir şəraitdə gördüyündən, təmiz də olsa, bu balaca ev öz sadəliyi ilə onu heyroto saldı. O, hələ də şam ağacı qoxusu gələn və suvanmamış kiçik zala girdi, oradan da irəli getmək istəyəndə Anton pəncəsi üstündə qabağı yürüüb qapını tıqqıdatdı.

İçəridən sərt və xoşa gəlməyən bir səs eşidildi:

— Nə var?

Anton:

— Qonaq gəlib, — dedi.

— Xahiş elə ki, gözləsin.

— Geri çəkilən bir stul səsi eşidildi. Pyer yeyin addımlarla qapıya yaxınlaşdı və bayırına çıxan knyaz Andreyə üz-üzə gəldi. O, qasqa-baqlı idi, həm də qocalmışdı. Pyer onu qucaqladı, gözlüyünü qaldıra-raq yanağından öpdü və yaxından ona baxdı.

Knyaz Andrey dedi:

— Heç xəyalıma da gəlməzdi, çox şadam.

— Pyer danışmırkı, o, gözlərini ayırmadan, təəccübə öz dostuna baxırdı. Knyaz Andreyin bu qədər deyişməsi onu heyroto salmışdı. Knyaz Andrey mehribanca danışındı, üzü və dodaqları gülümseyirdi, lakin gözləri sönük və ölgündü. Knyaz Andrey öz gözlərinə parlaq, şən bir ifadə verməyə çalışsa da bacarmırdı, o yalnız sinixmamışdı, yaşa dolmamışdı. Onun yalnız bənizi solmamışdı, uzun zaman müeyyən bir məsələ üstündə düşündürünü göstərən gözləri və alın qırışqları Pyeri heyrote salır, onu öz dostundan uzaqlaşdırırdı. Bu baxışlara və alın qırışqlarına adət edən qədər bu hal onda davam etdi.

Söhbət kəsilmirdi. Uzun zaman ayrıldıdan sonra görüşörkən həmişə belə olur. Onlar elə şeyləri bir-birindən soruşur və bir-birinə elə qisaca cavab verirdilər ki, bu şeylər haqqında uzun zaman danışmaq lazımiyi özleri də bilirdilər. Nehayət, söhbət yavaş-yavaş gəlib əvvəl də qırıq-qırıq söylənilən məsələlər üstə dayanmağa başladı. Bunlar da həyatın keçmiş günlərinə, gələcəyin planlarına, Pyerin səyahətinə, məşgülüyyətinə, mühərribəyə və başqa şeylərə aid idi. Knyaz Andreyin gözlərindəki dərin düşüncə və ölgünlük indi onun üzündəki təbəssümədə daha artıq ifadə olunurdu və bu təbəssümə də o, Pyerə qulaq asıldı. Pyer keçmişin və ya gələcəyin fərəh və sevincindən həvəslə danışarkən, bu ifadə onun təbəssümündə xüsusi hiss olunurdu. Sanki knyaz Andrey Pyerin söylədiyi məsələlər haqqında öz fikrini demək istəyirdi, lakin deyə bilmirdi. Pyer knyaz Andreyin qarşısında xoşbəxtlik və xeyirxahlıqdan fərəhlə daniş-

mağın, bu barədə xəyal və ümid etməyin yaxşı olmadığını hiss etməyə başlayırdı. O xüsusilə son səyahəti vaxtında yeniləmiş və daha həvəslə duyulmuş təzə mason fikirlərini söyləməyi özünə ar bildi. Bunları deməkdən çəkinir, sadəlövh görünməkdən qorxurdu. Eyni zamanda öz dostuna, artıq Peterburqdakı kimi deyil, tamamilə yeni və daha yaxşı bir adam olduğunu tez bildirmək istəyirdi.

— Heç bilirsinizmi bu vaxt içerisinde mən nələr duymuşam, nələr görmüşəm. Az qalır ki, öz-özümü tanımayam.

Knyaz Andrey dedi:

— Bəli, o vaxtdan bəri biz çox-çox dəyişmişik.

Pyer:

— Yaxşı, bəs siz? Sizin planlarınız nədir? — deyə soruşdu.

Knyaz Andrey istehza ilə onun sözünü təkrar etdi:

— Plan? Mənim planlarım? — deyə bir də təkrar etdi, sanki o, bu sözün mənasına təəccüb edirdi. — Bax, görürsənmi, ev tikirəm, istəyirəm ki, gelən il tamam bura köçəm...

Pyer Andreyin qocalıq ifadə edən üzünə diqqətlə baxıb dedi:

— Yox, mən soruşuram ki, lakin knyaz Andrey onun sözünü kəsdi:

— Mən öz barəmdə nə danışım... Sən öz səhhətindən danış, öz malikanələrində görüdüyün işlərdən danış.

Pyer də öz malikanələrində görüyü işlərdən danışmağa başladı. Danışdıqca da kəndlilərin həyatını yaxşılaşdırmaq məsələsində iştirak etdiyini mümkün qədər gizlətməyə çalışırı. Knyaz Andrey Pyerin söylədiyini bir neçə dəfə qabaqcadan söylədi, sanki onun etdikləri çoxdan məlum olan bir məsələ idi. O, Pyera maraqla qulaq asmırırdı, hətta onun söylədiklərindən elə bil utanırdı da.

Pyer sixılmağa başladı. Susdu.

Knyaz Andrey də, deyəsən, öz qonağı ilə söhbət etməkdən sixılırdı.

— Bilirsən nə var, əzizim, — dedi, — mən burada düşərgədə olduğu kimiyəm, mən ancaq bura baxmağa gəlmışəm, yenə bu gün bacının yanına gedəcəyəm. Səni də onunla tanış elərəm. Sən ki, deyəsən, onunla tanışsan.

— Aydın görünürdü ki, o qonağını əyləndirmək istəyir. O artıq Pyerə qarşı heç bir yaxınlıq hiss etmirdi.

— Nahardan sonra gedərik. İndi mənim malikanəmə baxmaq istəyirsənmi?

— Onlar evdən çıxbı nahara qədər gəzdilər, bir-birinə az tanış olan adam kimi siyasi yeniliklərdən və tanışlardan söhbət eləməyə

başladılar. Knyaz Andrey yeni tıkdirdiyi malikanedən bir az hevəs və maraqla danışdı; lakin Pyer evin necə olacağından məlumat verəkən birdən sözün ortasında dayanlı.

— Öslinə qalanda burada heç bir maraqlı şey yoxdur, gedək, yeməyi yeyib yola düşək.

Masa başında Pyerin evlənməsindən söz düdü.

Knyaz Andrey dedi:

— Mən bunu eşidəkən çox təəccübləndim.

Pyer qızardı (bu barədə səhbət gedəndə o, həmişə qızarardı) və tez dedi:

— Bunun necə olduğunu mən bir dəfə sizə söylərəm. Bilirsinizmi, bu məsələ artıq bitmişdir, özü də həmişəlik bitmişdir.

Knyaz Andrey:

— Həmişəlik? — deyə soruşdu. — Həmişəlik heç bir şey olmur.

— Bunun necə olduğunu siz bilirsinizmi? Duela eştidinizmi?

— Eşitdim, bu da sənin başına gəldi.

— Ancaq mən Allaha şükür eləyirəm ki, o adamı öldürmədim.

Knyaz Andrey dedi:

— Niye? Quduz iti öldürmək çox yaxşı şeydir.

— Yox, adam öldürmək yaxşı şey deyil, ədalətsizlikdir...

— Niye axı ədalətsizlidir, — deyə knyaz Andrey təkrar etdi, — hansı şey ədalətlidir, hansı şey ədalətdən kənardır, bunu təyin etmək insanların işi deyil. İnsanlar həmişə daha çox hansı şey ədalətlidir, hansı şey ədalətdən kənardır məsəlesi üstündə yanılmışlar və yenə da yanılacaqlar.

— Ədalətsizlik, başqasına pislik eləmək deməkdir.

— Pyer məmənnüniyyətlə hiss edirdi ki, knyaz Andrey canlanmış, danışmağa başlamışdır və bu vəziyyətə düşməsinin səbəbini açıb söyləmək istəyir.

Knyaz Andrey ondan soruşdu:

— Başqasına pislik eləməyin nə demək olduğunu kim sənə söyləmişdir?

Pyer dedi:

— Pisliyin? Pisliyin? Biz hamımız öz üzərimizdə pisliyin nə demək olduğunu bilirik.

— Bəli, bilirik, lakin mən öz öz üzərimdə duydugum pisliyi başqasına da eləyə bilərm. — Knyaz Andrey get-gedə daha artıq canlanırdı, görünür o, həyata olan yeni nöqtəyi-nəzərini Pyerə söyləmək

istəyirdi. O, fransızca danışırı: — *Je ne connais dans la vie que maux bien reels: c'est le remord et la maladie. Il n'est de bien que l'absence de ces maux!*<sup>1</sup>. Özün üçün yaşamaq və ancaq bu iki şeydən uzaq olmaq, indi mənim həyat haqqında fikrim budur.

Pyer dedi:

— Bəs yaxın adamlara məhabbat, bəs özünü fəda etmək? Yox, mən sizinlə razılışa bilmərəm! Ancaq elə yaşamaq ki, başqısına pislik eləməmək, sonra da peşman olmamaq. Bu azdır. Mən belə yaşayırdım, mən ancaq özüm üçün yaşayırdım, bununla da öz həyatımı məhv etdim. Hal-hazırda ki, mən başqaları üçün yaşayıram (o, təvəzükkarlıq göstərək sözünü düzəldti), heç olmasa, başqaları üçün yaşamağa çalışıram, ancaq indi mən həyatın xoşbəxtliyini başa düşdüm. Yox, mən sizinlə razi deyiləm, bir də ki, siz özünüz də nə dediyinizi düşünmürsünüz.

Knyaz Andrey Pyerə baxıb istehza ilə gülümsədi.

— Bacım knyaz qızı Maryanı görəcəksiniz. Səninki onunla tutar, — dedi və bir az susduqdan sonra sözünü davam etdi. — Bəlkə də, sən özün üçün haqlısan. Hamı özü istədiyi kimi yaşayır. Sən özün üçün yaşamışan, deyirsən ki, bununla da az qala öz həyatımı məhv etmişdim, ancaq başqaları üçün yaşamağa başlayandan sonra xoşbəxtliyin nə demək olduğunu bildim. Mən isə tamamilə bunun eksini gördüm. Mən şöhrət üçün yaşayırdım (Şöhrət nə deməkdir? Bu özü də başqalarına məhabbat deməkdir, başqaları üçün çalışıb bir şey eləmək, onların tərifini eşitmək arzusudur). Bu qayda ilə mən başqaları üçün yaşadım və bütün həyatımı məhv etdim. Lakin o vaxtdan ki, ancaq özüm üçün yaşayıram — özümü rahat hiss edirəm.

Pyer qızışaraq soruşdu:

— Ancaq özün üçün necə yaşaya bilərsən? Bəs oğlun, bacın, atan?

— Bunlar da elə mən özüm deməkdir, başqaları deyil, — dedi.

— Başqaları, siz knyaz qızı Marya ilə buna yaxın adamlar, *le prochain* deyirsiz, bax bu başqaları yanılmağın və pisliyin əsas mənbəyidir. *Le prochain*<sup>2</sup> — sənin yaxşılıq eləmək istədiyin Kiyev mujiklərindir.

— O, Pyerə istehzalı və öcəşkən bir nəzərlə baxdı. Görünür, Pyerə oməlli-başlı mübahisə etmək istəyirdi.

<sup>1</sup> Mən həyatda ancaq iki əsl bədbəxtlik təməyəram: vicedən əzabı və xoşbəxtlik. Xoşbəxtlik də ancaq bu iki şeyin olmaması deməkdir (*frans.*).

<sup>2</sup> Yaxın adamlar

Pyer get-gedə daha çox qızışaraq deyirdi:

– Siz zarafat edirsınız. O şeyi ki, mən eləmək istəyirdim (Bunu da çox az və pis eləyə bildim) bunda nə yanlışlıq və nə pişlik ola bilərdi. Mən ki yaxşılıq eləmək fikrində idim, heç olmasa, bəzi şeylər eləyə bildim. Bizim bödəxt müjiklərimiz də bizim kimi adamdır. Onlar Allahi və həqiqəti ancaq bir ayin və mənasız bir dua kimi başa düşür, belə yaşayıb, belə də ölüblər. Yaxşı, bu adamlar o dün-yada ecr və mükafat alacaqlarına, təskinlik tapacaqlarına inansalar, bu axı niyə pişlik olur? İnsanlar xəstəlikdən və köməksizlikdən ölürlər, onlara maddi cəhətdən kömək eləmək çox asandır. Mən də onlara həkim götürdəcəyəm, xəstəxana açacağam, qocalar üçün yaşamağa ev düzəldəcəyəm, yaxşı, bu niyə pişlik və yanlışlıq olur? Müjiklər, uşaqlı arvadlar gecə-gündüz rahatlıq bilmirlər, mən onlara dincəlməyə, rahatlıq eləməyə imkan versəm, bu hər kəsin öz gözü ilə görə biləcəyi, hiss edəcəyi və heç də şübhə edilməyən bir yaxşılıq deyilmi?

– Pyer tələsə-tələsə və bəzi səsləri aydın söyləməyərək danışdı: – Mən də bunu elədim, pis də olsa, az da olsa, yena də bəzi şeylər elədim. Siz də məni heç vaxt inandıra bilməzsiniz ki, mən yaxşılıq eləməmişəm, heç siz özünüz də belə düşünmədiyinizə məni inandıra bilməzsiniz.

– Pyer sözünə davam edərək dedi: – Mən bir şey bilirom və bilirom ki, bu doğrudur. Həyatda yeganə və əsl xoşbəxtlik yaxşılıq eləməkdir və yaxşılıq eləməkdən duyulan həzzdir.

Knyaz Andrey dedi:

– Bəli, məsələ belə qoyulursa, onda bu bir ayri. Mən ev tikirəm, bağ salıram, sən də xəstəxana düzəldirən. Bunların hər ikisi vaxt keçirməyə xidmət edə bilər. Amma ədalətli iş nədir, yaxşılıq nədir, qoy bunu o adamlar müyyən etsinlər ki, onlar hər şeyi bilir, bu bizim işimiz deyil. – Sonra olavə etdi: – Görürəm ki, sən mübahisə eləmək istəyirən, gəl eləyək.

Onlar otaqdan çıxıb eyvanı əvəz edən artırmada oturdular.

Knyaz Andrey:

– Yaxşı, gəl mübahisə eləyək, – dedi. – Sən məktəbdən, – barmağıni yumaraq sözünə davam etdi, – təlimdən və başqlarından bəhs edirən, yəni sən istəyirən ki, onu – onların yanından keçən və şapkasını çıxaran kəndlini göstərdi, – yaşadığı heyvani vəziyyətdən çıxarınan və onun əxlaqi ehtiyaclarını ödəyəsən; amma mənə belə gəlir

ki, yeganə xoşbəxtlik – heyvani xoşbəxtlikdir, sən də onu bundan mohrum etmək istəyirən. Mən ona qıtbə edirəm. Amma sən onu gətirib, mənim vəsaitimi ona vermədən, mən eləmək istəyirən. Sən başqa bir şey də deyirən. Deyirən ki, onun işini yüngülləşdirmək lazımdır. Amma, mənçə, sənin və mənim üçün fikri emək necə zəruridırırsə və həyatımızın esasını necə təşkil edirəsə, onun üçün də fiziki əmək elə bir şeydir. Sən düşünməyə bilməzsin. Mən saat 3-də yerimə girirəm ki, yatım, fikirlər gəlib başıma dolur, yata bilmirəm. Ona görə yata bilmirəm ki, mən düşünürəm və düşünməyə bilmirəm, necə ki, o, yer sürməyə bilmir, ot çılmaya bilmir. Belə olmasa, o ya meyxanaya gedəcək, ya da xəstələnəcək. Mən onun ağır fiziki zəhmətinə dözə bilmərəm, bir həftədən sonra ölürem, o da mənim fiziki işsizliyimə dözə bilməz, kökəlib ölü. Sonra sən nə dedin?

Knyaz Andrey üçüncü barmağını qatladı.

– Hə, xəstəxana, həkim. Onu iflic vurub, o ölü, sən ondan qan alırsan, onu sağaldırsan. O hələ on il şikət-şikət gəzəcəkdir, hamiya da bir yük olacaqdır. Amma o ölsəydi, daha rahat olardı. Başqları doğub-törəyir, onsuza da onlar çıxdur. Əgər sən bir işçi itirdiyinə heysilənib bunu etsəydi, – mən öz işçilərimə belə baxıram, – bu ayrı məsələ, amma sən sevdiyin üçün onu sağalmaq istəyirən. Bu da ona lazımdır. Bir də ki, təbabət haçan bir adam sağalda bildli? Bu haradan çıxdı? – O, acıqli-acıqlı qaş-qabağını tökərək və üzünü yana çevirərək dedi: – O ancaq öldürü bilir!

Knyaz Andrey öz fikrini çox aydın, çox da səliqə ilə söyləyirdi. Görünür, o, bu barədə az düşünməyibmiş, eyni zamanda o, çıxdan danışmayan bir adam kimi, həvəsə və tez-tez danışındı. Mühakiməsi ümidsiz bir şəkil aldıqca gözləri daha artıq canlanırdı.

Pyer:

– Ah, bu nə dəhşətdir, nə dəhşətdir! – dedi. Belə fikirşərlə necə yaşamaq olar, mən bunu başa düşə bilmirəm. Mənim də belə düşünüyüm dəqiqələr olub. Elə bu yaxınlarda, bir Moskvada, bir də yolda oldı; lakin onda mən elə bir dərəcəyə enirəm ki, ele bil dəha yaşa-mıram, hər şey mənə murdar görünür... xüsusişə özüm. Onda mən yemək yemirəm, əl-üzümü yumuram... bəs siz?..

Knyaz Andrey dedi:

– Əlüzü yumamaq niyə? Bu natəmizlikdir. Əksinə, öz həyatını daha da gözəlləşdirməyə çalışmaq lazımdır. Mən yaşayıram və bunun

üçün de müqəssir deyiləm. Ona görə də, heç kəsə mane olmadan ömrünün axırına kimi mümkün qədər yaxşı yaşamaq lazımdır.

— Axı sizi belə fikirlərlə yaşamağa vadar edən nədir? Hərəkət etmədən, heç bir iş görmədən oturub qalacaqsan...

— Həyat onsuz da adamı dinc oturmağa qoymur. Heç bir iş görməseydim, lap şad olardım, amma qoymurlar ki. Bir tərəfdən buradakı zadeganlar məni özlerinə sədr seçmək istəyirdilər, güclə yaxamı qurtara bildim. Onlar başa düşə bilmirdi ki, bu işə lazım olan xoşbəxtlik və qayğılaşlı adlandırılın bayağı xasiyyətlər məndə yoxdur. Bir tərəfdən də bu ev məni dinc qoymurdu. Bunu da tikmək lazımdır ki, rahat yaşamaq üçün bir yer olsun. İndi də xalq ordusuna məsələsi ortaya çıxıb.

— Niyə siz orduda qulluq eləmirsiniz?

Knyaz Andrey qaşqabaqlı dedi:

— Austerlitsdən sonra! Yox, təşəkkür edirəm. Özüma söz vermişəm ki, rus hərəkət ordusunda qulluq etməyəcəyəm. Bonaparte lap burada, Smolenskin qabağında durub Lisiye Qorını qorxu altında buraxmış olsa da, yenə mən rus ordusunda qulluq etməyəcəyəm.

— O sakitləşərək sözünə davam etdi: — Mən sənə demişdim. İndi də xalq ordusuna məsələsi ortaya çıxıb. Atam 3-cü dairənin baş komandanıdır, hərbi qulluqdan yaxa qurtarmaq üçün bu saat yeganə vasite — onun yanında olmaqdır.

— Demək siz qulluq edirsiniz?

— Edirəm. — O, bunu deyib bir az susdu.

— Bəs onda niyə qulluq edirsiniz?

— Bu saat səbəbinə söyləyim. Mənim atam öz dövrünün en görkəmlili adamlarından biridir. Ancaq o qocalır, ona indi amansız və sərtdir — demek olmaz, lakin o, çox fəal təbiətli bir adamdır. O, qeyri-məhdud hakimlik adətləri ilə, indi də padşahın xalq ordusu baş komandanlarına verdiyi qeyri-məhdud hakimiyəti ilə adamı dəhşətə salır.

— Sonra o gülümşəyərək əlavə edi: — Əgər mən iki həftə bundan əvvəl onun yanına ikicə saat gec getmiş olsaydım, o, Yuxnovda protokolunu dar ağacından asdıracaqdı. Məndən başqa heç kos atama təsir eleyə bilmir. Bax, buna görə də mən qulluq eleyirəm və onu elə hərəkətlərindən çəkindirirəm ki, sonra özü bu işləri tutduğuna peşman olur və bunun əzabını çəkir.

— Hə, görürsünüzmü?

Knyaz Andrey sözünü davam etdi:

— Bəli, mais ce n'est pas comme vous l'entendez<sup>1</sup>. Mən xalq ordusu əsgərlərinin çəkməsini oğurlayan o yaramaz protokolçuya qətiyyən yaxşılıq eləmək fikrində deyildim. Hətta onu dar ağacından asılmış görsəydim, çox razı qalardım, ancaq mənim atama, yəni yenə özümə yazığım geldi.

Knyaz Andrey danışdıqça daha artıq canlanırdı. O, Pyerə öz hərəkətləri ilə yaxın adamlara heç vaxt yaxşılıq eləmək fikrində olmadığını isbat etməyə çalışarkən, gözləri əsəbi halda parıldayırdı.

— Sən kəndliləri azad eləmək istəyirsən, — deyə sözünə davam etdi. — Bu çox yaxşı işdir, ancaq sənin üçün yox (məncə sən heç vaxt heç kəsi nə döymüşən, nə də Sibirə göndərmisən), sən kəndlilərin üçün isə heç yox. Əgər onları döyürlərsə, Sibirə göndərirlərsə, məncə bunun onlara heç bir zərəri yoxdur. Sibirde də o yenə əvvəlki heyvani həyatı keçirəcəkdir, bədənidəki çubuq yerləri də sağala-caqdır, o, əvvəl necə xoşbəxt idisə, yenə də elə xoşbəxt olacaqdır. Lakin bu yaxşılıq o adamlara lazımdır ki, onlar əxlaqi və mənəvi cəhətdən məhv olurlar, peşmanlıq duyurlar və bu peşmanlığı özlərində ləğv edirlər, haqlı və haqsız yera edam etmək imkanına malik olduqlarından kobudlaşırlar. Bax, mənim bunlara yazığım gəlir və bunların xatirəsi üçün də mən kəndliləri azad etmək istəyirdim. Bəlkə də, sən görməmisən, amma mən görmüşəm. Qeyri-məhdud hakimiyət fikri ilə təribyə olunan yaxşı adamlar illər keçdiyək əsəbiləşirlər, sərtləşirlər, kobudlaşırlar və bunu bili-bile yenə özlərini saxlaya bilmirlər, get-gedə daha artıq bədbəxt olurlar.

Knyaz Andrey bu sözleri elə bir ehtirasla deyirdi ki, Pyer qeyri-ixtiyari olaraq, bu fikirlərin Andreyə atası tərəfindən aşılığını düşünməyə başladı və heç bir söz demədi.

— Mənim insani məziyyətlərə, vicedan səkitliyinə, təmizliyə hayatı gəlir, kəndlilərin kürəyinə və başına yox, onların kürəyinə nə qədər çubuq vursan da, başlarını nə qədər qırxsan da, yenə həmin kürək və həmin baş olub qalacaqdır.

Pyer:

— Yox, yox, — dedi, — qətiyyən belə deyil! Mən heç vaxt sizinlə razılaşa bilmərəm.

<sup>1</sup> Ancaq bu sən düşündüyü kimi deyil (frans.)

Knyaz Andreyla Pyer axşam kolyaskaya minib Lisiye Qoriya getdilər. Knyaz Andrey Pyere baxaraq arabir danışındı və söylədiyi sözlər kefinin kök olduğunu göstərirdi.

O, əkin yerlərini göstərərək, təsərrüfatının təkmilləşdirilməsindən danışındı.

Pyer tutqun halda hərdən bir kəlmə söz deyirdi; o, öz düşüncələrinə dalmışdı.

Pyer knyaz Andreyin bədbəxt olduğunu, yanıldığını, əsl həqiqət-dən xəbərdar olmadığını, ona kömək etmək, onu maarifləndirmək və bu vəziyyətdən qurtarmaq lazımlı gəldiyini düşünürdü. Lakin o, nə söyləmək və necə söyləmək məsələsini düşünməyə başlarkən, knyaz Andreyin bir sözə, bir sübutla onun tolimini rədd edəcəyini qabaqla-kan hiss edirdi. Buna görə də o sözə başlamağa qorxurdu, qorxurdu ki, onun sevdiyi müqəddəs fikirlərə istehza edilər.

Pyer başını əyib adam buynuzlamaq istəyən bir öküz vəziyyəti alaraq birdən dedi:

— Siz axı niyə düşünürsünüz, niyə belə düşünürsünüz? Siz belə düşünməməlisiniz.

Knyaz Andrey təccübələ soruşdu:

— Mən nə barədə düşünürəm?

— Həyat haqqında, insanın vəzifəsi haqqında. Bu ola bilməz. Mən də elə düşünərdim, bilirsınız məni bu düşüncədən xilas edən nə oldu? Masonluq. Siz gülməyin. Masonluq mənim fikrimcə dini və ayını bir təriqət deyil. Masonluq insanlığın ən yaxşı və əbədi cəhətlərinin ən yaxşı və yeganə ifadəsidir.

— Bundan sonra o, masonluğu özü anladığı kimi izah etməyə başladı.

O deyirdi ki, masonluq dövlət və dini buxovdan azad olmuş bir xristianlıq təlimi, bərabərlik, qardaşlıq və məhəbbət təlimidir.

Pyer deyirdi:

— Ancaq bizim müqəddəs ittifaqımızın həyatda həqiqi bir mənəsi var, ondan qalan hər şey yuxudur. Dostum, siz başa düşün ki, bu ittifaqdan kənarda hər nə varsa, hamısı yalandır və qeyri-həqiqidir. Mən sizin bir fikrinizlə razıyam ki, ağıllı və yaxşı adam üçün sizin kimi ömrünü başa vurmaqdan və ancaq başqasına mane olmamağa çalışmaqdan başqa ayrı bir yol qalmır. Lakin bizim əsas əqidələrimizi mənimsəsəniz, bizim ittifaqa daxil olsanız, özünüzü bize tə-

lim etsəniz, sizə rəhbərlik eləməyə izin versəniz, o saat özünüzü, başlangıcı göydə olan böyük, görünməz bir zəncirin bir hissəsi kimi hiss edəcəksiniz, necə ki, mən özümü hiss edirəm.

Knyaz Andrey öz qabağına baxaraq dinməz-söyləməz Pyerin sözlərinə qulaq asıldı. Bir neçə dəfə o, kolyaskanın səsindən eşidə bilmədiyi sözləri tekrar xəbər aldı. Pyer knyaz Andreyin susmasından və gözlerində görünən xüsusi parıltıdan hiss edirdi ki, söylədiyi sözətənəq deyil, knyaz Andrey onun sözünü kəsməyəcək və onun dediyine gülməyəcəkdir.

Onlar daşqın bir çay kənarına gəldilər, bu çayı bərə ilə keçmək lazımdı. Kolyaskanı və atları hazırlayana kimi onlar bərənin üstünə çıxdılar.

Knyaz Andrey bərənin surahısına dirseklenib batan günəşin işığı altında parıldayan daşqına üzü aşağı baxırdı.

Pyer:

— Siz axı bu barədə nə düşünürsünüz? — deyə soruşdu. — Niyə susursunuz?

Knyaz Andrey dedi:

— Mən nə düşünürəm? Mən sənə qulaq asdım. Bunlar hamısı öz yerində. Deyirsən ki, bizim ittifaqa gir, biz sənə həyatın məqsədini, insanın vəzifəsini və dünyani idarə edən qanunları göstərərik. Biz axı kimik? Biz insaniq. Niyə axı siz hər şeyi bilirsınız? Niyə axı bir mən sizin gördükərinizi görə bilmirəm? Siz yer üzündə yaxşılıq və həqiqət səltənətini görürsünüz, lakin mən görmürəm.

Pyer onun sözünü kəsdi:

— Siz gələcək həyata inanırsınız mı?

Knyaz Andrey:

— Gələcək həyata? — deyə tekrar etdi, lakin Pyer vaxt vermədi ki, knyaz Andrey suala cavab versin, həm də onun suali tekrar etməsini gələcək həyati inkar eləmək kimi başa düşdü, bir də ki, o, knyaz Andreyin ateist əqidəli olduğunu bilirdi.

— Siz deyirsiniz ki, yaxşılıq və həqiqət səltənətini yer üzündə görmürsünüz. Mən də onu görməmişəm. Bizim həyata hər şeyin sonu kimi baxılsa, onda onu görmək də olmaz. Yer üzündə, bax bu yer üzündə (Pyer çölü göstərdi) həqiqət yoxdur, hər nə varsa yalandır, şərdir, lakin dünyada, bütün aləmdə həqiqət səltənəti vardır, biz indi yer üzünün övladı olsaq da, eyni zamanda bütün aləmin əbədi övladıq. Məgər mən öz ruhumda bu böyük, bu ahəngdar külliün bir his-

səsi olduğunu hiss etmirəmmi? Məgər mən Allahım, – istoyırsınız buna ali qüvvə deyin, – təzahür etdiyi hədsiz-hesabsız varlıqlar içərisində olduğumu, aşağı varlıqlardan ali varlıqlara doğru bir həlqə, bir pillə olduğumu hiss etmirəmmi? Əgər mən bitkilərdən insana doğru yüksələn bu nördivanın aydın görürəmə, bəs onda nə əsasə görə bu nördivanın get-gedə daha yüksəyə qalxmayıb, mənimlə tamamlandığını təsəvvür edim? Mən hiss edirəm ki, dünyada heç bir şey itməyən kimi, mən də itə bilmərəm, nəinki itə bilmərəm, mən hətta həmişə olacağam və həmişə do olmuşam. Mən hiss edirəm ki, məndən başqa mənim üzərimdə ruhlar yaşayır və bu dünyada həqiqət vardır.

Knyaz Andrey:

– Bəli, bu Herderin təlimidir, – dedi, lakin, əzizim, bu, məni inandıra bilməz, məni həyat və ölüm inandıra bilər. Sonin üçün qiyamətli olan bir insan vardır, onun həyatı sənin həyatının bağlıdır, sən onun qabağında müqəssirsin, müqəssir olduğun üçün do özünü onun qabağında doğrultmaq isteyirsən (Knyaz Andreyin səsi titrodi, üzünü yana çevirdi), birdən görünən ki, bu insan iztirab çəkir, əzab çəkir və yox olur... Niyə? Buna cavab olmaya bilməz! Lakin mən inanıram ki, o yox olmamışdır. Bax, məni belə şey inandıra bilər, məni belə şey inandırır.

Pyer dedi:

– Əlbəttə ki, əlbəttə ki! Mən də elə bunu demirəmmi?

– Yox. Mən ancaq bunu deyirəm ki, gələcək həyatın zərurotunu söylənilən sübutlar inandırmır. Bunu başqa şey inandırır. Bu o zaman inandırır ki, görünən, həyatda əl-ələ verərək getdiyin adam birdən orada və heç yerdə yox olur, sən özün də bu uğurumun qabağında durub ora baxırsan. Mən də baxdım...

– Yaxşı da! Siz bilirisiniz ki, orada nə deməkdir və kim nə demədir. Orada – gələcək həyatdır. Kim isə – Allahdır.

Knyaz Andrey dinmədi. Kolyaska və atlar çıxdan çayın o biri sahilinə keçirilmiş və hazırlanmışdı. Günəş yarıya qədər üfüqdə gizlənmişdi, axşam şaxtası da gölməçələrin üzünü dondurdu, lakin Pyerlə Andrey bərəde durub danışındı, nökərlər, sürücülər və arabalar da buna tövəcüb edirdilər.

Pyer:

– Əgər Allah və gələcək həyat varsa, onda həqiqət də vardır, xeyirxahlıq da vardır, – dedi. İnsan üçün ən yüksək xoşbəxtlik də

onlara çatmaq uğrunda çalışmaqdır. Yaşamaq lazımdır, sevmək lazımdır və inanmaq lazımdır ki, biz ancaq indi bu bir parça torpaqdə yaşamırıq, biz əbədi olaraq orada (O, göyü göstərdi) və hər şeydə yaşamışıq və yenə də yaşayacağıq.

Knyaz Andrey bərənin surahısına dirsəklənərək Pyerə qulaq asır və gözlerini ayırmadan, məviləşən daşqın sular üzərində düşmüş qızıl rəngli gün işığına baxırdı. Pyer susdu. Hər tərəfə dörən bir sessizlik çökmüşdü. Bərə çıxdan sahili yan almışdı. Axar suyun ləpələri bərəyə toxunur, bundan da zəif bir səs eşidildi. Knyaz Andreyə elə gəlirdi ki, bu səs Pyerin söylədiklərinə əlavə olaraq deyir: “Bu həqiqətdir, buna inan.”

Knyaz Andrey köksünü ötdürdü və parlaq, mülayim, uşaq baxışlarını andıran bir nəzərlə Pyerin həycəndən qızarmış üzüna baxdı. Pyer üstünlüğünü hiss etdiyi dostundan çəkinir və bu ifadə onun üzündə oxunurdu.

Knyaz Andrey dedi:

– Bəli, əgər bu belə olmuş olsaydı! – Sonra əlavə etdi: – Gedək kolyaskaya minək.

– Bərədən sahilə çıxanda Pyerin göstərdiyi və Austerlitsdən sonra ilk dəfə olaraq yüksək, əbədi göyə baxdı, bu göy onun Austerlitsdə, çöldə uzanarkən də diqqətini cəlb etmişdi. İndi isə göyə baxarkən çıxdan bəri könəlünə yatan gözəl bir hiss birdən sevinc və gənclik həvəsilə oyandı. Lakin knyaz Andrey adət etdiyi şəraite düşdükən və əvvəlki qayda ilə yaşamağa başladıqdan sonra bu hiss yenə səndü. Ancaq o biliirdi ki, inkişaf etdire bilmədiyi bu hiss onun könəlündə yaşayır. Pyerlə görüşmək knyaz Andreyin qarşısında yeni bir dövr açdı və bu dövr ilə də onun daxili aləmində, zahirən əvvəlki kimi olsa da, yeni bir həyat başlandı.

### XIII

Knyaz Andreylə Pyer Lisiye Qoridakı evin baş qapısına yaxınlaşanda hava qaralırdı. Bu zaman dal artırma yanında bir neçə adamın əl-ayağa düşdüyü göründü. Knyaz Andrey gülümsəyərək Pyerin diqqətini ora cəlb etdi. Beli oyılmış bir qarı, dalında yol çantası, bir də qara geyimli, uzun saçlı, orta boylu bir kişi yaxınlaşmaqdə olan kolyaskanı görüb darvazaya sarı qaçmağa başladılar. İki arvad da onların dalınca yürüdü. Sonra dördü də, kolyaskaya baxa-baxa, qorxmuş halda yürürək dal artırmağa qalxdılar.

Knyaz Andrey:

– Bunlar Maşanın Tanrı bəndələridir, – dedi, – onlar elə bilib gələn atamadır. Maşa bircə bu məsələdə atamin sözündən çıxır. Atam tapşırır ki, bu adamları qovun, amma Maşa onları qəbul edir.

Pyer soruşdu:

– Tanrı bəndələri nə deməkdir?

Edə bu anda nökrələr kolyaskanın qabağına goldilər və knyaz Andrey cavab verməyə macal tapmadı. O, qoca knyazın harada olduğunu və nə vaxt gələcəyini nökrəldən soruşdu.

Məlum oldu ki, qoca knyaz hələ şəhərdədir, hər dəqiqə onun gəlməsini gözləyirlər.

Knyaz Andrey Pyer öz otağına apardı. Bu otaq atasının evində həmişə onun üçün hazır saxlanıldı, özü isə uşaq otağına getdi.

Sonra geri qayıdır Pyer dedi:

– Gedək bacımın yanına, mən hələ onu görməmişəm, o, indi qaçıb gizlənib, öz Tanrı bəndələrinin yanındadır. O, səni görüb utanacaq, elə utanması yaxşıdır, sən də Tanrı bəndələrini görərsən. *Cest curieux ma parole*<sup>1</sup>.

Pyer:

– Tanrı bəndələri *qu'est ce que cest que*<sup>2</sup> – deyə soruşdu.  
– İndi özün görərsən.

Onlar içəri giriəndə doğrudan da knyaz qızı Marya utandı və üzü parça-parça qızardı. Bura istirahəti təmin edən qəşəng bir otaq idi. rəhlə qabağında çiraq yanındı. Divanın üstündə, samovar qabağında, knyaz qızı Maryanın yanında monax əbalı, uzun saçlı, uzunburun cavan bir oğlan oturmuşdu.

Onların da yanında, kresloda, üzü qırışq, ariq bir qan öyləşmişdi, onun üzündə uşaqcasına məsum bir ifadə vardi.

Qırt toyuq öz cüçələri qabağında duran kimi knyaz qızı Marya da öz Tanrı bəndələri önündə duraraq, mülayimcə bir töhmətlə dedi:

– *André, pourquoi ne pas m'avoir prévenu?*<sup>3</sup>

Sonra Pyer knyaz qızı Maryanın əlini öpərkən o dedi:

– *Charmée de vous voir. Je suis très contente de vous voir*<sup>4</sup>.

<sup>1</sup> Doğrudan bu çox maraqlıdır (*frans.*).

<sup>2</sup> Nə deməkdir ax? (*frans.*)

<sup>3</sup> Andryuşa, niyo qabaqcadan mənə xobor vermodin? (*frans.*)

<sup>4</sup> Sizi görməyimə çox şadam.

– Pyeri o lap uşağından tanıyırdı. İndi də onun Andreyə olan tanışlığı, başına gələn ailə bədbəxtliyi, xüsusiələ onun mehribanlıq və sadəlik ifadə edən üzü knyaz qızı Maryanı daha da ona yaxınlaşdırırdı. O, gözəl, parlaq gözləri ilə Pyerə baxır və sanki ona deyirdi: “Mən sizi çox sevirəm, ancaq, rica edirəm, mənim adamlarına gəlməyin”. Onlar görüşüb salamlıqlıdan sonra oturdular.

Knyaz Andrey gülümşəyərək cavan oğlanı göstərib dedi:

– Hə, İvanuška da buradadır?

Knyaz qızı Marya yalvarıcı bir ifadə ilə dedi:

– André!

Andrey Pyerə dedi:

*Il faut que vous sachiez que cest une femme*<sup>1</sup>.

Knyaz qızı Marya yenə Andreydən xahiş edərək dedi:

– André, au nom da Dieu<sup>2</sup>.

Aydınca görünürdü ki, knyaz Andreyin bu adamlara istehza ilə yanaşması, bacısı Maryanın da onları müdafiə eləməsi qardaşla bacı arasında çoxdan bəri davam edən və hər ikisinin adət etdiyi bir haldir.

Knyaz Andrey:

– *Mais, ma bonne amie, vous devriez au contraire m'être reconnaissante de ce que j'explique à Pierre votre intime avec ce jeune homme*<sup>3</sup>.

Pyer gözlük ardından İvanuşkanın üzünə baxaraq həm maraqlı, həm də ciddiyətlə dedi (və knyaz qızı Maryanın da bu çox xoşuna gəldi):

– *Vraiment*<sup>4</sup> – İvanuška da söhbətin onun haqqında getdiyini başa düşərək, hiyləgərlik ifadə edən gözləri ilə oradakı adamlara baxırdı.

Knyaz qızı Marya öz adamlarından ötrü lap nahar yero utanmışdı. Onlar heç də çəkinib qorxmurdular. Qarı içəri girənlərə başını aşağı salıb, çəpinqə baxa-baxa əlindəki fincanı ağızı aşağı nəlbəkilyə və nəlbəkini də dişlənmış bir parça qəndin yanına qoydu. O, rahatca öz kreslosunda oturaraq yenə çay verilməsini gözləyirdi. İvanuška da nəlbəkidəki çayı içə-icə, qadın gözlərinə oxşar hiyləgər gözlərilə altdan-altdan knyaz Andreyə və Pyerə baxırdı. Knyaz Andrey qarıdan soruşdu:

<sup>1</sup> Son bilirsonmı, bu arvad

<sup>2</sup> Andryuşa, sən Allah!

<sup>3</sup> Mənim öziz dostum, sonin bu cavan adama qarşı olan yaxınlığını Pyerə söylədiyim üçün son gorok mənə toşokkūr edəsən (*frans.*)

<sup>4</sup> Eləmi? (*frans.*)

— Kiyevdə idinmi?

Qarı həvəslə dedi:

— Bəli, İsanın mövlud bayramında müqəddəs kimsələrin yanında oldum, onların əli ilə Allahın sırrını bələd oldum. İndi isə Kolyazində Allahın böyük bir neməti üz verib, möcüzə olub...

— İvanuşka da səninlə gəzir?

İvanuşka səsini yoğunlaşdırmağa çalışaraq dedi:

— Yox, mən tək gəzirəm. Ancaq Yuxnovda Pelageyuşkaya rast gəldim...

Pelageyuşka öz yoldaşının sözünü kəsdi, görünür o, öz gördük-lərini nağıl etmək isteyirdi.

— Kolyazində Allahın böyük bir neməti üz verib, möcüzə olub.

Knyaz Andrey:

— Yoxsa müqəddəs bir şey tapılıb? — deyə soruştı.

Knyaz qızı Marya dedi:

— Andrey, bəs deyilmi? Pelageyuşka, nağıl eləmə.

— Niya axı nağıl eləmeyim? Mən onu sevirəm. O, yaxşı adamdır. Allahın mömin bəndəsidir, mənə yaxşılığı dəyib, bir dəfə mənə 10 manat pul verib, yadimdadır. Kiyevə gedən kimi divanə Kirbyşa mənə dedi: — O əsl Allah bəndəsidir, yayda da, qışda da ayaqyalın gəzir, — o, mənə dedi ki, lazım olan yerə getmirsən. Kolyazinə get, orada anamız həzret Məryəmin təzə ikonası görünüb — möcüzə olub. Mən də müqəddəs kimsənlərlə vidalaşib getdim...

Hami susurdu, ancaq qarı havanı sinəsinə çəkə-çəkə sakit bir səsle danışındı.

— Getdim, camaat da mənə deyir ki, Allahın böyük bir neməti üz verib. Anamız həzret Məryəmin yanaqlarından təbərrük yağı damır...

Knyaz qızı, Marya qızararaq:

— Yaxşı, yaxşı, — dedi, — sonra danışarsan...

Pyer:

— İzin verin ondan bir şey soruşum, — dedi, — sən özün gördünmü?

— Əlbət ki, gördüm. Üzü nur ilə işıqlanmışdı, yanaqlarından da elə damcı-damcı təbərrük yağı töküldü...

Pyer diqqətlə ona qulaq asıb sadəlövhəcəsinə dedi:

— Bu ki, baş aldatmadır.

Pelageyuşka dəhşətlə:

— Ah, sən nə söyləyirsən, — deyərək müdafiə üçün knyaz qızı Maryaya müraciət etdi.

Pyer fikrini bir daha təkrar etdi:

— Camaati aldadırlar.

Qarı xaç vuraraq:

— Ya həzret İsa, — dedi. — Ah, belə danışma. Bir yaranal da buna inanmayıb demişdi: "Monaxlar adamları aldadırlar", elə bunu deyən kimi də gözleri kor olur. Sonra anamız Peçerskaya onun yuxusuna girir və ona deyir: "Mənə iman gətir, mən səni sağaldaram". O da başlayır ki, məni onun yanına aparın. Mən sənə sözün lap düzünü deyirem, öz gözümlə gördüm. Onu düz onun yanına apardılar, yaxınlaşış üzü üstə yere düşdü, dedi ki: "Gözlərimi aç mənim! Padşah mənə verdiyi hədiyyənin hamısını sənə verərəm". Lap öz gözümlə gördüm, anamız Peçerskayanın üstündə ulduz da vardi. Bilirsənmi, kişinin gözlerinə işıq gəldi! — Sonra öyüd verirmiş kimi Pyerə dedi: — Elə söylemə, günahdır, Allahın adama qəzəbi keçər.

Pyer soruştı:

— İkonaya ulduz haradan geldi axı?

Knyaz Andrey gülümsəyərək dedi:

— Yoxsa anamız Məryəmə də general rütbəsi veriblər?

Pelageyuşkanın birdən rəngi ağardı və əllərini bir-birinə vuraraq dedi:

— Günahdır, günahdır elə sözü demək. — Birdən onun rəngi qırpırmızı qızardı. — Bu sözü ki, sən dedin, Allah sənin günahından keçsin. — Xaç vuraraq sözüne davam etdi:

— Allah, sən bunun günahından keç. — Sonra knyaz qızı Maryaya döndü: — Heç belə də şey olarmı? — Ayağa qalxdı və az qaldı ki, ağlaşın, çantasını hazırlamağa başladı. Belə sözlər söylənilən bir evə gəlib-getməsindən görünür indi o dehşətə gəlir və utanırı, eyni zamanda bu evdə ona qarşı edilən yaxşılıqdan məhrum olacağınə təəssüf edirdi.

Knyaz qızı Marya onlara dedi:

— Yoxsa onu danışdırmağa həvəsiniz gelir? Siz axı niyə buraya gəldiniz?

Pyer:

— Pelageyuşka, mən zarafat eləyirəm, — dedi — *Princesse, ma parole, je n'al pas voulu l'offenser*<sup>1</sup>, mən elə-belə dedim.

<sup>1</sup> Knyajna, doğrusu, mə nonu incitmək istəmirom (frans.)

— Sonra öz töqsirini bağışlatmaq üçün çekinə-çekinə gülümsəyərək əlavə etdi: — Fikrinə ayrı şey gəlməsin, mən zarafat eləyirdim. Pelageyuşka şübhəli haldə dayandı. Pyerin öz sözündən özünün doğrudan da peşman olduğu üzündəki ifadədən aydınca görünürdü. Knyaz Andrey də gah Pelageyuşkaya, gah Pyerə mülayimcə bir nəzərlə baxırdı, Pelageyuşka bunu görüb yavaş-yavaş sakitləşdi.

#### XIV

Qarı sakitləşdi və yenə səhbətə başlayıb, müqəddəs Amfiloxi-dən uzun-uzadı danışmağa başladı. Amfiloxi elə müqəddəs bir adammış ki, əllərindən xüng qoxusu gəlirmiş. Pelageyuşka özü axırınca dəfə Kiyevə gedərkən tanış monaxların mağara açarlarını ona verməsindən, o da özü ilə qurudulmuş çörək götürüb iki gün mağaralarda, müqəddəs kimsələrin yanında qalmışında da xeyli danışdı. “Birinə dua eləyirəm, oxuyuram, sonra o birisinin yanına gedirəm. Yatırıram, sonra yenə dua eləməyə başlayıram. Ora elə sakitlikdir, elə yaxşıdır ki, adam heç bayırına çıxməq istəmir”.

Pyer həm diqqətə, həm də ciddi surətdə ona qulaq asırdı. Knyaz Andrey otaqdan çıxdı. Onun da ardınca knyaz qızı Marya Pyeri qonaq otağına apardı. Onun Tanrı bəndələri də yenə çay içməyə başladılar.

Knyaz qızı Marya Pyera dedi:

— Siz çox yaxşı adamsınız.

— Ah, mən heç də onu təhqir etmek fikrində deyildim. Mən o hissənin nə olduğunu çox yaxşı başa düşürəm və onlara qarşı böyük hörmətim var.

Knyaz qızı Marya onun üzünə baxıb mehribanca gülümsədi.

— Mən ki sizi çoxdan tanıyıram və öz qardaşım kimi sizi sevirəm.

— Bu mehribanca sözlərə qarşı Pyerin bir şey söyleməsinə macəl verməyərək tez soruşdu: — Andreyi siz nece tapdırınız? O, məni çox narahat edir. Qışda onun səhhəti yaxşı olur, ancaq keçən yaz yarası açıldı, həkim də dedi ki, o gərək müalicəyə getsin. Onun mənəviyyatı da məni çox qorxudur. O, biz qadınlar kimi deyil ki, duyduğu iztirabı çəkib qurtarsın və ağlayaraq ürəyini boşaltılsın. O, hər şeyi ürəyinə salır, dərdini öz ürəyində çekir. İndi o, şad və fərəhlidir, sizin gəlməyiniz ona belə təsir edir, o, çox az belə olur. Siz onu xaricə getməyə razı edə bilsəydiniz, nə yaxşı olardı! O fəaliyyət göstərməlidir, bu sakit, dəyişməz hayat onu məhv edir. Başqları bunu görmürlər, amma mən görürəm.

Saat ona işləyəndə xidmətçilər qoca knyazın ekipajının zinqirov səsini eşidərək artırmaya yüyürdülər. Knyaz Andrey də Pyerlə artırmaya çıxdı.

Qoca knyaz karetdən Pyeri görüb soruşdu:

— O, kimdir?

Cavan adamın kim olduğunu bilib dedi:

— Hə! Çox şadam! Öp.

Qoca knyazın kefi kök idi, Pyeri əzizləyərək mehribanlıq göstərdi.

Knyaz Andrey axşam yeməyindən qabaq atasının kabinetinə gələndə onu Pyerlə qızığın mübahisə edən gördü. Pyer deyirdi ki, bir vaxt gələcək, müharibə olmayıcaq. Qoca knyaz isə rişxənd və zarafat edə-edə, hirsənmədən, onun bu fikrinin düzgün olmadığını isbat etməyə çalışırı.

— Damarlardan qanı boşalt, yerinə su doldur, onda müharibə olmayacağı. Bu hamısı arvad boşboğazlılığıdır, arvad boşboğazlığıdır. — Bu sözləri deməklə bərabər o, mehribanca Pyerin ciyinlərini sixib masaya yaxınlaşdı. Knyaz Andrey masa yanında durub, görünür, səhbətdə iştirak etmək istəmədiyindən, atasının şəhərdə gətirdiyi kağızlara baxırdı. Qoca knyaz onunla iş haqqında danışmağa başladı.

— Zadəganların başçısı qraf Rostov adamların yarısını gətirib çıxarmadı. Şəhərə gəlib hələ bir məni nahara da çağırımsıdı, mən də ona elə bir gəlİŞ geldim ki... Naharı da yadından çıxdı. Bir bu kağıza bax...

— Knyaz Nikolay Andreiç Pyerin ciyininə vuraraq ogluna dedi:

— Mərhəba senin dostuna! Ondan xoşum geldi! Məni həvəsləndirir. Bir başqası görürsən ki, ağıllı sözər də söyləsə, adam heç qulaq asmaq istəmir, amma bu yalan da danişsa, mənim kimi bir qocanı həvəsləndirir. — Sonra əlavə etdi: — Yaxşı, gedin, gedin, bəlkə, axşam yeməyinə sizin yanınıza gəldim. Yenə də mübahisə elərik.

— Onlar gedərkən qapıdan çıçırib Pyerə dedi: — Mənim o səfəh qızımı — knyaz qızı Maryani sev.

Pyer ancaq indi, Lisiye Qoriya gələndən sonra, knyaz Andreylə olan dostluğunun bütün qüvvət və gözəlliyini duya bildi. Bu gözəllik knyaz Andreyin özündən artıq, onun bütün ailəsinə və ev xidmətçilərinə olan əlaqəsində ifadə olunurdu. Pyer qoca və sərt knyazla, həlim və utancaq knyaz qızı Marya ilə görüşüb danışarkən dərhal özünü elə hiss etdi ki, elə bil onlara çoxdan dost idi, əslində isə onları

çox az tanıydı. Onlar da artık onu sevirdi. Parlaq gözleri ile sev-sev Pyerə baxan təkcə knyaz qızı Marya deyildi (Pyerin Tanrı bəndələrinə olan xoş münasibəti onun çox xoşuna gelmişdi), hətta qocanın knyaz Nikolay adlandırdığı bir yaşlı çaga da onu görən kimi gülüm-sədi və qucağına getdi. Pyer qoca knyazla danışarkən Mixail İvanıç və m-lle Bourienne gülümşəyərək fərəhli ona baxırdı.

Qoca knyaz axşam yeməyinə onların yanına gəldi, yəqin ki, o, Pyerin xətrinə gelmişdi. Pyer iki gün Lisiye Qoridə qaldı və bu iki gündə qoca knyaz onunla son dərəcə mehriban oldu, gedəndə də yene gəlməsini ona tapşırıdı.

Pyer gedəndən və bütün ailə bir yero yiğışından sonra onun haqqında səhbət düşdü. Təzə gəlmış bir adam getdikdən sonra həmisi belə səhbət olur. Hamı da onun ancaq yaxşılığından danışdı ki, bu da çox az tasadüf edilən bir şeydi.

#### XV

Rostov bu dəfə məzuniyyətdən qayıtdıqdan sonra, ilk dəfə olaraq, Denisovla və bütün alayla nə dərəcə möhkəm bağlı olduğunu hiss etdi.

O, alaya yaxınlaşarkən, öz evlərinə yaxınlaşlığı zaman nələr duymuşdusa, o sayaq ona bənzər hissələr könlünü həyecana götirdi. Anası, atası, bacıları evdə onu qarşılayıb bağırma basarkən Rostov nələr duymuşdusa, indi də öz alayının mundırı, yaxası açıq ilk qusar əsgərini, kürən Dementyevi, kürən atlar bağlanan yeri görərkən, Lavruşka sevincinə: "Qraf gəldi!" – deyə çığıraraq öz ağasını çağırarkən, Denisov da saçları qarışmış halda yatağından qalxıb qazmadan çıxaraq yürüyə-yürüyə gəlib onu qucaqlarkən, zabitlər də başına yiğışarkən bu hissələri duymuşdu. Sevincindən onun gözleri yaşarır, boğazı tixanırdı, o danişa bilmirdi. Alay da onun evi idi, alay da onun üçün ailə evi kimi əziz idi, mehriban idi.

Rostov alay komandirinin yanına gedərək yenə əvvəlki eskdrona təyin edildi. O yenə növbə çəkir, qoşun üçün ərzəq tədarüküne gedir, alayın hər bir xırda işi ilə maraqlanırdı. O yenə də sərbəstlikdən məhrum olduğunu, yeknəsək, məhdud bir işə bağlanğıni hiss edirdi. Bununla belə o, ailə evində olarkən duyduğu sakitliyi və arxayılığı yenə də duyur, öz evində, öz yerində olduğunu burada da dərk edirdi. Artıq burada sərbəst həyatın qarışılığı

yox idi, elə bir qarışılıq idi ki, orada o, öz yerini tapa bilmir və bu məsələdə səhv edirdi. Sonya da yox idi, Sonyaya öz sevgisini açıb söyləmək, ya söyləməmək məsəlesi də yox idi, bir yero getmək, ya getməmək haqqında düşünmək də lazımlı gəlmirdi, çünki buna imkan yox idi. Müxtəlif yollarla istifadə edilən bir gecə-gündüzdəki iyirmi dörd saat da yox idi. Nə dostluğu, nə də yadlığı bilinən o saysız-hesabsız adamlar da yox idi. Atası ilə üstürtlü və qeyri-müəyyən pul məsəlesi də yox idi. Doloxova uduzduğu pulu, bu dəhşətli hadisəni ona xatırladan da yox idi. Burada hər şey aydın, hər şey sadə idi. Bütün dünya bərabər olmayan iki hissəyə bölünmüdü: Bunnardan birisi bizim Pavloqrad alayı idi, o birisi də qalan hər şey. Yerdə qalan şeylər də onun heç bir əlaqəsi yox idi. Alayda hər şey aydın idi: Müləzim kimdir, böyük komandiri kimdir, kim yaxşıdır, kim pisdir və xüsusi, kim yoldaşdır, kim deyil, – bu hamiya məlum idi. Ordu alverçisi adama inanıb nisəyə şey satır, məvacib ildə üç dəfə verilirdi. Uydurmaq, bəyənib-bəyənməmək üçün də bir şey yox idi, ancaq bircə şəyə riayət etmək lazım idi: Pavloqrad alayında pis hesab edilən işləri görmə. Bir yero göndəriləndə də əmr və tapşırığı yaxşı yerinə yetir. Bununla da məsələ qurtarıb gedir, ürəyin də rahat olur.

Rostov yenə də alay həyatının bu müəyyən şəraitinə düşdükdən sonra dincəlmək üçün uzanan yorğun adam kimi, sevinc və rahatlıq duyurdu. Bu hərbi səfərlə alay həyatı Rostov üçün bir də ona görə fərəhli idi ki, o, Doloxova pul uduzduqdan sonra (ata-anasının verdiyi təşkinliyə baxmayaraq bunu o, özünə əfv edə bilmirdi) öz təqsirini yumaq üçün daha əvvəlki kimi deyil, yaxşı qulluq etməyi, yaxşı bir yoldaş və yaxşı zabit olmayı, yəni gözel bir insan olmayı qərara aldı. Bu da kənardə nə qədər çətin olsa da, alayda bir qədər asan idi.

Rostov pul uduzduqdan sonra belə bir qərara gəlmışdı ki, atanmasına olan bu borcunu beş ilə verib qurtarsın. İldə atası ona on min manat pul göndərirdi, indi o, bunun ancaq iki minini götürməyi, qalanını isə borcu ödəmək üçün atasının ixtiyarına verməyi qət etmişdi.

\* \* \*

Bizim ordumuz Pultusk və Preysis-Eylau ətrafında bir neçə dəfə geri çəkildikdən, hücum etdiqdən və vuruşduqdan sonra Bartenşeyn yaxınlığında bir yero toplaşırıdı.

Pavloqrad alayı 1805-ci ildə hərbi səfərdə olan ordu hissəsində idi. Bu alay Rusiyada düzələrkən səfərə gecikdiyindən, ilk vuruş-

malarda iştirak edə bilməmişdi. O, nə Pultusk, nə də Preysiş-Eylau ətrafında olmuşdu. Səfərin də ikinci yarısında hərəkət ordusunun ixtiyarına verilərək Platovun dəstəsinə daxil edilmişdi.

Platovun dəstəsi ordudan asılı olmayaraq hərbi əməliyyat keçirirdi. Pavloqradlılar hissə-hissə bir neçə dəfə düşmənlə atışmışdı, əsir də almışdı, hətta bir dəfə marşal Udinonun ərzaq arabalarını da tutmuşdular. Onlar aprel ayında bir neçə həftə tamamilə dağılmış boş bir alman kəndinin yanında durdular.

Qar əriyir, çayların buzu parçalanırdı. Hava soyuq idi, yer palçıq idi. Yollardan gedis-geliş mümkin deyildi; günlərlə atlara və insanlara azuqə verilmirdi. Araba ilə ərzaq götürmək mümkün olmadıqından, əsgərlər kartof yiğmaq üçün tərk edilmiş boş kəndlərə dağılmışdırlar, lakin indi kartof da az idi.

Kəndlərdə nə varsa, yeyilib qurtarmışdı, əhali qaçıb dağılmışdı, tək-tük qalanlar isə diləncidən də pis vəziyyətdə idi, hətta az-çox rəhmdil əsgərlər çox vaxt onlardan istifadə etmək əvəzinə, özləri əllərinə düşəni də onlara verirdilər.

Vuruşmalarda Pavloqrad alayı ancaq iki adam itirmişdi ki, onlar da yaralanmışdı, lakin acıdan və xəstəlikdən alayın az qala yarısı sıradan çıxmışdı. Hərbi xəstəxanaya göndərilənlər də yemek yoxluğundan ölürdülər, buna görə də isitme tutan və pis yeməkdən işsən əsgərlər xəstəxanaya getməkdənse, ölə-ölə də olsa, cəbhədə qalıb qulluq eləməyi daha əlverişli hesab edirdilər. Yazın girməsi ilə çöldə qulançara oxşar bir bitki görünmeye başladı. Əsgərlər nədənsə buna Maşa şirin kökü deyirdilər, lakin kök çox acı idi. Onlar çəmənliyə və çölə dağlıraq bu bitkini axtarır tapır, qılıncla yerdən qazib çıxarırlar, yeyirdilər. Bədən üçün zərərlə olan bu kökü yeməmək haqqında əmr verilmişdi, lakin əmrə baxan yox idi. Yazda əsgərlər arasında yeni bir xəstəlik əmələ gəlməyə başladı: onların əli, ayağı və üzü sıçırdı. Həkimlər bu xəstəliyin həmin kökdən baş verdiyini güman edirdilər. Bu bitkini yemək qadağan edilə də, Denisovun eskadronunda olan Pavloqrad alayı əsgərləri on çox Maşa şirin kökünü yeyirdilər; çünkü ikinci həftə idi ki, her əsgərə ancaq yarım gırvəncə suxarı verilirdi, getirilən kartof da don vurmuş və gəyərmiş olurdu.

Atlar da iki həftə idi ki, ev damlarının bəlimini verirdilər. Atlar son dərəcə arıq idi; parça-parça didilən qış tükünü də hələ tökməmişdilər.

Əsgərlər və zabitlər belə bir ağır vəziyyətə baxmayaraq yenə də əvvəlki kimi yaşayırdılar. Qusar əsgərlərinin rəngləri solğun, üzləri

şışkin, mundirləri yırtıq olsa da, yoxlama üçün sıraya düzülür, çöldən möhsul yiğməgə gedir, atları yuyub tumarlayır, təchizat əşyasını təmizləyir, atlar üçün damların bəlimini söküb götürür, yemək üçün xörək qazanının başına toplaşır və burdan da ac gedirdilər. Verilən pis yeməyi və özlərinin də ac qalmasını zərafata salıb gülürdülər. Həmişəki kimi yenə də sərbəst vaxtlarında tonqal qalayır, çılpaq olub özlərini oda verir, tənbəki çəkir, çürümüş və gəyərmiş kartoflardan yaxşısını seçib ocaqda bişirir, ya Potyomkin və Suvorovun hərbi səfərlərindən, ya da bic Alyoşadan və keşşəf muzdur Mikolkadan səhbət edirdilər.

Zabitlər də yarı dağılmış qapısız-pəncərəsiz evlərə yənə əvvəlki qayda üzrə ikibir, üçbir yaşayırdılar. Baş zabitlər bəlim, kartof və ümumiyyətlə ərzaq tədarükü ilə məşğul idilər, kiçik zabitlər həmişəki kimi, qumarla (azuqə olmasa da pul çox idi), bəzisi də svayka və qorodki oyunu oynamamaqla vaxt keçirirdilər. Müharibənin gedisindən az danışındılar. Qismən ona görə az danışındılar ki, bu barədə heç bir şey bilmirdilər, qismən də ona görə ki, müharibə işlərinin pis getdiyinə az-çox hiss edirdilər.

Rostov yenə də əvvəlki kimi Denisovla yaşayırdı və aralarındaki dostluq məzuniyyətdən sonra daha da artmışdı. Denisov Rostovgilin ailəsində bir kəlmə də olsa danışmındı, lakin komandirin öz zabitinə qarşı olan mehribanca dostluğunundan Rostov hiss edirdi ki, bu köhne qusarın Nataşaya olan uğursuz sevgisi bu dostluğun artmasına səbəb olmuşdur. Denisov Rostovu təhlükəli işlərə məmən qədər az göndərməyə çalışırdı, ondan muğayat olur və göndərilən işdən sağ-salamat qayıtdıqda onu dənə sevinclə qarşılıyordı. Rostov bir dəfə qulluq işinə getmişdi, azuqə toplamaq üçün gəlmış olduğu dağılmış, əhalisi qaçıb-dağılmış bir kənddə bir polyak ailəsinə rast gəldi. Bu ailə bir qoca kişidən, bir də onun südəmər uşaqlı bir qızından ibarət idi. Onların əyin-başı çılpaq, özləri də ac idi, kənddən qaçıb gedə bilməmişdilər, getməyə də imkanları yox idi. Rostov onları öz düşərgəsinə götürdü, otağında yerləşdirdi və qoca sağalana kimi, bir neçə həftə onları yedirib saxladı. Rostovun bir zabit yoldaşı qadınlardan səhbət açaraq Rostova güldü və dedi ki, sən hamidan bicsən, öz yoldaşlarını o qəşəng polyak qızı ilə tanış eləsən, heç də günah olmaz. Rostov bu zərafati özü üçün bir təhqir hesab edərək hirslandı, zabitə elə pis-pis sözələr dedi ki, Denisov onları güclə dueldən çəkindirə bildi. Denisov özü də Rostovun polyak qızına nə kimi əlaqə bəslədiyini bilmirdi. Zabit gedəndən sonra o, Rostovu danlamağa başladı. Rostov ona dedi:

— Bəs mən nə edəydim... O qızı men öz bacım kimi baxıram, heç bilsən, o zabitin sözü mənə necə ağır gəldi. Ona görə ki... bunun üçün də...

Denisov əlini Rostovun çiyninə vurdu və onun bu anda nə kimi daxili həyəcan keçirdiyinə nəzər yetirmədən, otaqda tez-tez gəzinməyə başladı.

— Siz Rostovlar nə qəribə nəsilisiniz, — dedi.  
Rostov onun gözlərinin yaşardığını gördü.

## XVI

Aprel ayında padşahın orduya gəlməsi münasibətələ qoşun içində bir canlanma əmələ gəldi. Padşah Bartənşteyndə qoşun hissələrini nəzərdən keçirərkən Rostov bunda iştirak edə bilməmişdi, çünki Povloqrad alayı bu zaman Bartənşeyndən çox-çox qabaqda, cəbhənin ön sırasında idi.

Alay açıq havada dururdu. Denisovla Rostov, üstü ağac budağı və otlu torpaqla örtülmüş bir qazmada yaşayırıltı. Qazmanı onlara əsgərlər hazırlamışdır. O zaman qazma bir qayda olaraq belə qurulurdu: arşın yarımla eni, iki arşın dərinliyi və üç arşın yarımla uzunu olan bir xəndək qazılırdı. Bunun bir başında torpağın özündə pillələr düzəldilirdi; qazmaya buradan düşülüb çıxılırdı. Xəndək özü də otaq hesab olunurdu, otağın o biri başında, yero mixlənmiş ağacların üstə bir taxta vurulardı ki, — buna masa deyərdilər. Belə masa da ancaq eskadron komandırı kimi bəzi xoşbəxt komandirlərin qazmasında olardı. Qazmanın yan tərəflərində, uzunlamasına, torpağı qazıb bir arşın enində iki çarpayı, iki də divan düzəldilirdi. Qazmanın damı ele qurulardı ki, otaqda ayaq üstə durmaq olurdu, hətta özünü masaya sarı verdikdə çarpayı üstündə oturmaq da mümkünüzdü. Denisovun yaşadığı qazmanın damına qabaq tərəfdən bir taxta da vurulmuşdu, bu taxtada şüsha göz vardi. Şüsə sinmiş, lakin yapışdırılmamışdı. Eskadron əsgərləri Denisovu çox istədiklərindən o, belə dəbdəbə ile yaşırdı. Çox soyuq olanda, əsgərlərin qaladığı tonqaldan qatlanmış dəmir layı üstündə od götürür, qazmanın pilləkənинe (Denisov bu yero qəbul otağı deyərdi) qoyardılar. Qazma da bundan ele qızardı ki, zabitlər bir köynəkdə oturardılar, burada da həmişə çox zabit olardı, çünki onlar Denisovla Rostovun yanına gələrdilər.

Aprel ayında Rostov növbəti idi. O, bütün gecəni yatmadı. Saat 8-də qazmaya qayıdaraq od gətirilməsini tapşırıldı. Yağışdan

islanmış paltarını və alt tuman-köynəyini çıxardı, təzə tuman-köynək geydi, dua elədi, doyunca çay içdi, bədəni qızdı, öz bucağın-dakı və masa üstündəki şeylərini yiğisdirib sahmana saldı. Köynəyi üstündən ayrı bir şey geymədən arxası üstə uzanıb əllərini başının altına qoydu. Soyuq havadan goldiyi üçün onun üzü od kimi yanırı. Sonuncu kəşfiyyatına görə bu günlərdə o, yeni hərbi rütbə alacaqı haqqında dadlı-dadlı düşünür və Denisovun gəlməsini gözleyirdi. Rostov onunla danışmaq isteyirdi.

Bayırda Denisovun çığırtısı eşidildi, görünür o hirslenmişdi. Rostov onun kimin üstünə qışqırlığını bilmək üçün pəncərəyə yaxınlaşdı və vaxmistr Topçeyenkonu gördü.

Denisov çığıra-çığıra deyirdi:

— Mən sənə əmr etmişim ki, onları bu Maşa köküdür, nədir, onu yeməyo qoyma! Lazarıq çoldon götürəndə mən özüm gördüm.

Vaxmistr:

— Zati-aliləri, mən əmr etdim, onlar qulaq asımlar, — dedi.

Rostov yena çarpayısında uzanaraq məmnun bir halda öz-özünə dedi: "Qoy indi o əlləssin, çalışın, mən öz işimi görüb qurtardım, indi də kefim istəyən kimi uzanmışam!" Bayırda o, vaxmistrdən başqa, Denisovun dirişəs və hiyləgər nökəri olan Lavruşkanın da danışdıığını eşidirdi. Lavruşka azuqə dalınca gedərkən gördüyü yüksək arabalarından, suxarıdan və öküzlərdən Denisova məlumat verirdi.

Yenə də qazma dalında uzaqlaşan Denisovun çığırtısı və bu söz-ləri eşidildi: "Atları yəhərlə! İkinci bölük!"

Rostov düşünərək öz-özünə dedi: "Onlar hara getməyə hazırlaşırlar?"

Beş dəqiqədən sonra Denisov qazmaya girdi, palçıqlı çəkmələrini çıxarmadan çarpayı qalxdı, acıqlı-acıqlı çubuğu çəkib qurtardı, sonra bütün şeylərini eşəldi, qamçısını götürdü, qılincını boynundan asdı. Qapiya sarı yönəlkən Rostov ondan hara getdiyini soruşdu, o da hırslı-hırslı "iş var" deyərək qeyri-müyyəyen bir cavab verdi və:

— Qoy nə olur-olsun, — deyərək qazmadan çıxdı. Rostov bu zaman bayırda, palçıq içində bir neçə at ayağının tappiltisini eşitdi. O, heç Denisovun hara getdiyini başqalarından soruşturmadı da. Öz çarpa-yısında rahatca yatdı və ancaq axşam üstü qazmadan bayırda çıxdı. Denisov hələ gəlməmişdi. Qonşuluqdakı qazma yanında iki zabit və bir yunker svayka oyunu oynayır, gülö-gülö turpları yumşaq, palçıqlı yerə sancırdılar. Rostov da onlara qoşuldu. Bu arada onlar yük

arabalalarının gəldiyini gördülər. On beşə qədər də qusar əsgəri ariq at üstündə arabaların dalınca gəlirdi. Arabalar at bağlanan yerdə dayandı və bir dəstə qusar əsgəri ora yiğisdi.

Rostov:

– Denisov elə ərzaq dərdi çəkirdi, – dedi. – Bu da ərzaq!

Zabitlər:

– Çox yaxşı oldu! – dedilər, – əsgərlərin kefi açılacaq!

– Qusar əsgərlərindən bir az dalda Denisov iki piyada hissə zabitli ilə danişa-danişa gəlirdi. Rostov onlara tərəf getdi.

Zabitlərdən biri ariq və balacaboy bir adam idi, o görünür açıqlanmışdı.

– Rotmistr, mən sizə xəbərdarlıq eləyirəm.

Denisov da ona belə cavab verirdi:

– Dedim ki, verməyəcəyəm.

– Rotmistr, siz buna cavab verəcəksiniz, bu zoraklıqdır! Bu düşmən arabaları deyil ki, tutub güclə alasınız! Öz arabalarımızdır. Bizim əsgərlər iki gündür ki, bir şey yeməyiblər.

Denisov da ona deyirdi:

– Bəzimkilər iki həftədir bir şey yeməyiblər.

Piyada hissə əsgəri səsini ucaldaraq:

– Bu quldurluqdur, hörmətli cənab, siz buna cavab verəcəksiniz, – deyə bayraqı sözünü təkrar edirdi.

Denisov birdən hirslenərək çıçırdı:

– Məndən əl çəkəcəksiniz, yox? Hə? Mən cavab verəcəyəm, siz yox, daha burada müzəldiyib zəhləmi tökmeyin, sağ-salamatkən rədd olub gedin. Marş! – deyərək zabitlərin üstünə qışqırıldı.

Balacaboy zabit heç də bundan qorxmadı və çəkilib getmədi, çıçıraraq dedi:

– Yaxşı da! Quldurluqmu eləmək? Mən sizə...

Denisov atının başını zabitə sari çevirdi:

– Cəhənnəm olun! Sağ-salamatkən marş, sürətli addımlarla! – dedi.

Zabit:

– Yaxşı, yaxşı, – deyərək onu hədələdi, atının başını çevirib çapacapa və yəhərin üstündə yırğalana-yırğalana uzaqlaşdı.

Denisov onun dalınca baxaraq dedi:

– Çəpər üstə it çıxıb, xalisce itdir ki, çəpər üstə çıxıb!

– Bu, süvarilərin at minən piyada qoşun əsgər və zabitlərini ələ salmaq üçün söylədikləri en acı istehzası idi.

Denisov atını Rostovun yanına sürərək qəhqəhə ilə güldü:

– Piyada hissənin əlindən aldım, zorla aldım! Nə edim axı, adamları acıdan qırmaq olmaz ki.

Bu ərzaq piyada alaya verilmişdi, – Denisov Lavruşkadan arabaların keşiksiz gəldiyi xəbərini alıb, qusarlarla birlikdə, arabaları zorla tutub götürmişdi. Əsgərlərə bolluca suxarı payladılar, hətta başqa eskadronlara da verdilər.

Ertəsi gün alay komandiri Denisovu yanına çağırıldı, aralı saxlanmış barmaqları ilə gözlərini örtüb dedi: “Mən bu məsələyə, bax, belə baxıram. Mən heç bir şey bilmirəm, bu barədə heç bir yerdə məsələ qaldırmayacağam. Ancaq size məsləhət görürem ki, qərargaha gedin, orada, ərzaq söbəsində bu işi yoluna qoyun, eger mümkün eləyə bilsəniz, filan qədər ərzaq almağınız haqqında imza edin, çünki bu ərzaq piyada hissəsinin adına yazılıb, yoxsa bu məsələ sizin üçün pis bir nəticə verə biler”.

Denisov alay komandirinin yanından düz qərargaha getdi ki, onun məsləhətini yerinə yetirsin. Axşam o, çox pis bir vəziyyətdə öz qazmasına gəldi. Rostov öz dostunu heç belə görməmişdi. Denisov danişa bilmirdi, nəfəsi tutulurdu. Rostov ona nə olduğunu soruşdu, o da xırıltılı və zəif bir səslə, anlaşılmayan söyüslər söyür və kimi isə hədəleyirdi.

Rostov Denisovun vəziyyətdən qorxaraq ona soyunmayı və su içməyi təklif etdi, eyni zamanda həkim dalınca adam göndərdi.

– Məni quldurluq üstəm mühakimə etmək! Ox! Yenə su verin. Qoy mühakimə eləsinlər, mən həmişə eclaf adamları döyəcəyəm, padşaha da belə deyəcəyəm. Buz verin.

Alay həkimi gəlib Denisova baxdı və qan almaq lazımlı gəldiyini söylədi. Onun tüklü qolundan bir boşqab qan aldılar, ancaq bundan sonra o, başına gələn əhvalati danişa bildi.

– Getdim. – “Kimdir burada sizin rəisiniz?” Göstərdilər. – “Gözləyə bilməzsizsinizmi?” – “Mən qulluğu qoyub 30 verst yol gelmişəm, gözləyə bilmərəm, get belə də de”. Yaxşı, o baş öğrenci gəlir, o da məni öyrətmək isteyir. “Bu quldurluqdur!” – “Quldurduğu o adam eləmir ki, dedim, öz əsgərlərinə vermək üçün ərzaq götürür, quldurluğu o adam eləyir ki, ərzağı öz cibinə qoymaqla götürür!” Yaxşı. “Get, deyir, komisyonerin dəftərinə qol çək, sizin işiniz isə məhkəməyə verilir”. Komisyonerin yanına gedirəm. İçəri girirəm. Masa dalında kimi görürəm... Kimi?! Bir gör kimi görürəm!.. Bizi

acımdan qırın kimdir? – Denisov çığıraraq yumruğunu masaya elə vurdu ki, masa az qaldı yixılsın, stekanlar masa üstündə atılıb-düşdü. – Telyanın! “Sən nə üçün bizi acımdan qırırsan?!” Ağız–burnuna bir neçə yumruq ilışirdim, yaman da tutdu... “Ax, filan-filan olmuş”... saldım təpiyimin altına! – Denisov çığıraraq və qara bugları altında ağı dişlərini acıqlı-acıqlı ağardaraq əlavə etdi: – Amma ürəyimdən lap tikan çıxardım! Əlimdən almasayırlar, lap öldürəcəkdir.

Rostov:

– Sən axı niyə çığırırsan, – dedi, – sakit danışsana, bax, qolundan yenə də qan gəldi. Dayan, təzədən bağlamaq lazımdır.

Denisovun qolunu təzədən bint ilə bağlayıb öz çarpayısına qoyular. Ertəsi gün o, yuxudan ayılanda artıq şən və sakitdə.

Lakin günorta vaxtı alay adyutanti ciddi və kədərli halda Denisovla Rostovun yaşadığı qazmaya geldi, alay komandirindən götirdiyi rəsmi kağızı qüssəli halda mayor Denisova göstərdi; kağızda dünənki hadisə haqqında müəyyən suallar vardı. Adyutant dedi ki, iş çox pis şəkil alacaq, hərbi-məhkəmə komisyonu təyin edilmişdir, hal-hazırda qoşunların talanlılıq və özbaşınalıq etməsinə dair çox ciddi tədbirlər görüldüyü bir zamanda bu iş, on azı rütbə və vəzifənizi aşağı endirməklə qurtara bilər.

Denisovdan şikyət edənlər işi belə göstərirdi: mayor Denisov ərzaq arabalarını zorla tutub aldıdan sonra, heç də çağrılmadan, sərxaş halda baş ərzaq müdürünin yanına gedir, onu oğru adlandıraq döymək istəyir, lakin bayır çıxarııldan sonra dəftərxanaya soxulur, iki məmuru döyüb, birinin də qolunu çıxarıır.

Denisov Rostovun suallarına gülərək cavab verdi ki, deyəsən məsələ başqa bir şəkil alır, ancaq bunlar hamısı boş-boş şeydir, mən heç bir məhkəmədən qorxmuram, qorxmaq fikrində de deyiləm; əgər bu alçaqlar mənə pislik etmək istəsələr, onlara ele bir divan tutacağam ki, ölüən kimi yadlarından çıxmasın.

Denisov bu məsələ haqqında etinasızlıqla danışındı; lakin Rostov onu yaxşı tanıydı; o, Denisovun məhkəmədən qorxduğu (bunu o, başqalarından gizləyirdi) və bu iş üstündə iztirab çəkdiyini duyurdu; Denisov bu məsələnin yaxşı bir nəticə verməyəcəyini yəqin ki, bilirdi. Hər gün onun üstüne sual-cavab kağızları gelir və onu məhkəməyə çağırırlar; mayın birində ona əmr olunmuşdu ki, eskadronu özündən yuxarı rütbədə olan bir adama təhvil verib, ərzaq komisyonunda etdiyi özbaşınalıq haqqında izahat vermək üçün diviziya qərargahına

gəlsin. Lakin bundan bir gün əvvəl Platov iki kazak alayı və iki də qusar eskadronu ilə düşmən tərəfə keşfiyyata çıxdı. Denisov elə həmişəki kimi hamidən qabağa gedir, öz igidiyini göstərirdi. Fransız əsgərləri tərəfindən atılan güllələrdən biri onun buduna dəydi. Ayri vaxt olsaydı, Denisov bəlkə də belə bir yüngül yaranan ötrü alayı tərk etməzdə, lakin indi o, bundan istifadə edərək diviziyyaya getməkdən imtina edib xəstəxanaya yollandı.

## XVII

İyun ayında Fridland vuruşması oldu, pavloqradlılar bu vuruşmada iştirak etməmişdilər. Fridland vuruşmasından sonra mütarikə elan edildi. Rostov öz dostundan ayrı düşməsinin iztirabını çəkirdi. Denisov gedəndən bəri ondan heç bir məlumat almamışdı. Onun işi nə vəziyyətdə idi, yarası necə idi? – bu onu narahat edirdi.

Hərbi xəstəxana bir dəfə rus, bir dəfə də fransız qoşunu tərəfindən dağdırılmış kiçik bir Prussiya qəsəbəsində idi. Evlərin çardaqları və hasarları sökülüb-dağılmışdı, küçələr zibillənib-murdarlanmışdı, qəsəbə əhalisinin üst-başı cirim-cindir idi, Sərxaş və xəstə əsgərlər küçələrdə veyl-veyl dolaşırı. Yay idi, çöllər yaşıllıqla bəzənmişdi. Təbiətin bu gözəlli qarşısında qəsəbə bu vəziyyəti ilə daha kədərli bir mənzərə təşkil edirdi. Hərbi xəstəxana daş bir evdə yerləşirdi. Evin həyət hasarı sökülüb dağılmış, pəncərə çərçivələri və şüsləri bəzi yerdə sınmışdı. Bir neçə nəfer yarası sarıqlı, solğun bənizli, şışmiş əsgər həyətdə gəzir, bir neçəsi də oturub özünü günə verirdi.

Rostov ev qapısından içəri girən kimi onu çürüyən bədən iyi və xəstəxana qoxusu vurdu. Pillekəndə ağızı sıqarlı bir hərbi rus həkiminə rast gəldi. Həkimin dalınca bir rus feldşeri gəlirdi.

Həkim deyirdi:

– Mən ki əlli yerə bölnə bilmərəm. Axşam Makar Alekseyeviçin yanına gəl, mən orada olacağam.

– Feldşer ondan yene nə issa soruşdu.

– E! Necə bilirsən, elə də elə. Nə fərqi var.

– Bu zaman həkim pilləkənlə yuxarı qalxan Rostovu gördü.

– Zati-alılırları, siz burada nə edirsiniz? Güllədən sağ-salamat qurtarmışınız, yoxsa istəyirsiniz, yatalaq xəstəliyinə tutulrasınız? Əzizim, bura cüzam xəstəliyinə tutulmuş adamlar evidir.

Rostov soruştu:

— Niye?

— Yatalaq xəstəliyi var. Kim bura gəlirse, ölüm onu yaxalayır. Ancaq mən Makeyevlə (feldşeri göstərdi) burada birtehər hərlənirik. Hələ ki, burada beş həkim ölüb.

— Sonra o, məmənniyət bildirən bir ifadə ilə dedi: — Təzəsi gəlir, görürsən ki, bir həftədən sonra yoxdur, ölüb gedir. Prussiyali həkimləri çağırmışdır, bizim müttəfiqlər yatalaq xəstəliyi olan yerdə gəlmirlər.

Rostov həkimə burada müalicə olunan qusar mayoru Denisovu görmək istədiyini söylədi.

— Əzizim, tanımırıam, bilmirəm. Bir təsəvvür edin ki, mən üç xəstəxanaya baxıram, 400-dən artıq xəstəm var! Hələ yaxşı ki, Prussiya xeyriyyə xanımları bizə kofe, ayda da iki girvənkə korpiya gəndərirlər, yoxsa biz lap mehv olardıq.

— Həkim bunu deyib güldü: — Əzizim, 400 adam zarafat deyil, elə bir ucdan da təzələrini göndərirlər. — Sonra feldşerdən soruşdu: — 400 adam olar da? Hə?

Feldşerin üz-gözündən çox əziyyət çəkdiyi hiss olunurdu. Bu heyvərə həkim də, görünür, onun zəhləsini tökmüşdü, başdan olub getməsini gözləyirdi.

Rostov bir də dedi:

— Mayor Denisov; Moliten ətrafında yaralanmışdır.

Həkim laqeydcə feldşerdən soruşdu:

— Deyəsən ölüb. Makeyev, hə?

Lakin feldşer onun sözünü təsdiq etmədi.

Həkim Rostovdan:

— O, uzun, kürən təhər bir adamdır, eləmi? — deyə soruşdu.

Rostov Denisovun xarici görünüşünü ona təsvir etdi.

Həkim sanki sevinclə dedi:

— Bir eləsi vardi, vardi, deyəsən ölüb, hər halda bir yoxlaram, məndə siyahıları vardi. Makeyev, sənin siyahında varmı?

Feldşer:

— Siyahılar Makar Alekseyiçdədir, — dedi. Sonra Rostova dönerək əlavə etdi: — Zabitlər yatan otaqlara buyurun, orada özünüz görərsiniz.

Həkim:

— Əzizim, yaxşısı budur heç getməyin, — dedi. Sonra Rostova dönerək əlavə etdi: — Zabitlər yatan otaqlara buyurun, orada özünüz görərsiniz.

— Həkim pilləkənin dibindən çığıraraq dedi:

— Sonra bax məni müqəssir görmə ha!

Rostov feldşerlə bərabər dəhlizə girdi. Bu qaranlıq dəhlizdə elə bir xəstəxana qoxusu vardi ki, Rostov özünü toxradıb irəli getmək üçün burnunu tutub dayandı. Sağ tərəfdə bir qapı açıldı ve oradan qolтуq ağacında, bir alt köynək-tumanda, ariq, sarı, ayaqyalın bir adam göründü. O, qapının haşiyasına söykənərək dəhlizdən keçən adamlara həsədlə baxdı, yaralının gözleri işildiyirdi. Rostov qapıdan baxaraq gördü ki, yaralılar və xəstələr əyinlərində şinel yerdə, bəlim üstündə uzanmışlar.

Feldşerdən soruşdu:

— Girib baxmaq olarmı?

— Orada baxılası nə var ki?

— Görünür, feldşer onu əsgərlər yatan otağa buraxmaq istəmirdi, Rostov da elə bunun üçün o otağı girdi. Dəhlizdə xeyli tənəffüs etdiyi qoxu burada daha da ağır idi və bir qədər do döyişmişdi. İy burada daha kəskin idi və buradan da ətrafa yayıldığı aydınca hiss olunurdu.

Uzun bir otaqda iki cərgə, başları divara tərəf xəstə və yaralı yatmışdı. Sıralar arasından keçməyə yol vardi, böyük pəncərələrdən içəriyə gün düşməşdi. Xəstə və yaralılardan çıxunun huşu özündə deyildi, buna görə də içəri girənlərə heç nəzər də salmadılar. Lakin huşu özündə olanların hamısı içəri girənləri görüb ya bir balaca qalxdılar, ya da başlarını qaldırdılar. Onların üzü ariq və sarı idi. Hamisının üzündə bu gələn adamdan kömək gözləmək ümidi, həm də başqasının sağlamlığına qarşı olan qıbtə və töhmət ifadəsi vardi. Rostov otağın ortasına getdi, yandakı açıq qapılardan o biri otaqlara baxdı, orada da eyni əziyyəti gördü. Dayanıb ətrafına göz gözdi. O, heç də belə bir şeyə rast gələcəyini gözləmirdi. Cərgələr arasındaki yoluñ üstündə, bir az köndələnənə, çılpaq döşəmə üstündə bir xəstə əl-qolunu açaraq arxası üstə yatrıldı. Görünür o, kazak idi, cünki saçları dairəvi bir şəkildə qırxılmışdı. Onun üzü qıpçırmızı qızarmışdı, gözləri axmışdı, belə ki, gözünün ancaq ağı görünürdü, yalnız ayaqlarını və hələ də qızartıcı getməyən qollarının damarları kəndir kimi tarıma çəkilmişdi. Peysərini döşəməyə vurub xırıltılı bir səslə nə isə dedi, sonra da bu sözü tekrar etməyə başladı. Rostov qulaq asaraq onun dediyi sözü ayırd eləyə bildi. Xəstə bu sözləri söyləyirdi: su, su, doyunca su! Rostov ətrafına baxdı ki, bir adam təpib xəstəni öz yerinə uzatsın və ona su versin.

— Burada xəstelərə kim baxır, — deyə feldşerdən soruşdu. Bu zaman yan otaqdan xəstelərə qulluq edən bir nəfər hərbi yük aravalı əsgəri gəlib ayağını ayağına vuraraq Rostovun qabağında şax dayandı.

Əsgər gözlərini bərəldərək Rostova baxıb bərkədən dedi:

— Salam, zati-aliləri! — Görünür, o, Rostovu xəstəxana rəislərindən biri hesab etmişdi.

Rostov kazakı göstərdi:

— Bunu yerinə qoy, su ver.

Əsgər məmənnuniyyatla dedi:

— Baş üstə, zat-aliləri!

— O hələ də gözlerini bərəldərək şax durur, yerindən tərpənmirdi.

Rostov başını endirərək düşündü: "Burada heç bir şey eləmək olmaz".

Otaqdan çıxməq istəyirdi ki, sağ tərəfdən kiminsə diqqətə ona baxdığını hiss edərək o tərəfə döndü. Lap künce yaxın bir yerdə şinel üstə ağsaqqal qoca bir əsgər oturub gözlərini ona zilləmisi. Onun sarı, skelet kimi arıq üzündə ciddi bir ifadə vardı. Bir xəstə Rostovu göstərərək piçildaya-piçildaya qoca əsgərə nə isə deyirdi. Rostov başa düdü ki, qoca ondan nə isə xahiş etmək istəyir. Yaxına gedib gördü ki, o ancaq bir qızını qatlayıb oturmışdır, o biri qızı isə dizdən yuxarı yoxdur. Qocadan xeyli aralıda, başı geri qıycanmış, natıq burun, cavan bir əsgər hərkətsiz uzanıb qalmışdı. Onun cil basmış üzü mum kimi sapsarı idi, gözləri kəlləsinə çıxmışdı. Rostov natıq burun əsgərə baxanda bədəninə elə bil üşütmə doldu.

Feldşerə dönərək dedi:

— Bu ki, deyəsən...

Qoca əsgər alt çənəsi titrəyə-titrəyə:

— Zati-aliləri, onlardan nə qədər xahiş etmişik, — dedi. — Səhər olmuşdur, hələ də götürmeyiblər. Biz də axı adamıq, it deyilik...

Feldşer tez dedi:

— Bu saat adam göndərərəm, götürərlər, götürərlər. Zati-aliləri, buyurun gedək.

Rostov da tələsik:

— Gedək, gedək, — dedi. O, həsəd və məzəmmətlə ona baxan bu adamlar içindən sezilmədən çıxmaga çalışaraq, başını aşağı dikdi və sıxılı-sıxılı otaqdan bayır çıxdı.

## XVIII

Feldşer dəhlizdən keçərək Rostovu evin xəstə və yaralı zabitlər yatan palatasına apardı. Bura açıq qapılı üç otaqdan ibarət idi. Otaqlarda çarpayı qoyulmuşdu. Yaralı və xəstə zabitlərdən bəzisi çarpaçıda uzanmış, bəzisi da oturmışdu, bir neçəsi da xəstəxana xalatı geyərək otaqlarda gezirdi. Rostovun burada gördüyü ilk adam balacaboy, ariq, qolsuz, başı qalpaqlı, xalatlı bir zabit idi. O, ucu çeynənmiş çubuğu dışində tutaraq birinci otaqda gəzinirdi. Rostov diqqətə bu adama baxır, onu harada gördüğünü xatırlamaq istəyirdi.

Balacaboy adam dedi:

— Gör harada Allah bizi bir-birimizə rast gətirdi! Tuşinəm, Tuşinəm, yadınızdadırırmı sizi Şenqraben ətrafına arabada apardım, ha? Gülümseyərək xalatının boş qolunu göstərdi: — Mənim də qolunun bir hissəsini kəsdi!... Rostovun kimi axtardığını bilerək əlavə etdi: — Vasili Dmitriyeviç Denisovumu axtarırsınız? Bir otaqda oluruq! Burdadır, burdadır.

— Tuşin Rostovu o biri otağa apardı, oradan bir neçə admanın qəhəqəhə səsi gelirdi.

Rostov: "Bunlar necə burada qəhqəhə ilə gülmək deyil, hələ bir yaşaya da bilerlər?" deyə düşünürdü, çünkü əsgərlər xəstəxanasında duyduğu meyit qoxusu hələ də onun burnundan getməmişdi. Hələ də o, öz ətrafında, hər yandan ona həsəd ilə baxan gözləri və gözü kəlləsinə çıxan cavan əsgəri görürdü.

Denisov saat 12 olsa da, örtüyü başına çəkərək öz çarpayısında yatırdı.

Rostovun geldiyini bilib qalxdı, alayda danışlığı bir səslə çıraqaraq dedi:

— Rostov? Xoş gəlmisin, xoş gəlmisin!

— Denisov adəti üzrə belə açıq, hay-külyü danışib özünü şad göstərsə də, Rostov onun üzündə, danışığında, sözlərində yeni, lakin pis bir hissin gizli ifadəsini görüb kədərləndi.

Denisovun yaralandığı gündən altı həftə keçirdi, lakin yarası nə qədər yüngül olsa da, hələ sağlamamışdı. Onun da üzündə, bütün xəstəxanadakı adamlar kimi solğun bir şışkinlik vardi. Lakin Rostovu heyrətə salan bu deyildi. Denisov sanki onun gəlməsindən sevinmirdi və onun üzünə baxaraq qeyri-təbii bir şəkildə gülümsəyirdi;

Rostovu heyretə salan bu idi. Denisov nə alay, nə də işlərin ümumi gedisi haqqında bir şey soruşturdu. Rostov bu hərədə danışarkon Denisov ona qulaq asmırıldı. Hətta Rostov hiss etdi ki, alaydan və ümumiy-yətlə, xəstəxana xaricində olan sərbəst həyatdan səhəbet açmaq Denisova xoş gəlmir. O elə bil əvvəlki həyatını unutmağa çalışır və ancaq ərzaq məmurları ilə olan işi ilə maraqlanır. Rostov indi işin nə vəziyyətdə olduğunu soruşan kimi, o, komisyondan aldığı kağızı və bir də buna yazdığı cavabın əslini balışın altından çıxartdı. Kağızı oxumağa başlarkən canlandı. O, öz düşmənlərini sancıdı yerləri, xüsusile Rostovun nəzərinə çatdırmağa çalışır. Denisovun xəstəxana yoldaşları “sərbəst aləmdən” yenice gəlmış Rostovun başına yiğmişdilər, lakin Denisov öz kağızını oxumağa başlarkən yavaş-yavaş dağılmağa başladılar. Rostov onların üzündəki ifadədən başa düşdü ki, bu adamlar bu məsələni bir neçə dəfə eşitmİŞdilər və bu artıq onların zəhləsini tökmüşdür. Ancaq Denisovla çarpayı qonusu olan yoğun bir *ulan*<sup>1</sup> öz yerində oturub qaş-qabağını tökərək çubuq çəkə-çəkə, bir də ki, qolu kəsik Tuşin narazı halda başını yelləyə-yelləyə qulaq asırdı. Denisov hələ kağızı oxuyub qurtarmamışdı ki, ulan onun sözünü kəsərək Rostova dedi:

— Məncə, padşahdan xahiş eləmək lazımdır ki, bunu əfv etsin. Deyirlər ki, indi böyük mükafatlar veriləcək, lap yəqin ki, əfv edələr...

— Mən padşahdan xahiş eləyim? Denisov öz səsinə əvvəlki qüvvət və qızığlığını vermek istədişə də, bunun əvəzinə onun səsi heç də mənasi olmayan bir əsəbiliklə titrədi. — Nəyi xahiş eləyim? Əger quldur olsaydım, xahiş edərdim ki, məni əfv eləyin. Məni ona görə mühakimə eləyirlər ki, quldurların quldurluluğunu üzərinə demişəm. Qoy mühakimə eləsinlər, mən heç kəsdən qorxmuram. Mən oğurluq eləməmişəm, mən padşaha, vətənə namusla qulluq eləməmişəm! Bunun üstündə məni vəzifədən endirmək və ... Qulaq as, mən onlara elə belə də yazıram, yazıram ki, “əgər mən xəzinə malı oğurlayan olsaydım...”

Tuşin:

— Çox yaxşı yazmısınız, buna söz ola bilməz, — dedi, ancaq, Vasili Dmitriç, məsələ bunda deyil, o da Rostova müraciət etdi:

— Boyun əymək lazımdır, amma Vasili Dmitriç bunu etmək istəmir. Axı *auditor*<sup>1</sup> sizə dedi ki, sizin işiniz pisdir.

Denisov:

— Qoy pis olsun, — dedi.

Tuşin sözünə davam etdi:

— Auditor sizə xahişname yazmışdır, onu imzalayıb bununla da (Rostovu göstərdi) göndərməlisiniz. Bunun yəqin ki, qərargahda tanışı var. Daha bundan yaxşı fırsatı fərsət ələ düşməz...

Denisov onun sözünü kəsdi.

— Dedim ki, mən onların qarşısında alçalmayacağam və yenə də kağızı oxumağa başladı.

Rostov Tuşinin və başqa zabitlərin etdiyi təklifin ən yaxşı bir tədbir olduğunu sövqi-təbii ilə hiss edirdi, lakin cəsərat edib Denisovu yola gətirmək məsələsinə girişə bilmirdi. Denisova kömək edə bilsəydi, o, özünü xoşbəxt hesab edərdi, lakin o, Denisovun dediyindən dönmədiyini və həqiqət üstündə acıqlanacağını da bilirdi.

Denisovun zəhərli ifadələrlə dolu kağızlarını oxuyub qurtarması bir saatdan çox keçdi. O qurtarandan sonra Rostov heç bir söz demədi və günün qalan hissəsini çox kədərli bir halda Denisovun yenə də başına yiğışan xəstəxana yoldaşları arasında keçirdi. Rostov öz bildiyini onlara söyləyir, eyni zamanda onların söylədiyinə qulaq asırdı.

Axşamdan xeyli keçəndən sonra Rostov getməyə hazırlaşdı və Denisovdan bir tapşırığı olub-olmadığını soruşturdu.

Denisov zabitlərə baxaraq dedi:

— Bir dayan görüm. O, öz kağızlarını balışın altından çıxarıb pəncərəyə sarı getdi; mürəkkəbqabı pəncərədə idi. Oturub yazmağa başladı.

Sonra geri döñərək Rostova böyük bir zərf verib dedi:

— Qamçı ilə balta başı əzilmez.

— Bu kağız auditorun Denisovun adından padşaha yazdığı xahişnamə idi. Burada ərzaq idarəsinin təqsirindən heç bir şey yazılmamışdı, ancaq Denisovun bağışlanması xahiş edilirdi.

— Apar ver, görünür... O, sözünü tamamlamadı; onun üzündə həm sünü, həm də iztirab ifadə edən bir təbəssüm göründü.

<sup>1</sup> 1917-ci il inqilabından əvvəlki hərbi möhkəmələrdə prokuror vəzifəsini ifa edən möhkəmə işçisi

<sup>1</sup> Yüngül süvari nəfəri

Rostov alaya qayıdı, Denisovun işi haqqında komandiro məlumat verdikdən sonra padşaha yazılın xahişnaməni götürüb Tilzito getdi.

İyunun 13-də fransız imperatoru ilə rus imperatoru Tilzito geldi. Boris Drubetskoy padşahın Tilzitdəki möviyyətinə daxil edilməsini adyutantı olduğu mötəbər bir adamdan xahiş etdi.

Napoleon haqqında o, belə dedi:

— *Je voudrais voir le grand homme*<sup>1</sup>. Lakin bu vaxta qədər başqaları kimi o da Napoleon'a Buonaparte deyordi.

General gülümseyərək ona dedi:

— *Vous pariez de Buonaparte*<sup>2</sup>.

Boris sualedici bir nəzərlə generala baxdı və o saat başa düşdü ki, general onu zarafatla yoxlamaq istəyir.

Boris:

— *Mon prince, je parle de l'empereur Napoléon*<sup>3</sup>, — deyə cavab verdi. General gülümseyərək onun çıynını vurdu.

— Sən çox irəli gedəcəksən, — deyib onu özü ilə apardı.

İmperatorların görüşü günündə Boris də bu görüşdə iştirak edən adamlar sırasında Nemanda idi. Görüşdə adam çox deyildi. O, Nemannın sahilində duraraq tügrəli bir bərə, Napoleonun o biri sahilə fransız qvardiyası yanından keçdiyini və Neman çayı sahilindəki aşxanada oturub Napoleonun gölməsini gözləyən imperator Aleksandrın dalğın üzünü gördü. Sonra Boris hər iki imperatorun qayıga mindiyini, Napoleon minən qayığın o birisindən daha tez bərəyə yan aldığını, Napoleonun bərəyə qalxaraq iti addımlarla Aleksandrın qabağına getdiyini, ona əl verdiyini, sonra da hər ikisinin pavilyona girecek gözden itdiyini də gördü. Boris yüksək aləmə daxil olanдан bəri, ətrafında baş verən hadisələri diqqətlə müşahidə etməyi və gördükllərini öz dəftərcəsinə yazmağı özünə adət etmişdi. Tilzitdəki görüş zamanı o, Napoleonun yanı ilə gələn adamların adlarını soruşdu. Geydikləri mundirləri haqqında məlumat aldı, orada mötəbər adamlar tərafından söylənilər sözlərə diqqətlə qulaq asdı. Imperatorlar pavilyona girərkən o, öz saatına baxmışdı, Aleksandr pavilyondan çıxırkən o yene də saatına baxmayı unutmadı; “görüş bir saat əlli üç

<sup>1</sup> Mən o böyük adamı görmək istədim (frans.).

<sup>2</sup> Siz Buonapartenimi deyirsiniz? (frans.)

<sup>3</sup> Knyaz, mən imperator Napoleonu deyirəm (frans.).

dəqiqli davam etmişdi”. O, həmin axşam bunu da, başqa faktlarla borabər, öz dəftərinə qeyd etdi. Bu şeklärin o, tarixi əhəmiyyəti olduğunu zənn edirdi. İmperator Aleksandrın möviyyətində çox az adam vardı, buna görə də qulluqda yüksəlmək arzusu ilə yaşayan bir adam üçün imperatorların görüşü zamanı Tilzitdə olmaq çox əhəmiyyətli bir şey idi. Boris də bunun üçün hiss edirdi ki, bu gündən sonra artıq onun vəziyyəti tamamilə möhkəmlənmişdir. İndi nəinki onu hamı tanıydırdı, hətta ona öyrəmişdilər də. İki dəfə o, müəyyən tapşırıqla padşahın öz yanına getmişdi, padşah indi onu üzdən də tanıydırdı, padşah yaxın olan adamlar da əvvəlki kimi onu yeni bir adam hesab edərək özlərini ondan kənar tutmurdular, nəinki kənar tutmurdular, onu görməsəydi, buna hətta təccüb də edərdilər.

Boris başqa bir adyutantla yaşıyirdı. O, qraf Jilinski idi. Parisdə tərbiyə almış Jilinski dövlətli bir polyak idi. Fransızları o, çox sevirdi, buna görə də Tilzitdə olarkən az qala hər gün qvardiyadan və baş fransız qərargahından olan fransız zabitləri səhər və günorta yeməyinə Jilinski ilə Borisin yanına gələrdilər.

Borisle bir otaqda yaşayan qraf Jilinski iyunun 24-də tanışı olan fransızlar üçün axşam yeməyi təşkil etdi. Çağırılanlar — Napoleonun adyutantı olan çox hörmətli bir adam, bir neçə fransız qvardiyası zabiti, bir də Napoleonun pəjə — köhnə fransız aristokrat ailəsindən olan cavan bir uşaq idi. Elə həmin gün Rostov tanınmamaq üçün qaranlıq düşməsindən istifadə edərək, mülki paltarda Tilzitə, Jilinski ilə Borisin mənziline gəldi.

Baş iqamətgahın və Borisin düşməndən dönüb dost olan Napoleonə və fransızlara qarşı əlaqəsi tamamilə dəyişmişdi, lakin nə Rostovda, nə də onun içindən gəldiyi orduda belə bir dəyişiklik hələ görünmürdür. Hələ də ordu Bonapartə, fransızlara nifrət edirdi. Onlara ədavet bəsləyir və onlardan qorxurdu. Hələ bu yaxınlarda Rostov Platovun hissəsindəki kazak zabitindən biri ilə mübahisə edərək demişdi: Napoleon osır alınsaydı, onunla bir padşah kimi deyil, bir canı kimi rəftar edilərdi. Hələ bu yaxınlarda Rostov yolda rast gəldiyi yaralı bir fransız polkovnikinə hırslıñorək demişdi: “Qanuni bir padşahla canı Bonaparte arasında sülh ola bilmez.”

Buna görə də Borisin mənzilindəki mundirləri fransız zabitlərinin görünüşü onu son dərəcə heyrətə salmışdı, çünki bu mundirlərə o, qoşunun cinahını müdafiə etməyə göndərildikdən sonra tamamilə başqa cür baxmağa adət etmişdi. Fransız zabitinin qapıdan çıxdığını görən kimi, həmişə düşmənə qarşı duydugu müharibə və düşməncilik

hissi birdən onu bürüdü. Astanada dayanıb rusca ondan Drubetskuyun burada yaşayıb-yasamadığını soruşdu. Boris kənar adamin səsini eşidiib qabağına çıxdı. Rostovu tanıyarken onun üzündə bir anlıq narazılıq göründü. Bununla belə gülümsəyərək Rostova sarı getdi:

— Ah, sənsən? Səni görməyimə çox şadam, çox şadam.  
— Lakin Rostov onun üzündəki narazılıq ifadəsini görmüşdü.  
— Deyəsən, yaxşı vaxtda gəlməmişəm. Sonra soyuq bir tövr ilə əlavə etdi: — Gəlməzdəm, ancaq bir işim var.

— Yox, mən ancaq ona təccüb edirəm ki, sən alaydan necə gəlmisin. Bu zaman içəridən Borisi çağırıldılar, o da səsə belə cavab verdi: “*Dans un moment je suis à vous*”<sup>1</sup>.

— Görürəm ki, yaxşı vaxtda gəlməmişəm, — deyə Rostov tekrar etdi. Borisin üzündən artıq bayaqqı narazılıq ifadəsi silinmişdi. Görünür, o ne etmək lazım geldiyini düşünüb qöt etmişdi. Xüsusi bir sakitliklə Rostovun hər iki əlindən tutub yan otağa apardı. Boris həm sakitcə, həm də sərt baxışlarla Rostova baxırdı, sanki o, gözlərinə gözlük kimi bir şey taxmışdı. Rostova belə gəlirdi.

Boris:

— Ah, rica edirom bəsdir, sənin gəlişin həmişə xoşdur.  
— Boris onu axşam yeməyi hazırlanmış otağa apardı, qonaqlarla tanış elədi, adını, mülki bir adam deyil, qusar zabiti, həm də dostu olduğunu onlara söylədi. Sonra qonaqları da bir-bir ona tanıdı: — Qraf Jilinski, *le comte N.N., le capitaine S.S.*<sup>2</sup>

— Rostov fransızlara qəşqabaqlı baxır və istəmədən, dinməz-söyləməz onlara baş eyirdi.

Jilinski də bu təzə gələn rusu sevincə qəbul etmedi və ona heç bir söz demədi. Boris də sanki bu yeni adamin gəlişindən duyulan sıxıntıni sezmirdi, yenə də o, Rostovu qarşılarkən göstərdiyi xoş bir sakitliklə səhbəti canlandırmağa çalışırdı, yenə onun gözlərində bayaqqı ifadə hiss olunurdu. Fransızlardan birisi susub duran Rostova adı fransız nezakətli müraciət edərək dedi ki, yəqin siz Tilzitə imperatoru görməyə gəlmisiniz.

Rostov ona qısaca:

— Yox, — dedi, — mən iş üçün gəlməmişəm.

Borisin üzündəki narazılığı görəndən sonra Rostovun ovqatı təlx olmuşdu və elə zənn edirdi ki, hamı ona ədavətlə baxır, hamıya

o mane olur, ovqatı təlx olan adamlarda həmişə belə bir hal olur. Doğrudan da o, hamıya mane olurdu, təzədən başlanan ümumi səhbətdə bircə o iştirak etmirdi. Fransızlar arabir ona baxır və onların nəzərində: “Bu niyə burada oturub” ifadəsi oxunurdu. Rostov yerindən qalxıb Borisə yanaşdı və yavaşca ona dedi:

— Hər halda sən mənim burada olmağımdan sixılırsan. Gedək, səninlə bir işim var, danışaq, mən də çıxıb gedim:

Boris:

— Yox, yox, qətiyyən sixılmiram, — dedi, — əgər yorulmusansa, onda mənim otağıma gedək, yat, dincəl.

— Lap yaxşı olar...

Onlar Boris yatan balaca bir otağa girdilər.

Rostov oturmadan, dərhal acıqli-acıqlı (sanki Boris onun qarşısında müqəssir idi) Denisovun məsələsini açıb söylədi və sonra soruşdu: “Sən öz generalına deyərsənmi, ya deyə bilərsənmi ki, o, padşahdan Denisovun bağışlanması xahiş etsin və bu məktubu ona versin?

“Onlar indi ikilikdə olsa da, Rostov Borisin gözlərinə baxarkən sıxıldığını ilk dəfə olaraq qəti hiss etdi. Boris ayağını ayağının üstüne aşırıb sol əli ilə sağ əlinin nazik barmaqlarını sığallaya-sığallaya, tabeliyində olan adamin verdiyi məlumatına qulaq asan bir general kimi gah yana, gah da gözündəki eyni ifadə ilə düz Rostovun gözlərinə baxaraq qulaq asırdı. Boris hər dəfə Rostovun gözlərinə baxanda o sixılır, başını aşağı salırdı.

— Bu kimi hadisələr olduğunu mən eşitmışəm və bilirom ki, padşah belə məsələlərə çox ciddi baxır. Mən zənn edirom ki, bunu əlahəhrətə demək lazım deyil. Mənəcə bu barədə korpus komandirindən xahiş etmək yaxşıdır... Ümumiyyətlə, mən zənn edirom ki...

Rostov Borisin gözlərinə baxmadan bərkədən dedi:

— Demək, bu barədə sən bir şey eləmək istəmirsin, belə de də!

Boris gülümşədi:

— Əksinə, mən bacardığımı eləyərəm, ancaq zənn edirdim ki...

Bu zaman qapıdan Jilinskinin səsi eşildi. O, Borisi çağırıldı. Rostov:

— Yaxşı, get, get, get... — dedi və şam eləmək təklifini redd edərək balaca otaqda tək qaldı və xeyli o başı bu başa gəzinərək yan otaqdan gələn şən fransız danışığına qulaq asdı.

<sup>1</sup> Bu saat qulluğunuzda hazırlam (frans.).

<sup>2</sup> Qraf N.N., kapitan S.S. (frans.)

Rostov Tilzite Denisovun işi barədə xahiş etmək üçün heç də əlverişli olmayan bir gündə gəlmışdı. O, özü növbətçi generalın yanına gedə bilməzdi, çünki frak geymişdi, həm də komandanlıqdan icazo almadan Tilzite gəlmışdı. Boris də hətta istəsə belə, bu işi Rostovun gəldiyi günün səhəri edə bilməzdi. Həmin gündə, yəni iyunun 27-də sülhün ilk şərtləri imzalanmışdı. İmpertorlar arasında orden mübadiləsi olmuşdu. Napoleon Aleksandra Fəxri legion ordeni, Aleksandr da Napoleona 1-ci dərəcəli Andrey ordeni vermişdi və həmin gündə də Preobrajenski batalyonu üçün nahar veriləcəkdi, naharı da verən fransız qvardiyası batalyonu idi. Napoleon da, Aleksandr da bu naharda iştirak etməli idilər.

Rostov Borisin mənzilində ikən dərin bir sıxıntı hiss edirdi, belə ki, Boris axşam yeməyindən sonra onun yanına keçərkən Rostov özünü yuxuluğa vurdu. Ertəsi gün də Borisi görməmək üçün səhər tezden çıxb getdi. Onun əynində frak, başında da girdə bir şlyapa vardı. Bu geyimdə də səhəri dəlaşdlı, fransızlara və onların mundırlarına, sonra da rus və fransız imperatorları yaşayın küçəyə, evlərə baxdı. Meydanda masalar qoyulmuşdu, nahar üçün hazırlıq gedirdi. Küçələr rus və fransız bayraqları və son dərəcə böyük A. və N. tuğrası ilə bəzədilmişdi. Evlərin pəncərələrində də bayraq və tuğra görünürdü.

Nikolay Rostov gəzə-gəzə düşünürdü: "Boris mənə kömək etmək istəmir, mən də daha ona müraciət eləməyəcəyəm. Bu qətidir, daha bizim aramızda heç bir əlaqə ola bilməz, lakin mən Denisov haqqında bacardığımı eləmeyince, xüsusilə məktubu padşaha verməyinə buradan getməyəcəyəm. – Rostov qeyri-ixtiyari olaraq yeno Aleksandrin yaşadığı evə yaxınlaşaraq düşündü: – Padşahamı?! Padşah buradadır!"

Evin qabağında minik atları vardı və padşahın məiyyəti yiğisirdi, görünür padşahı aparmağa hazırlaşırdılar.

Rostov düşünürdü: "Mən hər dəqiqə padşahi görə bilərəm. Məktubu düz onun özünə versəydim və nə varsa hamisini açıb söyləsəydim, nə yaxşı olardı... Əynimdə frak olduğu üçün məni tutarlarmı? Bu ola bilməz! O, kimin haqlı olduğunu başa düşərdi. O, hər şeyi başa düşür, hər şeyi bilir. Onan da ədalətli, onan da alicənab kim ola bilər?" Padşahın yaşadığı evə girən zabitə baxaraq yeno

düşündü: "Burada olduğum üçün məni tutsalar da, qoy elə tutsunlar, nə olar ki? Bax, padşahın yanına gedirlər ki! Eh, bunlar hamısı boş-boş fikirdir. Gedib məktubu özüm padşaha verəcəyəm. Bu, işi bu vəziyyətə götürən Drubetskoy üçün pis olacaqdır". Bir-dən o, heç özünün də gözləmediyi bir qətiyyətlə, cibindəki məktubu əli ilə yoxlayaraq, düz padşah yaşadığı evə girdi.

"İndi daha mən, Austerlitsdən sonra olan kimi fürsəti əldən vermərəm". O, hər dəqiqə padşaha rast gələ biləcəyini gözləyir və bunu düşünərkən ürəyinin bərk-bərk döyündüyünü hiss edirdi. "Ayaqlarına düşüb yalvaracağam. O, məni qaldırar, məni dinlər, hələ bir mənə təşəkkür də edər". Yaxşılıq eleyə biləndə mən xoşbəxtəm, lakin ədalətsiz bir işin qabağını alıb düzəltmək ən böyük xoşbəxtlikdir". Rostov öz-özülüyündə padşahın bu sözləri deyəcəyini təsəvvür edirdi. O, maraqla ona baxan adamların yanından keçib padşahın yaşadığı evin artırmamasına sarı getdi.

Artırmada düz yuxarıya qalxan enli bir pilləkən vardi. Sağ tərəfdə bağlı bir qapı, pilləkənin də altında aşağı mərtəbəyə açılan başqa bir qapı görünürdü.

Kim isə ondan soruşdu:

– Sizə kim lazımdır?

Nikolay titrək səslə dedi:

– Əlahəzrət padşaha məktub verəcəyəm, xahişnamədir.

Xahişnaməni növbətçi otağına verin, buyurun bura (ona aşağıdakı qapını göstərilər). Ancaq götürməyəcəklər.

Rostov bu adamın laqeydəcə sesini eşidərkən özü öz tutduğu işden qorxdı. Hər anda padşaha rast gələ biləcəyi fikri həm o qədər xoş, həm də o qədər qorxunc idi ki, çıxan kamer-furer növbətçi otağının qapısını açdı, Rostov içəri girdi.

Orta boylu, dolu bədənlı, otuz yaşı bir adam otaqda ayaq üstə durmuşdu. Onun ayağında ağ şalvar və uzunboğaz süvari çəkməsi, əynində, təzəcə geydiyi hiss olunan batist köynek vardi, qapı nökeri onun ipək işləməli gözəl, yeni aşırmasını daldan düymələyirdi. Rostov nədənsə bunu gördü. Bu adam o biri otaqda olan başqa bir adamlı danışındı:

– *Bien faite et la beauté du diable!*<sup>1</sup>. – Rostovu görüb susdu və qaşqabağını tökdü.

<sup>1</sup> Qəşəng bədənlı, tər-təzə (frans.)

– Sizə nə lazımdır? Xahişnamə?..

O biri otaqdan kim isə soruşdu:

– *Qu'est ce que c'est?*<sup>1</sup>.

Aşırmalı adam:

– *Encore un petitionnaire*<sup>2</sup> – deyə cavab verdi.

– Ona de ki, sonra. Bu saat çıxacaqdır, getmək lazımdır.

– Sonra, sonra, sabah. Gecdir...

Rostov döñərək getmək istədi, lakin aşırmalı adam onu saxlayıb soruşdu:

– Kimdəndir? Siz kimsiniz?

Rostov:

– Mayor Denisovdanıdır.

– Siz kimsiniz? Zubitsınız?

– Mülaziməm, qraf Rostov.

– Belə də cəsarət olarmı! Komanda vasitəsilə verin. Özünüz də gedin, gedin!..

– Bunu deyib qapı nökərinin verdiyi mundiri geyməyə başladı.

Rostov yenə dəhlizə çıxdı və gördü ki, evvana tam rəsm-keçid paltarında çoxlu zabit və general yığışmışdır. Onların yanından keçib getmək lazımdır.

O, öz cəsarətinə lənət oxuyur, hər anda padşaha rast gələ biləcəyindən və onun yanında biabır edilib həbsə göndərilecəyindən qorxurdu; eyni zamanda tutduğu işin yaxşı bir iş olmadığını tamamilə dərk edir və belə bir iş görməsinə peşman olmuşdu. O, bunları düşünə-düşünə, başını aşağı tikərək gedirdi. Padşahın gözəl geyimli meiyəti evin etrafına toplaşmışdı. Birdən kim isə onu çağırıldı. Səs Rostova tanış geldi və kim isə onu qolundan tutub saxladı. Bu yotun səsli adam ondan soruşdu:

– Siz, əzizim, frakda burada nə edirsiniz?

Bu adam bu müharibədə padşahın xüsusi iltifatını qazanmış, Rostovun qulluq etdiyi diviziyanın keçmiş rəisi, süvari generalı idi.

Rostov qorxaraq özünü təmizə çıxarmağa başladı, lakin generalın üzündəki xoş və zarafatıyan ifadəni görərək qırğıça çökildi, həyəcanlı bir səsle bütün məsələni açıb ona danışdı və Denisova kömək

<sup>1</sup> Nədir ki? (*frans.*)

<sup>2</sup> Bir nəfər də xahiş üçün gölmüşdür (*frans.*).

etməsini ondan xahiş etdi. General Denisovu tanıydırdı. O, Rostova qulaq asandan sonra ciddi bir tövrlə başını yelldəti.

– Hayif, hayif ona. Məktubu ver.

Rostov məktubu təzəcə vermişdi ki, pilləkəndən mahmızlı, cəld addım səsləri eşidildi, general Rostovdan ayrılaraq eyvana sari yönəldi. Padşahın meiyətindəki cənablar tez pilləkəndən düşüb atların yanına getdilər. Austerlitsdəki *bereytor*<sup>1</sup> Ene padşahın atını getirdi. Bu zaman pilləkəndən yüngül ayaq səsi gəldi; Rostov bu səsi tanıdı. O tanına biləcəyini unudaraq, bir neçə şəhər əhli ilə bərabər eyvana yanaşdı və iki ildən sonra yenə həmin üzü, həmin baxışları, həmin yerişi, həmin əzəmet və müləyimliyi gördü... Padşaha qarşı olan məftuniyyət və məhəbbət hissi yenə də əvvəlki qüvvətlə onun qəlbində oyandı. Padşah şlyapasını qolu ilə tutaraq, əlcəklərini geyə-geyə artırmaya çıxdı. Onun eynində Preobrajenski mundırı, ayağında sığın dərisindən ağ şalvar və uzunboğaz süvari çəkməsi, döşündə də *legion d'honneur*<sup>2</sup> ulduzu vardi. Rostov hələ belə bir ulduz görməmişdi. O, yan-yöresinə baxa-baxa dayandı və etrafında olan hər şeyi öz baxışları ilə işıqlandırıldı. Generallardan bəzisinə bir neçə kəlmə söz dedi. Rostovun qulluq elədiyi diviziyanın keçmiş rəisini də görüb gülməsədi və onu öz yanına çağırıldı.

Padşahın bütün meiyətindəki adamlar geri çəkildilər və Rostov süvari generalının padşaha xeyli söz söylədiyini gördü.

Padşah da ona bir neçə söz deyib atına sari yönəldi. Yenə də padşahın meiyəti və küçəyə toplasən adamlar (Rostov da bunların içində idi) padşaha sari irəlilədi. Padşah atın yanında dayanıb yəhərdən yapıdı və süvari generalına müraciət edərək, yəqin ki, başqalarına da eйтdirmek məqsədilə ucadın:

– Eləyə bilməyəcəyəm, general, ona görə eləyə bilməyəcəyəm ki, qanun məndən qüvvətlidir, – deyərək ayağını üzəngiyə qoysdu. General hörmətlə baş əydi, padşah ata minib küçə ilə çapa-çapa getdi. Rostov heyrat və məftuniyyətdən özünü unutmuş halda dəstə ilə padşahın dalınca yürüdü.

<sup>1</sup> At gezdiren (*frans.*)

<sup>2</sup> Foxri legion (*frans.*)

Padşahın getdiyi meydanda, sağ tərəfdə Preobrajenski batalyonu, sol tərəfdə isə fransız qvardiya batalyonu üz-üzə durmuşdu. Fransız batalyonu əsgərlərinin başında ayı dərisindən papaq vardi.

Salam vəziyyətində durmuş batalyonlara bir tərəfdən də çapa-çapa bir dəstə atlı yaxınlaşırı. Rostov bu dəstənin qabağındakı atlını tanıdı, o, Napoleon idi. Başqa adam da ola bilməzdi. O, güləbətin işləməsi olan tünd qırmızı çapraqlı<sup>1</sup>, son derəcə gözəl, cins boz ərəb attı üstündə çapa-çapa gəlirdi. Başında balaca bir şlyapa vardi, Andreyev lenti ciyindən aşırılmışdı, ağ komzolu üstündən geydiyi göy mundirinin yaxası açıq idi. Aleksandra yaxınlaşış şlyapasını bir balaca qaldırıdı. Bu zaman Rostov bir süvari gözü ilə Napoleonun at üstə yaxşı və möhkəm oturmadığını gördü. Batalyonlar: Ura və Vive L'Empereur!<sup>2</sup> – deyə çıçırdı. Napoleon Aleksandra nə isə dedi. Hər iki imperator atdan düşüb bir-birinin əlindən tutdu. Napoleonun üzündə adama xoş gəlməyən sünə bir təbəssüm vardi. Aleksandr mehribanca bir ifadə ilə ona nə isə deyirdi.

Fransız jandarmları atlarını hər tərəfdən özünü qabağa verən adam yiğininin üstünə sürərək onları geri basmağa çalışırdı. Rostov buna baxmayaraq gözlərini imperator Aleksandr və Bonapartedən çəkmirdi, onların hər bir hərəkətini müşahidə edirdi. Rostovu heç də gözləmədiyi bir şey heyrotə salmışdı; Aleksandr özünü Bonaparteyə bərabər bir adam kimi tuturdu, Bonaparte də rus çarı ilə özüne tay olan bir adam kimi, tamamilə sərbəst rəftar edirdi, sanki bu yaxınlıq onun üçün çox təbii və adət edilmiş bir şey idi.

Aleksandrla Napoleon daldan bir quyrıq kimi uzanıb gələn məiyətləri ilə Preobrajenski batalyonunun sağ cinahına yaxınlaşdı; camaat da dəstə ilə burada durmuşdu. Rostov bu dəstənin ön sırasında idi. Imperatorların birdən-bira belə yaxına gəlməsi Rostovu bərk qorxutdu; o tanınacağından ehtiyat edirdi.

Hər bir hərfi aydın ifadə edilən keskin və qəti bir səs eşidildi.

– Sire, je vous demande la permission de donner la legion d'honneur au plus brave de vos soldats<sup>3</sup>.

<sup>1</sup> Yəhərin altında, tərlik üstündən qoyulur.

<sup>2</sup> Yaşasın (və ya ura) imperator! (frans.)

<sup>3</sup> Padşah, mon sizin ən igid bir əsgərinizə Fəxri legion ordeni təqdim etməyə icazə verilməsinə xahiş edirəm (frans.).

Danışan balacaboy Bonaparte idi. O, altdan yuxarı Aleksandrın düz gözünün içine baxırdı. Aleksandr deyilən sözə diqqətlə qulaq asdı və başını əyərek mehribanca gülümsədi.

Napoleon hələ də salam vəziyyətində duran və öz imperatorun üzünə baxan rus əsgərlərini Rostovu əsəbiləşdirən bir sakinlik və inamlı gözdən keçirib, her hecanı aydınca söyləyə-söyləyə əlavə etdi:

– A celui qui s'est le plus vaillamment conduit dans cette dernière guerre!

Aleksandr:

– Votre majesté me permettra-t-elle de demander l'avis du colonel?<sup>2</sup> – deyərək cəld batalyon komandırı knyaz Kozlovskiə tərəf iştirilədi. Bonaparte isə ağ, balaca əlindən əlcəyini çıxaraq cirib atdı. Arxa tərəfdən tez qabağa yürüən adyutant əlcəyi yerdən götürdü.

İmperator Aleksandr yavaşcadan rusca Kozlovskidən soruşdu:

– Kimsə verək?

– Əlahəzrət cənabları, kimə buyurursunuzsa.

Padşah qeyri-ixtiyari üzünü qırışdırı və geriyə baxaraq dedi:

– Ona axı cavab vermək lazımdır.

Kozlovski sıraları qəti bir nəzərlə gözdən keçirdi; bu vaxt o, Rostovu da gördü.

Rostov: “Olmaya məni çağıracaq?” – deyə düşündü.

Polkovnik qaşqabağını tökərək:

– Lazarev! – deyə komanda verdi. Sırada birinci duran Lazarev cəld qabağa yeridi. O, hara gedəcəyini bilmirdi.

Əsgərlər piçıldayaq ona dedi:

– Hara getmək istəyirsən? Burada dur!

– Lazarev polkovnikə çəp-çəp baxaraq dayandı və üzü sıra qabağına çıxırlan bir əsgər üzü kimi titrədi.

Napoleon azca başını dala çevirdi və balaca, kök əlini, bir şey götürmək istəyirmiş kimi, arxa tərəfa uzatdı. Məiyyətindəki adamlar dərhal onun nə istədiyini duyaraq əl-ayağa düşdülər. Piçıldayaraq bir-birinə nəsə dedilər. Rostovun dünən axşam Borisin mənzilində gördüyü paj qabağa yürüüb uzanan ələ doğru hörmətlə əyildi, bir saniyə gözləməyə imkan verməyərək Napoleonun əlinə qırmızı lentli bir orden qoydu. Napoleon əlinə baxmadan iki barmağını yumdu

<sup>1</sup> Bu müharibədə hamidan çox igidlilik göstəren bir əsgər (frans.)

<sup>2</sup> Əlahəzrət cənabları, icazə verərsinizmi polkovnikin rayını bilim? (frans.)

və ordeni bu iki barmağı arasına aldı. Hələ də gözlərini bərəldərək ancaq öz padşahına baxan Lazarevə yaxınlaşdı və dönüb imperator Aleksandra nəzər saldı, bununla da o, indi nə edirdisə, ancaq öz müttəfiqi üçün etdiyini bildirmək isteyirdi. Napoleonun orden olan balaca, ağ əli əsgər Lazarevin düyməsinə toxundu. Sanki Napoleon bilirdi ki, bu əsgərin həmisiqlik xoşbəxt olması, mükafatlandırılması və dünyada yaşayan bütün başqa adamlardan fərqlənməsi üçün ancaq əlini onun döşünə toxundurması kifayətdir. Napoleon ordeni Lazarevin döşünə qoyaraq Aleksandra döndü, ele bil ki, o, xaçın Lazarevin döşünə yapışاقığını bildirdi. Xaç doğrudan da onun döşünə yapışdı.

Qulluq etməyə hazır olan ruslar və fransızlar dərhal xaçı əsgərin mundirinə keçirdilər. Lazarev ağ əlli balaca adama tutqun halda nəzər saldı və salam vəziyyətində durmaqdə davam edərək, yenə də düz Aleksandrın gözünə baxmağa başladı, sanki ondan soruşdu: "Hələ də bu vəziyyətdə durum, ya getməyə izin verərsinizmi, ya bəlkə yenə bir şey eləmək lazımdır? Lakin ona heç bir şey buyurmadılar və bu vəziyyətdə o, xeyli qaldı."

Hökmdarlar ata minib getdilər. Preobrajenski batalyonu əsgərləri sıradan çıxaraq fransız qvardiyaçılara qarışdırılar və hazırlanmış masaların dalında oturdular.

Lazarevi hörmətlə yuxarı başında oturtmuşdular. Rus və fransız zabitləri onu qucaqlayırlar, təbrik edir, əlini sıxırlar. Zabitlər və şəhər camaati dəstə-dəstə gəlib Lazarevə baxırdılar. Rus, fransız danışqları və qəhqəhələr uğultusu yemek masaları etrafında meydani bürüdü. İki nəfər üzü qızarmış, şən zabit Rostovun yanından keçib getdi; onlar özünü xoşbəxt hiss edirdi.

Onlardan biri o birisinə deyirdilər:

— Görürsən, nə qonaqlıqdır? Bütün yeməklər gümüş qablarda verilir. Lazarevi gördünmü?

— Gördüm.

— Deyirlər ki, sabah preobrajenskililər onları qonaq edəcəklər.

— Gör, Lazarevə necə bir xoşbəxtlik üz verdi! Bütün ömrü boyu 1200 frank təqaüd alacaq.

Bir nəfər preobrajenskili tüklü fransız şapkasını başına qoyaraq çığırıcı deyirdi:

— Uşaqlar, bir şapkaya baxın!

— Çox gözəl şapkadır!

Bir qvardiya zabiti o birisine:

— Deyilən sözləri eşitdin də? — dedi. — Üç gün əvvəl *Napoléon, France, bravoure*<sup>1</sup> deyilirdi, dünən də *Alexandre, Russie, grandeur*<sup>2</sup> deyildi. Bir gün bizim padşah o tərəfi tərif edəyir, o biri gün də Napoleon bizi. Sabah bizim padşah fransız qvardiyaçılارının ən igidinə Georgi ordeni göndərəcək. Olmaz ki! Onun verdiyi mükafata eyni mükafatla cavab vermək lazımdır.

Boris də öz yoldaşı Jilinski ilə preobrajenskililərin verdiyi banketə baxmağa gəlməmişdi. Geri qayıdarkən Rostovu gördü; o, evin tinində durmuşdu.

— Rostov! Salam. Sən elə getdin ki, heç səni görə bilmədim.

— Rostovun üzündə elə bir qəribə tutqunluq, elə bir ovqatı təlxlik vardi ki, Boris bunun səbəbini soruşmaqdan özünü saxlaya bilmədi: — Sənə nə olub ki?

— Heç bir şey, heç bir şey.

— Bize gələcənsənmi?

— Bəli, gələcəyəm.

Rostov evin tinində xeyli dayanıb qonaqlıq edənlərə uzaqdan baxdı. O, ona iztirab verən bir sıra məsələlər etrafında düşünür və bu düşündükərini başa çatdırı bilmirdi. Onun qəlbində qorxunc şübhələr oyanırdı. Gah Denisov, Denisovun mütiliyi, üzündəki dəyişmiş ifadə, gah da bütün xəstəxana, xəstəxanadakı əli-ayağı kəsilmiş adamlar, çirk və xəstəliklər onun xəyalında canlanırdı. Bu zaman onun burnuna yenə xəstəxana və xəstəxanadakı meyit qoxusu geldi və bu iyi elə açıq duydu ki, bunun haradan göldiyini bilmək üçün etrafına da baxdı. Gah da onun təsəvvüründə özündə razı görülən, kiçik, ağ əlli Bonaparte canlanırdı. O Bonaparte ki, indi artıq imperator olmuşdu və imperator Aleksandr da onu sevir, ona hörmət edirdi. Bəs onda bu kəsilmiş əller, ayaqlar, öldürülən adamlar nə üçün? Gah da o təsəvvüründə mükafat almış Lazarevi və günühi bağışlanmayan, cəzalandırılan Denisovu görürdü. Onun başına elə qəribə fikirlər gəlirdi ki, özü də bundan qorxurdu.

Preobrajenskililərin yeməyindən gələn qoxu və acliq onu bu vəziyyətdən çıxardı; yola düşmədən əvvəl bir şey yemək lazımdır. Şəhər gördüyü mehmanxanaya getdi. Mehmanxanada o qədər adam və onun özü kimi mülki paltarda gəlmış zabit vardi ki, Rostov güclə nahar eləyə bildi. İki zabit də ona qoşuldular; bunlar Rostovun olduğu

<sup>1</sup> Napoleon, Fransa, igitlik (*frans.*)

<sup>2</sup> Aleksandr, Rusiya, əzəmət (*frans.*)

diviziyyadan idi. Sülhdən səhbət düşdü. Rostovun yanında oturan zabitlər də, ordunun çox hissəsi kimi, Fridlanddan sonra bağlanan sülhdən narazı idi. Deyirdilər ki, bir az da gözləmək lazım idi. Napoleon məhv olacaqdı, çünkü onun qoşunun artıq nə suxarısı, nə də güllebarıtı vardi. Nikolay Rostov dinməz-söyləməz yeyir və çox içirdi. Təkbaşına iki şü şərab içdi. Həll olunmayan düşüncələri yenə bayaqqı kimi ona ağır iztirab verirdi. O həm bu fikirləri ile bütünbütünə məşğul olmaqdan qorxur, həm də onlardan ayrıla bilmirdi. Birdən Rostov zabitlərdən birinin "fransızlara baxmaq adama ağır gəlir" sözü üstündə hirsənərək çıçırmaga başladı və onun bu hərəkəti əsassız olduğu üçün zabitləri çox tövəcübləndirdi. Rostov birdən-birdə qızararaq qışqıra-qışqıra deyirdi:

— Siz neyin daha yaxşı ola biləcəyini necə mühakimə edə bilərsiniz? Siz padşahın gördüyü işlərini necə mühakimə edə bilərsiniz? Bizim bunu mühakimə etməyə nə haqqımız vardır?! Biz padşahın məqsədini və nə etmək istədiyini başa düşə bilmərik!

Zabit özünü müdafiə edərək dedi:

— Mən ki padşah haqqında heç bir söz söyləmədim.  
— Rostovun hirsənməsini o, öz-özünə ancaq onun sərxiş olması ilə izah edirdi.

Lakin Rostov ona qulaq asmayaraq deyirdi:

— Biz diplomat məmurları deyilik, biz əsgərik, vəssəlam! Bize əmr edərlər ki, ölüñ, ölärik. Tənbeh edərlərsə, demək müqəssirik. Bu düzdür, düz deyil, — bunu mühakimə etmək bizim işimiz deyil. Bizim padşahımız Bonapartenin imperatorluğunu etiraf etmək və onunla ittifaq bağlamaq istəmişə, demək belə də lazımdır. Biz hər şeyi mühakimə etməyə və hər şey haqqında düşünməyə dursaq, onda müqəddəs heç bir şey qalmaz. Sonra da deyərik, Allah da yoxdur, heç bir şey də yoxdur.

— Nikolay yumruğunu masaya vuraraq nahaq yerə çıçırrı, bunun da səbəbinə yoldaşları başa düşürdü; eyni zamanda o, fikirlərini çox ardıcıl surətdə ifadə edirdi.

Nəhayət o:

— Bizim işimiz vəzifəmizi yerinə yetirməkdir, düşünmək deyil, vuruşmaqdır, vəssəlam, — deyərək sözünə nəticə verdi.

Dalaşmaq istəməyen zabit də elavə etdi:

— Bir də ki, içməkdir.  
— Bəli, bir də içməkdir.  
— Sonra çıçıraq dedi: — Adə, ey! Bir şü şərab getir!

## ÜÇUNCÜ HİSSƏ

### I

1808-ci ildə imperator Aleksandr təzədən imperator Napoleonla görüşmək üçün Erfurta getdi. Yüksək Peterburq cəmiyyətində bu tətentənəli görüşün əzəmətindən çox-çox danışındılar.

1809-cu ildə dünyanın iki hökmərini (Napoleonla Aleksandri o zaman belə adlandırırdılar) arasındaki yaxınlıq elə bir dərəcəyə çatdı ki, həmin ildə Napoleon Avstriyaya müharibə elan edəndə, rus korpusu əvvəlki müttəfiqi olan Avstriya imperatoru əleyhine olaraq, qabaqqı düşməni olan Bonaparteyə kömək etmək üçün xaricə getdi. Bəli, bu dostluq o dərəcəyə çatdı ki, yüksək cəmiyyətdə Napoleonun imperator Aleksandrin bacılarından birini ala biləcəyindən də danişmaga başladılar. Lakin bu zaman xarici siyasi mülahizələrdən başqa, rus cəmiyyəti xüsusi bir ciddiyət və maraqla daxili islahat məsələləri ilə də məşğul idi. İslahat da bu vaxt dövlət ümür-idarəsinin hər sahəsində aparılırdı.

Bununla belə insanların əsl həyatı, bu həyatın mühüm cəhətləri olan sağlamlığı, xəstəliyi, əməyi və istirahəti ilə, insanları maraqlandıran fikirləri, elmləri, poeziyası, musiqisi, sevgisi, dostluğu, nifreti və ehtirasları ilə, həmişəki kimi, Napoleon Bonaparteyə siyasi yaxınlıq və düşmənlikdən, aparılan islahatlardan asılı olmayaraq sərbəst surətdə davam edib gedirdi.

\* \* \*

Knyaz Andrey heç bir yana getmədən iki il kənddə yaşadı. Pyerin öz malikanələrində başladığı, lakin heç birini tamamlamadığı, həmişə bir işdən başqa işə keçərək hamisim da yarımcıq qoyduğu tedbirlərini knyaz Andrey heç kəsa heç bir söz söyləmədən və çox da əmək sərf etmədən öz kəndlərində tətbiq edirdi.

Knyaz Andreydə böyük bir iş görmək bacarığı vardi, buna görə də o əziyyət və çətinlik çəkmədən işi qabağa aparırdı, lakin Pyerdə bu bacarıq yox idi.

Knyaz Andrey üç yüz əhalisi olan bir malikanesinin kəndlilərinin serbest əkinçilər sırasına keçirdi (Bu, Russiyada görülen ilk tədbirlərdən biri idi), o biri kəndlərində isə biyari bəhre ilə əvəz etdi. Boquçarovo kəndində doğan arvadlara yardım göstərmək üçün öz hesabına şəhərdən oxmuş bir mama getirtdi. Keşishi də maaşla həm kəndlilərin, həm də nöklərin usaqlarına savad öyrətməyə qoydu.

O, vaxtinin yarısını Lisiye Qoridə atası və hələ də dayolərin saxladığı oğlu ilə, qalan yarısını da atasının monastr adlandırdığı Boquçarovo kəndində keçirirdi. O, özünü Pyerə dünyada baş verən hadisələrə qarşı laqeyd qaldığını göstərsə də, əslində bu hadisələri diqqətlə izləyir və çoxlu kitab alıb oxuyurdu. Eyni zamanda bir şeyə özü də təcəccüb edirdi: kənddən bir yana çıxmadığı halda, onun, ya atasının yanına Peterburqdan – həyatın lap qaynar yerindən gələn adamlar daxili və xarici siyasetdə baş verən hadisələri ondan çox-çox az bilirdilər.

Knyaz Andrey öz malikanelərinin işi ilə məşgül olmaqdan, cürbəcür kitablar oxumaqdan başqa, bizim üçün bədbəxtlikdə qurtaran son iki müharibəni tənqidi surətdə təhlil edir, bizim hərbi nizamnaməni və qərarları dəyişmək haqqında layihələr düzəldirdi.

1809-cu ilin yayında oğlunun Ryazanda qəyyumu olduğu malikanelərinə baxmağa yola düdü.

O, kolyaskada gedə-gedə yerden təzə çıxan ota, qayın ağaclarının ilk yarpaqlarına, parlaq, lacivərd göydə üzən qırırm, ağ, ilk yaz buludlarına baxır, yazın iliq günəşi onu qızdırıldı. O, heç bir şey haqqında düşünmürdü, ancaq sevincələrə ətrafa baxırdı.

Bir il əvvəl üstündə duraraq Pyerlə səhbət elədiyi bərəyə minib çayı keçdi. Kolyaska palçıqlı bir kənd içindən, sonra da bir neçə xırman və ağaç yanından ötüb bir enişdən aşağı endi, yanında hələ də qar olan körpüdən keçib, gilini qum yumuş yoxusu qalxdı, zəmiləri və yaşıl kolları arxada buraxıb qayın ağaçına girdi. Meşə isti idi, külək əsmirdi. Yaşıl, təzə yarpaqlı qayın ağacları tərpənmirdi. Yerdə, keçən – ilki yarpaqları qaldıraraq yaşıl ot və yasəmən rəngli çiçəklər bitmişdi. Meşədə tək-tənha gözə çarpan xırda küknar ağaclarının kobud yaşıllığı qış xatırladırdı. Atlar meşəyə girdikdən sonra finxirdalar və daha çox tərlədilər.

Nökər Pyotr arabacıya nə isə dedi, arabacı da başı ilə onun sözünü təsdiq etdi. Görünür, Pyotr bununla kifayətlənməmişdi, qozlada ağısına sarı çevrildi, hörmətə gülümsəyərək dedi:

– Zati-aliləri, adam nə yüngül nəfəs alır.

– Nə?

– Adam nə yüngül nəfəs alır, deyirəm, zati-aliləri!

Knyaz Andrey: “Bu, nə söyləyir”, – deyə düşündü. Sonra ətrafa baxaraq əlavə etdi: “Yəqin yaz barəsində danışır”. Doğrudan da, hər şey yaşillanmışdı... Nə tez! Qayın ağacı da, ağ tikan ağacı da, qızılıağac da artıq... Amma palid ağacı görünmür. Bu da bax, palid ağacı”.

Palid ağacı yol qırağındı idi. Meşədəki qayın ağaclarından yəqin ki, yaşa on dəfə böyük olan bu ağac eyni zamanda hər bir qayın ağacından on dəfə yoğun və iki dəfə hündür idi. Bu, qollarını açmış iki adam qucağına sığan nəhəng bir ağacdır. Budaqlarının bəzisi çoxdan sinmişdi, üstündə köhnə, quru göbələk bitən qabığı da bəzi yerdən qopmuşdu. Onun iri, kobud, əyri qol-budaqları ətrafa yayılmışdı. Cavan və gözəl qayın ağacları arasında o, qoca, eybəcər və acıqli görünürdü, sanki o, bu gözəl ağaclara nifret edirdi. Yalnız o, baharın füsunkar gözəlliyyinə tabe olmaq, yalnız o, baharı və güneşini görmək istəmirdi.

Bu palid ağacı elə bil deyirdi: “Bahar, sevgi, xoşbəxtlik! Bu boş və menasız şeylərə aldananq sizi təngə gətirmirmi? Bunlar hamısı bir şeydir, hamısı da aldadıcıdır. Nə bahar var, nə günəş var, nə xoşbəxtlik! Bir ora baxın, ölü küknar ağacları yalqız dayanıb durur. Mən də sinmiş, didilmiş qol-qanadımı açaraq, bitən gündən burada durmuşam və sizin ümidiłrinizə, aldandığınız şeylərə inanmırıam”.

Knyaz Andrey meşə ilə gedərkən bir neçə kərə döñüb palid ağacına baxdı, elə bil bu ağacdan o, nə isə gözləyirdi. Palid ağacının da altında çiçək və ot bitmişdi, lakin bunların da arasında o, öz inadında davam edərək hərəkətsiz və qaşqabaqlı durmuşdu.

Knyaz Andrey düşünərək öz-özüne deyirdi: “Bu palid ağacı haqlıdır, tamamilə haqlıdır, qoy başqaları, qoy cavanlar bu aldadıcı şeylərə uysunlar, biz artıq həyatın nə olduğunu bilirik, biz artıq öz dövrənimizi sürmüşük!” Bu ağacla əlaqədar olaraq knyaz Andreyin qəlbində bir çox yeni və ümidiş, lakin könül oxşayan kədərli fikirlər doğdu. Bu səfərində sanki o, bütün həyatını yenidən düşündü və yenə də əvvəlki kimi təskinlik verən ümidiş bir nəticəyə gəlib çıxdı. O, heç bir şey başlamamalı idi, ancaq başqalarına pislik etmədən, qorxu və həyəcan keçirmədən, heç bir şey arzu etmədən ömrünü başa vurmalı idi.

Knyaz Andrey Ryazan malikanelerinin qəyyumluq işləri ilə əlaqədar qəza zadəganlar başçısını görməli idi. Qəza zadəganlar başçısı da İlya Andreyeviç Rostov idi. Knyaz Andrey mayın ortalarında onun yanına getdi.

Yazın artıq isti vaxtı idi. Meşə tamamile yaşıllaşmışdı. Yol toz idи, eлe də isti idи ki, su yanından keçəndə adam cimmek isteyirdi.

Knyaz Andrey zadəganlar başçısından nələr soruşacağını düşünə-düşünə, bağ xiyabanı ilə Rostovun Otradnoyedəki evinə yaxınlaşdı. Sağ tərəfdən, ağaclar arasından şən bir qadın çığırtısı eşitdi və kolyaskaya sari bir dəstə qızın yüyüdüyüünü gördü. Hamisindən da qabaqda yüyürək kolyaskaya yaxınlaşan qarasaç, qaragöz, son dərəcə nazik bir qız idi. Onun əyniməde sari çitdən donu vardi, başına ağ burun yaylığı bağlamışdı, yaylığı da altından saçı çəngə-çəngə çıxmışdı. Qız qışqıra-qışqıra ne isə deyirdi, lakin kolyaskada gələnin yad bir adam olduğunu görüb başını aşağı saldı və güle-güle geri qaçı.

Knyaz Andrey qelbində bir kədər duydı. Hava gözəl, günəş parlaq idi, hər şeydə bir fərəh vardi, lakin bu nazik, qəşəng qız knyaz Andreyin varlığı ilə heç də maraqlanmırıldı, maraqlanmaq da istəmirdi, o, özünün, yəqin ki, boş, lakin şən və xoşbəxt həyatından razı idi və özünü xoşbəxt hiss edirdi. Knyaz Andrey maraqla və qeyri-ixtiyari olaraq öz-özündən soruşturdu: "O, niyə belə şəndir? O, nə düşünür? Əlbət ki, o, hərbi nizamnamə haqqında, bəhre verən Ryazan kəndlilərinin həyatını yenidən qurmaq barəsində düşünür. Bəs o, nə düşünür? O, nəyə görə xoşbəxtir?"

Qraf İlya Andreyeviç 1809-cu ildə Otradnoyedə yenə əvvəlki kimi yaşayırırdı. Yenə də az qala bütün vilayətdən gelən ovçuları, müsiqiçiləri, artistləri qəbul edir, ziyaflətlər verirli. O, her yeni qonaq gələndə sevindiyi kimi, knyaz Andreyin də gelməsinə sevindi və demək olar ki, güclə onu o gecə evində qonaq saxlayıb, getməyə qoymadı.

Ad bayramının yaxınlaşması münasibətilə qoca qrafın evi qonaqla dolu idi. Knyaz Andrey darixmasın deyə evin böyük yaşılı adamları və qonaqların ən hörmətli onu məşğul edirdi. Knyaz Andrey cavanlar arasında nəyə isə gülən və sevinən Nataşa bir neçə dəfə baxaraq öz-özündən soruştı: "Bu qız nə düşünür? Bu niyə belə sevinir?"

Axşam yerinə girdikden sonra xeyli yata bilmədi. Kitab oxudu, sonra şamı söndürdü, yenə də yandırdı. Pəncərələrin taxta qapıları

örtülmüşdü, içəri isti idi. Qoca qrafın: "Lazımı kağızlar şəhərdədir, hələ götürilməmişdir" – deyərək onu getməyə qoymadığından, knyaz Andreyin həm bu axşam qocaya (Rostovu o, belə adlandırırdı), həm də qaldığı üçün özünə acığ tururdu.

Qalxıb pəncərəyə yaxınlaşdı, taxta qapıları açan kimi ay işığı otağı doldu, sanki o, pəncərə dalında pusquda durub çoxdan bunu gözləyirli. Sonra knyaz Andrey pəncərəni də açdı. Sakit və sərin bir gecə idi, ay işığı hər tərəfi bürümüşdü. Lap pəncərənin qabağında bir cərgə, qol-budağı və yarpaqları kəsilib-düzəlmış ağac vardi. Bunnaların bir tərəfi qaranlıqlı, bir tərəfi isə gümüşü islaq, qıvrım bir bitki vardi ki, bunun da yarpaqlarının və budaqlarının bəzi yerinə ay işığı düşmüştü. Qara kölgələr ağacların dalından parlaq şəhli bir çardaq, sağ tərəfində isə ağ gövdəli, böyük, qıvrım bir ağac, ağacın da üstündən işiqli, seyrək ulduzlu göydə dolğun ay görünürdü. Knyaz Andrey pəncərəyə dırşəklənərək göye baxmağa başladı.

Onun otağı evin orta mərtəbəsində idi. Yuxarı mərtəbədəki otaqlarda da adam vardi, onlar da yatmamışdır. Knyaz Andrey yuxarıdan iki qadının danışığını eşitdi.

Onlardan biri deyirdi:

- Bircə dəfə də.
- Knyaz Andrey ancaq indi bu səsi tanıdı.
- O biri də:
- Bəs sən axı haçan yatacaqsan?
- Nə eləyim axı, yata bilmirəm! Yaxşı, axırıncı dəfə...
- Onlar hansı bir nəğməninə son cümləsini oxudular.
- Ah, nə gözəldir! İndi daha yataq, bəsdir.

Əvvəlki qadın pəncərəyə yaxınlaşaraq:

- Sən yat, mən yata bilmirəm, - dedi. Görünür, o, pəncərədən bayır boyanmışdı, çünkü paltanının xişləti, hətta nəfəs alması belə eşidilirdi. Qadınlar susduqdan sonra ətrafa dərin bir səssizlik çökdü, hər şey sanki ay kimi, ayın işığı kimi, kölgələr kimi bu səssizlik içinde donub qalmışdı. Knyaz Andrey də tərpənməyə qorxurdu, qorxurdu ki, onun da burada olduğunu duyarlar.

Yenə birinci qadının səsi eşidildi:

- Sonya! Sonya! Heç bunu qoyub yatmaq olar? Bir bax gör, nə güzəl gecədir! Ah, nə gözəldir! O ağlayırmış kimi dedi: - Sonya, bir ayılsana! Belə bir güzəl gecə heç, heç olmayıb.

Sonya da istəmədən ona nə isə dedi.

— Bir bax, heç belə də ay olarmı?!.. Ah, nə gözoldür! Bir bura gol! Əzizim, gülüm, bir bura gol! Görürsənmi? Bax, beləcə çömbeltnə oturardım, bax belə, dizlərimi də qucaqlardım, lap bərk-bərk qucaqlardım, sonra da uvardım. Bax belə!

— Qoy görək bizi, yixılarsan.

Əlləşmə, həm də Sonyanın narazılıq ifadə edən səsi eşidildi:

— Saat iki olur ey!

— Ah, sən lap mənim ovqatımı təlx eləyirsən. Yaxşı, get, get.

Qız yenə susdu, lakin knyaz Andrey bilirdi ki, o yenə də həmin yerdə oturmusdur. Knyaz Andrey bəzən balaca bir hənerti, bəzən də ah səsi eşidirdi.

Birdən qız ucadan:

— Ah, Allah, Allah! Bu nə olan şeydir?! Yatmaq lazımdır, — deyərək pəncərəni örtdü.

Knyaz Andrey qızın danışığına qulaq asarkən öz-özünə deyirdi: "Mənim varlığım heç onun vecinə də deyil". Nədənsə qızın onun haqqında da bir şey söyləyəcəyini gözləyir və bundan qorxurdu. "Yenə də o! Elə bil qəsdən eləyir!" deyə fikirləşirdi. Birdən onun qəlbində, onun bütün həyatı ilə zidd olan, yeni gənclik fikirləri və ümidi ləri doğaraq bir-birinə qarışıdı. Bu vəziyyətini o, özünə izah edə bilməyəcəyini hiss edərək dərhal yatdı.

### III

Ertəsi gün o, qadınların öz otağından çıxmalarını gözləməyərək, yalnız qrafla görüşüb yola düşdü.

Knyaz Andrey evə qayıdanda iyunun əvvəli idi, o yenə də qayın ağacı meşəsindən keçməli oldu. Ona çox qəribə görünən və onu heyvətə salan qoca, biçimsiz, kələ-kötür palid ağacı hələ də onun yadından çıxmamışdı. Atın boynundakı zinqirovlar meşədə ay yarımbundan qabaqından daha tutqun səslənirdi. Meşə yaşlılığı və kölgə ilə dolmuşdu. Arabir gözə çarpan küknar ağacları da ümumi gözəlliyi pozmurdu. Onlar da yeni, yaşılı, zərif zoğları ilə ümumi gözəlliyyəyurdu.

Hava bütün günü isti oldu. Uzaqlarda qara buludlar toplasıldı. Bir parça buluddan tozlu yola, yaşılı yarpaqlar üstünə azca yağış çılındı. Meşənin sol tərəfinə buluddan kölgə düşmüşdü, sağ tərəfi isə günəş altında par-par parıldayırdı, əsen küləkdən azca yırğalanırdı. Hər tərəf

gül-çiçək içinde idi, bülbüllerin gah yanında, gah da uzaqdan cəhəci eşidildi.

Knyaz Andrey düşünərək öz-özünü deyirdi: "Bəli, burada, bu meşədə bir palid ağacı vardı, biz bir-birimizlə həmfikirdik". Yolun sol tərəfinə baxaraq öz-özündən soruşdurdu: "O, hanı axı?" O, özü də hiss etmədən və tanımadan axtardığı palid ağacına baxır, onun gözəlliyyindən həzz alırıldı. Qoca palid ağacı tamamilə döyişmişdi. O, yamyaşlı budaqlarını bir çadır kimi etrafaya yayaraq, axşam günəşinin şüaları altında yavaş-yavaş yırğalanırdı. Artıq onun qol-qanadında nə əvvəlki kələ-kötürlük, nə əvvəlki yaralar görünür, nə də əvvəlki inamsızlıq və kədər duyulurdu. Onun yüz illik sərt qabığından təpətəzə yarpaqlar çıxmışdı, bunları bu qoca palidin yaratdığına heç də inanmaq olmurdur. Knyaz Andrey: "Bəli, bu həmin paliddir", deyərək düşündü və onun könlü birdən yaz şəhəri və yeniləşmə hissələri ilə doldu. Həyatının bütün gözəl dəqiqələri xəyalında canlandı. Əngin gölü Austerlits də, arvadının töhmət edici ölü üzü də, Pyerlə səhbat etmələri də, gecənin gözəlliyi ilə həyəcana gələn qız da, o aylı, gözəl gecə də birdən onun yadına düşdü.

O, qəti bir nəticəyə gələrək öz-özünə dedi: "Yox, 31 yaşında ikən mən hələ öz dövrənimini sürüb qurtarmamışam. Mənim qəlbimdə, fikrimdə olanları bircə mənim özümün bilməyim azdır, bunu başqaları da bilməlidir. Pyer də, göyə uçmaq istəyən qız da! Hamı məni tanımalıdır. Mənim həyatım ancaq bir mənim üçün davam etməməlidir, onlar mənim həyatımdan kənarda yaşamamalıdır, mənim həyatım hamıya öz təsirini göstərməlidir, onlar hamısı mənimlə bir yerdə yaşamalıdır!"

\* \* \*

Knyaz Andrey evinə qayıtdıqdan sonra payızda Peterburqa getməyi qərara aldı və bu qərarı əsaslaşdırmaq üçün də cürbəcür səbəblər düşündü. Peterburqa getmək və hətta qulluğa girmək üçün o, hər dəqiqə bir sira ağıllı mənətiqi dəllillər tapırdı. O hətta indi, həyatda fəal surətdə iştirak etməyin zəruri olmasına nə üçün istədiyini özü də anlaya bilmirdi. Belə də o, bir ay bundan qabaq kənddən getmək fikrinin ağlına gələcəyinə inana bilməzdı. İndi bir şey ona aydın görüñürdü, əgər o, bütün həyat təcrübəsindən istifadə etməsə və fəal

surətdə işə girişməsə, bütün bu təcrübələri boş-boşuna itib gedər və mənəsiz bir şey olar. Lakin əvvəllər olduğu kimi o, əldə etdiyi heyət təcrübələrindən sonra yenə də başqalarına xeyir vermək imkanına, xoşbəxtlik və sevgi məsələsinə inansayıdı, özünü alçalmış hesab edərdi. Bu fikir haradan onun aqlına gəlməşdi, bunu o, indi də anlaya bilmirdi. İndi isə ağıl onu tamamilə başqa şəylərə sövq edirdi. Bu səfərindən sonra o, kənddə dərrixmağa başladı, əvvəlki məşguliyətlər də daha onu maraqlandırmırıd və çox vaxt kabinetə təkbaşına oturarkən qalxıb güzgüyə yaxınlaşar və xeyli öz-özünə baxardı. Sonra da başını çevirir, Lizanın zər çərcivəli, saçları *à la grecque*<sup>1</sup> qaydasına düzəlmış, gülər üzüli şəklinə baxardı. İndi Liza daha ərinə əvvəlki qorxunc sözləri demirdi. o ancaq sevinc və maraqla, sadəcə ona baxırdı. Knyaz Andrey də əllerini dalına qoyub, gah qaşqabağını tökerək, gah da gülümşəyərək, otaqda xeyli gəzerdi. Pyerlə, şanşövkətə, pəncərədəki qızla, palid ağacı ilə, qadın gözəlliyyi və qadın sevgisi ilə əlaqədar olan, onun bütün heyatını alt-üst edən mənəsiz, sözlə ifadə olunmayan, cinayət kimi gizli fikirlərini bir daha xəyalında dolandırar, düşünərdi. Bu zaman kim onun yanına gəlsə, onunla çox soyuq rəftar edər, çox ciddi və qəti olar və xüsusilə xoşa gelməyən bir məntiqlə danişardı.

Görərdin ki, belə bir vaxtda knyaz qızı Marya onun otağına giriş deyir:

— *Mon cher*<sup>2</sup>, Nikoluşkanı bu gün gəzməyə çıxarmaq olmaz, hava çox soyuqdur.

Knyaz Andrey də belə dəqiqələrdə öz bacısına çox sərt cavab verərdi.

— Hava isti olsaydı, onu bir köynəkdə bayırı çıxarmaq olardı, lakin hava soyuq olduğundan onun əyninə bu məqsəd üçün hazırlanmış isti paltar geydirilməlidir. Havanın soyuqlığına baxmayaraq, uşağı bayırı çıxarmaq lazımdır, çünkü uşağa hava gərəkdir.

— Bu son cümləni o, qəti bir məntiqlə söylerdi, sanki bununla o, öz daxilində gedən gizli, məntiqsiz düşüncələr üstündə kimi isə cəzalandırmaq istəyirdi. Bacısı Marya da belə hallarda düşünərdi ki, kişiləri fikri məşguliyyət nə yaman qurudur.

<sup>1</sup> Yunan qaydası (*frans.*)

<sup>2</sup> Əziz dost (*frans.*)

#### IV

Knyaz Andrey 1809-cu ilin avqust ayında Peterburqa gəldi. Bu elə bir vaxt idi ki, cavan Speranski öz şöhrətinin və etdiyi dəyişikliklərde göstərdiyi təşəbbüsün ən yüksək nöqtəsinə çatmışdı. Həmin bu avqust ayında padşah kolyaskada gedərkən yixilib qıçı zədələnmişdi, buna görə də üç həftə Peterburqda qalmışdı. Bu vaxtda o, hər gün ancaq Speranski ilə görüşürdü. Bu zaman saray rütbələrini leğv etmək, kollejski asessorluq və statski sovetnik rütbələrini imtahanla vermək haqqında iki məşhur və bütün yuxarı cəmiyyəti heyəcana getirən fermandan başqa, bir də Rusiyada, dövlət sovetindən tutmuş ta qəza idarələrinə kimi bütün məhkəmə inzibati və maliyyə işlərini dəyişdirmək məqsədilə bütöv bir dövlət konstitusiyası hazırlanırdı. İndi əvvəller aydın olmayan liberal arzu və xəyallarla taxta çıxmışdı. Bunları o, öz köməkçiləri olan Çartorijski, Novosiltsev, Koçubey və Stroqanov vasitəsilə həyata tətbiq etməyə çalışırdı; bu köməkçilərini o, zarafatla *comité du salut public*<sup>1</sup> adlandırdı.

İndi bunların hamisini mülki məsələdə Speranski, hərbi məsələdə isə Arakçeyev əvəz edirdi. Knyaz Andrey Peterburqa gələndən az sonra bir *camerger*<sup>2</sup> kimi saraya, padşahın görüşünə getdi. Padşah iki dəfə ona rast gəldi, lakin iltifat buyurub onu dindirmədi. Knyaz Andrey hələ əvvəldən padşahın xoşuna gəlmədiyini duyurdu və elə zənn edirdi ki, padşahın ondan zəhləsi gedir. İndi də o, padşahın soyuq, yad baxışlarını görərkən bunun doğru olduğunu əvvəlkilərdən daha artıq bir əsas tapdı. Lakin saray adamları padşahın onunla belə soyuq rəftar etməsini başqa cürə izah etdilər. Dedilər ki, əlahəzərət Bolkonskinin 1805-ci ildən bəri qulluq etməməsindən narahıdır.

Knyaz Andrey düşünərək öz-özünə deyirdi: "Mən özüm də bili-rəm ki, başqalarını xoşlamaq, ya xoşlamamaq adamın öz iradəsin-dən asılı deyil. Buna görə də hərbi nizamnamə haqqında olan qeydlərimi şəxsən padşahın özünə verməyin mənəsi yoxdur, iş özü-özünü göstərəcəkdir". O, hərbi nizamnamə haqqında qeydləri olduğunu, atasının dostu olan qoca bir feldmarşala bildirdi. Feldmarşal müəyyən vaxt təyin edərək onu mehribanca qəbul etdi və bu barədə padşaha

<sup>1</sup> Cəmiyyəti xilas etmək komitəsi (*frans.*)

<sup>2</sup> Fərxi saray rütbəsi (*frans.*)

məlumat verəcəyini vəd etdi. Bir neçə gündən sonra knyaz Andreyə bildirdilər ki, o, hərbi nazir qraf Arakçeyevin yanına getməlidir.

Knyaz Andrey təyin olunan gündə saat doqquzda qraf Arakçeyevin qəbul otağına getdi.

Arapçeev şəxsən knyaz Andreyi tanımırı və onu heç görməmişdi, lakin onun haqqında eşitdikləri bu adama çox da hörmət bəsləmek hissini ona təlqin etmirdi.

Knyaz Andrey bir çox başqa mötəbər və qeyri-mötəbər şəxslərə berabər qraf Arakçeyevin qəbul otağında oturub qəbul ediləcəyini gözləyir və öz-özünə düşünürdü: "O, hərbi nazirdir, imperatorun etibar etdiyi bir adamdır, onun necə bir şəxs olması məsələsinə heç kəs qarışmamalıdır. Mənim qeydlərimə baxmaq ona tapşırılmışdır, demək ancaq o, bu qeydlərin həyata tətbiq edilməsinə imkan yarada bilər".

Knyaz Andrey qulluq edərkən ən çox adyutantlıq vəzifəsini ifa etmişdi. Bu zaman o, bir çox mötəbər şəxslərin qəbul otağını görmüşdü və bu otaqlara çox yaxşı bələd idi. Lakin qraf Arakçeyevin qəbul otağı tamamilə başqa cüra idi. Burada oturub qraf Arakçeyevlə görüşmək üçün növbə gözləyən qeyri-mötəbər adamların üzündə bir utancaqlıq və mütilik ifadəsi vardi. Daha böyük qulluq sahibi olan məmurların üzündə isə ümumi bir sixıntı duyulurdu, lakin bunu onlar həm özlərini sərbəst göstərmək, həm də öz-özlərini, öz vəziyyətlərini, görüşünə geldikləri şəxsi istehza etmək pərdəsi altında gizlətməyə çalışırdılar. Bəziləri fikirli-fikirli gəzinir, bəziləri də piçildəşaraq gülüşürdü. Bu zaman knyaz Andrey "Andreyin Gücü" *sobriquet<sup>1</sup>*-ini və "əmi sənə qulaqburmazı verər" sözlerini eşitdi, bu sözlər qraf Arakçeyevə aid idi. Böyük vəzifə sahibi olan bir general bu qədər çox gözləməyi, görünür özü üçün bir təhqir hesab edirdi. O, ayaqlarını bir-biri üstə qoyaraq öz-özünə nifrətlə gülümseyirdi.

Lakin qapı açılan kimi dərhal hamının üzündə ancaq bir şey ifadə olundu, o da qorxu idi. Knyaz Andrey növbətindən xahiş etdi ki, içəri girəndə mənim burada olmağım haqqında zati-alilərinə məlumat versin. Otaqda olanlar istehza ile ona baxırlar və dedilər ki, sizin də növbəniz öz vaxtında çatacaqdır. Adyutant nazirin kabinetinə növbə ilə bir neçə adam apardıqdan və yenə də oradan bayira çıxdıqdan sonra, bir zabiti kabinetin dəhşətli qapısından içəri saldı. Zabitin üzündə ifadə olunan qorxu və zəlalət knyaz Andreyi heyrətə götürdü.

<sup>1</sup> Ləqəbinin

Zabitin görüşü uzun sürdü. Birdən qapı ardından et ürpərdən bir bağlıtı eşidildi; zabit rəngi ağarmış halda, dodaqları titrəyə-titrəyə oradan bayira çıxdı və başını əlləri ilə qamarlayaraq qəbul otağından keçib getdi.

Ondan sonra knyaz Andreyi kabinetin qapısına apardılar və növbətçi piçilti ile ona dedi: "Sağ tərəfə, pəncərəyə sarı".

Knyaz Andrey qraf Arakçeyevin təmiz, səliqəli və adı qayda ilə düzəlmış kabinetinə girdi. Masa yanında qırx yaşı, uzun belli, uzun başlı, qırmızı, salaq burunlu, qaşqabaqlı bir adam gördü. Onun başı qısaq qırılmışdı, üzündə qalın qırışqlar vardı, yaşlı-qonur gözləri kütlük ifadə edirdi. Arakçeyev üzünü knyaz Andreyə tərəf çevirdi, lakin ona baxmayaraq soruşdu:

— Siz nə xahiş edirsiniz?

Knyaz Andrey yavaşça dedi:

- Zati-aliləri, mən heç bir şey xahiş etmirəm...
- Arakçeyev ona baxdı.
- Oturun. Knyaz Bolkonski?
- Mən heç bir şey xahiş etmirəm, əlahəzərət imperator iltifat buyurub mənim verdiyim yazını siz zati-alilərinə göndərmişdir.

Arapçeyev onun sözünü kəsdi:

- Bilirsinizmi, əzizim, mən sizin yazınızı oxudum.

— O ancaq ilk sözlərini mehribanca söylədi, sonra isə, yenə onun üzünə baxmadan, get-gedə daha artıq nifret və deyingənlik ifadə olunan bir səsle danışmağa başladı: — Yeni hərbi qanunları təklif edirsınız? Qanun çoxdur, heç köhnələri yerinə yetirən yoxdur. İndi hamı özündən qanun yazır; əlbət qanuni yerinə yetirməkdən qanun yazmaq asandır.

Knyaz Andrey nəzakətlə dedi:

— Mən əlahəzərət imperatorun buyruğu ilə gəldim ki, biləm siz zati-aliləri mənim qeydlərim haqqında nə fikirdəsiniz.

— Sizin qeydləriniz üzərində mən öz fikrimi yazıb komitəyə göndərtdimişəm. Mən onu bəyənmirəm, — deyərək yerindən qalxdı və yazı masasından bir kağız çıxardıb, knyaz Andreyə verdi:

— Budur.

Kağızda baş hərfləri, durğu işarələrini nəzərə almadan, imla düzgünlüğünə əhəmiyyət vermədən karandaşla yazılmışdı: "Əsassız tortib edilmişdir, təqliidən fransız hərbi nizamnaməsindən köçürülmüşdür, bu da heç ehtiyac olmadan əsgəri nizamnamədən kənara çıxır".

Knyaz Andrey:

— Yəzi hansı komitəyə göndərilmişdir? — deyə soruşdu.  
— Əsgəri nizamnamə komitəsinə və siz conablarımlı da o komitəyə üzv göstərmişəm. Ancaq maaşsız.

Knyaz Andrey gülümşədi:

— Mən heç maaş istəmirəm də.

Arakçeyev:

— Maaşsız üzv, — deyə bir də tekrar etdi. — Buyura bilərsiniz.  
— Knyaz Andreyə baş əyərek çığra-çığra dedi: — Ada ey! Çağır!

Daha kim var?

## V

Knyaz Andrey komitəyə üzv keçirilməsi haqqında xəbər veriləcəyini gözləməli oldu. Bu zaman o, köhnə dostları ilə, xüsusile sözü öten və ona lazımla bilən dostları ilə əlaqəni təzələdi. O, vaxtılıq vuruşma ərefəsində hiss etdiyini indi Peterburqda hiss edirdi. O vaxt gələcək həyatın hazırlanışı və milyonlarla adamların taleyinin asılı olduğu yuxarı dairələr onu son dərəcə maraqlandırır və özünə cəlb edirdi. O, qocaların açıqlı olmasından, işdən xəbəri olmayanların maraqlanmasından, xəbəri olanların isə təmkinliliyindən, hamının teləsmosundan, çalışmasından, hər gün təzə-təzə ona məlum olan saysız-hesabsız komitələrin, komisyonların varlığından hiss edirdi ki, indi, 1809-cu ildə burada, Peterburqda böyük bir vətəndaş vuruşması hazırlanır, bu vuruşmanın da baş komandanı, onun tanımadiğı, əsrarəngiz bir şəxsiyyət və onun dahi bir adam zənn etdiyi Speranskiyidir. Onun özünə heç aydın surətdə məlum olmayan islahat məsəlesi və baş dövlət xadimi Speranski onu son dərəcə maraqlandırmışa başlamışdı; belə ki, əsgəri nizamnamə az vaxtda onun şüurunda ikinci dərəcəli bir yer tutdu.

Knyaz Andrey elə bir əlverişli vəziyyətdə idi ki, o zamankı Peterburq cəmiyyətinin ən müxtəlif və ən yüksək dairələrində yaxşı qəbul oluna bilərdi. İslahatçılar dəstəsi knyaz Andreyi sevinclə qəbul edir və onu öz sıralarına çəkməyə çalışırlar, çünki o həm ağıllı, çox oxumuş, çox bilən bir şəxs, həm də öz kəndlilərini azad etməklə liberal bir adam kimi tanınmışdı. İslahatdan narazı olan qocalar dəstəsi isə atası kimi ondan da kömək gözləyirdilər. Kübar ailə qadınları da, onu sevinclə qəbul edirdilər, çünki o evlənməli olan zəngin kübar bir

adam idi. Onun ölməsi haqqında gedən romantik səhbətlər ona şöhrət qazandırmış və onunla az qala yeni bir şəxsiyyət kimi maraqlanırdılar, arvadının faciəli ölümü də hamiya məlum idi. Bundan başqa, onu əvvəldən tanıyan adamlar deyirdilər ki, bu beş il müddətində knyaz Andrey çox dəyişmişdir: yumşalmış və yetişmişdir, qabaqkı sünilik, ləvğalıq və başqasını olo salmaq adəti indi onda yoxdur. İndi onda uzun illər nəticəsində əmələ gələn bir sakitlik vardır. Knyaz Andrey haqqında çox-çox sözlər danışılır, onunla maraqlanır və hamı onu görmək isteyirdi.

Knyaz Andrey qraf Arakçeyevlə görüşdüyü günü səhəri, axşam qraf Koçubeyin yanına getidi, Andreyiçin Gücki ilə olan səhbətini ona nağıl etdi (Koçubey nəyə isə istehza edərək Arakçeyevi Andreyiçin Gücki adlandırdı, knyaz Andrey horbi nazirin qəbul otağında "Andreyiçin Gücki" sözünün belə bir istehza ilə söyləndiyini eşitmışdı).

— *Mon cher*<sup>1</sup>, hətta bu məsələdə də siz Mixail Mixayloviçi görəməsəniz olmayıacaq. *C'est le grand faiseur*<sup>2</sup>. Mən ona deyərəm. O, axşam gələcəyini vəd etmişdir...

Knyaz Andrey soruşdu:

— Hərbi nizamnamənin Speranskiyə nə dəxli var?

Koçubey gülümseyərək başını yellədi, sanki o, Bolkonskinin sadəlövhüyünə töccüb edirdi.

Koçubey sözüne davam edərək dedi:

— Bu yaxında mən onunla sizin barənizdə danışdım, sizin azad əkinçiləriniz haqqında...

Yekaterina dövrünü xatırladan qoca nifretlə Bolkonskiyə sarı dönerək dedi:

— Knyaz, təhkimli kəndliləri azad edən sizsiniz?

Bolkonski qocanı nahaq yera əsəbiloşdirməmək və öz hərəkətini əhəmiyyətsiz bir şey kimi nəzərə çatdırmaq üçün dedi:

— Balaca bir malikanə idi, heç bir gəliri də yox idi.

Qoca Koçubeyə baxaraq dedi:

— *Vous craignez d'être en retard*<sup>3</sup>. Mən bir şeyi başa düşmürəm: onlara sərbəstlik verəndən sonra yeri kim əkəcək? Qanun yazmaq asandır, amma idarə etmək çətindir. İndi mən sizdən soruşuram, qraf, hamı ki imtahanından keçməlidir, onda palataların rəisi kim olacaq?

<sup>1</sup> Özizim (*frans.*)

<sup>2</sup> O hamının işini düzəldir (*frans.*).

<sup>3</sup> Qorxursunuz ki, gecikəsiniz (*frans.*).

Koçubey ayagini ayağının üstüne aşıraraq və otrafına baxaraq dedi:

— O adam ki, imtahan vero biləcokdir, — mən belə düşünürəm.

— Mənim yanımda Pryaniçnikov qulluq cələyir, çox yaxşı bir insandır, qızıl kimi adamdır, indi 60 yaşı var, o, imtahana gedəcəkmi?

— Bu çətin məsələdir, cünki təhsili olan adam çox azdır, ancaq...

— Qraf Koçubey sözünü tamamlamadı, ayağa qalxdı, knyaz Andreyin qolundan tutaraq, içəri girən ucaboy, dazbaş, geniş alını, uzunsov üzlü, qırx yaşlı, sarışın bir adama sari getdi. Onun üzü inanılmayacaq dərəcədə ağ idi. Əynində göy frak, boynunda xaç, döşünün sol tərefində bir ulduz vardı. Bu, Speranski idi. Knyaz Andrey dərhal onu tanıdı və ürəyi elə bili ki, yerindən oynadı. Heyatın mühüm dəqiqlərində insanda belə bir hal olur. Bu hörmətmi idi, həsədmi idi, ya bir şey gözləməkmi idi, knyaz Andrey bunu toyin ede bilmədi. Speranskinin bütün bədəni xüsusi bir quruluşa malik idi, bundan da onu dərhal tanımaq olardı. Onun ağır, bir az da yönəmsiz hərəkətlərində ifadə olunan sakitliyi, arxayınlığı və təmkinliliyi, yarıcaq və bir az da nəm gözlərində ifadə olunan möhkəmliyi, eyni zamanda yumşaklığı, təbəssümündə cilvələnən mətaneti, üzündəki və xüsusi, bir az enli, lakin son dərəcə tombul, zərif və ağ əllərindəki zərif boyazlılığı və zərifliyi knyaz Andrey ancaq uzun zaman xəstəxanada yatan əsgərlərin üzündə görmüşdü. Bu adam dövlət katibi, padşahın xüsusi məruzəcisi və padşahla bərabər Erfurta gedən Speranski idi (Padşah Erfurtda bir neçə dəfə Napoleonla görüşmüş və danışmışdı).

Adam böyük bir cəmiyyət olan yere girərkən qeyri-ixtiyari olaraq oradakı adamların bir-bir üzüne baxır, lakin Speranski heç kəsin üzüne baxmadı və danışmağa da tələsmədi. O, asta-asta danışındı, yəqin bilirdi ki, danışığına qulaq asacaqlar və ancaq səhbət etdiyi adamın üzünə baxırdı.

Knyaz Andrey Speranskinin hər bir sözünü, hər bir hərəkətinə xüsusi diqqət edirdi. Öz yaxın adamları haqqında ciddiyyətlə mühakimə yürüdən şəxslər kimi, knyaz Andrey də yeni bir adama, xüsusilə şöhrətinə eşitdiyi Speranski kimi bir şəxso rast goləndə həmişə onlarda insan leyaqətinin on mükəmməl şəklini görəcəyini zənn edirli.

Speranski Koçubeyə dedi ki, tez gələ bilməmeyimə təəssüf edirəm. Ona görə tez gələ bilmədim ki, sarayda məni ləngitdilər. Knyaz Andrey onun təvazökarlığında süniliyi hiss etdi. Koçubey knyaz Andreyi Speranskiyə göstərəndə, o, eyni təbəssümələ Bolkonskiyə nəzər saldı və dinməz-söyləməz ona baxmağa başladı.

— Mən sizinlə tanış olmağımı çox şadam, mən sizin barənizdə eşitmışəm.

Koçubey Bolkonskini Arakçeyevin qəbul etməsindən bir neçə kələmə dənişdi. Speranski daha artıq gülümsədi.

— Hərbi nizamnamələr komisyonunun direktoru mənim yaxşı dostum canab Maqnitskidir. — O, hər hecanı, hər sözü aydınca söyləyirdi. — Əgor istəsoniz, mən siz onunla tanış edə bilərəm (Bu cümləni söyləyərək bir az susdu). Mən əminəm ki, siz onun hər bir ağılli tədbirə qarşı gözəl münasibət bəslədiyini və belə işlərə kömək etmək arzusunda olduğunu görəcəksiniz.

Oradakı adamlar dərhal Speranskinin başına yiğişdilar, öz məməru Pryaniçnikovdan səhbət açan qoca da Speranskiyə sual ilə müraciət etdi.

Knyaz Andrey səhbətə qarışmadan, Speranskinin hər bir hərəkətinə diqqət edirdi. Bu adam bir qədər bundan əvvəl heç kəs tərefində tanınmayan adı bir seminarist idi, indi isə, knyaz Andreyin fikrincə, bütün Rusyanın taleyi onun ağ, tombul əllərində idi. Speranski fövqəladə, həm də nifrət duyulan bir sakitliklə qocanın suallarına cavab verir və onun bu sakitliyi knyaz Andreyi heyrətə getirirdi. Sənki o təsəvvür edilməyən bir yüksəlklikdən, böyük bir mərhəmət göstərərək qocaya cavab verirdi. Qoca daha hündürdən danışmağa başlayanda Speranski gülümsədi və dedi ki, siz padşahın lazımlı bildiyi işlərin xeyrli olub-olmadığı haqqında mühakimə yürüdə bilməzsınız.

Speranski başına yiğisan adamlar arasında bir qədər dənişdiq-dan sonra ayağa qalxdı, knyaz Andreyin yanna gedib, onu otağın o biri başına apardı. Aydın görünürdü ki, o, Bolkonski ilə məşğul olmayı lazımlı bilirdi.

— Knyaz, o hörmətli qoca mənim başımı səhbətə çox qarışdırıdığından, sizinlə danışa bilmədim. — Bunu deyirkən onun üzündə həm mərhəmət, həm də nifrət ifadə edən bir təbəssüm göründü; bununla da o sanki knyaz Andreyə deyirdi: sizinlə bərabər mən də indicə səhbət etdiyim adamların əhəmiyyətsiz bir şey olduğunu başa düşürəm. Speranskinin bu üstüortülü etirafı knyaz Andreyin çox xoşuna gəldi. — Mən sizi çoxdan tanışırıam. Əvvələ ondan tanışırıam ki, siz öz kəndlililərinizi azad etmişsiniz. Bu bizim ilk təşəbbüsümüzdür və arzu edərdim ki, bu yol ilə gedənlər çox olsun, ikinci də ondan tanışırıam ki, siz saray rütbələri haqqında verilən yeni fərmandan inciməyən

karımergerlərdən birisiniz və bilirsınız ki, bu məsələ nə qədər söhbətə və dedi-qoduya səbəb olmuşdur.

Knyaz Andrey dedi:

— Atam mənim bu haqdan istifadə etməyimi istəmirdi. Mən aşağı rütbədən qulluq etməyə başladım.

— Sizin atanız ki, qədim dövrün adamıdır, görünür, bu tədbiri bəyənməyən müasir adamlardan yüksəkdə durur, bu tədbir isə ancaq ədaləti bərpa edir.

Knyaz Andrey Speranskinin təsirini hiss etməyə başlayırdı və bu tesirlə mübarizə etməyə çalışaraq dedi:

— Mən belə düşünürəm ki, bu tədbiri bəyənməmeyin özündə de bir əsas var. — Her məsələdə Speranski ilə razılaşmaq knyaz Andreyin xoşuna gəlmədi, buna görə də Speranskinin əksine getmək istədi. Knyaz Andrey hemişə asanlıqla və yaxşı danışırı, lakin indi Speranski ilə söhbət edərkən öz fikrini ifadə etməyə çətinlik çəkirdi. Bu məşhur adamin şəxsiyyətini müşahidə eləmək onu qədərindən artıq məşğıl edirdi.

Speranski yavaşça:

— Bu ancaq şəxsi şöhrət üçün əsas ola bilər, — dedi.  
— Qismən də dövlət üçün.

Speranski yavaşça başını endirərək dedi:

— Bunu siz necə təsəvvür edirsiniz?..

Knyaz Andrey dedi:

— Mən *Montesquieu*-ya hörmət bəsləyənlərdənəm. O ki deyir: *— le principe des monarchies est l'honneur, me paraît incontestable. Certains droits et priviléges de la noblesse me paraissent être des moyens de soutenir ce sentiment*<sup>1</sup>.

Speranskinin ağ üzündəki təbəssüm silindi və onun sıfəti bundan da qəşəng göründü. Yəqin knyaz Andreyin söylədiyi fikir ona maraqlı görünmüdü.

— *Si vous envisagez la question sous ce point de vue*<sup>2</sup> — deyə söze başladı. Aydın görünürdü ki, Speranski fransızca danışmağa çətinlik çəkir, eyni zamanda o, rusca daha ağır, lakin tamamilə sakitə danışırı. O dedi ki, namus, yəni *l'honneur* qulluq işinə zərər yetirən imtiyazlarla müdafiə oluna bilməz. Namus, yəni *l'honneur*,

<sup>1</sup> Mütlöqiyətinə əsası namusdur, mənə belə golir ki, şübhəsiz, bu beledir. Zadəganlığın bəzi haqq və imtiyazları bu hissə müdafiə etmək üçün bir vasitədir (*frans.*).

<sup>2</sup> Əgər siz məsələyə bu nöqtəyi-nozordan baxırsınızsa (*frans.*)

ya nəhayət hərəkətlər etməmək haqqında mənfi anlayış, ya da təqdir olunmaq və mükafat almaq üçün məlum bir yarış mənbəyidir.

Speranskinin getirdiyi dəllillər yiğcam, sadə və aydın idi.

— Yarış mənbəyi olan bu namusu müdafiə edən qayda-qanun, böyük imperator Napoleonun *Légion d'honneur*<sup>1</sup>-ünə oxşar bir şəydir. Bu, qulluqda müvəffəqiyət qazanmağa zərər yetirmir, əksinə, kömək edir, eyni zamanda bu silki və ya saray imtiyazları da deyil.

Knyaz Andrey:

— Mən buna etiraz etmirəm, — dedi, — ancaq bunu da inkar etmək olmaz ki, saray imtiyazları da eyni məqsədə xidmət etmişdir. Hər bir saray adımı öz vəziyyətinə layiq hərəkət eləməyi özünə borc bilir.

Speranski:

— Lakin, knyaz, siz bundan istifadə etmək isiəmədiniz, — deyərək gülümsədi. Bu təbəssümü ilə də o, knyaz Andreyin xoşuna gəlməyən bu mübahisəni nəzakətlə qurtarmaq istədiyini göstərirdi. — Əgər siz iltifat buyurub çərşənbə günü mənim yanına gelsonuz, mən Maqnitski ilə danışıb, sizə, sizi maraqlınlarda bilən məsələ haqqında məlumat verərəm və bir də ki, sizinlə ətraflı suretdə söhbət etmək şərəfinə nail olaram.

— O, gözlerini yumaraq baş əydi və *â la française*<sup>2</sup>, görüşmədən, başqları tərəfindən sezilməyə çalışaraq, salondan çıxdı.

## VI

Knyaz Andrey kənddə yalqız yaşarkən duyduğu yeni fikirləri Peterburqa gəldikdən sonra, ilk günlərdə yenə də hiss etdi, lakin sonra onu əhatə edən xırda qayıqlar bu fikirləri tamamilə kölgədə buraxdı.

Axşam evə qayıtdıqda dörd-beş yərə gedəcəyini, saatları ilə bərabər, öz yaddaş dəftərçəsinə qeyd edərdi. Həyatın mexanizmi, hər gün lazımlı görülən yerlərə vaxtında getmək onun həyat qüvvəsinin çoxunu əlindən alırdı. O, heç bir şey eşitmirdi, hətta heç bir şey haqqında düşünmürdü, düşünməyə də vaxt tapmirdi, ancaq danışırı, uğurla da danışırı, danışdıqları da kənddə düşündükleri məsələlər ətrafında idi.

<sup>1</sup> Foxri Legion (*frans.*)

<sup>2</sup> Fransız qaydası ilə (*frans.*)

Bəzən o, bir gün içorisində bir neçə yerde eyni şeyləri təkrar etdiyini görür və bundan da heç xoş gəlmirdi. Bu qayda ilə o, bütün günləri son dərəcə məşğul olduğundan, heç bir şey düşünmədiyi haqqında fikirləşməyə imkan tapmırıldı.

Speranski həm Koçubeyin yanında olan ilk görüşdə, həm de çərşənbə günü öz evində onu qəbul edərək, üz-üzə oturub onunla xeyli və inamlı səhbət etdikdə, knyaz Andreyə çox böyük təsir buraxmışdı.

Knyaz Andrey bu qədər insanı mənfur və rəzil bir məxluq hesab etdiyindən istəyirdi ki, heç olmasa, bir adamda arzu etdiyi mükəmməl insan idealını tapa bilsin. Əgər Speranski knyaz Andreyin içindən çıxdığı silke mənsub olsa idi, knyaz Andreyin aldığı tərbiyə və əxlaqi adətlərə malik olsa idi, Bolkonski hər şeydən əvvəl Speranskinin ancaq zərif, insanı və iğidliyə xas olmayan cəhətlərini görərdi, lakin Speranski indi knyaz Andrey üçün qəribə məntiqi bir ağla malik olan bir adam idi və bu adamı lazımlıca anlamadığı üçün də ona qarşı olan hörməti daha da artırdı. Bundan başqa Speranski knyaz Andreyin qabiliyyətini təqdir etdiyindənmi, ya onu elə almağı lazım gördiyündənmi, hər nədənsə, öz tərəfdarına, sakit düşüncəsi ilə knyaz Andreyə işvə satırdı, eyni zamanda onun qarşısında özünü inanmaq, arxayınlıq, həm də çox incə bir yaltaqlıq göstərirdi. Bu elə yaltaqlıq idi ki, Speranski bununla sözsüz-filansız bir şeyi etiraf edirdi. Knyaz Andrey də onun özü kimi, hamının axmaqlılığını, öz fikirlərinin isə ağıllı və dərin olduğunu anlamağa qabil olan yegane bir adamdır.

Çərşənbə günü axşam onlar uzun-uzadı səhbət edərək Speranski bir neçə dəfə bù sözləri demişdi: "Bizdə kök atmış adətlərin ümumi səviyyəsindən qıraqa çıxan hər şəyə belə baxırlar ki..." Və ya gülüm-səyərək söyləmişdi: "Lakin biz istəyirik ki, canavarlar da tox olsun, qoyunlar da salamat qalsın..." . "Onlar bunu başa düşə bilməzler..." Onların bütün danışqları: "Biz, siz, mon, biz anlayırıq ki, onlar kimdir, biz kimik" kimi ifadələrlə dolu idi.

Speranski ilə knyaz Andrey arasında olan bu ilk uzun səhbət Speranskini ilk dəfə görərkən knyaz Andreydə əmələ gələn hissi daha da qüvvətləndirmişdi. Knyaz Andrey belə hesab edirdi ki, Speranski idraklı, ciddi düşünən, böyük bir ağıl sahibidir. O, öz qüvvəsi və metanəti ilə belə bir hakimiyət dərəcəsinə gəlib çatmışdır, bu hakimiyətdən də ancaq Rusiyanın xeyri üçün istifadə edir. Speranski knyaz Andreyin nəzərində bütün həyat hadisələrini idrakla izah edən, ancaq ağla uyğun olan şeyləri həqiqi hesab edən, hər

şeyi idrakla ölçüb-biçməyi bacaran bir adam kimi canlanırdı. O, özü də belə bir adam olmayı çox istəyirdi. Speranskinin verdiyi izahatda hər şey elə sadə, elə aydın görünürdü ki, knyaz Andrey qeyri-ixtiyari bütün məsələrde onunla razılaşırırdı. Əgər o, bir şeyə etiraz edərək mübahisə eləsə də, bunu ancaq özünü qəsdən müstəqil göstərmək və Speranskinin fikrinə tamamilə tabe olmamaq üçün edirli. Söhbət yaxşı keçirdi, ancaq knyaz Andreyi bir şey karıxdırırdı. Bu da Speranskinin şüşa kimi soyuq baxışları idi ki, bu baxışlar onun qəlbini nüfuz etməyə imkan vermirdi. Bir də knyaz Andreyin qeyri-ixtiyari olaraq baxdığı ağ, zərif əller idı, bu əllərə o, adətən hakimiyət sahibi olan adamların əllerine baxan kimi baxırdı. Speranskinin şüşa baxışları, zərif əlliəri nədənse knyaz Andreyi əsəbiləşdirirdi. O göründü ki, Speranski insanlara son dərəcə nifrət edir, bu və bir də Speranskinin öz fikirlərini isbat üçün işlətdiyi müxtəlif üsullar onun xoşuna gəlmirdi. Speranski yalnız müqayisədən başqa, fikrin hər cürə vasitələrindən istifadə edirdi və knyaz Andreyə elə gəlirdi ki, o, çox cürətlə bir fikri vasitədən başqa bir fikri vasitəyə keçir. Gah praktik bir xadim mövqeyində duraraq xəyalpərestləri təqnid edirdi, gah bir satirik kimi düşmenlərini istehza edərək elə salırdı, gah ciddi bir məntiqə əsaslanır, gah da birdən metafizika aləmine yüksəlirdi (Öz fikrini sübut etmək üçün bu sonuncu vasitədən o xüsusilə tez-tez istifadə edirdi). Məsələni metafizika aləmine keçirərək zaman, məkan və fikir teyininə əl atırdı və oradan lazımı dəllillər götürərək yenə mübahisə sahəsinə enirdi.

Speranskinin knyaz Andreyi heyrətə salan zəkasının əsas cəhəti – ağlin qüvvəsinə və qanuniyyinə qotu surətdə inanmasından ibarət idi. Knyaz Andrey elə zənn edərdi ki, adam düşündüyünün hamısını ifadə edə bilməz, lakin bu Speranskinin heç ağlına da gelməzdidi. Knyaz Andreydə belə bir şübhə də olardı: bəlkə də, mənim düşündüklərimin və inandıqlarımın hamısı boş-boş şeylərdir? Speranskinin qəlbində isə heç vaxt belə bir şübhə doğmamışdı. Knyaz Andreyi də on çox özüne cəlb edən Speranskinin belə bir ağla malik olması idi.

Knyaz Andrey Speranski ile ilk tanışlıq vaxtlarında onun ağıl və zekasına möftün idi. Belə bir möftuniyyəti o, vaxtılı Bonaparteyə qarşı da duyardı. Speranski keşəş oğlu idi. Buna görə də axmaq adamlar ruhani silkinə mənsub olduğu üçün ona həqarətlə baxa bilərdilər və beləleri də çox idi. Həmin bu məsələ knyaz Andreyi Speranskiyə bəslədiyi hiss ilə xüsusilə ehtiyatlı davranışına və bu hissi özündə qeyri-şüuri surətdə qüvvətləndirməyə vadar edirdi.

Knyaz Andrey Speranskinin yanında keçirdiyi həmin bu ilk axşam Speranski ona qanun düzəldən komisyon haqqında danışarkən, istehza ilə demişdi: "Bu komisyon 50 ildir ki, təşkil edilmişdir, dövlətə de yüz milyonlara oturmuşdur, heç bir şey de etməmişdir. Rozenkampf isə müqayisəvi qanunvericiliyin bütün maddələrinə ancaq yarlıqlar yapışdırılmışdır.

— Bunun üçün də dövlət milyonlar sərf etmişdir. Biz Senata yeni məhkəmə hakimiyyəti vermək istəyirik, lakin bizim qanunumuz yoxdur. Buna görə də, knyaz, sizin kimi adamların indi qulluq ələməməsi günahdır.

Knyaz Andrey dedi ki, bunun üçün hüquqsünaslıq tehsilinə malik olmaq lazımdır, mənim isə belə bir təhsilim yoxdur.

— Heç kəsin belə bir təhsili yoxdur, siz nə qoyub nə axtarırsınız? Bu *circulus viciosus*<sup>1</sup>-dur ki, bundan zorla çıxmak lazımdır.

\* \* \*

Bir həftədən sonra knyaz Andrey herbi nizamnamə komisyonun üzvü və heç də gözləmədiyi halda, qanun yaradan şöbənin rəisi təyin olundu. Speranskinin xahişi ilə o tərtib edilen vətəndaşlıq qanun məcəlləsinin birinci hissəsini götürüb, *Code Napoléon* və *Justiniani*<sup>2</sup> əldə əsas tutaraq, Şəxsiyyətlər hüququ şöbəsinin tərtibi üzərində işləməyə başladı.

## VII

Pyer iki il əvvəl, 1808-ci ildə öz malikanələrini gəzdikdən sonra Peterburqa qayıdaraq, istor-istəməz Peterburq masonluğunun başında durdu. O, yeməkxana və lojalar düzəldir, yeni üzvlər toplayır, müxtəlif lojaların birləşdirilməsi və əsl aktların əldə edilməsinə çalışır. Eyni zamanda məbəd tikilişinin xərcini çəkir və sədəqədən topalanılar pulun azlığıni nezərə alaraq, mümkün qədər bunu da öz pulu ilə tamamlayırı, cünki üzvlərin çoxu bu məsələdə xəsislik göstərir, həm də sədəqə pulunu vaxtında vermirdilər. O, masonluq cəmiyyəti tərəfindən Peterburqda tikilmiş füqəra evini az qala öz pulu ilə saxlayırdı.

<sup>1</sup> Sehirlənmiş dairə (*frans.*)

<sup>2</sup> Napoleon və Yustinian qanun məcəlləsini (*frans.*)

Onun həyatı da yenə əvvəlki qayda üzrə davam edir, yenə də o, əvvəlki kimi pozğun bir həyat keçirirdi. Yaxşı yeməyi və içməyi sevirdi. Subaylarla bir yerdə kef eləməyi o, özü üçün alçaqlıq və həqərət hesab etse də, yenə bundan özünü saxlaya bilmirdi.

Onun başı hər cəhdən bərk qarşıq idi. Bununla belə ilin axırında o, bir şey hiss etməyə başladı; masonluq zəminəsi üzərində nə qədər möhkəm durmağa çalışsa da, bu zəminə bir o qədər də onun ayaqları altından qaçırdı. Bununla bərabər o hiss edirdi ki, üzərində durduğu zəminə onun ayaqları altından nə qədər çox qaçsa da, o ister-istəməz bir o qədər də bu zəminə ilə bağlı olurdu. O, mason cəmiyyətinə daxil olarkən, hamar səthli bataqlıq üzərinə arxayınlıqla ayaq qoyan bir adamın duyduğunu hiss edirdi. Lakin ayağını qoyan kimi bataqlığa batdı. Üzərində durduğu sahənin möhkəm olub-olmadığını tamamilə müyyən etmek üçün o biri ayağını da bataqlıq üzərinə qoydu, bu ayağı da batdı və dizə qədər batmış halda ister-istəməz bataqlıq içinde gəzməyə başladı.

İosif Alekseyeviç Peterburqda yox idi. (O, son vaxtlarda Peterburq lojalarından uzaqlaşmış Moskvada yaşayırı və buradan da qırğşa çıxmırı). Pyer lojanın bütün üzvlərini lap əvvəldən tanıydı, bunları da knyaz B., İvan Vasilyeviç D. deyil, bənnəlik üzrə qardaş hesab etmək ona çətin gəldi. Cünki o, bunların çoxunun zəif və əhəmiyyətsiz adam olduğunu bilirdi. Masonluq döşlükləri və nişanları altından o, bu adamların həyatda əyləşərək aldıqları mundirlərini, döşlərindəki xaçı görürdü. Çox vaxt o, yarısı özü kimi dövlətli olan ona qədər üzvdən gəlir vərəqəsi üzrə 20-30 manat sədəqə yiğə bilərdi ki, bunun da yarısından çoxu nəqd verilməzdi. Bu vəziyyət ona hər bir üzvün bütün var-dövlətini yaxın adamlara verəcəyi haqqındaki masonluq andını xatırladır və onun qəlbində şübhə doğardı, lakin o, bu şübhələrə əhəmiyyət verməməyə çalışardı.

Pyer təndişi bütün mason qardaşları dörd dərəcəyə bölmüşdü. Birinci dərəcəyə o həm loja, həm də insan işlərində feal surətdə iştirak etməyən, ancaq masonluq elminin sırları ilə, Allahın üç adı və ya əşyanın üç əsası: kükürd, civə və duz məsələsilə, ya da Süleyman məbədinin kvadratlari və bütün fiqurlarının əhəmiyyəti ilə məşğul olan mason qardaşlarını daxil edirdi. Pyer əsasən köhnə üzvlərdən və İosif Alekseyeviçin özündən ibarət olan bu mason qardaşlara hörmət edərdi, lakin onların maraqlandığı məsələlərlə maraqlanmazdı. Masonluğun mistik cəhəti onun könlüne yatmadı.

İkinci dərəcəyə isə o, özünü və özünə oxşar mason qardaşları daxil edərdi. Bunlar tərəddüd edən, axtaran, lakin masonluqda hələ müəyyən və aydın bir yol tapmayan, tapacağına isə ümidi edən adamlar idi.

Üçüncü dərəcəyə o, masonluqda zahiri şəkildən və ayını rəsmiyətdən başqa bir şey görməyən, bu zahiri şeylərin ciddiyətə ilə yerinə yetirilməsinə çalışan, lakin bunların mənə və məzmununa əhəmiyyət verməyən mason qardaşlarını (ən çox da bunlar idı) daxil edərdi. Villarski, hətta baş lojanın böyük ustası da bu sıradandı.

Dördüncü dərəcəyə o, xüsusilə son vaxtlarda masonluq cəmiyyətinə girən qardaşları daxil edərdi; bunlar da çox idı. Pyer öz müşahidəsi neticəsində bu qərara gəlmişdi ki, bu adamlar heç bir şeyə inanmır, masonluğun heç bir cəhəti ilə maraqlanmır, bunlar masonluğa ancaq buradakı cavan, dövlətli, zadəgan və böyük əlaqə sahibi olan şəxslərlə yaxın olmaq üçün girmişdilər. Belə varlı qardaşlar da burada çox idi.

Pyer masonluqdakı fəaliyyəti təmin etməməyə başladı. Bəzən ona elə golirdi ki, masonluq, xüsusilə burada gördüyü masonluq, ancaq zahiri şeylərə əsaslanmışdır. Masonluğunu, heç bir şübhə etmək fikrində də deyildi, lakin rus masonluğunun yanlış yola düşdüyüünü, öz mənbəyində ayrıldığını hiss edirdi. Buna görə də ilin axırında o, özünü mason cəmiyyətinin ali sirlərinə vəqf etmək üçün xaricə getdi.

Pyer 1809-cu ilin yayında Peterburq qayıdı. Bizim masonların xarici masonlarla olan məktublaşmasından məlum olmuşdu ki, Bezuxov xaricdə masonluğun bir çox yüksək mövqeli şəxslərinin etimadını qazanmış, bir çox sirlərə vaqif olmuş, ali masonluq dərəcəsi almış və özü ilə Rusiyadakı masonluq bənnəliyi işinin ümumi xeyri üçün çoxlu şeylər götərir. Bütün Peterburq masonları onun yanına gələrək ona bəndəlik göstərdi, hamiya da elə gəldi ki, Pyer onlardan nə isə gizləyir və nə isə hazırlayır.

2-ci dərəcəli lojanın təntənəli iclası üçün vaxt təyin edildi: Pyer bu iclasda Peterburq qardaşları üçün mason cəmiyyətinin ali rəhbərliyi haqqında məlumat verəcəyini vəd etdi.

İclas təyin edilən vaxtda açıldı. Loja adamlı dolu idi. Pyer adı ayını rəsmiyətdən sonra ayağa qalxdı, yazdığı nitqini əlində tutaraq, qızara-qızara və dili dolaşa-dolaşa sözə başladı:

— Əziz qardaşlar, lojaların səkitliyi içərisində sirlərimizə riayət etmək azdır, iş görmək lazımdır... iş görmək. Biz qəflət yuxusundayıq, əslində isə biz iş görməliyik.

Bundan sonra o, dəftərini açıb oxumağa başladı:

“Ösl həqiqətləri yawmaq üçün və xeyirxahlığın təntənəsi üçün biz insanların fikrində yanlış təsəvvürleri silib temizləməliyik, zaman ilə həməhəng olan qayda-qanunu intişar etdirməliyik, cavanların tərbiyəsini öz üzərimizə götürməliyik, ağıllı adamlarla ayrılmaz bir şəkildə birləşməliyik, mövhumati, imansızlığı, axmaqlığı cəsaretlə, həm də ağıllı surətdə rədd etməliyik, bizi sədaqətli olan adamlardan, bir məqsədə xidmət edən, hakimiyyət və nüfuz sahibi olan şəxs-lər yetişdirməliyik.

“Bu məqsədə çatmaq üçün qəbahətə qarşı xeyirxahlığa üstünlük verməliyik, çalışmalıyıq ki, namuslu adam elo bu dünyada etdiyi xeyirxahlıqlara görə əbədi mükafat ala bilsin. Lakin bu böyük niyyətləri heyata keçirməkdə indiki siyasi quruluş bize çox-çox maneələr törədir. Belə bir vəziyyət qarşısında nə etməliyik? İnqilablara kömək etməkni, hər şeyi yıxməq, qüvvətli qüvvətəmə qovmaq?.. Yox, biz bundan çox-çox uzaqlaş. Zorakılıqla edilən hər bir islahat təkdirof layıqdir. Nə qədər ki, insanlar indiki kimidir, bu cür islahatlar pisliyi qətiyyət aradan qaldıra bilməz, bir də belə islahatlar ona görə tekdirof layıqdir ki, eql və hikmətin zorakılığa ehtiyacı yoxdur.

“Bizim cəmiyyətin bütün planı möhkəm, xeyirxah və vahid bir əqidə sahibi olan adamlar yetişdirmək məsələsinə əsaslanmalıdır. Bu əqidə də belə olmalıdır: hər yerde var qüvvə ilə bədxahlı və yaramazlığı təqib edən istedad və xeyirxahlıq himaya etməli. İnsanların içərisində ləyaqətlilərinin seçib öz cəmiyyətimizə götürməliyik. İntizamsızlığı himaya edən şəxslərin əlində ehtiyatla tutmalı və onları elə idarə etməliyik ki, heç özləri də bunu duymasın, ancaq o zaman bizim cəmiyyət hakimiyyət əldə edə bilər. Bir sözle, ümumi bir hakimiyyət idarəsi qurulmalıdır və bu da vətəndaşlıq əlaqələrini pozmadan, bütün dünyaya yayılmalıdır. Eyni zamanda bütün başqa idarələr öz işlərini əvvəlki qayda üzrə davam etdirməli və bizim cəmiyyətin böyük məqsədlərinə engel törətmədən hər şey görməlidir, yəni xeyirxahlığın bədxahlıq üzərində təntənəsinə nail olmalıdır. Xristianlıq özü də bu məqsədi nəzərdə tuturdu. Xristianlıq insانlara ağıllı və xeyirxah olmayı, öz xeyirləri üçün on ağıllı insanların nəsihətlərinə qulaq asıb, onların yolu ilə getməyi öyrədirdi.

O zaman ki, hər şey zülmət içinde idi, o zaman əlbəttə ki, yalnız bir möizə də kifayət idi, çünkü həqiqətin yeniliyi bu möizəyə xüsusi bir qüvvə verirdi; lakin indi bundan çox-çox qüvvətli vasitələr lazımdır. İndi lazımdır ki, öz hissələri ilə idarə olunan adam xeyirxahlıqda hissə bir füsunxarlıq duya bilsin. Ehtirasları ləğv etmək olmaz, ancaq çalışıp

bunları nəcib məqsədlərə doğru sövq etməlidir. Buna görə də hər kəs xeyirxahlıq dairesində öz ehtiraslarını təmin etməlidir və bizim cəmiyyət də buna imkan yaratmalıdır.

“Elə ki her bir dövlətdə bizim bir neçə ləyaqətli adamlarımız oldu, onlardan da hər biri özü kimi iki adam yetişdirə bildi, bu adamlar da bir-biri ilə six surətdə əlaqədə oldu onda, bəşəriyyətin xeyri üçün gizlində bir çox işlər görməyə müvəffəq olmuş cəmiyyətimiz hər bir şey eləmək imkanına malik olacaqdır”.

Pyerin bu nitqi lojada nəinki böyük bir təsir buraxdı, hətta həye-can da əməla gətirdi. Mason qardaşlardan çoxu bu sözlərdə tehlükəli illüminat fikirlərini gördüyündən, Pyerin nitqini soyuqluqla qarşıladı, bu da Pyere çox təccübülü göründü. Böyük usta Pyerə etiraz eləməyə başladı. Pyer isə get-gedə daha qızılqliqla öz fikirlərini inkişaf etdirirdi. Çoxdan idi ki, belə bir qızığın iclas olmamışdı. Üzvər iki yerə bölündülər. Bunlardan biri Pyeri illüminatçılıqda təqsirləndirib məzəmmət edir, o biriləri isə onu müdafiə edirdi. Pyeri ilk dəfə olaraq bu iclasda insan fikrinin müxtəlifliyi heyrətə saldı. Bu müxtəliflik nəticəsində də heç bir həqiqəti iki adam bir cürə təsəvvür eləmirdi. Hətta tərəfini saxlayan üzvər belə onu mehdud və başqa cürə başa düşürdürlər. Buna da o razı ola bilmirdi, çünki Pyerin əsas arzusu bu idi ki, öz fikrini başqalarına olduğu kimi çatdırırsın.

İclas qurtarandan sonra böyük usta narazı halda, həm də istehza ilə Bezuxovun mübahisə zamanı qızılqliq göstərdiyini, həm də mübahisəyə yalnız xeyirxahlıq məhəbbəti ilə deyil, eyni zamanda mübarizə aludəliyi ilə yanaşdığını qeyd etdi. Pyer ona cavab vermədi, ancaq teklifinin qəbul olunub-olunmayacağıni soruşdu. Ona “yox” – deyə cavab verdilər. Ryer də rəsmiyyəti gözləmədən lojadan çıxıb evinə getdi.

## VIII

Pyeri yenə də kədər bürüdü, bundan o, həmişə bərk qorxardı. Lojada söylədiyi nitqindən sonra o, üç gün öz evində, divan üstə uzanıb qaldı, heç kəsi qəbul etmədi və hey yera də getmədi.

Bu zaman o, arvadından məktub aldı. Arvadı yalvararaq onunla görüşməsini xahiş edir, ondan ayrı düşdüyü üçün dərd çəkdiyini və bütün həyatını ona həsr etmək arzusunda olduğunu yanzırdı.

Məktubun sonunda bu günlərdə xaricdən Peterburqə gələcəyini də göstərirdi.

Sonra Pyerin yanına mason qardaşlarından biri geldi. Pyer bu adamı o biri mason qardaşlarından az istəyirdi. O, Pyerin arvadına olan münasibetində səhbət açaraq, bir qardaş kimi öz məsləhətini söylədi və dedi ki, siz öz arvadınıza qarşı belə sərt davranışın maqdə haqlı deyilsiniz. Tövbə eləyəni də əfv etməməklə masonluğun birinci qayda-qanunundan kənara çıxırsınız.

Elə bu vaxt qaynanası adam göndərib, çox mühüm bir iş üçün bir neçə dəqiqəliyə yanına gəlməsini ondan xahiş edirdi. Pyer gördü ki, ona qarşı sui-qəsd düzəltmişlər və onu arvadı ilə birləşdirmək istəyirlər, indiki vəziyyətində bu hətta onun heç acığına da gəlmədi. Onun üçün heç fərqi yox idi, həyatda o, heç bir şeyə böyük əhəmiyyəti olan bir məsələ kimi baxmırı və onu bürüyən kədərin təsiri altında artıq nə öz sərbəstliyini, nə də arvadını cəzalandırmaqdə göstərdiyi inadını əhəmiyyətli bir şey saymırı.

“Heç kəs haqlı deyildir, heç kəs də müqəssir deyildir, demək o da müqəssir deyil”, – deyə düşünürdü. Pyer elə o saat arvadı ilə birləşməyə ancaq ona görə razılıq vermədi ki, qəm-qüssə içində o, heç bir kef eləmək iqtidarında deyildi. Arvadı indi onun yanına gəlmış olsayıdı, onu heç də qovmazdı. Pyeri məşğul edən məsələ qarşısında arvadı ilə yaşayıb-yaşamamasının nə əhəmiyyəti ola bilərdi?

O, nə arvadına, nə də qayınanasına cavab vermədən bir gün, axşamdan xeyli keçmiş yola hazırlaşdı, İosif Alekseyeviçlə görüşmək üçün Moskvaya getdi. Sonra gündəliyində bu sözləri yazdı.

“Moskva, 17 noyabr.

İndicə başçının yanından gəlirəm və bu görüşdən duyduqlarımı yazmağa tələsirəm. İosif Alekseyeviç kasıbılıq içinde yaşayır və üçüncü ildir ki, sidik kisəsi xəstəliyindən ağır iltizab çəkir. Lakin heç kəs ondan nə bir inilti səsi eşitmış, nə də onun narazılıq edərək deyin-diyiğini görmüşdür. Yediyi də on adı yeməklərdir. Səhərdən ta gecədən xeyli keçənə qədər elmi ilə məşğul olur. O, meni hörmətlə qəbul etdi və yatdığı çarpayı üstündə oturdu. Mən ona Şərq və Qüdsşərif cəngavərlərin işaretini etdim, o da mənə eyni işaret ilə cavab verib mehribanca gülümşədi, Prussiya və Şotlandiya lojalarında nələr öyrəndiyimi məndən soruşdu. Mən nə varsa, hamısını bacardığım kimi ona nağıl etdim. Bizim Peterburq lojası üçün təklif elədiyim əsəsləri da və məni pis qarşılıqlarını, qardaşlarla mənim aramda əlaqənin kesildiyini də dedim. İosif Alekseyeviç xeyli susub düşündü və sonra bu barədə öz fikrini söylədi, bununla da o, dərhal mənim bütün

keçmiş və gələcək həyat yollarımı işıqlandırıldı. O, məndən soruşdu: Mason cəmiyyətinin ki, üç əsası var, bunun nədən ibarət olduğu sənin yadindadırı? Bu sualtı ilə o, məni təəccübləndidi. Sonra da bu əsasları söyləməyə başladı. Bu əsasın birincisi – sırrı mühafizə və dərk etməkdir, ikincisi – bu sırrı qəbul etmək üçün özünü mənəvi cəhətdən temizləmək və islah etməkdir, üçüncüüsü də – bu temizləmə ilə bütün insan nəslini islah etməkdir. Bu üç əsasdan hansı başdır? Əlbət ki, adamin özünü islah etməsi və temizləməsi! Ancaq bu məqsədə doğru biz həmişə heç bir vəziyyətdən asılı olmayaraq irəliyə bilərik. Eyni zamanda bu məqsəd bizdən çox-çox əmək tələb edir. Buna görə də biz qürura qapılıb, bu məqsədi yaddan çıxararaq, ya özümüz temiz olmadığımız üçün qəbul etməyə layiq olmadığımız sirlərə əl atırıq, ya da özümüz rəzalet və fəhş içinde olduğumuz halda insan nəsinin islahına girişirik. İllüminatlıqlı ictimai işlərə qarışlığı və qürura qapıldığı üçün həqiqi təlim deyildir. İosif Alekseyeviç bu əsasa görə də mənim nitqimi və bütün fealiyyətimi düzgün hesab etmədi. Mən qəlbimin dərinliklərində onunla razılaşdım. Mənim ailə məsələmdən söz düşəndə o, belə dedi: "Həqiqi masonun başlıca vəzifəsi, necə ki siza söylədim, öz-özünü təkmilləşdirməkdən ibarətdir. Lakin çox vaxt biz belə düşünürük ki, həyatımızda çatınlık törədən bütün şəyrləri özündən uzaqlaşdırmaqla biz daha tez bu məqsədə çatarıq, lakin, cənab, məsələ tamamıla əksinədir. Ancaq cəmiyyət tələtümürləri içində biz üç əsas məqsədə çata bilərik: bunun birincisi – öz-özünü dərk etməkdir, zira insan öz-özünü ancaq başqa ilə müqayisədə dərk edə bilər. İkincisi – təkmilləşməkdir, bu da ki ancaq mübarizə ilə əldə edilər. Üçüncüüsü də – baş xeyirxahlığı çatmaqdır ki, bu da ölümü sevməkdir. Ancaq həyatın dönüklüyü bize onun (həyatın) mənasızlığını göstərə bilər və bizim ölümə olan fitri məhəbbətimizə, ya yeni həyata çıxmamıza kömək edə bilər".

Bu sözlər bir də ona görə əhəmiyyət kəsb edir ki, İosif Alekseyeviç nə qədər ağır fiziki əziyyət çəksə də, heç vaxt həyatdan bezmir, amma ölümü sevir və daxilən nə qədər təmiz və yüksək olsa da, yene özünü ölməyə lazımlıca hazır hiss etmir. Sonra o, mənə kainatın böyük kvadratının əhəmiyyətini tamamilə izah elədi və göstərdi ki, üç və yeddi rəqəmləri hər şeyin əsasını toşkil edir. Eyni zamanda o, mənə belə bir məsləhət gördü: Peterburqdakı mason qardaşlarından ayrıılma, onlarla ünsiyyət saxla, lojada ancaq 2-ci dərəcəli vəzifəni götür və qardaşları qırura uymağa qoyma. Onları öz-özünü dərk etməyin və

təkmilləşməyin həqiqi yoluna salmağa çalış. Bundan başqa mənim özüm haqqında söyledi ki, hər şeydən əvvəl öz-özünü gözden qoyma. Bu məqsəd üçün də mənə, bütün hərəkətlərimi qeyd etmək üçün bir dəftər verdi. Bu saat mən həmin dəftərə yazıram və sonra da bütün hərəkətlərimi də bu dəftərə qeyd edəcəyəm".

"Peterburq, 23 noyabr.

"Mən yeno də arvadımla yaşayıram. Qayınanam gözü yaşlı yanına gəldi, dedi ki, Elen buradadır, yalvarır ki, siz onu qəbul edəsiniz, size söyleyəcək sözü var, deyir ki, mən müqəssir deyiləm, o, məni atdığı üçün mən bodboxtəm. Bundan başqa bir çox sözlər də söylədi. Məni görmək üçün onu yanına buraxsaydım, daha onun arzusunu rədd etmək iqtidarında olmadığı bilirdim. Şübhə içində idim, bilmirdim məsləhətə və köməyə kimin yanına gedim. İosif Alekseyeviç burada olsayıdı, o, mənə yol göstərərdi. Mən öz otağımı getdim, İosif Alekseyeviçin məktubunu bir də oxudum, onunla olan səhbətimi xatırladım və bütün burlardan belə bir nəticə çıxardım: – Mən xahiş edən xahişini rədd etməməliyəm, hamiya kömək etməliyəm, xüsusi də elə bir adama ki, həyati mənim həyatımla müəyyən dərəcədə bağlıdır, eyni zamanda öz cəzamı çəkməliyəm. Bir də ki, əgər mən onu xeyirxalıq nöqtəyi-nəzərdən bağışlayırsam, onda mənim onunla birleşməyim ancaq mənəvi bir mahiyətdə olmalıdır. Belə bir qərara gəldim və İosif Alekseyeviç də belə yazdım. Arvadıma da dedim ki, bütün olub-keçmişləri unutmağı sizdən xahiş edirəm və əgər mən sizin qarşınızda müqəssirəmsə, xahiş edirəm ki, məni bağışlayın, lakin siz mənim qarşısında müqəssir deyilsiniz. Bu sözləri ona sevinə-sevino dedim. Qoy bilməsin ki, yenidən onu görməyim mənim üçün nə qədər ağırdır. Büyük evin yuxarı mərtəbəsinə yerləşdim. Yeniləşdiyimi hiss edirəm, bu, mənə fərəh verir".

## IX

Həmişə olduğu kimi, o vaxtlar da ali cəmiyyət sarayda və böyük ziyaflətlərdə bir araya toplaşarkən bir neçə dəstəyə bölündərə bi dəstələrdən də hər birinin öz xüsusiyyəti olardı. Birləşmələrdən ən böyük qraf Rumyantsevin və *Caulaincourt*<sup>1</sup>-un Napoleon ittifaqı adlanan fransız dəstəsi idi. Elen əri ilə Peterburqdə yerləşdikdən sonra bu dəstədə ən görkəmli yerdən birini tutdu. Onun yanına fransız səfəretxanası

<sup>1</sup> Kolenkurun (frans.)

məmurları, öz əqli və mərhəməti ilə tanınan və Napoleon ittifaqı cərəyanına mənsub olan bir çox şəxslər gələrdi.

Elen iki imperatorun məşhur görüşü vaxtında Erfurtda idi və bu əlaqələrin də əsası oradan başlayırdı. Erfurtda o, böyük uğur qazanmışdı. Napoleon özü onu teatrda görüb, gözəlliyini təqdir etmiş və kim olduğunu soruşmuşdu. Gözəl və nəzakətli bir qadın kimi onun əldə etdiyi uğurlar Pyer təəccübənləndirmirdi, çünki illər keçdikcə o daha da gözəlləşirdi. Lakin onu təəccübənləndirən başqa şey idi: Bu iki il ərzində onun arvadı özüne “*d'une femme charmante, aussi spirituelle, que belle*”<sup>1</sup> şöhrəti qazana bilməşdi. Məşhur *prince de Ligne*<sup>2</sup> ona səkkiz səhifədən ibarət məktub yazırırdı. Bilibin, qrafınya Bezuxovanın yanında ilk dəfə söyləmek üçün öz *mots*<sup>3</sup>-larını seçib saxlardı. Qrafınya Bezuxovanın salonunda qəbul olunmaq ağıl diplomu hesab olunardı. Cavan adamlar Elenin verdiyi ziyaftədən qabaq kitab oxuyardı ki, onun salonunda bir şey haqqında danişa bilsinlər. Səfarətxana katibləri, hətta səfirler özləri diplomatik sirləri açıb ona söylərdilər, çünki Elen bəzi cehətdən nüfuz sahibi idi. Lakin Pyer Elenin çox axmaq bir qadın olduğunu biliirdi, buna görə də onun verdiyi ziyaftərlərə və nahardarda bəzən iştirak edərkən həm heyrət edər, həm də qəribə bir qorxu duyardı. Bu ziyaft və naharlıarda siyasetdən, poeziyadan, fəlsəfədən bəhs olunardı. Göstərdiyi oyunların hər anda üstü açılacağını gözləyən bir gözbağlayıcı nə duyursa, Pyer də bu ziyaftərlərə elə bir şey duyardı. Lakin belə salonlar üçün elə ancaq axmaqlıq lazımlı olduğundanmı, ya aldananların özləri bu aldanışdan bir həzz duyduqlarındanmı, nədənse, yalanın üstü açılmazdı və *d'une femme charmante et spirituelle*<sup>4</sup> şöhrəti Elena Vasil'yevna Bezuxovanın üstündə elə möhkəm bir şəkildə qalmışdı ki, o hətta nə qədər bayağı və axmaq bir şey söyləsə də, hamı onun söylediyi hər bir sözə heyran olar, onun hər sözündən dərin bir mənə axtarardı ki, bu heç onun öz aqlına da gəlməzdı.

Bu güzel küber qadına elə Pyer kimi də bir ər lazımdı. O, dalğın və qəribə bir adam, *grand seigneur*<sup>5</sup> bir ər idi. Heç kəsə mane olmazdı, öz xüsusiyyətilə də salonun yüksək soviyyəli ümumi təəssüratını

pozmazdı. Əksinə, onun bu xüsusiyyətləri arvadının incə və zərif hərəkətləri üçün çox əlverişli bir görkəm idi. Pyer bu iki il müddətində həmişə mütərrəd şeylərlə məşğul olduğundan və bütün başqa şeylərə həqiqətən nifret etdiyindən, arvadının heç də onu maraqlan-dırmayan salonlarında hər şeyə laqeyd və etinasız baxar, hər şeyə lütfkarlıq göstərərdi, bunlar da sünii suretdə əldə edilmədiyindən ona qarşı istər-istəməz hörmət olardı. O, arvadının qonaq otağına teatra giren kimi girirdi. Orada onların hamısı ilə tanış idi, hamının gəlmə-sinə bir cür sevinər və bir cür də laqeydlik göstərərdi. Bəzən o, onu maraqlandıran bir məsələ olarsa, söhbətə girişər və burada *les messieurs de l'ambassade*<sup>1</sup> olub-olmadığını nəzərə almayaraq səppildaya-səppildaya öz fikrini söylərdi, bu fikirlərin də bəzən o vəziyyətle heç əlaqəsi olmazdı. Lakin *de la femme la plus distinguée de Pétersbourg*<sup>2</sup> bu qəribə əri haqqında müəyyən bir rəy əmələ gəldiyindən, heç kəs onun hərəkətini *au sérieux*<sup>3</sup> hesab etməzdı.

Elenin hər gün evinə gələn cavan adamlar içərisində Boris Drubetskoy da vardi. O, qulluqda çox irəli getmişdi. Elen Erfurtdan qayıdanın sonra Bezuxovların evində on yaxın bir adam olmuşdu. Elen onu *mon page*<sup>4</sup> adlandırır və onunla bir uşaq kimi rəftar edirdi. Elen başqalarına baxanda necə gülümsəyirdi, Borisə də elə gülümsəyirdi, lakin bu təbəssüm bəzən Pyerin xoşuna gəlmirdi. Boris Pyere kədər duylanan xüsusi bir hörmət göstərərdi. Belə bir hörmət də Pyeri narahat edirdi. O, üç il bundan əvvəl arvadı tərəfindən edilən təhqirdən çox ağır iztirab çəkmişdi. Buna görə də indi belə bir təhqirə uğramaqdan özünü iki şeylə xilas edirdi. Birincisi bu idi ki, o, öz arvadının əri deyildi, ikincisi də, o, özündə arvadına qarşı şübhə oyanmağa yol vermirdi.

Pyer öz-özünü deyirdi: “İndi o *bas bleu*<sup>5</sup> olduğundan əvvəlki məftuniyyətlərindən tamamilə əl çəkmişdir. Heç görülməmişdir ki, *bas bleu*-da könül məftuniyyəti olsun”. Bu qayda-qanunu o, haradan götürmüdü, heç məlum deyildi, ancaq buna qəti inanırdı. Lakin qəribə burasıdır ki, Borisin qonaq otağında olması (O az qala həmişə

<sup>1</sup> Gözəl olduğu qədər də ağıllı olan bir afət (*frans.*)

<sup>2</sup> Knyaz de-Lin (*frans.*)

<sup>3</sup> Sözlərini (*frans.*)

<sup>4</sup> Gözəl və ağıllı qadın (*frans.*)

<sup>5</sup> Qaran-senyor (*frans.*)

<sup>1</sup> Səfarətxana məmurları (*frans.*)

<sup>2</sup> Peterburqun on görkəmli bir qadınının (*frans.*)

<sup>3</sup> Ciddi (*frans.*)

<sup>4</sup> Mənim pajım (*frans.*)

<sup>5</sup> Götürən. (Elm ilə məşğul olan qadına istehza ilə verilən ad) (*frans.*)

burada olardı) Pyer fiziki surətdə təsir edərdi. Onun əl-qolunu bağlayar, laqeydliyini və hərəkətlərindəki sərbəstliyi ləğv edərdi.

Pyer düşünərək öz-özüne deyərdi: "Bu qəribə hiss haradandır axı? Əvvəlləri o hətta mənim xoşuma da gələrdi".

Kübər cəmiyyəti nəzərində Pyer böyük bir zadəgan idi. Ona heç bir iş görəməyən, heç kəsə zərər yetirməyən, xoş təbiətli, sevimli, ağıllı, eyni zamanda qəribə bir adam kimi baxardılar, onu məşhur arvadı olan, bir az kor və gülünc bir kişi hesab edərdilər. Lakin bu zaman Pyerin qəlbində mürekkeb və çətin bir inkişaf gedirdi. Bu da ona bir çox şəyləri aydın etmiş, onu bir çox mənəvi şübhələrə və sevinclərə getirib çıxarmışdı.

## X

O, öz gündəliyini davam etdirir və bu vaxt içərisində bu şəyləri yazmışdı:

"24 noyabr.

"Saat səkkizdə durdum, müqəddəs kitabı oxudum, sonra da qulluğa getdim (O, İosif Aleksyeviçin məsləhəti üzrə komitələrdən birində qulluğa girmişdi), nahara evə qayıtdım, xörəyi yalqız yedim (Qrafinyanın yanında mənim xoşuma gəlməyen bir çox qonaq vardı). Yemək-içməyim adı qaydada oldu, yeməkdən sonra da qardaşlar üçün pyeslərin üzünü köçürdüm. Axşamüstü qrafinyanın yanına gedib B. haqqında gülünc bir hadisəni nağıl etdim və ancaq hamı bərkədən güləndə başa düşdüm ki, bunu demek lazımdı deyilmiş".

"Sakit və xoşbəxt bir halda yerime girirəm. Pərvərdigara, sənin göstərdiyin yol ilə getməyə mənə kömək elə ki: 1) sakitlik və ağır hərəkətlə hiddətən bir hissəsinə qalib gəlim, 2) özümü saxlamaqla və nifratlı şəhvətə üstün gəlim, 3) həyatın qeylü-qalından uzaqlaşım, lakin: a) dövlət qulluğundan, b) ailə qayğısından, v) dostluq əlaqələrindən və d) iqtisadi məşguliyyətdən ayrılmayım".

"27 noyabr.

"Gec durdum, ayıldıqdan sonra da tənbəllik edərək uzun zaman yataqda uzanıb qaldım. İlahi! Sənin göstərdiyin yol ilə getmək üçün mənə kömək elə, qüvvət ver. Müqəddəs kitabı oxudum, lakin lazımlı olan hiss ilə oxuya bilmədim. Urusov qardaşım goldı, dünyanın qeylü-qalından səhbət elədik. O, padşahın yeni planından danişdi. Mən onun işlərini pişləməyə başladım, lakin necə hərəkət edəcəyimi və bir də

başçının sözlerini xatırlayıb susdum. O deyirdi ki, həqiqi mason tələb olunan vaxtda dövlətin çalışan bir xadımı olmalıdır, lakin onun iştirakı tələb olunmayan yerde sakit bir müşahidəçi olub qalmalıdır. Mənim dilim – mənim düşmənimdir. Q.V. və O. qardaşlarım yanına goldı, cəmiyyətə yeni üzv qəbul etmək haqqında səhbət oldu. Onlar ritorluq vəzifəsini mənim üzərimə qoyurlar. Özümü bu işə layiq görürəm, həm də zəif hiss edirəm. Sonra səhbət məbədin yeddi sütunu və yeddi pilləsini izah etmək dündü, 7 elm, 7 xeyirxahlıq, 7 nöqsan, müqəddəs ruhun 7 töhfəsi. Qardaş çox gözəl danişirdi. Axşam yeni üzv qəbul olundu. Otaqların quruluşu qəbul olunmaq ayının gözəlliyyinə çox kömək etdi. Boris Drubetskoy qəbul olunurdu. Onu mən təklif etmişdim, ritoru da mən oldum. Onunla bərabər balaca, qaranlıq məbəddə olarkən məni çox qəribə bir hiss həyəcana getirirdi. Özümənə ona qarşı nifrat duyдум və nə qədər əlləsdimse, bunu özümən rədd edə bilmədim. Buna görə də mən onu pislikdən xilas edib həqiqi yola çıxarmaq istədim, lakin onun haqqında olan pis fikirlər məndən əl çəkmirdi. Mənə elə gəlirdi ki, onun cəmiyyətə girməkdə ancaq bir məqsədi var. Bu da oradakı adamlarla yaxınılıq etmək, lojada olan şəxslərin himayəsində olmaqdır. Mənim ondan şübhələnməyimə əsasım ancaq bunlar id. O, bir neçə dəfə N və S-in bizim lojada olub-olmadığını soruşdu (Mən də onun sualına cavab verə bilmədim). Bundan başqa mənim müşahidəmə görə, o, bizim müqəddəs cəmiyyətə hörmət eləməyə qabil deyil, o, insanın zahiri cəhəti ilə məşğuldur və bununla da kifayətlənir, belə bir adam da mənəvi aləmin yaxşılaşması ilə maraqlana bilməz. O, mənə qeyri-səmimi görünürdü və nə qədər ki, mən onunla qaranlıq məbəddə üzüze qaldım, mənə elə gəlirdi ki, o, mənim söylədiyim sözlərə həqarətlə gülümşəyir. Bu zaman mən onun açıq sinəsinə doğru tutduğum qılıncı elə onun ürəyinə soxmaq istəyirdim. Mən gözəl danişa bilmədim və öz şübhələrimi səmimi surətdə qardaşlara və böyük ustaya söyləyə bilmədim. Təbiətin böyük Memarı, yalan girdabından çıxmış həqiqi yol tapmağa mənə kömək elə!"

Bundan sonra gündəlikdə üç vərəq buraxılıb aşağıdakı sözler yazılmışdı:

"B. qardaşımla təklikdə uzun və ibretli bir səhbət etdim. O, mənə A. qardaşına arxalanmayı məsləhət gördü. Layiq olmasam da, çox şey mənə aydın oldu. Adonai – dünyani yaradanın adıdır. Eloim – hər şeyi idarə edənin adıdır. İfadə olunmayan üçüncü adın da mənəsi

hamısdır. B. qardaşımla etdiyim söhbətlər mənim fikrimi təzələyir və məni xeyirxahlıq yolunda möhkəmləndirir. Onunla söhbət eləyəndə şübhəyə yer qalmır. Miskin içtimai elmiorın təlimi ilə, bizim hər şeyi əhatə edən müqəddəs təlimin fərqi mənə aydındır. İnsan elm-ləri dərk etmək üçün hər şeyi parçalayır, baxmaq üçün də hər şeyi öldürür. Bizim cəmiyyətin müqəddəs elmində isə hər şey bir vəhdət təşkil edir, hər şey cəm şəklində və canlı suretdə dərk edilir. Müqəddəs üçlük – kükürd, civə və duzdur ki, hər şey bunlardan əmələ gəlmışdır. Zeytun və atəş xassəli kükürd duz ilə birləşərkən öz xassəsi ilə duzda susama əmələ gətirir, bununla da duz civəni özünə çəkir, tutub saxlayır və nəticədə ayrı bir cisim meydana gəlir. Civə maye və uçucu mənəvi bir mahiyyətə malikdir İsa, müqəddəs ruh da, budur”.

“Dekabrin 3-ü.

“Yuxudan gec ayıldım, müqəddəs kitabı oxudum, ancaq könül-süz oxudum. Sonra çıxıb zalda gəzdim. Düşünmek istədim, lakin bunun əvəzində dörd il əvvəl olmuş bir hadise təsəvvürümde canlandı. Cənab Doloxov dueldən sonra Moskvada mənə rast gələndə dedi ki, yəqin indi siz arvadınız burada olmasa da, mənəvi cəhət-dən tamamilə sakitsiniz. Mən bunun cavabında ona bir söz demədim. İndi bu görüşü bütün təfərruatı ilə xatırladım, öz üreyimdə ona ən acıqlı sözlər və sərt cavablar söylədim. Bir də gördüm ki, bərk hirslenmişəm, ancaq bu vaxt nə etdiyimi bildim və bu hadisəni başımdan atdım. Lakin bu barədə lazıminca tövbə etmədim. Sonra Boris Drubetskoy gəldi və bir çox macəralar söylədi. Mən onun gəlmə-sindən narazı oldum və ona nə isə dedim. O cavab verdi. Mən acıqlandım, ona bir çox xoşa gəlməyən və hətta kobud sözler söylədim. O susdu. Mən nə etdiyimi başa düşəndə artıq gec idi. İlahi, mən onunla rəftar eləməyi qətiyyən bacarmıram. Buna səbəb mənim izzətnəfsimdir. Mən özümü ondan yüksək tuturam, buna görə də ondan çox-çox pis oluram. O, mənim kobudluğuma güzəştə baxır, mən isə əksinə, ona nifrət edirəm. İlahi, mənə kömək elə, o olan yerde öz alçaqlığımı daha çox hiss edim və elə hərəkət edim ki, bundan ona da xeyir olsun. Nahardan sonra yerimə girdim, gözümə yuxu gedərkən, sol qulağıma deyilən “Sənin günündür” sözünü aydınca eşitdim”.

“Yuxuda gördüm ki, qaranlıq bir yerlə gedirəm, birdən itlər hər tərəfdən məni bürüdü, ancaq mən qorxmadan irəliləyirəm. Birdən balaca bir it dişi ilə sol budumdan tutub buraxmadı. Mən onu əllə-rimlə boğmağa başladım. İti özümdən rədd edən kimi bundan böyük

bir it məni tutmağa başladı. Mən onu qaldırmağa başladım, qaldırıqca da o böyük və ağırlaşırıldı. Birdən A. qardaşım goldı, qoluma gırıb məni özü ilə apardı, bir binanın qabağına gətirdi. Binanın içində daxil olmaq üçün ensiz bir taxtanın üstündən keçmək lazımdı. Taxtanın üstüne ayaq qoyanda taxta əyilərə düşdü, mən bari üstə qalxmağa başladım, əlim də barının başına güclə çatırdı. Çox eziyyət-dən sonra özümü barının üstüne qaldıra bildim və belə oldu ki, bədə-nim barının bir tərəfində, ayaqlarım da o biri tərəfində asılı qaldı. Başımı döndərib baxdım, gördüm ki, A. qardaşım bari üstə durub mənə böyük bir xiyabanı və bağlı gösterir. Bağda da böyük, gözəl bir bina var. Mən ayıldım. İlahi, təbiətin böyük Memarı! İtləri, yəni mənim ehtiraslarını və bütün əvvəlkilərin gücünü özündə toplayan sonuncu ehtirası özümdən rədd etməyə mənə kömək elə. Mənə kömək elə ki, yuxuda gözüma görünən xeyirxahlıq mobədina daxil ola bilim”.

“7 dekabr.

“Yuxu gördüm. Gördüm ki, İosif Alekseyeviç elə bil mənim evimdə oturub. Buna da mən çox sevinirəm və onu yeməyə qonaq elə-mək istəyirəm. Sanki mən qıraq adamlarla danışram və birdən yadına düşür ki, bu onun xoşuna gəlməyə bilər. İstəyirəm ki, yaxınlaşış onu qucaqlayıram. Yaxınlaşan kimi də görürrəm ki, onun üzü dəyişib, cavanlaşmışdır. O, mənə yavaşça cəmiyyətin təlimindən nə isə deməyə başladı, elə də yavaş deyirdi ki, mən onun sözünü başa düşə bilmirdim. Sonra ele bil hamımız otaqdən çıxdıq və bu zaman qəribə bir şey oldu. Biz ele bil taxta döşəmə üstə oturmuşduq, ya da uzanmış-dıq. O, mənə nə isə deyirdi. Mən də elə bil öz həssaslığını ona göstərmək istəyirdim, onun sözünə fikir vermədən öz daxili aləmimi və Allahu mənə olan mərhəmətini təsəvvür etməyə başladım. Gözlərim yaşardı. O, bunu gördü, elə görməsi də yaxşı oldu. Lakin o, mənə narazı halda baxdı və sözünü kəsərək ayağa qalxdı. Mən qorxaraq ondan soruşdum ki, söylədiyiniz mənəmi aiddir? O cavab vermadı, mehribanca mənə baxdı. Bir də gördüm ki, biz mənim qoşa çarpayı qoyulmuş otağımdayıq. O çarpayının qıraq tərəfində uzandı. Mən də elə bil ona mehribanlıq göstərmək arzusunda idim, bunun üçün onun yanında uzandı. O ele bil məndən soruşdu: “Düzünü deyin, sizin ən çox meyliniz nəyədir? Bunu bilirsinizmi? Mənə elə gəlir ki, siz daha bunu bilirsiniz”.

Mən bu sualdan özümü itirərək dedim ki, mənim ən çox meyl etdiyim tənbəllikdir. O, şübhə ilə başını yellədi. Mən daha da özümü

itirərək dedim ki, mən sizin məsləhətinizlə arvadımla yaşayıram, ancaq ər-arvad kimi yox. O, bunun qabağında dedi ki, siz arvadınızı bundan məhrum etməməlisiniz və hiss etdirdi ki, bu mənim vəzifəmdir. Mən də ona dedim ki, mən bunu eləməyə utanıram və birdən hər şey qeyb oldu. Yuxudan ayıldım, gördüm ki, fikrimdə müqəddəs kitabın bu cümləsi dəlaşir: "Heyata işığı gətirən insandır, insan züləmət içində parıldayıır, züləmət də onu məhv edə bilmir". İosif Alekseyeviçin üzündə cavanlıq suyu və narazılıq vardı. Həmin gün ondan məktub aldım. Məktubda ər-arvadlıq vəzifəsindən bəhs edirdi.

"Dekabrın 9-u.

"Yuxu gördüm və yuxudan üreyim əsə-əsə ayıldım. Gördüm ki, elə bil Moskvadayam, öz evimdə, böyük otaqdayam, İosif Alekseyeviç də qonaq otağından çıxır. Elə bil o saat başa düşürəm ki, təkəm-mülləşmək hadisəsi onda icra olmuşdur, yüyürüb onu qucaqlayıram. Elə bil ki, üzündən, əllərindən öpürəm. O da deyir: "Mənim üzümdəki dəyişikliyi hiss edirsənmi?" Mən onu qucağımdan buraxmayaraq üzünə baxıram və elə bil görürəm ki, onun üzü cavanlaşmışdır, ancaq başında tük yoxdur, sifəti də tamamilə dəyişilmişdir. Elə bil ona deyirəm: "Təsadüfən size rast gəlsəydim, sizi tanıyarədim". Eyni zamanda düşünürəm: "Mən düzmü dedim?" Birdən görürəm ki, o, bir meyit kimi yera yixilib qalmışdır, sonra yavaş-yavaş özünə gəldi, mənimlə bərabər böyük kabinəyə girdi, qoltuğunda da sənaməki yarpağına yazılmış böyük bir kitab vardi. Elə bil mən deyirəm: "Bunu mən yazmışam". O da mənim sözümə başını əyərək cavab verir. Mən kitabı açdım, kitabın bütün səhifələrində gözəl şəkillər çəkilmişdi. Mən də elə bil bu şəkillərdə qəlbin öz məşqəsi ilə olan macərasının təsvir edildiyini bilirom. Səhifələr üzərində də elə bil buludlara doğru ucan şəffaf geyimli, şəffaf bədənlə bir qızın gözəl bədənini görürom. Bu qızın da elə bil Nəğmələr Nəğməsinin təsviri olduğunu bilirom. Bu şəkillərə də baxanda elə bil pis bir iş tutduğumu hiss edirəm, lakin şəkillərdən ayrıla bilmirəm. İlahi, mənə kömək elə! Pərvərdigara, sən ki məni belə tərk edirsən, əgər bu sənin öz tədbirindirəsə, onda özün bilən yaxşıdır. Yox, əgər buna mən özüm səbəb olmuşamsa, onda öyrət məni, görüm mən nə etməliyəm. Əgər sən məni tamamilə tərk etsən, onda mən öz pozğunluğum içində məhv olaram".

Rostovgil ki iki il kənddə oldu, bu vaxt içorisində onların pul işi düzəlmədi.

Nikolay Rostov yenə də uzaq bir alayda qulluq edir və öz niyatində möhkəm duraraq, nisbəton az pul xərcləyirdi. Bununla belə, Otradnoyedə həyat elə qurulmuşdu ki və xüsusi Mitinka işləri elə aparırdı ki, borc ildən-ilə artırdı. Qoca qrafın nəzərdə tutduğu yeganə kömək, görünür, qulluq eləmək idi, bunun üçün də o, Peterburqa getdi. O həm özünə qulluq tapmaq, həm də özünün dediyi kimi, axırıncı dəfə olaraq qızları oyləndirmək istəyirdi.

Rostovgil Peterburqa göləndən az sonra Berq Verani istədi və onun teklifi rədd edilmədi.

Moskvada Rostovgil yüksək cəmiyyətə mənsub idi, lakin Peterburqda onların cəmiyyəti qarışq və qeyri-müəyyən idi. Onlar özü də hansı cəmiyyətə mənsub olduqlarını bilmir və bu barədə heç düşünmürdülər də. Peterburqda onlar əyalət adamı hesab olunurdular; Moskvada Rostovlar ailəsinin hansı cəmiyyətə mənsub olduqlarını soruşmadan yedirib içirtdiyi şəxslər burada onlara məhəl qoymurdular.

Rostovgil Peterburqda da Moskvadakı kimi yaşayırdı və axşam yeməyinə onların evinə cürbəcür adamlar gəlirdi. Otradnoyedəki qonşuları, heç də varlı olmayan qoca mülkədarlar öz qızları ilə, freylinə Peronskaya, Pyer Bezuxov, qəza poçt rəisinin Peterburqda qulluq eləyən oğlu burada olardı. Kişilərdən Boris, Pyer və Berq az zamanda Rostovgilin evinə gəlib-gedən ən yaxın adamlar oldular. Qoca qraf Pyerə küçədə rast gələrək onu çəkib evinə gətirmişdi, bu gündən də Pyer onlara gedib-golərdi. Berq isə bütün günü Rostovgildə olardı və grafinya Veraya çox hörmət edordi, ancaq evlənmək niyyətində olan cavan bir adam bu hörməti göstərə bilərdi.

Berq Austerlits vuruşmasında yaralanmış sağ əlini havayı yera hamiya göstərmirdi və heç lazım olmayan qılincini sol əli ilə boşbosuna tutmurdu. Bu hadisəni o, hamiya elə nağıl edər və buna elə bir məna verərdi ki, hamı onun bu hərəkətini həm moqsadə uyğun, həm də loyqətlə bir şey hesab edirdi. Nəhayət, o, Austerlits vuruşması üçün iki mükafat aldı.

Finlandiya vuruşmasında da o, özünü göstərməyə müvəffəq oldu. Baş komandanın yanında adyutanta qumbara qırıntısı döyib ölürləndür. Berq bu qırıntıını götürüb rəisi aparır. Bu hadisəni də Berq

o qədər söyləyir ki, nəhayət hamı onun doğrudan da bu qumbara qırıntısını yerdən götürüb rəiso aparmasını töqdir edir və Finlandiya müharibəsi üçün də o, iki mükafat alır. 1809-cu ildə də döşü ordenlə qvardiya kapitanı olur və Peterburqda çox əlverişli bir mövqə tutur.

Berqin məziyyətlərindən danışanda bəzi sərbəst düşüncəli adamlar gülümşəsə də, hər halda bir şeysə haqq vermək lazımdır. O, yaxşı və igid bir zabitdir. Böyükleri ona yüksək qiymət verordilər, gələcəkdə böyük mənsəb sahibi ola bilən əxlaqlı cavan bir adamdır, hətta indin özündə də cəmiyyətdə möhkəm bir mövqeyə malikdir.

O, dörd il bundan əvvəl Moskva teatrının parterində bir alman yoldaşına rast gələrkən Vera Rostovani göstərib almanca demişdi: "Das soll mein Weib werden"<sup>1</sup> və o vaxtdan Veranı almağı qöt etmişdi. İndi da Peterburqda Rostovgilin və özünün vəziyətini nəzərə alaraq, işə başlamağın vaxtı geldiyini müəyyən edib qızı istəmişdi.

Berqin Veranı istəməsi əvvəl, heç də onun xeyrinə olmayan bir təccüb oynamışdı. Əsil-nəcabəti yaxşı məlum olmayan bir Lifşlandiya zadəganı oğlunun qrafınıya Rostovani istəməsi əvvəl çox qəribə göründü, lakin Berq sadələvh və xoş təbiətli bir adam idi, onun bu hərəkəti Rostovgili qeyri-ixtiyari olaraq düşündürdü və onlar belə bir qorara gəldilər. Əgər o, özü bunun yaxşı bir hərəkət olduğunu möhkəm surətdə inanırsa, bu yaxşıdır, hətta lap yaxşıdır. Bir də ki, Rostovgilin işləri çox bərbad bir halda idi, buna da Berq bilməmiş deyildi, xüsusilə, Veranın 24 yaşı vardi, o, hər yero gedirdi. O, yaxşı və düşüncəli bir qız olsa da, hələ bu vaxta kimi heç kəs onu istəməmişdi. Bütün bünülləri nəzərə alaraq Berqin təklifi rədd edilməmişdi.

Berq dost adlandırdığı yoldaşına dedi:

— Bax, gördünümüz.

— O, hamının dostu olduğunu bilirdi və ancaq buna görə də öz yoldaşına dost deyərdi. — Bax, gördünümüz, mən bünüllərin hamisini qabaqcadan nəzərə almışdım, mən hər şeyi ölsüb-biçməsəydim, heç evlənməzlim, bu da heç yaxşı düşməzdi. İndi isə, oksino, monim atam və anam tomin olunmuşlar. Mən onlara Ostzey vilayətində icarə işini düzəltmişəm, özüm də ki, aldiğım maaşa, qızın cehizinə düşən dövlətlə və məndə olan səliqə ilə Peterburqda yaşaya bilərəm. Yaxşı da yaşamaq olar. Mən puldan ötrü evlənmirəm və bunu şorəfsiz bir iş hesab edirəm, lakin qız gərək özünükünü getirə, kişi də özünükünü. Mən qulluq sahibiyəm, o da yüksək ailədəndir, əlaqə sahibidir, az-çox

<sup>1</sup> Bax, o, monim arvadım olacaq (alm.).

dövləti də var. Bizim zəmanəmizdə bu özü də bir şeydir, belə deyilmə? Xüsusişə də ki, o, gözəldir, hörmətli bir qızdır, məni də sevir...

Berq qızararaq gülümşədi:

— Mən də onu sevirəm, çünkü o, dərrakəli bir qızdır, dərrakəli olmaq da çox yaxşı şeydir. Onun bir familiyadan olan o biri bacısı da var, o, tamamilə bir başqadır, xasiyyəti de adamın xoşuna golmir, ağlı da yoxdur, özü də ki, birtəhərdir, bilirsınız mı?"... Yaxşı qız deyil. Monimki isə... Bize geleceksiniz də... — İstədi ki, "günorta naharına" desin, lakin düşünərək fikrini dəyişdi: "Çay içməyo", — dedi və sonra ağızındaki tüstünü dodaqları arasından balaca bir halqa şəklində buraxdı, — bu onun xoşbəxtlik arzularının tam bir mücəssəməsi idi.

Berqin Veranı istəməsilsə əmələ gələn ilk təccüb hissindən sonra, Rostovgilin ailəsində adətən belə hallarda baş verən bir şənlik və sevinc göründü, lakin bu hoqiqi deyil, zahiri bir sevinc idi. Veranın atası bu məsələ ilə əlaqədar olaraq bir şəşqılıq və utancaqlıq duyurdu. Sanki onlar Veranı az sevdiklərinə və onu belə həvəslə başdan elədiklərinə xəcalət çəkirdilər. Hamidən çox qoca qraf vicedən əzabı çəkirdi. O yəqin ki, bunun səbəbini izah edə bilməzdə, bu səbəb pul məsəlesi idi. Əldə nə qədər pul və nə qədər borcu olduğunu, Veraya da nə qədər cehiz verə biləcəyini o, qətiyyən bilmirdi. Qızlar anadan olanda hər birinə cehiz olaraq 300 kəndli təxəris edilmişdi, lakin bu kəndlilərin yaşadığı kəndlərdən biri satılmışdı, o birisi də girov qoyulmuşdu. Bunun da vaxtı elə gecikdirilmişdi ki, kənd satılmalı idi. Bu səbəbdən qızlara kənd vermək mümkün deyildi. Pul da yox idi.

Berq bir aydan çox idi ki, nişanlanmışdı, toyə da birçə həftə qalmışdı, amma qraf hələ öz-özlüyündə cehiz məsələsini həll etməmişdi, arvadı ilə də bu barədə danışmamışdı. Veraya cehiz olaraq gah Ryazandaki malikanəni vermək istəyirdi, gah meşə satmaq, gah da vəksel üzrə pül borc almaq fikrini düşürdü. Toyə bir neçə gün qalmış Berq səhər tezdən qrafın kabinəsinə girdi və məhrəbəncə gülümşərək qrafdan xahiş etdi ki, qrafınıya Veraya veriləcək cehizi söyləsin. Qraf çoxdan hiss etdiyi bu məsələni eşidərkən özünü itirdi və düşünmədən ağılna nə goldisə ona söylədi:

— Sənin belə qayğı göstərməyin xoşuma golir, xoşuma golir, razi qalacaqsan...

Berqin çıynıñə vuraraq yerindən qalxdı və bununla da o, səhəbəti kəsmək istədi. Lakin Berq yenə məhrəbəncə gülümşərək dedi ki, oğr mən Veraya nə veriləcəyini yəqin bilməsəm və bunun heç

olmasa bir hissəsini qabaqcadan almasam, Veranı rödd etmek möc-buriyyətində olacağam.

Ona görə ki, qraf, bir özünüz düşünün. Eger mən öz arvadımı saxlamaq üçün lazımi vəsait malik olmadan evlənsəm, onda çox alçaq bir iş tutmuş olaram.

Söhbət belə qurtardı ki, qraf alicənablıq göstərməyə çalışaraq və yenə xahişlərə yol verməmək üçün 80 min manatlıq veksel verməyi Berqə vəd etdi. Berq itaətkarlıqla gülüməsdi, qrafın çıymindən öpdü və dedi ki, mən sizə çox təşəkkürler edirəm, ancaq bu puldan 30 min manat nəqd olə almasam, istədiyim yeni həyatı qura bilməyəcəyəm.

Sonra da əlavə etdi:

— Heç olmasa, qraf, 20 min olsun, veksel də ancaq 60 minə yazılsın.

Qraf tələsə-tələsə:

— Yaxşı, yaxşı, — dedi, — dost, sən ancaq məni bağışla, 20 minə mən verəcəyəm, bundan başqa da 80 minə veksel verəcəyəm. Bildinmi? İndi öp məni.

## XII

Nataşanın on altı yaşı vardı, 1809-cu il idi. Dörd il bundan əvvəl Borislə nə qədər öpüşdükərini onlar bir yerde barmaqları ilə sayardılar. O vaxtdan bəri birçə dəfə də olsa, Borisi görməmişdi. Sonya ilə anasının yanında Borisdən söhbət düşəndə bu barədə çoxdan həll olunmuş bir məsələ kimi, tamamile sərbəstcə danışardı. Olub-keçənləri, heç haqqında danışmağa belə layiq olmayan və çoxdan unudulub gedən bir uşaqlıq hərəkəti hesab edirdi. Lakin qəlbinin ən gizli güşələrində Boriso verdiyi vədin zarafat, ya ciddi olub-olmaması ona iztirab verirdi.

Boris də 1805-ci ildə Moskvadan orduya gedəndən sonra Rostov-gili görməmişdi. Bir neçə dəfə Moskvaya gelmişdi, hətta Otradnoye-nin yaxınlığından da keçib getmişdi, lakin Rostovgilə getməmişdi.

Bəzən Nataşanın ağılna belə bir şey də gəldirdi, bəlkə o, heç məni görmək istəmir. Ondan böyüklerin Borisdən kədərlə danışması da bu fikrin doğru olduğunu göstərirdi. Qrafının Borisi xatırlayaraq deyirdi:

— Bizim zəmanəmizdə köhnə dostları yaddan çıxarırlar.

Son vaxtlarda Rostovgilə az-az gələn Anna Mixaylovna da özünü xüsusi bir ləyaqotla tutur, hər gələndə də öz oğlunun məziiyyətlərindən, tutduğu gözəl mövqeyindən hörmət və iftixarla danışardı.

Rostovgil Peterburqa gələndən sonra Boris görüşmək üçün onların yanına getdi. Gedərkən də az həyəcan duymadı. Onun ən gözəl,

on şairənə xatirələri — Nataqa haqqında olan xatirələri idi. O eyni zamanda Rostovgilə möhkəm bir qərərlə gedirdi. Nataşaya da, Nataşanın ata-anasına da hiss etdirmək istəyirdi ki, bizim aramızda olan uşaqlıq əlaqələri nə onun, nə də mənim üçün bir vəzifə ola bilməz. Boris qrafının Bezuxova ilə olan intim əlaqələri nəticəsində cəmiyyətdə etimadından tamamilə istifadə etdiyi mötəbər bir şəxsin himayəsi sayəsində də qulluqda çox gözəl bir mövqə tutdurdu. Eyni zamanda o, Peterburqun ən dövlətli qızlarından birini almaq fikrinə düşmüşdü, bu da çox asanlıqla düzələ bilərdi. Boris Rostovgilin qonaq otağına girərkən Nataşə öz otağında idi. Borisin goldiyini eşidib qızardı və mehribanca gülümşəyərək, az qala yüyüra-yüyüra qonaq otağına getdi. Boris Nataşanı dörd il bundan əvvəlki kimi xatırlayırdı. O zaman Nataşanın əynində qısaca bir donu vardı, qırırm saçları altında qara gözələri parıldardı və ucadan də uşaqqasına gülərdi, lakin indi içəri girən Nataşanın tamamilə başqa bir Nataşə olduğunu görüb özünü itirdi, onun üzündə həyəcan və təəccüb göründü. Borisin üzündəki bu ifade Nataşanı sevindirdi.

Qrafının dedi:

— Hə, balaca, nadinc dostunu tanıdınız?

— Boris Nataşanın əlini öpdü və onda əmələ gələn döyişikliyə təəccüb etdiyini söylədi.

— Siz ne yaxşılaşmışsınız!

Nataşanın güler gözləri buna qarşı deyirdi: "Bəs necə!"

Nataşə ondan soruşdu:

— Atam qocalıbmı?

Nataşə oturdu, Borislə qrafının söhbətində iştirak etmədən dinməz-söyləməz öz uşaqlıq nişanlısına diqqətlə baxırdı. Boris bu mehribən baxışlarının ağırlığını öz üzərində hiss edir, arabir özü də ona baxırdı.

Borisin mundiri, mahmızları, qalstuku və saçının daranışı tamamılık yəni dəb üzrə və *comme il faut*<sup>1</sup> idi. Bunu Nataşə ancaq indi görə bildi. Boris qrafının önündə, kresləda bir az yanpörtü oturmuşdu, sağ olılıq sol əlindəki çox təmiz və kip geyilmiş əlcəyi düzəldirdi. Dodaqlarını xüsusi bir incəliklə sixaraq ali Peterburq cəmiyyəti şənliklərindən danışır və müləyimanə bir istehza ilə keçmiş Moskva günlərini, Moskvadakı tanışlarını yada salırdı. Lakin Nataşə hiss etdi ki, Boris yüksək aristokrat cəmiyyətindən bəhs edərkən, heç də təsadüfi

<sup>1</sup> Lazımı qayda üzrə (frans.)

olmayaraq, səfirin verdiyi ziyafətindən, NN və SS-lərə dəvət edildiyindən də danışdı, eyni zamanda səfirin ziyafətində iştirak etdiyini də bildirdi.

Nataşa altdan-altdan Borisə baxaraq susurdu. Onun baxışı Borisi get-gedə daha da narahat edir və karixdirirdi. Boris də tez-tez Nataşaya baxır və hər baxanda da sözünü çəşdirirdi. O, on dəqiqlik dən artıq oturmadı, qalxıb təzim etdi. Nataşa yənə maraqla və bir az da istehza ilə ona baxırdı. Boris Rostovgildən gedəndən sonra öz-özünə dedi ki, Nataşa yənə əvvəlki kimi mən özüne cəzb edir, lakin mən bu hissə qapılmamalyam, cünti var-dövləti yox derəcəsində olan bir qızı almaq mənim mənsəb qazanmaq işimə mane olar. Evlənmək məsələsi də olmadan onuyla əvvəlki əlaqəni davam etdirmək nanəciblik olardı. Boris öz-özlüyündə bu qərara gəldi ki, Nataşa ilə görüşməsin, lakin belə bir qərara gəlsə də, bir neçə gündən sonra yənə Rostovgile getdi. Bundan sonra da tez-tez onlara gedər və bütün günü onların evində keçərdi. O, öz əlaqələri haqqında necə olur-olsun, Nataşa ilə danışmaq fikrində idi. Ona demək istəyirdi ki, bizim aramızda olan bütün köhnə məsələlər unudulmalıdır. Hər necə olsa da, siz mənim arvadım ola bilməzsınız, mənim dövlətim yoxdur, sizi heç vaxt mənə verməzərlər. Lakin bu sözləri Nataşaya söyləyə bilmirdi və söyləməyə də utanırdı. Gündən-güne də Nataşaya daha artıq bağlanırdı. Nataşa da, deyəsən, yənə əvvəlki kimi Borisə vurulmuşdu, bunu hətta anası da, Sonya da hiss edirdi. Nataşa sevdiyi nəğmələri Borisə oxuyur, öz albomunu ona göstərir və alboma söz yazdırırırdı, keçmiş xatırlamağa ona imkan vermir, yeni əlaqələrin də nə qədər gözəl olduğunu ona hiss etdirməyə çalışırırdı. Boris də hər gün demək istəyini deyə bilmədən, başı dumanlı halda oradan çıxıb gedirdi, nə etdiyini, nə üçün bura gəldiğini və bunun nə ilə qurtaracağıını heç özü də bilmirdi. Artıq Elenin də yanına getmirdi, hər gün ondan töhmətlə kağızlar alır, bununla belə yənə Rostovgilənən əl çəkmirdi.

### XIII

Bir axşam qoca qrafının ah çökə-çəkə, hıqqıdaya-hıqqıdaya balaca bir xalça üzərində diz çökərək, alını yerə vura-vura axşam ibadətinə məşğul idi. Onun başında gecə cutqusu, əynində kofta vardi, saçları burmalanıb eşilmişdi, bir çəngə seyrək saçı ağ kolenkor çut-

qusu altından görünürdü. Birdən qapı cirıldadı, Nataşa qızılmış halda, yüyürə-yüyürə içəri girdi. O da əynino kofta, yalın ayağına da tuflı geymişdi, saçları burmalanıb kağızla bağlanmışdı. Qrafının dönüb geri baxdı və qaş-qabağını tökdü. O, "yoxsa bu yataq mənə tabut olacaqmı?" – deyərək son duasını oxuyurdu. Nataşanın ibadət üstündə içəri girməsi onun xoşuna gəlmədi. Nataşa anasının dua etdiyini görüb birdən dayandı, yero çökdü, qeyri-ixtiyari olaraq dilini çıxarıb öz-özünü hədələdi. Anasının hələ ibadətini qurtarmadığını görüb, pəncəsi üstə çarpayıya sarı yüzürdü, xirdəca ayaqlarını cəld bir-birinə sürtərək tufliləri çıxartdı və qrafının öz tabutu olacağından qorxduğu yatağa atıldı. Yataq hündür və pərgü döşəkli idi, üstündə də bir-birindən kiçik beş balış vardi. Nataşa pərqu döşək içində itdi, divara tərəf döndü. Örtük altında topik ata-atə, dizlərini çənəsinə sarı qatlaya-qatlaya eşənlər, gah örtüyü başına çəkir, gah da anasına baxaraq yavaşça gülürdü. Qrafının ibadətini qurtarır yatağa sarı getdi. Onun üzündə sərt bir ifadə vardi, lakin Nataşanın başını örtük altında görüb mehribanca və zaif-zəif gülüməsədi.

– Yaxşı, yaxşı, bəsdir, – dedi.

Nataşa örtüyü başından çəkdi:

– Ana, indi sizinlə danışmaq olarmı? Boğazının altından bir kərə, bir də, daha bəsdir, – deyərək anasının boyununu qucaqladı və çənəsi altından öpdü. Nataşanın öz anası ilə olan horəkətində zahiri bir kobudluq görünse də, o, çox həssas və cəld idı. Anasını nə vaxt qucaqlasa da elə qucaqlardı ki, bundan o inciməz və ağrı hiss etməzdı, acığına da gəlməzdi.

Qoca qrafının da adyalın altına girdi və başını balışlar üstə rahatlaşdı:

– Nə barədə danışmaq istəyirdin? – Nataşa qollarını onun boyundan açdı, bir-iki dəfə çevirilərək anasının yanında uzandı və üzünə ciddi bir ifadə çökdü.

Qraf klubdan qayıdırən kimi Nataşanın gedib anasının yatağına girməsi, onların hər ikisinə çox böyük ləzzət verirdi.

– Nə barədə danışacaqdın? Amma mənim sənə deyiləsi sözüm var...

Nataşa əli ilə anasının ağızını örtdü və ciddi surətlə dedi:

– Boris haqqında... Bilirəm. Mən ona görə də göldim. Söyləməyin, mən bilirəm. Yox, deyin! – Olını anasının ağızından çəkdi: – Deyin görüm, ana, o, yaxşı oğlandırmı?

— Nataşa, sənin on altı yaşı var, sən yaşda olanda mən ərdə idim. Sən deyirsən ki, Borya yaxşı oğlandır, mən də onu öz oğlum kimi sevirəm, ancaq sənin istədiyin nədir? Sən nə fikirdəsən? Sən onu lap avara eləmisən, mən bunu görürom...

Qrafinya bunu deyərək dönbü qızına baxdı. Nataşa uzanmış halda, qırmızı ağacdan düzeldilmiş çarpayı künclərindəki sfinks naxışlarından birinə sakitcə baxırdı, buna görə də qrafinya onun üzünü ancaq yan tərəfdən görürdü. Nataşanın üzündə xüsusi bir ciddiyət və diqqət vardi. Anası buna heyrot etdi.

Nataşa həm qulaq asır, həm də düşünürdü.

— Yaxşı, nə olsun ki?

— Sən onu lap avara qoymusən! Niye axı? Sən ondan nə isteyirsən? Özün bilirsən ki, sən ona əre gedə bilməzsən.

Nataşa vəziyyətini dəyişmədən soruşdu:

— Niye?

— Ona görə ki, o, cavandır, ona görə ki, kasibdir, ona görə ki, bize qohumdur, ona görə ki, heç sən özün də onu sevmirsən.

— Bunu nədən bilirsəniz?

— Bilirəm də. Yaxşı deyil, əzizim.

— Belkə, mən istəyirəm...

— Nahaq söz danişma.

— Belkə, mən istəyirəm...

— Nataşa, mən ciddi...

Nataşa onu sözünü quitarmağa qoymadı, qrafinyanın əlini özünə sarı çəkdi, əvvəl əlinin üstündən, sonra da ovucundan öpdü, sonra yenə əlini çevirərək barmaqlarının yuxarı bəndinin sümüklərindən, bu sümüklərin arasından, sonra yenə də, piçıldayaraq: "Yanvar, fevral, mart, aprel, may", — deyə-deyə sümüklərdən öpdü və sonra anasına baxaraq dedi:

— Ana, danişin da, niye susursunuz? Danişınız.

— Qrafinya mehribanca qızına baxır və ona baxmaqla da sanki deyəcək sözünü unutmuşdu.

— Belə yaramaz, əzizim. Sizin uşaqlıq əlaqələrinizi hamı layiqincə başa düşməz. Bizo başqa cavan adamlar da gelir. Onlar Borisi sənə belə yaxın görəndə, sən onların gözündən düşə bilərsən. Bir də ki, ona nahaq yerə əziyyət verirsən. O, belkə də, özü üçün özünə tay bir dövləti qız tapmışdır, indi sən elə eləmisən ki, o, dəli-divanə olub.

— Dəli-divanə olub? — deyə Nataşa təkrar etdi.

— Mən özümdən sənə danişim. Mənim bir *cousin*-im vardı...

— Tanıyıram, Kiril Matveyiçdir, o ki qocadır!

— Həmişa elə qoca olmayıb ki. Mənə bax, Nataşa, mən Borya ilə danişaram. O, biza belə tez-tez gelməməlidir.

— Əgər könlü istəyirsə, niye gelməsin?

— Ona görə ki, bunun heç bir nəticəsi olmayıacaq, mən bilirəm.

— Siz haradan bilirsəniz? Yox, yox, siz ona deməyin. Heç belə də şey olarmı?

— Nataşa əlindən xüsusi malı alınan bir adam kimi danişirdi, — yaxşı, ona əre getmərəm, qoy gəlsin, ona xoşdursa, mənə də xoşdur.

— Nataşa gülümşəyərək anasına baxdı və sonra dedi:

— Ərə getməyəcəyəm, elə-bələ gəlsin.

— Əzizim, necə yəni elə-bələ?

— Elə-bələ də. Yaxşı da, mənim ona əre getməməyim çox lazımlı, amma... qoy gəlsin, elə-bələ.

Qrafinya da:

— Elə belə, elə belə, — deyərək onun sözünü təkrar etdi və mehribanca güldü, gülərkən də bütün bədəni titrəyirdi.

Nataşa ucadan dedi:

— Nə gülürsünüz axı? Gülməyin, bütün çarpayını da titrədirsiniz. Siz nə qədər də mənə oxşayırsınız! Siz də mənim kimi güləyənsiniz... Bəsdir... — Qrafinyanın əllerini tutdu, bir əlinin iyun dediyi çəçələ barmağının üst bənd sümüyüünü, sonra da o biri əlinin iyul və avqustu göstərən barmaq sümüklərini öpdü: — Ana, o, mənə bərk vurulub? Sizə də belə vurulmuşdular? Çox yaxşı oğlandır, çox, çox yaxşı oğlandır! Ancaq çox da elə sən deyən mənim xoşuma gelmir. Nəsə ensizdir belə, yeməkxana saatı kimi... Siz başa düşmürsünüz?.. Belə ensizdir, bozdur, açıqdır...

— Yalan niye deyirsən?

Nataşa sözüne davam etdi:

— Yəni bu dediyimi başa düşmürsünüz? Nikolina başa düşərdi... Bezuxin rəngi bir ayridır, göydür, qırmızı çalan tünd göy, özü də dördküncdür.

Qrafinya gülərək dedi:

— Sən ona naz satırsan.

— Yox, o, franmasondur, bilmisəm. O, yaxşı adamdır, qırmızıya çalan tünd göy, sizə necə başa salım axı...

Qapı dalında qrafin səsi eşidildi:

— Qrafinyuşka, yatmamışan ki?

– Nataşa sıçrayıb yataqdan düşdü, tuflilərini götürüb ayaqyalın öz otağına qaçıdı.

Keyli yata bilmədi, o, bu zaman: “Mənim başa düşdükłrimi və məndə olanları heç kəs anlaya bilmir” məsələsi etrafında düşünürdü.

Pişik kimi büzülüb yatan iri hörülü Sonyaya baxaraq öz-özünü dedi: “Sonyamı? Yox, o anlaya bilməz! O, xeyirxah bir qızdır. O, Nikolinkaya vurulmuşdur, ayrı heç bir şəylə işi yoxdur. Anam da anlaya bilmir. Bu, çox təəcüblü bir şeydir, mən necə də ağıllıyam və o... necə də sevimli bir qızdır”. “O” deyərək üçüncü şəxs haqqında söylədiyi də özü idi. Bununla da o, özü barədə çox ağıllı, on ağıllı, on yaxşı bir kişinin danışdığını təsəvvür edirdi. Təsəvvür etdiyi kişi sözünə davam edərək deyirdi: “O, hər cəhətdən yaxşıdır, hər cəhətdən son dərəcə ağıllıdır, sevimlidir, mehribandır, yaxşıdır, son dərəcə yaxşıdır, diribaşdır, üzməyi də, at minməyi də çox gözəl bilir, çox qəşəng də səsi var!” Xerubiniyev operasından sevdiyi bir parçanı oxuyub çarpayıa atıldı, indicə yatacağını düşünərək sevincindən güldü və çığırıb Dunyaşaya dedi ki, şamı söndür. Dunyaşa da şamı söndürüb hələ otaqdan çıxmamışdı ki, o daha xoşbəxt bir aləmə – yuxular aləmine səfər etdi. Orada da hər şey həqiqətdə olduğu kimi gözəl idi, hər şey adama xoş gəlirdi, cyni zamanda həqiqətdə olduğundan daha yaxşı idi, cünki hər şey başqa cürə idi.

\* \* \*

Ertəsi gün qrafınıya Borisi yanına çağırıb danışdı və bu gündən sonra da Boris daha Rostovgilə getmədi.

#### XIV

1810-cu ilin ərafəsində, 31 dekabrda, Yekaterina əyanının evində, *le réveillon*<sup>1</sup> və ziyafət verildi.

Diplomatik heyət və padşah da ziyafətə gələcəkdi.

İngilis sahili küçəsindəki məşhur əyan evi saysız-hessabsız işıqlara qərəq olunmuşdu. Polis işçiləri, qırmızı mahud salınmış qapı ağızında durmuşdular. Burada jandarmaldan başqa polis rəisi və onlarla polis zabiti də vardi. Ekipajın biri gedir, biri gəlirdi, hər ekipajda da qırmızı paltarlı xidməcılər görünürdü, xidməcılərdən də bəzisinin şly-

pasına lələk taxılmışdı. Karetlərdən mundırı, döşü ulduzlu və ləntli adamlar düşürdülər. Atlas geyimli, qaqum xəzli xanımlar karetlərin piləsindən ehtiyatla düşür, yero salınan mahud üstündən tələsə-tələsə və səssizcə içəri gedirdilər.

Demək olar ki, hər yeni ekipaj gələndə, qapı ağızına toplaşan adamlar arasında piçıldışma başlayır və şapkalar çıxarırlırdı.

– Padşahım!.. Yox, nazirdir... Şahzadədir... səfirdir... Lələkləri görmürsənmi?

Qapı ağızına toplaşan adamlardan birisi o birilərdən yaxşı geyinmişdi. O elə bil hamını tanıydı, zamanın ən məşhur əyanlarını öz adları ilə söyləyirdi.

Qonaqların üçdə biri ziyaftə gəlməşdi, lakin Rostovgilin evində hələ də tələsə-tələsə geyinib hazırlanırdılar. Onlar da bu ziyaftə gələcəkdirler.

Rostovgilin ailəsində bu ziyaftə üçün çox-çox hazırlıqlar aparılmışdı. Onlar ziyaftə çağırılmayacağından, paltarların hazır olmayağından və hər şeyin lazımı qayda üzrə düzəlməyəcəyindən də çox-çox qorxmuşdular.

Ziyaftə Rostovgillə bərabər, qrafının dostu və qohumu olan Marya İqnatyevna Peronskaya da gedirdi. O, ariq və sarı bənizli bir qadın idi, köhnə saray freylinası idi, yüksək Peterburq cəmiyyətində əyalətdən gəlmüş Postovgilə rəhbərlik edirdi.

Onlar axşam saat 10-da Tavrid bağına freylinanın dalınca getməli idi, lakin on tamama beş dəqiqə qalmışdı, xanım qızlar isə hələ heç geyinməmişdilər.

Nataşa birinci dəfə idi ki, böyük ziyaftə gedirdi. Bu gün o, səhər saat 8-də durmuşdu, bütün günü əlləşib-çalışır, qorxu və həyəcan keçirirdi. Səhərdən bəri bütün gücünü həm özünün, həm də anasının və Sonyanın geyimine sərf etmişdi, paltarlarının yaxşı olmasına çalışırırdı. Qrafınıya masaka məxmər paltar geyməli idi, onların da əynində qırmızı ipək örtülü, beli qızılıqlı ağ qaz paltarı olmalı idi. Saçları da *à la grecque*<sup>1</sup> qaydası ilə daranmalı idi.

Əsas işlər görünlüb qurtarmışdı. Əllər, ayaqlar, boyunlar, qulaqlar ziyaftə qaydasına uyğun, çox diqqətlə yuyulmuşdu, ətirlənib pudralanmışdı. Şəbekəli, nazik ipək corablar, bantlı, ağ atlas ayaqqabılar geyilmişdi, saçların daranıb-düzəlməsi də az qala qurtarmışdı. Sonya geyinib qurtarırdı, qrafınıya da, lakin Nataşa hamı üçün əlləşdiyindən,

<sup>1</sup> Axşam yeməyi (*frans.*)

<sup>1</sup> Yunan qaydası (*frans.*)

geri qalırdı. O, ariq ciyinlərinə örtük atıb, hələ də güzgü qabağında oturmuşdu. Sonya isə geyinib, otağın ortasında durmuşdu və axırıncı lenti sancaqla yerinə sancırdı, sancağı basdırıqca balaca barmağı ağrıyrı, hələ də sancaq altında xırıldayırdı.

Nataşa saçlarından tutaraq üzünü güzungüden çevirir dedi:

— Sonya, elə yox, elə yox! Banti elə bağlamazlar. Bəri gəl. — Sonya onun yanına gəlib diz çökdü. Nataşa lenti başqa cürə sancdı.

Nataşanın saçından tutan qulluqçu:

— Xanım qız, — dedi, — bir qoyun da, belə olmaz axı.  
— Ah, ilahi, yaxşı, sonra! Bax, belə, Sonya!

Qrafının səsi eşidildi:

— Tezmi qurtaracaqsınız? Saat ondur.  
— Bu saat, bu saat. Ana, siz hazırlızmı?  
— Ancaq *toku*<sup>1</sup> qoyub sancaqlamamışam.

Nataşa çığıraraq dedi:

— Mənsiz eləməyin, siz bacarmazsınız!  
— Saat ondur, ey!

Bu qərara goldilər ki, saat on birin yarısında ziyafətdə olsunlar, lakin hələ Nataşa geyimlə və Peronskayanın dalınca Tavrid bağına getməli idilər.

Nataşa saçlarını düzəldib qurtardı, onun ayağında qısaca bir yubka vardi, əyninə də anasının koftasını geymişdi, yubkası altından ziyafət tufliləri görünürdü. Bu vəziyyətdə də o, Sonyanın yanına yüyürdü, Sonyanı başdan-ayağa gözdən keçirdi, sonra da anasının yanına qaçıdı, anasının başını çevirərək toku sancaqladı və aq saçlarını öpüb yeno də qulluqçu qızların yanına yüyürdü, qızlar onun yubkasının aşağısına tikirdilər.

İş indi bir Nataşaya bənd idi, onun yubkası çox uzun olduğundan balığımı təzədən tikmək lazımdı; bununla da tələsə-tələsə dişlərilə sapi qıran iki qız məşgül olurdu. Üçüncü bir qız da dişində və dodaqlarında sancaq tutaraq qrafının yanından Sonyanın yanına qaçırdı, dördüncü qız da qaz paltarı yuxarı qaldırılmış əlleri üstə tutmuşdu.

— Mavruşa, tez ol, ozizim!  
— Xanım qız, oradan oymağı verin.

Qraf qapı dalından dedi:

— Qurtaracaqsınız, ya yox? Bu da ətir. Peronskaya bizi gözləmək dən yoruldu.

<sup>1</sup> Hündür, düz, kənarsız qadın şlyapası (*frans.*)

Qulluqçu qız iki barmağı ilə balağı tikilmiş qaz paltarı yuxarı qaldıraraq dedi:

— Hazırdır, xanım qız.

— O, əlində tutduğu qaz paltarı üsfür-üsfürə silkələyir, bununla da paltarın yüngüllüyünü və təmizliyini hiss etdirmek istəyirdi.

Nataşa qaz yubkanı geyməyə başladı, paltarı hələ başından keçirib qurtarmamışdı ki, qraf qapını açıb içəri girmək istədi. Nataşa çığıraraq dedi:

— Bu saat, bu saat! Gəlmə, ata! — Sonya qapını örtdü. Az sonra qrafı içəri buraxdlılar. Onun əynində göy frak, ayağında isə corab və ziyanət tufliləri vardi, etirlənmiş və saçlarını yağlamışdı.

Nataşa otağın ortasında durub qaz paltarının qırçınlarını düzəldərək dedi:

— Ah, ata, sən nə qəşəngsən, adamın baxmağa həvəsi gəlir!

Qulluqçu qız dizləri üstə durub paltarı dərtişdirərək və ağzındaki sancaqları dili ilə ağzının bir tərəfindən o biri tərəfinə döndərək dedi:

— Bir dayanın, xanım, dayanın.

Sonya Nataşanın paltarına baxdı və acıqlı halda bərkdən dedi:

— Özün bil! Özün bil! Yene uzundur!

Nataşa bədənnüma ayna qabağında özünə baxmaq üçün bir az geri çəkildi.

Mavruşa Nataşanın dalınca sürünə-sürünə dedi:

— Vallah, xanım, heç də uzun deyil.

Dunyaşa qəti bir ifadə ilə:

— Uzundur, qisaldarıq, bircə dəqiqədə düzəldərik, — deyib döşündəki yaylıdan iyne çıxardı və yenə də işə başladı.

Bu vaxt qrafına, başında tok, əynində məxmər paltar, utana-utana və yavaş-yavaş içəri girdi.

Qraf çığıraraq dedi:

— Ah! Mənim gözelim! Sizin hamınızdan yaxşıdır! — Qrafının qucaqlamaq istədi, lakin paltarı əziləsin deyə, qızararaq geri çəkildi.

Nataşa:

— Ana, toku bir az yana oy. Dayan, bu saat mən düzəldim, — deyərək qrafının sarı yüyürdü, lakin qızlar özünü onun dalınca yetirə bilmədiklərindən, qaz paltarının bir parçası cirildi.

— İlahi! Gör nə oldu! Vallah, mən təqsirkar deyiləm.

Dunyaşa:

– Zərəri yoxdur, – dedi, – hörmələrəm, heç bilinməz də.  
Dayə qapıdan içəri girərək dedi:  
– Mənim gözəlim, mənim gözəl kralıçam. Sonyuşkaya da bir baxın! Nə gözəldirlər!..

Nəhayət, on bira on beş dəqiqə işləmiş karetə minib yola düşdülər. Hələ Tavrid bağına da gedəcəkdilər.

Peronskaya hazır idi. O artıq qocalmışdı, gözəl də deyildi, bununla belə o da eynən Rostovgil kimi hazırlanmış, bəzənib-düzənmişdi, lakin onlar kimi tələsməmişdi, çünki bu onun adət etdiyi bir şey idi; O da yuyunuñ yixanmışdı, etirənmişdi, pudralanmışdı, hətta qulaqlarının dalını eynən Rostovgil kimi diqqətlə yumuşdu. Peronskaya sarı paltarda qonaq otağına girəndə qoca qulluqcu qadın öz xanımının geyiməninə baxaraq fəxr edirdi. Peronskaya Rostovgilin tualetini təriflədi.

Rostovgil də onun zövqünü və tualetini təriflədi, saat on birdə saçlarını və paltarlarını qoruya-qoruya karetlərə minib yola düşdülər.

#### XV

Nataşanın bu gün səhərdən bəri birçə dəqiqə də boş vaxtı olma-mışdı və bircə dəfə də olsa, ziyaftədə görəcəyi şeylər haqqında düşünməmişdi.

İndi isə o yırğalana-yırğalana gedən kartin alaqarlılığı və daris-qallığı içinde, rütubətli və soyuq havada ilk dəfə olaraq ziyaftədə, işıqlı zallarda görəcəyi və eşidəcəyi şeyləri aydınca təsəvvür etdi: musiqi, rəqs, çiçəklər; padşah və Peterburqun bütün seçmə cavanları orada olacaqdı.

Onun təsəvvür etdiyi şeylər o qədər gözəl idi ki, Nataşa hətta buların olacağına inana bilmirdi, çünki bunlar soyuqla, kartin daris-qallığı və qaranlığı ilə heç də uyuşmurdu. Bu şeylərin həqiqətən olacağına o ancaq qırmızı mahud üstündən keçib dehлизə girəndə, xəz paltosunu çıxarıb Sonya ilə yan-yana, anasının qabağı ilə gedəndə və çiçəklər arasından keçib işıqlı pilləkənlərlə yuxarı qalxanda inana bildi. Ancaq bu zaman o, özünü ziyaftədə necə tutacağına xatırladı və özünə əzəmətli bir görkəm verməyə çalışdı. Onun zənnince qızlar özünü ziyaftədə mütləq belə tutmalı idi. Xoşbəxtlikdən, o özünü itirdi, heç bilmədi ki, nəyə baxsın. Heç bir şeyi aydın görmürdü, nəbzi dəqiqədə yüz dəfə vururdu, ürəyi bərk-bərk döyüñürdü. Nataşa özünə onu gülünc bir vəziiyyətə sala biləcək əzəməti verə bilmədi.

O, dərin bir həyəcan keçirir və bütün gücünü sərf edərək ancaq həyəcanını gizlətməyə çalışırı. Ona ən çox yaraşan da elə bu idi.

Rostovgilin qabağı ilə də qonaqlar gedir, daldan da qonaqlar gəlirdilər. Onlar da ziyaftə paltarında idи, onlar da yavaş-yavaş danışdırıllar. Pillekəndəki aynalar ağ, mavi, al paltar geymiş, açıq qollarına və boyunlarına briliyntar, mırvarıllar taxmış xanımları əks etdirirdi.

Nataşa aynalarla baxır və aynalardakı əkslər içinde özünü baş-qalarından ayıra bilmirdi. Hami bir-birinə qarışaraq təntənəli bir mərasim şəklini almışdı. Birinci zala girərkən danışçıların, addim-ların, təbrliklərin yeknəsək uğultuslu Nataşanın qulaqlarını batrırdı, işıqlar və parıltılar isə gözlərini qamaşdırıldı. Yarım saat olardı ki, ev sahibi arvadı ilə bərabər qapı ağzında durub içəri girənləri: “charme de vous voir”<sup>1</sup> sözləri ilə qarşılıyıldı, onlar Rostovgili və Peronskaya-nı da eyni sözlərə qarşıladılar.

Ağ paltar geymiş, qara saçlarına qızıl gül taxmış iki qız eyni zamanda dizlərini eyrək tezim etdilər, ev yiyəsinin arvadı isə qeyri-ixtiyari olaraq nazik bədenli Nataşaya daha çox baxdı və onun üzündə ancaq Nataşaya aid olan bir təbəssüm göründü. Ev yiyəsinin arvadı ona baxarkən bəlkə də öz gözəl, bir daha geri qayıtmaz qızlıq günlərini və ilk dəfə ziyaftə gəldiyini xatırlamışdı. Ev sahibi də gözləri ilə Nataşanı ötürürək, bu qızlardan hansının qrafın olduğunu soruşdu və öz barmaqlarının ucunu öpərək dedi:

– Charmante!<sup>2</sup>

Qonaqlar zalda, qapı ağzına toplaşaraq padşahi gözləyirdilər. Qrafinya da ön sıradə özünə yer elədi. Bir neçə adam Nataşaya baxır və onun kim olduğunu soruşurdu. Nataşa bunu eşidir və bu baxışları öz üzərində hiss edirdi. O, başqlarının xoşuna gəldiyini bilərək bir az sakitleşdi.

Düşünərək öz-özünə dedi: “Bizim kimisi də var, bizdən pisi də var”.

Peronskaya ziyaftə gələn ən görkəmli şəxslər haqqında qrafın-yaya məlumat verirdi.

O, gümüş kimi ağ, qıvrım, gur saçlı bir qocanı göstərərək dedi:

– Bax, o, Hollandiya səfiri, görürsünüzü, ağ saçlı.

– Hollandiya səfiri deyilən adam qadınlarla əhatə olunmuşdu və qadınlara nə isə söyləyərək güldüründü.

<sup>1</sup> Sizi görməyimizə çox-çox şadiq (*frans.*)

<sup>2</sup> Nə gözəldir! (*frans.*)

İçori girən Eleni də göstərərək:

— Bax, bu da, Peterburqun çarıçası qrafınya Bezuxovadır, — dedi.

— Nə gözəldir! Marya Antonovnanın geri qalan deyil, bir baxın, görün, cavanlar da, qocalar da necə onun dalınca düşüb! Həm gözəldir, həm də ağıllıdır. Deyirlər ki, şahzadə... onun dördündən dəlidir. Bu iki arvadı da görürsən də, qəşəng olmasalar da, başlarına daha çox adam yiğişib.

Peronskaya zalın ortasından keçib-gedən bir xanımla qızını göstərdi. Qız çox eybəcər idi.

— Bu, milyonçu bir qızdır. Onlar da onu almaq istəyən oğlanlardır.

Yanlarından keçən və başını qaldıraraq qadınların üstündən haraya isə baxan gözəl bir kavalerqardı göstərdi.

— Bu da Bezuxovanın qardaşı Anatoli Kuragindır. Nə gözəl oğlanıdır! Eləmi? Deyirlər ki, bu dövlətləri qızı ona alırlar. Sizin o consin Drubetskoy da çox əl-ayağa düşüb. Deyirlər ki, milyonları var.

— Bu da fransız səfiri özüdür, — deyərək qrafının sualına cavab verdi. — Bir baxın, elə bil ki, padşah-zaddır. Ancaq hər halda bu fransızlar sevimli adamlardır, çox sevimli adamlardır. Cəmiyyət üçün onlardan daha sevimli adam olmaz. Bu da bax o! Yox, bizim Marya Antonovna hamidən gözəldir, gör necə də sədo geyinib! Adam valch olur!

Sonra Bezuxovu göstərərək dedi:

— O kök, cynəkli isə məşhur *farmazondur*<sup>1</sup>. Onu arvadı ilə yan yana qoysan, deyərsən, bu oyunbazdır, adamın gülməyi tutar.

Pyer yanımı basa-basa, adamları aralaya-aralaya, sağa və sola sadəcə və saf ürəklə baş əyə-əyə gedirdi, sanki o, bazar izdihamı içindən keçərək salam verirdi. Görünür, o, kimi isə axtarırı.

Nataşa sevincə Pyerə, Peronskayanın dediyi oyunbaza baxırdı və biliirdi ki, Pyer izdiham içərisində onları, xüsusilə onu axtarır. Pyer ziyanatə gələcəyini və onu kavalerlərlə tanış edəcəyini vəd etmişdi.

Lakin Bezuxov onlara çatmadan, ağ mundırı, qara saçlı, orta boylu çox gözəl bir kişinin qabağında dayandı. Qara saçlı adam pəncərə qabağında durub döşü ulduzlu və lentli hündür bir adamla danışındı. Nataşa orta boylu, ağ mundırı cavan adamı dərhal tanıdı, o, Bolkonski idi. Bolkonski ona çox-çox cavanlaşmış, gözəlləşmiş və şən göründü.

Nataşa knyaz Andreyi göstərib dedi:

— Ana, bir tanış da var. Bolkonskidir, görüsünüz mü? Yadınızdadırırmı, Otradnoyedə gecə bizdə qalmışdı.

Peronskaya:

— Hə, siz onu tanıyırsınız mı? — deyə soruşdu. — Ondan zəhləm gedir. *It fait à présent la pluie et le beau temps!*<sup>1</sup>. Elə də lovgadır ki, heç hədd-hüdudu yoxdur! Atasına oxşayıb. Speranskinin də qılığına girib, nə isə bir layihə yazırlar. Bir gör xanımlarla necə roftar előyir! Xanım onunla danışır, amma o, üzünü yana çevirirdi. O, mənimlə belə roftar etsəydi, mən bilərdim ona nə edərdim.

## XVI

Birdən hamı hərəkətə goldı, danişdi, qabağa yeridi, sonra yenə geri çəkildi və izdiham arasından bir yol açıldı; padşah çalınmağa başlayan musiqi sösləri altında içəri girdi. Ev yiyəsi ilə arvadı da onun dalınca gəlirdi. Padşah sağa-sola baş əyərək tez-tez yeriyirdi, sanki görüşün bu ilk dəqiqələrindən tez xilas olmaq istəyirdi. Musiqiçilər polski çalırdılar. Bu musiqi o zaman padşahın adına yazılmış sözlər üzərində qurulmuşdu. Musiqi: "Aleksandr, Yelizaveta, biz sizinlə fəxr edirik" sözləri ilə başlayırdı. Padşah qonaq otağına getdi, izdiham qapıya sarı yönəldi. Üzündə dəyişiklik duyulan bir neçə adam cəld padşahın yanına girdi və yenə bayır çıxdı. Padşah ev sahibinin arvadı ilə danişa-danişa qapı ağızından göründü. Izdiham yenə də qapıdan geri çəkildi. Sir-sifətində şəşqılıq hiss edilən cavan bir adam xanımların üstüne yeriyərək geri çəkilmələrini xahiş etdi. Bir neçə qadın, tualetlərinin xarab olmasına baxmayaq özünü qabağa soxurdu. Onların üzündəki ifadədən ali cəmiyyətin bütün qeyd-şörtlərini tama-mile unutduqları aydınca görünürdü. Kişiər qadınlara yaxınlaşmağa və polski oynamaq üçün cüt-cüt sıraya düzülməyə başladılar.

Hamı geri çəkildi, padşah ev sahibəsinin əlindən tutaraq gülümseyə-gülümseyə qonaq otağından bayır çıxdı və rəqsə başladı. Onun dalınca ev sahibi M.A.Narişkina ilə, sonra da səfirlər, nazirlər və generallar rəqsə girişildilər, Peronskaya da elə bir ucdan onların adını qrafınyaya söyleyirdi. Xanımlardan çoxunun kavaləri vardi. Onlardan bəzisi rəqsə qoşulmuşdu, bəzisi də qoşulmağa hazırlaşdı. Nataşa isə divara sıxışdırılan və rəqsə dəvət edilməyən qadınlar içində, anası ilə Sonyanın yanında qalmışdı, zərif əllərini aşağı

<sup>1</sup> Frankmason (frans.)

<sup>1</sup> Hamı indi onun dördündən ölü (frans.).

salıb durmuşdu, sinəsi sakitcə qalxıb düşür, nəfəsini sıxaraq parlaq və ürkək nəzərlərlə önnə baxırdı. Onun üzündə böyük bir şadlığa və böyük bir kədərə hazır olduğunu göstərən bir ifadə vardi. Onu nə padşah, nə də Peronskayanın göstərdiyi başqa mötəbor şəxslər rəqsə dəvət edirdi. O düşünərək öz-özünə deyirdi: "Yoxsa heç kəs mənə yaxınlaşmayacaq? Bu birincilər sırasında mən də rəqs etməyəcəyəmmi? Bu kişilər mənim burada olduğumu görməyəcəkmi? İndi elə bil onlar heç məni görmürlər də, mənə baxsalar da elə baxırlar ki, sanki bu sözləri deyirlər: "Hə! bu, o deyildir, onda heç baxmaq da lazımlı deyil". Yox, bu ola bilməz! Onlar mənim necə rəqs etmək istədiyimi, necə gözəl rəqs etdiyimi, mənimlə rəqs edərkən necə fərəh duyacaqlarını bilməlidirlər".

Polski rəqsinin müsiqisi çox uzun sürdü və Nataşanın qulaqlarında kədərle səslenməyə başladı. O ağlamaq isteyirdi. Peronskaya onların yanından getdi. Qraf zəlin o biri başında idi. Qrafinya, Sonya və Nataşa bu yabançı izdiham içinde tək qalmışdı, onlar heç kəsi maraqlandırmırıldı və heç kəsə də lazımlı deyildi. Knyaz Andrey bir xanımla rəqs edərək onların yanından keçib getdi, yəqin ki onları görmədi. Gözəl Anatoli də gülümşəyərək rəqs etdiyi xanıma nə isə deyirdi, Nataşaya o, divara baxan kimi baxdı. Boris rəqs edə-edə iki dəfə onların yanından keçdi, hər dəfə da üzünü onlardan çevirirdi. Rəqs etməyən Berq öz arvadı ile onlara yaxınlaşdı.

Burada bu ailə yaxınlığı Nataşaya təhqir kimi göründü, sanki ailə söhbəti üçün başqa yer yox idi, bu elə gərək ziyaftədə ola idi. Vera öz yaşılı paltarı haqqında ona nəsə deyirdi, lakin Nataşa nə Veraya baxır, nə də onun sözünlə qulaq asırdı.

Nəhayət, padşah rəqs etdiyi son xanımının yanında dayandı (O, üç qadınla rəqs etmişdi), müsiqi kəsildi. Səliqə düzəldən adyutant Rostovgilin üstüne yüyürdü, daha da geri çəkilmələrini xahiş etdi, lakin geri çəkilməyə artıq yer yox idi. Onlar divara dirənib durmuşdular. Birdən xor oxunan yerdən cəlbedici aydın və ahəngdar vals səsleri eşidildi. Padşah gülümşəyərək zala baxdı. Bir dəqiqə keçdi, heç kəs rəqsə başlamadı. Rəqsə idarə edən adyutant qrafinya Bezuxovaya yaxınlaşaraq onu rəqsə dəvət etdi. Bezuxova da gülümşəyərək əlini qaldırdı, adyutanta baxmadan əlini onun çıxınıne qoydu. Adyutant öz işinin ustası idi. Bezuxovanı bərk-bərk özünə sıxaraq, tələsmədən, qayda ilə rəqsə başladı, əvvəl dairənin qirağında bir qılıscada vurdu. Zəlin bucağında isə Bezuxovanın sol əlindən tutaraq onu

çevirdi, get-gedə sürəti artan müsiqi səsleri altında ancaq adyutantın cəld və bacarıqla atılan ayaqlarının mahmız cingiltisi ahəngdar bir surətdə eşidildi və hər üç taktdan sonra dönerkən xanımının məxmər paltarı havala yellənərək parıldayırdı, sanki birdən od tutub alışındı. Nataşa onlara baxır və az qalırkı ki, ağlasın. Valsın birinci turunu o, niyə oynamırdı?

Knyaz Andrey ağ süvari polkovnik mundiri, ipək corab və tuflı geymişdi, Rostovgildən bir az aralıda, dairənin ön sıralarında durmuşdu, özü də şad və şən idi. Baron Firqof ona sabah Dövlət Şurannı açılması nəzərdə tutulan birinci müşaviri haqqında danışındı. Knyaz Andrey Speranskiye yaxın olduğundan və qanunvericilik komissiyasında iştirak etdiyindən sabahki müşavirə haqqında düzgün məlumat vera bilərdi. Bu müşavirə barəsində müxtəlif fikirlər söylənilirdi. Lakin knyaz Andrey Firqofun dediyinə qulaq asırmadı. O gah padşaha, gah da rəqs etməyə toplaşan, lakin dairəyə girməyə cəsəret etməyən kavalərlərə baxırdı.

O, padşahın yanında rəqs etməkdən çəkinən kavalərləri və oyuna dəvət olunmaqdən ötrü ürkəkləri gedən xanımları müşahidə edirdi.

Pyer knyaz Andreyə yaxınlaşış əlindən tutdu.

— Siz həmişə rəqs edirsiniz, — dedi. — Burada mənim protegyem var, gənc Rostova, onu rəqsə dəvət edin.

Bolkonski:

— Haradadır? — deyə soruşdu və barona dönerək dedi: — Əfv edin, bu söhbəti biz başqa bir yerdə eləyib tamamlarıq, ziyaftədə rəqs etmək lazımdır. Qabağa çıxaraq Pyerin göstərdiyi tərəfə getdi. Nataşanın ümidişsizlik və həyəcan ifadə edən üzü knyaz Andreyin gözlərinə sataşdı. Knyaz Andrey onu tanıdı, onun könlündə cirpinan hissələrini duydı, bu alemə yeni qədəm qoymuşunu bildi, vaxtilə onun pəncərədə başqa bir qızla etdiyi söhbətini xatırladı və şən bir halda qrafinya Rostovaya yaxınlaşdı.

Qrafinya qızararaq dedi:

— İzin verin, sizi öz qızımla tanış edim.

Knyaz Andrey nəzakətlə təzim edib dedi:

— Mən tanış olmaq iltifatma nail olmuşam, əgər qrafinyanın xatırından çıxmamışsa.

— Onun bu nəzakəti Peronskayanın söylədiyi sözlərlə tam bir ziddiyət təşkil edirdi. Knyaz Andrey Nataşaya yaxınlaşdı və rəqsə dəvət etdiyini söyləmədən əvvəl əlini onun belinə sarı uzatdı. Nataşaya vals

oynamağı təklif etdi. Bu anda Nataşanın ümidsizlik və həyəcan görünən üzüne xoşbəxtlik və minnətdarlıq ifadə edən bir təbəssüm yayıldı.

Sevincindən həm ağlamaq istəyən, həm də gülümsəyən, həm qorxan, həm də özünü xoşbəxt hesab edən bu qız əlini knyaz Andreyin ciyinino qaldırdıken sanki öz təbəssümü ilə deyirdi: "Mən səni çoxdan gözləyirdim". Knyaz Andrey o zamanın ən yaxşı rəqs edənlərindən biri idi. Nataşa da çox gözəl rəqs edirdi. Atlas ziyafət tuffiləri geymiş ayaqları, onun özündən asılı olmayıaraq cəld və yüngül hərəkət edir, üzü isə xoşbəxtcəsinə gülümsəyirdi. Onun çılpaq boyunu və qolları ariq idi, həm də qəşəng deyildi. Ciyinləri də Elenin ciyinlərinə görə ariq idi, döşləri hələ müəyyən bir şəkər düşməmişdi, qolları da nazik idi, lakin Elenin bədənindən süzülüb axan minlərə baxışlardan sanki onun dərisi üzərində bir lak təbəqəsi əmələ gəlmışdı, Nataşa isə ilk dəfə idi ki, qolları, boyunu açıq belə bir məclisə çıxırı, əgər ona bunun zəruri bir şey olduğunu başa salmasayırlar, o, bundan çox-çox utanardı.

Knyaz Andrey rəqs etməyi sevirdi, bir də ki ona ardi-arası kəsil-mədən müraciət edən adamlarla siyasi və ağıllı səhbətlər etməkdən və padşahın burada olmasına əmələ gələn sıxıntıdan tez canını qurtarmaq üçün rəqs etməyə başladı və bunun üçün də Nataşanı seçdi. Nataşanı da ona görə seçdi ki, Pyer bunu ona göstərdi, bir də ki yaxşı qadınlardan ilk əvvəl gözüne sataşan o oldu, lakin Nataşanın nazik, oynaq belini qucaqlayanda, Nataşa onun qolları arasında tər-pənəndə və knyaz Andreyə baxaraq gülümsəyəndə knyaz Andreyin ürəyi döyündü. Nataşanın gözəlliyi onu məst etdi; knyaz Andrey rəqsi qurtarıb dayananda və nəfəsini dərərək rəqs edənlərə baxanda özünü canlanmış və cavanlaşmış hiss etdi.

## XVII

Knyaz Andreydən sonra Boris, sonra isə rəqsi başlayan adyutant və başqa cavan adamlar onu rəqsə dəvət etdilər. Nataşa artıq kavalərlərini Sonyaya verirdi, özü isə xoşbəxt və qızarmış halda bütün geconı rəqs etdi. O, ziyafətə gələn adamların nə ilə maraqlandığını duymurdu və görmürdü. O nəinki padşahın fransız səfiri ilə uzun-uzadı danişdığını, xüsusi ixtifat göstərərək, bir qadınla səhbət etdiyini, filan şahزادənin filan işlər gördüğünü, filan sözlər söylədiyini, Elenin böyük ugurlar qazandığını və filan adamın ona xüsusi bir diqqət yetir-

diyini görmürdü, o hətta padşahın özünü görmürdü, padşahın getdiyini də ancaq bir şeydən bildi; o gedəndən sonra ziyafət xeyli canlanmışdı. Knyaz Andrey axşam yeməyindən qabaq şən kotilyonlardan birini yeno Nataşa ilə oynadı. Otradnoye xiyabanındakı ilk görüşlərini, onun aylı gecədə yata bilməyərək yuxarı pəncərədə oturub bir qızla səhbət etdiyini Nataşaya xatırlatdı. "Mən də qeyri-ixtiyari olaraq sizin səhbətinizi eşidirdim". Nataşa bunu eşidərkən qızardı və özünü təmizə çıxarmağa çalışdı, sanki o aylı gecədə onun söylədiyi sözlərdə utanılaşır bir şey vardı.

Knyaz Andrey küber cəmiyyətində böyük bütün başqa adamlar kimi, ziyafətlərdə bu cəmiyyətin ümumi təsiri hiss olunmayan şəxslərle görüşməyi sevərdi. Nataşa da öz heyrəti, sevinci, qorxusunu, ürkəkliyi, hətta fransızca danişarkən buraxdığı səhvleri ilə belə bir adam idi. Knyaz Andrey Nataşa ilə çox nəzakətlə danışır və onunla çox incə rəftar edirdi. Nataşanın yanında oturub ən sadə və əhəmiyyətsiz şeylərdən səhbət edir, onun gözlərində və təbəssümündə ifadə olunan sevincdən həzz alırı. Bu sevinc də edilən səhbətə deyil, onun könlündəki xoşbəxtliyə aid idi. Başqaları Nataşanı rəqsə dəvət edərkən, Nataşa da gülümsəyərək yerində qalxıb zaldə oynarək, knyaz Andrey xüsusilə onun cəsarətsizlik hiss edilən incəlik və şuxluğundan həzz alırı. Nataşa kotilyonun ortasında figurən qurtardıqdan sonra ağır-ağır nefəs alaraq öz yerinə yaxınlaşanda başqa bir kavaler onu rəqsə dəvət etdi. Nataşa yorulmuşdu, tövşüyürdü və görünür kavalerin teklinini rədd etmək fikrində idi, bununla belə o dərhal həvəsə əlini qaldırib kavalerin ciyinə qoydu və knyaz Andreyə baxıb gülümsədi.

Bu təbəssüm deyirdi: "Mən çox istərdim ki, dincəlim, sizin yanınızda oturum, yorulmuşam, ancaq görünüşünüz ki, mən necə dəvət edirlər, mən də buna sevinirəm, mən xoşbəxtəm, mən hamını sevirəm və biz də sizinlə bərabər bunların hamısını başa düşürük". Bu təbəssüm daha çox-çox şeylər deyirdi.

Kavaler Nataşa ilə rəqs edib qurtardıqdan sonra, Nataşa zal ilə yüyüre-yüyüre iki qadına sarı getdi, onları figura oynamaq üçün dəvət etmək istəyirdi.

Knyaz Andrey Nataşaya baxaraq heç də gözlənilmədən öz-özünü dedi: "Əgər o, əvvəl öz əmisi qızının, sonra da o biri xanımın yanına getsə, onda mənim arvadım olacaqdır". Nataşa əvvəl əmisi qızının yanına getdi.

Knyaz Andrey düşündü: "Bə'zən adamın başına nə boş-boş şeylər gəlir! Ancaq burası da var ki, bu çox sevimli bir qızdır, həm de başqalarından tamamilə fərqlənir, belə yerlərdə heç bircə ay rəqs etməmiş ərə gedəcək..." Nataşa korsajindakı qızıl güllü düzəldib onun yanında oturarkən knyaz Andrey düşündü: "Belə qız burada nadir tapılan bir şeydir!"

Kotiloyun sonunda qoca qraf, oynında göy frak, rəqs edənlərin yanına gəldi. Knyaz Andreyi çağırıldı və öz qızından bu şeylərin xoşuna gəlib-gelmediyini soruşdu. Nataşa onun sualına cavab verdi, ancaq gülümşədi, o, öz təbəssümü ilə bu suala darılaraq deyirdi: "Bunu da heç soruşşalarımı?"

— Mən heç ömründə belə sevinc duymamışdım.

— O, ariq qollarını qaldırdı ki, atasını qucaqlasın, lakin dərhal endirdi, knyaz Andrey bunu gördü. Nataşa hələ bu vaxta kimi özünü belə xoşbəxt hiss etməmişdi. Xoşbəxtliyinin o ən yüksək dərəcəsində idi. Bu zaman insan tamamilə mərhəmətli və xeyirxah olur, pisliyin, bədbəxtliyin və kədərin ola biləcəyinə inanır.

\* \* \*

Pyer bu ziyaftdə arvadının yüksək cəmiyyətdə tutduğu vəziyyətlə ilk dəfə olaraq özünü təhqir olunmuş hiss etdi. O, qasqabaqlı və dalğın idi. Alının ortasında dikinə enli bir qırışq vardi, gözündə gözlük, pəncərə önündə duraraq baxır və heç bir şey görmürdü.

Nataşa yeməyə onun yanından keçib gedirdi.

Pyerin tutqun görünüşü və üzündə ifadə olunan bədbəxtlik onu heyrətə saldı. Pyer qabağında dayandı. O, Pyerə kömək etmək, xoşbəxtliyinin bir hissəsinə ona vermək istəyirdi.

— Qraf, — dedi, — nə ürəkaçan bir ziyaftdır, elə deyilmə?

Pyer yəqin ki, söylənilən sözü başa düşmədiyindən dalğınca gülümşədi:

— Bəli, — dedi, — çox şadam.

Nataşa öz-özüñə düşündürdü: "Bu adamlar axı nadən narazı olurlar? Xüsusilə, Bezuxov kimi yaxşı bir adam". Ziyaftdə olan adamlar hamısı Nataşanın nəzərində eyni dərəcədə əziz, mehriban idi, bir-birini sevən gözəl insanlar idi: heç kəs heç kəsi incidə bilməzdi, buna görə də hamı xoşbəxt olmalı idi.

## XVIII

Knyaz Andrey ertəsi gün ziyaftı xatırladı, lakin fikrən onunla çox məşğul olmadı. "Bəli, çox gözəl bir ziyaft idi. Bir də ki... bəli, Rostova çox əzizdir. Onda Peterburqa xas olmayan nəsə bir təravət, bir xüsusiyət vardır ki, bu onu başqalarından fərqləndirir". Dünənki ziyaft haqqında knyaz Andreyin düşündüyü yalnız bu oldu; sonra çay içib işləməyə başladı.

Yorğunluqdanmı, ya yuxusuzluqdanmı istədiyi iş ilə məşğul ola bilmədi, o ancaq çox vaxt elədiyi kimi, öz yazdığını tövqid etdi, bu arada kiminsə geldiyini eşidib sevind.

Gələn adam müxtəlif komisyonlarda qulluq edən, Peterburqun bütün cəmiyyətlərində iştirak edən, Speranskinin yeni fikirlərinin pərostisi, Peterbuqrın məşhur xəbər yayarı Bitski idi. Bitski fikri istiqaməti paltar kimi dəb üzrə seçən və buna görə də yeni istiqamətlərin en ehtiraslı qabaqcıları kimi gözə çarpan adamlardan biri idi. Şlyapasını çıxaran kimi cəld knyaz Andreyin yanına gəldi və o saat da danışmağa başladı. Bu səhər padşahın açıldığı Dövlət Şurasının iclası haqqında o, yenicə ətraflı məlumat almışdı, indi bunu böyük bir həvəslə knyaz Andreyə nağıl edirdi. Padşahın söylədiyi nitq fövqəladə bir nitqmiş. Bu ancaq məşrütəçi hökmədarlar tərafından söylənilən nitqlərdən biri olmuş. "Padşah dedi ki, Şura və Senat dövlət silkidir, o dedi ki, dövləti idarə işlərinin təməlini özbaşınlıq deyil, möhkəm əsaslar təşkil etməlidir. Padşah dedi ki, maliyyə işləri yenidən qurulmalıdır və hesabat da elan edilməlidir. Bitski bunları söylədikcə müəyyən sözləri xüsusilə qeyd edir və bu zaman gözlərini xeyli bərəldirdi.

— Bəli, indiki hadisələr bizim tariximizdə bir dövrdür, on böyük bir dövrdür, — deyib sözünə yekun vurdur.

Knyaz Andrey Bitskinin Dövlət Şurasının açılması haqqında verdiyi məlumatı dinlədi. Dövlət Şurasının açılmasını o, böyük bir səbirsizlikle gözləyirdi və buna çox böyük əhəmiyyət verirdi. İndi isə bu məsələ baş tutduğu halda onu qətiyyən maraqlandırmır, hətta ona çox əhəmiyyətsiz bir şey kimi görünürdü. Bitskinin böyük bir həvəslə söylədiyi sözlərinə sakit bir istehza ilə qulaq asındı. Bu zaman o ən sadə bir məsələ haqqında düşünürdü: "Padşahın Şurada söylədiyi sözlərdən mənə və Bitskiyə nə, bunun bizi nə dəxli var? Məgər bu məni daha xoşbəxt və daha yaxşı edə bilərmi?"

Bu sadece düşüncə knyaz Andreyin islahata qarşı olan bütün əvvəlki marağını dərhal məhv etdi. Speranski bu gün onu öz evinə, "en petit comite"<sup>1</sup>-yə nahara çağırmışdı. Knyaz Andrey Speranski ilə fəxr edirdi, belə bir adamın evində, dostluq məclisində nahar eləmək əvvəllor onu çox maraqlandırırdı, bir de ki, o, Speranskini ailə həyatında görməmişdi, lakin indi Speranskinin evinə getmək istəmirdi.

Bununla belə knyaz Andrey müəyyən edilmiş nahar vaxtında Speranskinin Tavrid bağındaki kiçik evindən içəri girirdi. O bir qədər gecikmişdi, saat beş idi. Knyaz Andrey monax tomizliyini xatırladan çox təmiz və parket döşəməli yemək otağına girəndə, Speranskinin ən yaxın dostlarını bu *petit comité*-də toplanmış gördü. Məclisde Speranskinin özünə oxşayan uzunsifət kiçik qızından və qızın mürəbbiyəsindən başqa ayrı qadın yox idi. Qonaqlar da Jerve, Maqnitski və Stolipin idi. Knyaz Andrey hələ dəhlizə girəndə gur səsler və aydın qəhəqəhələr eşitmışdı, bu qəhəqəhələr sehnə gülüşlərinə oxşayındı. Kim isə Speranskinin səsinə bənzər bir səslə, ağır-ağır xa...xa...xa... deyə qəhəqəhə ilə gülürdü. Knyaz Andrey Speranskinin güldüyünü görməmişdi, dövlət adamının nazik bir səslə belə ucadan güləməsi onu heyrətə saldı.

Knyaz Andrey yemək otağına girdi. Hami iki pəncərə arasında, üstüne yemək qoyulmuş balaca bir masa yanında durmuşdu. Speranski də əynində boz frak və ağ jilet, döşündə ulduz, hündür ağ qalstukda, kefi kök masanın yanında durmuşdu, yəqin ki, o, məşhur Dövlet Şurasına da bu paltarda getmişdi. Qonaqlar onun ətrafına yiğmişdilər. Maqnitski Mixail Mixayloviçə müraciət edərək lətifə söyləyirdi. Speranski qulaq asır, Maqnitskinin deyəcəyinə qabaqcadan gülürdü. Knyaz Andrey otağa girəndə Maqnitskinin söylədiyinə yene bərkədən güldüllər. Stolipin bir tikə çörayı pendirli çeynəyə-çeynəyə yoğun səslə ucadan, Jerve fişildaya-fişildaya astadan, Speranski də nazik bir səslə ağır-ağır gülürdü.

Speranski elə gülə-gülə öz ağ, zərif əlini knyaz Andreyə verdi.

— Sizi görməyimə çox şadam, knyaz, Maqnitskinin sözünü kəsərək dedi: — Bir dəqiqliyə... Bu gün biz belə bir şərt qoymuşuq: lezzətlə nahar eləmək, bir kəlmə də işdən danışmamaq. — Yenə Maqnitskiyə dönüb guldü.

<sup>1</sup> Dostluq məclisinə (*frans.*)

Knyaz Andrey ümidi boşça çıxmış bir adam kimi təccüb və kədərlə Speranskiyə baxır, onun gülüşünü qulaq asırdı. Ona elə gəlirdi ki, bu Speranski deyil, başqa bir adamdır. Əvvəller knyaz Andrey Speranskide sırlı bir cazibə duyurdu, lakin indi bu sərr birdən-birə aydınlaşdı, Speranski də onun nəzərində öz cazibədarlığını itirdi.

Masa ətrafında səhbət bir an belə kasılmırdı, danişilan da ancaq güləməli lətifələr idi. Maqnitski nağıl etdiyini hələ qurtarmamışdı ki, bir başqası bundan da güləməli bir hadiso söyləməyə hazır olduğunu bildirdi. Lətifələrin də çoxu qulluq məsələlərinə aid olmasa da, qulluqçulara aid idi. Elə bil ki, buraya yiğişən adamlar qulluqçuların rəzil bir şey olduğunu qəti surətdə müəyyən etmişdi, buna görə də onlar haqqında ancaq güləməli şəyələr danişirdilər. Speranski də bu gün səhər şurada olan güləməli bir hadisəni nağıl etdi. Qulağı yaxşı eşitməyən bir əyandan soruşular ki, bu məsələ haqqında sizin rəyiniz nədir, o da cavab verir ki, mən də elə bu fikirdəyəm. Jerve də bir təftiş haqqında uzun bir səhbət açdı. Bu səhbət ona görə güləməli idi ki, orada iştirak edənlərin hamisi axmaq göstərilirdi. Stolipin də kəkəleyə-kəkəleyə səhbətə qarışdı və qulluqçuların öz vəzifəsindən sui-istifadə etdiklərindən qızığın-qızığın danışmağa başladı, bununla da səhbəti ciddi bir şəkəl salmaq qorxusu töötədi. Maqnitski Stolipinin bu qızığlığını elə saldı. Jerve zarafat etməyə başladı, səhbət də yene əvvəlki şəkəl düşdü.

Görünür, Speranski işdən sonra öz dostları arasında dincəlməyi və gülüb-danışmağı sevirdi, buna görə də qonaqlar onun arzusuna əməl edərək onu güldürməyə, ürəyini açmağa çalışır, öz kefləri də açılırdı. Lakin bu şadlıq knyaz Andreyə ağır görünürdü, onun kefini açmırıldı. Speranskinin nazik səsi onun qulağını cirmalayıır, arası kəsilməyən gülüş isə öz süniliyi və saxtalığı ilə onu tohqır edirdi. Knyaz Andrey gülmürdü, eyni zamanda məclisin şadlığını pozacağından da qorxurdu. Lakin heç kəs onun ümumi əhvali-ruhiyyəyə uyub-uymadığını duymurdu, hami elə biliirdi ki, onun da kefi kökdür.

Knyaz Andrey bir neçə dəfə səhbətə qarışmaq istədi, lakin hər dəfə onun sözü, mantar tixac kimi qıraqa atılırdı, knyaz Andrey onlarla bərabər zarafat edə bilmirdi.

Onların söylədiklərində pis və yersiz heç bir şey yox idi. Sözlərin də hamisi məzəli idi və adamı güldürə bilədi, lakin şadlığın əsl duzunu təşkil edən şey yox idi və nəinki yox idi, bunun heç olub-olmadığını onlar bilmirdilər də.

Xörək yeyildikdən sonra Speranskinin qızı ilə müreibbiyəsi qalxdı. Speranski ağ əli ilə qızının başını sığalladı və alnından öpdü. Bu hərəkət knyaz Andreyə qeyri-təbii göründü.

Kişilər ingilis adəti üzrə, masa dalından durmadılar, şorab da masa üstündə idi. Napoleonun İspaniyadakı işləri haqqında söhbət düşdü. Hami onun hərəkətini bəyənirdi və bu barədə bir röydə idilər. Lakin söhbətin ortasında knyaz Andrey onlarla razılaşmamağa başladı. Speranski gülümşədi və yeqin ki, söhbəti dəyişmək üçün lətifə söyləməyə başladı, bunun da məsələyə heç dəxli yox idi. Sonra hami bir anlığa susdu.

Speranski masa dalında oturdu: "İndi yaxşı şorab hələ-hələ ələ düşmür", – deyərək şorab şüşəsinin ağızını bağladı, şüşəni qulluqçuya verib ayağa qalxdı. Qonaqlar da yerlərindən durub, yənə də bərkdən danışa-danışa qonaq otağına keçdilər. Kuryer göttirdiyi iki məktubu Speranskiyə verdi. Speranski məktubları alıb öz kabinetinə getdi. O gedən kimi hami şadlığı buraxıb bir-biri ilə düşünə-düşünə və yavaş-yavaş danışmağa başladı.

Speranski kabinetindən çıxaraq dedi:

– Hə, indi də deklamasiya!

– Maqnitskini knyaz Andreyə göstərərək əlavə etdi: – Bunun çox gözəl istədədi var! – Maqnitski o saat artistcəsinə bir vəziyyət alıb fransızca güləmləşirən şeirlər söyləməyə başladı. Şeirləri o, özü Peterburq-dakı bəzi məşhur adamlar haqqında yazmışdı, alqış səsi bir neçə dəfə onun sözünü kəsdi. Maqnitski şeirləri deyib qurtarandan sonra knyaz Andrey Speranskiyə yaxınlaşış ibadət etdi.

Speranski:

– Bu tezliklə hara? – deyə soruşdu.

– Söz vermişəm, ziyaflı gedəcəyəm.

Onlar susdular. Knyaz Andrey Speranskinin nüfuz edilməyən gözlerinə yaxından baxdı, Speranskidən və Speranski ilə əlaqədar olan öz fəaliyyətindən bir şey gözləməsi, Speranskinin gördüyü işlərini mühüm bir şey hesab etməsi ona gülünc göründü. Oradan gedəndən sonra Speranskinin səliqəli və soyuq gülüşü uzun zaman onun qulığında səsləndi.

Knyaz Andrey öz evinə qayıtdıqdan sonra dörd aylıq Peterburq həyatını yeni bir şey kimi xəyalında canlandırdı. Əlləşib çalışmalarını, axtarışlarını, tərtib etdiyi hərbi nizamnamə layihəsinin başına gələn hadisəni xatırladı. Onun nizamnamə layihəsi ancaq "nəzərə

alınmışdı" və başqa çox pis bir layihə tərtib edilib padşaha verildiyindən onun layihəsi haqqında qəsdən danışmamağa və bu barədə susmağa çalışırıdlar. Sonra o, Berqin üzv olduğu komitənin iclaslarını xatırladı, bu iclaslarda komitə iclaslarının forma və gedişinə aid olan məsələlərin çox səy ilə və uzun-uzadı müzakirə edilməsini, lakin əsl məsələnin özündən isə çox qısa və başdansovma danışlığını xatırladı. O, eyni zamanda, qanunvericilik sahəsində görüldüyü işlərini, Roma və Fransız qanun məcəlləsini çox diqqətlə rus dilinə tərcümə etdiyini xatırladı və öz-özündən xəcalet çəkdi. Sonra Boquçarovonu, kənd koxası Dronu, kəndlilərə verdiyi hüquq yadına saldı və belə boş-boş işlərlə uzun zaman məşğul olmasına töccüb etdi.

## XIX

Knyaz Andrey ertəsi gün hələ bu vaxta kimi olmadığı bir neçə evə, o cümlədən Rostovgilə görüşə getdi. Son ziyaflətə o, Rostovgillə dostluğun yənə təzələmişdi. Knyaz Andrey Rostovgilə nozakət qanunu tələbi üzrə getməli idi, eyni zamanda onun təsəvvüründə gözəl xatiro-lər buraxan Nataşanı, o gözəl, gülərz qızı da görmək istəyirdi.

Hamidən əvvəl onun qabağına çıxanlardan biri də Nataşa idi. Nataşanın əynində evdə geydiyi göy paltar vardi. Bu paltarda o, knyaz Andreyə ziyaflı paltalarında olduğundan da qəşəng göründü. Nataşa və bütün Rostovgilin ailəsi knyaz Andreyi köhnə bir dost kimi həm sadə, həm də sevincə qarşılıdı. Əvvəller bu ailə knyaz Andreyin xoşuna gəlməzdı, lakin indi onlara hamısı knyaz Andreyə sadə, gözəl və xoş təbiətli göründü. Qoca qraf elə bir qonaqpərvərlik və mehribanlıq göstərdi ki, knyaz Andrey onlarla bərabər nahar eləmək təklifini də rədd edə bilmədi, qrafın göstərdiyi bu qonaqpərvərlik və mehribanlıq Peterburqda adama daha əziz görünürdü. Bolkonski düşünərək öz-özünü deyirdi: "Bəli, bunlar hamısı yaxşı və sevimli adamlardır, ancaq ki Nataşa kimi böyük bir dəfinəyə malik oldularını qətiyyən bilmirlər. Eyni zamanda onlar bu şairənə təbiətli, həyat dolu, füsunkar qızın daha aydın gözə çarpması üçün gözəl bir görkəm təşkil edirlər!"

Knyaz Andrey əvvəller Nataşanın simasında ona tamamilə yabançı olan xüsusi bir aləmin varlığını hiss etmişdi və bu aləm ona məlum olmayan sevinclərlə dolu idi. Bu elə bir yabançı aləm idi ki,

hələ o zamanlar Otradnoye xiyabanında, pəncərədə, aylı gecədə onu əsəbiləşdirirdi. İndi isə bu aləm daha onu əsəbileşdirmirdi və ona yabançı deyildi, əksinə, bu aləmə daxil olarkən orada o, özünə yeni bir zövq tapmışdı.

Nahardan sonra Nataşa knyaz Andreyin xahişi üzrə klavikordun yanına gedib oxumağa başladı. Knyaz Andrey pəncərə qabağında durub xanımlarla danışır, eyni zamanda Nataşaya qulaq asırdı. Bir-dən o söylədiyi cümləni tamamlamadan dayandı və heç də gözlənilmədən ağlamaq istədiyini hiss etdi, hələ bu vaxta qədər o, özündə belə bir şey görməmişdi. Oxumaqdə olan Nataşaya baxdı, könlündə yeni, xoşbəxtcəsinə bir hissin doğulduğunu duydı. Knyaz Andrey özünü xoşbəxt hiss edirdi, eyni zamanda kədərlə idi. Onun üçün ağlanılaşır bir şey yox idi, lakin o ağlamaq istəyirdi. Nəyi xatırlayıb ağlamaq istəyirdi? Əvvəlki sevgisinimi? Balaca knyaginyanımı? Arzularının boşça çıxmamasını?.. Gələcəyə olan ümidiñənə? Bu suallara "he" də deyə cavab vermək olardı, "yox" da. Əsasən o, bir şeyə ağlamaq istəyirdi. Bu da onun könlündə yerleşən ucsuz-bucaqsız və qeyri-müəyyən bir şəylə, onun özünün və hötə Nataşanın da daxil olduğu dar və cismanı bir şey arasında olan dəhşətli ziddiyəti birdən-birə aydıncasına dərk etməsi idi. Nataşa oxuyarkən bu ziddiyət ona həm iztirab verir, həm də onu sevindirirdi.

Nataşa oxuyub qurtaran kimi knyaz Andreyin yanına gəldi və səsinin xoşuna gəlib-gəlmədiyini ondan soruşdu. Soruşandan sonra da utandı, başa düşdü ki, bunu soruşmaq lazımdır. Knyaz Andrey ona baxıb gülümşədi, onun səsinin də, gördüyü bütün başqa işləri kimi xoşuna gəldiyini söylədi.

Knyaz Andrey Rostovgildən gedəndə axşamdan xeyli keçmişdi. Evinə gəldi, soyunub yerinə girdi, lakin yata bilmədi. Gah şəmi yandırb yatağında oturur, gah ayağa durur, gah da yenə yatağına girirdi, yuxusuzluq da ona qətiyyən əziyyət vermirdi. Könlündə o elə bir sevinc və yenilik duyurdı ki, sanki ağır havalı bir otaqdan təmiz havaya çıxmışdı. Nataşaya vurulduğu heç onun ağlına da gəlmirdi, bu baradə heç düşünmürdü də, o ancaq Nataşanı təsəvvür edirdi, bunun da nəticəsində knyaz Andreyin həyatı özünə yeni bir şəkildə görüñürdü. O, özü-özünə deyirdi: "Həyat bütün sevincləri ilə öz ağışunu açıb mənim qarşısında durduğu halda, mən niyə bu dar, qapalı çərçivə içində əlləşib-vuruşuram, mən nədən qorxuram?" Uzun zaman dan sonra o, ilk dəfə olaraq gələcək üçün xoşbəxtcəsinə planlar qur-

mağa başladı. Öz-özlüyündə bu qərara gəldi ki, mürəbbi təpib oğlunun təbiyəsi ilə möşgül olsun və qulluqdan çıxb xaricə getsin, İngiltərəni, İsvəçroni, İtaliyanı görsün. "Nə qədər ki, mən özündə belə qüvvə və cavaniq hiss edirəm, öz sərbəstliyimdən istifadə etməliyəm. Pyer doğru deyirdi ki, xoşbəxt olmaq üçün xoşbəxtliyin ola biləcəyinə inanmaq lazımdır, mən də indi buna inanıram. Dərdi dərəd çəkənlərin öhdəsinə buraxaq, nə qədər ki, ömür var yaşamaq, xoşbəxt olmaq lazımdır".

## XX

Bir gün səhər polkovnik Adolf Berq Pyerin yanına gəldi; onun əynində təzə tikilmiş təmizcə bir mundir vardı, vurulmuş gicgah saçlarını padşah Aleksandr Pavloviç kimi, qabağa daramışdı. Pyer onu Moskvada və Peterburqda olanların hamisini tanıdığı kimi tanıydı.

— Mən indicə qrafının, sizin zövcəninin yanında idim və mənim xahişimin yerinə yetirilməməsindən özümü çox bədbəxt hiss etdim.  
— Sonra gülümşəyərək dedi: — Əminəm ki, qraf, sizin yanınıza gəlməklə mən xoşbəxt olacağam.

— Polkovnik, sizə nə lazımdır ki? Mən sizin qulluğunuzda hazırlam.

— Qraf, mən indi yeni menzildə tamamilə yerləşib qurtarmışam.  
— Görünür, o, bu xəbərdən başqalarının da xoşlanacağı zənn edirdi.  
— Buna görə də mənim və mənim zövcəmin dostları üçün balaca bir qonaqlıq düzəltmək istərdim (Onun üzündə daha xoş bir təbəssüm göründü). Mən qrafınınadan və sizdən xahiş edərdim ki, minnətdərliq göstərib, çay içməyə və ... axşam yeməyinə bizişənəfə buyurasınız.

Ancaq qrafının Elena Vasilyevna amansızlıq göstərərək belə bir dəvəti rədd edə bildi, çünkü o, Berq kimi adamların cəmiyyətində olmayı özü üçün alçaqlıq hesab edirdi. Berq nə üçün öz evində belə bir balaca, yaxşı yiğincəq düzəltmək istədiyini, bunun niyə xoşuna gəldiyini, niyə qumara və başqa pis şeylərə pul sərf etmək istəmədiyini, lakin yaxşı bir yiğincəq üçün xərc çəkməyə hazır olduğunu elə aydın bir şəkildə izah etdi ki, Pyer onun təklifini rədd edə bildədi və gələcəyinə söz verdi.

— Ancaq, qraf, cəsarət edib deyirəm, eyib tutmayın, xahiş edirəm ki, saat səkkizə on dəqiqə qalmış gəlin, gec olmasın, cəsarət edib deyirəm, eyib tutmayın. Oyun təşkil edərik, bizim general da gələcək. O, mənə qarşı çox mərhəmətlidir. Axşam yeməyini bir yerdə yeyərik, qraf, iltifatınızı əsirgəməyin!

Pyer həmişə belə yerlərə gedəndə gecikərdi, lakin bu gün, adəti xilafına olaraq, səkkizə on dəqiqli deyil, on beş dəqiqli qalmış Berq-gilə gəldi.

Berqle arvadı qonaqlığa lazım olan şeyləri yiğib düzəltmişdi və qonaqları qəbul etməyə hazırlıdılar.

Berq büstlər və şəkillərlə bəzənmiş, təzə növlə qoyulmuş yeni, təmiz, işıqlı kabinetdə, yaxası düyməli təzə mundirdə, arvadının yanında oturmuşdu; arvadına deyirdi ki, həmişə özündən yüksək adamlarla tanış olmaq lazımdır və bu da mümkün olan şeydir. Belə adamlarla ona görə tanış olmaq lazımdır ki, ancaq bu zaman adam tanışlıdan ləzzət duya bilər.

— Bir şey öyrənə bilərsən, bir şey barəsində xahiş edə bilərsən. Bir bax, mən əvvəlki rütbələrlə necə yaşayırdım (Berq öz həyatını illərlə deyil, alındığı yüksək mükafatlarla hesab edirdi). Mənim yoldaşlarım indi hələ heç şeydir, amma mən bu gün-sabah alay komandiri olacağam. Mən sizin əriniz olmaq xoşbəxtliyinə nail olmuşam (Yerindən qalxıb Veranın əlini öpdü, eyni zamanda xalçanın qatlanmış ucunu da düzəldti). Bunları mən necə əldə etmişəm? Başlıca olaraq özümə tanış seçməyi bacarmaqla! Burası da məlumdur ki, xeyirxah və səliqəli olmaq lazımdır.

Berq bu zəif qadından üstün olduğunu təsəvvür edərək gülümədi və susdu, eyni zamanda bu zəif arvadının zəif bir qadın olub kişinin əsl kişilik möziyyətinin *ein Mann zu sein*<sup>1</sup> olduğunu anlaya bilmədiyini də düşündü. Vera da eyni zamanda xeyirxah və yaxşı ərindən üstün olduğunu təsəvvür edərək gülümədi. O ele zənn edirdi ki, Berq də bütün kişiler kimi hayatı yanlış başa düşür. Berq öz arvadını nəzərdə tutaraq bütün qadınları zəif və axmaq hesab edirdi. Vera da öz ərini nəzərdə tutaraq bu nəticəyə gəlmişdi ki, bütün kişiler ancaq özlərini ağıllı hesab edirlər, amma əslinə qalanda onlar heç bir şeyi anlamırlar, məğrur və xudbindirlər.

Berq ayağa qalxdı, baha qiymətə aldığı qurcuva örtüyü əzməmək üçün arvadını ehtiyatla qucaqladı və dodaqlarının ortasından öpdü.

Əvvəlki fikirlərilə əlaqədar olaraq düşünmədən dedi:

— Ancaq ki bizim tez uşağımız olmayıyadı.

Vera:

— Mən heç uşaq olmayışını istəmirəm, — dedi. — Cəmiyyət üçün yaşamaq lazımdır.

<sup>1</sup> Kişi olmaq (frans.)

Berq arvadının qurcuva örtüyünü göstərərək xoşbəxtcəsinə və mehribanca gülümsədi:

— Knyaginya Yusupovanıki da cynile belə idi. Bu vaxt qraf Bezuxovun goldiyini xəbər verdilər. Onlar hər ikisi özündən razı halda bir-birinə baxaraq gülümsədilər. Pyerin kime hörmət edib goldiyini onlardan hər biri öz adına çıxırdı.

Berq düşünərək öz-özüne dedi: “Bax, tanışlıq eləməyi bacarmaq bu deməkdir, özünü adamlar içində tutmağı bacarmaq bu deməkdir!”

Vera:

— Ancaq rica edirəm, mən qonaqları maşğul edəndə son mənə mane olma, — dedi, çünki mən hər kəsi nə ilə məşğul etməyi və harada nə demək lazım gəldiyini bilirom.

Berq gülümsədi:

— Olmaz ki, bəzən kişi ilə kişi səhbəti eləmək lazımdır.

Pyeri yeni düzəlmüş qonaq otağında qəbul etdilər. Otaqdakı simmetriyanı, təmizliyi və səliqəni pozmadan oturmaq olmazdı, buna görə də Berq kresloların və ya divanın simmetriyasını pozmağı alicənablılıqla əziz qonağın özüne təklif etdi. Berqin belə hərəkət etməsi aydın idi və bunda qəribə heç bir şey yox idi, görünür o, bu barədə xəstəcəsinə bir tərəddüd içinde olduğundan bu məsələni həll etməyi qonağın öz ixtiyarına buraxmışdı. Pyer de bir stul çəkib oturmaqla simmetriyanı pozdu və elə o saat da Berq ilə Vera bir-birinin sözünü kəsə-kəsə qonağı məşğul etmeye başladı.

Vera öz-özlüyündə bu qərara gəldi ki, Pyeri fransız səfiri haqqında səhbət açmaqla məşğul etmək lazımdır, buna görə də dərhal bu barədə səhbət də başladı. Berq isə bu qərara gəldi ki, Pyerlə kişi səhbəti də eləmək lazımdır, buna görə də arvadının sözünü kəsərək Avstriya ilə olan müharibə məsələsinə el atdı və qeyri-ixtiyari olaraq ümumi məsələdən öz xüsusi işlərinə keçdi. Avstriya səfərində iştirak etmək üçün ona edilən təklifdən və bu təklifi qəbul etməməsi səbəblərindən danışmağa başladı. Səhbət çox uyğunsuz bir şəkildə getsə de, Vera səhbətə kişi xeyləğinin qarışmasından acıqlansa da, ər də, arvad da bir şeyi məmənuniyyətlə hiss edirdilər. Birçə qonaq da gəlsə, ziyafat başlanmışdı, özü də çox yaxşı başlanmışdı, bu ziyafat da öz səhbətləri, çayı və yandırılmış şamları ilə cynən başqa ziyaftılərə bənzəyirdi.

Çox keçmədi ki, Berqin köhnə yoldaşı Boris gəldi. Boris Berq və Vera ilə öz üstünlüyünü və hamiliyini hiss etdirərək danışındı. Borisdən

sonra bir xanımla polkovnik, sonra general, sonra da Rostovgil gəldi, ziyaflat də heç şübhəsiz başqa ziyaflatlərə oxşadı. Berqle Vera qonaq otağında olan hərəkəti, təzimləri görərək, rabitəsiz səhbətləri, palṭarların xışlıtlisini eşidərək sevinir, üzləri gülümşəyirdi. Hər şey başqa ziyaflatlərdə olduğu kimi idi, xüsusiələ, mənzili tərifləyən, Berqin çiyindən tutub silkeləyən və atalıq ərkilə kart oyunu masasının yerini dəyişən general başqa ziyaflatlərdə olan generallara bənzeyirdi. General qonaqlar içində özündən sonra ən kübar bir adam hesab etdiyi qraf İlya Andreyiçin yanında oturdu. Qocalar qocalarla, cavanlar cavanlarla səhbətə maşğul oldular. Ev yiyosinin arvadı çay masası yanında durmuşdu, masanın da üstündə, gümüş şirniyyat qabında, eynilə Paningildəki ziyaflatdə olan peçenye kimi peçenye vərdi, xülasə hər şey tamamilə başqa ziyaflatlərdə olduğu kimi idi.

## XXI

Pyer ən hörmətli qonaqlardan biri olduğundan İlya Andreyiçə, general və polkovniklə kart oyunu masasının dalında oturmmalı idi. Burada o, Nataşa ilə üz-üzə əyləşməli oldu, ziyaflatdən sonra Nataşada əmələ gələn dəyişiklik onu heyrətə saldı. Nataşa dinib-danişmirdi, ziyaflatda olduğu kimi də qəşəng deyildi, nəinki qəşəng deyildi, hətta onun üzündə hamiya qarşı helim və laqeyd bir ifade olmasayı, ona eybəcərləşmişdi də demək olardı.

Pyer ona baxaraq öz-özünə dedi: "Buna nə olub?" Nataşa çay masası dalında, bacısının yanında oturmuşdu və bacısına baxmadan, galib yanında oturan Borisin suallarına istəmədən cavab verirdi. Pyer oyunu qurtararaq yerdən beş kart götürdü, bu da oyun yoldaşının kefini kökəltidi. Kartları yerdən yiğisidərək otağa girən bir admanın ayaq səsini, ev yiyəsini təbrik etməsini eşitdi və yənə də Nataşaya baxdı.

Daha təəccübələ öz-özünə dedi: "Buna nə olub axı?"

İçəri girən knyaz Andrey idi. O gəlib Nataşanın qabağında durdu, ona nəzakətə və mehribanca nə isə dedi. Nataşa başını qaldırıb knyaz Andreyə baxırdı. Nataşanın rongi qızarmışdı, həyəcanla nəfəs alır və eyni zamanda həyəcanını gizlətməyə çalışırı. Onun qəlbində sənən od yənə də parlaq bir işıqla alovlanıb yanındı. O, tamamilə dəyişmişdi. Yənə də ziyaflatda olduğu kimi gözəl idi.

Knyaz Andrey Pyerin yanına gəldi, Pyer öz dostunun da üzündə yeni bir cavanlıq ifadəsini gördü.

Pyer kart oynarkən bir neçə dəfə yerini döyişdi, bu zaman onun gah kürəyi, gah da üzü Nataşaya sarı olurdu. O, altı əl oynadı və bu vaxt həm Nataşanı, həm də dostunu müşahidə edirdi.

Pyer öz-özünə dedi: "Onların arasında nə isə çox mühüm bir şey olur". Həm sevinc, həm də acı bir hiss onu həyəcana gətirdi və oyunu ona unutdurdu.

Altı əl oynadıqdan sonra general, belə oynamaq olmaz, deyərək yerində qalxdı. Pyer də bununla oyundan azad oldu. Nataşə bir tərəfdə Sonya və Borislə səhbət edirdi. Vera da incə-incə gülümşəyərək knyaz Andreyə danişirdi. Pyer öz dostunun yanına getdi və səhbətlərinin gizli olub-olmadığını soruşduqdan sonra yanlarında oturdu. Vera knyaz Andreyin Nataşaya xüsusi bir əlaqə bəslədiyini duyaraq belə bir qərara gəldi ki, elə bu axşam, bu ziyaflatdə mütləq onun Nataşaya qarşı olan hissini çox incə bir eyhamla işarə vursun. Bunun üçün də fürsət tapıb, knyaz Andrey tək olanda yanına getdi və onunla ümumiyyətə insan hisslerindən və öz bacısından danişmağa başladı. Vera belə bir ağıllı qonaqla (Knyaz Andreyi o, ağıllı adam hesab edirdi) danişmaq üçün də öz diplomatik bacarığını işə salmalıdır idi.

Pyer onların yanına gələndə Veranın öz-özündən razı halda həvəsə danişdığını gördü, knyaz Andrey isə özünü itirmiş kimi göründü.

Vera incə bir təbəssümə deyirdi:

– Bu barədə sizin fikriniz nədir? Siz, knyaz, çox bilən adamsınız və adamı dərhal tanıyırsınız. Siz Nataliya haqqında nə düşünürsünüz? O, öz əlaqələrində sabit ola bilərmi? O da başqa qadınlar kimi (Vera özünü nəzərdə tuturdu) bir adamı ki sevdilər, həmişəlik ona sədəqətli olub qalarımı? Mən bunu həqiqi sevgi hesab edirəm. Knyaz, bu barədə siz nə düşünürsünüz?

Knyaz Andrey istehzali bir təbəssümə:

– Mən sizin bacınızı çox az tanıram, – dedi. Bu təbəssüm altında o, öz şəşqinligini gizlətmək istəyirdi. – Ona görə də belə bir incə məsələni həll etmək mənə çətin olar. Bir də ki, qadın nə qədər az xoşa gəlsə, bir o qədər sabit olur, – deyib, bu vaxt onların yanına gələn Pyero baxdı.

Vera sözüne davam edərək dedi:

– Bəli, bu doğrudur, knyaz, bizim zəmanəmizdə qızlar çox böyük sərbəstliyə malikdir, belə ki, *le plaisir d'être courtisée*<sup>1</sup> çox vaxt

<sup>1</sup> Nəzəro çarpmاقдан hozz almaq (frans.)

onların həqiqi hissini boğur. Məhdud adamlar ümumiyyətlə “bizim zəmanəmiz” sözlərini işlətməyi sevərlər və elə zənn edərlər ki, onlar doğrudan da öz zəmanəlorının xüsusiyyətlərini təpib müəyyən etmişlər və guya insanların da xasiyyəti zəmanə ilə dəyişir. *Et Nathalie, il faut l'avouer, y est très sensible!*

Veranın yənə də Nataliyadan danışması knyaz Andreyin xoşuna gəlmədi və yenə o, narazı halda üz-gözünü qırışdırı, ayağa qalxməq istədi, lakin Vera daha inca bir təbəssümlə sözüne davam etdi:

— Mənim zənnimcə, heç kəs onun nə qədər *courtisée*<sup>2</sup> olmamış. Lakin son vaxta kimi heç kəs ciddi surətdə onun xoşuna gəlməmişdir. — Sonra Pyere dənərək dedi: — Qraf, siz özünüz bilirsiniz ki, hətta bizim əziz *cousin*<sup>3</sup> Boris, *entre nous*<sup>4</sup> çox-çox *dans le pays du tendre* dir<sup>5</sup>. — Bu son sözə də Vera o vaxtlar çox dəbdə olan sevgi kartına işsarı edirdi.

Knyaz Andrey qaşqabağını tökərək susurdu.

Vera ona dedi:

— Siz, deyəsən, Borislə dostsunuz?  
— Bəli, mən onu tanıyıram...  
— O, doğrudandamı Nataşaaya olan uşaqlıq sevgisini sizə açıb söyləmişdir?

Knyaz Andrey birdən qızararaq soruşdu:

— Belə bir uşaqlıq sevgisi olmuşdurmu?  
— Bəli. *Vous savez entre cousin et cousine cette intimité mène quelquefois à l'amour: le cousinage est un dangereux voisinage. N'est ce pas?*<sup>6</sup>

Knyaz Andrey dedi:

— Şübhəsiz. — Birdən qeyri-təbii bir şəkildə həvəsə gelərək Pyerle zarafta başlağı: — Onda gərək mən Moskvadakı əlli yaşı əmiqizlərimlə çox ehtiyatlı dolanam.

— O zarafat arasında ayağa qalxdı, Pyerin qolundan tutub qırğıga çəkdi.

<sup>1</sup> Etiraf etmək lazımdır ki, Nataşa da bu barədə çox hossasdır (*frans.*).

<sup>2</sup> Xoş golmamış (*frans.*).

<sup>3</sup> Əmioğlu (*frans.*)

<sup>4</sup> Öz aramızda qalsın (*frans.*).

<sup>5</sup> Nəzakət alomindodır (*frans.*).

<sup>6</sup> Bilirsizmi, əmioğlu ilə əmiqizi arasında olan yaxınlıq çox vaxt sevgi ilə nəticələnir. Əmioğlu əmiqizi məsəlosu tohlükeli bir şeydir. Elə deyilmə? (*frans.*)

Pyer öz dostunun birdən-birə həvəsə gəldiyinə töccüb etdi:

— Nə var?  
— Pyer knyaz Andreyin yerində qalxarkən Nataşaaya nəzər saldığını da görmüşdü.

Knyaz Andrey:

— Mən soninlə bir məsələ haqqında danışmaq istəyirəm, — dedi.  
— Sən bizim qadın əlcəklərdində xəbərdarsan (O, mason əlcəklərini nəzərdə tuturdı. Bu əlcəklər mason cəmiyyətinə təzə girən adam-lara verilərdi ki, onlar bunu sevdikləri qadına təqdim etsin). Mən... Yox, soninlə sonra danışaram...

— Knyaz Andreyin gözlərində qəribə bir parıltı göründü, o, əsəbi bir hərəkətlə Nataşaaya yaxınlaşdı və onun yanında oturdu. Pyer knyaz Andreyin ondan nəsə soruştugu gördü, Nataşa da birdən qızararaq ona cavab verdi.

Bu zaman Berq Pyerin yanına gəldi, İspaniya işləri haqqında generalla polkovnik arasında əmələ gələn mübahisədə iştirak etməsini ondan xahiş eləməyə başladı.

Berq ziyaftin gedisiindən razi idi və özünü xoşbəxt hesab edirdi. Sevinc təbəssümü onun üzündə silinmirdi. Ziyaft çox yaxşı keçirdi və Berqin gördüyü ziyaftlərdən heç də forqlənmirdi. Hər şey başqa ziyaftlərdə olanlara bəndəyirdi, xanımların incə danışıqları da, kart da, kart oyununda səsini ucaldan general da, samovar da, peçenye də... Ancaq bircə şey çatışmındı. Berq bunu həmişə ziyaftlərdə görər və təqlid etmək istərdi; bu da kişilər arasında səhbətin ucadan olmasına, ağıllı mühəkimələr tələb edən mühüm bir məsələ ətrafında mübahisə getməməsi idi. General indi belə bir mübahisəyə başlamışdı, Berq də Pyeri bu mübahisəyə cəlb etmişdi.

## XXII

Knyaz Andrey ertəsi gün, qraf İlya Andreyiçin dəvəti üzrə, Rostovgilə nahara getdi və bütün günü orada qaldı.

Həm knyaz Andreyin nə üçün gəldiyini hiss edirdi, knyaz Andrey də heç gizlətmədən bütün günü Nataşa ilə bir yerdə olmağa çalışırdı. Nataşa da knyaz Andreyin gəlisiindən həm qorxur, həm də çox sevinirdi. Eyni zamanda həm onun, həm də bütün evdəkilorin baş verəcək çox mühüm bir şeydən qorxduqları da hiss olunurdu. Knyaz Andrey Nataşa ilə səhbət edəndə qrafını kədər və ciddiyyət ifadə edən bir nəzərlə knyaz Andreyə baxırdı. Knyaz Andrey qrafınıyaya

baxanda o, dərhal özünü bilməməzliyə vuraraq, çəkino-çəkinə mənəsiz bir şey haqqında söhbət açırdı. Sonya Nataşanın yanından getməyə qorxurdu, eyni zamanda knyaz Andrey Nataşa ilə bir yerdə olanda onlara mane olmasından da qorxurdu. Nataşa knyaz Andreyin nə isə deyəcəyini gözleyirdi və onlar bir an da olsa tək qalandı Nataşanın qorxudan rəngi qaçırdı. Knyaz Andreyin cəsarətsizliyi onu heyroto salırdı. Nataşa knyaz Andreyin nə isə demək istediyini, lakin cəsarət edib bunu söyləyə bilmədiyini duyurdu.

Axşam knyaz Andrey gedəndən sonra qrafınıya Nataşaya yaxınlaşış piçılı ilə soruşdu:

— Nə oldu?

Nataşa:

— Ana, — dedi, — siz Allah indi məndən heç bir şey soruşmayın. Bunu demək olmaz.

Bununla belə o, həmin axşam anasının yatağında xeyli uzandı, o gah höycən keçirir, gah nədənsə qorxur, gah da gözləri yol çəkirdi. Nataşa anasına gah knyaz Andreyin onu tərif etdiyini, gah xaricə gedəcəyini, gah bu yayı harada yaşıyacaqlarını soruşduğunu, gah da Boris-dən söhbət açdığını söyləyirdi.

— Ancaq mən, mən... heç belə hala düşməmişdim! Nədənsə onunla bir yerdə olanda məni vahimə basır, onun yanında olanda həmişə məni vahimə basır, bu nə deməkdir? Bu həqiqətən o işin olacağımı deməkdir? Eləmi? Ana, siz yatırsınızmı?

Anası cavab verdi:

— Yox, əzizim, yatmiram, mənim özümü vahimə basır.

— Onsuz da mən yatmayacağam. Yatmaq nədir!

— O duyuşlu hiss'lərə təccüb edir və bu hiss'lərdən qorxurdu, belə təccüb və qorxu ilə də anasına deyirdi:

— Anacan, anacan, mən heç belə bir hala düşməmişdim! Bu heç bizim ağılmıza da gəlməzdil!

Nataşaya elə gəlirdi ki, knyaz Andreyin birinci dəfə Otradnoyedə görəndə sevmişdir. Sanki onu bu qəribə, bu gözlənilməz xoşbəxtlik qorxudurdu. Hələ o zaman bəyəndiyi adam (Nataşa buna qotı surətdə inanırdı) indi yenə də ona rast gəlməsidir, özü də, deyəsən, onu sevir. "Biz burada, Peterburqdə ikən elə gorək o indi buna gəleydi. Ele gorək biz o ziyaftə bir-birimizə rast gəleydik. Bunlar hamısı taleyin işidir! Hər şeyin bu məsələ üstə gətirib çıxarması aydınca göstərir ki, bu taleyin işidir. Hələ o zaman mən onu görən kimi nə isə bir şey duymuşdum".

Anası soruşdu:

— O, sənə daha nə dedi?

— Sonra knyaz Andreyin Nataşanın albomuna yazdığı şeiri xatırlayaraq düşüncəli halda dedi: — O, nə şeirdir? Oxu görüm...

— Ana, o, dul kişidir, bundan ayıb olmaz ki?

— Nataşa, bu nə sözdür. Allaha dua elo. *Les mariages se font dans les cieux*<sup>1</sup>.

Nataşə duyuşlu xoşbəxtlikdən və höycəndən ağlayaraq anasını qucaqladı və qışqıraraq dedi:

— Anacan, əzizim, mən sizə nə qədər çox sevirəm! Mən nə xoşbəxtom!

Həmin bu vaxt knyaz Andrey Pyerin yanında oturub ona Nataşaya olan sevgisindən və Nataşanı almaq qərarına gəldiyindən danışındı.

\* \* \*

Həmin gün qrafınıya Elena Vasilyevnanın evində töntönlə bir meclis düzəltmişdi, meclisə fransız səfiri, yaxın zamandan bəri tez-tez qrafınıyanın yanına golib-gedən şahzadə, bir çox başqa xanımlar və yüksək mövqeli kişiler gəlmüşdilər. Pyer aşağıda idi, sonra gəlib zaldan keçib getdi, o, çox fikirli, dalğın və tutqun idi, bu vəziyyəti ilə də qonaqları heyrətə saldı.

Pyer əyanlar evindəki ziyaftədən sonra yenə ağır bir ümidsizlik zülmətinin yaxınlaşdığını hiss edir və buna qarşı var qüvvəsilə mübarizə aparmağa çalışırırdı. Şahzadə onun arvadı ilə yaxınlaşdırıldıqdan sonra Pyero heç də gözlənilmədən kamərgerlik rütbəsi verilmişdi. Bu hadisədən sonra o, ali comiyyət içərinə çıxanda həm ağırlıq hiss edir, həm də utanırırdı. Qara fikirlər onu yenə tez-tez narahat etməyə başlayırdı ki, bu da insanlığa aid olan bütün şəylərin boş və mənəsiz olması düşüncələri idi. Eyni zamanda o hörmət bəslədiyi Nataşə ilə knyaz Andreyin arasında olan əlaqəni gördükdən sonra öz vəziyyəti ilə dostunun vəziyyəti arasındaki fərqi duyur, bu da onun möyusluğunu daha da artırırdı. O həm arvadı, həm Nataşə, həm də knyaz Andrey haqqında olan fikirlərdən eyni dərəcədə uzaqlaşmağa çalışırırdı. Yenə hər şey ona əbədiyyət qarşısında əhəmiyyətsiz görünür, yenə "nə üçün?" suali onun təsəvvüründə canlanırdı. O da gecə-gündüz masonluğla aid yazılar üstündə özünü çalışmağa məcbur edir, bununla da

<sup>1</sup> Kəbin göydə kosılır (frans.)

yaxınlaşmaqdə olan ümidsizlik zülmətindən özünü xilas etmək istəyirdi. Pyer saat 12-də qrafının otağından çıxıb yuxarı mərtəbədəki papiros tüstüsü ilə dolmuş alçaq tavanlı otaqda, köhnə bir xalatda, stol dalında oturmuşdu, Şotlandiya masonluğu kağızlarının üzünü köçürürdü, bu zaman kimisə otağa girdi. Gələn knyaz Andrey idi.

Pyer dalğın və narazı haldə dedi:

— Sizsiniz? — Qabağındakı dəftəri göstərərək əlavə etdi: — Mən da ki, işləyirəm. — Onun üzündə bədbəxt adamlar kimi həyatın müsibətlərindən xilas olmaq arzunu ifadə olunurdu.

Knyaz Andrey Pyerin qabağında dayandı və öz dostunun üzündəki kədəri görməyərək xoşbəxtcəsinə gülmüşədi. Knyaz Andreyin böyük bir şadlıq ifadə edən üzündə yeni bir həyatın təzahürü göründürdü.

— Bilirsin, əzizim, mən dünən sənə demək istəyirdim, bu gün də həmin bu məsələ üçün sənin yanına gəldim. Dostum, mən vurulmuşam.

Pyer birdən dərin bir ah çəkdi və öz ağır bədənini divanın üstə, knyaz Andreyin yanına yixdi.

— Nataşa Rostovayamı, hə?

— Hə, hə, ondan başqa daha kim ola bilər? Buna heç vaxt inanmazdım, ancaq bu hiss məndən qüvvətlidir. Dünən mən əzab və iztirab çəkdim, lakin bu əzab və iztirabı mən dünyada heç bir şeyle dəyişmərəm. Mən əvvəller yaşamırısam. Ancaq indi yaşayıram, lakin onsuz yaşaya bilmirəm. O da məni sevə bilermi?.. Mən ona görə yaşıyam... Niyə dinmirsən?..

Pyer birdən dedi:

— Mən? Mən? Mən sizə nə demişdim.

— O, yerindən qalxıb otaqda gəzinməyə başladı. — Mən həmişə bunu düşünürdüm... O qız elə gözəl bir qızdır, elə... O, nadir tapılan bir qızdır... Əziz dostum, mən sizdən xahiş edirəm, bu barədə heç fikirləşməyin, şübhələnməyin, evlənin, evlənin, evlənin... Bəli, mən əminəm ki, dünyada sizdən xoşbəxt adam olmayıacaq.

— Bəs o?

— O, sizi sevir.

Knyaz Andrey gülümşəyərək Pyerin üzünə baxdı:

— Nahaq söz danışma...

Pyer hiddətən çıçırdı:

— Bilirom ki, sevir.

Knyaz Andrey onu əli ilə saxlayaraq:

— Bir mənə qulaq as, — dedi, — heç bilirsənmi mən nə vəziyyət-dəyəm? Mən ürəyimdəkilərin hamısını bir adama açıb deməliyəm.

— Deyin, deyin, mən buna çox şadam.

— Doğrudan da, Pyerin üzündə bir dəyişiklik əmələ gəldi, üzünün qırışqları düzəldi və fərəhələ knyaz Andreyə qulaq asmağa başladı. Knyaz Andrey da əvvəlki knyaz Andreyə deyil, tamamilə yeni bir adama oxşayırı. Onun əvvəlki kədəri, həyata qarşı olan nifrəti, ümidsizliyi necə olmuşdu? Knyaz Andrey ancaq Pyera öz ürəyini açıb deyə bildərdi. O, belə də elədi. Ürəyində nə vardısa, hamısını açıb söylədi. O gah gələcək üçün çox asanlıqla və cəsarətlə böyük planlar düzəldirdi; öz xoşbəxtliyini atasının sığlığına qurban edə bilməyəcəyini, Nataşa ilə evlənmək məsələsinə və ona hörmət etməyə atasını razı edəcəyini, razı da olmasa, bu məsələni özü həll edəcəyini söyləyirdi, gah da onu bürüyən bu qəribə, yabançı, ondan asılı olmayan hissə təəccüb edirdi.

— Birisi mənə desəydi ki, mən belə sevə bilərəm, mən ona inanmazdım. Bu heç də məndə olan əvvəlki hissə bənzəmir. Bütün dünya monim üçün iki hissəyə bölünmüştür: Bunlardan biri Nataşadır, bütün xoşbəxtlik, ümid və işiq oradadır. O birisi də qalan hər şeydir, orada ancaq ruh düsgünüyü, məyusluq, ümidsizlik və zülmət var...

Pyer:

— Qaranlıq və zülmət, — deyə onun sözünü qüvvət verdi. — Bəli, bəli, mən bunu başa düşürəm.

— Mən işığı sevməyə bilmirəm, buna mən müqəssir deyiləm. Mən çox xoşbəxtəm. Sən məni başa düşürsənmi? Mən bilirəm ki, sən mənim bu xoşbəxtliyimə sevinirsən.

Pyer riqqət və kədərlə öz dostuna baxaraq onun sözünü təsdiq etdi:

— Bəli, bəli.

— Knyaz Andreyin taleyi Pyerə nə qədər işıqlı göründükçə, onun öz taleyi özünə bir o qədər qaranlıq görünürdü.

### XXIII

Evlənmək üçün knyaz Andreyin atası razılıq verməli idi, bundan ötrü də o, ertəsi günü atanının yanına getdi.

Atası zahiri bir sakitlik, lakin daxili bir kinle onun söylədiyi sözü dinlədi. Həyat onun üçün qurtarmışdı. Belə bir vaxtda kiminsə həyatı dəyişəcəyini, həyata yeni şəyər gətirəcəyini o, başa düşə bilmirdi. O, öz-özünü deyirdi: "Ancaq ömrümün axırınadək istədiyim kimi

yaşamağa qoyaydilar, ondan sonra nə eləmək isteyirlərsə, eləyəy-dilər". Lakin oğlu ilə söhbətdə o, mühüm hallarda işlətdiyi diplomatiyaya əl atdi. Sakit bir hal alaraq bütün məsələni müzakirə etdi.

O deyirdi ki, əvvəla, əsil-nəsəblik və dövlət məsəlesi nəzərə alı-narsa, Rostovgildən qız almaq heç də əlverişli deyil, ikincisi, sən ilk cavanhıq dövründə deyilsən, səhhətin də zoifdir (Qoca xüsusişlə buna əsaslanır), lakin qız çox cavandır, üçüncüsü, oğlun var, onu cavan bir qız əlinə vermek olmaz, hayifdir. Sonra o, istehza ilə oğluna baxaraq əlavə etdi: "Dördüncüsü də, mən səndən xahiş edirəm, məsələni bir il dala at, xaricə get, özünü müalico elətdir, knyaz Nikolay üçün də bir alman tap gətir, bunu özün də isteyirdin, sonra da əgər sevgi, ehtiras, inad çox güc gelsə, onda evlən... Bu da mənim son sözümüzür, bil, son sözümüzür..." Sözünü o elə bir ifadə ilə qurtardı ki, sanki bununla: "heç bir şey bu qərarı dəyişməyə məni məcbur edə bilməz", deyirdi.

Knyaz Andrey aydınca görürdü ki, qoca knyaz bu məsələdə iki şeyi nəzərdə tutur, ya knyaz Andreyin və qızın sevgisi bu bir illik sınaqdan keçə bilməz, ya da bu vaxta kimi o, özü ölürlər. Knyaz Andrey bunu nəzərə alaraq atasının təklifini yerinə yetirməyi qət etdi. Qızı evlənməyi təklif etsin, lakin toyu bir il geri atsın.

Knyaz Andrey Rostovgilə axırıncı dəfə gedəndən üç həftə sonra Peterburqa qayıtdı.

\* \* \*

Nataşa anası ilə etdiyi söhbətin ertəsi günü səhərdən axşama kimi Bolkonskini gözlədi, lakin o gəlmədi. İkinci, üçüncü gün də gözlədi, knyaz Andreydən xəbor çıxmadi. Pyer də gəlmirdi. Nataşa knyaz Andreyin öz atasının yanına getdiyini bilmədiyindən, bunun səbəbini öz-özünü izah edə bilmirdi.

Bu qayda ilə üç həftə keçdi. Nataşa heç bir yere getmək istəmirdi və bir kölgə kimi avara-avara, dərdli-dərdli otaqlarda dolaşdı; axşamlar da heç kəsa bildirmədən gizli-gizli ağlayır, anasının yanına getmirdi. Tez-tez qızarır, əsəbiləşir, açıqlanır. Elə zənn edirdi ki, hamı onun ümidişinin boşça çıxdığını bilir, buna görə də hamı ona gülür, hamının ona yazılı gəlir. Öz dərdindən başqa, bu da ona bir dərələmişdi, onun möyusluğunu daha da artırırı.

Bir gün o, anasının yanına getdi, ona nə isə demək isteyirdi ki, bir-dən ağlamağa başladı. Nataşa nə üçün cəzalandığını bilməyən, kön-lünə toxunulan bir uşaq kimi ağlayırdı.

Qrafinya Nataşanı ovutmağa başladı. Nataşa əvvəl dinməz-söyləməz anasını dinleyirdi, sonra birdən onun sözünü kəsərək dedi:

– Bəsdir, ana, mən heç düşünmürəm və düşünmək də istəmirəm! Getdi, daha gəlmədi, gəlmədi...

Səsi titrədi, yenə az qaldı ki, ağlaşın, lakin özünü ələ alıb sakitcə sözünə davam etdi:

– Mən heç ərə getmək də istəmirəm! Mən ondan qorxuram. Mən indi lap, lap sakitleşmişəm...

Nataşanın xoşladığı köhnə bir paltarı var idi. Anası ilə olan söhbətin ertəsi günü səhər həmin paltarını geydi və yenə əvvəlki qayda ilə yaşamağa başladı. Səhər çayını içib, qüvvətli rezonansına görə ən çox sevdiyi zala getdi və not üzrə oxumaq məşqinə başladı. Birinci dərsi qurtardıqdan sonra zalın otrásında dayandı, çox xoşladığı bir musiqi cümlesi tekrar etdi. Səs dalğalanaraq zalı doldurdu, sonra yavaş-yavaş enməyə başladı. Nataşa könül xoşluğu ilə öz səsinin gözəlliyyinə qulaq asırdı, elə bil ki, bu onun üçün gözlənilməz bir şey idi. Birdən o, böyük bir sevinc duydu və öz-özünə: "O barədə çox düşünməyinin mənəsi yoxdur, elə onsuz da yaxşıdır", – deyərək zalda o başı bu başa gəzməyə başladı. O, parket üstə adı qayda ilə gəzmirdi. Hər addımda təzə geydiyi və çox xoşladığı tuflilərinin dabanını yerə vuraraq pəncəsi üstə qalxırdı, dabanından və pəncəsində çıxan ahəngdar səsə, öz səsi kimi sevinclə qulaq asırdı. Aynanın qabağından keçəndə dönüb aynaya baxdı, bu vaxt onun üzündə əmələ gələn ifadə elə bil ki, deyirdi: "Bu da mən! Lap yaxşı, heç kəs də mənə lazım deyil". Xidmətçi galib zalı təmizləmək istədi, lakin Nataşa onu içəri buraxmadı, qapını örtüb yenə də gəzinməyə başladı. Onun çox-çox xoşladığı bir hal yenə onun özünə qayıtmışdı, yenə o, öz-özünü sevir, öz-özünə baxıb fərəhənləndi. Yenə də o, üçüncü bir şəxsin, başqa bir kişinin adından deyirdi: "Bu Nataşa nə gözəl qızdır! Səsi yaxşı, özü cavan, heç kəsə də mane olmur, ancaq onu rahat buraxın! Lakin onu nə qədər rahat buraxsalar da, o rahat ola bilmirdi, bunu da dərhal hiss edirdi.

Dəhlizin bayır qapısı açıldı, kim isə: "Evdədirmi?" – deyə soruşdu, sonra da ayaq səsi eşidildi. Nataşa evdə aynaya baxırdı, lakin özünü görmürdü, dəhlizdən gələn səsə qulaq asırdı. Aynada özünü görəndə baxdı ki, rəngi ağarmışdır. Gələn o idi. Qapi dalından onun səsini güclə eşitsə də, gələn adamın knyaz Andrey olduğunu yəqin bilirdi.

Nataşa röngi ağarmış və qorxmuş halda qonaq otağını yüyürdü.  
— Ana, Bolkonski gəlib! — dedi. — Ana, bu dəhşətdir, bu dözülesi  
şey deyil! Mən əzab çəkmək... istəmirəm! Mən axı nə edim?..

Qrafınıya hələ ona cavab verməmişdi ki, knyaz Andrey otağa girdi,  
onun ciddiyət ifadə edən üzündə həyəcan və təlaş görünürdü. Lakin  
Nataşanı görən kimi üzü gülümşədi. Qrafınıyanın və Nataşanın əlini  
öpüb divanın yanında oturdu...

Qrafınıya sözə başladı:

— Çoxdandır ki, biz sizi görmək iltifatından... — Lakin knyaz  
Andrey onun sözünü kəsdi, görünür, o demək istədiyi sözü söylə-  
məyə tələsirdi.

— Mən bu vaxta kimi ona görə gəlmirdim ki, atamın yanına get-  
mişdim. Çox mühüm bir məsələ haqqında onunla danışmaq lazımdı.  
— Sonra Nataşaya baxaraq əlavə etdi: — Mən ancaq dünən gecə gəl-  
mişəm. — Bir az susduqdan sonra yenə dedi: — Qrafınıya, mənim  
sizlə sözüm var.

Qrafınıya dərindən bir ah çəkib başını endirdi.

— Buyurun, — dedi.

Nataşa getmək lazımlı olduğunu bilirdi, lakin gedə bilmirdi. Nə isə  
onu boğurdı. O nəzakətsizlik göstərərək düz knyaz Andreyin göz-  
ləri içində baxırdı. “Bu saat? Bu dəqiqliq?.. Yox, bu ola bilməz! — deyə  
düşünürdü.

Knyaz Andrey bir də ona baxdı və bu baxışlar Nataşanın sehv  
etmədiyini tösdik etdi. Bəli, onun taleyi bu saat, bu dəqiqliq həll olu-  
nurdu!

Qrabinya piçildayaraq Nataşaya dedi:

— Nataşa, sən get, sonra çağıraram, gələrsən.

Nataşa qorxulu və yalvarıcı baxışlarla knyaz Andreyə, həm də  
anasına baxıb otaqdan çıxdı.

Knyaz Andrey dedi:

— Qrafınıya, mən sizin qızınızla evlənmək istəyirəm.

Qrafınıyanın üzü birdən qızardı, lakin heç bir söz söyləmədi. Sonra  
yavaş-yavaş sözə başlayaraq dedi:

— Sizin təklifiniz... — Knyaz Andrey onun gözlərinə baxaraq  
susurdu. — Sizin təklifiniz... (qrafınıya utandı) bize çox xoşdur... və  
sizin təklifinizi qəbul edirəm, mən buna sevinirəm. Mənim ərim də  
... əminəm ki... ancaq bu onun özündən asılı olan...

— Sizin razılığınız olsa, mən onun özü ilə danışaram. Siz razisi-  
nzim?

Qrafınıya:

— Bəli, — deyərək əlini ona uzatdı, knyaz Andrey onun əlini öpmək  
fürün başını əyərkən, qrafınıya yad bir hiss ilə, həm də nəzakətlə onun  
alnından öpdü. Knyaz Andreyi o öz oğlu kimi sevmək istəyirdi, ceyni  
zamanda hiss edirdi ki, o yad, həm də onun üçün qorxunc bir adamdır.

— Mən əminəm ki, buna mənim ərim razı olacaq, amma sizin  
atanınız...

Knyaz Andrey dedi:

— Mən bunu atama söyleyəndə atam razı oldu, ancaq bu şort ilə  
ki, toy bir ildən tez olmasın. Mən də sizə bunu demək istəyirdim.

— Doğrudur, Nataşa hələ çox cavandır, ancaq bir il də çoxdur!

Knyaz Andrey ah çəkərək:

— Başqa cür ola bilməzdi, — dedi.

Qrafınıya:

— Mən qızı sizin yanınıza göndərərəm, — deyib otaqdan çıxdı.

Qrafınıya qızını axtarır və döñə-döñə deyirdi:

— İlahi, bize rəhmin gölsin!

Sonya dedi ki, Nataşa yataq otağındadır. Qrafınıya onun yanına  
getdi. Nataşa röngi qaçmış halda öz çarpayısında oturmuşdu, Mər-  
yəmin surətinə baxaraq piçıldayıb və tez-tez xaç vururdu. Anasının  
içəri girdiyini görüb çarpayıdan yerə atıldı və onun üstünə yürüdü.

— Ana, nə oldu? Nə?

— Get, get onun yanına. O, səninlə evlənmək istəyir. — Nataşaya  
elə gəldi ki, anası bu sözü soyuqluqla dedi. Qrafınıya yürüyə-yürüyə  
gedən qızının dalınca baxaraq dərdli-dərdli və məzəmmət edərcə-  
sinə: — Get... get... — dedi və dərindən bir ah çəkdi.

Nataşa qonaq otağına necə girdiyini bilmədi. Qapıdan içəri  
girəndə knyaz Andreyi görüb dayandı və öz-özündən soruşdu: “Doğ-  
rudanmı bu yad adam indi mənim üçün hər şey oldu?” Elə o saat da öz-  
özüne cavab verərək dedi: “Bəli, hər şey oldu, indi o, mənə dünyada  
hər şeydən əzizdir”. Knyaz Andrey başını aşağı salıb ona sarı getdi.

— Sizi görən dəqiqlidən mən sizi sevdim. Mən də ümid edə bilə-  
rəmmi?

Knyaz Andrey bunu deyib Nataşanın üzündə baxdı və Nataşanın  
üzündəki ciddi, həm də qoribə ifadə onu heyrətə saldı. Nataşanın  
üzündəki bu ifadə deyirdi: “Bunu soruşmaq nə üçün? O şeyi ki, bil-  
məmək mümkün deyil, buna nə üçün şübhə etmək? Hiss etdiyini  
söz ilə ifadə etmək mümkün olmamında nə üçün danışmaq?”

Nataşa ona yaxınlaşmış dayandı. Knyaz Andrey onun əlini qaldırıb öpdü.

— Siz məni sevirsinizmi?

Nataşa sanki darixmiş halda:

— Bəli, bəli, — deyərək ucadan bir ah çökdü, bunun ardınca get-gedə daha tez-tez köksünü ötdürdü və birdən hönkürtü ilə ağlamağa başladı.

— Niyə ağlayırsınız? Sizə nə oldu?

Nataşa göz yaşları arasından gülməsəyərək dedi:

— Ah, mən nə xoşbəxtəm! — Bir az knyaz Andreyə tərəf əyildi, bir anlığa düşündü, sanki öz-özünə soruşurdu: "Bunu etmek olarmış?" və sonra onu öpdü.

Knyaz Andrey onun əllərini öz əlləri içində alıb tutmuşdu, gözlərinə baxırdı, bu vaxt o, öz qəlbində Nataşaya qarşı olan əvvəlki sevgisinin olmadığını hiss etdi. İndi onun qəlbində əvvəlki şairanə və gözəl sirlə arzular yox idi, o ancaq Nataşanın qadınlıq və qızılıq zəifliyinə acıydı, onun göstərdiyi sədəqət və inam qarşısında bir vahimə duyurdu, onu əbədi olaraq Nataşa ilə bağlayan vəzifənin ağırlığını, həm də sevincini dərk edirdi. İndi onun qəlbindəki hiss əvvəlki kimi gözəl və şairanə olmasa da, əvvəlkindən daha ciddi və daha qüvvətli idi.

Knyaz Andrey onun gözlerinə baxa-baxa dedi:

— *Maman!* sizə bunun bir ildən tez olmayıacağımı söylədimi?

Nataşa düşünərək öz-özünə deyirdi: "Doğrudanım o uşaq qız deyilən (Hamı mənimin haqqında belə söyləyirdi) mənəm? Doğrudanım mən bu andan etibarən bu yad, ezip, hətta atamın belə hörmət bəslədiyi bu ağıllı adamın arvadıym, onunla bir bərabərədə dururam? Doğrudanım daha həyatla zarafat etmək olmaz, daha mən böyükümüz, tutduğum hər bir işin, söylədiyim hər bir sözün məsuliyyəti daha mənim öz üzərimə düşür? Hə, o, məndən nə soruştu?

— Yox, — dedi. Lakin o, knyaz Andreyin nə soruştugunu başa düşmürdü:

Knyaz Andrey:

— Məni əvf edin, — dedi, — siz hələ çox cavansınız, amma mən hayatı çox görmüşəm. Mən sizin üçün qorxuram. Siz özünüzü tanımirsiniz. Nataşa bütün diqqətini toplayaraq qulaq asır, onun dediyi sözlərin mənasını anlamaq istəyirdi, lakin anlaya bilmirdi.

Knyaz Andrey sözünə davam edərək dedi:

<sup>1</sup> Ana (frans.)

— Mənim xoşbəxtliyimi bir il geri atan bu il mənim üçün nə qədər ağır olsa da, siz bu vaxt içərisində öz-özünüzü tanıyarsınız. Mən sizdən xahiş edirəm ki, məni bir ildən sonra xoşbəxt edəsiniz. Siz sərbəstsiniz, bizim adaxlanmağımız gizli qalacaq. — O, qeyri-təbii bir halda gülümşəyərək əlavə etdi: — Əgər siz inansanız ki, məni sevmirsınız və ya sevsəniz...

Nataşa onun sözünü kəsdi:

— Siz bunu nə üçün deyirsiniz? Siz özünüz bilirsınız ki, ilk dəfə Otradnoyeyə gələn gündən mən sizi sevmişəm. — Nataşa bu sözlərin doğruluğuna qəti surətdə inanırdı.

— Bu bir il içərisində siz özünüzü tanıyarsınız...

Nataşa birdən dedi:

— Bir il! — O ancaq indi toyun bir il geri atıldığına başa düşmüştü.

— Axı bir il niyə? Bir il niyə?.. Knyaz Andrey bunun səbəbini izah etməyə başladı. Nataşa ona qulaq asmirdi.

— Başqa cüre olmazmı? — deyə soruştı.

Knyaz Andrey onun sualına cavab vermədi, lakin üzündəki ifadə bu qərarı dəyişməyin mümkün olmadığını göstərirdi.

Nataşa birdən:

— Bu nə pis oldu! Yox, çox pis oldu, çox pis oldu, — deyərək yenə də hönkür-hönkür ağlamağa başladı. — Mən bu bir ili gözləyənə kimi ölürem, bu ola bilməz, bu çox pis oldu. — O, öz adaxlısının üzünə baxdı, knyaz Andrey tərəddüd içinde idi, həm də ona yazıçı gəlirdi. Nataşa bunların ifadəsini knyaz Andreyin üzündə oxudu.

Birdən o ağlamağını kəsərək dedi:

— Yox, yox, mən hamisini elərəm. Mən xoşbəxtəm!

Qraf və qrafının otağı girdi, öz ata-analıq borcunu yerinə yetirərək onların hər ikisi nə xeyir-dua verdilər.

Bu gündən sonra knyaz Andrey Rostovgilə bir adaxlı kimi gəlib gedərdi.

## XXIV

Nişanlanma olmadı. Bolkonski ilə Nataşanın adaxlanması da heç kəsə deyilmədi, knyaz Andrey bunu tələb edirdi. O deyirdi ki, toyun bir il dala atılmasına mən səbəb oldum, bunun bütün ağırlığını da mən özüm çəkməliyəm. Mən verdiyim sözlə özümü həmişəlik bağlı hesab edirəm, lakin Nataşanı bundan azad edib, ona tam bir sərbəstlik verirəm. Əgər o, beşaltı aydan sonra hiss etsə ki, məni sevmir, onda

məni istəsə rədd edə bilər, bu haqq onundur. Lakin nə qraf, nə qrafını, nə də Nataşa bu sözü heç eşitmək də istəmirdi, knyaz Andrey özü bunu tələb edirdi. Knyaz Andrey hər gün Rostovgilə gəlirdi, lakin Nataşaya öz adaxlısı kimi baxmirdi. Nataşaya siz deyə müraciət edir və onun ancaq əlini öpürdü. Adaxlanma günündən sonra knyaz Andreyla Nataşa arasında yaxınlıq və sadə bir əlaqə əmələ gəlmişdi, bu heç də onların arasında olan əvvəlki əlaqəyə bənzəmirdi. Onlar elə bil bu vaxta kimi bir-birini tanımadılar. Knyaz Andrey də, Nataşa da hələ bir-biri üçün heç bir şey ikən bir-birinə necə əlaqə bəslediklərini xatırlamığı sevərdilər, lakin indi onlar özlərini tamamilə başqa cür hiss edirdilər. O vaxt onlar səmimi deyildi, indi isə sadə və səmimi idilər. İlk günlərdə knyaz Andreyin gəlişi ilə ailədə bir uyğun-suzluq hiss olunurdu, ona yad bir adam kimi baxırdılar. Nataşa evdə-kiləri knyaz Andreyə öyrəşdirmək üçün xeyli çalışmalı oldu. O, hamiya qırurla deyirdi ki, knyaz Andrey ancaq qırqaqdan baxana birtəhər görünür, əslində isə o da başqaları kimidir, mən ondan qorxmuram, heç kim də ondan qorxmamalıdır. Bir neçə gündən sonra ailədə ona öyrəşdilər və heç də çəkinmədən onun yanında adı qayda ilə yaşayırdılar, knyaz Andrey də bu həyatda iştirak edirdi. O, təsərrüfat haqqında qrafla, bəzək haqqında qrafını və Nataşa ilə, albom və kanva haqqında da Sonya ilə danışlığı bacarırdı. Bəzən aile üzvləri öz aralarında və knyaz Andreyin yanında bu şeylərin necə baş verdiyinə töəccüb edirdilər, eyni zamanda bunun olacağını göstərən əlamətləri də aydın görürdülər. Bunlar da knyaz Andreyin Otradnoyeyə və Rostovgilin Peterburqə gəlməsi, Nataşa ilə knyaz Andreyin bir-birine oxşaması (Bunu da knyaz Andrey ilk dəfə onlara gelərkən dayə hiss etmişdi), 1805-ci ildə Andreylə Nikolayın bir-biri ilə dalaşması və bir çox başqa əlamətlər idi.

Evi şairəne bir sixıntı və sakitlik bürümüştü, bu da həmişə adaxlıların evdə olmasından meydana gəlirdi. Çox vaxt bir yerde oturar-kən hamı susardı. Bəzən qalxıb gedərdilər, adaxlılar tək qalardı, lakin onlar yənə susardılar. Gələcək həyatları haqqında çox az-az danişardılar. Knyaz Andrey bu barədə danışmağa həm qorxur, həm də utanırıldı. Nataşa onun bütün başqa hissələrini duyduğu kimi, bunu da duyurdu. Bir dəfə Nataşa ondan onun oğlu barəsində bəzi şəyələr soruşdu. Knyaz Andrey qızardı, son vaxtlarda o, söz deyiləndə tez-tez qızarırdı, bu da Nataşanın çox xoşuna gəlirdi. Knyaz Andrey dedi ki, oğlum bizimlə yaşamayacaq.

Nataşa qorxmuş halda dedi:

– Niyə?  
– Mən onu babasından ayira bilmərəm, bir də ki...  
Nataşa dərhal onun fikrini duydı:

– Mən onu çox-çox sevərdim! Ancaq mən bilirəm: siz istəyirsiniz ki, sizi və məni təqsirləndirmek üçün bir bəhanə olmasın.

Qoca qraf bəzən knyaz Andreyə yaxınlaşır, onu öpür, Petyanın tərbiyəsi və ya Nikolayın qulluğu haqqında onunla məsləhətləşir. Qoca qrafının da onlara baxıb ah çəkərdi. Sonya hər dəqiqə Nataşa ilə knyaz Andreyə mane olacağından qorxur, bir bəhanə taparaq onları tək qoyub gedirdi, lakin bu onlara heç də lazımlı deyildi. Knyaz Andrey danişanda (O, çox gözəl danişardı) Nataşa iftiخارla ona qulaq asardı. Nataşa danişanda knyaz Andrey ona diqqətlə baxar, sanki onu sınaq-dan keçirərdi. Nataşa onun bu cür baxmasından həm qorxar, həm də sevinirəndi. O, təəccübə öz-özündən soruştardı: “O, məndə nə axtarır? O, neyi bilmək istəyir? Məndə olmayan nədir ki, o, bunu öz baxışları ilə axtarır?” Nataşa bəzən özüne xas olan çılgın bir sevincə qapılırdı, bu vaxt o xüsusişə knyaz Andreyin gülüşünə baxmağı və bu gülüşün səsinə qulaq asmağı sevərdi. Knyaz Andrey çox az gülərdi, lakin güləndə də lap ürəkdən gülərdi, həmişə də bu gülüş-dən sonra Nataşa özünü ona daha yaxın hiss edərdi. Qarşıda duran və yaxınlaşmaqdə olan ayrılıq fikri Nataşanı qorxutmasaydı, o, özünü tamamilə xoşbəxt hesab edərdi.

Knyaz Andrey yola düşəndən bir gün əvvəl Pyeri də götürüb Rostovgilə gəldi. Pyer ziyaftədən sonra onlara getməmişdi. İçəri girəndə o elə bil özünü itirdi və utandı. Qrafını ilə söhbatə başladı. Nataşa Sonya ilə balaca şahmat masası dalında oturdu və knyaz Andreyi öz yanına çağırıldı. Knyaz Andrey onun yanına getdi.

Knyaz Andrey soruştı:

– Siz ki Bezuxovu çoxdan tanıyırsınız. Siz onu sevirsinizmi?  
– Bəli. O, çox yaxşı adamdır, ancaq çox gülməlidir.

Pyerdən danişanda Nataşa həmişə Pyerin dələğinliyi haqqında uydurulmuş lətifələri söylərdi, indi də o yənə Pyer haqqında lətifə söyləməyə başladı.

Knyaz Andrey:

– Bilirsinizmi, – dedi, – mən sırrimizi ona açıb söylədim. Mən onu lap uşaqlıqdan tanıyıram. O, çox gözəl bir qəlbə malikdir. – Birdən o, ciddi surətdə əlavə etdi: – Nataliya, mən sizdən xahiş edirəm, mən

gedirom, Allah bilir no olacaq. Siz sevginizi unu... Bəli, bilirom ki, bu barədə mən danişmamalıyam. Mən burada olmayanda, sizin başınıza bir iş gələsə...

— Nə iş gələ bilər ki?

Knyaz Andrey sözünə davam etdi:

— Neca bir iş olur-olsun, mən sizdən xahiş edirəm, m-lie Sophie, bir şey olub-ələsə, məsləhət və kömək üçün ancaq Pyero müraciət edin. Pyer çox dalğın və çox gülməli adam olsa da, çox gözəl bir qələbə malikdir.

Adaxlısının getməsinin Nataşaya necə təsir edəcəyini nə onun atası, nə anası, nə Sonya, nə də knyaz Andrey özü təsəvvür edo bilərdi. Knyaz Andreyin getdiyi gün o qızarmış və hoyocanlı halda evdə gəzib-dolanır, ən əhəmiyyətsiz şeylərlə möşgül olurdu, sanki öz adaxlısından ayrılaçğını başa düşmürdü. Knyaz Andrey vidalaşaraq onun əlini axırına dəfə öpərkən o, heç ağlamadı da. Ancaq:

— Getməyin, — dedi, — və bu sözü elə bir halda söyledi ki, bu, knyaz Andreyi: "Doğrudan da, bəlkə elə getməmək lazımdır," — deyə düşünməyə məcbur etdi. Nataşanın bu ifadəsi uzun zaman onun xatırından silinmədi. Knyaz Andrey gedəndən sonra da Nataşa ağlamadı, o ancaq bir neçə gün öz otağında oturdu, heç bir şeylə maraqlanmadı, bəzən o, öz-özünə deyərdi: "Ah, o, niyə getdi!"

Lakin iki həftədən sonra yenə də öz mənəvi xəstəliyindən ayıldı və yenə əvvəlki qaydaya düşdü, ancaq uşaqların uzun sürən xəstəlikdən sonra simaları döyişildiyi kimi, onun da üzündə mənəvi bir dəyişikliyin ifadəsi oxunurdu.

## XXV

Knyaz Nikolay Andreyeviç Bolkonskinin səhhəti və xarakteri bu son ildə, oğlu gedəndən sonra çox zəifləmişdi. O daha da əsəbiləşmişdi, heç nədən hirsənin özündə çıxırı, çox vaxt da hirsini knyaz qızı Maryanın üstüne tökürdü. O elə bil Maryaya daha artıq mənəvi azab vermək üçün onun on zoif cəhotlörünü axtarış tapmağa çalışırdı. Knyaz qızı Marya ancaq iki şeyə on çox həvəs göstərərdi, bunlardan biri Nikoluşka, o biri də din idi. Onun sevincini də bunlar təşkil edirdi. Bu iki şeydə Maryaya hücum etmək və onu olo salmaq üçün knyaz Bolkonskinin on çox sevdiyi mövzular idi. Onlar hər nədən danişsalar, knyaz sözü qarımış qızların mövhümata inanması və ya

uşaqların ərköyüն böyüdüllüb xarab edilməsi üstünə götürir çıxardı. Knyaz qızı Maryaya deyordi: "Sən Nikolinkanı da özün kimi qarımış bir qız eləmək istəyirsin, ancaq nahaq eləyirsin. Knyaz Andreyə oğul lazımdır, qarımış qız yox". Ya da knyajna Maryanın yanında mademoiselle Bourienne -yo müraciət edorok: "Bizim keşşilər və ikonlar sonın xoşuna gəlirmi?" — deyə soruşar və zarafata başlardı...

O, homişo knyaz qızı Maryanı çox bərk təhqir edirdi, lakin Marya ağızını açıb ona söz qaytarmadı. Onun atası onun qabağında müqəssir ola bilirdimi, ədalətsiz bir iş tutardımı? Knyaz qızı Marya bilirdi ki, hər necə olsa, atası onu sevir. Bir də ədalət sözü nə deməkdir? Knyaz qızı Marya qürurla səslenən bu "ədalət" sözü üzərində heç düşünməmişdi də. Boşoriyyətin bütün mürəkkəb qanunları onun nəzərində sadə və aydın bir qanunda toplanmışdı, o da sevmək və özünü fəda etmək qanunu idı. Bu qanunu da bize boşriyyət uğrunda sevə-sevə əzab çəkən və özü də Allah olan İsa öyrötmişdir. Başqa adamların ədalətlili ya ədalətsiz olması knyaz qızı Maryanın nöyinə lazım idı? O, özü əzab çəkməli və sevməli idı, bunu da ki edirdi.

Knyaz Andrey qışda Lisiye Qoruya gəldi. O, şad, həlim və nəzakətli idi, bacısı Marya onu çoxdan idı ki, belə görməmişdi, Knyaz Andreyə bir şey olduğunu hiss edirdi; lakin knyaz Andrey öz sevgisi haqqında ona heç bir söz demədi. Getməyə hazırlaşarkən atası ilə nə barədən uzun-uzadı danişdi. Knyaz qızı Marya onların bir-birindən narazı olduğunu duyurdu.

Knyaz Andrey gedəndən az sonra Marya Lisiye Qoridan Peterburqa, öz dostu Jüli Karaginaya bir məktub yazdı. Knyaz qızı Marya Jülini öz qardaşına almağı arzu edirdi (Qızlarda homişə belə bir arzu olur), lakin Jüli bu zaman Türkiyədə öldürülülmüş qardaşının yasını tuturdu.

Knyaja Marya ona yazırırdı;

"Əziz və mehriban dostum Jüliye, görünür, qəm-qüssə çəkmək bizim hamımızın qismətində vardır.

"Sizin müsibətiniz son dərcə böyükdür, mən belə bir müsibətin sizə üz verməsini ancaq Allahın sizə qarşı olan xüsusi mərhəməti mötələ izah edirəm. O, sizi sevdiyindən bu müsibətlə həm sizi, həm də sizin gözəl ananızı sinaqdan keçirmək istəyir. Ah, dostum, din, ancaq din bizi təselli vəro bilər, ancaq din bizi ümidsizlikdən xilas edə bilər, ancaq din bizo bir şeyi izah edə bilər və dinin köməyi olma-

dan insan bu şeyi anlaya bilməz. Nə üçün həyatda xoşbəxtliyi tapa bilən, heç kəsə zərər yetirməyən və hətta başqalarının xoşbəxtliyi üçün lazım olan yüksək duyğulu, saf qəlblı yaxşı adamlar Allahın yanına çağırılır? Amma pis, bədxah, xeyirsiz, başqalarına zərər verən və ya həm özünü, həm də özgələrinə bir yük olan adamlar qalır? Mənim ilk gördüyüüm ölüm bizim ezziz gəlinin ölümü idi, bunu mən heç vaxt unutmayacağam. Bu ölüm mənə həmin dediyim kimi təsir etdi. Siz taledən sizin gözəl qardaşınızın nə üçün öldürüldüğünü soruşduğunuz kimi, mən də eynilə sizin kimi qəzavü-qədərdən sorusurdum. Liza, o gözəl mələk nə üçün öldü, o ki heç kəsə pişlik etməmişdi, onun ki qəlbində gözəl duyğulardan başqa ayrı heç bir şey yox idi! İndi, dostum, onun ölümündən beş il keçir, indi mən öz zəif ağlımla aydınca başa düşməyə başlayıram ki, onun ölməsi nə üçün lazımmış ve bu ölüm xalıqın hədsiz-hesabsız feyz və nemətinin ancaq bir ifadəsi imiş. Xalıqın də bütün hərəkətləri ancaq öz mexluquna olan hədsiz məhəbbətinin təzahürüdür ki, bunun çoxunu biz dərk edə bilirik. Çox vaxt mən belə düşünürəm, bəlkə də, o, mələkcəsinə məsum bir insan olduğundan bütün analıq vəzifəsini yerinə yetirmək qüvvəsinə malik deyildi. O, cavan bir arvad olmaq etibarilə qüsursuz idi, bəlkə də, o, belə bir ana ola bilməyəcəkdi. O, bizə, xüsusilə knyaz Andreyə gözəl xatirələr bəxş edib getdi, Biz hamımız onu təəssüfə yad edirik. O, indi orada yəqin elə bir yer tutacaqdır ki, mən belə bir yer tutacağıma heç ümidi edə bilmərəm. Lakin onun cavankən ölməsi və bu dəhşətli ölüm nə qədər kədərləi də olsa, ona verəcəyi feyz və nemətdən başqa, mənə və qardaşımı da çox yaxşı təsir bağışladı. O ölkəkən bu fikir mənim oğluma gələ biləməzdi. O vaxt mən bu fikir özümdən dəhşətə rədd edərdim, lakin indi bu mənim üçün tamamilə aydın bir şeydir. Dostum, bunları mən sənə ancaq ona görə yazırıam ki, sizi İncilin bir həqiqətinə inandırırm, bu həqiqət mənim həyat qanunum olmuşdur: Allahın hökmü olmadan insanın başından bir tük də düşmür. Onun da hökmü ancaq bizə olan hədsiz məhəbbətindən doğur, buna görə də bizim başımıza nə gəlsə, hamısı bizim xeyrimizədir. Siz üzümüzə gələn qış Moskvada keçirib-keçirməyəcəyimizi soruşsunuz. Sizi nə qədər görmək arzusunda olsam da, Moskvaya getmək fikrində deyiləm və bunu heç arzu da etmirəm. Buna səbəb Bonapartedir. Qoy bu sizi təəccübləndirməsin. Niyə Bonapartedir, bunu sizə izah edim. Atamın səhhəti get-gedə zəifləyir. O, onun fikrinə qarşı zidd fikir söylənməsinə dözə

bilmir və buna görə də əsəbileşir, açıqlanır. Onun bu əsəbiliyi də, siz özünüz bilirsiniz ki, daha çox siyasi işlərlə bağlıdır. O, Bonopartenin özünü bütün Avropa padşahları ile və xüsusilə bizim böyük Yekaterinanın nəvəsi ilə bir bərabərə tutaraq hərəkət etməsi fikrinə dözə bilmir! Özünüz bilirsiniz ki, mən siyasi məsələlərə qarşı tamamilə laqeydəm, lakin atamın sözündən və onun Mixail İvanoviçlə olan səhbətindən dünyada nələr olduğunu və xüsusilə Bonapartenin başqalarına nə kimi şan-şöhrət payladığını bilirom. Burası da var ki, bütün dünyani götürsən, ancaq Lisiye Qorida Bonapartenin nə böyük bir adam, nə də fransız imperatoru olduğunu qəbul etmirlər. Mənim atam əsasən siyasi məsələlərə aid olan nöqtəyi-nəzərini və öz fikrini söyləməklə heç kəsdən çəkinmədiyi üçün başqaları ilə toqquşacağını bildiyinə görə, Moskvaya getməyə həvəs göstərmir. Müalicədən əldə etdiyini də Bonaparte haqqında olan mübahisələrde itirəcəkdir. Hər halda bu məsələ yaxın zamanda həll ediləcəkdir. Ailə həyatı da əvvəlki qayda ilə gedir, yalnız yenilik qardaşım Andreyin burada olmasınaidir. O, son zamanlar çox dəyişmişdir, bu barədə sən sizə yazmışdım. Başına golən müsibətdən sonra ancaq bu il mənəvi cəhətdən tamamilə canlanmışdır, mərhəmətli və nəzakətlidir. O elə bir gözəl qəlbə malikdir ki, heç kəsədə mən belə qəlb görməmişəm. Deyəsən, o, həyatın hələ onun üçün qurtarmadığını başa düşmüşdür. Lakin o, mənəvi cəhətdən dəyişmişsə də, fiziki cəhətdən çox zəifləmişdir, daha da ariqlamış və əsəbileşmişdir. Mən ondan çox qorxuram, buna görə də xaricə getməsinə çox sevinirəm, hökimlər çoxdan bunu ona məsləhət görürdülər. Əminəm ki, xaricə getməklə o sağalacaqdır. Siz yazırsınız ki, Peterburqda onu ən fəal, bilikli və ağılli cavan adamlardan biri hesab edirlər. Qardaşımı tərif eləmək çıxmazı, mən onun belə bir adam olduğuna heç vaxt şübhə etmirəm. Onun burada öz kəndlilərindən tutmuş zadəganlara qədər hamiya etdiyi yaxşılığın sayı-hesabı yoxdur. Peterburqa gedəndən o ancaq özünü lazımlı işlərlə məşğul olmuşdu. Ancaq mən bir şəyə təecüb edirəm ki, Peterburqda olan xəbər və şayıələr necə Moskvaya gedib çıxır? Xüsusilə sizin yazdığını xəbər ki, bu heç də doğru deyil, guya Andrey kiçik Rostova ilə evlənmişdir. Mən inanıram ki, Andrey bundan sonra evlənə və evlənsə də, elə bir qız ala. Bunu da mən nəyə görə deyirəm? Əvvələ ona görə ki, Andrey öz mərhum arvadından çox az-az danişsa da, bu müsibət onun qəlbində çox dərin kök salmışdır, belə ki, o heç vaxt onun yerinə təzə bir arvad almaz

və bizim balaca mələyi də ögey bir ananın əlinə verməz, ikincisi də budur ki, o qız elə qızlardan deyil ki, knyaz Andreyin xoşuna gəlsin, bunu da mən yaxşı bilirəm. İnanmiram ki, knyaz Andrey onu seçib özünə arvad eləyə. Açıq deym ki, mən buna razı deyiləm. Məktub çox uzandı, ikinci varağı qurtarırıram. Əlvida, mənim əziz dostum! Allah öz qüdrətini sizin üstünüzdən əskik eləməsin və sizi öz pənahında saxlasın. Mənim əziz dostum mademoiselle Bourienne sizi öpür. Mari".

## XXVI

Knyaz qızı Marya yayın ortalarında heç də gözlənilmədən knyaz Andreydən bir məktub aldı. Knyaz Andrey İsveçrədən göndərdiyi bu məktubda bacısı Maryanın heç gözləmədiyi çox qəribə bir xəbər yazırıdı. Nataşa Rostova ilə adaxlandığını öz bacısına xəbər verirdi. Məktub iki hissin ifadesi də dolu idi. Bunlardan biri knyaz Andreyin öz adaxlısına olan məftuniyyət və sevgisi, o birisi də bacısına olan mehribanca dostluğu və etibarı idi. Knyaz Andrey heç ömründə indiki kimi sevmədiyini, həyatın nə olduğunu ancaq indi başa düşdüyüünü, həyatı ancaq indi tanıdığını yazırıdı. Lisiye Qoruda ikən öz qərarı haqqında atası ilə danışsa da. Bu barədə Mariyaya heç bir şey söyləmədiyini və bunun üçün əfv edilməsini xahiş eləyirdi. Bunu da o, bir şeyə görə deməyibmiş: bu vaxt Marya atasından bu işə razılıq verməsini xahiş edərdi, atası da onun xahişini yerinə yetirməyərək açıqlanar və bütün acığını onun üstüne tökərdi.

— “Bir də onda məsələ indiki kimi qəti sürtədə həll edilməmişdi. Onda atam bir il vaxt qoymuşdu, indi bu qoyulan vaxtin altı ayı, yəni yarısı keçmişdir, mən öz qərarımın üstündə əvvəlkindən də möhkəm durmuşam. Həkimlər buradakı sularda mənim müalicəmi uzatmasayıdı, indi mən Rusiyada idim, lakin indi ele oldu ki, mən üç ay da burada qalmalı oldum. Sən məni tanıırsan və mənim atama olan əlaqəmə bələdsən. Mən ondan heç bir şey istəmirəm, mən həmişə öz sərbəstliyimi saxlamışam, bundan sonra da saxlayacağam, bir də ki, atam qocalıb, bəlkə bizimlə çox yaşayacaqdır, belə bir halda onun istəmədiyi bir işi eləmək, onun hiddətinə səbəb olmaq, mənim xoşbəxtliyimin yarısını məhv edərdi. Mən bu məsələ barəsində ona da məktub yazıram və səndən xahiş edirəm ki, əlverişli bir vaxt seçib mənim kağızımı ona ver, mənə də yaz görüm, o, buna necə baxır və

təyin edilən vaxtin üç ay azaldılmasına onun razılıq verəcəyinə ümidi etmək olarmı?

Knyaz qızı Marya çox uzun tərəddüddən, şübhələrdən və ibadətdən sonra məktubu atasına verdi. Qoca knyaz bunun ertəsi günü ona sakitcə dedi:

— Qardaşına yaz ki, mən ölüñə kimi gözləsin... Buna da çox qalmayıb, tezliklə əl-qolu açılar...

Qız bunun qabağında ona nə isə demək istədi, lakin atası onu danışmağa qoymadı və səsini get-gedə ucaldaraq dedi:

— Evlən, evlən, əzizim... Qohum olmağa yaxşı adam tapmış!.. Ağillişirlər, eləmi? Dövlətlidirlər, eləmi? Bəli, Nikoluska üçün yaxşıca ögey ana tapmışan. Ona yaz ki, istəyir lap günü sabah evlənsin. O qız Nikoluşkanın ögey anası olar, mən də Burenkanı alaram!.. Xa, xa, xa, qoy onun da ögey anası olsun! Ancaq ki mənim evimə daha arvad lazımlı deyil, qoy evlənsin, harada istəyir yaşasın.

— Sonra qızı Maryaya dönüb əlavə etdi: — Bəlkə, sən də onun yanına gedərsən? Buyura bilərsən, yol açıqdır, yol açıqdır... Yol açıqdır!

Bu söhbətdən sonra knyaz bir daha bu barədə danışmadı. Lakin oğlunun göstərdiyi zəifliyin acığını qızından çıxdı. Qızını ələ salmaq üçün tapdığı bəhanələrlə yeni bir bəhana də əlavə olundu, bu da ögey ana ilə m-lle Bourienne haqqında olan söhbətlər idi.

Knyaz qızına deyirdi:

— Niyə mən onu almayım? Ondan çox gözəl bir knyagina olar!

Doğrudan da, o, fransız qadınını get-gedə daha artıq özünə yaxınlaşdırmağa başladı. Marya buna heyrət edir, bunun axırı hara gedib çıxacağını başa düşə bilmirdi. Knyaz Andreyə atasının məktubu necə qəbul etdiyini yazdı, eyni zamanda qardaşına təsəlli və ümid verərək atasını, bəlkə də, razı sala biləcəyini qeyd etdi.

Knyaz qızı Maryaya təskinlik verən və onun sevincini təşkil edən Nikoluska, Nikoluşkanın tərbiyəsi, André və din idi. Məlumdur ki, hər adamin öz qəlbində özüne görə bir ümidi olur. Knyaz qızı Maryanın Maryanın da qəlbində hər kəsdən gizli saxladığı bir arzu və ümidi vardi, həyatda onun başlıca təsəlli də bu idi. Bu arzu və ümidi, bu təsəlli ona knyazdan gizli olaraq onun yanına gələn Allah bəndələri, yəni qələndərlər və qəribələr verirdi. Knyaz qızı Marya daha çox yaşadiqca, həyatı dəha çox duyduqca və müşahidə etdikcə yer üzündə xoşbəxtlik və nəşə axtaran, əldə edilməsi mümkün olmayan bu boş,

mənasız xoşbəxtlik uğrunda əlləşən, vuruşan, əzab-əziyyət çəkən, bir-birinə pislik edən adamların məhdudluğunu daha artıq təecübünləndirirdi. “Knyaz Andrey arvadını sevirdi, arvadı öldürdü, bu ona ibrət olmadı, indi o, öz həyatını, xoşbəxtliyini başqa bir qadınla bağlamaq istəyir. Atam bunu istəmir, çünkü o, Andreyə daha əsil-nəcabətli, daha dövlətli bir qız almaq istəyir. Onlar bir an ömrü olan həyat nemətlərini əldə etmək üçün iztirab çəkirlər, əzab çəkirlər, öz ruhlarını, öz əbədi ruhlarını pozub xarab edirlər. Həyatın bir an olduğunu biz bilirik, hələ Allahın oğlu İsa da yer üzünə enərək bizə demişdir ki, bu həyat – bir an ömrü olan bir həyat, bir sınaq meydanıdır, bununla belə biz yenə də həyatdan yapışib dururuz və bu həyatda xoşbəxtlik axtarmaq xəyalı ilə yaşayırıq. Necə olur ki, bunu heç kəs başa düşmür? Necə olur ki, bunu ancaq dallarında yol çantası, knyazın gözünə görünməkdən qorxaraq dal artırımdan mənim yanımı gələn o həqir Allah bəndələri başa düşür? Onlar knyazdan ona görə qorxmurlar ki, knyaz onları təhqir edər, onlar knyazı günaha batırmaqdan qorxurlar. Ailəni, vətəni, həyat nemətləri uğrunda olan bütün qayğıları tərk edib heç bir şeyə bağlanmayaraq, insanlara zərər yetirməyərək, kəndir köynəkdə, başqa ad altında bir yerdən başqa yerə getmək, həm səni qapısından qovanlara, həm də himayə edənlərə və bütün insanlara xeyir-dua eləmək – dünyada bundan yüksək həqiqət və bundan yüksək həyat yoxdur!”

Fedosyuşa adlı 50 yaşında, balacaboy, çopur, yaziq, sakit bir qəribə arvad vardi, 30 ildən artıq idi ki, ayaqyalın və kəndir köynəkdə gözirdi. Knyaz qızı Marya onu daha çox sevirdi. Bir gün Fedosyuşa ancaq kiçik bir qəndlil yanan qaranlıq bir otaqda öz həyatını Maryaya nağıl edirdi; birdən xanım qız Maryanın başına belə bir fikir gəldi, ancaq Fedosyuşa həyatda doğru yol tapmışdır. Bu fikir o dərəcə qüvvətli idi ki, knyaz qızı Marya da onun kimi həyat sürmək fikrino düşdü. Fedosyuşa yatmağa gedəndən sonra knyaz qızı Marya bu barədə çox düşündü və nəhayət, onun kimi həyat sürmək qərarına gəldi. O, öz niyyətini ancaq Akınsiya adlı keşif-monaxa açıb dedi, keşif də onun niyyətini bəyəndi. Knyaz qızı Marya evə gələn qəribələrə hədiyyə vermək bəhanəsilə özünə köynək, çariq, kaftan və qara yaylıq hazırlayıb sandığa qoydu. O, tez-tez bu sandığın yanına gəlib tərəddüd içində dayanar, öz niyyətini həyata keçirməyin vaxtı gəlib-gəlmədiyi haqqında düşünərdi.

Knyaz qızı Marya çox vaxt qəribələrin sadə və adı söhbətlərinə böyük bir məna verərək həyəcana gələrdi. Bu təsir altında da o, bir neçə dəfə hər şeyi tərk edib evdən qaçmaq istəmişdi. O artıq özünü Fedosyuşa kimi qaba köynəkdə, əlində ağac, belində çanta, tozlu yol ilə heç bir həsəd, heç bir arzu, heç bir insani sevgi duymadan, bir müqəddəs adamdan başqa bir müqəddəs adamın yanına getdiyini və nəhayət, qəm-qüssədən uzaq, əbədi şadlıq və nəşə aləminə qovuşduğunu təsəvvür edərdi.

O düşünərək öz-özünə deyərdi: “Bir yərə galib dua edərəm, sonra da bu yərə öyrəşmədən, bu yeri sevmədən başqa bir yərə gedərəm, o vaxta qədər də gedərəm ki, axırdı qıçların taqətdən düşər, bir yerdə uzanıb ələrəm və nəhayət, heç bir qəm-qüssə olmayan sakit əbədiyyət aləminə qovuşaram”.

Lakin o, atasını və xüsusiylə balaca Kokonu görüb öz niyyətini yerinə yetirməkdə zəiflik göstərər, gizli-gizli ağlar, günahkar olduğunu hiss edərdi, çünkü o, atasını və qardaşı oğlunu Allahdan çox sevirdi.

## DÖRDÜNCÜ HİSSƏ

### I

Tövratda yazılan bir rivayətdə deyilir ki, ilk insanın ta süqut edənə qədər xoşbəxtliyinə işləməmək, boş-boş gəzmək səbəb olmuşdur. İşləməmək həvəsi süqut edən insanda da qalmışdır, lakin lənət yənə insan üzərindən qaldırılmamışdır. – Bu da yalnız bizim ağır zəhmət içində özümüzə çörək qazanmağımızda deyil, eyni zamanda bizim öz mənəvi xüsusiyyətimizə görə boş və sakit dura bilməməyimizdir. Gizli bir səs deyir ki, biz işləmədiyimiz, boş durduğumuz üçün müqəssir olmalıyıq. Əgər insan işləməyə-isləməyə özünü xeyirli və öz vəzifəsini yerinə yetirmiş hiss etsəydi və buna bir şərait tapsayıdı, onda o, ibtidai xoşbəxtliyin bir cəhətini əldə etmiş olardı. Hərbi silk adlanan böyük bir silk belə bir məcburi və qüsür hesab edilməyən işləməmək şəraitindən istifadə edir. Hərbi qulluğun da cəzbedici əsas cəhəti – bu məcburi və qüsür hesab edilməyən işləməməzlik olmuş və olacaq da.

Nikolay Rostov 1807-ci ildən sonra da Pavloqrad alayında qulluq etməklə bu xoşbəxtliyi tamamilə duyurdu. O, indi alayda Denisovdan qəbul etdiyi eskadrona komandanlıq edirdi.

Rostov kobudlaşa da gözəl təbiətli cavan bir oğlan idi. Moskva tanışları onu bir qədər *mauvais genre*<sup>1</sup> hesab etsə də, həm itaetində olan yoldaşları, həm də rəisler onu sevər və onun hörmətini saxladılar. Rostov öz həyatından razı idi. Son vaxtlarda, 1809-cu ildə anasından aldığı məktublarda tez-tez bir məsələyə rast gelirdi. Anası təsərrüfat işlərinin get-gedə daha çox pozulmasından şikayətlənir, oğlunun artıq evə qayıtmamasının, qoca ata-anasını sevindirib rahat etməsinin vaxtı çatdığını yazırırdı.

Nikolay bu məktubları oxuyunda bir şeydən qorxurdu, qorxurdu ki, onu sakit və rahat yaşadığı mühitdən çıxaralar. Bu mühitdə isə o, özünü bütün mösiət qayğılarından uzaq tuturdu. O, gec-tez yənə əvvəlki həyat girdabına düşəcəyini hiss edirdi. Bu girdabda da nə vardı: pozulmuş təsərrüfat, bu təsərrüfatı yoluna qoymaq qayğıları,

müdirin haqq-hesabı, dava-dalaş, intriqə, əlaqələr, cəmiyyətlər, Sonyanın sevgisi və Sonyaya verilən vadrlar... Bunlar hamısı dolaşıq və son dərəcə çətin işlər idi; Nikolay da öz anasının məktublarına “*Ma chère maman*”<sup>2</sup> ilə başlanan və “*votre obéissant fils*”<sup>2</sup> sözləri ilə qurtaran soyuq klassik üslubda cavablar yazırırdı. 1810-cu ildə o, evlərindən yənə bir məktub aldı. Bu məktubda Nataşanın Bolkonski ilə adaxlanması və qoca knyazın tələbi üzrə toyun bir il gecikdirilməsi haqqında məlumat verilirdi. Bu məktub Nikolayı həm kədərləndirdi, həm də təhqir etdi. Birincisi budur ki, Nataşanın evdən getməsinə heyfi gəlirdi, cünti ailədə onu hamidan çox istəyirdi, ikincisi də o, öz qasarlıq nöqtəyi-nəzərindən bu zaman evdə olmamasına töəssüf edirdi. Evdə olsayıdı, Bolkonskiyə göstərərdi ki, onunla qohum olmaq heç də böyük bir şey deyil, bir də əgər o, Nataşanı sevirsə, dəlisov atasının izin verib-verməməsinə heç də baxmamalıdır. Bəzən o, Nataşanı adaxlı ikən görmək üçün məzuniyyətə çıxmamaq isteyirdi, lakin bu vaxt manevrlor başlayır, Sonya, təsərrüfatda olan çətinlik və dəlaşılıq yadına düşür, məzuniyyət məsələsini yənə sonraya qoyurdu. Lakin həmin ilin yazısında anasından bir məktub aldı, məktub qrafdan gizli yazılmışdı, bu məktub onu evlərinə getməyə məcbur etdi. Anası yazırırdı ki, əgər gəlməsən, bütün malikanə yerlidibli satılacaq, biz də dilənci olub çöllərə düşəcəyik. Qraf çox zəifleyib, Mitinkaya çox inanır, özü də çox rəhmdildir, həmi onu aldadır, buna görə də işlər get-gedə xarablaşır. “Sən Allah, yalvarıram sənə, əgər məni və bütün ailəni bədbəxt eləmək istəmirsənsə, dur-mayıb gəl”.

Məktub Nikolaya çox təsir etdi. Belə çətin hallarda o, sağlam bir düşüncənin köməyilə hərəkət edə bilirdi.

Qulluqdan çıxmasa da, məzuniyyət alıb getməli idi, ancaq nə üçün getmək lazımlı gəldiyini bilmirdi. Günorta yeməyini yeyib yatdı, yuxudan durandan sonra Mars adlı çox açıqlı və çoxdan minmədiyi bozagyırı yəhərləməyi əmr etdi. Atı minib getdi. Tərləmiş və köpüklənmiş ayığırda geri qayıtdıqdan sonra Lavruşkaya (Denisovun lakeyi Rostovun yanında qalmışdı) və axşam galən yoldaşlarına məzuniyyət alıb evə gedəcəyini xəbər verdi. Qərargahdan rotmistrlik rütbəsinin verilib-verilməyəcəyini və ya son manevrlor üçün Anna nişanı alıbmayacağını bilmədən, polyak qrafi Qoluxovskinin almaq istədiyi,

<sup>1</sup> Əziz anacığız (frans.)

<sup>2</sup> Sizin itaotlu oğlunuz (frans.)

lakin qiymidtə razılaşmadıqları və iki min manata satacığına mərc gəldiyi üç atlı faytonu hələ satmadan, *panna*<sup>1</sup> Borjozovskayanın şorəfinə ziyafət verən ularların acığına quşarların panna İşazdetskayanın şorəfinə verəcəyi ziyafətdə iştirak etmədən gedəcəkdir. Bu da ona çox çətin, çox da qəribə görünürdü, bununla bərabər o, bu aydın, bu gözəl aləmdən mənasız və dolasıq bir aləmə getmək lazımlı gəldiyini də bildirdi. Bir həftədən sonra məzuniyyət aldı. Yalnız alaydakı deyil, briqadadakı yoldaşları da adama 15 manat yiğib Rostovun şorəfinə qonaqlıq verdilər. Qonaqlıqda iki musiqi və iki xor dəstəsi iştirak edirdi. Rostov mayor Basovla trepk oynadı, sərxoş zabitlər Rostovu qucaqlayırlı, atıb-tutur və hərdən də atıb-tutunda yera yixirdilər, üçüncü eskadron əsgərləri də onu atıb-tutdu və "ura" – deyə çıxırıdlar. Sonra Rostovu xizəyə qoyub ilk stansiyaya qədər yola saldılar.

Yolun yarısında, Kremençukdan tutmuş ta Kiyeve kimi onun fikri eskadronundan ayrılmadı, bu həmişə elə belə də olur, lakin sonra o, üçatlı faytonu, öz vaxmistri Dojoyveykunu yavaş-yavaş unutmağa və Otradnoyedə nələr görəcəyini öz-özündən soruşmağa başladı. Otradnoyeyə yaxınlaşdıqca ev haqqında daha çox düşünürdü.

Axırıcı stansiyada arabacıya araq içməyə üç manat verdi və evə çatanda uşaq kimi yüyüre-yüyüre, nəfəsi tutula-tutula eyvana çıxdı.

Nikolay görüş şadlığını və "mən bunun üçünmü tələsirdim, bu ki elə əvvəl gördüklərimdir!" – deyərək duyduğu narazılıq hissindən sonra yavaş-yavaş evə alışmağa başladı. Ata-anası da elə əvvəlki kimi idi, ancaq bir az qocalmışdır. Təzə şey ancaq əvvəller onların arasında olmayan narahatlıq və bəzən də aydınca gözə çarpan nəzərlilik idi. Nikolay az vaxtda bildi ki, bu hal işlərin pis getməsindən meydana gəlir. Sonyanın iyirmi yaşı tamam olurdu. O daha gözəlləşmirdi və bundan artıq gözəlləşcəyi də görünmürdü, lakin bu özü də kifayət idi. Nikolay gələndən bəri onun bütün varlığı xoşbəxtlik və sevgi duyğuları aləmində idi, bu vəfali qızın yenilməz sevgisi Nikolayın könlüne fərəh verirdi. Nikolayı hamidən çox Petya və Nataşa təccübənləndirirdi. Petya artıq on üç yaşı, qəşəng, şad, ağıllı və bir az da dəcəl bir oğlan olmuşdu. Səsi də yavaş-yavaş kişi səsinə oxşamağa başlayırdı. Lakin Nikolay Nataşaya baxarkən xeyli təccübənlər və gülürdü.

– Heç əvvəlkinə oxşamırsan.  
– Olmaya cybəcərləşmişəm?

<sup>1</sup> Xanım qız (frans.)

Nikolay piçıldayaraq ona dedi:

– Əksinə, yaman yaxşılaşmışsan. Knyagina olmusan!

Nataşa fərəhle dedi:

– Bəli, bəli, bəli!

Nataşa knyaz Andreyə sevişməsini, onun Otradnoyeyə gəlməsini nağıl etdi, sonra da onun son məktubunu Nikolaya göstərdi.

Nataşa:

– Sən buna sevinirsinmi? – deyə soruştı. – Mən indi rahatam və xoşbəxtam.

Nikolay:

– Cox sevinirəm, – dedi. – O, çox yaxşı adamdır. Sən onu çox sevirsənmi?

– Vallah necə deyim. Mən bir vaxt Borisi də sevirdim, müellimi də, Denisovu da, ancaq bu tamamilə başqadır. Mən onun sevgisinə arxayınam və rahatam. Mən bilmər ki, ondan yaxşı adam ola bil-məz, indi mən çox rahatam, ürəyim də sakitdir. Əvvəllər heç də belə deyildi...

Nikolay toyun bir il gecikdirilməsindən narazı olduğunu Nataşaya söylədi, lakin Nataşanın buna çox acığ tutdu. Qardaşına dedi ki, bu başqa cürə də ola bilməzdi, qoca knyaz razılıq vermədiyi halda onların ailəsinə daxil olmaq da pis olardı, mən özüm də bunu istəmədim:

– Sən heç bir şey başa düşmürsen, heç bir şey!

Nikolay susaraq onunla razılaşdı.

Qardaşı ona baxarkən çox vaxt təccübənləndirdi. Nataşa heç də adaxlısını sevən və adaxlılarından ayrı düşən bir qızı oxşamırdı. O elə əvvəlki kimi sakit və şən idi. Bu Nikolay təccübənləndirir, hətta onu Bolkonskinin adaxlanması məsələsinə şübhə ilə baxmağa məcbur edirdi. Nikolay onun ərə getməsi məsələsinin qəti olmasına inanmırırdı, knyaz Andreyi Nataşa ilə bir yerde görməməsi onun şübhəsini daha da artırır, bu işdə nöyinə çatışmadığını hiss edirdi.

“Evlenməyi bir il geri atmaq niyə? Niyə nişanlanmamışlar? – deyə düşündürdü. Anası ilə Nataşa haqqında danışarkən, anasının da eynilə onun kimi öz qəlbində bu məsələyə şübhə ilə baxdığını aydınca hiss etdi, bu həm onu təccübənləndirdi, həm də xoşuna gəldi.

Qrafinya knyaz Andreyin göndərdiyi məktubu Nikolaya göstərərkən, hər bir ananın öz qızını ərə verərkən duyduğu bir narazılıqla dedi:

– Budur yazar. Yazar ki, dekabrdan əvvəl gəlməyəcəyəm. Axi o, nə üçün ləngiyə bilər? Görünür, xəstəliyi mane olur. Bədəni çox zəifdir. Sən bunu Nataşaya demə. Bir də sən onun gülüb-danişmağına

baxma. O, son qızlıq dövrünü yaşayıb başa vurur, amma hər məktub alanda mən bilirom ki, o, nə hallar keçirir. – Hər dəfə də qrafını sözünü belə qurtardı: – Bəlkə də, Alah elə eləyəcək ki, yaxşı olacaq, o, çox yaxşı adamdır.

## II

Nikolay ilk günlərdə ciddi idi, hətta darıxındı da. O, təsərrüfat işlərinə qarışmalı idi, anası da onu bunun üçün çağırmışdı, bu məsələ də inidən ona əzab verirdi. Bu yükü tezliklə öz üzərində rədd etmək üçün gələndən iki gün sonra, heç kəsin sualına cavab vermədən, qaş-qabağını tökərək açıqlı-acıqlı fligelə, Mitinkanın yanına getdi və ondan bütün haqq-hesabı tələb etdi. Bütün haqq-hesabın nə demək olduğunu Nikolay özü qorxuya düşən və nə istəniləyini başa düşməyən Mitinkadan da az bilirdi. Mitinka ilə olan söhbət və haqq-hesab məsələsi çox uzun sürmədi. Fligelin dəhlizində durub gözləyən kəndxuda, aqsaqqal və zemski əvvəl cavan qrafın get-gedə ucalan səsinin uğuldadığını və titrədiyini, sonra da bir-birinin ardında söyüş yağırdığını, dehşətli sözlər söylədiyini eşitdilər; bu onlara həm ləzzət verir, həm də canlarına qorxu düşündü.

Cavan qraf deyirdi:

– Quldur! Nanəcib heyvan!.. Səni it kimi doğraram.. Mən sənin-cün atam deyiləm... talayıb-çapmisan...

Dəhlizdə duran adamlar yenə elə bir şey gördülər ki, bu onlara əvvəlkindən heç də az ləzzət vermedi və canlarına daha çox qorxu düşdü. Cavan qraf qızarmış və gözləri qanla dolmuş halda Mitinkanın yaxasından tutub bayra çıxardı, söylədiyi sözə və uyğun olaraq təpiyi və dizi ilə dalından vurubçıçırdı: “İtil buradan, alçaq! Bir də buraya ayaq basma!”

Mitinkanaltı pilləli pilləkən üstündən cəld yerə atıldı və düz çiçəkləyo qaçı (Bu çiçəklilik Otradnoyedə müqəssirlərin qaçıb gizləndiyi məşhur bir yer idi. Mitinka özü şəhərdən sərxoş gələrkən bu çiçəklilikdə gizlənərdi. Otradnoyedə Mitinkanın əlindən qaçıb gizlənənlərin çoxu bu çiçəkliliyin xilasedici qüvvəsini biliirdi).

Mitinkanın arvadı və baldızı qorxmuş halda otaq qapısını açıb dəhlizə çıxdılar. Otaqda təmiz bir samavar qaynayırdı, bir tərəfdə isə müdirin yatağı, yatağın da üstündə xırda-xırda parçalardan üz çəkilmiş sıralı bir yorğan görünürdü.

Cavan qraf qadınlara əhəmiyyət vermədən tövşüyə-tövşüyə və qəti addimlarla onların qabağından keçib evə getdi.

Qızlar fligeldə olan hadisəni dərhal qrafınıya xəbər vermişdilər, qrafını da bu hadisədən sonra təsərrüfat işlərinin düzələcəyi barəsində arxayınladı, eyni zamanda onu oğlunun bu şeylərə necə tab götirəcəyi məsələsi narahat etdi. Bir neçə dəfə ayağının ucunda Nikolayın qapısına yaxınlaşdı və oğlunun içəridə ara vermədən bir-birinin ardına çubuq çəkdiyinə qulaq asdı.

Ertesi gün qoca qraf oğlunu yanına çağırıb və çəkinə-çəkinə gülümşəyərək dedi:

– Bilirsənmi, əzizim, sən nahaq yero acıqlanmış! Mitinka mənə hamisini söyledi.

Nikolay düşünərək öz-özünə dedi: “Mən evvəldən bilirdim ki, buradakı bu axmaq işlərdən baş çıxara bilməyəcəyəm”.

– Sən hirslenmişən ki, o, 700 manatı dəftərə yazmamışdır. Ancaq o, başqa cürə yazmışdır, sən səhifənin o biri üzüne baxmamışan.

– Ata, mən bilirom ki, o, alçağın və oğrunun biridir. Nə eləm-işəmsə də yerində eləmişəm. Əgər istəmirsinzsə, mən daha ona heç bir söz demərəm.

– Yox, əzizim, yox! (Qraf da özünü itirdi. O, öz arvadının malikanəsini yaxşı idarə etmədiyini və uşaqları qabağında müqəssir olduğunu hiss edirdi, ancaq işi necə yoluna qoyacağını bilmirdi). Yox, mən səndən xahiş edirəm, iş ilə məşğul ol, mən qocalmışam, mən...

– Yox, ata, əgər mən sizin xoşunuza gəlməyən bir iş tutmuşamsa, məni bağışlayın. Mən bu işləri sizdən az bacarıram.

Sonra öz-özünə dedi: “Cəhənnəm olsun bu kəndlilər də, bu pullar da, səhifənin o biri üzü də. Əvvəllər yeno o biri haqq-hesabdan başım çıxardı, amma bundan heç bir şey anlamıram”.

Bu gündən sonra da təsərrüfat işlərinə qarışmadı. Ancaq bir gün qrafını oğlunu yanına çağırıb dedi ki, məndə Anna Mixaylovnamın iki min manatlıq vekseli var, bunu nə eləmək lazımdır?

Nikolay:

– Belə eləmək lazımdır, – dedi. – Siz dediniz ki, bu məndən asılı bir məsələdir. Mənim nə Anna Mixaylovnanın xoşum gəlir, nə də Borisdən, ancaq onlar bizimlə dost idi, özləri də kasibidir. Bunu bax belə eləmək lazımdır, – deyərək vekseli cirdi. Qrafını oğlunun bu hərəkətini xoşlayaraq sevincindən hönkür-hönkür ağladı. Cavan Rostov daha heç bir işə ol qatmadı və böyük bir ehtirasla tula ovu ilə məşğul olmağa başladı ki, bu da onun üçün təzə bir şey idi. Qoca qraf lap əvvəldən tulalarla ova çıxmağı çox sevərdi və bunun üçün də çoxlu it saxlardı.

Yavaş-yavaş soyuq düşündü, səhər şaxtası payız yağışı ilə islənmiş yeri dondururdu. Göy payız okini qalxaraq öz tərəvətli, yaşı rəngi ilə mal-qara tapdamlı bozaran zəmilorından və taxılı biçilmiş açıq-sarı tarlalardan seçilirdi. Avqustun sonralarında; hələ taxılı çıxmayan payız okini tarlararı və taxılı biçilmiş zəmilor arasında yaşıl bir ada kimi görünən topolar və meşo indi yaşıl payız okini arasında sari-qırmızı adalara oxşayırırdı. Boz dovşan yarıya qədər tükünü tökmüşdü, tülkü balaları öz yuvasından çıxıb otrafda dolaşmağa başlamışdı, cavan canavarlar da daha itdən böyük idi. Ovun on yaxşı vaxtı idi. Cavan və həvəskar bir ovçu olan Rostovun itləri ova hazır idi, ancaq ovçuların ümumi yığıncağında bu qərara göldilər ki, itləri üç gün də yedirib saxlaşınlar və sentyabrın 16-də Dubrovodan başlayaraq ova çıxsınlar, burada hələ ol döyməmiş canavar balaları vardi.

Sentyabrin 14-də vəziyyət bu şəkildə idi.

Bütün gün ova hazırlıqla keçdi. Şaxtalı bir gün idi, lakin qaranlıq düşəndən sonra hava tutuldu və istiləşdi. Sentyabrin 15-də cavan Rostov səhər oynində xalat pəncərədən bayırə baxdı. Ov üçün daha bundan yaxşı hava ola bilməzdı, hər yanı duman basmışdı, göy elə bil əriyib yero enirdi. Havadə yavaş-yavaş üstdən aşağı enən çıxın ya duman zərrələrindən başqa ayrı heç bir hərokət yox idi. Çılpaq ağac budaqlarından şəffaf su damları süzülür, təzə tökülmüş yarpaq üstə damcı-damcı düşündü. İslaq bostan yeri işıldayaraq qaralar, bir az aralıda tutqun və rütubətli duman örtüyü altında gözdən itib gedirdi. Nikolay palçıqə bulanmış İslaq eyvana çıxdı, havadan meşə xəzəli və it iyi gəlirdi. Milka adlı ala, geniş sağırlı, iri, qara pirtlaq gözlü qancıq tula yiyesini görüb yerindən qalxdı, özünü geri verib gərnişdi, boz dovşan kimi yero yatdı, sonra birdən qalxıb Nikolayın burnunu və biglərini yaladı. Başqa bir tazı da çičəklilikdəki yoldan sahibini gördü, belini qaldıraraq sürətlə artırmaya cumdu, quyuğunu qaldırib Nikolayın ayaqlarına sürtünməyə başladı.

Bu vaxt:

— O hoy! — deyə on yoğun, həm də on nazik səslər qarışığından əmələ gələn və təqlidi mümkün olmayan bir ovçu çağırışını eşidildi. Bu vaxt tindən ağ saçlı, üzü qırışiq, başı xaxol qaydası ilə dairəvi qırılxılmış və ov vaxt itlərə başçılıq edən ovçu Danilo göründü. O, əlinde ovda lazım olan it qamçısı tutmuşdu. Danilonun qırışiq üzündə dün-

yada hər şeyo saygıscasına baxdığını və özünü sərbəst tutduğunu göstəron bir ifadə vardı ki, bu da ancaq ovçularda olur. O, öz ağاسının qabağında çerkez papağını çıxarıb saymazyana ona baxdı. Nikolay biliirdi ki, hər şeyo saymazyana baxan və özünü hamidan üstün tutan Danilo hər necə olsa, onun hökmündə olan bir adamdır, onun ovçusudur.

Nikolay:

— Danila! — deyə soslondı. Bu vaxt o, ov üçün olverişli olan havanı, ov itlərini və ovçu Danilonu görüb böyük bir ovçuluq həyəcanı duyurdu, sevən bir adam öz sevgilisi yanında əvvəlkı niyyətlərini unudan kimi, bele bir həyəcana tutulan adam da bütün əvvəlkı niyyətlərini yaddan çıxarıb.

Danilo *protodiakon*<sup>1</sup> səsinə oxşayan və ovda it qisqırmaqdən xırılgayan yoğun bir səslo:

— Zati-alıləri, no buyurursunuz? — deyə soruşdu və parıldayan qara gözləri ilə altdan-altdan öz ağasına baxdı, sanki bu qara gözler deyirdi: “Hə, olmaya çox tələsirsən?”

Nikolay Milkənin qulaqlarının dalını qaşıya-qaşıya dedi:

— Yaxşı havadır, he? Canavar də qovasan, at da çapasən, hə? Danilo cavab verməyərək gözlərini qırpa-qırpa baxırdı.

Bir az susduqdan sonra onun yoğun səsi eşidildi:

— Uvarkanı səhər tezən göndərdim ki, baxsin, golib dedi ki, canavarlar Otradnoye meşosuna köçüb, orada ulayırdı. (Köçmək o deməkdir ki, onların hər ikisini məlum olan dişİ canavar öz balaları ilə Otradnoye meşosuna gəlməşdir, bu meşə də evdən iki verst kənardı idi). Nikolay dedi:

— Getmək vaxtı deyilmi? Uvarkanı götürüb yanına gel.

— Baş üstə!

— Onda dayan, atlara bir yem verək.

— Yaxşı.

Beş dəqiqədən sonra Danilo ilə Uvarkanı böyük kabinetinə gəldi. Danilo boyca hündür deyildi, lakin onu otaqda görmək elə bir təsir bağışlayırdı ki, sanki mebellər arasında və insan yaşayış şəraitində at və ya ayı görürsən. Danilo özü də bunu hiss edirdi, buna görə də həmişəki kimi qapı ağzında durdu. O, yavaş danışmağa çalışır və otaqda bir şey sindirib eləməsin deyə, yerindən tərpənmirdi, sözünü tez deyib otaqdan bayırə çıxmaga tələsirdi.

<sup>1</sup> Kilsə xidmətçisi

Nikolay sual-cavabı qurtarın, ov itləri haqqında Daniloun fikrini bildikdən sonra (Danilo özü də ova getmek istəyirdi) atları yəhərləməyi tapşırıdı. Lakin Danilo otaqdan çıxmış istəyirdi ki, Nataşa cəld otağa girdi. O hələ geyinib hazırlaşmamışdı, saçlarını daramamışdı, başıra da dayonın böyük bir yaylığını bağlamışdı. Petya da onunla birlikdə içəri girdi.

— Sən gedirsinmi? — deyə Nataşa soruşdu. — Mən bilirdim ki, gedəcəksən? Sonya deyirdi ki, getməyəcəksən. Mən bilirdim ki, bu gün elə bir gündür ki, getməmək olmaz.

Nikolay könülsüz halda:

— Gedirik, dedi. — Bu gün o, ciddi bir ov təşkil etdiyi üçün Nataşa ilə Petyanı aparmaq istəmirdi. — Gedirik, ancaq canavar ovuna gedirik, bu sonı darixdırar.

Nataşa:

— Sən özün bilirsən ki, bu mənim ən çox xoşuma gələn bir ovdur, — dedi, — heç yaxşı deyil ki, özün gedirsen, atları yəhərləməyi tapşırısan, amma bizə demirsən.

Petya:

— Rus hər maneəni yixib keçər, gedirik! — deyə çığrıdı.

Nikolay Nataşaya döndü:

— Axi sənə getmək olmaz, anam dedi ki, sənə getmək olmaz.

Nataşa qəti:

— Yox, mən gedirəm, mütləq gedirəm, — dedi. Sonra Daniloya döndü: — Danila, de bizə də at yəhərləsinlər, Mixayla da mənim itlərimi aparsın.

Otaqda olmaq Danilonun xoşuna gəlmirdi və ona ağır görünürdü, lakin xanım qızın işinə qarışlığı o, heç mümkün hesab etmirdi. Başını aşağı salıb, Nataşaya toxunmasın deyə çəkinə-çəkinə tez otaqdan bayır çıxmışa tölösdü, elə bil ki Nataşanın dediyi söz heç ona aid deyildi.

#### IV

Qoca qraf həmişə böyük bir ov dəm-dəsgahı düzəldərdi, lakin indi bunların hamısını oğlunun ixtiyarına vermişdi, ancaq bu gün, sentyabrın 15-də, həvəsə gəlib özü də ova getməyə hazırlaşırıdı.

Bir saatdan sonra ova lazımlı olan hər şey eyvanın qabağına yığıldı. Nikolay, ona nə isə nağıl edən Nataşa ilə Petyanın yanından ötüb keçdi, onlara heç əhəmiyyət vermədi. Onun üzündə ciddi və sərt bir

ifadə vardı, bununla da o, sanki — “Mənim boş-boş söhbətlə məşğul olmağa vaxtım yoxdur, — deyirdi. Ov itlərini və ovçuları dəsto-dəsto qabağa göndərdi, kürən Don atına mindi, ov itlərini fitləyib yola düşdü, xırmandan keçib düzə çıxdı, Otradnoye meşəsinə sari irolilədi. Qoca qrafın Vifyanka adlı axtalanmış alaküren atını mehtər cilovlayıb aparırdı, qraf özü isə *drojkada*<sup>1</sup> ona tapşırılan ov yerinə gedəcəkdi.

Altı nefər taziçi və baş itçi ova 54 tazı, ağaların özündən başqa 8 nefər itçi də 40 ov köpəyi aparırdı, bele ki, ağaların itləri ilə birlikdə çölə 130 it və 20 nefər də atlı ovçu gedirdi.

Hər bir it öz yiyəsini və öz adını tanıydı. Hər bir ovçu da nə edəcəyini, harada duracağını bilirdi. Bütün ovçular ev hasarından qıraqa çıxan kimi dinib-danişmadan, səs-küy salmadan, nizam və qayda ilə, sakitcə yola və çölə yayılıb Otradnoye meşəsinə sari yollandılar.

Atlar çöl ilə elə bil yumşaq xalça üstü gedirdilər, ancaq yoldan keçəndə bəzən atların ayağı gölməçələrdə səslənirdi. Duman yavaş-yavaş yerə yayılırdı, hava sakit və ılıq idi. Arabir ovçuların fit səsi, qamçı səsi, at finxirtisi, öz yeri ilə getməyən it zingiltisi eşidilirdi.

Bir verst getmişdilər ki, duman içindən ov itləri ilə birlikdə onlara səri gələn beş atlı da göründü. Qabaqda iri, aq bağlı qəşəng, təravətlı bir qoca gəlirdi.

Qoca Nikolaya yaxınlaşarkən Nikolay:

— Xoş gördük, əmican! — dedi.

Bu qoca Rostovgilin uzaq qohumu və qonşuları idı, özü də elə dövlətli bir mülkədar deyildi.

— Bax, belə ha!.. Bilirdim, bilirdim ki, evdə otura bilməyəcəksən, yaxşı eləmisen də gəlmisin. Bax, belə ha! (Bu onun çox xoşladığı bir ifadə idi). Tez özünü meşəyə çatdır, mənim Qırçıkım xəbər götürüb ki, İləginlər ova çıxbılar, özləri də Kornikdədirlər. Bax, belə ha! yoxsa lap gözümüzün qabağında canavarla balalarını ovlayıb apararlar.

Nikolay:

— Mən də elə ora gedirəm, — dedi. — İtləri bir yerə qataqmı? — Qataq...

Taziləri bir yerə qatıb bir sürü elədilər, qoca ilə Nikolay yan-yanaya gedirdi. Nataşa atını sürüb onların yanına gəldi, başını o, bir neçə yaylıqla bürüyüb bağlamışdı, üzü gülür, gözləri parıldayırdı. Petya, ovçu Mixayla və *bereytor*<sup>2</sup> də ondan ayrılmırıldı, bereytoru

<sup>1</sup> Dördçarxlı yüngül ekipaj

<sup>2</sup> At minnmoyi öyrədən müollim (*frans.*)

dayə onun yanı ilə göndərmişdi. Petya nəyə isə gülürdü, atını vurur və cilovunu dartsıdırıldı. Nataşa altındakı Arabçık adlı qara at üstündə özünə arxayın halda oturmuşdu, atını da çox bacarıqla idarə edirdi.

Qoca narazı halda Petya ilə Nataşaya baxdı. O, ciddi ov işinə siltəqlıq qatılmasını sevməzdə.

Petya hündürdən səsləndi:

— Xoş gördük, əmican, biz də gedirik.

Qoca ciddi bir tövr ilə:

— Xoş gördük, xoş gördük, — dedi, — ehtiyatlı olun, itləri tapdarsınız.

Nataşa öz sevimli tazisini göstərib dedi:

— Nikolina, mənim bu itim, bu Turnilam nə yaxşı itdir!

Nikolay "Turnila, əvvəla it deyil, tazidir", — deyə öz-özünü düşündü və sonra bacısına sərt baxdı, bununla da Nataşa ilə onun arasında nə qədər məsafə olacağını hiss etdirmək istəyirdi. Nataşa bunu başa düşdü.

— Əmican, siz elə düşünməyin ki, biz işə mane olacağıq. Yox. Biz öz yerimizdə duracağıq, heç tərəfənməyəcəyik də.

Qoca dedi:

— Qrafinečka, çox yaxşı da eləyəcəksiniz. Sonra əlavə etdi:

— Ancaq atdan yixılmayan, — bax, belə ha! — atdan yixılanda tutmağa şey olmayacaq.

Bir ada kimi görünən Otradnoye meşəsinə yüz sajənə qədər qalmışdı, ov itlərini idarə edənlər artıq meşəyə yaxınlaşmışdılar. Nikolay taziləri haradan ov üstə buraxmağı qoca ilə qət edib, Nataşaya duracağı yeri göstərdi və dərə üstündəki yerə getdi. Nikolay Nataşaya elə bir yer göstərmmişdi ki, bura heç ov keçən yer deyildi.

Qoca:

— Bax, qardaş oğlu, sən iri canavarı nəzərdə tutursan, — dedi, — ancaq gözlə ki, əldən çıxmasın.

Rostov:

— Görək də! — deyib Karayı fitlədi. Karay qoca, eybəcər, bozumtul bir köpək idi, təkbaşına iri bir canavar baslığı üçün də məşhur idi.

Hər kəs gedib öz yerində dayandı.

Qoca qraf oğlunun ova olan ehtirasını biliirdi, buna görə də tələsirdi ki, ov başlanana kimi öz yerində olsun, gecikməsin. İtləri idarə edən itçilər hələ öz yerinə çatmamışdı ki, İlya İliç sən və üzü qızarmış halda, yanaqları titroya-titroya, bir cüt qara at qoşulmuş drojkada, göy zəminin içi ilə gəlib öz yerində dayandı, drojkadan düşdü, əynindəki xəz gədəkçəsinə düzəltdi, ov dəm-dəsgahını götürüb, kök, dolu,

sakit, dinc və özü kimi qocalmış, yalı ağarmış Viflyankasına mindi. Drojkanı geri göndərdilər. Qraf İlya Andreyiç ruhən ovçu olmasa da, ov qanunlarını yaxşı bilirdi, atını yanındakı kolların qıraqına sürdü, cilovu əlinə yiğib yəhər üstündə özünü düzəltdi və ova hazır olduğunu hiss edərək etrafına baxıb gülümşədi.

Qoca xidmətcisi Semyon Çekmar da onun yanında durmuşdu. Çekmar qayış xaltada üç diribaş canavarbasan köpək tutmuşdu, köpəklər də yiyəsi kimi və at kimi kök idi. İki xaltasız qoca, ağıllı köpək də yerde yatmışdı. Yüz addım aralıda, meşə qıraqında qrafın Mitka adlı başqa bir mehtəri də durmuşdu. Mitka həm yaxşı bir at minən, həm də ehtiraslı bir ovçu idi. Qraf köhnə adəti üzrə ova getmədən qabaq gümüş bir qadəhdə meyvə ilə ədəvatdan hazırlanmış ovçu şərabı içdi, qəhvəaltı elədi, üstündən də yarım şüşə ən çox xoşladığı bordo şərabı içdi.

Onun üzü həm içdiyi şərabdan, həm də yol gəlməkdən bir az qızarmışdı, nəmlənmiş gözləri parıldayırdı, xəz gödəyəcsinə bürünrək yəhər üstə oturmuşdu, bu vəziyyətində də gəzməyə aparılan bir uşağa oxşayırırdı.

Çekmar ariq, ordu batıq bir adam idi. O, işini qurtarıb, otuz il qulluq etdiyi və hər bir xasiyyətinə bələd olduğu ağasına baxırdı, ağasının kefi kök olduğunu görüb yaxşı bir şeydən səhbət açacağına gözləyirdi. Bir atlı da meşə dalından çıxaraq ehtiyatla onlara yaxınlaşdı (Görünür, o, ov vaxtında necə hərəkət etmək lazımlı gəldiyini biliirdi). Atlı ağ birçək qoca bir adam idi, əynində arvad kapotu, başında da uzun bir kalpaq vardı. Bu təlxək qadın Nastasya İvanovna idi.

Qraf ona göz vuraraq yavaşça dedi:

— Bax, Nastasya İvanovna, ovu ürkütsən, Danilo sənin başına oyun açar.

Nastasya İvanovna:

— Mənim özüm də... belə şeyləri başa düşürəm, — dedi.

Qraf:

— Yavaş danış, — deyərək Semyona döndü:

— Sən Nataliya İliniçnanı gördünmü?

Semyon gülümşəyərək dedi:

— O, Pyotr İliçlə Jarovie buryanında durub. Özü qız da olsa, ova böyük həvəsi var.

Qraf:

— O, necə də at minir... hə? Semyon, sən buna təəccüb etmirsen? Lap kişi kimi at minir! — dedi.

— Necə təəccüb etmirəm? Çox gözəl at minir: cəld, diribaş!  
Qraf yenə də piçildayaraq soruşdu:  
— Nikolaşa haradadır? Yoxsa Lyadovski tərəfdədir?  
Semyon:  
— Bəli, oradadır, — dedi, — o, harada durmaq gərəkdir, bilir. Özü də elə gözəl at minir ki, bəzən mən də, Danilo da buna heyran qalıraq.  
— Semyon öz ağasına necə yarınmağı bilirdi.

— Yaxşı at minir, hə? At üstə necə görünür, hə?

— Deyirson, bir şəkildir! Mon bu yaxılarda Zavarzinskie buryanında bir tülküni ürküdüb yerindən oynatdım. Nikolay İliç atı onun dalınca elə çapdı ki, baxanda adamın həvəsi gəlirdi. At min manata dəyərdi, üstündəkinin heç qiyməti yox idi. Belə qoçaq oğlan harada var ki!

Qraf:

— Harada var ki... — deyərək onun sözünü təkrar etdi və görünür, Semyonun səhbəti belə tez qurtarmasına tössüf elədi. Bir də:  
— harada var ki, — deyib xəz gödəksəsinin ətəyini qaldırıb burunotu qabını çıxardı.

Semyon yenə də:

— Lap bu yaxılarda kilsədən qayda ilə çıxıb gəlirdik, Mixail Sidorç... — deyə sözə başladı, lakin sakit havada ov qovan iki-üç tazinin səsini eşidib susdu. Başını əyərək qulaq asmağa başladı, barmağı ilə ağasının da qulaq asmasını tələb etdi, sonra piçildayaraq dedi:  
— Canavar balaları içində düşüblər... düz Lyadovski tərəfa qovurlar.

Qraf gülümseyə-gülümseyə meşənin qirağı ile yuxarılara baxırdı, o, burunotu qabını çıxarıb əlində tutmuşdu. Tazılardan hürüsündən sonra Danilonun cəldiği borunun yoğun səsi eşidildi. Bununla o, canavar qovduğunu xəbər verirdi. Əvvəlki üç itə başqa bir iş sürüsü də qoşuldu və tazılardan gur səsi ətrafi bürüdü. Onların hürüşməsində canavar qovduqlarını göstərən xüsusi bir ullaşma səsi də vardi. İtləri itləri canavar üstə qısqırdı, tut, qoyma, — deyə bağırsırdılar, Danilونun çıxardığı gah yoğun, gah da nazik səsi o birilərin səsindən ayrıldı. Onun səsi bütün meşəni doldurur, meşədən aşib-dəşəraq çöle yayılır, uzaqlarda səslənirdi.

Qrafla mehtər bir neçə saniyə dənməz-söyləməz səsə qulaq asdlar və bildilər ki, tazılardan iki hissəyə bölünmişdür, sürünen biri o birisindən daha böyükdür. Bu sürü daha bərkdən hürüsür və get-gedə uzaqlaşırı, o biri sürü isə meşə boyu qaçışaraq qraflın yanından ölüb keçdi. Bu sürü tərəfdə Danilonun: "Qoyma, tut!" səsi eşidilirdi. Bu

sürünen də səsi o biri sürünen səsinə qarışaraq ətrafa yayılır, get-gedə uzaqlaşırı. Semyon köksünü ötürüb cavan köpəyin ayağına dolaşan xalta kəndirini açmaq üçün aşağı əyildi, qraf da köksünü ötürdü və əlində tutduğu burunotu qabını görüb açdı, içindən üç barmağı ilə bir çımdık burunotu götürdü.

Semyon:

— Geri dən! — deyərək meşənin qirağına sarı cuman köpəyin üstə qışqırı. Qraf diksindi və əlindəki burunotu qabı yerə düşdü. Nastasya Ivanovna atdan düşüb burunotu qabını yerdən götürdü.

Qraf və Semyon ona baxırdı. Birdən itlərin və Danilovun səsi lap yaxından eşidildi (belə hallar çox olur), elə bil ki, itlər lap onları qabağında ağzını açıb hürür, Danilo da onların qabağında itləri qışqırdırdı.

Qraf dənəbü ətrafına baxdı və sağ tərəfdə Mitkani gördü. Mitka gözlərini bərəldərək qrafa baxır, şapqasını çıxarıb o biri tərəfi göstərirdi.

— Qoyma! — deyə elə bir səsə bağırdı ki, sanki bu söz çoxdan ona eziyyət verirmiş və onun canından rədd olmaq istəyirmiş. Bu sözü deyib itləri qrafa sarı buraxdı və atını da çapa-çapa sürdü.

Qrafla Semyon atlarını çaparaq meşə qirağından uzaqlaşdırılar və sol tərəfdə bir canavar gördülər. Canavar yüngülçə yanını basa-basa, az-az sıçrayaraq onlardan sol tərəflə, bayaq qrafla Semyonun durmuş olduqları meşə qirağına tərəf qəçirdi. İtlər acıqli-acıqli hürüsü və boyunlarındakı xaltadan ayrırlaraq atların yanından ölüb canavarın üstüne cumdular.

Canavar dayandı, boğaz ağrısına tutulmuş kimi, iri sıfətli başını itlərə sarı çevirdi və yenə əvvəlki kimi yüngülçə yanını basa-basa bir-iki dəfə sıçradı və quyuğunu yelləyərək özünü meşəyə soxdu. Elə bu anda meşənin o biri qirağından hürə-hürə, bir-birinin ardına, şəşqin halda üç tazi çıxdı və bütün sürü canavarın qaçlığı tərəfə götürüldü. Tazılardan ardınca findiq kolları aralandı və oradan da Danilonun tərdən islanmış qonur atı göründü. Danilo atın uzun beli üstündə qabağa əyilərək yiğilərək oturmuşdu, başı açıq idi, ağ saçları bir-birinə qarışmışdı, gözləri qızarır, üzü tərləmişdi.

— Qoyma ha! Tut! — deyə çığırıldı. Qrafi görəndə gözlərindən od parladı.

Ölindəki qamçını qrafin üstüne qaldıraraq bağırdı:

— Yas...r! Canavarı qaçırdınız! Adınızı da ovçu qoymusunuz!  
— Qraf bu vəziyyətdə həm utanmış, həm də qorxmuşdu. Danilo qrafla daha danışmağı sanki özünə layiq görməyib, bütün acığını atın üstüne

tökdü. Tərdən islanmış, böyürleri batmış qonura ta var gücü ilə bir qamçı ilişirdi, tazaların dalınca cumdu. Qraf coza verilmiş bir adam kimi durub baxırdı və üzündəki təbəssümü ilə Semyonda da, bu vəziyyətə düşməsinə təsəssüf oyatmaq isteyirdi. Lakin Semyon artıq onun yanında yox idi, o, atını çapa-çapa kolların qabağına keçərək canavarı meşədən çıxarmaq isteyirdi. Tazıcılar da hər iki yandan atlarını canavar qaçan tərəfə qovurdular. Lakin canavar özünü kol-ların arasına soxdu və ovçulardan heç biri onu görə bilmədi.

## V

Bu zaman Nikolay Rostov öz yerində durub canavarın meşədən çıxmاسını gözləyirdi. Canavarlar qovan itlərin və itçilərin səsinin yaxınlaşmasından, uzaqlaşmasından, ucalıb-enməsindən, tanıldığı itlərin hürüməsindən meşədə nələr olduğunu hiss edirdi. Nikolay meşədə cavan və qoca canavarlar olduğunu biliirdi. Tazaların da iki yera bölündüyüünü, haradansa canavar qovulduğunu və hansı yerdə isə onun əldən çıxdığını da biliirdi. Hər dəqiqə de özü tərəfə canavar çıxacağını gözləyirdi. Canavarın hansı tərəfdən gələcəyi və itləri necə onun üstüna qışqırdaçağı haqqında min cürə şeylər düşünürdü. Elə də olurdu ki, ümidi ləri tamamilə qırılırdı. Hətta canavarın onun tərəfə gəlməsi haqqında bir neçə dəfə Allaha müraciət edərək yalvardı da. O, böyük bir ehtirasla və sidq-ürəklə Allaha dua edirdi, ancaq həyatı xırdaca bir şeydən asılı olan adamlar ağır, həyəcanlı dəqiqələrində belə dua edərlər. Nikolay Allaha belə deyirdi: "Axi bunu eləmək sənin əlində nədir ki! Bilirem, sən böyüksən və belə bir şeyi səndən diləmək günahdır, hər necə olsa, sənə and verirəm, elə et ki, iri canavar mənə tərəf gəlsin, Karay da, bax, oradan baxan əmicanın gözləri qabağında o canavarın boğazından yapışib boğsun".

Rostov burada darduğu yarım saat içində gərgin və narahat halda, diqqətən meşə qıraqındakı qovaq pöhrələri üstündə yüksələn iki palid ağacı tərəfə, yanlarını su yumuş qobuya, sağ əldə, əmicanın kol arından azca görünən şapqasının ucuna baxdı.

Sonra düşünərək öz-özünə dedi: "Yox, bu xoşbəxtlik mənə üz verməyəcək. Belə bir xoşbəxtlik duası olsayıdı, axı nə olardı! Yox, olmayacaq! Mənə həmişə kart oyununda da, müharibədə də, hər şeydə bədbəxtlik üz verir!" Austerlits və Doloxov bir-birinin ardınca onun təsəvvüründə aydınca canlandı və sürətlə də ölüb keçdi. O, bütün diqqətini toplayaraq gah sola, gah da sağ tərəfə baxır, itlərin və adam-

ların səsinə diqqətən qulaq asır, öz-özünə deyirdi: "Ömründə bircə dəfə də olsa, iri bir canavarı itlərə tutduraydım, artıq heç bir şey istəmirəm!" O yenə də sağ tərəfinə baxdı və gördü ki, çöl ilə nə isə onun üstüne qaça-qaça gelir. Rostov çoxdan bəri arzuladığına nail olan bir adam kimi dərindən bir ah çekdi, öz-özünə dedi: "Yox, bu ola bilməz!" Lakin o, arzusunda olduğu böyük bir xoşbəxtliyə nail olmuşdu, özü də səssiz-küysüz, təntənəsiz, dəbdəbəsiz... Rostov öz gözlərinə inanmirdi; onun bu şübhəsi bir saniyədən çox sürdü. Canavar çöl ilə qaçırdı və rast gəldiyi bir çuxurda çox çətinliklə sıçrayıb keçdi. Bu, bel tükü ağarmış, qoca, tox, qırmızıqarın bir canavar idi. Çox da bərk yüyürmürdü, görünür heç kəsin onu görmədiyinə arxayın idi. Rostov nəfəsini qısaq itlərə baxdı. Onlardan bəzisi yerə yatmışdı, bəzisi də ayaq üstə durmuşdu, canavarı görmürdülər. Qoca Karay başını döndərib sarı dişlərini qıçaya-qıçaya və şaqqlıda-şaqqlıdada budlarından birə axtarırdı.

Rostov dodaqlarını qabağa uzadaraq piçilti ilə dedi:

— Tut, tut, qoyma!

İtlər demir xaltalarını titrədərək cəld ayağa qalxıb qulaqlarını şək-lədilər. Karay da öz budunu qasıyb yerindən qalxdı, qulaqlarını şək-ləyərək, çəngə-çəngə tük sallanan quyuşunu yavaşça buladı.

Canavar meşədən ayrılaraq Nikolaya sarı gəlirdi. Nikolay öz-özündən soruşdu: "İtləri buraxım, ya buraxmayım?" Birdən canavarın üzündə bir dəyişiklik əmələ gəldi və ona sarı zillənən insan gözlərini görüb diksindi, görünür o, bu vaxta kimi heç insan gözü görməyibmiş, başını azca Nikolaya sarı çevirib dayandı, bilmirdi qabağımı getsin, ya dalamı qayıtsın. Bu vaxt Nikolay öz-özünə: "Eh! Hər nə olursun, irəli!.." – deyərək etrafına baxmadan yüngül, sərbəst, lakin qəti bir hərəkətlə atını yerində oynatdı.

— Tut, qoyma! – deyərək çıçırdı və altındakı at öz-özünə eniş aşağı götürüldü, çuxurların üstündən sıçrayaraq yan tərəfdən dikləmə canavarın üstüne cumdu, itlər onu vurub ötərək canavarın üstünə cumuldular. Nikolay nə öz bağırtısını eşidir, nə at çapdığını hiss edir, nə itləri, nə də at sürdüyü yeri görürdü, o ancaq canavarı görürdü, canavar da istiqamətini dəyişmədən, dərə ilə daha sürətlə qaçırdı. Canavara hamı itlərdən əvvəl geniş sağrılı ala tazi Milka yaxınlaşırdı, o get-gedə özünü lap canavara yetirdi, canavar çəpinə ona baxdı, Milka da həmişəki kimi özünü irəli atmaq əvəzinə birdən quyuşunu qaldırdı, qabaq ayaqlarına dayanaraq sürətini azaltmağa başladı.

Nikolay:

– Tut, qoyma! – deyə çigirdi.

Qızıl tazi Lyubim Milkadan qabağa çıxdı, sürotlə canavarın üstüne atıldı, onu budundan tutdu, lakin qorxaraq elə o dəqiqə özünü o biri torəfə atdı. Canavar dişlərini şaqqıldadaraq yerə oturdu, sonra yenə qalxaraq qaçmağa başladı, itlər də onun dalınca töküldü. İndi itlərlə onun arasında bir arşın məsafə vardi, lakin heç bir it bundan artıq ona yaxınlaşa bilmirdi.

Nikolay öz-özünə: "Qaçıb gedəcək! Yox, bu ola bilməz!" – deyərək xırıltılı səsədə qışqırı, itləri haylayırdı.

Yeganə ümidi olan qoca köpəyi gözləri ilə axtararaq qışqırı:

– Karay! Tut, qoyma!

– Karay gücü yetdikcə yan tərəfdən dikləmə canavarın üstüne cumurdu. Lakin köpəyin sürüti canavarın sürotindən az olduğu üçün Karayın öz hesabında yanıldığı aydınca görünürdü. Nikolay get-gedə meşəyə yaxınlaşındı, canavar bu meşəyə girsə, daha əldən çıxacaqdı. Qabaqdan düz onların üstüne gələn bir ovçu və bir sürü it göründü. Canavarın qaçıb qurtarmayacağına hələ ümidi vardi. Nikolayın tanımadığı və özgə sürüsündən olan boz-kürən, uzunsov, cavan bir köpək qabaq tərəfdən sürətlə canavarın üstüne atıldı və canavarı geri aşındı. Canavar heç də gözlənilmədiyi halda, cəld ayağa qalxdı, boz-kürən köpəyin üstünə cumaraq dişlərini şaqqıldatdı, köpək böyüri parçalanmış və qana bulanmış halda bərk zingildədi, başı üstə torpağa düşdü.

Nikolay:

– Karayuşka! Atam, qoyma!.. – deyə yalvara-yalvara çigirirdi.

Qoca köpək budlarında çəngələnən tükəri titrəya-titroyə, əmələ gelmiş vəziyyət nəticəsində özünü yandan canavara yetirdi, indi canavarla onun arasında beş addım məsafə vardi. Canavar təhlükə üz verdiyini hiss edərək çəpinqə Karaya baxdı, quyuğunu daha artıq paçası arasına sixaraq özünü qabağa atdı, sürüntini artırdı. Nikolay bu vaxt Karaya nə isə bir şey olduğunu hiss etdi, Karay bir anda canavarın belində göründü və ikisi də birdən qabaqlarında olan çuxura yuvarlandılar.

İtlər çuxurda canavarla eşələnir, qapışırlar, itlərin arasından canavarın ağı tükü, geriyə uzanan dal ayağı və başı görünürdü. Canavar qorxmuş halda qulaqlarını qırıp böğula-boğula nəfəs alırdı (Karay onun boğazından tutmuşdu). Nikolay bunu gördü. Bu an onun həyatının ən xoşbəxt bir dəqiqəsi idi. Yəhərin qasıdan yapışb atdan düşmək və xəncərlə canavarı öldürmək istəyirdi ki, birdən canavarın

başı itlərin arasından yuxarı qalxdı, sonra da onun qabaq ayaqları çuxurun qırığında göründü. Karay artıq onun boğazından tutub boğmurdur. Canavar dişlərini şaqqıldatdı, dal ayaqları üstə sıçrayıb çuxurdan çıxdı, quyuğunu yenə paçası arasına sixaraq itlərdən aralanıb qaçmağa başladı. Karay çuxurdan güclə çıxdı. Görünür o ya əzilmiş, ya da yaralanmışdı.

Nikolay ümidsiz halda çigirdi:

– İləh! Nə üçün?

Əmican dedikləri qocanın ovçusu atını çapa-çapa o biri tərəfdən dikləmə canavarın üstüne gəldi. Onun itləri canavarı yenə dayandırdı. Yenə itlər canavarı halaya aldılar.

Nikolay da, Nikolayın mehtəri də, qoca da, qocanın ovçusu da canavarın ətrafında hərlənir, itləri haylayır, qışqırırdı, hər dəfə canavar dalı üstə oturanda atdan düşmək istəyirdilər, lakin canavar silkinərək itlərdən ayrılib meşəyə sari cumanda yenə də atlarını onun dalınca çapırıldılar.

Danilo lap əvvəldən bu hay-küyü eşidib meşənin qırığına çıxmışdı. Karayın canavarı yaxaladığını görüb atını saxlamış və bununla da işin bitdiyini zənn etmişdi. Lakin ovçuların atdan düşmədiyini və canavarın silkinərək yenə də qadığını görüb qonur atını yerindən oynatdı, canavarın qabağını kəsmək üçün atını düz pöhrənlərə sari sürdürdü, Karay da bayaq canavarın üstünə belə bir istiqamətlə hücum etmişdi.

Danilo atını bu istiqamətlə sürdüyündən lap vaxtında özünü canavara yetirdi. Bu zaman qocanın itləri yenə də canavarın qabağını kəsib üstünə tökülmüşdü.

Danilo siyrilmiş xəncərini sol əlində tutaraq atını kirimişə çapır, sağ əlindəki qamçını qonur atının batmış böyürərinə çırkırdı.

Nikolay hələ Danilonu görmürdü.

Danilonun atı ağır-agır nəfəs alaraq niqqıldaya-niqqıldaya Nikolayın yanından keçib gedəndə Nikolay onu gördü, sonra atdan yero atılan bir adam tappiltisi eşitli. Gördü ki, Danilo itlərin arasında, canavarın dal tərəfində yero yatmışdır, əlləri ilə canavarın qulaqlarından tutmaq istəyir. Görünür, daha itlər üçün də, ovçular üçün də, hətta canavar üçün də aydın idi ki, iş bitmişdir. Canavar qorxa-qorxa qulaqlarını qırıp ayağa qalxmağa çalışırdı, lakin itlər ona aman vermirdi. Danilo ayağa qalxb qızını qatladi, istirahət etmək üçün uzanırmış kimi, bütün bədənini canavarın üstünə yixdi və canavarın qulaqlarından tutdu. Nikolay xəncərlə canavarı öldürmək istədi, lakin Danilo

piçildayaraq: "Öldürmə, – dedi, – ağızına ağac atıb bağlarıq". Sonra veziyətini dəyişərək ayağını canavarın boynunun ardına qoydu. Canavarın ağızına bir ağac qoyub, yüyenləyirmiş kimi, it boynuna bağlanan qayıyla bağladılar, sonra da ayaqlarını sarıldılar. Qurtarandan sonra da Danilo canavarı bir-iki dəfə bu böyründən o biri böyü üste yumbaladı.

Hami möhkəm yorulmuşdu, bununla belə üzər xoşbəxtcəsinə gülümşəyirdi. Canavarı götürüb, ürkərək geri çəkilən və finxən atın üstünə yıldırılar və hamının toplaşacağı yerə apardılar. İtlər də hürə-hüre, zingildəyə-zingildəyə onların yanınca gedirdi. İki ənik canavar tazilar, üçün də ov köpəkləri tutmuşdu. Ovçular hamısı öz ovları ilə bir yerə yiğisdi, hərə də öz ovundan danışmağa başladı. Hami yaxınlaşış ağızı və ayaqları bağlanmış iri canavara baxırdı, canavar ağızındaki ağıci gəmirərək iri sıfetli başını aşağı salmışdı, ətrafına toplaşan itlər və adamlara iri, şüşə kimi parıldayan gözləri ilə altdan-altdan baxırdı. Adamlar ona toxunanda o bağlı ayaqlarını tərpədir, vəhizcəsinə, həm də sadə bir baxışla hamını gözdən keçirirdi. Qraf İlya Andreyiç də gəlib canavara toxundu.

– Nə də yekədir! – Sonra yanında duran Danilodan soruşdu:  
– Yekədir, hə?

Danilo tez şapkasını çıxarıb dedi:  
– Bəli, yekədir, zati-aliləri.

Qraf canavarı ov vaxtı gözdən qaçırdığını və Danilonun onun üstə çıçırdığını xatırlayıb dedi:

– Amma, qardaş, sən yaman hirslişənmiş.

Danilo heç bir söz demedi, ancaq uşaqcasına xoş, məsum bir təbəssümlə utana-utana gülümşədi.

## VI

Qoca qraf evə qayıtdı. Nataşa ilə Petya da onun dalınca evə gedəcəklərini vəd etdilər. Lakin ovçular yenə də ova başladılar. Günorta vaxtı tazilar cavan, six meşəli qobuya buraxdırılar. Nikolay taxılı biçilmiş tarlada durmuşdu və bütün ovçularını görürdü.

Nikolayın qarşı tərəfində göy zəmi vardi, onun ovçusu burada, findiq kolu dalında, cuxurda durmuşdu. Taziları buraxan kimi Nikolay Voltorna adlı itin səsini eşitdi, o biri itlər də ona qoşuldu. Bir dəqi-qədən sonra meşədə tülkü göründüyünü dedilər, bütün sürü də qobunun üstü ilə göy zəmiyə tərəf cumdu.

Nikolay meşəli qobunun qirağı ilə sürətlə at sürən qırmızı şapkali itçiləri və hətta itləri də göründü, hər saniyə də göy zəmilərdə tülkü görünəcəyini gözləyirdi.

Cuxurda duran ovçu yerində tərpəndi və iti buraxdı. Bu zaman Nikolay alçaq, qırmızı, qəribə bir tülkü gördü. O, şələ quyuğunun tükərəni pirpızlayıb göy zəminin içi ilə qaçırdı. İtlər onun dalınca töküldü. Budur, ona çatdılardı, tülkü onların arasında hıyləgərcəsinə hərlənməyə başladı. O get-geda daha artıq hərlənir, qaçmağa yol axtarırdı, şələ quyuğunu da ətrafına dolandırırdı. Kiminsə aq iti onun üstünə atıldı, bir qara it də onun dalınca sıçradı, itlər hamısı onun üstünə töküldü. Onlar başını tülkü tərəfə soxaraq sağrılarını yavaşça yelleyirdi. İki ovçu atını çapa-çapa itlərin yanına gəldi, onlardan biri qırmızı şapqalı idi, o birisinin də əynində göy kaftan vardı.

Nikolay bu yad ovçunu görüb öz-özünə dedi: "Bu nə olan şeydir? Bu ovçu haradan çıxdı? Bu əminin ovçusu deyil".

Ovçular tülkünü itlərin əlindən aldılar və atın tərkinə bağlamadan xeyli ayaq üstə durdular. Atlar da yəhərli, yüyenli onların yanında dayanmışdı, itlər yerə yatmışdı. Ovçular əllərini yelleyərək tülkünü dartsıdırırdılar. Elə oradan da dava-dalaş olduğunu xəbər verən boru səsi eşidildi.

Nikolayın mehtəri dedi:

– O, İləginin ovçusudur, bizim İvanlaavaşır.

Nikolay mehtəri göndərdi ki, gedib Nataşa ilə Petyanı çağırırsın, özü isə yavaş-yavaş atın belində, itçilərin taziları yiğidiyi yerə getdi. Bir neçə ovçu da atlarını çapa-çapa savaşan ovçuların yanına gedirdi.

Nikolay atdan düşdü, taziların yanında dayandı və davanın necə qurtaracağını gözləməyə başladı. Nataşa ilə Petya da onun yanına gəldi. Savaşan ovçu meşənin qirağı ilə, at üstündə, öz ağasına sari gəldi, tülkü də atının tərkinə bağlanmışdı. Hələ uzaqdan şapkasını çıxartdı və Nikolayla hörmətlə danışmağa başladı. Onun rəngi qaçmışdı, tövşüyə-tövşüyə nəfəs alındı, üzündən də acıq yağırdı. Gözünün birini vurub qaralmasıdır, yəqin ki, bunu heç özü bilmirdi.

Nikolay ondan soruşdu:

– Orada nə olmuşdu ki?

– Necə ki, o gəlib bizim tazilar ovlayan yerde ov ovlayacaq? Bir də ki, tülkünü mənim boz qancıq tulam tutdu. İndi gəl bax da! Tülkünü əlimdən almaq istəyir! Mən də onu bir yaxşı əzişdirdim. Budur, tülkü atın tərkindədir. Sonra o: – Bunu istəyirsənmi? – deyərək

belindəki xəncərini göstərdi, yəqin hələ də öz düşməni ilə danışdığını təsəvvür edirdi.

Nikolay ovçuya bir söz demədi, Nataşadan və Petyadan xahiş etdi ki, burada moni gözleyin, özü isə İləginin düşmənəsinə ov ovladığı yerə getdi.

Qalib gəlmış ovçu atını sürüb bir araya toplاشan ovçular dəstəsi içino girdi. Ona hüsн-rəğbat göstərən və baş verən hadisə ilə maraqlanan ovçulara öz qoçaqlığından danışmağa başladı.

Rostovgil ilə İləgin mübahisəli bir məsələ üstündə küsülü idi və işləri də möhkəmədə idi. İləgin Rostovgilə mənsub olan yerdə ov ovlayırdı. İndi də qəsdən öz ovçusunun Rostovgilin ov ovladığı meşəyə getməsini və ovçuya öz tulasını buraxıb, oyu özgəsinin tazilərini almasını əmr etmişdi.

Nikolay İləginin hələ bu vaxta qədər görməmişdi, lakin o, öz mühabimələrində və hissələrində orta bir mövqə tuta bilmədiyindən, eyni zamanda bu mülkədarın savaşqanlığı və özbaşınalığı haqqında bir çox şəyər eştidiyindən bütün qəlbini ilə ona nifrət edir, onu ən qəddar düşməni hesab eləyirdi. Nikolay qamçını bərk-bərk əlində sıxaraq acıqli və həyəcanlı halda atını o tərəfə sürürdü, öz düşməninə qarşı ən qəti və sərt hərəket etmək fikrində idi.

Meşənin tinindən təzəcə dönmüşü ki, gözəl, qara bir at üstündə ona sarı golən samur kartuzlu kök bir qadın gördü, dalınca da iki mehtəri gelirdi.

Nikolay düşmən əvəzinə abırı, nəzakətli və xüsusilə cavan qrafla tanış olmaq istəyən bir mülkədarla qarşılaşdı. İləgin Rostova yaxınlaşış samur kartuzunu çıxardı, ovçular arasında belə bir hadisənin baş verməsinə çox-çox təəssüf etdiyini, ovçusunu cəzalandırmaq üçün əmr verdiyini və qrafla tanış olmaq istədiyini bildirdi, eyni zamanda öz yerində bərabər ova getmələrini Nikolaya təklif etdi.

Nataşa qardaşının İləginin dalaşacağından qorxaraq, həyəcan içində atını sürə-sürə bir az aralıda Nikolayın dalınca gedirdi. Lakin onların dostcasına bir-birini salamladığını görüb, yaxına gəldi. İləgin Nataşanın qabağında samur kartuzunu daha yuxarı qaldırdı və mehribanca gülümseyərək qrafinyanın həm ova olan həvəsi, həm də öz gözəlliyi ilə Dianaya oxşadığını və onun haqqında bir çox ürək açan sözlər eştidiyini söylədi.

İləgin öz ovçusunun günahını yumaq üçün Rostovdan bir verst aralıda, təpə döşündə olan yero ova getməsini təkidlə xahiş edirdi və deyirdi ki, oranı mən özüm üçün qoruyub saxlamışam, özü də dov-

şanla doludur. Nikolay getməyə razı oldu və ovçular hamısı İləgingil tərəfə yola düşdülər.

İləginin təpə döşündəki ovalığına çöl ilə getmək lazım gəldi. Ovçular sira ilə, ağalar da ayrı gedirdilər. Nikolayın əmican dediyi qoca, Rostov və İləgin oğrun-oğrun, həm də həyəcanla bir-birinin ov itlərinə baxır və hansı itin öz itlərinə rəqib ola biləcəyini bilmək isteyirdilər.

Rostovu xüsusilə İləginin sürüsündə olan nazik bədənli, sıvri üzü, möhkəm əzələli, qara, dəmbərən gözlü, balaca, ala-qızıl, cins bir qançığ tazı öz gözəlliyi ilə heyrətə saldı. Nikolay İləginin yaxşı ov itləri olduğunu eşitmışdı, bu gözəl tazı onun Milkasına rəqib çıxıa bilərdi.

İləgin builkil taxıl məhsulundan səhbət açmışdı. Nikolay səhbətin ortasında ala-qızıl tazini göstərib saymazaya dedi:

— Sizin bu taziniz yaxşı tazidir! Bərk qaca bilirmi?

İləgin bir il əvvəl öz qonşusundan üç nökər ailəsi verib aldığı alaqızıl Yerzası haqqında laqeydəsinə dedi:

— Bunumu deyirsiniz? Yaxşı itdir, ov tutandır, — və yenə də başlığı səhbəti davam etdirirdi: — Demək, qraf, sizdə də bu il elə yaxşı məhsul olmayıb? — Eyni zamanda o, cavan qrafin göstərdiyi nəzakətə qarşı öz nəzakətini bildirmək istədi, onun itlərini gözdən keçirdi, öz enliliyi ilə diqqəti cəlb edən Milkani seçib dedi:

— Sizin bu ala-qara taziniz yaxşı tazidir, gözə gəlimlidir!

Nikolay:

— Bəli, pis deyil, — dedi. Sonra düşünərək öz-özünü: “İndi çöl ilə iri bir dovşan qaçayıdı, onda mən sənə göstərərdim ki, bu necə itdir! — deyərək mehtərinə döndü: — Kim yatan bir dovşan tapsa, ona bir manat verərəm.

İləgin sözünə davam etdi:

— Mən bir şey başa düşə bilmirəm ki, başqa ovçular özgələrinin tutduğu ova, özgələrinin itinə necə həsəd edirlər. Qraf, mən özüm barədə sizə bunu deyə bilərəm ki, mənə, bilirsinizmi, at minib gəzmək ləzzət verir, belə bir dəstə ilə ova çıxırsan, gəzirsin... daha bundan yaxşı nə olar (O yenə də öz samur kartuzunu Nataşanın qabağında çıxardı), yoxsa oturub dəriləri sayasan ki, neçə ov gətirmişəm, mənim üçün bunun heç bir əhəmiyyəti yoxdur!

— Əlbət ki.

— Ya da mən ondan inciyəm ki, özgəsinin iti ovi tutur, mənimki yox... Mənim xoşladığım şey itlərin ovi qovmasıdır, elə deyilmə, qraf? Buna görə də mən elə düşünürəm ki...

Bu anda tazıcılarından biri dayanaraq sürekli bir səsle çıçırdı:

— Tut onu!

Tazıcı taxılı biçilmiş zəmide balaca bir təpə üstündə durub əlindeki qamçını da havaya qaldırılmışdı. O, bir daha sürekli bir səsle çıçırdı: — Tut onu! (Bu səs və havaya qaldırılan qamçı göstərirdi ki, o, öz qabağında yerə yatan bir dovşan görür).

İlagin saymazyana dedi:

— Hə, deysən, dovşan görübü! Qraf, itləri buraxaqmı?

Nikolay:

— Bolı, yaxına getmək lazımdır... İtləri birləşmə buraxaq? — deyərək İlaginin Yerzasına və əmican dediyi qocanın Ruqay adlı qızıl tazisina baxdı, bu iki tazi onun Milkasının rəqibi idi. Bunlarla bir yerde öz itlərini o hələ ov üstə buraxıb sinaqdan keçirməmişdi. Əmican dediyi qoca ilə və İlaginə bir sıradə atını dovşana sarı sürərək öz-özünə dedi: “Görək də, mənə Milkamin qabağından ovu qapmasalar!”

İlagin dovşanı görən kimi ovçuya yaxınlaşaraq:

— İri dovsandırmı? — deyə soruşdu və höyəcanla dönüb geriyə baxdı, Erzاسını fitlə çagyıldı...

Sonra qocaya dedi:

— Bəs siz, Mixail Nikanoriç?

— Mixail Nikanoriç qas-qabağını tökərək atını sürdü.

— Bu mən giron kol deyil! Sizin itləriniz — bax belə ha! — Elə itdir ki, hər birinə bir kənd verilib! Sizin itləriniz min manatlıq itlərdir. Siz özünüzükülləri ovun üstüno buraxın, mən də baxaram.

— Sonra o, öz itinə dönərək:

— Ruqay! Al, al! — deyə çıçırdı. — Ruqayuşka! — Bununla da o, qeyri-ixtiyari olaraq öz qızıl köpöyinə qarşı bəslədiyi ümidi və məhribənləq hissini ifadə edirdi. Nataşa həm bu iki qocanın, həm də qardaşının keçirdiyi, lakin bir-birindən gizlətdikləri höyəcanı duyurdu, özü də höyəcan içində idi.

Ovçu əlindəki qamçını havaya qaldıraraq kiçik təpə üstündə durmuşdu, ağalar da atlarını addım-addım sürərək ona sarı irəliliyirdilər. Lap qabaqda gedən tazilar dovşandan yana buruldular. Hami ağır-agır və qayda ilə irəliliyirdi.

Nikolay dovşanın yerini tapan ovçuya yüz addım qalmış soruşdu:

— Başı hansı tərəfdədir?

Lakin ovçu ona cavab verməmişdi ki, dovşan səhər şaxta olacağını duyaraq yerindən sıçrayıb qaçmağa başladı. Tazilar hürüş-hürüşə onun dalınca cümdü. O biri itlər də hər tərəfdən taziların

ardınca getdi. Bayaqdan ağır-agır irəliliyən və taziları idarə edən ovçular itləri taptaya-taptaya: — dayan! — deyə bağırraraq, itləri idarə edən və biri ovçular da itləri ova doğru yönəldərək: — qoyma, tut! — deyə çıçıraq atlarını çöl ilə qovurdular. Nikolay, Nataşa, əmican dedikləri qoca və özünü sakit göstərən İlagin də dovşanın dalınca atlarını çapırdı, lakin onlar atlarını necə sürdüklerini və hara sürdük-lərini heç özləri də bilmirdilər, ancaq qabaqlarındakı itləri və dovşanı gördürdülər, itlərin dovşan üstü saldırılmasını bir an da olsa, göz-dən qaçırmıq istəmirdilər. Dovşan iri idi, həm də yaman qaçırdı. Yerindən sıçrayan kimi götürülmədi, qulaqlarını oynadaraq etrafından gələn adam bağırışlarına və at ayağı soslərinə qulaq asmağa başladı. Sonra bir on dəfə atılaraq itləri yaxına buraxdı və nohayət təhlükə olduğunu duyaraq hansı yana qaçacağıni toyin etdi, qulaqlarını yatarıb dördəyə götürüldü. O, taxılı biçilmiş zəmə ilə qaçırdı, lakin qabaqda su basmış göy zəmə vardi. Dovşanın yerini tapan ovçunun iki iti o biri itlərden irəlidə idi, buna görə də dovşanı o biri itlərden əvvəl görüb dalınca götürüldülər. Lakin bu iki it dovsandan hələ xeyli uzaqda idi ki, birləş İlaginin ala-qızıl Erzasi daldan özünü yetirdi, bu iki iti vurub ötdü, dovşana bir it boyu yaxınlaşdı və gözünü dovşanın quyruğuna zilləyərək böyük bir sürütlə irəli sıçradı, dişi ilə dovşanın quyruğundan tutduğunu zənn edərək yərə yuvarlandı. Dovşan özünü yiğisdiraraq daha sürətli irəli atıldı. Yerzadan sonra geniş saqrılı ala-qara Milka sürütlə dovşana yaxınlaşmağa başladı:

Bu anda Nikolayın təntənəli çıçırtısı eşidildi:

— Miluška, anam! Qoyma, tut!

Deyirdin indicə Milka yaxınlaşıb dovşanı tutacaq, lakin Milka dovşana çataraq dovşanın üstündən sıçrayıb keçdi. Dovşan istiqamətini dəyişdi. Yenə gözəl Yerza özünü dovşana yetirdi, dovşan qaçır, o qovurdu və az qalrıdı ki, burnu dovşanın quyruğuna toxunsun, bu dəfə sanki o yanılmaşın deyə dovşanın budundan yapışmağı ölçüb-biçirdi.

İlagin öz səsinə oxşamayan yalvarıcı bir səsle çıçırdı:

— Yerzinka! Bacıcan! Qoyma, tut!

Lakin Yerza onun yalvarışını heç eşitmirdi də. Dovşanı tutacağı anda birləş dovşan özünü yana verib göy zəmə ilə taxılı biçilmiş tarla arasına atıldı. Sonra yenə Yerza ilə Milka yan-yanaya gedən qoşa at kimi boraborlöşdi, yenə onlar dovşana çatmağa can atıldı, dovşan göylükə, taxılı biçilmiş zəmə arasından daha asanlıqla qaçırdı, itlər çox da sürütlə ona yaxınlaşma bilmirdi.

Birdən yeni bir səs eşidildi:

— Ruqay! Ruqayuşka! Tut! Bax, belə ha!

Əmican dedikləri qocanır: qızıl, dikbel köpəyi yiğışa-uzana qaçaraq özünü qabaqda gedən iki itə yetirdi, onları vurub ötdü və böyük bir fədakarlıqla sürətini artırdı, dovşanı tutacaqdı ki, birdən dovşan özünü göylüyü atdı. Ruqay bir daha sürətini artıraraq göylüğün içi ilə dizə qədər suya bata-bata irəlilədi və palçığa bata-bata dovşanla bərabər yuvarlandı. İtlər onu büründü. Bir dəqiqəden sonra hamı ora gəldi. Əmican dedikləri qoca sevino-sevinə atdan düşdü, dovşanı itlərin əlindən alıb ayaqlarını dizdən aşağı kəsdi. Dovşanın qanı axıb tökülmək üçün silkəldədi və həyəcanla ətrafına baxdı, o, özünü elə itirmişdi ki, heç bilmirdi elini, ayağını necə tutsun, eyni zamanda danışındı da, lakin kim ilə danışdığını və nə danışdığını heç özü də bilmirdi. “Bax, belə ha!.. it belə olar... hamisini vurub ötdü... min manatlıqları da, bir manatlıqları da, bax belə ha!” O tövşüyü-tövşüyü və acıqla ətrafına baxa-baxa danışındı, sanki kimi isə söyürdü, elə bil ki hamı onun düşməni idи, hamı onu incidirdi və nəhayət, o ancaq indi haqlı olduğunu sübut edə bilməşdi. “Bu da min manatlıq itlər – bax, belə ha!”

Dovşanın palçığa batmış ayağını itin qabağına ataraq:

— Ruqay, al, — dedi, — sən bunu yeməyə layiqsən, bax, belə ha! Nikolay da heç kəsə qulaq asmayaraq və söylədiklərinə qulaq asılıb-asılmadığına əhəmiyyət verməyərək deyirdi:

— Mənimki lap əldən düşməşdi, üçüncü dəfədir ki, ov qovurdu.

İlaginin də mehtəri deyirdi:

— O ki iti yandan buraxdı!

İlagin də qızarmış halda, at çapmaqdan və həyəcandan güclənəfəs ala-alə deyirdi:

— Dovşan yorulandan sonra onu qapı küçüyü də tuta bilər...

Nataşa da nəfəsini dərmədən sevino-sevinə və həyəcanla elə bərkdən çıçırdı ki, səsi qulaqlarda cingildiyirdi. O biri ovçuların bir-birinə macal vermədən öz danışqları ilə söylədiklərini Nataşa öz çıçırtısı ilə ifadə edirdi. O elə qəribə çıçırdı ki, ayrı bir vaxt olsaydı, özü də bu vəhşi səsdən utanar, başqları da buna təəccüb edərdi. Dovşanı əmican dedikləri qoca atın tərkinə bağladı, sonra onu yüngül bir hərəkətlə atın sağrısından o biri tərəfəni atdı, bununla da o elə bil hamını töhmətləndirir və üzündəki ifadə ilə də sənki: “Mən heç sizinlə danışmaq da istəmirəm” deyirdi, belə bir təkəbbürlə də öz qonur atına minib yola düşdü. O birilər də öz atlarına mindilər.

Qocadan başqa hamı kədərlə idi, hamı özünü təhqir olunmuş hiss edirdi, ancaq xeyli sonra onlar əvvəlki vəziyyətə gəlib özlərini əvvəlki kimi laqeyd göstərə bildilər. Onlar gedə-gedə daldan qızıl Ruqaya xeyli baxdılar. Palçığa batmış dikbel köpək boyundakı zənciri səsləndirə-səsləndirə qalibiyət sakitliyi ilə qocanın ardınca gedirdi.

Bu it sənki öz görünüşü ilə deyirdi:

“Ov ovlamaq lazımlı gəlməyəndə mən də başqa itlərdən seçilmişim, lakin iş ki ova goldı, onda daha mənim qabağında duran olmaz!” İtin görünüşü Nikolayda belə bir təsəvvür oydardı.

Əmican dedikləri qoca xeyli sonra atını Nikolayın yanına sürüb onunla danışında Nikolay bundan çox razı qaldı, çünki belə bir hadisədən sonra qoca onunla danışmayı yeno özünə layiq görmüşdü.

## VII

Axşam İlagin Nikolaydan ayrılib öz evlərinə gedəndə Nikolay Otradnoyedən elə uzaqda idi ki, əmican dedikləri qocanın geconı Mixaylovka kəndində, onların evində qalmaq təklifini rədd edə biləmedi.

Qoca onlara deyirdi:

— Bize getsəniz – bax, belə ha! daha yaxşı olar. Görürsünüz ki, hava da çiçkindir. Qalib dincəlirsiniz, qrafinyacıçı da drojkada evə aparırsınız.

Qocanın təklifini qəbul etdilər, drojka üçün ovçulardan birini Otradnoye kəndinə göndərdilər. Nikolay, Nataşa və Petya qocanın evinə getdilər.

Böyüklü-kiçikli beş nökər ağanı qarşılıqlaşmaq üçün eyvanın qabağına yürüdü. Bunlardan başqa onlarca qocalı-cavanlı arvad da dal artırmadan boylanaraq gələn ovçulara baxıldı. Nataşanın at minməsi qocanın nökərlərinə o qədər təəccübü göründü ki, onlardan çoxu, heç də çəkinmədən Nataşaya yaxınlaşır, onun gözlerinə baxır, elə oradaca, Nataşanın yanında öz rəylərini söyləyirdilər, sanki bir möcüze olmuşdu, bu gözə görünən möcuzu də elə bil adam deyildi, onun haqqında deyilən sözleri sanki o nə eşidəcək, nə də anlaya biləcəkdi.

— Arinka, bir ora bax, necə də yanpörtü oturub! Özü oturub, balığa da yellənir... Borusu da var, bir bax!

— Pərvərdigara, bıçağı da var...

— Tatar qızıdır ha!

Qadınlardan ən cəsarətlisi Nataşanın özündən soruşdu:

– Sən necə atdan yumbalanıb düşmədin?

Əmican dedikləri qoca bağlı-bağlı və ağacdən tikilmiş balaca bir evin eyvanı qabağında atdan düşdü, öz nökerlərinə baxıb amiranə bir səslə çıçırdı, artıq adamların çıxıb getməsini, qonaqları qəbul etmək və bütün ov dəm-dəsgahını yerləşdirmək üçün lazımi tədbirlər görülməsini əmr etdi.

Həm qəçib dağıldı. Qoca Nataşanı atdan düşürdü, əlindən tutaraq onu artırmanın tərpənən taxta pillələrindən yuxarı çıxartdı. Ev suvanmamışdı və çox da təmiz deyildi. Burada yaşayan adamların buna çox da fikir vermodikləri aydınca görünürdü, eyni zamanda evin başlı-başına buraxılmadığı da nəzərə çarpırdı. Dəhlizdən təzə alma qoxusu gəlirdi, divarlardan canavar və tükü dəriləri asılmışdı.

Qoca öz qonaqlarını qabaq otaqdan keçirib kiçik bir zala, oradan qonaq otağına, qonaq otağından da öz kabinetinə apardı. Zalda açılıb-yıqlan bir masa və bir neçə qırmızı stul, qonaq otağında qayın ağacından düzəldilmiş girdə bir masa, bir divan, kabinetə isə üzü yırtılmış bir divan, bir də köhnə xalça vardi. Divardan Suvorovun, qocanın ata və anasının, bir də özünün hərbi mundirdə şəkli asılmışdı. Kabinetən çox tünd tütün və it iyi gəlirdi.

Qoca qonaqlardan öz evlərində olduğu kimi rahat oturmalarını xahiş edib getdi. Ruqay palçıqlı-palçıqlı kabinetə girdi, divanın üstüne çıxıb uzandi, dili və dişi ile özünü təmizləməyə başladı. Kabinetən koridora çıxılırdı, orada yırtiq pərdəli şirmalar görünürdü. Şirmaların dalından qadın gülüşü və piçilti səsi gəlirdi. Nataşa, Nikolay və Petya ov paltarını çıxarıb divan üstə oturdular. Petya başını qolunun üstə qoyaraq o saat yatdı. Nataşa ilə Nikolay sakitcə oturmuşdu. Onların üzü od kimi yanırı, bərk acımlıdalar, kefləri də çox kök idi. Onlar bir-birinə baxdılardı (Nikolay ovdan sonra daha öz üstünlüyünü bacısına göstərməyi lazımlıbmirdi). Nataşa qardaşına göz vurdu, hər ikisi gülmək istədi, özlərini çox saxlaya bilməyib qəh-qəhə ilə güldülər, nəyə güldüklerini heç özləri də bilmirdilər.

Çox çəkmədi ki, qoca, əynində arxalıq, ayağında göy şalvar və balaca uzunboğaz çəkmə içəri girdi. Nataşa bu kostyumu əvvəllər Otradnoyə qocanın əynində görüb tövəccüb etmiş və gülmüşdü, indi isə bunun surtuk və frakdan heç də pis olmadığını, əməlli-başlı bir kostyum olduğunu görürdü. Qocanın da kefi kök idi, o heç də Nikolayla Nataşanın gülüşündən incimədi (O heç xəyalına da gətirməzdi ki, onun keçirdiyi həyata gülə bilərlər), özü də onlara qoşulub güldü.

O, uzun çubuqlu bir trubkanı Rostova verdi və balaca bir trubkanı da vərdiş edilmiş bir hərəkətlə üç barmağı arasına alıb dedi:

– Bəli, cavan qarfinya – bax, belə ha! Mən sizin kimisini heç ömrümdə görməmişəm! Bütün günü at üstündə olmusunuz, bunu ancaq kişi bacarar, amma sizin heç vecinizi də deyil!

Qoca gələndən az sonra qapı açıldı, qapını da açan, deyəsən, ayağıylın bir qız idi. İçəriyə buxaq sallamış, kök, qırmızı yanaqlı, dolu, qırmızı dodaqlı, 40 yaşı gözəl bir arvad girdi, əlində də içi dolu böyük bir nimçə vardi. O, qocanın ev təsərrüfatına baxındı. Qadının gözlərində və hərəkətlərində qonağa hörmət ifadə edən xoş bir cazibə vardi, qonaqlara baxaraq mehribanca gülümsədi və hörmətlə baş əydi. Qadın qədərindən artıq kök olduğundan döşləri və qarnı qabağa çıxmışdı, başını da dik, bir az da geri tuturdu, kök də olsa, o, çox yüngül hərəkət edirdi. İrəli yeri yib əlindəki nimçəni masanın üstünə qoydu, nimçədəki şüşələri və başqa yeməkləri ağ, totuq əlləri ilə cəld süfrəyə düzdü. Qurtarandan sonra geri çəkilib qapı ağızında dayandı, onun üzü yenə də gülümşəyirdi. Bu qadın öz gelişisi ilə sanki deyirdi: “Bu da mən! İndi gördünüm bu qoca necə adamdır?” Bəli, yalnız Nikolay deyil, Nataşa da qocanın necə adam olduğunu görür, onun çatılmış qaşlarının, Anisya Fyodorovna içəri girərkən üzündə görünən və azca da dodaqlarını qırışdırın xoşbəxtcəsinə təbəssümün mənasını başa döşəndi. Anisya Fyodorovna masa üstünə travnik<sup>1</sup>, nalivka<sup>2</sup>, göbəlek, bitki yağı qalığında qara undan bişirilmiş kökə, şana balı, bal içkisi, alma, yaşı və qovrulmuş findiq, balda bişirilmiş findiq halvası qoymuşdu. Sonra da gedib bal və qənd ilə bişirilmiş mürəbbə, vətçina və təzəcə qızarılmış toyuq gətirdi.

Bunların hamısını Anisya Fyodorovna düzəldib hazırlmışdı, özü bişirmişdi. Bunların hamısında Anisya Fyodorovnanın özü, öz ətri, öz dadi duyulurdu. Hər şeydə Anisya Fyodorovnanın təravəti, təmizliyi, aqllığı və xoş təbəssümü gözə çarpırdı.

Nataşaya masa üstündəki şeylərdən verərək deyirdi:

– Yeyiniz, xanım qız, qrafınışka!

Nataşa da yeyirdi və ona elə gəlirdi ki, belə kökələri, belə mürəbbələri, belə balda bişirilmiş findiq halvasını, belə toyuğunu, belə ləzzətli şeyləri nə ömründə görmüş, nə də yemişdir. Anisya Fyodorovna otaqdan çıxdı. Rostov əmican dedikləri qoca ilə yeməkləri yeyir,

<sup>1</sup> Travnik – Ot araqı

<sup>2</sup> Nalivka – Meyvo şirosindən hazırlanan içki

albalı şirəsindən içir, keçmiş və gələcək ovlardan, Ruqaydan, İlagini itlərindən söhbət edirdilər. Nataşa da divanda şax oturub gözləri işildaya-işildaya onlara qulaq asırdı. O bir neçə dəfə Petyani oyatmaq istədi ki, o da bir şey yesin, lakin Petya yuxulu-yuxulu na isə söyleyir, yuxudan ayılmırıldı. Bura Nataşanın çox xoşuna gəlməsi və kefi də çox kök idi, ancaq drojkanın tez gəlməsindən qorxurdu. Birdən elə oldu ki, hamı susdu, ilk dəfə öz dostlarını qonaq edən bir evdə çox vaxt belə bir süküt olur, bu zaman qoca qonaqların xəyalında dolaşan bir fikrə cavab olaraq dedi:

— Bəli, burada ömrümü başa vururam... Öləndən sonra da – bax, belə ha – heç bir şey qalmayacaq. Niye pislik elemek!

Bu sözleri söylərkən qocanın üzü çox mənalı, çox da gözəl idi. Rostov onun üzüna baxarkən öz atasından və qonşularından qocanın yaxşı bir insan olması haqqında eşitdiyi sözləri qeyri-ixtiyari olaraq xatırladı. Bütün vilayətdə onu ən nəcib, ən xeyirxah və qəribə bir adam kimi tanıydılar. Onu ailə məsələlərini həll etməyə çağırıldılardı, onu qəyyum qoyurdular, onu hakimliyə və başqa vəzifələrə seçirdilər, ona sərr verirdilər, lakin o, ictimai qulluqları boynuna götürməzdı, payızda və yazda vaxtını öz qonur atı üstündə, çöllərdə keçirərdi, qışda evdə oturardı, yayda da bağda uzanıb dincələrdi.

— Əmican, siz niye qulluq elemirsiniz?

— Qulluq eleyirdim, atdım. Qulluğa yaramıram, bax belə ha, heç şeydən başım çıxmır. Bu sizin işinizdir, mənim ağlım çatmir. Ova galəndə, bu ayrı məsələ, bax belə ha! — Birdən çığıraraq dedi: — Qapını açın! Niye bağlamısınız? — Koridorun axırında olan qapı subay ovçu nökərlər yaşıyan ovçular otağına açıldı. Elə o saat yalnız ayaq tapşılışı eşidildi və kim isə ovçular otağının qapısını açdı. Koridordan balalayka səsi eşidildi, kim isə çox gözəl balalayka çalırdı. Nataşa çoxdan bu səsə qulaq asırdı, indi isə daha aydın eşitmək üçün qalxbı koridora çıxdı.

Əmican dedikləri qoca:

— Çalan mənim arabacım Mitkadır, — dedi, — mən ona yaxşı bir balalayka alıñışam, belə şeyi xoşlayıram.

Qoca belə bir qayda qoymuşdu, ovdan qayıdanda ovçular otağında Mitka balalayka çalmalı idi. Bu musiqini o, çox xoşlayırdı.

— Nə yaxşı çalır! Doğrudan da əla çalır. — Nikolay bu sözləri elə bir etinəsizliqlə dedi ki, sanki çalğının xoşuna gəlməsini etiraf etmədən utanırdı.

Nataşa qardaşının bu sözləri necə bir ifadə ilə söylədiyini duyaraq narazı bir halda dedi:

— Əla çalır? Əla yox, çox gözəl çalır! — Qocanın göbələyi ona dündəyada ən yaxşı göbələk, balı ən yaxşı bal, nalivkası da ən yaxşı içki göründüyü kimi, bu çalğı da bu anda onun qulaqlarında ən gözəl bir musiqi kimi səslənirdi.

Balalaykanın səsi kəsilən kimi Nataşa qapıdan dedi:

— Bir də çalın, rica edirəm, bir də.

Mitka balalaykanı kökləyib yenə də Barinya havasını çalmağa başladı. Qoca oturub başını yana əyərək, azca gülümsəyə-gülümsəyə qulaq asırdı. Barinya havası yüz dəfə təkrar olundu. Balalayka bir neçə dəfə kökləndi, yenə də eyni səsler eşidildi, lakin döne-döne təkrar edilən bu hava heç də qulaq asanları usandırmırıldı, əksinə, onlar yenə də buna qulaq asmaq istəyirdilər. Anisya Fyodorovna içəri girdi, iri, kök bədənini divara söykəyib durdu. Gülümsəyərək Nataşaya dedi:

— Qulaq asırsınız, elemi? — Onun təbəssümü qocanın üzündəki təbəssümə bənzəyirdi. — Çox yaxşı çalır.

Qoca birdən əlini qaldırıb dedi:

— Bax burasını belə çalmazlar, düz götirmədin!

Nataşa ondan soruşdu:

— Siz çala bilirsizmi? — Qoca cavab verməyərək gülümsədi.

— Anisuya, bir bax gör o gitaranın simləri qırılmayıb ki? Çoxdandır əlima almıram, — bax – belə ha! Atmışam qalib.

Anisya Fyodorovna gedib gitaranı gotirdi.

Qoca heç kəsə baxmadan gitaranın tozunu üfürdü, ariq barmaqları ilə üstünü tiqqıldı, köklədi və kresloda oturdu. Sol qolunun dirsəyini qaldırmadan, səhnəyə məxsus bir hərəkətlə gitaranın yuxarılarından yapışdı, Anisya Fyodorovnaya göz vuraraq, təmiz, ahəngdar bir akordla, hezin bir temp ilə, sakitcə, lakin möhkəm bir el ilə “Daşlı küçə ilə” sözləri başlanan havanı çalmağa başladı. Nikolayla Nataşanın da qəlbində həmin hava gitaranın ahənginə uyaraq, Anisya Fyodorovnanın bütün varlığında hiss olunan bir sevincə səslənməyə başladı. Anisya Fyodorovna qızardı, yaylığı ilə üzünü örtüb gülgülə otaqdan çıxdı. Qoca Anisya Fyodorovnanın getdiyi yerə başqa bir ilhamla baxaraq havanı çox təmiz, çox diqqət və həvəslə çalırdı. Onun üzü gülümsəyirdi, lakin hava genişlənəndə, takt sürətlənəndə ağ biglərinin altı bir tərəfdən daha artıq gülümsədi.

Qoca çalıb qurtaran kimi Nataşa çığıraraq dedi:

– Ömican, nə gözəldir, nə gözəldir! Bir də, bir də çalın! – Cəld yerindən qalxdı, qocanı qucaqlayıb öpdü. – Nikolina, Nikolina! – deyərək qardaşına baxdı və sanki bununla ondan soruşdurdu: “Bu, nə olan şeydir?”

Qocanın çalması Nikolayın da çox xoşuna gəldi. Qoca havanı bir də çaldi. Anisya Fyodorovnanın gülər üzü yenə də qapı ağızında göründü, başqaları da onun dalında durub baxmağa başladı... Qoca havanın: “Sərin bulaq başında qız səslənir ki, dayan” yerini çaldı, yenə də cəld bir akkord vurdu, havanı kəsib ciyinlərini oynatdı.

Nataşa:

– Hə, hə, əzizim, ömican! – deyə elə bir yalvarıcı səslə inlədi ki, sanki onun hayatı bu qocadan asılı idi. Qoca oynamaq üçün ayağa qalxdı, bu vəziyyətdə o elə bil iki adamdan ibarət idi. Bunlardan biri o biri şən adama baxaraq ciddi bir tövrlə gülümsədi, şən adam isə sadəlövhəcəsinə və səliqə ilə özünü yiğisdirərəq oyuna hazırlaşdı.

Qoca əlini Nataşaya sarı uzadaraq:

– Hə, bacı qızı! – deyə səsləndi.

Nataşa ciyinlə saldıığı yaylığı yere atdı, qocadan qabağa yüyürdü, əllərini belinə vurub ciyinlərini oynadaraq dayandı.

Mühacir fransız qadını ilə təribyə edilən bu qrafınıya qız bu ruhu rus mühitindən nə vaxt və necə alaraq öz qəlbində saxlamışdı? *Pas de châle*-nin çoxdan ona unutduracağı bu oyun qaydalarını o haradan öyrənmişdi? Bu ruh, bu oyun qaydaları həmin təqlid edilməyən, öyrənilməyən rus ruhu, rus oyun qaydaları idi ki, qoca bu ruhun Nataşada olacağına, Nataşanın bu oyun qaydalarını biləcəyinə şübhə etmirdi. Nataşa əlini belinə vurub duran kimi qalibiyyətlə, qürurla və hiylə-görəcəsinə gülümsədi, “Oynaya bilməyəcək” – deyə Nikolayın və orada olanların duyduğu qorxu dərhal dağıldı, indi hamı ona fərəhle baxırdı.

Nataşa elə bir qayda ilə və elə düzgün hərəkət etdi ki, Anisya Fyodorovna dərhal ona, onun oyununa lazım olan yaylığı verdi. O, bu nazik, zərif, qəşəng, ipək və məxmer içində bəslenmiş, həm ona yad olan, həm də onun özündə, atasında, anasında, bibisində və hər bir rusda olan hər bir şeyi başa düşən qrafınıya baxaraq sevincindən gülür və gözləri yaşarırdı.

Qoca oynamığı qurtardı, fərəhələ gülərək dedi:

– Qrafineçka, bax belə ha! Bacı qızı, sən nə yaxşı oynayırsanmış! Sənə sənin özün kimi qoçaq bir oğlan seçmək lazımdır, – bax belə ha!

Nikolay gülümsəyərək:

– Seçilib, – dedi.

Qoca təəccübə Nataşaya baxdı.

– Eləmi?

Nataşa gülümseyərək başı ilə təsdiq etdi:

– Özü də lap yaxşısı! – dedi.

Lakin Nataşa bu sözü deyən kimi qəlbində başqa fikirlər və başqa hissler əmələ gəldi. “Seçilib” deyərən Nikolayın üzündə doğan gülüş nə deməkdir? O, buna sevinmirmi, sevinirmi? O, deyəsən, elə təsəvvür edir ki, mənim Bolkonskim bizim bu şadlığımızı bəyənməz və başa düşməzdə? Yox, o, hamısını başa düşərdi. O, indi haradadır? Bir-dən Nataşanın üzü ciddiləşdi. Ancaq bu birçə saniyə davam etdi. Öz-özüne: “Bu barədə düşünməmək!” – deyib gülümsədi, qocanın yanında oturdu, yenə də bir şey çalmasını ondan xahiş etdi.

Qoca yenə bir hava və vals çaldi, sonra boğazını arıtlayaraq seviyi ov mahnisini oxumağa başladı:

Axşamdan başlayaraq

Nə yaxşıca qar yağıdı...

Mahnını o, xalq oxuyan kimi oxuyur və elə zənn edirdi ki, mahni-nın bütün mənası ancaq sözlərdədir, hava isə öz-özünə gəlir, ayrı-ayrı havalar da olmur, hava ancaq sözlərin yaxşı səslənməsi üçündür, buna o tamamilə və sadəlövhəcəsinə inanırı. Buna görə də qocanın qeyri-süni olaraq oxuduğu bu hava, quşların oxuduğu hava kimi, son dərəcə gözəl idi. Nataşa onun oxumasına heyran olmuşdu. O, öz-özlüyündə bu qərara gəldi ki, bir daha ərgənəndə hava çalmağı öyrənməyəcək, ancaq gitara çalacaq. Xahiş edərək qocadan gitaramı aldı və o saat da yeni bir hava üçün gitaramı kökləməyə başladı.

Saat onda Nataşa ilə Petyanın dalınca bir lineyka, bir drojka, üç də atlı gəldi. Qrafla qrafınıya onların harada olduğunu bilmədiklərindən çox narahat olmuş və dallarınca atlı göndərməşdilər.

Petyan bir meyt kimi aparıb lineykaya qoydular. Nataşa ilə Nikolay drojkaya mindi. Qoca Nataşanı şala bürüdü, onunla mehribancasına vidalaşdı, onları körpüyə qədər yola saldı, Körpü siniq-salxaq olduğundan sudan keçmək lazım gəlirdi, ovçulara da fanarla qabaqcə getməyi tapşırırdı.

– Əziz bacı qızı, yaxşı yol! – deyə qaranlıqda onun səsi eşidildi. Bu sözləri o, Nataşanın əvvəlcə tanıldığı səslə deyil, “Axşamdan başlayaraq nə yaxşıca qar yağıdı” mahnisini oxuduğu səslə demişdi.

Onların keçib-getdiyi kənddə işıqlar yanır, havadan xoş bir tüstü qoxusu gəlirdi.

Böyük yola çıxdıqdan sonra Nataşa Nikolaya dedi:

— Bu əmican nə gözəl bir insandır!

Nikolay:

— Bəli, — dedi, — üzümürsən ki?

Nataşa təccübələ:

— Yox, üzümürəm, — dedi, — özümü çox yaxşı hiss edirom, çox yaxşı hiss edirəm. Kənlüm elə sakitdir ki!

Keyli susdular.

Qaranlıq və rütubətli bir gecə idi. Atları görmək olmurdu, ancaq onların palçıqda şappıldayan ayaq səsləri eşidildi.

Həyatın müxtəlif təsirlərinə qarşı dörin bir ehtiras göstərən, aldığı təsəssüratları mənimseyən bu gənc qızın həssas qəlbində nələr olurdu? Bunlar hamısı onun qəlbində necə yerləşə bilirdi? Hər halda o, çox xoşbəxt idi. Evlərinə yaxınlaşdırıldı ki, birdən o: "Axşamdan başlayaraq nə yaxşıca qar yağıdı" mahnısını oxumağa başladı. Bunun havasını o, bütün yol uzunu axtarmış və nəhayət tapmışdı.

Nikolay:

— Tapdimmi? — deyə soruşdu.

Nataşa da ondan soruşdu:

— Nikolinka, sən indi nə düşünürdüñ?

Onlar bir-birindən nə düşündüklərini soruşmağı sevərdilər.

Nikolay düşündüklərini yadına salaraq dedi:

— Mənmi? Mən əvvəl düşünürdüm ki, qızıl köpək Ruqay əmicanə oxşayır, əgər o, adam olsayıdı, əmicanı həmişə öz yanında saxlardı. Doğrudan da, əmican nə yaxşı adamdır! Elə deyilmə! Bəs sən nə düşünürdüñ?

— Mənmi? Dayan, dayan! Hə, mən əvvəl düşünürdüm ki, biz gedirik və elə zənn edirik ki, evə gedirik, amma, Allah bilir, biz bu qaranlıqda hara gedirik; birdən gedib görərik ki, biz Otradnoyeyə deyil, sehirlə bir aləmə gəlib çıxmışq. Sonra mən bunu da düşünürdüm ki... Yox, ayri heç bir şey düşünmürdüm.

Nikolay gülümseyərək dedi:

— Bilirom, yəqin onun barəsində düşünürmüssən. — Nataşa Nikolayın gülüməsiyini səsindən bildi.

Nataşa:

— Yox, — dedi. — Əslində o, knyaz Andrey haqqında da, qocanın knyaz Andreyin necə xoşuna gələcəyi barəsində də düşünmüdü.

— Bir də bütün yol uzunu bir şeyi təkrar edirdim. Deyirdim ki, Anis-yuşka nə yaxşı idi, nə yaxşı...

— Nikolay onun xoşbəxtcəsinə bərkdən güldüyünü eşitdi.

Sonra Nataşa:

— Bilirsən nə var, — dedi, — mən bilirom ki, bir daha indiki kimi xoşbəxt və sakit olmayıcağam.

Nikolay:

— Bu boş, yalan, mənasız bir söz oldu, — deyərək düşündü: "Mənim bu Nataşam nə gözəl bir insandır! Mənim ikinci belə bir dostum yoxdur, olmayıacaq da. O, niyə əra gedir? Biz onunla ata minib gəzərdik!"

Nataşa da öz-özüne deyirdi: "Bu Nikolay nə gözəl insandır!"

O, geconin islaq, məxmor kimi qaranlığı, içinde qəşəngcə işildən ev pəncərələrini göstərərək dedi:

— Hələ qonaq otağının işıqları yanır.

### VIII

Qraf İlya Andreyiç zadəganlar başçısı vəzifəcindən çıxmışdı, çünki bu çox böyük xərclərə səbəb olurdu. Lakin onun təsərrüfat işləri yenə də düzəlmirdi. Nataşa ilə Nikolay ata-anasının tez-tez onlardan gizli, narahat bir halda danışdıqlarını görür, ata-babadan qalma evin və Moskva etrafındakı mülkün satılması haqqında olan söhbətlərini eşidirlər. İlya Andreyiç zadəganlar başçısı vəzifəsindən çıxdıqdan sonra də evdə çoxlu adam qəbul etmək lazımlı gəlmirdi, buna görə də Otradnoyedə həyat əvvəlki qayda ilə deyil, sakit keçirdi, lakin yaşadıqları böyük ev və fliqel yenə də adamlı dolu olurdu, yemək vaxtı masa dalında yenə də 20-dən artıq adam otururdu. Bunlar da hamısı bu evdə yaşamağa öyrəmiş və az qala ailə üzvləri olan adamlar idи, ya da qrafın evində yaşamaları zəruri kimi görünən şəxslər idи. Musiqi müəllimi Dimmler və arvadı, rəqs müəllimi Fogel və ailəsi, evdə qalıb qarımış qız Belova, Petyanın müəllimləri, qızların keçmiş mürəbbiləri bu cür adamlardan idи. Elələri də vardi ki, qrafın evində yaşamaq onlar üçün öz evlərində yaşamaqdan daha yaxşı və ya daha olverişli idи. Əvvəlki kimi çoxlu adam gəlib getmirdi, lakin həyat yenə əvvəlki qayda üzrə gedirdi, qraf və qrafının həyatı ayrı cüro təsəvvür edə bilmirdi. Ov dəm-dəsgahı yenə əvvəlki kimi idи, hətta Nikolay bunu bir qədər də artırmışdı. Töylədə yenə 50 at və 15 arabacı vardi, yenə də ad bayramında baha-baha hədiyyələr və bütün qəza miqyasında yeməklər verilirdi, yenə də vist və boston kart oyunu oynanılırdı. Qraf da hamının gözü qabağında kart paylar, hər gün də bilə-bilə qonşularına bir neçə yüz uduzardı, qonşuları da qraf İlya Andreyiçə kart oynamamaqə ən yaxşı bir gəlir kimi baxardılar.

Qraf öz təsərrüfatında tora düşmüş bir adam vəziyyətində idi, lakin o, işlərinin gündən-güñə daha artıq dolaşdığını inanmamağa çalışırdı, eyni zamanda o, nə bu toru qırıb parçalamaq, nə də ehtiyatla, səbr ilə bu tordan canını qurtarmaq üçün özündə bir qüvvə hiss edirdi. Qrafın şəhər bir qəlb ilə hiss edirdi ki, uşaqları iflasa uğrayır, qraf da buna müqəssir deyil, çünki o, ayrı cürə yaşıya bilməz, eyni zamanda o, qrafın gizlətsə də, həm özünü, həm də uşaqlarının iflasa uğramasından iztirab çökdiyini də bilirdi və ərinə kömək etmək üçün bir yol axtarırdı. Qrafın öz qadınlıq nöqtəyi-nezərindən bu yolu ancaq Nikolayın dövlətli bir qızın evlənməsində görürdü. O, bunun son ümidi olduğunu hiss edirdi və bilirdi ki, Nikolay üçün almaq istədiyi qız da Juli Karagina idi. Rostovgil onu lap uşaqlığından tanıydı. Çox da yaxşı və xeyirxah ata-anasıvardı, son qardaşının ölməsi ilə də ata-anasının yeganə varisi olmuşdu.

Qrafın Moskvaya, Karaginaya məktub yazış qızını oğluna istəmişdi. Karagina da razılıq verici bir cavab yazmışdı. Yazmışdı ki, o, öz tərəfindən buna razıdır, ancaq bütün məsələ qızın özündə asılıdır. Karagina Nikolayı Moskvaya dəvət etmişdi.

Qrafın bir neçə dəfə oğluna gözləri yaşara-yasara demişdi ki, qızların işi düzəlibdir, indi mənim bircə arzum vardır, bu da səni evli görməkdir. Mən bunu görsəydim, bu dünyadan rahat gederdim. Sonra da bir gözəl qızı nəzərdə tutduğumu deyər, oğlunun evlənmək haqqında olan fikrini bilmək istərdi.

Başqa söhbətlərində də o, Julini tərif eder və Nikolaya bayram günlerini gedib Moskvada fərəhle keçirməsini məsləhət görərdi. Nikolay bu söhbətlərdən anasının fikrini duyarlı və belə söhbətlərdən birində o, anasından tamamilə açıq danışmasını xahiş etdi. Qrafın dedi ki, təsərrüfat işlərinin düzəlməsinə indi bir ümid yeri varsa, o da sənin Karagina ilə evlənməyindir.

— Maman əgər mən var-dövleti olmayan bir qızı sevmiş olsaydım, onda siz məndən öz hissərimi və namusumu dövlətə qurban etməyi tələb edərdinizmi?

— Nikolay öz sualının sərtliliyini başa düşmərdü, o ancaq öz nəcibiliyini göstərmək istayırdı.

Anası bu sualın qabağında özünü necə doğruldacağını bilmirdi.

— Sən məni başa düşmədin. Nikolinka, sən məni başa düşmədin. Mən sənin xoşbəxt olmayıni arzu edirəm. — Qrafın eyni zamanda doğru söyləmədiyini və dolaşdığını hiss edirdi. O ağladı:

Nikolay:

— Anacan, ağlamayın, — dedi, — siz ancaq bunu istədiyinizi mənə söyləyin, özünüz bilirsınız ki, sizin rahat olmanız üçün mən bütün həyatımı verərəm. Mən hər şeyimi, hətta öz hissərimi də sizə qurban edərəm.

Lakin qrafın şəhərə belə qoymaq istəmirdi, o, oğlunu deyil, özünü oğluna qurban etmek istərdi.

Gözərlərinin yaşımlı silə-silə dedi:

— Sən meni başa düşmədin. Bu barədə danışmayaq.

Nikolay öz-özünü dəyirdi: "Bəlkə də, mən o yazıq qızı sevirəm. Var-dövlət üçün mən öz hissərimi, namusumu qurbanmı edim? Təəccüb edirəm ki, anam bunu mənə necə deyir. Sonya kasib olduğu üçün mən onu sevə bilmərəm? Bu sədaqətli, vəfali qızın sevgisini qəbul edə bilmərəm? — Belə də şey olarmı? Və mən yəqin ki, Juli deyilən kukla ilə deyil, onunla xoşbəxt ola bilerəm. Mən öz hissərimə əmr edə bilmərəm. Əgər mən Sonyanı sevirəməsə, bu hissəmən üçün hər şeydən qüvvətli və hər şeydən yüksəkdir".

Nikolay Moskvaya getmədi. Anası da onunla bir daha evlənmək haqqında söhbət açmadı. Qrafın oğlu ilə Sonyanın get-gedə dərəcədə artıq yaxınlaşdığını görür, bundan kədərlənir, hətta bəzən acıqlanır da. Deyinə bilməməsi, bir şeyi bəhanə edərək Sonyaya bir söz deməməsi, tez-tez səbəbsiz yərə Sonyanı saxlayıb ona "siz" və "mənim əzizim" söyləməsi üstündə özünü danlayırdı. Gözel qəlbli qrafının hər şeydən çox Sonyaya ona görə acıq tuturdu ki, bu kasib, qaragöz qız elə məsum, elə mehrİban, onu saxlayanlara qarşı elə müxlis, elə minnətdar, öz sevgisində Nikolaya elə sədaqətli və elə vəfali idi ki, onu heç bir şeydə töhmətləndirmək olmazdı.

Nikolay öz evlərində yaşayaraq məzuniyyətinin qurtarmasını gözləyirdi. Knyaz Andreyin Romadan göndərdiyi dördüncü məktubu alıbmışdı, məktubda o, iqlimin istiliyindən heç də gözənlənilmədən yarasının açıldığını, buna görə də gələn ilin başlangıçına kimi gələ bilməyəcəyini, bu olmasa idi, indi çoxdan Rusiyaya qayıtmış olduğunu yazırırdı. Nataşa da yenə öz nişanlığını əvvəlki kimi sevir, yenə əvvəlki kimi bu sevgi ona təskinlik verirdi, həyatın fərəh və sevincinə qarşı yenə əvvəlki kimi böyük bir həssaslıq göstərirdi, lakin ayrılığın dördüncü ayında arabir kədərlənməyə başladı və buna qarşı da mübarizə edə bilmirdi. Onun həm öz-özünə, həm də bu qədər vaxtin havayı yərə itib-getməsinə hayifi gəlirdi, bu vaxt içərisində o, çox-çox sevə bilecəyini və seviləcəyini hiss edirdi.

Rostovgilin evinə bir məhzunluq çökmüşdü.

Svyatki<sup>1</sup> bayramı oldu. Rostovgilin evində qəbul naharlarından, qonşuların və nökərlərin təntənəli və cansıxıcı təbriklərindən, təzə paltar geyməkdən başqa ayrı bir şey görünmədi, lakin 20 dərəcə şaxta olan səkit, günəşli havada, ulduzlu, ayaz gecədə bu bayramı xüsusi silə qeyd etmək üçün nə isə bir şeyə ehtiyac olunduğu hiss edilirdi.

Bayramın üçüncü günü nahardan sonra hamı dağlışib öz otağına getdi. Günün ən cansıxıcı bir vaxtı idi. Nikolay səhər qonşulara getmişdi, yeməkdən sonra gedib istirahət otağında yatdı. Qoca qraf öz kabinetində dincəlirdi. Sonya qonaq otağında girdə masa dalında oturub naxış üzü götürürdü. Qrafının kart düzürdü. Nastasya İvanovna adlı təlxək qadın iki qarı ilə dərdli-dərdli pəncərə qabağında oturmuşdu. Nataşa otağa girdi, Sonyanın yanına gedib nə etdiyinə baxdı, sonra anasının yanına gelib sakitcə durdu.

Anası ona dedi:

- Niyə belə avara-avara gəzirsin? Sənə nə lazımdır?
- Nataşa gülümseyərək gözleri parıldaya-parıldaya dedi:
- Mənə o lazımdır... bu saat, bu dəqiqə mənə o lazımdır.
- Qrafının başını qaldırıb diqqətlə qızına baxdı.
- Mənə baxmayın, ana, baxmayın, bu saat ağlaram.

Qrafının:

- Otur, – dedi, – otur mənim yanımda.
- Ana, mənə o lazımdır. Mən niyə belə möhv olub gedirəm, ana?
- Onun səsi qırıldı, gözləri yaşıla doldu, göz yaşını gizlətmək üçün cəld çevrilib otaqdan çıxdı. İstirahət otağına getdi, bir az dayanıb düşündü, sonra qulluqçu qızların yanına getdi. Orada qoca qulluqçu arvad üşümüş halda töyüyü-töyüyü yürüörək gələn cavan bir qız deyinə-deyinə deyirdi:

– Oynadığın bos deyilmi? Hər şeyin vaxtı var.

Nataşa:

- Kondratyevna, onu burax, – dedi. – Get, Mavruşa, get!

Nataşa qızı buraxdırıb zaldan dəhlizə getdi. Orada bir qoca ilə iki cavan nökər kart oynayırdı. Nataşa içəri girəndə onlar oyunu qoyub ayağa qalxdılar. Nataşa: "Mən bunlara indi nə edim?" – deyə düşündü.

– Nikita, sən, rica edirəm, get... – "Mən bunu hara göndərim?" – Hə, get mənə, rica edirəm, xoruz gətir, sən də, Mişka, yulaf getir.

<sup>1</sup> Dini bayram

Mişka həvəslə dedi:

– Azmı yulaf buyurursunuz?

Qoca:

- Get, get, tez get, – deyə dilləndi.
- Fyodor, sən də mənə təbaşir gətir.

Bufetin yanından keçəndə bufetçi Fokaya samovar qoyulmasını əmr etdi, lakin samovar qoymağın heç də vaxtı deyildi.

Rostovgilin evində bufetçi Fokadan hırslı adam yox idi. Nataşa öz hakimiyyətini onun üzərində yoxlamağı sevərdi. Foka Nataşanın sözünə inanmadı, doğrudan da samavar qoymağın lazım olub-olmadığını soruşmağa getdi və qaş-qabağını tökərək dedi:

– Bu xanım qızı görürsünüzmü!

Evdə heç kəs Nataşa qədər nökərləri o yan bu yana göndərməz, heç kəs onun qədər nökərlərə iş tapşırmazdı. Nökərlərə o, laqeydəcə baxa bilməzdi, onları mütləq bir yerə göndərərdi, elə bir nökərlərin açıqlanıb-acıqlanmayıcağı yoxlamaq istəyirdi, lakin nökərlər heç kəsin əmrini Nataşanın kimi sevə-sevə yerinə yetirməzdilər. Nataşa koridorla yavaş-yavaş ireliliyərək düşünürdü: "Mən axı nə edim? Hara gedim?"

Təlxək qadın əynində kutsaveyka ona sarı gəlirdi.

Nataşa:

– Nastasya İvanovna, – dedi, – məndən dünyaya nə gələcək?

Təlxək:

– Səndən dünyaya birə, çeyirtkə, cırçırama gələcək, – deyə cavab verdi.

"İlahi, ilahi, elə həmin sözü deyir. Ah, mən hara gedim? Özümə nə edim?" Cəld pilləkənlərə yürüyə-yürüyü Fogelin yanına getdi. Fogel öz arvadı ilə yuxarı mərtəbədə olurdu. Fogelgildə iki mürəbbiyyə oturmuşdu, masa üstündə, boşqablardı kişmiş, qoz və badam qoyulmuşdu. Mürəbbiyyələr yaşayışın Moskvadəmi, Odessadəmi ucuza gələcəyindən danışırdılar. Nataşa onların yanında oturub ciddi və düşüncəli halda səhbətlərinə qulaq asdı, sonra ayağa durub dedi:

– Madaqaskar adası. Ma-da-qas-kar, – deyə hər hecanı ayrı-ayrı söyləyərək kəlməni bir daha təkrar etdi və m-me Schoss-un: "Siz nə söyləyirsiniz?" sualına cavab vermədən otaqdan çıxdı.

Qardaşı Petya da yuxarıda idi. O, öz lələsi ilə fişəng düzəldirdi, istəyirdi ki, gecə havaya buraxsın.

Nataşa çığıraraq:

– Petya! Petka! – dedi, – məni aşağı apar.

– Petya yüzürüb küröyini Nataşaya çevirdi. Nataşa atılıb onun dalına mindi, qolları ilə boynunu qıcaqladı, Petya da atılı-atıla yürüməyə başladı. – Yox, lazım deyil – Madaqaskar adası, – deyərək dalından yere atıldı, aşağı getdi.

Sanki o, öz səltənənini gəzərək hökmranlığını yoxladı və hamının itaotkar olduğunu yəqin etdikdən sonra yenə də darixidğini görüb zala getdi, gitaranı götürdü, balaca şəkafın böyründəki qaralıq kündə oturdu, gitaranın yoğun simində, knyaz Andreylə bir yerdə, Peterburqda eşitdiyi bir operadan yadında qalan musiqi cüməsini çalmağa başladı. Kənardan qulaq asana onun çaldığı hava mənasız bir şey kimi görünərdi, lakin Nataşanın öz təsəvvüründə simlərdən çıxan səs bir çox xatırələr oyadırdı. O, şəkafın böyründə oturub, bufet otağının qapısı arasından düşən işığa baxaraq öz çaldığını qulaq asır, xatırələri qanadlanıb uçurdu. O, indi xatırələr aləmimdə yaşayırırdı.

Sonya əlində qədəh, bufet otağına keçdi. Nataşa bufet otağının qapısı arasından Sonyaya baxdı və ona elə gəldi ki, o, bufet otağının qapısı arasından işığ düşdüyüünü və Sonyanın əlində qədəh keçdiyini görmür, lakin xatırlayır. Düşünərək öz-özünə dedi: “Onda da eynilə belə idi”.

Nataşa havanı barmaqları ilə yoğun simdə çala-çala:

– Sonya, bu çaldığım nədir? – deyə ucadan səsləndi.

Sonya diksinərək:

– Ah, sən buradasan? – deyərək ona yaxınlaşdı və qulaq asmağa başladı. Səhv etməkdən qorxaraq çəkinə-çəkinə dedi: – Bilmirəm. Tufanmı?

Nataşa düşündü: “Onda da Sonya eynilə belə diksindi, eynilə belə yaxınlaşdı və belə çəkinə-çəkinə gülümsədi, onda da eynilə... mən düşündüm ki, bu qızda nə isə bir şey çatışır”.

– Yox, bu, Vodonosdakı xordandır, eşidirsinmi? – Nataşa, Sonyanın başa düşməsi üçün xorun havasını oxudu.

– Sən hara gedirdin?

– Qədəhdəki suyu dəyişməyə. Mən bu saat naxışı çəkib qurtaracağam.

Nataşa:

– Sən həmişə bir şəylə məşğulsan, – dedi, – amma mən bunu bacarmıram. Nikolina haradadır?

– Deyəsən yatır.

– Sonya, get onu oyat. De, Nataşa çağırır, deyir gölsin oxuyaq.

– Nataşa oturaraq özündə olan bu halin nə demək olduğunu düşündü, lakin bunu həll edə bilməyərək və həll etməməsinə heç də tövəssüfənəməyərək, yenə öz xatırələr aləminə keçdi. Knyaz Andreylə bir yerdə olduğu vaxtı və knyaz Andreyin sevən bir qəlb ilə ona baxdığını xatırladı.

“Ah, bircə o, tez gələydi. Mən elə qorxuram ki, bu iş baş tutmasın. Axı mən qocalıram, məsələ bundadır! İndi məndə olanlar onda daha olmayıacaq. Bəlkə də, o, bu gün gələcək, indi gələcək? Bəlkə də, elə gəlib qonaq otağında oturub? Bəlkə də, lap elə dünən gəlib, onun geldiyi mənim yadımdan çıxıb?” Nataşa ayaga qalxdı, gitaranı yerinə qoyub, qonaq otağına getdi. Bütün ailə üzvləri, müəllimlər, mürəbbiyələr, qonaqlar masa arxasında oturub çay içirdilər. Qulluqçular da masa ətrafında ayaq üstə durmuşdular, lakin knyaz Andrey yox idi, həyat əvvəlki qayda üzrə davam edirdi.

İlya Andreyiç Nataşanın içəri girdiyini görüb dedi:

– Hə, bu da Nataşa. Gel otur yanımda.

– Lakin Nataşa ətrafına baxa-baxa anasının yanında dayandı, sanki o, kimi isə axtarırdı.

– Ana! – dedi, – onu verin mənə, verin, ana, tez, tez verin! – Yenə də o az qaldı ki, hönkürtü ilə ağlasın, özünü güclə saxlaya bildi.

Masa arxasında oturdu, danışanların və yenicə gəlib oturan Nikolayın söhbətinə qulaq asmağa başladı. “İlahi, ilahi, yenə həmin adamlar, yenə həmin söhbətlər, yenə atam fincanı əlində əvvəlki kimi tutmuş, yenə də o cür əvvəlki kimi çayı üfürür!” Nataşanın qəlbində evdəkilərin hamisəna qarşı onların yenə əvvəlki adam olduğunu üçün nifrət doğur və bunu da özü dəhşətlə hiss edirdi.

Çaydan sonra Nikolay, Sonya və Nataşa istirahət otağına gedib həmişə xoşlaşıqları yerdə oturdular, onların ən səmimi könül söhbəti burada olardı.

## X

İstirahət otağında oturduğandan sonra Nataşa qardaşına dedi:

– Səndə də belə bir hal olurmu, adama elə golir ki, tozə heç bir şey olmayıacaq – heç bir şey, yaxşı nə varsa, hamısı olub qurtarib. Hər şey adımı darixdirir, nəinki darixdirir, adama qəm-qüssə verir.

Nikolay:

– Elə olur! – dedi. – Məndə belə hallar olub: her şey yaxşıdır, hamı şəndir, amma mənim beynimə girir ki, bunlar hamısı adının

zəhləsini tökmüşdür, hamı ölməlidir. Bir kərə mən alayda seyrə getmədim, amma orada musiqi çalınırdı,.. birdən elo darıxdım ki...

Nataşa onun sözünə qüvvət verək dedi:

— Ah, mən bunu bilirom. Bilirom, bilirom. Mən hələ balaca idim, belə bir hal məndə oldu. Bir kərə məni gavalı üstündə cəzalandırdılar, siz hamınız rəqs edirdiniz, amma mən dərs otağında oturub hönkür-hönkür ağlayırdım. Heç yadimdən çıxmaz, mən həm dər dər içində idim, həm də hamiya yazığım gəlirdi, özüme də, hamiya, hamiya yazığım gəlirdi. Bir də ki, mən heç müqəssir deyildim, yadindadırı?

Nikolay:

— Yadimdadır, — dedi. — Yadimdadır ki, sonra mən sənin yanına gəldim, sənə təsəlli vermək istəyirdim, bilirsənmi, ancaq utandım. Biz yaman güləmləi idik. Onda mənim bir oyuncağım vardı, onu sənə vermək istəyirdim. Yadindadırı?

Nataşa gözləri yol çəkə-çəkə gülümşədi:

— Sənin yadindadırı, bu lap çoxdandır, lap çoxdandır, biz lap balaca idik, əmimiz bizi kabinetinə çağırırdı, onda hələ köhnə evdə yaşayırdıq, qaranlıq idı, biz getdik, birdən gördük ki, orada...

Nikolay fərəhələ gülümşəyərək onun sözünü tamamladı:

— Bir zənci durub. Necə yadimdə deyil? Mən indi də heç bilmirəm ki, o, zəncimi idi, ya biz onu yuxudamı görmüşdük, ya bunu bizi danişmışdılarmı.

— O, boz idı, yadindadırı, aq da dişləri vardı, durub bizə baxırdı...

Nikolay Sonyada soruşdu:

— Sonya, sizin yadindadırı?

Sonya çəkincə-çəkincə dedi:

— Bəli, bəli, belə bir şey mənim də yadıma gəlir...

Nataşa sözünə davam etdi:

— Mən atamdan da, anamdan da o zənci barədə soruştum. Onlar deyir ki, heç bir zənci-filan olmayıb. Amma eyvanda, sənin yadindadır!

— Necə ki! Dişləri lap indi də gözümün qabağındadır.

— Bu nə qəribədir, elə bil ki, bunu lap yuxuda görmüşük, mənim belə şeydən xoşum gəlir.

— Bir də yadindadırı, biz zalda yumurta diyirlədirdik, birdən iki qarşı gəldi, xalça üstündə hərləməyə başladı. Bu olmuşdu, ya yox? Yadindadırı, necə yaxşı idi!

— Yadimdadır. Sənin də yadindadırı? Atam artırmada durub tufeng atdı, əynində də göy xəz vardi ha? — Onlar gülümşəyə-gülümşəyə böyük bir həzz ilə keçmişləri yad edirdilər, lakin bu xatirələr qocaların kədərləri xatirələri deyil, şairanə gənclik xatirələri, yuxunun həqiqətlə birləşdiyini çox-çox uzaq keçmişlərin təssüratı idi. Onlar bunu yad etdikcə nəyə isə sevinir, yavaşça gülürdülər.

Xatirələri ümumi də olsa, Sonya bu məsələdə də onlardan geri qalırdı.

Onların xatırladığı şeylərin çoxu Sonyanın yadına gəlmirdi, yadına düşdükləri də onun qəlbində, Nataşa ilə Nikolayın könlündə oynadığı şairanə hissələri doğurmurdı. O ancaq Nataşa ilə Nikolayın duyuğu sevincdən həzz alır, onların sevincinə uymaşa çalışırı.

Onlar ancaq Sonyanın ilk gəlişini xatırlarkən, Sonya söhbətdə iştirak etməyə başladı. O zaman Nikolaydan qorxduğuunu nağıl etdi. Nikolayın gödekcəsinə qaytan varmış, dayə də ona deyibmiş ki, səni bu qaytanla tikəcəklər.

Nataşa dedi:

— Bir də mənim yadimdadır. mənə deyirdilər ki, sən kələm altında anadan olmusan. Yadimdadır ki, mən o zaman buna inanmaya bilmədim, amma bilirdim ki, bu doğru deyil, bunu bildiyim üçün də mən utanırdım.

Söhbətin bu yerində otağın arxa qapısından qulluqçu qızın başı göründü. O, yavaşça dedi:

— Xanım qız, xoruzu götürüb'lər.

— Polya, daha lazım deyil, de aparsınlar.

Bu arada Dimmler otağa girib bucaqda qoyulan ərgənuna yaxınlaşdı, mahud örtüyünü götürəndə ərgənunun simləri səsləndi

Qoca qrafınyanın qonaq otağından səsi eşidildi:

— Eduard Karlıç, rica edirəm, müsyö Filddən mənim sevdiyim Nocturne-ü çalın.

Dimmler çalmağa hazırlaşaraq Nataşaya, Nikolaya və Sonyaya baxdı:

— Cavanlar nə sakit oturublar!

Nataşa bir anlığa dönüb Dimmlerə dedi:

— Bəli, biz filosofluq edirik. — Yenə də söhbətə başladılar. Söhbət indi yuxu görməkdən düşmüdü.

Dimmler ərgənunu çalmağa başladı. Nataşa pəncəsi üstündə, səssizcə masaya tərəf getdi, şami götürüb otaqdan apardı, sonra yenə geri qayıdır yavaşça öz yerində oturdu. Otaq, xüsusilə onların

oturduğu divan tərəf qaranlıq idi, lakin pəncərələrdən bədrənmiş ayn donuq işığı taxta döşəmə üstə düşmüdü.

Dimmler havanı çalıb qurtardı, lakin yenə də oturub ərgənunun simlərini yavaş-yavaş səsləndirirdi, görünür, o, yeni bir şey çalıb-çalmaması haqqında düşünürdü. Bu vaxt Nataşa Nikolayla Sonyaya tərəf irəli çəkildi, piçıldırayaq dedi:

— Bilirsənsi, mənə ele golir ki, keçmişləri belə xatırlaya-xatırlaya, hər şeyi yada sala-sala o dərəcəyə gəlib çatırsan ki, hətta dünyaya gəlmədən qabaq olan şeyləri də yada salmağa başlayırsan...

Sonya:

— Bu metampsixozadır, — dedi. O, həmişə yaxşı oxuyar, hər şey də yadında qalardı. — Misirlilər inanırdılar ki, bizim ruhumuz heyvanlarda olmuş və yenə də heyvanlara qayıdaqdır.

Musiqi qurtarsa da, Nataşa yenə əvvəlki kimi piçilti ilə dedi:

— Mən bizim ruhların heyvanda olmasına inanmırıam, amma mən yəqin bilirəm ki, biz orada mələk olmuşuq, burada da, ona görə də hər şey yadımızda qalır.

Dimmler yavaşça onlara yaxınlaşaraq:

— Mən də sizinlə otura bilərəmmi? — deyib onların yanında oturdu.

Nikolay dedi:

— Əgər biz mələk idiksem, bəs onda niyə belə aşağı güşdük? Yox, bu ola bilməz!

Nataşa etiqadla dedi:

— Aşağı düşmənişik, kim sənə dedi aşağı düşmüşük? Mən haradan bilirəm ki, əvvəlləri mən necə olmuşam. Ruh əbədidir... Əgər mən həmişə yaşayacağamsa, demək onda mən əvvəller də yaşamışam, əbədi olaraq yaşamışam.

Dimmler:

— Lakin əbədiyyəti təsəvvür etmək çətindir, — dedi. — Cavanların yanına gələrkən onun üzündə həlim bir təbəssüm vardi, lakin indi o da onlar kimi ciddi və asta danışındı.

Nataşa:

— Əbədiyyəti təsəvvür etmək niyə çətin olur? — dedi. — Bu gün var, sabah olacaq, sonrakı günlər də olacaq, dünən vardi, üç gün əvvəl də vardi...

Bu vaxt qrafının səsi eşidildi:

— Nataşa! İndi sənin növbəndir. Mənim üçün bir şey oxu görüm. Sui-qəsdçilər kimi niyə elə oturmusunuz?

Nataşa:

— Ana, mən heç oxumaq istəmirəm, — dedi, lakin yenə də ayaga qalxdı.

Onlardan heç biri, hətta cavan olmayan Dimmler belə söhbəti kəsmək və buradan getmək istəmirdi. Nataşa qalxıb getdi, Nikolay da gedib klavikordun qabağında oturdu. Nataşa həmişəki kimi zəlin ortasında durdu və rezonans üçün əlverişli bir yer seçib anasının ən çox sevdiyi bir havanı oxumağa başladı.

Nataşa — oxumaq istəmirəm — demişdi, lakin bu axşam o elə oxudu ki, çoxdandır belə yaxşı oxumamışdı və çox-çox sonra da o, belə gözəl oxumadı. Qraf İlya Andreyiç, kabinetdə oturub Mitinka ilə söhbət edir və Nataşanın səsini eşidirdi. O, dərsini qurtarmağa az qalan və oynamaya töləşən sağird kimi, sözləri çalpaşıq söyləyə-söyləyə müdürü tapşırıq verib susdu, Nataşaya qulaq asmağa başladı. Mitinka da qrafın öündə duraraq səssizcə qulaq asır və gülümsəyirdi. Nikolay gözlərini bacısından ayırmır, onunla birgə nəfəs alırdı. Sonya da Nataşaya qulaq asır, özü ilə onun arasında böyük bir fərq olduğunu, az da olsa, onun kimi füsunkar ola bilməyacəyini düşünürdü. Qrafını oturub arabır başını yelleyirdi, onun üzündə həm sevinc və iftixar, həm də kədər ifadə edən bir təbəssüm vardi, gözləri yaşıla dolmuşdu. O həm Nataşanı, həm öz gəncliyini, həm də Nataşanın knyaz Andreylə evlənməsində nə isə qeyri-təbii və dəhşətli bir şey olduğunu fikirləşirdi.

Dimmler qrafının yanında oturub gözlərini yumaraq qulaq asındı.

O, xeyli dinlədikdən sonra nəhayət dedi:

— Qrafinya, bu Avropada səslənə bilən bir istedaddır, onun dərs alması da heç lazım deyil. Belə yumşaq, belə zərif, belə qüvvətli...

Qrafinya kim ilə danışdığını unudaraq dedi:

— Ah! Mən ondan ötrü elə qorxuram, elə qorxuram ... — Qrafinya analıq duyğusu deyirdi ki, Nataşada nə isə çox böyük bir şey var, bu onu xoşbəxt olmağa qoymayacaq. Nataşa hələ oxuyub qurtarmamışdı ki, on dörd yaşlı Petya yüyüro—yüyüro, sevinclə zala girdi və oynamaq üçün bəzənib hazır olanların göldiyini xəbər verdi.

Nataşa birdən oxumasını kəsdi.

Çığıraraq qardaşına:

— Axmaq! — deyib stula sarı yüyürdü və stula yixılaraq hönkür-höñkür ağlamağa başladı; sonra da xeyli ovuna bilmədi.

Gülümşəməyə çalışaraq anasına deyirdi:

– Heç bir şey olmayıb, anacan, heç bir şey olmayıb. Petya məni dik-sindirdi. – Lakin onun göz yaşları durmadan axır, hicqırıq onu boğurdu.

Nökərlər ayı, türk, aşxanaçı və xanım arvad geyimində bir-birinə sixılıraq, üzüyə-üzüyə, şən bir halda qabaq otaqda durmuşdular, onlar həm qorxunc, həm də gülməli idilər. Sonra bir-birinin dalında gizlə-nərək, bir-birini basa-basa zala girdilər, əvvəl utana-utana, sonra isə get-gedə açılışaraq nəğme oxumağa, rəqs etməyə, yallı getməyə və bayram oyunu oynamaya başladılar. Qrafını müxtəlif geyimlər geyib bəzənmiş nökərləri tanıyalaraq güldü, sonra da öz qonaq otağına getdi. Qraf İlya Andreyiç zalda oturub, oynayanlara və oxuyanlara baxaraq gülümsəyir, onları təqdir edirdi. Nataşa, Nikolay, Sonya və Petya hər isə getmişdi.

Yarım saatdan sonra zala beş nəfər də müxtəlif geyimli adam gəldi: onlar da Nikolay, Petya, Dimmler, Nataşa və Sonya idi. Nikolay – fijma geymiş qoca xanım, Petya – türk qadını, Dimmler – təlxək, Nataşa – qusar, Sonya da çərkəz geyimində idi. Dimmler, Nataşa və Sonya üzlərinə mantar qarasından biğ və qaş da çəkmişdilər.

Onlar içəri girəndə hamını təəccübləndirdilər. Hami onların geyimi-ni təriflədi, özlərini də əvvəl tanımadılar. Cavanlar geyimlərinin yaxşı olduğunu nəzərə alıb, bunu başqalarına da göstərmək fikrinə düşdülər.

Nikolay hamını öz troykasında gəzdirmək istədiyindən, müxtəlif geyimlər geymiş nökərlərdən də on nəfərini götürüb, əmican dedik-ləri qocanın evinə getməyi təklif etdi.

Qrafınıya:

– Yox, – dedi, – gedib qocanı narahat eləmeyin! Bir də onun evi balacadır, heç tərpənməyə yer olmaz. Getmək istəyirsizsə, onda Melyukovagilə gedin.

Melyukova dul bir qadın idi, Rostovgildən dörd verst aralıda yaşıyırı, onun da müxtəlif yaşlı bir neçə uşağı, qadın və kişi mürəbbiləri vardı.

Qoca qraf da həvəsə gelərək onun sözünə qüvvət verdi:

– Belə ha, *ma chère*, bu ağıllı təklifdir. Mən də bu saat geyinib sizinlə gedəcəyem. Mən orada Paşetanı bir hərəkətə götürim ki!

Lakin qrafınıya qrafın getməsinə razi olmadı, bir neçə gün idı ki, onun ayağı ağrıyırırdı. Onlar belə bir qərara geldilər: İlya Andreyiç gedə bilməz, lakin Luiza Ivanovna (m-me Schoss) getsə, onda xanım qızlar Melyukovagilə gedə bilər. Sonya utancaq bir qız olsa da, bu dəfə hamidan çox Luiza Ivanovadan getməyə razılıq verməsini xahiş etdi.

Sonyanın geyimi hamının kündən yaxşı idi. Çekdiyi biğ və qaşları ona son derəcə yaraşdı. Hami da ona geyiminin yaxşı olduğunu deyirdi. O da bundan fərqli olmamışdır, sakit dura bilmirdi, bu hal əvvəller heç də onda görünməmişdi. Daxili bir səs ona deyirdi: “Sənin taleyin ya bu gün həll olunacaq, ya heç həll olunmayıcaq”. Buna görə də geydiyi kişi paltarında o, tamamilə başqa bir adama oxşayırdı. Luiza Ivanovna getməyə razılıq verdi. Yarım saatdan sonra zəngli-zinqirovlu dörd üçətlə kirşə şaxtalı qarı yara-yara, səslənə-səslənə eyvana yaxınlaşdı.

Bayram şənliyinə birinci olaraq Nataşa təkan verdi, bu da o birlər keçərək get-gedə artı və hamı evdən şaxtalı havaya çıxanda son nöqtəsinə çatdı, hamı gülə-gülə, danişa-danişa, bir-birini səsləyə-səsləyə kirşələrə mindi.

Kirşələrdən ikisi adı minik kirşəsi idi; birisi qoca qrafın, o birisi də Nikolayın öz kirşəsi idi. Qrafın kirşəsinə ortadan yortma gedən Orlov cinsi at, Nikolayinkına da yenə ortadan onun alçaq, tüklü, qara atı qoşulmuşdu. Nikolay qoca xanım paltarı üstündən qasar plası geymişdi, onun da üstündən toqqa bağlamışdı və atların cilovunu əlinə yiğib öz kirşələrinin arasında durmuşdu.

Aylı bir gecə idi. Hava elə işqi idi ki, Nikolay qayış dəmirlərinin və qaranlıq döhlidə hay-küy salan miniklərə hürkmüş haldə baxan atların gözünün parıltısını görürdü.

Nikolayın kirşəsinə Nataşa, Sonya, m-me Sehoss, iki də başqa qız, qoca qrafın kirşəsin Dimmler, arvadı və Petya, o birlərə də oyun pal-tarları geymiş nökərlər mindi.

Nikolay çıçıraraq atasının arabacısına dedi:

– Zaxar, kirşəni qabağa sur! – Bununla da yolda onu vurub ötmək istəyirdi.

Qrafın üçətlə kirşəsi qara yapmış kimi xırıldadı və zinqirovları səslənə-səslənə qabağa getdi. Yandan qoşulan atlar dişlələrə sürtünə-sürtünə, qənd kimi bərk və işildəyan qarı çevirə-ceviri, qara bata-bata irəliləyirdi.

Nikolay öz kirşəsini onun dalınca sürdü o birilər də qarda xırıldaya-xırıldaya, zinqirovları səslənə-səslənə arxadan gəlirdi. Əvvəl ensiz bir yol ilə gedir, atları da yortma yerişə süründürdülər. Nə qədər ki, bağ yanından gedirdilər, çox vaxt çılpaq ağaclar ayın parlaq işığının qabağını kəsir və onların kölgəsi köndələninə yol üstünə düşürdü, lakin barışdan qırğına çıxan kimi ay işığı düşərək göyə çala-

çala almadan kimi parıldayan sakit, qarlı düzənliliklər göz öündə canlandı. Qabaqda gedən kirşə bir yerde çuxura düşərek sarsıldı, o biri kirşələr də həmin çuxura düşərek titrədi, onlar hamısı qarlı düzənlilikə çökən sakitliyi amansıza pozaraq bir-biri ardınca irəliləyirdi.

Nataşannı şaxtalı, sakit havada səsi eşidildi:

— Dovşan izi! Nə çıxdır!

Bu dəfə Sonyanın səsi eşidildi:

— Nicolas, hər şey necə aydın görünür! — Nikolay Sonyaya tərəf döndü, əyilək lap yaxından onun üzünə baxdı. Samur paltosuna bürünmüş Sonyanın üzü ay işığında qara bişələri və qara qaşları ilə tamamilə təzə və əziz görünürdü.

Nikolay öz-özünü: "Bu əvvəllər Sonya idi", — deyərək daha yaxından ona baxıb gülüməsədi.

— Nicolas, niyə elə baxırsınız?

Nikolay:

— Heç, — deyərək yenə də üzünü atlara sarı çevirdi.

Tapdanmış geniş yola çıxdıqdan sonra atlar özü cilovları darmadığa və sürətlərini artırmağa başladı, ay işığında, qar basmış yolun hər tərəfində kirşə və at nali izləri görünürdü. Nikolayın kirşəsinə sol tərəfdən qoşulan at başını əyərək sıçraya-sıçraya yan qayışını çəkirdi. Orta at yorğalayaraq qulaqlarını şəklayır, sanki: "Başlayaqmı, ya hələ tezdir?" — deyə soruşdurdu. Zaxarın kirşəsi xeyli qabağa gedib uzaqda ağı qar üstündə qaralır, zinqirov səsləri də get-gedə uzaqlaşırırdı. Kirşədən çığırı və gülüş səsləri gəlirdi.

Nikolay cilovu yan tərəfdən çəkdi, qamçını atların üstünə qaldıraraq çığırı:

— Hə, tərəpənin görək a! — Qarşidan sanki sürətlə külək əsməyə başladı, yan atlar dartinaraq götürüldü və get-gedə süretini artırdı. Nikolay dönüb geriya baxdı. O biri kirşəcılər də çığra-bağırı, qamçını havada oynada-oynada, ortaya qoşulan atları qova-qova daldan bərk gəlirdilər. Nikolayın kirşəsində ortaya qoşulan at əymə boyunduruq altında yırğalana-yırğalana irəliləyir, lazım olarsa, süretini daha da artıracağını hiss etdirirdi.

Nikolay qabaqda gedən kirşəyə çatdı. Onlar bir təpədən aşağı enərək çay qıraqındakı düzənliliklə uzanıb gedən enli, tapdaq bir yola çıxdı.

Nikolay öz-özündən soruşdu: "Bu getdiyimiz ev haradır? Yəqin burası Kosaya Luqadır. Yox, bu harasa təzə bir yerdir, mən buranı heç görməmişəm. Bu nə Kosaya Luqadır, nə də Dyomkina — Qora, Allah

bilir haradır! Bura təzə, sehirli bir yerdir. Hər nə isə!" — deyərək atları üstüne çığırı və qabaqda gedən kirşəni ötüb keçmək istədi.

Zaxar atların cilovunu çəkərək dönüb geriyə baxdı, onun bütün saç-saqqlarını, hətta qaşlarını belə qırov basmışdı.

Nikolay atların başını buraxdı, Zaxar da əllərini qabağa uzadaraq müşqurdı və atların başını buraxdı.

— Ağa, özünü gözlö! — deyərək səsləndi. Kirşələr yan-yana daha sürətlə irəlilədi, atlar daha sürətlə qaçmağa başladı. Nikolay yavaş-yavaş qabağa keçirdi. Zaxar irəli uzatdığı əllərinin vəziyyətini dəyişmədən bir elini cilovla bərabər qaldırdı və:

— Ağa, bu sənin işin deyil! — deyə çığırı. Nikolay atlarını dörd-nala buraxdı və Zaxarı vurub ötdü. Atların ayağı altından sıçrayan narin, quru qar kirşədə oturanların üzünə töküldü, lakin o biri kirşə də geri qalmaq istəmirdi, atların sürətlə hərəkət edən ayaqları ilə kirşənin kölgəsi bir-birinə qarışırırdı. Hər tərəfdən qadın çığırıları və qarüstü ilə sürüşən kirşənin səsi eşidildi.

Nikolay atların cilovunu çəkib ətrafına baxdı. Yenə də hər tərəf qar basmış düzənlilik idı, ay işığı düşmüş bu əsrarəngiz düzənlilikə sanki minlərlə ulduz səpələnmişdi.

Nikolay öz-özünü dedi: "Zaxar çığırıb deyir ki, mən atları sola burum, niyə axı sola? Yoxsa biz Melyukovagilə gedirik? Yoxsa bu Melyukovadır? Allah bilir, biz hara ilə gedirik, Allah bilir biz nə edirik, bu özü də çox qəribə və çox da yaxşıdır?" Dönüb kirşəyə baxdı. Kirşədə oturanlar ona həm qəribə və yabançı, həm də qəşəng görüñürdürlər.

Onlardan nazik bişələri və qaşı olan birisi:

— Bir baxın, — dedi, — onun bişələri da, kirpikləri də ağappaqdır.

Nikolay: "O, deyəsən, Nataşadır, o da m-me Schoss-dur; bəlkə də, onlar deyil, bu bişli çərkəzi də tanımırıam, amma onu sevirmə", — deyə düşündü.

Nikolay soruşdu:

— Üşümürsünüz ki? — Onlar cavab verməyib gülüşdülər. Dimmlər arxadakı kirşədən nə isə çığra-çığra deyirdi, yəqin ki, gülməli bir şey deyirdi, lakin onun nə dediyini başa düşmək olmurdu.

Bu biri kirşədən də:

— Hə, hə, — deyə gülə-gülə cavab verirdilər.

Budur, qara kölgələri yero enən, almazları par-par parıldayan, mərmər pilləkənləri cərgə ilə uzanan, xəyalı binaların taxtapaşları

gümüş kimi işildayan, heyvanları çığırtışan sehirli bir meşə göründü. Nikolay öz-özünə dedi: "Əgər bu doğrudan da Melyukovadırsa, bizim necə gəlib bura çıxmamız daha qəribədir".

Doğrudan da, bura Melyukova idi, qulluqcu qızlar və nökərlər əllərində şam, sevincə dəhlizə çıxdılar.

– Gələnlər kirndir?

– Qrafın oyun bəzəkli adamlarıdır, atlardan tanıyıram, – deyə cavablar eşidildi.

## XI

Pelageya Danilovna Melyukova bacarıqlı, diribaş, enli vücudlu bir qadın idi. O, gözlərində gözlük, əynində açıq yaxalı kapot, qonaq otağında oturub qızlarını başına yiğmişdi, fala baxırdı. Suya ərimiş mum tökərkəmələ gelən şəkilləri işığa tutub kölgəsinə diqqət edirdilər ki, dəhlizdə ayaq səsi və hay-küy eşidildi.

Qusalar, xanimlar, küpəgirən qarılars, oyunbazlar, ayılar dəhlizdə öskürə-öskürə üzlərini qirovdan təmizləyib zala girdilər, zaldə şamları bir-bir yandırıldılar. Oyunbaz – Dimmler, xanim – Nikolayla rəqsə başladı. Uşaqlar çığırtışa-çığırtışa bu qəribə geyimli adamları əhatə etmişdilər. Onlar üzlərini örtərək və səslerini dəyişərək Melyukovaya baş əyir, çəkilib bir yanda dururdular.

– Ah, heç tanımaq olmur! Bir Nataşaya baxın! Bir görün nəyə oxşayır! Kimisə xatırladır. Eduard Karlıç nə əntiqə geyinib! Mən heç onu tanımadım. Nə yaxşı da oynayır. Ah, bir bu çərkəzə baxın! Sonyuştaya nə yaxşı yaraşır. Bəs bu kimdir? Lap bizi sevindirdiniz! Nikita, Vanya, masaları götürün! Biz də elə sakitcə oturmuşduq ki!

– Ha-ha-ha!.. Qusara bax, qusara bax! Elə bil ki, oğlandır, qıçırına bax!.. Mən görmürəm... – səsleri eşidildi.

Melyukovanın qızları Nataşanı çox istərdilər. Onlar Nataşanı dal otağı apardılar, ora mantar, cürbəcür xalat və kişi paltarı tələb etdilər. Qızlar qapı arasından çılpaq qollarını uzadır, nökərlərin götürdiyi şeyləri alır, bəzənirdilər. On dəqiqlidən sonra Melyukovanın ailəsində olan bütün cavanlar da cürbəcür şəkildə geyinərək qonaqlara qoşuldular.

Pelageya Danilovna gələnlər üçün yer hazırlamaq, ağaları və nökərləri qonaq etmək üçün buyuruq verdi, sonra gözlüyü çıxarmadan, gülümşəyə-gülümşəyə, müxtəlif geyimlər geymiş adamların

arasında gəzməyə, yaxından onların üzünə baxmağa başladı, ancaq onlardan heç birini tanıma bilmədi. O yalnız Rostovgili və Dimmleri deyil, öz qızlarını da tanımadı, qızlarının geydiyi kişi xalatının və mundurin də kimlərin olduğunu bilmirdi.

Kazan tatarı qiyafəsində ortaya çıxmış qızının üzünə baxaraq öz mürəbbiyəsindən soruşdu:

– Bu kimdir? Yəqin Rostovgildəndir. – Sonra Nataşadan soruşdu: – Cənab qasar, siz hansı alayda qulluq edirsınız? – Onu da ölüb köhnə paltarlı bufetçiyə dedi: – Bu türkə, bu türkə şəkərçörəyi ver, şəriət onlara şəkərçörəyi yeməyi yasaq etməyib.

Rəqs edənlər müxtəlif qiyafədə olduqlarından heç kəs tərəfindən tanınmayaçaqlarına arxayı idilər, buna görə də utanmadan rəqsə qəribə və güləmli hərəkət edirdilər. Pelageya Danilovna onlara baxaraq üzünü yaylıqla örtür və dolu bədəni titrəyə-titrəyə mehribanca gülürdü.

– Mənim Şaşinetim, mənim Şaşinetim!

Rus rəqsləri oynanıldıqdan və yallı getdikdən sonra Pelageya Danilovna ağaların və nökərlərin hamisini yiğaraq böyük bir dairə düzəldti; bir üzük, bir kəndir, bir də bir manat götürdilər və ümumi oyun başlandı.

Bir saat keçmişdi ki, bütün geyimlər əzildi və pozuldu. Mantar qarasından çəkilmiş biş və qaşların qarası tərləmiş və qızarmış şən üzlərə yayıldı. Pelageya Danilovna adamları tanımağa başladı, onların geyim və qiyafələrini təriflədi, bu geyimlərin xüsusişə qızlara yaraşdığını söylədi, sonra da bu şənlik üçün hamiya təşəkkür etdi. Qonaqları yemək üçün qonaq otağına çağırıldılar, zaldə isə nökərlərin yeməyini verdilər.

Melyukovagildə yaşayan qarımış qulluqcu qız yemək zamanı dedi:

– Hamamda fala baxmaq, bax bu qorxuludur!

Melyukovanın böyük qızı soruşdu:

– Niyə?

– Bilirom, getməzsiniz, burda ığidlik lazımdır...

Sonya:

– Mən gedərom, – dedi.

Melyukovanın ikinci qızı dedi:

– O xanım qızın başına goləni söyləyin.

Qarımış qız sözə başladı:

– Əhvalat belə olur. Bir gün bir xanım qız fala baxmağa hamama gedir, özü ilə bir xoruz, iki adamlıq da yemək aparır. Gedib necə ki,

qaydadır, oturur, qulaq asmağa başlayır. Bir də eşidir ki, gəlir,.. zəngli-zinqirovlu kirşə gəlir, sonra kimin isə ayaq səsini eşidir. İçəri lap adam sifətində birisi girir, deyəsən lap bir zabıtdır, gəlib onun yanında oturur, yeməyə başlayır.

Nataşa dəhşət içində gözlerini bərəldərək çıçırdı:

– A! A!..

– O danişa da bilir?

– Əlbəttə ki, lap adam kimi, öz qaydası ilə, başlayır qızı tovlamağa, qız da gərək onu xoruz banına kimi söhbətə tutub başını qarışdırda imiş, ancaq qorxmağa başlayır, qorxan kimi də əlləri ilə üzünü örtür. O da elə o saat qızı süpürləyir. Yaxşı ki, elə bu vaxt qızlar yüyürüb gəlirlər...

Pelageya Danilovna dedi:

– Qızları niyə qorxudursan axı!

Melyukovanın qızı:

– Anakan, – dedi, – siz özünüz də axı fala baxmısınız...

Sonya:

– Anbarda necə fala baxırlar? – deyə soruşdu.

– Elə indi dediyim kimi. Anbara gedib qulaq asmağa başlayırlar, əgər vurmaq səsi gəlirsə, bu pisliyə işarədir, yox, taxıl tökmək səsi gəlirsə, bu xeyrə işarədir, elə də olur ki...

– Ana, deyin görək, anbarda siz nə gördünüz?

Pelageya Danilovna gülümşədi.

– Yadımdan çıxıb gedib, – dedi. – Bir də sizdən ki, heç kəs getməyəcək.

Sonya:

– Mən gedərəm, – dedi. – Pelageya Danilovna, buraxın məni, mən gedərəm.

– Yaxşı da, get, əgər qorxmursansa.

Sonya:

– Luiza İvanovna, gedə bilərəmmi? – deyə soruşdu.

Üzük-üzük, kəndir-tutdu, pul-pul oynayanda da, danişanda da Nikolay Sonyanın yanından ayrılmır, ona tamamilə yeni bir nəzərlə baxırdı. Ona elə gəlirdi ki, Sonyanı ancaq indi, mantar qarasından bişər çəkdikdən sonra lazıminca taniya bilməşdi, Sonya, doğrudan da, bu axşam həm şən, həm də gözəl və sevimli idi. Nikolay hələ indiyə kimi onu belə görməmişdi.

Sonyanın parlaq gözlərinə, xoşbəxtcisinə gülümşəyən üzünə, gülümşədikcə yanaqlarında əmələ gələn zənəxdana baxaraq düşü-

nürdü: "Gör, nə qəşəngdir, amma mən axmağamışam!" Nikolay əvvəller onun üzündə belə təbəssüm görməmişdi.

Sonya:

– Mən heç nədən qorxmuram. İndi bu saat gedə bilərəmmi?

– deyərək ayağa qalxdı. Anbarın yerini və gedib orada necə səssizcə durub qulaq asmağı ona söylədilər, özüñə də bir xəz palto verdilər. Sonya xəz paltonu başına atıb Nikolaya baxdı.

Nikolay öz-özünə dedi: "Bu nə füsunkar bir qızmış! Bu vaxta kimi gör mən nə düşünürdüm!"

Sonya koridora çıxdı. Nikolay isti olduğunu bəhano edərək tez eyvana getdi. Doğrudan da, adam çox olduğundan otaq çox isti idi.

Hava elə bayaqki kimi həm sakit, həm də soyuq idi, ayın donuq işığı yenə də hər tərəfə yayılmışdı, ancaq bayaqkindən daha artıq aydınlıq idi. Yer elə işiqdi və qar elə parıldayırdı ki, sanki yerə saysız-hesabsız ulduz səpələnmüşdi, adam heç göyə baxmaq istəmirdi. Əsl ulduzlar da göydə heç görünmürdü, göy qaranlıq idi, baxanda adəmi qüssə basırdı, yerdə isə ürək açan bir şənlilik vardi.

Nikolay öz-özünə: "Mən axmağam, axmağam! Bu vaxta kimi nə gözleyirdim?" – deyərək eyvandən düşüb, arxa eyvana gedən ciğirlə evin tinindən döndü. O biliirdi ki, Sonya buradan keçib gedəcək. Yolun yarısında üst-üstə yiğilmiş odunlardan yerə kölgə düşmüşdü. Odunların üstündə qar vardı, çılpaq, iri cökə ağaclarının kölgəsi bu odunların üstündən və yanlarından qar üstünə və ciğira düşmüşdü. Ciğir anbara gedirdi. Anbarın ağacdən qurulmuş divarı və qar basmış taxtapaşu ay işığında, qıymətli bir daşdan yonulub qayrılmış kimi, par-par parıldayırdı. Bağda bir ağac saxtadan çatlayaraq şaqquıldı, yenə də hər tərəfə dərin bir səssizlik çökdü. Nikolay sanki hava deyil, əbədi cavan olan bir qüvvət və sevinc tənəffüs edirdi.

Qulluqcu qızlar evindəki eyvanın pillələri səsləndi, qar basmış son pillədə ayaq səsi daha aydın eşildi, qarımış qız deyirdi:

– Xanım qız, bax bu ciğir ilə düz gedərsən. Ancaq dönüb geri baxma!

Sonya da ona:

– Mən qorxmuram ki, – deyərək anbara sarı getdi. Yeridike qar onun zərif ayaqqabılıarı altında xır-xır xırıldayırdı. Nikolay da Sonyanın getdiyi istiqamətdə durmuşdu.

Sonya xəz paltoya bürünmüdü. Nikolay iki addım qalandan görüb tanıdı. Nikolaydan o, həmişə az da olsa qorxardı, lakin indi Nikolay

ona tamamilə başqa cürə göründü. Nikolayın oynində qadın paltarı vardi, saçları bir-birinə qarışmışdı, üzü xoşbəxtcisinə gülümseyirdi, bu gülüş de Sonyaya yeni göründü. Sonya tez onun yanına yüyürdü.

Nikolay Sonyanın ay işığı ilə işıqlanan üzünə baxaraq düşündü: "Tamamilə başqalaşib, yənə də elə bayaq gördüküm kimidir". Əllərinin Sonyanın başını atdıqı xəz paltonun altına saldı, onu qucaqlayıb özünə sixdi, big çəkilmış dodalarından öpdü, onun bişlərindən yanmış mantar qoxusu gəlirdi. Sonya da Nikolayın dodaqlarının lap ortasından öpdü və əllərini onun qolları arasından çıxararaq yanaqlarından yapışdı.

Onlar ancaq bu sözleri dedi:

— Sonya!.. Nicolas!.. — Onlar anbara sarı qaçdırılar, sonra da hər kəs öz eyvanından geri qayıtdı.

## XII

Pelageya Danilovnagildən geri qayıdanda, hər şeyi görən və duyan Nataşa elə etdi ki, Luiza İvanovna və özü Dimmlerlə bir kirişəyə, Sonya da başqa qızlarla Nikolayın kirişəsinə mindi.

Nikolay daha atları qovmurdu, kirişəni bir qayda ilə sürərək bu qəribə ay işığında diqqətlə Sonyanın üzünə baxır, onun gah işiq, gah da kölgə düşən biglı üzündə əvvəlki və indiki Sonyasını axtarırdı. Sonyadan bir daha ayrılmayacağını o qət etmişdi. Nikolay onun üzündə həm əvvəlki, həm də indiki Sonyanı gördükcə, öpüş hissili qarışmış mantar qoxusunu xatırladıqca saxtalı havanı sinəsi dolusu ciyərlərinə çökir, geridə qalan çölə, aylı göyə baxaraq özünü yenə də əfsanəvi bir aləmdə hiss edirdi.

Bəzən də soruşurdu:

— Sonya, özünü yaxşıımı hiss edirsin, eləmi?

Sonya da deyirdi:

— Bəli. Bəs sən necə?

Nikolay yolun ortasında atları kirschəyiə tapşırıb bir dəqiqəliyə Nataşanın mindiyi kirişəyə sarı yüyürdü və ayaqlarını kirişənin yanına qoyaraq Nataşaya piçıldıya-piçıldıya fransızca dedi:

— Nataşa, bilirsənmi, mən Sonya haqqında qəti qərara gəldim.

Nataşanın sevincdən üzü gülüməsdi:

— Özünə dedinmi?

— Nataşa, bu big-qasha sən nə qəribə görünürsən? Sən buna sevinirsinmi?

— Elə sevinirəm, elə sevinirəm! Əvvəllərdən mənim sənə acığım tuturdu. Mən sənə demirdim, ancaq sən onunla pis rəstər edirdin. Nikolay, o, çox gözəl bir qəlbə malikdir, mən elə sevinirəm! Mənim pis olan vaxtım olur, ancaq Sonyasız xoşbəxt olmaq mənə vicdan əzabı verirdi. İndi mən elə sevinirəm! Qaç onun yanına!

Nikolay diqqətlə bacısına baxdı:

— Bir dayan. Heç bilirsən sən necə güləməlisən! — O, bacısının da üzündə bir yenilik, fövqəladəlik, füsunkar bir zəriflik görürdü ki, əvvəlləri bunu heç sezməmişdi. — Nataşa, bir bax, əfsanələr aləmini xatırladır, deyilmi?

— Hə, sən çox yaxşı eləmisən.

Nikolay düşünərək öz-özüne dedi: "Əgər mən əvvəller Sonyani indi gördüküm kimi görseydim, mən ondan nə etmək lazıim geldiyini çıxdan soruşardım və hər nə desəydi, yerinə yetirərdim, iş də düzəldib gedərdi".

— Demək sən buna sevinirsin? Mən yaxşı elədim?

— Elə yaxşı eləmisən! Bu yaxında mən anamla bu barədə sözləşdim də. Anam deyirdi ki, guya Sonya soni toylayıb başdan çıxarıır. Heç belə bir şeyi demək olarmı? Az qaldı ki, bunun üstündə anamla dalaşım. Mən heç kəsi qoymaram ki, onun barəsində pis bir söz desin, ya da pis bir şey düşünsün, onda pis cəhət yoxdur.

Nikolay:

— Belə yaxşıdır mı? — deyərək, bunun doğru olub-olmadığını bilmək üçün bir də diqqətlə bacısının üzünə baxdı və uzunboğaz çəkmələri cirıldıya-cirıldıya kirişənin qırağından yerə atıldı, yürüyüyüre öz kirişəsinə mindi.

Yenə də xoşbəxtcisinə gülümseyən, gözləri samur dərisindən tikilmiş *kapor*<sup>1</sup> altında sevinclə parıldayan nazik biglı çərkəz orada oturmuşdu, bu çərkəz də Sonya idi, bu Sonya da yəqin ki, onun xoşbəxt arvadı olacaqdı.

Evə göldikdən sonra Nataşa ilə Sonya Melyukovagildə necə vaxt keçirdiklərini qrafınıya söyləyib öz otaqlarına getdilər. Soyunduqdan sonra, mantar qarasından çəkilmış biglərini silmədən xeyli oturdular və xoşbəxt gələcəklərindən söhbət etdilər. Ərləri ilə necə yaşayacaqlarından, ərlərinin bir-birilə dost, özlərinin də xoşbəxt olacaqlarından danışdilar. Dunyaşanın hələ axşamdan hazırlayıb qoyduğu aynalar Nataşanın masası üstündə dururdu.

<sup>1</sup> Qişda geyilən və lənt ilə boğaz altından bağlanılan baş geyimi

Nataşa yerindən qalxıb aynalara yaxınlaşdı:

– Bunlar axı haçan olacaq? Mən qorxuram ki, heç olmasın...

Olsayıdı, nə yaxşı olardı!

Sonya:

– Nataşa, otur – dedi, – bəlkə, sən aynada onu görəsən. – Nataşa şəmi yandırıb oturdu.

Nataşa aynada öz sıfətini görüb dedi:

– Aynada bıgli bir adam görürəm.

Dunyaşa:

– Xanım qız, gülmöyin, – dedi.

Sonya və qulluqcu qız aynaları necə lazımsa qoysular, Nataşanın üzü ciddiləşdi. Hamısı susdu. Nataşa xeyli oturub aynalarda bir-biri arasında oks olunan şamlara baxdı. O, deyilənləri və eşitdiklərini nəzərə alaraq aynaların son və tutqun kvadratunda tabut, sonra da knyaz Andreyi görəcəyini zənn edirdi. Lakin o, hər kiçik bir ləkəni belə bir tabut və ya adam hesab etməyə hazır olsa da, heç bir şeyi görmürdü. Gözlərini tez-tez qırpmaga başlayıb aynaların qabağından çəkildi.

– Niya başqaları görür, amma mən heç bir şey görmürəm? Sonya, indi sən otur, bu gün mütləq bu sənə lazımdır. Ancaq mənim üçün bax... Bu gün mən çox ağır bir qorxu içindəyəm!

Sonya ayna qabağında oturdu, aynaları qayda ilə düzəldib baxmağa başladı.

Dunyaşa piçıldayaraq dedi:

– Sofya Aleksandrovna yəqin görəcək, amma siz elə gülürsünüz.

Sonya həm bu sözleri, həm də Nataşanın piçıldayaraq söylədiyi:

– Mən də bilirəm ki, o görəcək, o bildir də görmüşdə, – sözlərini eşitdi.

Həm üç dəqiqliyə qədər susdu. Nataşa: “Mütləq! deyərək piçildədi və sözünü tamamlamadı... Birdən Sonya əlində tutduğu aynanı kənara çəkib, əli ilə gözlərini örtdü:

– Ah, Nataşa, – dedi.

Nataşa aynanı tutaraq:

– Gördünmü? Gördünmü? Nə gördün? – deyə birdən çıçırdı.

Sonya heç bir şey görməmişdi, gözlərini qırparaq qalxmaq istəyirdi ki, Nataşanın “mütləq” deyən səsini eşitdi. O, nə Dünyaşanı, nə də Nataşanı aldatmaq istəyirdi, ayna qabağında oturmaq ona eziyyət vermişdi. Əli ilə gözlərini örtökən: “Ah, Nataşa!” – deyə nə üçün çıçırdığını heç özü də bilmirdi.

Nataşa Sonyanın əlindən tutaraq soruşdu:

– Onu gördünmü?

– Hə. Dayan... Mən... onu gördüm. – Sonya bu sözləri Nataşanın Nikolayımı, ya Andreyimi soruşduğunu bilmədən qeyri-ixtiyari olaraq demişdi.

Sonya öz-özüne düşündü: “Niyə deməyim ki, mən gördüm? Baş-qaları görür ki! Bir də kim biləcək ki, mən görmüşəm, ya görməmişəm?”

– Hə, onu gördüm.

– Necə? Necə gördün? Ayaq üstündə idi, ya yatırdı?

– Yox, gördüm ki... Əvvəl heç bir şey görmürdüm, birdən gördüm ki, o yatır.

Nataşa qorxmuş halda Sonyaya baxdı:

– Andrey yatır? Xəstədir?

– Yox, əksinə, əksinə, üzü gülürdü, dönüb mənə də baxdı. – Sonya bu sözləri söylərkən özünə də elə gəldi ki, dediklərini görmüşdür.

– Sonya, sonra?

– Daha yaxşı görmədim, nəsə göy və qırmızı...

Nataşa:

– Sonya! – dedi, – o, haçan qayıdacaq? Mən onu haçan görəcəyəm? İlahi, mən onun üçün də, özüm üçün də qorxuram... Bunlar hamısı məni dəhşətə salır... – Nataşa Sonyanın təsəlli olmaq üçün söylədiyi sözlərinə əhəmiyyət verməyərək öz yatağına uzandı və şam söndürüldükdən sonra gözünü yuxu getmədi, donmuş pəncərədən ayışığına xeyli sakit-sakit baxdı.

### XIII

Svyatki bayramından az sonra Nikolay öz anasına Sonyani sevdiyini və onu almaq qərarına gəldiyini söylədi. Qrafınya Sonya ilə Nikolay arasında necə bir əlaqə olduğunu çıxdan bilirdi və Nikolayın da bu sözləri söyləyəcəyini gözləyirdi. O, oğluna sakitcə qulaq asıb dedi ki, hər kimi istəsən, ala bilərsən; ancaq nə mən buna öz razılığımı verəcəyəm, nə də atan. Nikolay anasının ondan narazı olduğunu hiss etdi və gördü ki, anası onu nə qədər istəsə də, bu işə razı olmayıacaq. Qrafınya oğluna baxmadan ərinin dalınca adam göndərdi. Qraf gələndən sonra o, Nikolayın öz yanında bu məsələ haqqında qrafa qısaca, həm də soyuqsanlıqla məlumat vermək istədi, lakin

özünü saxlaya bilmeyib açığından ağladı və otaqdan çıxıb getdi. Qoca qraf ogluna mütərəddid halda nosihot verməyə başladı və öz niyyətindən dönməsini ondan xahiş etdi. Nikolayda da öz sözünü xilaf çıxa bilməyəcəyini söylədi, qraf da ah çokib karixmiş halda söhbeti kəsdi və qrafının yanına getdi. Nikolay atasının sözündən çıxsı da, qraf təsərrüfat işlərinin pozulması məsələsində oğlunun qarşısında müqəssir olduğunu bilirdi, buna görə də dövlətli bir qızı qoyaraq cehizsiz bir qız alması üstündə oğluna acıqlana bilmirdi. Bu söhbet nəticəsində o bir şeyi da ayndıca dərk edirdi: təsərrüfat işləri belə barbad bir halda olmasayı, Nikolaya almaq üçün Sonyadan yaxşı bir qız heç təsəvvür etmək olmazdı. Təsərrüfatın da pozulmasına, el çəkmək istəmədiyi adətləri ilə yalnız o və onun Mitinkası müqəssir idi.

Ata-anası Nikolayla daha bu barədə danışmadı, lakin bir neçə gündən sonra qrafının Sonyanı öz yanına çağırıldı. Nikolayı tovlayıb başdan çıxarması və nanəciblik etməsi üstündə onu yaxşıca danladı, onlardan heç biri söhbetin belə sərt olacağını gözləmirdi. Sonya başını aşağı salıb qrafının bu amansızca söylənilən sözlərinə sakitcə qulaq asrıdı və ondan nə istənildiyini anlaya bilmirdi. Ona böyük yaxşılıqlar edən qrafa və qrafınıya bütün varlığını qurban etməyə hazır idi. Onun ən çox sevdiyi fikir də özünü qurban etmək fikri idi, bunu başa düşə bilmirdi. Sonya qrafını və Rostovgilin bütün ailəsini, cyni zamanda Nikolayı da sevməyə bilməzdi və Nikolayın xoşbəxtliyinin bu sevgidən asılı olduğunu da başa düşməyə bilməzdi.

Sonya dini-b-danışmındı, özü də kədərli idi. Nikolay daha bu vəziyyətə döza bilməyəcəyini hiss edərək anasının yanına getdi, anasından həm özünü, həm də Sonyanı əfv etməsini və evlənmələrinə razılıq verməsini xahiş etdi, sonra da təhdidlə anasına dedi ki, əgər Sonyanı təqib etsəniz, mən gedib onunla gizlin surətdə evlənəcəyəm.

Qrafının çox soyuqqanlılıqla ona cavab verdi. Nikolay onu heç belə soyuqqanlı görməmişdi. Dedi ki, sən həddi-bülüga çatmışan, knyaz Andrey atasının razılığı olmadan evləndiyi kimi, sən də evlənə bilərsən, ancaq mən heç vaxt o intriqacı qızı öz gəlinim hesab etməyəcəyəm.

Nikolay bu intriqacı sözündən bərk acıqlanaraq özündən çıxdı və səsini ucaldarəq anasına dedi ki, mən heç də düşünməzdəm ki, siz məni öz hissərimi satmağa məcbur edəcəksiniz, əgər iş bu yero çatırsa, onda mən sizinlə axırıncı dəfə danışram... Lakin o, sözünü tamamlaya bilmədi, anası onun üzündəki ifadədən öz qəti sözünü

söyləyəcəyini dəhşət içinde gözləyirli, bu da, bəlkə, onların arasında ağır bir xatira olub qalacaqdı. Nikolay sözünü ona görə tamamlaya bilmədi ki, Nataşa qapını açıb içəri girdi. Onun rəngi qaçmışdı, üzündə ciddi bir ifade vardı. O, qapı dalında durub anası ilə Nikolayın söhbetinə qulaq asırmış.

Nikolayın səsini batırmaq üçün az qala çığıraraq dedi:

— Nikolinka, sən nahaq danışırsan, sus, sus! Mən sənə deyirəm: sus!

Sonra anasına döndü:

— Ana, əzizim, bu heç də ondan deyil... Mənim canım-ciyərim, yaziq anam... — Qrafının işin aqibətinini pis görərək dəhşətə oğluna baxırdı, lakin inad edərək və mübarizəyə uyaraq təslim olmaq istəmirdi və ola da bilmirdi.

Nataşa dedi:

— Nikolinka, mən sonra sənə izah elərəm, sən get. Ana, əzizim, siz mənə qulaq asın...

Nataşanın sözleri mənasız da olsa, o istədiyi nəticəni əldə edə bildi.

Qrafının içini çəkə-çəkə ağlayaraq üzünü qızının sinəsinə qoydu, Nikolay da yerində qalxıb başını tutaraq otaqdan çıxdı.

Nataşa işi yoluna qoymağə girişdi və məsələni o yerə gətirdi ki, Nikolay anasından Sonyanı sixışdırmaçığı vədini aldı, özü də ata-anasından gizli heç bir iş görməyəcəyini vəd etdi.

Nikolay öz-özlüyündə bu qərara gəldi ki, alayda işlərini düzəlt-dikdən sonra qulluqdan çıxsın, gəlib Sonya ilə evlənsin. Belə bir möhkəm niyyətlə o, ata-anasından narazı, lakin özünün zənn etdiyi kimi, Sonyaya bərk vurulmuş halda yanvarın əvvəllərində yola düşdü, gedərkən o həm kədərli, həm də ciddi idi.

Nikolay getdikdən sonra Rostovgilin evinə əvvəlkindən daha ağır bir kədər çökdü. Qrafının ruhi sarsıntılar nəticəsində xəstələndi.

Sonya da kədərli idi: bu həm Nikolayın getməsindən, həm də qrafının ona qarşı düşməncəsinə bir münasibət bəsləməsindən meydana gəlirdi. Qrafının onunla başqa cüro roftar edə bilmirdi, Sonyanı bu daha artıq kədərləndirirdi. Qraf da pis vəziyyətə düşən və qəti bir tədbir görülməsini tələb edən təsərrüfat işlərinin əvvəlkindən daha artıq dördünü çəkirdi. Moskvadakı və Moskva ətrafinda olan evi satmaq lazımlı gəlirdi, bunun üçün də Moskvaya getməli idi. Lakin qrafının xəstəliyi buna mane olurdu.

Nataşa öz nişanlılarından ayrıldıqdan sonra əvvəl vaxtlar bu ayrılığı çox da hiss etmirdi, hətta günlərini şən keçirirdi, lakin indi o da

get-gedə daha artıq həyəcanlanır, səbri get-gedə tükənirdi. Gözəl vaxtlarının boş-boşuna itib getməsi və bunu knyaz Andreyin sevgisinə sərf edə bilməməsi ona əzab verirdi. Knyaz Andreyin məktubları çox vaxt onu acıqlandırırırdı. Nataşa burada ancaq onun fikri ilə yaşıdagı halda, o həqiqi bir həyat keçirir, onu maraqlandıran yeni yerlər, yeni insanlar görürdü. Nataşa bunu düşündükcə özünü tehqir olunmuş hiss edirdi. Knyaz Andreyin məktubları nə qədər maraqlı olurdusa, onu bir o qədər narahat edirdi. Nataşa öz yazdığı məktublardan da heç bir təsəlli almırırdı, əksinə, vezifə xatirinə yazılın bu məktublar ona saxta və usandırıcı görünürdü. O, öz istədiyini yaza bilmirdi, çünki səsi, təbəssümü və baxışları ilə ifade etdiklərinin mində birini öz məktubunda düzgün surətdə əks etdirməyi bacarmırdı. Knyaz Andreyə klassik üslubda cansız məktublar yazırırdı, anası da bu məktubların qaralama kağızda imla səhvərini düzəldirdi. Nataşa heç özü də bu məktublara bir əhəmiyyət vermirdi.

Qrafının xəstəliyi sağalmırıldı, lakin Moskvaya getməyi də daha geriyə atmaq olmazdı. Nataşaya cehiz düzəltmək, evi satmaq lazımdı. Bir də ki, Knyaz Andreyin Moskvaya gələcəyini gözləyirdilər, knyaz Nikolay Andreyiç də bu zaman Moskvada yaşayırırdı. Nataşa yəqin etmişdi ki, knyaz Andrey indi Moskvaya gəlmışdır.

Qrafinya kənddə qaldı, qraf isə Sonya ilə Nataşanı götürüb yanvarın sonlarında Moskvaya getdi.

## BEŞİNCİ HİSSƏ

### I

Knyaz Andreylə Nataşa adaxlanandan sonra Pyer birdən-birə, heç də buna müəyyən bir səbəb olmadan, daha əvvəlki kimi yaşamağın mümkün olmadığını hiss etdi. O, başçını tarəfindən göstərilən həqiqətlərə nə qədər möhkəm inansa da, əvvəl vaxtlar böyük bir həvəslə girişdiyi öz-özünü daxilən təkmilləşdirmək məsələsi onu nə qədər sevindirirə də, knyaz Andreylə Nataşa adaxlanandan və İosif Alekseyeviç ölümdən sonra (Onun ölümünu Nataşa nişanlanandan az sonra eşitmİŞdi) əvvəl keçirdiyi həyatın bütün gözəlliyi birdən-birə onun gözündən düşərək məhv oldu. Qalan yalnız həyatının özülü oldu. Bu da evi, indi də mötəbər bir şəxsin inayətindən istifadə edən və böyük uğurlar qazanan arvadı, bütün Peterburqla olan tanışlığı və cansıxıcı rəsmiyyətlərə əlaqədar qulluğu idi. Masonluqla maraqlandığı əvvəlki həyatı birdən ona bir rəzalet kimi göründü. Daha öz qeydlərini gündəliyinə yazmadı, mason qardaşları ilə görüşməkdən çəkindi, yenə də klubə getməyə, çoxlu şərab içməyə, subaylar möclisində iştirak etməyə və elə bir həyat keçirməyə başlıdı ki, qrafına Yelena Vasil'yevna bu barədə ona ciddi xəbərdarlıq etməyi lazım bildi. Pyer onun haqlı olduğunu hiss etdi və öz arvadını rüsvay eləməmək üçün Moskvaya getdi.

Elə ki, Moskvaya gəlib solmuş və solmaq üzrə olan knyaz qızları və çoxlu nökərləri olan öz böyük evinə girdi, sonra da şəhəri gəzərkən İverskaya kilsəsini, kilsədə zərli ikonlar qabağında yanmış saysız-hesabsız şamları, qarına iz düşməmiş Kreml meydanını, Sivtseva Vrajskanın arabacılarını və daxmalarını, Moskvanın heç bir şey arzu etmədən, toləsmədən öz ömürlərini başa vuran qocalarını, qarılarnı, Moskva xanımlarını, Moskva ziyafətlərini, Moskvadakı İngilis klubunu görüb özünü öz evində, sakit bir alomdə hiss etdi. Moskva ona adət edilmiş rahat, isti, çirkli, köhnə bir xalat kimi göründü.

Moskva cəmiyyəti qaridan tutmuş uşağa kimi, hamı onu çıxdan arzu edilən və yeri həmişə hazır olan bir qonaq kimi qəbul etdi. Ali Moskva cəmiyyətində Pyeri ən əziz, mehriban, ağıllı, şən nəcib və

qəribə bir adam, dalğın, səmimi, dərdə qalan bir rus, köhnə etiqadlı bir ağa hesab edirdilər. Onun pul kisəsi hamı üçün açıq olduğundan həmişə boş olardı.

Benefislər, xeyriyyə cəmiyyətləri, məktəblər, kilsələr, müstərek qonaqlıqlar, eyş-işlət möclisləri və masonluq işləri üçün ona müraciət edilirkən o, heç vaxt öz köməyini əsirgəməzdidi, hətta pis şəkilləri, pis heykəlləri belə alar, qaraçılıarı belə boş yola salmazdı. Ondan həmişə çoxlu borc pul alan və onu qeyyumluga götürən iki dostu olmasayı, o, bütün pullarını paylardı. Klubda verilon heç bir qonaqlıq, heç bir ziyaflı onsu keçməzdidi. O, iki şü şə Marqo işib divanda öz yerinə yayxanan kimi yoldaşları başına yiğışar, mübahisə, mühakimə və zarafat etmeye başladılar. Bir münaqışə də baş verən kimi o, mehribanca bir təbəssümlə və yerində deyilən gülməli bir sözə münaqışə edənləri barışdırırdı. Mason yeməkxana lojaları onsuz ölgün keçərdi, Pyer olmayanda daxırdılar.

Subayların təşkil etdiyi axşam yeməklərindən sonra Pyer klubaya yiğışanların xahişini yerə salmayıaraq, şirin-şirin və mehribanca gülümşəyə-gülümşəyə yerindən qalxb onrlarla getmək istərkən cavanlar arasından sən və təntənəli çıçırtılar eşidilirdi. Ziyaflılarında o, kavalər çatışmayanda oynardı. Qızlar və cavan xanımlar onu bir şəyə görə sevərdilər: Pyer orada olan qızlardan, cavan xanımlardan heç birine xüsusi bir iltifat göstərməzdii, xüsusilə axşam yeməyindən sonra hamiya bir cür yanaşardı. Buna görə də onun haqqında deyərdilər: "Il est charmant, il n'a pas de sexe"!

Pyer istefaya çıxmış və öz ömrünü Moskvada başa vuran saf qalblı bir kamergerdir, belələri də Moskvada yüzlərcə idi.

Yeddi il bundan əvvəl Pyer xaricdən yenice gələndə birisi ona desəydi ki, heç bir şey axtarmaq və düşünmək lazımdı, sənin yolun lap əzəldən müəyyən edilmişdir və sən nə eləsən, sənin vəziyyətində olanlardan uzağa getməyəcəksən, o dəhşətə gələrdi. O, buna qətiyyən inanmazdı! Yoxsa Rusiyada respublika yaratmaq, gah Napoleon, gah filosof, gah da Napoleonu məğlub edən bir sərkərdə olmaq arzusu ilə yaşayan o deyildimi? Bəşər övladının nöqsanlı cəhətlərini islah etməyi düşünən və bunun mümkün olduğunu inanan, eyni zamanda öz-özünü təkmilləşdirməni yüksək dərəcəyə qaldırmış istəyən yenə o deyildimi? Məktəblər, xəstəxanalar açan, kəndliləri azad edən o deyildisə, bəs kim idi?

<sup>1</sup> O, çox gözəl insandır, onun üçün cins deyilən şey yoxdur.

Lakin bunun qabağında gör o nə oldu? Xain bir arvadın dövlətli əri, yeməyi, içməyi sevən, pencəyinin yaxasını açaraq hökuməti yün-gülçə danlayan istefəyə çıxmış bir kamerger, Moskva İngilis klubunun və Moskva cəmiyyətinin hamı tərəfindən sevilən bir üzvü! O, özü də yeddi il bundan əvvəl bütün qəlbə ilə nifrat etdiyi istefaya çıxmış Moskva kamergeri tiplərindən biri oldu. Lakin o, uzun zaman bu fikirlə barişa bilməmişdi.

Bəzən o, öz-özünü təselli verərək deyirdi: "Bu həyat ki, mən keçirirəm, bu müvəqqəti bir şeydir, həmişə belə olmayacaq". Lakin sonra başqa bir fikir onu dəhşətə salırdı. "Elə müvəqqəti bir şey deyə bir çoxları sənin kimi bu klubə ağızı dişli və başı saçlı girmişlər, oradan da dişsiz, saçsız çıxmışlar".

Məğrur dəqiqələrində isə öz-özü haqqında düşünərkən ona elə golirdi ki, o tamamilə başqa adamdır, əvvəllor nifrat etdiyi istefaya çıxmış kamergerlərə heç də oxşamır, Onlar rəzil və axmaqdır, öz vəziyyətlərindən razı idilər, "amma mən razı deyiləm, mən insanlıq üçün nə isə bir şey etmək istəyirəm". Təvazökar dəqiqələrində isə o öz-özüne deyərdi: "Bəlkə də, bütün mənim yoldaşlarım mənim kimi çırpinib-çalışmışlar, həyatda özlərinə yeni bir yol axtarmışlar, insanın qarşı dura bilmədiyi şərait, cəmiyyət, cinsiyyət və bu kimi təbii bir qüvvə onları da mənim kimi belə bir vəziyyətə gətirib çıxmışdır". Moskvada bir qədər yaşadıqdan sonra o artıq onun halına düşən yoldaşlarına nifrat etmir, onları sevməyə, onlara hörmət etməyə, özü kimi onlara da yazıçı gəlməyə başlayırdı.

Daha onun əvvəlki kimi ümidişiz, düşgün, həyata nifrat edən dəqiqələri olmadı, lakin əvvəller bariz bir şəkildə özünü hiss etdirən bu xəstəlik indi onun qəlbində gizlədilmişdi və bir an da olsa, ondan uzaqlaşmındı. Həyatda baş verən hadisələrin mənasını qeyri-ixtiyari olaraq düşünməyə başlarkən gündə o, bir neçə dəfə öz-özündən soruşardı: "Nəden ötrü? Niye! Dünyada bu şəylər nə üçün olur?" Lakin o, öz təcrübəsindən bu suallara cavab verməyin mümkün olmadığını bilirdi, buna görə də sualları tez özündən rədd etməyə çalışırdı: ya bir kitab götürüb oxuyurdu, ya durub klubə, ya da şəhərdəki dedi-qodulardan boş-boşuna danişmaq üçün Apollon Nikolayeviçin yanına gedərdi.

Pyer düşünürdü: "Yelena Vasil'yevna heç vaxt öz bədənindən başqa ayrı bir şey sevməmişdir, özü də dünyada olan ən axmaq qadılardan biridir, bununla belə o ən ağıllı, ən incə zövqlü bir qadın hesab olunur və ona pərəstiş edirdir. Nə qədər ki, Napoleon böyük idi, hamı

ona nifrot edirdi, elə ki, o, rozil bir hoqqabaz oldu, imperator Frans çalışır ki, öz qızını ona qeyri-qanuni arvadlığı versin. İspaniyallar iyünün 14-də fransızlara qalib göldikləri üçün katolik ruhaniləri vasi-tosilosu Allaha dua edirlər, fransızlar da həmin iyünün 14-də ispaniyallara qalib göldikləri üçün yenə katolik ruhaniləri vasi-tosilosu Allaha dua edirlər. Mənim mason qardaşlarım öz qanlarına and içərok yaxın adamları üçün hər şeylərini qurban etməyə hazır olduqlarını söyləyirlər, lakin kasıblar üçün pul yiğilanda bircə manat da vermirlər. Astreya lojasını Manna Axtaranlar lojası əleyhino qaldırırlar, həqiqi Şotlandiya mason xalçası və aktı əldə etməyə çalışırlar, lakin bu aktın mənasını heç onu yazan da bilmir, o heç kəsə də lazımdır. Biz hamımız xristianlığın təhqiri bağışlamaq və yaxın adamları sevmək qanununu qəbul edirik, bunun üçün də Moskvada yüzlərlə kilsə tikmişik, lakin dünən qaçan bir adamı qamçı ilə döydürlər və həmin sevmək, həqarotı bağışlamaq qanununa xidmet edən bir keşis bir əsgərə edam edilmədən qabaq xaç verdi ki, öpsün". Pyer hamının hər addimdə rast gəldiyi bu riyakarlığa nə qədər alışsa da, hər dəfə bu onu yeni bir şey kimi heyvətə salırdı. "Mən bu riyakarlığı görürəm və anlayıram, lakin bütün bu gördükərimi və anladıqlarımı onlara necə söyləyim? Mən yoxlamışam, həmişə də görmüşəm ki, mənim başa düşdüklərimi onlar da başa düşürər, ancaq onu görməməyə çalışırlar. Demək, belə də lazımdır! Bəs onda mon ne edim?" Pyerin də bir çoxları kimi, xüsusilə ruslar kimi belə bir bədbəxtliyi vardi: O, yaxşılığın və həqiqətin həyatda mümkün ola biləcəyinə inanırdı, eyni zamanda həyatdakı pisliyi, riyakalığı, yalanı çox aydın bir şəkildə görürdü və buna göz yuma bilmirdi. Hər bir əmək sahisi onun nəzərində bədxahlıqlı və adam aldatmaqla əlaqədar idi. O nə olmaq istəsə, nəyə əl atsa, bədxahlıq və yalan onun qabağını kəsir, onun bütün fəaliyyət yollarını bağlayırdı. Amma yaşamaq və bir şeylə məşğul olmaq lazımdır. Həyatın bu həllədilməz məsələlərinin təzyiqi altında qalmak dəhşətli idi. Buna görə də o ağına-bozuna baxmayaraq özünü əyləncələr aşuşuna atır, bu şeyləri unutmağa çalışırı. Cürbəcür yiğincəqlərə və cəmiyyətlərə gedirdi, çoxlu içirdi, şəkillər alırdı, evlər tikirirdi və xüsusilə kitab oxuyurdu.

Əlinə düşən hər şeyi oxuyurdu, elə də oxuyurdu ki, evə gələndə, nökər onu soyundurana kimi, o, kitabı əlinə alar, oxumağa başlardı, bundan sonra da yatardı. Yuxudan da durunda klublara və evlərə laqırtı vurmağa, ordan da kef möclislərinə, qadınların yanına gedərdi, sonra da yenə laqırtı vurmağa, kitab oxumağa, şərab içməyə qayı-

dardı. Şərab içmək get-gedə onun fiziki və mənəvi bir tələb şəklini alırdı. Həkimlər ona kök olduğu üçün çox şərab içməyi mos-hət görəzdilər, bunu onun üçün tohlükəli bir şey hesab edərdilər, lakin o buna əhəmiyyət verməzdı, çox içordı. Ancaq bir neçə stəkan şərab içdikdən sonra özünü yaxşı hiss edərdi. Bədəninə xoş bir istilik yayılar, bütün yaxın olan adamlara qarşı mehribanlıq və nəzakət duyar, hər məsolə haqqında, o məsolənin dərinliyinə varmadan, səthi fikir yürütəmək istərdi. İki şüsha də şərab içdikdən sonra o, dumanlı surətdə dərk edərdi ki, həyatın əvvəlləri onu dəhşətə salan dəlaşıq, qorxunc məsələləri onun təsəvvür etdiyi qədər də qorxunc deyilmiş. İçdiyi şərabdan başı guvuldasa da, laqqırtı vursa da, başqalarının söhbətinə qulaq assa da, ya günorta və axşam yeməyindən sonra kitab oxusa da həyatın bu dəlaşıq, qorxunc məsələləri onun gözü önündən çıxılmirdi, bu məsələlər müxtəlif cəhətdən onun nəzərinə çarpırdı. Ancaq şərəbin tasırı altında o öz-özünə deyirdi: "Bunun zərəri yoxdur. Mən bu dəlaşıq məsələləri açıb həll edirəm, budur, izahat da hazırlıdır. Ancaq indi vaxtım yoxdur, bunların hamisini sonra etraflı surətdə fikirləşirəm". Lakin bu sonra da gəlib çıxmırıldı.

Səhərlər əvvəlki məsələlər yenə də ona həllədilməz və dəhşətli bir şəkildə görünərdi, bu vaxt o, cəld kitabə əl atar, ya da bir adam gəlib eləsə sevinərdi.

Pyer eştmişdi ki, əsgərlər müharibə zamanı səngordə, atəş altında olurken və heç bir iş görmürkən, tohlükəni asanlıqla başa vermək üçün bir şeylə məşğul olub başlarını qatmağa çalışırlar. Bu indi onun yadına düşdü və ona elə gəldi ki, bütün insanlar da bu əsgərlərin vəziyyətin-dədirler, ancaq bunlar özlərini həyatdan qoruyurlar: kimisi söhrətpərəstliklə, kimisi qumarla, kimisi qanun yazmaqla, kimisi qadınla, kimisi oyuncaqla, kimisi atla, kimisi siyasetlə, kimisi ovla, kimisi şərabla, kimisi də dövlət işləri ilə. "No əhəmiyyətli, nə də əhəmiyyətsiz şey vardır, hamısı birdir, ancaq həyatdan özümü bacardığım qədər qoru-malyiam. Ancaq onu, bu dəhşətli həyatı görməməliyəm".

## II

Qişın başlanğıcında knyaz Nikolay Andreyiç Bolkonski öz qızı ilə Moskvaya gəldi. O, öz keçmiş, öz əqli, öz orijinallığı sayısında və xüsusilə o zaman imperator Aleksandrın padşahlığına qarşı olan məftuniyyətinin zəifləməsi və Moskvada fransızlar əleyhino hökm

sürən vətənpərvərlik cərəyanı nəticəsində dərhal moskvallar tərofin-dən xüsusi bir hörmətlə qəbul edildi, hökumətə qarşı olan Moskva müxalifətinin mərkəzində durdu.

Knyaz bu bir il içərisində çox qocalmışdı. Qocalmaq əlamətləri onda ayndıca görünməyə başlamışdı. Oturduğu yerde birdən yatardı, yaxında baş verən hadisələri unudardı, keçmişləri tez-tez xatırlardı, Moskva müxalifətinə başlılığı üzərinə götürməklə uşaqcasına bir şöhrətpərəstlik göstərərdi. Buna baxmayaraq, xüsusilə axşamlar, əynində xəz palto, başında pudralanmış parik çay içmeyə goləndə, oraya yiğışan qonaqlardan birinin tehrikli ilə keçmişdən qırıq-qırıq danışmağa başlarkən ve ya çağdaş durumu kəskin surətdə təqnid edərək öz fikrini söylərkən bütün qonaqlarda özünə qarşı eyni dərəcədə böyük bir hörmət oydardı. Bu qədim ev, iri bədənnüma güzgüləri, inqilabdan əvvəlki mebelləri, pudralı xidmətçiləri ilə, eyni zamanda keçmiş əsrən qalma sərt xasiyyəti və ağıllı qoca özü, bu qocaya hüsn-rəğbat göstərən mesum bir qız, qəşəng bir fransız qadını, buraya gələnlər üçün əzəmətlili və xoş bir mənzərə təşkil edirdi. Lakin buraya iki-üç saatlıqla gelərək ev sahibini görən qonaqlar gecə-gündüzdə iki-üç saatdan başqa 21-22 saat da olduğunu düşünmürdülər, bu vaxt içərisində ev öz daxili gizli həyatı ilə yaşayırırdı.

Son vaxtlarda Moskvada bu daxili həyat knyaz qızı Marya üçün olduqca ağırlaşmışdı. O, Allah bəndələri ilə səhbət etmək və təkkəne yaşamaq kimi ən yaxşı sevinclərindən möhrum edilmişdi, Lisiye Qorida bunlar onun könlüne bir yenilik gətirirdi. Eyni zamanda paytaxt həyatından istifadə etmir, onun heç bir fərəhini görmürdü. Hami bilirdi ki, atası onu tək heç bir yere buraxmır, bir yere aparsa da, ancaq özü ilə aparır; lakin o, özü də kefsiz olduğu üçün heç bir yere getmirdi, buna görə də knyaz qızı Maryanı heç bir qonaqlığa və ziyafətə çağırırmıldılar. Ərə getmək ümidiñi da tamamilə itirmişdi. Bəzən onların evinə gələn və onun əri ola biləcək cavan adamları knyaz Nikolay Andreyiçin necə bir sərt və qəzəblə qəbul edərək yola saldığını ayndıca görürdü. Maryanın dostu da yox idi. Bu dəfə Moskvaya gelərkən, özünə ən yaxın bildiyi iki adamdan da ürəyi simmişdi; bunlardan biri M-İlle Bourienne, o birisi də Jüli idi. M-İlle Bourienneyə o əvvəller də çox sərr verməzdı, indi də ondan xoş gəlməməyə başlamışdı və bəzi sebəblərə görə ondan uzaqlaşmağa başlayırdı. Moskvada yaşayan və knyaz qızı Maryanın ona beş il aramızı məktub yazdığını Jüli də ona tamamilə yad göründü. Marya bunu Jüli ilə görüşərkən hiss etdi. Jüli bu zaman qardaşları öldüyündən,

Moskvada ən dövlətli qızlardan biri hesab olunurdu və kübar əyləncələrinin ən qızığın bir dövrünü keçirirdi. Cavan adamlar onun pərəstişkarı olmuşdular. Jülinin fikrincə, bu adamlar onun məziyyətlərini birdən-birə təqdir etmişdilər. Jüli yaşları ötməkdə olan kubər qızlarının ən mühüm bir dövrünü yaşıyırırdı. Bu zaman onlar hiss edir ki, əra getmək üçün axıncı fürsət ələ düşmüştür, onun taleyi ya indi həll olunacaq, ya heç olmayıacaq. Xanım qızı Marya cüümə axşamları daha məktub yazacaqı bir adam olmadığına xatırlayaraq kədərlə bir halda gülümsəyirdi, çünki Jüli özü Moskvada idi və hər həftə də onu görürdü. Bu görüş də ona heç bir fərəh vermirdi. Knyaz qızı Marya axşamlarını bir neçə il bir qadının evində keçirən və axırdı də o qadını almayan qoca bir mühacir kimi Jülinin burada olmasına töəs-süf edirdi, çünki ona daha məktub yaza bilmirdi. Moskvada onun oturub səhbət edəcəyi, dərdini açıb söyləyəcəyi bir adımı yox idi, son vaxtlarda isə onun dərdi xeyli artmışdı. Knyaz Andreyin xaricdən qayıtması və evlənməsi vaxtı yaxınlaşırırdı. O, öz bacısına yazmışdı ki, mənim evlənmək məsələmi atamlı yoluna qoy, lakin knyaz qızı Marya onun tapşırığını yerinə yetirmək əvəzinə, hələ deyəsan işi lap xarablaşdırılmışdı da; qrafını Rostovadan söz düşəndə, onsu da çox vaxt ovqatı telx olan qoca knyaz özündən çıxırırdı. Axır vaxtlar Maryanın dərdinin üstə yeni bir dərd də gəlməşdi. O da altı yaşlı qardaşı oğlu Nikoluşkaya dərs vermək idi. O dərs deyərkən atası qoca knyaz kimi acıqlı və əsəbi olduğunu hiss edir, bu da onu dəhşətə salırdı. Nə qədər çalışırdısa, özünə söz verirdi, əsəbiləşməməyə və acıqlanmaya bilmirdi. Hər dəfə də çubuğu götürüb fransızca əlibə kitabını Nikoluşkanın qabağına qoyanda, bütün biliyini tez, həm də asanlıqla uşağa vermək istəyirdi; Nikoluşka da bu zaman bibisinin acıqlanmasından qorxurdu və azca diqqətsizlik göstərəndə knyaz qızı Marya əsəbiləşir, teləsir, hiddətlənir, səsini ucaldırırdı, bəzən də Nikoluşkanın əlindən tutub dərtir, künçə qoyurdu. Sonra da: "Mən niyə hirsliyəm, niyə qanı acıyam", – deyə ağlamaba başlayırdı. Nikoluşka da onun kimi ağlamağa başlar, icazəsiz kündən çıxıb onun yanına gələr, ona təselli verməyə başlardı. Lakin Maryanı daha çox qüssələndirən atasının əsəbi və acıqlı olması idi. Həmişə də onun əsəbiliyi və acığı qızına qarşı çevrilərdi ki, bu da son vaxtlarda çox kəskin bir şəkil almışdı. Əgər atası onu bütün gecəni təzim etməyə məcbur etseydi, onu döysəydi, ona odun və su daşıtsaydı, Maryanın heç fikrini də gəlməzdii ki, bu çətin bir vəziyyətdir. Lakin öz qızını böyük bir məhəbbətlə sevən və sevdiyi üçün də həm ona, həm də

özünə əzab verən bu adam eyni zamanda bilə-bilə qızını təhqir edir, alçaldırdı, həmişə də onun müqəssir olduğunu sübut etməyə çalışırı. Son vaxtlarda knyaz Nikolay Andreyiçdə knyajna Maryanı ən çox iztiraba çalan bir hal əmələ golmişdi, o da qoca knyazın m-lle Bourienneyə daha çox yaxınlıq göstərməsi idi. Oğlunun evlənəcəyi haqda məlumat alırkən onda: "Andrey evlənəsə, mən də m-lle Bourienneni alacağam" kimi zarafatyanı bir fikir əmələ golmışdı və görünür bu fikir onun ürəyinə yatmışdı, çünki o, son vaxtlarda (Maryaya belə gəlirdi) knyaz qızı Maryanı təhqir etmək üçün m-lle Bourienneyə xüsusi bir məhəbbət göstərirdi, bununla da öz qızına olan narazılığını bildirirdi.

Bir gün Moskvada qoca knyaz öz qızının yanında m-lle Bouriennenin əlini öpdü və onu özünə sarı çəkib qucaqladı, oxşamağa başladı. Maryaya elə gəldi ki, atası qəsdən onun yanında bunu edir. Həyəcanla yerindən qalxıb cəld otaqdan çıxdı. Bir neçə dəqiqədən sonra m-lle Bourienne knyaz qızı Maryanın yanına getdi, gülümseyə-gülümseyə, sevinə-sevinə, xoş bir səsle nə isə söyləməyə başladı. Knyaz qızı Marya tez gözlerinin yaşını sildi, qəti addimlarla Bourienneyə yaxınlaşdı və görünür özü də hiss etmədən çığıra-çığıra, tələsə-tələsə hiddətlə dedi:

— Başqasının zəifliyindən istifadə etmək alçaqlıqdır, rəzalətdir, insanlıqdan kənar şeydir... — Sözünü tamamlaya bilmədi. — Çixin mənim otağımdan! — deyərək hönkürtü ilə ağladı.

Ertesi gün knyaz ona heç bir söz demədi, ancaq nahar vaxtı xörəyin m-lle Bourienne-dən başlayaraq verilməsini əmr etdi. Lakin yeməkdən sonra bufetçi əvvəlki adəti üzrə qəhvəni knyajna Maryadan verməyə başlayanda knyaz birdən hirslenib özündən çıxdı, əl ağıcını Filippin üstünə atdı və onun əsgərliyə göndərilməsi əmrini verdi. Bağıra-bağıra:

— Eşitmədin?! İki dəfə dedim!.. Eşitmədin?! Bu evda o birinci adamdır, o mənim ən yaxşı dostumdur, — dedi. Sonra dönüb knyajna Maryaya hiddətlə çığirdi: — Bir də sən dünənki kimi eləsan... Mənim kim olduğumu yaddan çıxarsan, mən sənə göstərərəm bu evin yiyəsi kimsidir. İtil buradan! Mənim gözüümə görünmə! Get ondan üzr istə!

Knyajna Marya Amalya Yevgeniyevadan, qoca knyazdan həm özü, həm də bufetçi Filipp üçün üzr istədi.

Bələ hallarda knyajna Maryanın qəlbində özünü qurban vermək istəyən adəmin qüruruna bənzər hissələr doğardı. Qoca knyaz gözlüyə yanında dura-dura görməyib axtaranda, ya təzəcə baş vermiş bir

hədisəni unudanda, ya zəif qıçlarını düzgün atmaya və bu zəifliyini başqalarının görüb-görmediyini bilmək üçün dönüb ətrafına baxanda, ya da onu həvəsləndirib söhbət tutan qonaqlar olmadığı üçün süfrə başında birdən mürgülüyərək salvetkəsi əlindən düşəndə və başı əsə-əsə boşqab üstə əyiləndə knyajna Marya öz-özünə nifretlə deyərdi: "O qocadır, zəifdir, heç onu qınamaq olarmış!"

### III

1811-ci ildə Moskvada uca boylu, qəşəng, nəzakətli və moskvahıların söylediyinə görə çox bilikli bir fransız həkimiyə yaşıyordı, adı da Metive idi, az vaxtda o dəbə düşərək şöhrət qazanmışdı. Hətta ali cəmiyyətə mənsub olan evlərdə belə onu bir həkim kimi deyil, özlərinə tay bir adam kimi qəbul edirdilər.

Həmişə tibb elmini ələ salaraq gülən knyaz Nikolay Andreyiç belə vaxtlarda m-lle Bouriennenin məsləhəti ilə bu həkimini öz yanına buraxmışdı və ona öyrəşmişdi. Metive həftədə iki dəfə knyazın yanına gələrdi.

Nikolin günü, knyazın ad bayramı gündündə bütün Moskva axışib onun qapısına gəlmişdi, lakin knyaz tapşırılmışdı ki, heç kəsi qəbul etməzsınız, ancaq bir neçə adamın nahara çağırılmasını əmr etmişdi, bunların da siyahısını knyaz qızı Maryaya vermişdi.

Metive səhər knyazı təbrük etməyə golmuşdi və bir həkim tək, knyaz qızı Maryaya dediyi kimi, *de forcer la consigne*<sup>1</sup>, knyazın yanına getməyi özüne borc bilib otağa girmişdi. Nədənsə ad gününnü bu səhər çağında qoca knyazın ovqatı çox təlx idi. Səhər açılan dan bəri evdə gəzinir, hər şeyi bir söz eləyirdi, özünü də elə göstərirdi ki, guya deyiləni başa düşmür, onun da nə demək istədiyini anlamırlar. Bu vəziyyətdə o, əvvəl sakitcə və fikirli bir halda öz-özünə deyinərdi, lakin sonra hiddətlənərək özündən çıxar, çığırib-bağırardı. Qızı Marya onun bu ruhi vəziyyətinə çox yaxşı bələd idi. Buna görə də səhərdən bəri o, özünü doldurulmuş və ayağa çəkilmiş bir tūfəng şabağında hiss edir, bu tūfəngin də mütləq atılacağını gözləyirdi. Həkim gələnə kimi bir hadisədən sonra bir kitab götürüb qonaq otağının qapısı qabağında oturdu: buradan o, atasının kabinetində danişilan hər bir sözü eşidə bilərdi.

Əvvəl o ancaq Metivenin, sonra atasının səsini eşidti, sonra da hər ikisi birdən danişdi. Qapı açıldı, qara saçlı Metivenin gözəl vücutu

<sup>1</sup> Əmri pozmalı da olsa (*frans.*)

astanada göründü, üzündən və bütün simasından onun qorxduğu hiss olunurdu, həkimin ardınca xalatlı, başı papaqlı knyaz çıxdı, hiddət-dən onun üzü eybəcər bir şəkər düşmüdü, gözləri yero baxırdı.

Knyaz çığıra-çığıra deyirdi:

– Başa düşmürsən? Mən başa düşürəm! Fransız casusu, Bonapartın qulu, casus, itil mənim evimdən, itil deyirəm! – qapını çekib bərk örtdü.

Metive çiyinlərini sıxdı və o biri otaqdan səsə yürüüb gələn mademoiselle Bourienneyə yaxınlaşdı.

– Knyazın hali yaxşı deyil, – *la bile et le transport au cerveau. Tranquillisez-vous, je repasserai demain!*<sup>1</sup>, – dedi və barmağını dodaqları üstə qoyaraq tez otaqdan çıxdı.

Qapı daında ayaq səsləri və çığıra-çığıra deyilən bu sözlər eşidildi: "Casuslar, xainlər! Hər yerdə xainlər! Öz evində də bir dəqiqə dincələ bilmirsən!"

Metive gedəndən sonra qoca knyaz qızını yanına çağırıldı və bütün açığını onun üstünə töküdü. Casusun onun yanına buraxılmasında müqəssir qızı deyildimi? Ona axı təpsirmişdi ki, siyahı düzəltsin, siyahıda olmayanları içəri buraxmasın?! Bəs bu alçağı niyə buraxdı? Bütün təqsir ondadır. "Bu qız məni bir dəqiqə də dincəlməyə qoymur, məni rahat olməyə də qoymur".

– Yox, bəsdir daha, çıxın gedin, çıxın gedin! Siz mənim başımı böyütdünüz! Daha mən dözə bilmirəm. – Knyaz bunu deyib otaqdan çıxdı və sanki bu sözlərin qəti olduğunu bildirmək üçün geri döndü, özünü sakit göstərməyə çalışaraq, əlavə etdi: – Elə bilməyin ki, mən bunu sizə hirsənləndiyim üçün deyirəm, xeyr, mən çox sakitəm, bu məsələni mən ətraflı surətdə düşünmüşəm, belə də olacaq. Çıxın gedin, gedin özünüzə yer tapın!.. – Lakin o, özünü axıra kimi sakit saxlaya bilmədi, sevən, həm də iztirab çekən bir adam kimi hirsənlərək yumruqlarını havada yellədi və çığıra-çığıra dedi:

– Bir axmaq da tapılmır ki, bunu alıb başımızdan eləyə! – Qapını bərk örtdü, m-lle Bourienneni yanına çağıraraq öz kabinetində sakitləşdi.

Saat ikidə nahara çağırılmış seçmə qonaqlar goldilar. Onlar da məşhur qraf Rostopçın, knyaz Lopuxin və onun qardaşı oğlu, qoca knyazın köhnə döyüş yoldaşı general Çatrov, cavanlardan da Pyer vo Boris Drubetskoy idi. Onlar qonaq otağında oturub knyazı gözlöyidilər.

<sup>1</sup> Ödü qalxıb və qan başına vurub. Narahat olmayın, mən sabah goləcəyəm (frans.)

Boris bir neçə gün idi ki, məzuniyyətə gəlmişdi. O, knyaz Nikolay Andreyiçin yanına getmək, ona təqdim olunmaq istəyirdi, bu məqsədlə də knyazın etimadını qazanmağa müvəffəq olmuşdu. Knyaz bütün subay cavanlar içərisində müstəsna olaraq ancaq onu çağırılmışdı, o, subay cavanları qəbul etməzdı.

Knyazın evi böyük ziyafətlər verilən kübar evlərindən deyildi. Bura çox az adam dəvət edilərdi, şəhərdə o başqa kübar evləri kimi şöhrət qazanmamışdı, lakin bu evə dəvət olunmaq böyük bir şərəf hesab olunurdu. Boris bunu bir həftə əvvəl başa düşmüdü. Rastopçın onun yanında qrafı Nikolin gündündə nahara çağırılan baş komandanə demişdi:

– Mən gələ bilməyəcəyəm, çünkü həmişə bu gün mən knyaz Nikolay Andreyiçin hüzuruna gedirəm.

Baş komandan da ona dedi:

– Bəli, bəli! İndi o, necədir?..

Nahardan qabaq köhnə dəbli, hündür, köhnə mebelli qonaq otağına yiğışan altı adam sanki tətənəli məhkəmə şurasına toplaşmışdı. Hamısı susurdu, danişan da yavaşdan danişirdi. Knyaz Nikolay Andreyiç otaqdan çıxıb onların yanına goldı, o, ciddi idi, dinib-danişmirdi. Knyaz qızı Marya adı halda olduğundan daha sakit və daha yaziq görünürdü. Qonaqlar çox da onunla səhbət elemirdi, göründülər ki, danişan sözlər onu heç də maraqlandırırmı, o, öz fikrili möşguldür. Ancaq qraf Rostopçın gah şəhər yeniliklərdən, gah da siyaset aləmində baş verən yeni hadisələrdən danişmaqla səhbəti davam etdirirdi.

Lopuxin və qoca general da arabir səhbətdə iştirak edirdi. Knyaz Nikolay Andreyiç, verilən məlumatə qulaq asan, bəzən susmaqla, bəzən də bir-iki kəlmə söz deməklə bu məlumatı nəzərə aldığını bildirən baş hakim kimi onların səhbətinə qulaq asırdı. Səhbətin gedişindən hiss olunurdu ki, heç kəs siyaset aləmində aparılan işləri bəyon-mır. Onlar vəziyyətin get-gedə pisləşdiyini sübut edən hadisələrdən danişirdilər. Lakin bütün nağıllı edilən hadisələrdə və yürüdülən mühabəkimlərdə qəribə bir şey nəzərə çarpırdı. Məsələ golib padşahın şəxsiyyətinə aid ola biləcəyi yere çatanda, ya hadisəni nağıllı edən adam özü, ya da yoldaşları dərhal səhbəti kəsərdi.

Yemək yeyərkən siyaset aləmində olan son yeniliklərdən, Napoleonun Oldenburq hersoqunun torpağını zəbt etməsindən, bütün Avropa saraylarına göndərilən və Napoleona düşməncəsinə bir mövqə tutan rus notasından səhbət düşdü.

Qraf Rostopçın:

— Dəniz qulduru ələ keçirdiyi bir gəmi ilə necə rəftar edirəsə, Napoleon da Avropa ilə elə rəftar edir, — deyərək bir neçə dəfə söylədiyi cümləni yenə də təkrar etdi. — Padşahların buna bu qədər dözməsinə və ya onların korluğuna adam ancaq təəccüb eləyir. İndi də növbə papaya çatır. Bonapart heç də çəkinmədən katolik dininin başçısını taxtdan endirmək istəyir, hamı da bunu bili-bili susur. Oldenburq hersoqunun torpağının zəbt edilməsinə qarşı ancaq bizim padşah öz etirazını bildirdi. O da ki... — qraf Rostopçın padşahın şəxsiyyətine aid olan yero gəlib çatdığını hiss edərək susdu. Padşahın tutduğu işə qarşı ayrı bir fikir söylemək olmazdı.

Knyaz Nikolay Andreyiç dedi:

— Oldenburq hersoquna başqa bir mülk təklif etmişlər. Mən kəndləri Lisiye Qoridan Boquçarovaya və Ryazan malikanələrinə köçürən kimi, o da hersoqları bir yerdən başqa yerə köçürür.

Boris adəblə səhbət qarışdı:

— *Le duc d'Oldenbourg supporte son malheur avec une force de caractère et une résignation admirable*<sup>1</sup>. — Bu sözü Boris Peterburqdan keçib gələrkən hersoqla görüşmək şərəfinə nail olduğu üçün dedi. Knyaz Nikolay Andreyiç Borisə ələ baxdı ki, sanki bu sözün qabağında ona nə isə demək istəyirdi, lakin onun hələ buna layiq olmadığını nəzərə alıb dinmədi.

Qraf Rostopçın yaxşı tanış olduğu bir məsələ haqqında mühamimə yürüdən bir adam etinəsizliyi ilə dedi:

— Mən Oldenburq məsəlesi haqqında yazılımış etiraz notasını oxudum və bu notanın pis bir üslubda yazıldığını təəccüb etdim.

Pyer sadəlövhəlük ifadə edən bir təəccübə Rostopçının baxdı və notanın pis üslubda yazılmamasının onu nə üçün narahat etdiyini başa düşə bilmədi.

— Qraf, əgər notanın məzmunu qüvvəlidirsə, onun pis və ya yaxşı bir üslubda yazılmamasının nə əhəmiyyəti var?

Qraf Rostopçın dedi:

— *Mon cher, avec nos 500 mille homes de troupes, il serait facile d'avoir un beau style*<sup>2</sup>. — Pyer indi başa düşdü ki, notanın üslubu qraf Rostopçını niyə narahat edir.

Qoca knyaz:

<sup>1</sup> Oldenburq hersoğu başına golən bu müsibətə qarşı böyük bir motanət və sakitlik göstərir (frans.)

<sup>2</sup> Özümüz, 500 min qoşunlu yaxşı üslub əldə etmək də asan olardı (frans.)

— İndi yazı yazarlar yaman çoxalıb. Peterburqda hamı yazar, ələ bir nota deyil, hamı yeni qanunlar yazar. Mənim Andryuşam orada Rusiya üçün bir kitab dolusu qanun yazmışdır. İndi hamı yazar! — deyərək qeyri-təbii bir halda güldü.

Səhbət bir anlığa kəsildi, qoca general boğazını arıtlamaqla hamının diqqətini özüne cəlb etdi.

— Peterburqda qoşun hissələri nəzərdən keçirilərkən baş verən son hadisəni eşitmisinizmi? Bilirsinizmi, yeni fransız elçiləri özlərini aid göstərmişlər!?

— Nə? Bəli, mən bu barədə bəzi şəyələr eşitmışım, elçi əlahəzərətin yanında nə isə nalayıq bir söz demişdir.

General sözüne davam etdi:

— Əlahəzərət onun diqqətini qrenadyor diviziyasına və rəsm-keçid marşına cəlb edir, deyilənə görə elçi buna heç bir əhəmiyyət vermır və hətta cürət edib deyir ki, biz Fransada belə boş-boş şeylərə heç əhəmiyyət vermırıq. Padşah da bunun qabağında heç bir söz söylemir. Deyirlər ki, sonra qoşun hissələri nəzərdən keçiriləndə padşah bircə dəfə də olsa, daha ona müraciət etmir.

Hamı susdu. şəxsən padşaha aid olun bu məsələ haqqında heç bir fikir yürütmək olmazdı.

— Ədəbsizlər! Metiveni tanıyırsınızmı? Mən bu gün onu yanım-dan qovdum. O, burada idi, mən xahiş etmişdim ki, heç kəsi mənim yanımı buraxmasınlar, amma onu buraxmışdır, — knyaz bunu deyərək acıqli-acıqli qızına baxdı və fransız həkimi ilə olan səhbətini, Metivenin casus olmasına nədən təyin etdiyini açıb söylədi. Lakin onun getirdiyi sübutlar çox zəif idi, həm də aydın deyildi, bununla belə heç kəs ona etiraz etmədi.

Qızartma ilə şampan şərabı verdilər. Qonaqlar yerində qalxaraq qoca knyazı təbrik etdilər. Knyaz qızı Marya da ona yaxınlaşdı.

Knyaz sərt və acıqli-acıqli qızına baxıb qırxiilmiş, qırışq üzünü öpmək üçün ona sarı uzatdı. Onun üzündəki ifadə səhərki danışığı unutmadığını, əvvəlki qərarından dönmədiyini, ancaq qonaqlara görə indi bunu ona söyləmədiyini aydınca göstərirdi.

Qəhvə içmək üçün qonaq otağına keçən kimi qocalar oturdular.

Knyaz Nikolay Andreyiç daha da canlandı və gözlənilən mühabibə haqqında öz fikrini söylədi.

O dedi ki, biz almanlarla müttəfiq olmağa can atdıqca və Avropa işlərinə qarışdıqca Napoleonla apardığımız müharibələr bizim üçün bədbəxtliklə nəticələnəcəkdir, Avropa işlərinə də bizi cəlb edən Tilzit

sülhü oldu. Biz ne Avstriya üçün, ne də Avstriya əleyhine müharibə etməli idik. Biz bütün siyasetimizi Şərqi köçürməliyik; Bonapart haqqında siyasetimiz isə sərhəddə silahlı qüvvələr saxlamaq ve möhkəm siyaset yürütməkden ibarət olmalıdır, belə olsa Bonapart, 1807-ci ildə olduğu kimi, heç vaxt rus sərhəddini keçməyə cürət eləməz.

Qraf Rostopçın dedi:

— Knyaz, biz heç fransızlarla müharibə edə bilərikmi?! Biz heç öz müəllimlərimiz və Allahlarımız üstünə silah qaldırı bilərikmi? Bir siz bizim cavanlara baxın, bizim xanımlara baxın! Bizim allahlarımız – fransızlar, bizim cənnətimiz – Parisdir.

O, ucadan danışmağa başladı, yəqin istəyirdi ki, hamı onun söyləliklərini eşitsin.

— Geyimlər – fransız geyimləri, fikirlər – fransız fikirləri, hissələr – fransız hissələri! Bax, siz Metiveni evdən qovmuşsunuz, ona görə qovmuşsunuz ki, o, fransızdır və alçaq bir adamdır, amma bizim xanımlar ondan ötrü deli-divanədirler, onun ardınca sürünlərlər. Dünən mən ziyanətde idim, beş xanımdan üçü katolik idi, onlar papənin icazəsi ilə bazar günləri naxış vururlar. Özləri isə az qala çılpaq gəzirlər, ayıb da olsa, hamam lövhələrindəki qadınlara oxşayırlar. Eh, knyaz, bu cavanlar ki var, gedəsən *kunstkamerdan*<sup>1</sup>! Büyük Pyotrun köhnə dəyənəyini götürəsən, düşəsən bunların üstüne, rus sayağı bunları o qədər vurasan ki, ta bu səfəhlik başlarından çıxa!

Hamı susurdu. Qoca knyaz gülümsəyərək Rostopçinə baxdı və başını tərpədərək onun fikri ilə razılışlığını bildirdi.

Rostopçın özünə məxsus cəld bir hərəkətlə yerindən qalxıb əlini knyaza uzatdı:

— Zati-aliləri, sağlıqla qalın, naxoşlamayın.

Qoca knyaz onun əlini tutdu və öpmək üçün üzünü ona sarı uzatdı:

— Sağlıqla qal, əzizim, mən həmişə ağıllı sözə tərəfdaram.

Rostopçılər bərabər o birilər də ayağa qalxdılar.

#### IV

Knyaz qızı Marya qonaq otağında oturub qocaların yürüdüyü mühəkimələrinə, dedi-qodularına qulaq asırdı, lakin bu eşitdəkilərindən heç bir şey anlamadı, o ancaq atasının ona düşməncəsinə bir münasibə bəslədiyini qocaların başa düşüb-düşmədiyini fikirləşirdi. O hətta bütün nahar vaxtı Drubetskoyun ona qarşı göstərdiyi

xüsusi diqqət və nəzakəti də hiss etməmişdi. Drubetskoy bununla üçüncü dəfə idi onlara golirdi.

Knyaz otaqdan çıxandan sonra Pyer qonaqların hamisindən sonra əlində şlyapa, gülümsəyə-gülümsəyə xanım qız Maryaya yaxınlaşdı, knyaz qızı Marya ona sualedici dalğın bir nəzərlə baxdı. Onlar hər ikisi qonaq otağında qaldı.

Pyer:

— Bir az da oturmaq olarmı? — deyərək knyaz qızı Maryanın yanındakı kresloda oturdu.

— Bəli, buyurun. — Eyni zamanda onun gözləri soruşurdu: “Siz heç bir şey duymadınızmı?”

Pyerin kefi kök idi, o, həmişə yeməkdən sonra belə olardı. Yera baxaraq sakitcə gülümsəyərdi.

— Xanım qız, bu cavan adamı çoxdanmı tanıyrısnız? — deyə soruşdu.

— Kimi?

— Drubetskoyu.

— Yox, bu yaxından tanıyıram...

— O sizin xoşunuza gəlirmi?

Knyaz qızı Marya atası ilə səhərki danışqlarını yene də düşünədüşünə dedi:

— Bəli, o, mehriban bir adamdır... Siz bunu məndən niyə soruşunuz?

— Mən bir şey müşahidə edirəm, ona görə də soruşuram. Cavan adam adətən Peterburqdan Moskvaya ancaq bir məqsəd üçün məzuniyyətə gelir, bu məqsəd də dövlətli bir qızla evlənməkdir.

Knyaz qızı Marya dedi:

— Siz belə bir şey müşahidə etmisiniz?

Pyer gülümsəyərək sözüne davam etdi:

— Bəli. Bu cavan adam da indi belə edir, harada ki, dövlətli var, ora gedir. Mən bunu çox aydın görürom. Ancaq indi o, tərəddüd içindədir, bilmir kimə meyl eləsin: sizəmə, ya mademoiselle Jüli Karaginə yamı? *Il est très assidu auprès d'elle*<sup>1</sup>.

— Onlara gedirmi?

— Bəli. Çox da tez-tez gedir. — Sonra şən bir təbəssümələ əlavə etdi: — İndi qızın könlünü ələ almaq üçün yeni bir üsul vardır. Siz bunu

<sup>1</sup> O, ona çox diqqət yetirir (*frans.*).

<sup>1</sup> Nadir tarixi şəyərlər saxlandığı yer (*almı*).

bilirsınız mı? – Görünür, Pyer'de adamı açıp ürökden istehza etmek həvəsi vardı, kefinin duru vaxtlarında o bəzən belə edərdi. Bunun da üstündə o, öz-özünü gündəliyində az töhmətləndirməmişdi.

Knyaz qızı Marya:

– Yox, – dedi.

– İndi Moskva qızlarının xoşuna gəlmək üçün – *il faut être mélancolique. Et il est très mélancolique auprès de m-lie Karagin*<sup>1</sup>.

Knyaz qızı Marya Pyerin yaxşılıq edən üzünə baxaraq və öz dərdi haqqına düşünərək dedi:

– *Vraiment?*<sup>2</sup> – Sonra öz-özlüyünde fikirləşdi: “Mən hiss etdiklərimi başqa bir adama söyləyə bilseydim, dərdim yüngülləşərdi. Bu hisslerimi də ancaq Pyerə söylemək istərdim. O, çox nəcib və gözəl bir insandır. Bəli, dərdim yüngülləşərdi. O, mənə öz məsləhətinə söylərdi!”

Pyer ondan soruşdu:

– Siz ona ərə gedərdinizmi?

Knyaz qızı Maryanın ürəyi kövrəldi, səsi titrədi və heç özü də gözləmədən birdən dedi:

– Ah, ilahi! Qraf, elə dəqiqələrim olur ki, mən bu zaman hər kimə olsa, ərə gedərdim. Ah, yaxın bir adamı sevmək, lakin ona iztirab verməkdən başqa əlindən ayrı bir iş gəlmədiyini hiss etmək... (onun səsi yenə də titrəyərdi) ... və bu vəziyyəti dəyişmək iqtidarında olmadığını bilmək nə ağır olarmış. Onda yalnız bir yol qalır: getmək! Lakin mən hara gedim?

– Xanım qız, siz nə deyirsiniz, sizə nə olmuşdur?

Knyaz qızı Marya ağladı:

– Heç özüm də bilmirəm, bu gün mənə nə olub. Mənim söyle diklərimə qulaq asmayın, size dediklərimi də unudun.

Pyerin kefi pozuldu. O, knyaz qızından bunun səbəbini soruşdu, ürəyində nə dərdi varsa, ağıb söyleməsini ondan xahiş etdi, lakin Marya bunu demədi, o ancaq bir sözü təkrar edirdi: – Sizdən rica edirəm, mənim söyle diklərimi unudun. Mənim ancaq bir dərdim var, bunu siz də bilirsiniz, knyaz Andrey evlənərsə, atası ilə onun arası dəyə biler.

Sonra səhbəti dəyişmək üçün əlavə etdi:

<sup>1</sup> Malxulyacı olmaq lazımdır. O, Jüli Karaginanın yanında özünü çox malxulyacı göstərir (*frans.*)

<sup>2</sup> Doğrudanmı? (*frans.*)

– Sizin Rostovgildən xəberiniz varmı? Mənə deyiblər ki, onlar bu yaxında gələcək, mən də Andreyi hər gün gözləyirəm. Mən onları burada görüşməsini istərdim.

Pyer qoca knyazı nəzərdə tutaraq soruşdu:

– İndi o, bu məsələyə necə baxır? – Marya başını yellədi.

– Nə etmək olar? İlkin tamam olmasına bir neçə ay qalmışdır. Qardaşım mütləq gələcəkdir. Mən ancaq onu ilk dəqiqlirdə baş verə biləcək hadisədən xilas etmək istərdim. İstərdim ki, onlar da tez gəlsinler. Mən əminəm ki, onunla görüşəm... Siz onları çoxdanmı tanıyırınsınız? Əlini ürəyinizin üstə qoyaraq bütün həqiqəti açıb mənə deyin. Deyin görüm, o, necə qızdır, siz onu bəyənirsınız mı? Ancaq bütün həqiqəti söleyin, cünki siz bilirsinizmi, Andrey atasının rəyi xilafına hərəkət etməklə çox təhlükəli bir iş tutmuş olur, buna görə də mən bilmək istərdim...

Aydın olmayan bir duyğu Pyerə hiss etdirdi ki, knyaz qızı Maryanın bu əlavə sözlərinde və bütün həqiqəti açıb söyleməsini dənədənə xahiş etməsində knyaz Andreyin almaq istədiyi qızqa qarşı nə isə bir narazılıq ifadə olunur, o istəyir ki, Pyer knyaz Andreyin seçdiyi qızı bəyənməsin. Lakin Pyer bu barədə düşündüyündən artıq hiss etdiyini söylədi.

Qızara-qızara və qızardığının da səbəbini bilmədən dedi:

– Mən heç bilmirəm sizin sualınıza necə cavab verim. Mən o qızı qətiyyən tanımırıam, mən onu təhlil edə bilmirəm. Ancaq bircə şey bilişəm: o, füsunkar bir qızdır. Niyə füsunkardır, onu da bilmirəm. Bax, bu qız haqqında ancaq onu söylemək olar.

– Knyaz qızı Marya ah çəkdi və onun üzündəki ifadədən: “Mən bunu bilirdim və bundan da qorxurdum” sözlərini oxumaq olardı.

– O, ağılli qızdır mı? – Pyer fikrə getdi.

– Mənəcə, yox, amma he. Onun ağılli olması da lazım deyil... Bəli, yox, o, füsunkar bir qızdır, vəssəlam. – Knyaz qızı Marya yenə nə narazı halda başını yellədi...

– Ah, mən onu sevməyi elə arzu edirəm ki! Siz onu məndən qabaq görsəniz, bunu ona söyleməyin.

Pyer:

– Mən eşitmışəm ki, o, bu yaxında gələcəkdir, – dedi.

Knyaz qızı Marya bu barədə öz planını Pyerə söylədi: Rostovgilələn kimi o, knyaz Andreyin almaq istədiyi qızla yaxınlıq edəcək və qoca knyazı da ona öyrətməyə çalışacaqdır.

Boris Peterburqda dövlətli bir qızla evlənməyə müvəffəq olmadığından Moskvaya gəlməşdi. Moskvada onun evlənə biləcəyi ən dövlətli iki qız vardi: bunlardan biri Jüli, biri də knyaz qızı Marya idi, lakin o, tərəddüd içinde idı, bilmirdi bunlardan hansını alsin. Knyaz qızı Marya qəşəng olmasa da, ona Jülidən daha artıq cazibəli görünürdü, ancaq nədənsə ona yaxınlıq edə bilmirdi. Qoca knyazın ad günündə Marya ilə görüşərkən bir neçə dəfə öz hissələrindən səhbət açmaq istəmişdi, lakin xanım qız hər dəfə ona yersiz-yersiz cavablar vermişdi, görünür ki, Borisin dediklərinə o heç qulaq asmırıßı.

Jüli isə, əksinə, ancaq özünə xas olan bir üsulla onun hissələrini çox həvəslə qəbul edirdi.

Jülinin 27 yaşı vardi. Qardaşları öləndən sonra o, çox dövlətli bir qız olmuşdu. O, indi qətiyyən gözəl deyildi, lakin elə zənn edirdi ki, indi əvvəlkindən də qəşəng və əvvəlkindən də daha çox cazibədardır. Onda belə bir səhv fikri əməle gətirən iki şey idi: birisi bu idi ki, o, çox dövlətli bir qız olmuşdu, ikincisi də, onun yaşı artıraqa kışılər üçün az təhlükəli olurdu, kışılər onunla daha sərbəst hərəkət edə bilidilər və öhdələrinə heç bir vəzifə götürmədən onun axşamlarından, axşam yeməklərindən və izdihamlı məclislərindən istifadə edirdilər. On il bundan əvvəl bir kişi 17 yaşlı bir qız olan evo o qızı nəzərdən salmaqdan və özünü onunla əlaqədar etməkdən qorxaraq hər gün o evə getməkdən çəkinə bilərdi, lakin indi həmin kişi cəsarətlə hər gün onun yanına gedərdi və onunla gəlin ola biləcək bir qız kimi deyil, heç bir cinsə mənsub olmayan tanış bir adam kimi ünsiyyət saxlayardı.

Karaginilin evi bu qış Moskvada ən qonaqpərvər bir ev hesab olunurdu və hər kəs ora məmənniyyətlə gedirdi. Verilən naharlarдан və axşam ziyafətlərindən başqa, hər gün orada böyük məclislər qurulardı. Bu məclisə toplaşan və gecə saat 12-də axşam yeməyini yeyən, saat 3-də isə dağlılış gedən adamların da çoxu kişi olardı. Elə bir böyük ziyafət, gəzinti, teatr olmazdı ki, Jüli ora getməsin. Onun tualeti həmişə ən yeni modalı tualet olardı. Lakin buna baxmayaraq, o, ümidişleri boşça çıxmış bir adama oxşardı, çatana da deyərdi ki, mən nə dostluğa, nə də sevgiye inanıram, bütün həyat şənlikləri də mənim üçün boş bir şeydir, mən ancaq orada rahat ola biləcəyəm. O, özünü böyük ümidişlər bəsləyən, lakin bu ümidişləri boşça çıxmış, öz sevgilisini itirmiş və ya bu sevgilisini tərəfindən amansız surətdə aldadılmış bir qız kimi göstərirdi. Onun başına belə bir iş gəlməsə

də, hamı ona başına belə işlər gəlmış bir qız kimi baxırdı, hətta o, özü də başına çox-çox müsibətlər gəldiyinə inanırdı. Lakin bu hal nə ona həyatını şən, nə də onun yanına gələn cavan adamların vaxtını xoş keçirməyə mane olurdu. Onların evinə gələn hər bir qonaq, özünü malxulyalığa vuran ev sahibəsinə lazımi iltifatlar göstərər, sonra da həyatı səhbətlərlə, rəqsələ, zehni oyunlarla və o zaman Karaginilin evində dəbdə olan şeir deyişmələrlə möşgül olardı. Ancaq cavan adamlardan bəzisi, o cümlədən Boris də Jülinin əhval-ruhiyyəsilə daha dərindən maraqlanardı. Jüli bu cavan adamlarla teklikdə oturub həyatın mənasızlığından uzun-uzadı səhbət edərdi, kədərlə şəkillər çəkilən, sözlər və şeirlər yazılan albomunu açıb onlara göstərərdi.

Jüli xüsusilə Borisə məhrİbanlıq edərdi. Onun həyatda belə tez ümidsiz olmasına heyfslənər və guya başına çox-çox müsibətlər gəlmış bir adam kimi ona dostcasına təsəlli verirdi, sonra da öz albomunu açıb onun qabağına qoyardı. Boris onun albomuna iki ağaç şəkli çəkib altında da bu sözləri yazmışdı: *Arbres rustiques, vos sombres rameaux secouent sur moi les ténèbres et la mélancolie*<sup>1</sup>.

Başqa bir yerdə isə bir məqəbərə şəkli çəkmişdi, onun da altından bu beyti yazmışdı:

“La mort est secourable et la mort est tranquille,  
Ah! contre les douleurs il n'y a pas d'autre asile”<sup>2</sup>.

Bu beyt Jülinin çox xoşuna gəlmışdı.

Sonra o kitabdan oxuyurmuş kimi bu sözləri Borisə demişdi:

– Il y a quelque chose de si ravissant dans le sourire de la mélancolie<sup>3</sup>.

– C'est un rayon de lumière dans l'ombre, une nuance entre la douleur et le désespoir, qui montre la consolation possible<sup>4</sup>.

Boris də buna cavab olaraq bu şeiri yazdı:

“Aliment de poison d'une âme trop sensible,  
Toi, sans qui le bonheur me serait impossible,  
Tendre mélancolie, ah, viens me consoler,  
Viens caimer les tourments de ma sombre retraite.

<sup>1</sup> Kond ağacları, sizin kölgəli budaqlarınızdan mənim üstümə qaranlıq və kədər yağır (*frans.*)

<sup>2</sup> Ölüm xilas edir və sakit edir,

Ah! Əzabdan qurtarmaq üçün başqa bir sığınacaq yer yoxdur (*frans.*)

<sup>3</sup> Malxulyalığın tobəssümündə tükməz bir füsunkarlıq vardır (*frans.*)

<sup>4</sup> Bu kölgədə bir şüa, kədərlə ümidsizlik arasında bir cılıvıdır ki, toskinlik ola biləcəyini göstərir (*frans.*)

*Et mèle une douceur secrète  
A ces pleurs, que je sens couler*<sup>1</sup>.

Jüli orqanda Boris üçün on kədərli noqtürinlər<sup>2</sup> əlalardı.

Boris də ona ucadan "Zavallı Liza" əsərini oxuyardı, oxuduqca da həyəcandan bir neçə dəfə nefəsi tixanaraq dayanardı. Onlar böyük məclislərde bir-birinə laqeyd insanlar dünyasında bir-birini başa düşən yegənə adam kimi baxardılar.

Anna Mixaylovna Karagingilə tez-tez gələr və Jülinin anası ilə həmsöhbət olardı, eyni zamanda o, Jüliyə nələr veriləcəyi haqqında da düzgün məlumat toplardır (Jüliyə Penza vilayətindəki iki malikanə, bir də Nijni Novqorod məşələri verilirdi). Anna Mixaylovna qəzavü-qədərin hökmüne sədq-iürəklə boyun əyərək oğlu Borisi dövlətlə Jüli ilə bağlayan incə kədərə riqqətlə baxardı.

Jüliyə dedi ki:

— *Toujours charmante et mélancolique, cette chère Julie*<sup>3</sup>. Sonra Jülinin anasına dedi: — Boris deyir ki, sizin evinizdə ruhən dincəlirəm. Heç bilirsiniz, o, nə qədər ümidsizlik keçirmiş və nə qədər həssasdır!

Evdə də oğluna dedi:

— Ah, mənim əzizim, Jüli son vaxtda mənim elə xoşuma gəlib ki, bunu heç bilmirəm sənə necə təsvir edim! Bir də ki, onu kim sevməyə bilər? O elə bir mələkdir ki, yer üzündə heç tayı-bərabəri yoxdur! — Bir az susaraq əlavə etdi: — Onun maman-inə da elə yazığım gelir! Bu gün o, Penzadan göndərilən hesabatı və məktubları mənə göstərdi, orada onların böyük malikanələri vardır, o yaziq da təkdir, onu elə aldadırlar ki!

Boris güclə seziləcək bir halda gülümşədi. O, anasının sadəlövh-cəsinə ifadə olunan hiyləgerliyinə mehribanca gülürdü, lakin ona axıra kimi qulaq asdı, arabır də Jüligilin Penza və Nijni Novqoroddakı malikanələri haqqında diqqətlə bəzi şəyələr soruşdu.

Jüli çoxdan idi öz malxulyaçı pərəstişkarının təklifini gözləyirdi və bu təklifi də qəbul etməyə hazır idi. Lakin Borisin ona, onun əre-

<sup>1</sup> Sən ey həssas bir qəlbin zəhərlı qidası,  
Ki, sənsiz saatət mənim üçün mümkün olan şey deyil,  
Ey zərif malxulya, gəl mənə təsəlli ver,  
Gəl mənim zülmət içində keçən yalnız həyatımı əzabdən qurtar.  
Və bu gizli nəşəni

Gözlərimdən axdığını hiss etdiyim yaşla birləşdir (frans.).

<sup>2</sup> Balaca lirik musiqi əsəri (frans.).

<sup>3</sup> Bizim əziz Jülimiz yeno də gözəl və malxulyalıdır (frans.).

getmək üçün göstərdiyi chtirasına, ondakı qeyri-təbiiliyə qarşı hiss etdiyi gizli nifret və həqiqi sevgidən tamamile el üzəmkədən duyduğu dəhşət buna mane olurdu. Onun məzuniyyəti qurtarırdı. O, hər gün Karagingilə gəlir, bütün vaxtnı orada keçirirdi, hər gün də düşünərək öz-özüne deyirdi: sabah Jüliyə evlənmək teklifini edəcəyəm. Lakin Jülinin yanına gedəndə, onun həmişə pudralanmış olan çənesinə, qırmızı sıfetinə, nəm gözlərinə baxanda, üzündəki həmişə malxulyaçılıqdan dərhal aile xoşbəxtliyi sevincinə keçməyə hazır olan süni ifadəni görəndə öz qətiyyətini itirirdi. Bununla belə o, çoxdan idi ki, öz təsəvvüründə özünü Jülinin Penza ilə Nijni Novqorod malikanələrinin sahibi hesab edər, onların gəlirindən necə istifadə etməyi müəyyənləşdirirdi. Jüli Borisin tərəddüb etdiyini görürdü və bəzən belə bir fikrə gəlirdi ki, yaqın mən Borisin xoşuna gəlmirəm, amma o saat da yanlış xəyallarla öz-özünü təsəlli verərək deyirdi: o utanır, bu utanmaq da sevgidənir. Eyni zamanda əsəbiləşməyə də başlayırdı, nəhayət, o, qəti bir plan qurdur: Borisin məzuniyyəti qurtaranda Anatoli Kuragin Moskvaya Karagingilin evinə gəldi. Jüli də birdən-bira malxulyaçılığı buraxıb çox şən oldu və Kuraginə xüsusi bir mehribanlıq göstərdi.

Anna Mixaylovna öz oğluna dedi:

— *Mon cher, je sais de bonne source que le Prince Basile envoie son fils à Moscou pour lui faire épouser Julie*<sup>1</sup>. Mən Jülini elə çox sevirəm ki, mənim ona heyfim gəlir. Əzizim, sən nə düşünürsən?

Qızın əldən çıxmazı ilə axmaq bir vəziyyətdə qalmaq, Jülinin qabağında malxulyaçılıq kimi ağır bir vəzifə daşıyaraq bütün bir ayı boş-boşuna keçirmək və təsəvvüründə siyahıya alaraq yerbəyer etdiyi Penza malikanələrinin gelirini Anatol kimi səfəh bir adamın əlində görmək Borisin təhqir edirdi. Bu dəfə o, Karagingildə qəti bir niyyətlə getdi. Jüli onu gülər üzlə və qayğısız bir halda qarşılıdı, dünənki ziya-fətdə kefinin kök olduğundan etinasızca danışdı, sonra da nə vaxt gedəcəyini soruşdu. Boris öz sevgisindən danışmağa gəlmüşdi, buna görə də özünü mehriban göstərmək fikrində idi, lakin o, birdən-birə qadınların vəfəsizliyindən danışmağa başladı, dedi ki, qadınlar çox asanlıqla kədərden şadlığa keçirlər, onların əhvali-ruhiyyəsi, onlara yaxınlıq edən və könüllərini ələ almaq istəyən adamların hərəkətindən

<sup>1</sup> Əzizim, mötəbər mənbələrdən mənə məlum olmuşdur ki, knyaz Vasili Jülini oğluna almaq istəyir, bunun üçün də onu göndərmişdir (frans.).

asılıdır. Jüli bu sözdən incidi, eyni zamanda dedi ki, qadına müxtəlif vəziyyətlər lazımdır, çünkü eyni şeylər hər kəsi darıxdır.

Boris:

— Bunun üçün də mən sizə məsləhət görordim ki... — deyə sözə başladı və Jülini sancımaq istədi, lakin elə o saat da, Moskvadan məqsədine çatmadan gedəcəyini, sərf etdiyi əməyin boşça çıxacağımı düşüñərək susdu (Bu vaxta kimi hələ onun başına belə bir iş gəlmemişdi), belə bir vəziyyət onu tehqir etmiş olardı. Sözünü kəsib, Jülinin əsəbilik və tərəddüd ifadə edən üzünü görməmək üçün başını aşağı dikdi.  
— Mən burası sizinlə dalaşmaq üçün gəlməmişəm... Öksinə... — Başını qaldırib Jülinin üzünə baxdı ki, görüsün sözünü davam etdirə bilərmi. Jülinin üzündəki əsəbilik birden-birə silinmişdi, iztirab və yalvarış ifadə edən gözləri intzar içinde Borisə zillənmişdi. Boris düşünərək öz-özünə dedi: "Mən həmişə işi elə qura bilərəm ki, onu az görün. İndisə məsələ başlanılmışdır, onu qurtarmaq lazımdır!" Rəngi qızardı, başını qaldırib Jüliyə baxdı: — Mənim sizə bəslədiyim hissələrə siz bələdsiniz! — Daha bundan artıq söz söylemək lazım deyildi. Jülinin üzü qalibiyyətlə gülümseyirdi. Lakin o, belə hallarda söylənilən sözlerin hamısını, yəni: "Mən sizi sevirəm, heç bir qadını sizin qədər sevməmişəm" sözlərini Borisə dedirdi. O bilirdi ki, Penza malikanələri və Nijni Novgorod meşələri əvəzində bunu tələb edə bilər, tələb etdiyini də əldə edə bildi.

Qarantlı və kədər saçan ağaclar artıq nə Borisin, nə də Jülinin yadına düşürdü, onlar gələcəkdə Peterburqdə gözəl bir ev tikmək planını qurur, kübar evlərinə gedir və təntənəli bir toy üçün hazırlıq görürdülər.

## VI

Qraf İlya Andreyiç yanvarın sonlarında Nataşa və Sonya ilə Moskvaya geldi. Qrafinya hələ də kefsiz idi, lakin onun sağalmasını gözləmək olmazdı, çünkü knyaz Andreyin gələcəyini hər gün Moskvada gözləyirdilər. Bundan başqa cehiz üçün lazımi şeylər almaq, Moskva ətrafindakı evi satmaq və qoca knyazın Moskvada olmasından istifadə etmək lazım idi ki, gələcəkdə gəlini olacaq Nataşanı ona töqdim etmək mümkün olsun. Rostovgilin Moskvadakı evi qızdırılmadığı üçün soyuq idi. Bir də ki, onlar Moskvada çox qalmayıacaqdılar, qrafinya da onların yanında deyildi, buna görə də İlya Andreyiç Marya Dmitriyevna Axrosimovanın evinə düdü. Marya Dmitriyevna onları çoxdan qonaq çağırırdı.

Axşamdan xeyli keçmiş Rostovginin dörd arabası Marya Dmitriyevnanın Staraya Konyusennaya küçəsində olan evinin həyətinə girdi. Marya Dmitriyevna tək yaşayırırdı. Qızını əre vermişdi. Oğlanları da qulluq edirdilər.

O, özünü yenə də şax tutardı, yenə də hamiya öz fikrini heç bir şeydən çəkinmədən, ucadan və qəti bir şəkildə söylərdi, bütün varlığı ilə də sanki başqa adamları göstərdikləri hər cür zəiflik, ehtiras və məftuniyyət üstündə töhmətləndirirdi, çünkü o, belə şeylərin ola bilecəyini qəbul etməzdə. Sehər tezden kutsaveykasını geyərək ev işləri ilə məşğul olardı. Bayram günlərində kilsəyə, oradan da həbsxanalara gedərdi, nədən ötrü də getdiyini heç kəsə söyləməzdə, başqa günlərdə isə, ev işlərini qurtarandan sonra paltarını dəyişər, ona işi düşən adamları qəbul edərdi. Müxtəlif ictimai təbəqələrdən olan belə adamlar hər gün onun yanına gelərdilər, sonra da günorta yeməyini yeyərdi, yediyi xörək də həmişə yaxşı və ləzzətli, süfrə başında da hər gün üç-dörd qonağı olardı. Nahardan sonra bir əl *boston*<sup>1</sup> oynardı, axşamlar da qəzet və kitab oxutdurub qulaq asar, eyni zamanda əlində bir şey toxuyardı. Cox nadir hallarda evdən çıxardı; onda da şəhərinən mötəbər şəxslərinin evinə gedərdi.

Rostovgil gələndə o halə yatmamışdı. Dəhlizin qapısı cirilda-  
yaraq açıldı, Rostovgil öz qulluqçuları ilə içəri girdi. Marya Dmitriyevna gözlüyüni burnu üstüne endirib başını dik tutaraq zal otagının qapısını ağızında durmuşdu, içəri girən adamlara ciddi və acıqlı bir nəzərlə baxırdı. Elə zənn etmək olardı ki, bu adamların gəlməsindən bərk hirslenmişdir və bu saat onları qovacaq, lakin bu zaman o, qonaqları və qonaqların şeylərini yerbəyər elemək üçün emr verir və göstərdiyi qayğıdan görünürdü ki, Rostovgilin gəlməsindən çox razıdır.

Heç kəslə görüşmədən çəmodanları göstərərək deyirdi:

— Qrafındırırmı? Bura getir. Qızlar, bu tərəfə, sola gedin. — Sonra qulluqcu qızların üstüne çıçırdı: — Nə ağınızını açıb baxırsın! Tez samovara od salın! — Sonra şaxtadan üzü qızarmış Nataşanın kaporundan tutaraq özüne dardtı: — Kökəlmisən, yaxşılaşmışsan. Bah, nə soyuqsan! — Əlindən öpmək istəyən qrafın üstüne çıçırdı: — Bir tez soyunsana! Yəqin lap donmusan. Çayla rom verin! — Sonyuška, bonjour, — deyərək Sonyaya döndü, fransızca söylənən bu təbrikilə o, Sonyaya qarşı həm azca etinasızlıq göstərdiyini, həm də öz mehribanlığını bildirmək isteyirdi.

<sup>1</sup> Kart oyunu

Hami yol paltarını soyunub üst-başını düzeldərək çay masası etrafında oturandan sonra Marya Dmitriyevna bir-bir hamının üzündən öpdü.

— Gəlmeyinizə və mənim evimə düşmeyinizə lap ürəkdən şadam! — Nataşa da diqqətlə baxaraq dedi: — Çoxdan gəlmək lazımdır... Qoca da burada hər gün oğlunun gəlmesini gözləyir. Onunla tanış olmaq lazımdır, tanış olmaq lazımdır. — Sönyani gözdən keçirərək əlavə etdi: — Bəli, bu barədə sonra danışarıq. — Sönyanın yanında bu barədə söz açmaq istəmirdi. — İndi qulaq as, — deyərək qrafa döndü. — Sabah sənə nə lazımdır? Kimi çağırtdıracasən? Şinşinimi? — Barmağının birini yumdu. — Ağlağan Anna Mixaylovnanı? — Bu iki. O, indi oğlu ilə buradadır. Oğlu evlənir! Sonra Bezuxovumu? O da arvadı ilə buradadır. Arvadının əlindən qaçmışdı, arvadı yenə də onun dalınca gəldi. Bezuxov özü çərşənbə günü bizde nahar elədi. — Sonra qızları göstərdi: — Bunları da sabah İverskoya, sonra da Ober-Şelmanın yanına apararam. Yəqin bunlara başdan-ayağa təzə paltar tikdirəcəksən? Mənə baxmayın, indi paltara çox qəribə qol tikirlər! Bu yaxında cavan knyz qızı İrina Vasilyevna mənim yanımı gəlməmişdi. Adam baxanda əti töküldür, elə bil ki, hər qoluna balaca bir çellək geydirmişdin. İndi belə olub ki, gündə bir dəb çıxır. — Sonra ciddi bir ifadə ilə dedi: — Bəs sənin öz işlərin necədir?

Qraf:

— Aləm qarışib bir-birino. Bir yandan pal-paltar almaq lazımdır, — dedi, — bu yandan da Moskva etrafındaki malikanəni, bir də evi satmaq gərək. Əgər iltifat buyurub zəhmətini boynunuza götürsəniz, qızları sizin yanınızda qoyub, birçə gülüyüə Marinskoyeyə getmək isteyirəm.

— Yaxşı, yaxşı, mənim yanımda sağ-salamat olarlar. Mənim evim Qəyyumluq Şurası kimidir. Mən onları hara lazımsa apararam, dələram da, oxşaram da. — Marya Dmitriyevna iri əlini çox-çox sevdidi və xaçlaşdı Nataşanın yanaqlarına toxundurdu.

Ertəsi gün Marya Dmitriyevna qızları İverskoya və Ober-Şelmanın yanına apardı. Ober-Şelma Marya Dmitriyevnadan elə qorxurdu ki, həmişə onu tez başdan eləmək üçün paltarı ona zərərinə satırdı. Marya Dmitriyevna cehizin çoxunu buna sıfariş verdi. Evə qayıdan sonra Nataşadan başqa hamını öz otağından qovdu, sonra da çox-çox sevdidi Nataşanı kreslosu yanına çağırıldı.

— İndi səninlə danışaq. Nişanlanmisan, mübarək olsun! Yaxşı oğlan tapmisan! Çox sevinirəm. Onu da lap bu boyda olandan tan-

yıram (Əli ilə yerdən bir arşın hündürlüyü göstərdi). Nataşa sevinərək qızardı. — Mən onu və onun bütün ailəsini sevirəm. İndi mənə qulaq as. Sən bilirsən ki, qoca knyz Nikolay oğlunun evlənməsini heç istəmirdi. Çox tünd qocadır! Burası da var ki, knyz Andrey uşaq deyil, atası razı olmasa, da o istədiyini eləyər, ancaq bu cür ailəyə girmək yaxşı deyil. Arada razılıq və məhəbbət olmalıdır. Sən ağıllı qızsan, necə eləmək lazımdır, özün bilirsən. Sən mehribanlıq göstər, ağıllı hərəkət elə. Onda hər şey öz yoluna düşər, yaxşı olar.

Nataşa susurdu, lakin Marya Dmitriyevna elə zənn edirdi ki, o utandığından diniib-danışmir. Əslinda isə Nataşa knyz Andreyə olan sevgisinə başqalarının qarışmasını istəmirdi. Onun təsəvvürünce bu sevgi insanların heç bir işinə benzəmirdi, buna görə də heç kəs onun sevgisini başa düşə bilməzdi. O tək birçə knyz Andreyi sevirdi və onu taniyirdi, knyz Andrey də onu sevirdi, özü də bu günlərdə gəlib onu aparmalı idi. Ayrı ona heç bir şey lazımdı.

— Bilirsənmi, mən onu çoxdan tanıyıram, sənin baldızın Maşenkanı da sevirəm. Baldızlar başa toxmaq olar, amma bu heç milçəyi də incitməz. O, məndən xahiş edib ki, sən onunla görüşdürrüm. Sən sabah atanla onun yanına gedərsən, özün də mehribanlıq göstərərsən, qılıq qatarsan, sən ondan yaşça kiçiksən. Nişanın da göləndə görər ki, sən onun bacısı ilə də, atası ilə də tanışsan, onlar da sən seviblər. Belədir, belə deyil? Belə yaxşı olmazmı?

Nataşa könülsüz dedi:

— Bəli, belə yaxşı olar.

## VII

Ertəsi gün qraf İlya Andreyiç Marya Dmitriyevnanın məsləhətilə Nataşanı götürüb knyz Nikolay Andreyiçin yanına getdi. Qrafın getməyə heç könlü yox idi, bu görüş onun ürəyinə qorxu salırdı. Əsgər yiğilarkən knyzla olan son görüşü hələ də onun yadından çıxmamışdı. Qraf İlya Andreyiç onu nahara dəvət etmişdi, lakin o, buna cavab olaraq, adam göturməmək üstündə qrafi bərk danlamışdı. Nataşa ən yaxşı paltarlarını geymişdi və knyz Nikolay Andreyiçgilə getdiyinə çox-çox sevindirdi. “Heç ola bilməz ki, onlar məni sevməsin-lər, — məni həmişə hamı sevmişdir. Mən onların hər bir arzusunu yerinə yetirməyə, onları sevməyə hazırlam, onları ona görə sevmək isteyirəm ki, biri onun atasıdır, biri də bacısıdır, onlar da məni sevməyə bilməzler!”

Onlar karetə minib knyaz Nikolay Andreyiçin Vzdvijenkadakı tutqun görünüşlü evinə getdilər. Karetədən düşüb dəhlizə girdilər. Qraf yarızarafat, yarigerçək bir ifadə ilə dedi:

— Allah, özün dada yet! — Nataşa atasının qabaq otağı girərkən tələsdiyini gördü və çokinə-çokinə, yavaşça knyazın və knyaz qızı evdə olub-olmadığını soruşdu. Onların gəlməsi haqqında knyaza və knyaz qızına xəbər verildikdən sonra qulluqçular arasında bir çaxnaşma əmələ geldi. Xəbərə gedən xidmətçini zalda o biri xidmətçilər saxlayaraq piçıldıqları. Bir qulluqçu qız zala yüyürdü və knyaz qızı adını çəkərək nə işə söylədi. Nəhayət, sıfətindən acıq tökülen qoca bir xidmətçi Rostovgilin yanına gəlib dedi ki, knyaz qəbul edə bilməyəcək, knyaz qızı işə sizi öz yanına dəvət edir. Hamidən əvvəl qonaqların qabağına çıxan m-lle Bourienne oldu. O, çox nəzakətlə atə ilə qızını qarşılayaraq knyaz qızının yanına apardı. Knyaz qızı da həyəcanlı, həm də qorxmış halda ayaqlarını bərk-bərk yerə vuraraq, qonaqların qabağına yüyürdü. Onun üzü qırmızı ləkələrlə dolu idi, amma özünü sərbəst və şad göstərməyə çalışırdı. Ele ilk baxışda Nataşa knyaz qızı Maryanın xoşuna gəlmədi. Nataşa ona qədərsiz bəzəklili-düzəklili, şən, yüngül və şan-şöhərət sevən bir qız kimi göründü. Lakin Marya gələcəkdə gəlinləri olacaq bu qızı qarşı hələ onu görmədən əvvəl pis bir münasibət başlayırdı, çünkü qeyri-ixtiyari olaraq onun gözəlliyyinə, cavənlığınə, xoşbəxtliyinə həsəd edir, onu qardaşına qışqanırdı. Onu həyəcanlandıran bu idi. Bir də knyaz qızı Marya ona görə həyəcanlı idi ki, xidmətçi Rostovgilin gəlməsini knyaza xəbər verərkən knyaz çığraçığıra demişdi. — Onlar mənə lazım deyil, əgər istəyirsə, qoy onları knyaz qızı Marya qəbul eləsin, ancaq mənim yanımı buraxmayın. Marya da Rostovgili qəbul etdi, lakin o hər dəqiqə knyazın nalayıq bir iş tuta biləcəyindən qorxurdu, çünkü knyaz Rostovgilin gəlməsindən son dərəcə açıqlanmışdı.

Qraf ayağını ayağına vuraraq təzim etdi və sanki qoca knyazın gəlməsindən qorxaraq ətrafinə baxa-baxa dedi:

— Əziz knyaz qızı, budur mən öz gülümü sizin yanınızda gətirdim. Sizin tanış olmağınız məni çox sevindirir... Çox təəssüf ki, knyaz hələ də kefsizdir, çox təəssüf. — Bir neçə də ümumi cümlələr söyləyərək ayağa qalxdı. — Xanım qız, əgər icazə versəniz, mən Nataşanı on beş dəqiqəliyə sizin yanınızda qoyaram, burada, iki addimlıqda Sobaçaya Ploşadkaya, Anna Semyonovnanın yanına getmək istəyirəm.

İlya Andreyiç bu diplomatik hiyləgorliyi ona görə işə salmışdı ki, həm qızının gelecekdə bəldizə olacaq knyaz qızı Maryaya öz gəlinləri ile açıq səhbət etməyə imkan versin (Bunu qraf sonra öz qızına demişdi), həm də knyazla üz-üzə gəlməsin, cünki o, knyazdan qorxurdu. O, bunu öz qızına söyləmədi, lakin Nataşa atasının knyazdan qorxaraq narahat olduğunu anladı və özünü təhqir olunmuş hiss etdi. Atasının yerinə qızardı və qızardığını da daha bərk açıqlandı, sonra da cəsərtli və öçoşkən bir nəzərlə Maryaya baxdı. Onun gözləri heç kəsən qorxmadiğini ifadə edirdi. Knyaz qızı qrafın tədbirini bəyənərək çox şad olduğunu söylədi və Anna Semyonovnanın yanında mümkün qədər çox qalmasını ondan xahiş etdi. İlya Andreyiç getdi.

Knyaz qızı Marya Nataşa ilə tək qalib danışmaq istəyir və narahat bir halda *m-lle Bourienne*-yə baxırdı, lakin o, otaqdan çıxıb getmirdi, Nataşaya Moskvadan zövq-səfasından, teatrlarından ətraflı surətdə danışındı. Bayaq xidmətçilərin özlərini itirərək əl-ayağa düşməsi, qrafın narahat olması və knyaz qızı qeyri-təbii bir halda onları qarşılıması Nataşanı təhqir etmişdi. Ona elə gəlirdi ki, knyaz qızı onları qəbul etməklə böyük bir mərhəmət göstərmişdir. Buna görə də hər şey onun könlünlə toxunurdu. Marya onun xoşuna gəlmirdi. Nataşa elə zənn edirdi ki, o, çox pis adamdır, ikiüzlüdür, qılıqsızdır. Nataşa bir-dən ruhi bir sixıntı duydular və qeyri-ixtiyari olaraq knyaz qızı Maryaya qarşı etinasızlıq göstərməyə başladı, bununla da o, Maryanın daha artıq xoşuna gəlmədi. Beş dəqiqəlik qeyri-səmimi səhbətdən sonra tuflı geymiş bir adamın yeyin-yeyin atılan ayaq səsləri eşidildi. Knyaz qızı Maryanın üzündə qorxu əlaməti görünürdü. Otağın qapısı açıldı, knyaz başında ağ qalpaq, əynində xalat içəri girdi.

— Ah, xanım, xanım, qrafını... qrafını Rostova, əgər səhv etməsə... rica edirəm, əfv edin, əfv edin... bilmədim, xanım. Allah özü görür. Mən bilmirdim ki, siz biza gəlməyi özünüzə layiq görmüsünüz, ona görə də bu paltarda qızımın yanına gəldim. Rica edirəm, əfv edin... Allah özü görür ki, bilmədim. — Bu sözləri o, Allah sözünü xüsusiə qeyd edərək, elə sünə, elə iyriyci bir şəkildə söyləyirdi ki, knyaz qızı Marya ayaq üstə duraraq başını aşağı saldı, nə atasına, nə də Nataşaya baxmağa üzü gəlmədi. Nataşa da qalxıb təzim etdikdən sonra nə edəcəyini bilmirdi. Ancaq *m-lle Bourienne* mehribanca gülümsəyirdi.

Qoca yenə dodaqaltı:

— Rica edirəm, əfv edin, rica edirəm, əfv edin! Allah özü görür ki, bilmədim, — deyərək Nataşanı başdan-ayağa süzdü və otaqdan çıxıb

getdi. Knyaz gedəndən sonra m-lle Bourienne birici olaraq sözə başladı və knyazın kefsizliyindən söhbət açdı. Lakin Nataşa ilə knyaz qızı Marya kırımıçə bir-birinə baxıldı, baxdıqca da, deyiləmisi lazımlı olan sözləri deməyərək, bir-biri haqqında daha pis şeylər düşünürdülər.

Qraf geri qayıdanda Nataşa knyaz qızı Maryaya qarşı nəzakətsizlik göstərərək atasının gəlməsinə çox sevindi və getməyə tələsdi. Bu anda o, qarşısında duran yaşı ötmüş, rəsmi əlaqəli knyaz qızına az qala nifrət edirdi, çünki o, Nataşanı pis bir vəziyyətdə qoymuşdu və yarım saat bir yerdə olduqları halda, knyaz Andrey haqqında heç bir şey söyləmemişdi. Nataşa düşünerək öz-özüne deyirdi: "Bu fransız qadının yanında onun haqqında əvvəl mən söz aça bilməzdim ki!" Knyaz qızı Marya da bu anda eyni şeyi düşünerək iztirab çəkirdi! O, Nataşaya nə demək lazım olduğunu bildirdi, lakin bunu deyə bilmədi, ona görə deyə bilmədi ki, buna həm m-lle Bourienne mane olurdu, həm də Nataşa ilə knyaz Andreyin evlənməsi haqqında söhbət açmaq ona çox ağır gəlirdi və bunun səbəbini heç özü də bilmirdi. Qraf otaqdan çıxandan sonra Marya cəld Nataşaya yanaşaraq əlindən tutdu və dərindən ah çəkib dedi: "Dayanın, mən gərək..." Nataşa istehza ilə knyaz qızı Maryaya baxdı, lakin nəyə istehza etdiyi özü də bilmirdi.

Xanum qız Marya:

– Əziz Natali, – dedi, – bilirsınız, mən qardaşımın öz xoşbəxtiyini tapmasına sevinirəm... – O, doğru söyləmədiyini hiss edərək dayandı. Nataşa onun sözünü kəsməsinin səbəbini anladı, zahiri bir qürur və soyuqluqla dedi:

– Xanum qız, mənə elə gəlir ki, indi bu barədə danışmaq yaxşı deyil. – Bu sözləri söylərkən o az qalırdı ki, ağlaşın.

Otaqdan çıxan kimi öz-özünə dedi: "Gör, mən nə söylədim, gör, mən nə etdim!"

Həmin gün Nataşa nahara çox gec gəldi və onu xeyli gözləmeli oldular. O, öz otağında oturub uşaq kimi içini çəkə-çəkə hönkürtü ilə ağlayırdı. Sonya onun başı üstündə durub saçlarını öpürdü.

– Nataşa, sən axı niyə ağlayırsan? Onlar sənin nəyinə lazımdır? Nataşa, bunlar hamısı keçib gedər.

– Yox, sən bilsən ki, bu adama necə ağır gəlir... elə bil ki mən...

– Sən bunu demə, Nataşa, sən ki, müqəssir deyilsən, sənin nəyinə gərek? Bir məni öp!

Nataşa başını qaldırıb Sonyanın dodaqlarından öpdü və göz yaşları ilə islanmış üzünü onun sinəsinə qoydu.

– Mən deməyi bacarmıram, mən bilmirəm. Heç kəs müqəssir deyil, müqəssir mənəm. Ancaq adama elə ağır gəlir! Ah, o, niyə gəlmir axı!..

Ağlamaqdan Nataşanın gözleri qızarmışdı, elə bu halda da nahar yeməyə getdi. Marya Dmitriyevna knyazın İlya Andreyiçlə qızını necə qəbul etdiyini bildirdi, lakin özünü elə göstəridi ki, guya bundan heç xəbəri yoxdur, Nataşanın üzündə ifadə olunan iztirab və kədəri də görmür, o həm qrafla, həm də başqa qonaqlarla ucadan danışdanişa zarafat edirdi.

### VIII

Elə həmin axşam da Rostovgil operaya getdi, Marya Dmitriyevna onlara bilet almışdı.

Nataşa getmək istəmirdi, lakin Marya Dmitriyevnanın ancaq ona qarşı göstərdiyi mehribanlıqdan keçə bilmədi və onun sözünü yerə salmadı. Nataşa geyindikdən sonra zala gedib atasını gözləməyə başladı, burada o, bədənnüma güzgüdə özünə baxdı və qəşəng, çox qəşəng olduğunu gördü, bu da onu daha artıq kədərləndirirdi, ancaq bu dadlı, xoş, sevimli bir kədər idi.

"İlahi, o, indi burada olsaydı, mən əvvəlki kimi heç də ondan çəkinməzdim, onu qucaqlardım, ona sixilardım. O, tez-tez mənə bir şey axtarırırmış kimi görünən və maraq ifadə edən bir nəzarələ baxardı, yenə də onu elə baxmağa, sonra da ondakı kimi gülməyə məcbur edərdim, gözlərini də – onun gözləri bu saat gözümün qabağındadır! – O düşünerək yeno öz-özünə deyirdi: – Axi onun atası, bacısı mənim nəyimə lazımdır, mən ancaq onu sevirəm, onu, onu! Onu üzü ilə, gözləri ilə, üzündəki həm kişi, həm də uşaqcasına cilvələnən təbəssümü ilə sevirəm... Yox, yaxşısı budur ki, heç onu düşünməyim, düşünməyim, onu yaddan çıxarım, gələnə kimi təmiz yaddan çıxarım. O gələnə kimi mən tab gotirə bilməyəcəyəm, mən bu saat ağlayacağam". – Aynanın qabağından çəkilip ağlamamağa çalışdı. Bu anda Sonya geyinmiş halda və əlində yelkik içəri girdi. – "Sonya Nikolenkanı necə belə sakitcə sevir, darixmir, bu qədər onun yolunu necə gözləyə bilir, necə buna səbr edir! Yox, o, tamam başqa adamdır. Mən bacarmıram!"

Nataşa bu saat ele bir halda idi ki, sevmək və sevildiyini bilmək onu kifayətləndirmirdi, sevdiyi adamı indi, indi bu saat qucaqlamaq, onunla danışmaq, ondan sevgi sözünü eşitmək istoyirdi, indi onun qəlbini məhəbbətlə dolu idi. Nə qədər ki, o, atası ilə yan-yana oturub

karetde gedirdi, knyaz Andreyi daha artıq sevdiyini və özünü daha artıq kədərli hiss edirdi, hara getdiyini və kimlə getdiyini də unutmuşdu. Karetin donmuş pəncərələrindən bir-bir ötüb keçən fanar işıqlarına dalğın halda baxırdı.

Rostovgilin kareti bir-biri ardınca düzülüb gedən karetlər sırasına düşərək, ağır-agır və çarxları qar üstündə xırıldaya-xırıldaya teatra çatdı. Nataşa ilə Sonya paltarlarını əllerine yiğisdiraraq katerden tələsə-tələsə düşdülər. Qraf da xidmətçilərin köməyile aşağı endi; hər üçü içəri giron qadınlar və kişilərin, afişə satanların arasına ilə birinci qatdakı lojaların koridoruna gedtilər. Örtülü qapıların dalından müsiqi səsi eşidildi.

Sonya piçıldıyaraq Nataşaya dedi:

— *Nathalie, vos cheveux!*<sup>1</sup>... — *Kapeldiner*<sup>2</sup> nəzakətlə və cəld qadınların arasında sıvişib lojanın qapısını açdı. Müsiqi səsi daha aydın eşildi, işıq düşmüş lojalar açıq ciyinlər və açıq qollu qadınlarla, parter isə xışıldayan və işıldayan mundirlərlə parıldadı. Yan lojaya girən bir xanım Nataşanı bir qadın həsədilə süzdü. Pərdə hələ qalxmamışdı, hələ uvertüra çalınırı. Nataşa paltarını düzəldərək, qarşı tərefdəki lojalara baxa-baxa, Sonya ilə bərabər gedib oturdu. Yüzlərə göz onun açıq qollarına və açıq boynuna baxırdı. Çoxdan idi o, bu baxışların təsirini duymurdu, birdən həm xoş, həm də xoşa gəlmeyən bir hiss onu bürüdü və bu hiss özünə uyğun olan bir çox xatirələr, arzular və heyəcanlar doğardı.

Nataşa ilə Sonya, bu iki qəşəng qız, bir də çoxdan bəri Moskvada görünməyen qraf İlya Andreyiç hamının diqqətini cəlb etdi. Hamı Nataşanın knyaz Andreyə nişanlanmaq məsələsini az-çox eşitmİŞdi və o vaxtdan bəri də Rostovgilin kənddə yaşıdığını bilirdilər, buna görə də hamı Rusyanın ən yaxşı kişilərindən birinin nişanlısına maraqla baxırdı.

Nataşa kənddə yaşarkən qəşəngləmişdi, hamı da bunu ona deyərdi, lakin indi həyəcanlı olduğundan daha artıq qəşəng görüñürdü. O, öz sağlamlığı, gözollüyü, eyni zamanda hamiya qarşı laqeyd olması ilə teatra yiğışanları heyrotə salmışdı. O, öz qara gözləri ilə hamiya baxır, heç kesi də axtarmırı, dirsəkdən yuxarı açıq qolu ilə lojanın məxmər surahısına dirsəklənərək, yəqin ki, uvertürün ahənginə uyaraq ovçunu qeyri-şüuri halda açıb-yumur, əlindəki afişanı əzirdi.

<sup>1</sup> Nataşa, sonin saçların (*frans.*)

<sup>2</sup> Teatrda biletlərə baxan və yer göstərən qulluqçu (*frans.*)

Sonya deyirdi:

— Ora bax, Alenindir, deyəsən, yanındakı anasıdır!

Qoca qraf da deyirdi:

— Gör ha! Mixail Kiriliç dənədən kökəlmışdır.

— Ora baxın! Bizim Anna Mixaylovna gör necə şlyapa qoymuşdur!

— Karaginlər, Jüli ilə Boris də onların yanındadır.

Rostovgilin lojasına girən Şinşin dedi:

— Drubetskoy Jüli ilə evlənir! Bu gün bildim.

Nataşa da atası baxan tərəfa baxdı və Jülini gördü. Jüli atasının yanında oturmuşdu, üzündə xoşbəxtcəsinə bir ifadə, yoğun, qırmızı boynunda isə mırvari vardi. Nataşa onun boynuna çoxlu pudra vurduğunu gördü.

Onların arxa tərəfində Borisin hamarca daramış gözəl başı görüñürdü. O əyilərən qulağını Jülinin ağızına sarı tutub gülümsayırdı və altdan-altdan Rostovgilə baxaraq öz nişanlısına nə isə deyirdi.

Nataşa düşünərək öz-özünü deyirdi: "Onlar bizim barəmizdə, mənim barəmədə danişirələr".

"Jüli yəqin məni qısqanır, Boris də onu sakitləşdirir, onlar nahaq yerə narahat olurlar! Onlar bilsəydiyər ki, nə o, nə də o birisi heç mənəm yadına da düşmürələr".

Borisle Jülinin arxa tərəfində Anna Mixaylovna oturmuşdu. Onun başında yaşıl şlyapa, üzündə isə həm təvəkkül, həm də xoşbəxtlik və bayram sevinci ifadəsi vardi. Onların lojasında nişanlılara məxsus bir fəreh duyulurdu. Nataşa buna bələd idi və bunu sevirdi. Nataşa üzünü yan lojadən çevirdi və birdən qoca knyazın evində duydugu həqarət təsəvvüründə canlandı.

"Onun nə haqqı var ki, məni öz ailəsinə qəbul etməyə razı olmasın? Ah, yaxşısı budur ki, bu barədə heç düşünməyim, o gələnə kimi düşünməyim!" Nataşa bunu deyərək parterdəki tanış və yad adam-lara baxdı. Doloxov parterin qabağında və lap orta tərefdə, səhne qabağındaki sürəhiyə dirsəklənərək üzü zala sarı durmuşdu. Onun papaq kimi görünən qıvrım, gur saçları yuxarı daranmışdı, əynində də İran paltarı vardi. Doloxov teatrin ən gözə çarpan yerində durmuşdu, ele də sərbəst durmuşdu ki, sanki öz otağında idi, o eyni zamanda bütün zalın diqqətini özünə cəlb etdiyini də bilirdi. Moskvanın ən görkəmlili cavanları onun başına yiğmişdi, o da, görünür, bu cavanlar arasında birinci yer tuturdu.

Sonya Doloxovu görüb qızardı. Doloxov vaxtılı onu sevirdi, qraf İlya Andreyiç gülerək əli ilə Sonyanı dümsükləyib Doloxovu göstərdi:

— Tanıdım mı? — Sonra Şinşinə döndü: — Bu haradan gəlib çıxıb? O ki çoxdandır, görünmürdü.

Şinşin dedi:

— Görünmürdü? Qafqazda imiş, oradan da qaçmışdır. Deyirlər ki, İranda nüfuzlu bir xanın naziri olmuşdur, orada şahın qardaşını öldürmüştür. İndi de ki, bütün Moskva xanımları onun dərdindən dəli-divanıdır! Elə dillərində də Dolochoff le Persan<sup>1</sup>-dir! İndi bizdə hər sözbaşı Doloxovun adını çəkirlər, onun başına and içirlər, onu əziz bir qonaq kimi qəbul edirlər. Doloxov, bir də Kuragin Anatoli bütün bizim xanımları dəli-divana elayıblər.

Yan lojaya uca boylu, iri hörlülü, gözəl bir qadın girdi. Onun dolğun aq ciyinləri çox açıq idi; boynu da ciyinləri kimi aq ve dolğun idi; boynundan iki sap iri mirvari boyunbağı asılmışdı. Onun qalın, ipək palternini xışıldada-xışıldada oturması xeyli çəkdi.

Nataşa qeyri-ixtiyari olaraq onun boynuna, ciyinlərinə, mirvarisə, saçının daranmasına diqqətlə baxdı, ciyinləri və mirvariləri çox xoşuna goldı. O bir də dönüb qadına diqqətlə baxanda qadın başını çevirdi, qraf İlya Andreyiçi görüb başı ile salamlasharaq gülümşədi. Bu, Pyerin arvadı qrafının Bezuxova idi. İlya Andreyiçin kübar cəmiyyətində tanımadığı adam yox idi, o əyilərək Bezuxova ilə danişdi:

— Qrafını, çoxdanmır gelmişiniz? Gələcəyəm, gələcəyəm, gelib əlinizi öpəcəyəm. Mən də iş üçün gelmişəm, qızları da götirmişəm. Deyirlər ki, Semyonova elə oynayır ki, heç bunun misli görünmeyib. Qraf Pyotr Kirilloviç bizi heç vaxt unutmur. O, buradadırımı?

Elen:

— Bəli, buradadır, sizin yanınızda gəlmək isteyirdi, — deyərək Nataşaya diqqətlə baxdı.

Qraf İlya Andreyiç yenə də öz yerində oturdu və piçildayaraq Nataşaya dedi:

— Gözəldirmi?

Nataşa:

— Heç belə gözəl olmaz, bir möcüzədir, — dedi. — Bax, buna vurulmaq olar!

Bu zaman uvertüranın son akkordları səsləndi və dirijorun çubuğunun səsi eşidildi. Gecikmiş kişilər gəlib parterdə, öz yerlərində oturdular. Pərdə qalxdı.

<sup>1</sup> İranlı Doloxov

Pərdə qalxan kimi də lojalarda və parterdə hamı susdu. Mundırı, fraklı bütün kişilər, qocalar və cavanlar, daş-qasıla bəzənmüş açıq qollu, açıq boyunu, açıq ciyinli qadınlar böyük bir maraqla gözlərini sehnəyə zillədilər. Nataşa da baxmağa başladı.

## IX

Səhnənin yerinə düz taxtalar vurulmuşdu, yan tərəflərdə ağac təvir edən kartonlar qoyulmuşdu, arxa tərəfdə isə taxtalara kətan çekilmişdi. Səhnənin ortasında qırmızı korsajlı və aq yubkali qızlar oturmuşdular. Onlardan biri çox kök idi, əynində aq ipək paltar olan bu kök qız alçaq bir skamyada ayrıca oturmuşdu, skamyaya da dal tərəfdən yaşıl karton yapışdırılmışdı. Onlar ne isə oxuyurdular. Oxuduqlarını qurtarandan sonra aq paltarlı qız sıfılyorun otağına yaxınlaşdı və onun yanına bir kişi gəlib əl-qolunu yelleyle-yelleyle oxumağa başladı. Onun sılyapasında lələk, belində xəncər vardi, ayağına dar, ipək şalvar geymişdi, qıçları da çox yoğun idi.

Dar şalvarlı kişi oxuyandan sonra qız oxudu. Sonra da hər ikisi susdu, musiqi çalındı, dar şalvarlı kişi barmaqlarını bir-bir aq paltarlı qızın əlinə toxundurdu, görünür, o yenə də qızla bərabər oxumasını gözləyirdi. Onlar hər ikisi bir yerdə oxudular, teatrdacların hamisi əl vurmağa və çıçırmaga başladı. Bir-birini sevənləri təsvir edən kişi ilə arvad da səhnədə gülümşəyə-gülümşəyə, əllərini yelleyle-yelleyle baş eydı.

Nataşa ciddi bir əhvali-runiyyə içinde idi. Bu şeylər ona həm bu cəhətdən, həm də kənddə keçirdiyi heyatdan sonra çox əcaib və çox təəccübülü görünürdü. Operanın gedisini izleyə bilmirdi, hətta çalınan musiqini de eşitmirdi, o ancaq rəngli kartonları, sehnəyə düşən parlaq işıqda qəribə bir halda hərəkət edən, danışan, oxuyan qəribə geyimli kişiləri və qadınları görürdü. Bütün bu şeylərlə nəyin təsvir edilmək istəniləyini biliirdi, lakin bunlar o qədər sünə və qondarma, təbiilikdən o qədər uzaq idi ki, o gah aktyorların yerinə utanır, gah da onlara gülməyi tuturlu. Dönüb ətrafına göz gəzdirdi, tamaşaçıların üzünə baxdı, onların da sıfətində təəccüb və istehza, öz könlündə olan hissin ifadəsini görmək istədi, lakin tamamilə başqa bir şey gördü. Hamı diqqətlə sehnəyə baxırdı, hamının üzündə heyrat və məftuniyyət vardi, ancaq Nataşaya elə goldı ki, bu heyrat və maftunluq özü də qondarma və sünidir. Nataşa düşənərək öz-özünə dedi: "Görünür, elə belə də lazımdır!" Gah o parterdə oturan başı pomadalı kişiləri, gah

da lojalarda əyləşən çilpaq qollu, çilpaq ciyinli qadınları, xüsusilə yan lojada oturan və sakit bir təbəssümlə səhnəyə baxan Eleni gözdən keçirirdi və bütün zalı dolduran parlaq işığı, adamların nəfəsi ilə qızmış isti havanı hiss edirdi. Nataşa yavaş-yavaş nəşələnir və bu nəşədən sərəxə olurdu, çoxdan idi o belə bir şey hiss etmirdi. O, harada olduğunu ve gözləri qarşısında neler baş verdiyini anlamadı. Ətrafına baxaraq düşünür, bir-biri ilə heç də rabitosı olmayan çox qəribə fikirlər onun ağılına golirdi. O gah səhənə qirağına çıxıb aktrisanın oxuduğu ariyanı oxumaq, gah da öz yelpiyi ilə bir az aralıda oturan qocanı vurmaq, gah da əyilib Eleni qidiqlamaq isteyirdi.

Ariya oxunması başlayacaqdı ki, səhnədə tam bir sakitlik əmələ gəldi, elə bu zaman Rostovgilin lojası olan tərəfdə parterin içəri girişi qapısı cirildədir və tamaşaya gecikmiş bir adamın ayaq səsi eşidildi. Şinşin piçıldayaraq dedi: "Kuragin də gəldi!" Qrafının Bezuxova gülümseyərək içəri girən adama sarı döndü. Nataşa qrafının Bezuxovanın baxdığı tərəfə göz qoydu və son dərəcə gözəl bir adyutant gördü. O, təkəbbürlə, həm də nəzakətle lojaya sarı gəlirdi. Bu adam Anatoli Kuragin idi. Nataşa Peterburqda verilən bir ziyaftədə onu çoxdan görmüşdü. İndi onun əynində epoletli və ekselbantlı bir mundir vardi. O, təmkinlə və lovğa-lovğa yeriyirdi. Kuraginin gözəl üzündə helim bir qürür və sevinc, özü isə qəşəng olmasayı, onun bu yeriği çox gülünc görünərdi. Səhnədə oyun başlanmışdı, lakin o tələsmədən, etirənmış gözəl başını dik və sərbəst tutaraq koridorun xalçası üzərində gedirdi və irlilədikcə də mahmızları və qılıncı yüngüləcə səslənirdi. Nataşaya baxaraq bacısına yaxınlaşdı, tarım əlcək geyinmiş əlini lojanın qirağına qoyub başı ilə bacısını salamladı, əyilərək Nataşanı göstərib nə isə soruşdu:

— *Mais charmante!*<sup>1</sup> — Bu sözü o yəqin Nataşa haqqında söyləmişdi. Nataşa bunu eşitməkdən artıq dodaqlarının hərəkətindən başa düşmüştü. Sonra Kuragin birinci sıraya keçib Doloxovun yanında oturdu və dirsəyi ilə onu həm dostcasına, həm də etinasızcasına itələdi, başqaları isə həmin bu Doloxovun roğbətini qazanmaq üçün ona yarınmağa çalışırdı. Doloxov da ona baxıb göz vurdur, gülümədi və ayağını səhnə qabağına dirədi.

Qraf:

— Bu bacı-qardaş bir-birinə necə də oxşayır! İkisi də nə qəşəngdir, — dedi.

<sup>1</sup> Çox, çox sevilmidir (*frans.*).

Şinşin astadan qrafa Kuraginin Moskvada töratdiyi bir fitnədən söhbət açdı, Nataşa da buna qulaq asmağa başladı; ona görə qulaq asmağa başladı ki, Kuragin onun haqqında charmante demişdi.

Birinci pərdə qurtardı, parterdəkilərin hamısı qalxdı, bir-birinə qarışdı, gəzməyə və parterdən çıxmaga başladılar.

Boris Rostovgilin lojasına gəldi və nişanlanması haqqında edilən təbrikləri çox sade bir şəkildə qəbul etdi, sonra da qaşlarını qaldırıb dalğın bir halda gülümseyərək evlənəcəyi qızın xahişini Nataşa ilə Sonyaya söylədi, Jüli onları toya çağırırdı. Nataşa gülümseyərək nazlana-nazlana Borisla danışır, onu evlənməsi münasibətilö təbrik edirdi. Bu həmin Borisdir ki, Nataşa vaxtilə ona vurulmuşdu. Lakin indi hər şey Nataşaya sadə və təbii görünürdü, çünki o duyduğu sevincdən sərəxə idı.

Ciyinləri və döşü açıq Elen hamiya baxaraq bir qayda ilə gülümseyirdi. Nataşa da Borisə baxaraq eynən belə gülümseyirdi. Boris Jülinin xahişini söylədikdən və təbriklərə qarşı təşəkkür etdikdən sonra lojadan çıxdı.

Ön küber və ağıllı adamlar Elenin lojasına doluşdular, həm də parter tərəfdən onu araya aldılar, sanki onlar bir-birinə macal vermədən Elenlə tanış olduqlarını hamiya göstərmək isteyirdilər.

Kuragin tənəffüs qurtarana kimi Doloxvla bərabər səhnənin qabağında durub Rostovgilin lojasına baxdı. O eyni zamanda Doloxvla danışındı. Nataşa bilirdi ki, Kuragin onun haqqında danışır, bu da ona həzz verirdi. O həttə çevrilib elə oturdu ki, Kuragin onun üzünü yan tərəfdən görsün. Nataşanın fikrincə, belə oturmaq daha əlverişli idi. İkinci pərdə başlanandan qabaq Pyer parterdə göründü, Rostovgil Moskvaya geləndən bəri hələ onu görməmişdi. Pyerin üzü kədərlə idi, Nataşa onu axırıncı dəfə görəndən sonra o daha da kökləmişdi. Pyer heç kəsə baxmayıaraq ön sıraya keçdi. Anatoli ona yaxınlaşdı və Rostovgilin lojasını göstərərək ona nə isə dedi. Pyer Nataşanı görüb sevindi, cəld onların lojasına sarı getdi, lojanın qabağına dirsəklənərək gülümseyə-gülümşəyə Nataşa ilə xeyli danışdı. Nataşa Pyerlə səhbət edərkən qrafının Bezuxovnanın lojasından kişi səsi eşitdi və nedənse bildi ki, bu Kuraginin səsidiir. Dönüb ora baxanda Kuraginə göz-gözə gəldi. Kuragin gülümseyərək həm möftuniyyətlə, həm də mehribanca Nataşaya baxırdı. Belə bir baxışdan sonra bir şey Nataşaya çox qəribə görünürdü; bu adama belə yaxın olasan, ona belə baxasan, onun xoşuna gəldiyini yəqin bilsən, eyni zamanda onunla tanış olmayan, bu necə ola bilər?

İkinci pərdədə səhnəyə bir neçə heykəli təsvir edən şəkillər qoyulmuşdu, kətan üstündə ay təsvir edən bir deşik açılmışdı. Səhnə qabağındakı abajurlar qaldırıldı, şeypurlar və kontrabaslar yoğun səsle çalındı, sağdan və soldan qara mantiyalı adamlar çıxdılar. Onlar əllərini yelləməyə başladılar, əllərində də xəncərə oxşar şeylər vardı. Sonra başqa adamlar da yüyürüb gəldilər, əvvəller aq paltarda olan, indiso mavi rəngli paltar geymiş qızı dartib aparmağa başladılar. Elə o saat da aparmadılar, onunla xeyli oxudular, sonra dartib apardılar, səhnənin dalında metal bir şəyə üç dəfə vurdular, bu zaman hamı dizi üstə çökdü, ağız-ağıza verib ucadan dua oxudular. Bu oyun bir neçə dəfə heyran olmuş tamaşaçıların çığrtısı ilə kəsildi.

İkinci pərdədə Nataşa hər dəfə parterə nəzər salanda Anatoli Kuragini göründü. O, əlini kreslonun dalına apararaq Nataşaya baxırdı. Onun bu vurğunluğu Nataşanın xoşuna gəldi və bunda nalayıq bir şey olduğunu heç xəyalına da gətirmirdi.

İkinci pərdə qurtardıqdan sonra qrafinya Bezuxova yerindən qalxdı, Rostovgilin lojasına sarı döndü (Onun döşü tamamilə açıq idi), əlcəkli barmağı ilə qoca qrafı yanına çağırı və lojaya gironlara əhəmiyyət verməyərək, nəzakətlə gülümşəyə-gülümşəyə qrafla danışmağa başladı.

— Siz öz gözəl qızlarınızla məni tanış edin, — dedi. — Bütün şəher onlardan danışır, amma mən onları heç tanımırıam.

Nataşa qalxıb füsunkar qrafınıya təzim etdi. Bu gözel qadının tərifi onun çox xoşuna gəldi və duyduğu həzzdən qızardı.

Elen qrafə deyirdi:

— Mən də indi moskvalı olmaq istəyirom. Sizin necə insafınız qəbul edir ki, bu cür inciləri kənddə gizlədib basdırırsınız?

Qrafinya Bezuxova füsunkar bir qadın şöhrətini qazanmışdı və buna da haqqı vardi. O düşünmediyi bir şeyi danışmağı bacarı, xüsusile sade və təbii surətdə yaltaqlana bilirdi.

— Yox, əziz qraf, siz mənə sizin qızlarınızla məşgül olmağa icaze verin. Mən indi hərçənd Moskvada çox qalmayacağam. Elə siz də çox qalmayacaqsınız. Mən çalışıram ki, sizin qızları əyləndirrim. — Sonra Nataşaya dönüb eyni qəşəng təbəssümə dedi: — Mən hələ Peterburqdə sizin haqqınızda çox şeylər eşitmışdım və sizi görmək istəyirdim. Mən öz pajımdan da sizin barənizdə bəzi şeylər eşitmışdım, mən Drubetskoyu deyirəm, eşitmisinizmi, o evlənir. Mən eyni zamanda ərimin dostundan, Bolkonskidən də, knyaz Andrey Bolkonskiden də sizin barədə bəzi şeylər eşitmışəm. — O, knyaz Andrey Bolkonski sözünü xüsusile qeyd etdi, bununla da knyaz Andreyin Nataşaya qarşı

necə bir əlaqə bəslədiyindən xəbərdar olduğunu bildirmək istəyirdi. Sonra Elen qrafdan xahiş etdi ki, yaxşı tanış olmaq üçün qızlardan birini tamaşa qurtarana kimi mənim lojamda oturmasına icazə verin, qraf da onun xahişini yerə salmadı, Nataşa Elenin lojasına keçdi.

Üçüncü pərdədə saray göstərilirdi. Coxlu da şam yanırda, divarlardan saqqallı cəngaverləri təsvir edən şəkillər asılmışdı, ortaçıqda iki adam oturmuşdu, bunlar da yəqin padşah və padşahın arvadı idi. Padşah sağ əlini qorxa-qorxa yelledi, nə isə oxudu, pis də oxudu və moruq rəngli taxtda oturdu. Əvvəl aq, sonra mavi, indi də bircə köynək geymiş qız taxtın yanında durmuşdu, saçları da açılıb tökülmüşdü, padşahın arvadına müraciət edərək qəmli-qəmli oxuyurdu. Padşah əlini yelledi, səhnənin yan tərəflərindən çilpaq baldırılı kişiler və qadınlar çıxdılar, hamısı da bir yerde oynamaya başladı. Sonra skripkalarda çox zərif və şən bir hava çalındı. Çilpaq, yoğun baldırılı, nazıl qollu bir qız o biri qızlardan ayrılib səhnənin dalına keçdi, korsajını düzəltdi, yenə ortalığa gəlib tullanmağa və tez-tez bir ayağanı o biri ayağına vurmağa başladı. Parterdəki adamların hamısı el vurdub və "bravo" — deyə çığrdı. Sonra kişilərdən biri künçdə durdu. Orkestrdə tsimballar və şeypurlar bərkdən çalındı, çilpaq baldırılı kişi tekbaşına çox hündürə tullanmağa və kiçik addımlarla tez-tez yürüməyə başladı (Bu kişi Düpor idi, göstərdiyi bu sənətkarlığın mübadilində ildə 60 min manat alırdı). Parterdə, lojalarda və eyvandakı adamlar gücləri yetdiyikcə el vurmağa və bağırmağa başladılar, oynayan kişi dayandı, gülümşəyərək hər tərəfə baş əydi. Sonra yenə çilpaq baldırılı kişiler və qadınlar oynadılar, hamı oxumağa başladı. Lakin birdən tufan qopdu, orkestrdə xromatik qammalar və alçaq septimli akordlar eşidildi, hamı qaçıb dağıldı, yenə bir adamı çəkib səhnənin dalına apardılar, pərdə də düşdü. Yenə də tamaşaçılar bərk hay-küy qopardı və el vurdular, hamı:

— Düpor! Düpor! — deyə çığrdı. Hamı Düporun oynamasına heyran olmuşdu.

Bu şeylər daha Nataşaya qəribə görünmürdü. O, fərəhələ gülümşəyərək böyük bir nəşə içində ətrafına baxırdı.

Elen ona müraciət edərək soruşdu:

— *N'est ce pas qu'il est admirable – Duport!*<sup>1</sup>

Nataşa da:

— *Oh, oui!*<sup>2</sup> — deyə ona cavab verdi.

<sup>1</sup> Düpor füsunkar bir adamdır, elo deyilmə? (frans.)

<sup>2</sup> Əlbət ki! (frans.)

Tənəffüs vaxtı Elenin lojasına soyuq doldu. Qapı açıldı, Anatoli əyilə-øyile və adamlara toxunmamağa çalışaraq içəri girdi.

Elen narahat bir halda tez Nataşaya, sonra Anatoliyə baxaraq dedi:

— İzn verin qardaşımı sizə təqdim edim. — Nataşa öz qəşəng üzünü Elenin çilpaq ciyni üstündən Anatoliyə sarı çevirib gülümsədi. Anatoli uzaqdan gözəl göründüyü kimi yaxından da gözəl görünürdü. O, Nataşanın yanında oturdu və dedi ki, mən lap çıxdan, hələ Narışkingilin ziyafətində olandan bəri bu iltifata nail olmaq arzusunda idim, həmin ziyaflətə mən sizi görmək iltifatına nail oldum və o vaxtdan da sizi unutmadım. Kuragin qadınlarla daha ağıllı və daha sadarəftar edirdi. O, cəsaretlə, həm də sadəcə danişirdi. Nataşa bu adam haqqında bir çox dəhşətli şeylər söylənildiyini bildirdi, lakin indi o, Anatolida heç də belə dəhşətli bir şey görmürdü, əksinə, onun üzündə şən, həlim və sadəlövhəcəsinə bir təbəssüm vardi, bu da Nataşaya həm qəribə görünür, həm də çox xoşuna gəldi.

Kuragin Nataşadan tamaşanın xoşuna gelib-gəlmədiyini soruşdu və keçən tamaşada Semyonovanın oynarkən yixildığını söylədi.

Birdən o, köhnə bir tanışçı kimi Nataşaya dedi:

— Bilirsizmi, qrafinya, bizdə geyimli karusel oyunu təşkil edilir, siz də onla iştirak etməlisiniz, çox maraqlı olacaq. Hami Arxarovgilə yığışacaq. Buyurun gelin. Ha, nə deyirsiniz?

Anatoli bu sözleri söylərkən gülər gözlərini Nataşanın üzündən, boynundan və çilpaq qollarından ayırmadı. Nataşa qəti bildirdi ki, Anatoli ona heyran olmuşdur. Bu da onun xoşuna gəldi, eyni zamanda Anatolinin burada olmasından sıxlıq və bir ağırlıq duyurdu. Nataşa Anatoliyə baxmayanda hiss edirdi ki, Anatoli onun ciyirlərinə baxır, bu zaman o qeyri-ixtiyari olaraq Anatolinin baxışlarını tuturdu, qoy o heç olmasa, Nataşanın ciyinlərinə deyil, gözlərinə baxsın. Amma Anatoli onun gözlərinə baxanda o, qorxulu bir şey duyurdu: Anatol ilə onun arasında qətiyyən utancaqlıq pərdəsi yox idi, lakin bu pərdəni o, həmişə özü ilə başqa kişilər arasında hiss edirdi. O, beşcə dəqiqə içinde özünü bu adama son dərəcə yaxın hiss edirdi və bunun necə olduğunu heç özü də bilmirdi. Üzünü yana çevirəndə qorxurdu ki, Anatoli birdən onun daldan çilpaq qolundan tutar, boynundan öpər. Onlar ən adı şəyər haqqında səhbət edirdi, Nataşa hiss edirdi ki, Anatoli ona, o da Anatoliyə olduqca yaxındır, heç vaxt o, kişilərlə belə yaxın olmamışdı. Nataşa Elenə və atasına baxdı, sanki bununla o bu

yaxınlığın nə demək olduğunu onlardan soruşurdu, lakin Elen bir generalla səhbət edirdi, Nataşanın baxışlarındakı suala cavab vermədi. Atasının baxışları isə onu təmin etmədi, bu baxışlar ancaq həmişə atasının söylədiyi bir şeyi təkrar edirdi: "Xoş keçirmi, mən də buna şadam".

Onlar susarkən və Anatoli öz qabarıq gözlərini zilləyərək sakitcə Nataşaya baxarkən Nataşa bir uyğunsuzluq hiss etdi və bu sakitliyi pozmaq möqsədilə Anatolidən Moskvyanın xoşuna gelib-gəlmədiyini soruşdu və qızardı. Ona ele gəldi ki, Anatol ilə danişdiqca nalayıq bir iş tutur. Anatoli gülümsədi, sanki bununla ona ürək vermək istəyirdi.

— Əvvəl mənim az xoşuma gəlirdi, çünki şəhəri yaxşı eləyən nədir? *Ce sont les jolies femmes*<sup>1</sup>, elə deyilmə! — Sonra Nataşaya mənalı-mənalı baxaraq əlavə etdi: — Amma indi çox xoşuma gəlir. Qrafinya, karusel oyununa gələcəksinizmi? Gəlin, — deyərək əlini onun gül dəstəsinə uzatdı və səsini alçaldaraq dedi: — *Vouserez la plus joie. Venez, chère comtasse, et comme gage donnez moi cette fieur*<sup>2</sup>.

Nataşa onun dediyini başa düşmədi, heç Anatoli özü də öz dediyini başa düşmərdi, lakin Nataşa onun bu anlaşılmaz sözlərində pis bir fikir olduğunu duyurdu və bunun qabağında nə deyəcəyini bilmirdi. Üzünü yana çevirdi və özünü elə göstərdi ki, guya onun dediyini eşitmədi. Üzünü çevirən kimi də Anatolinin dal tərəfdə, ona lap yaxın bir yerde olduğunu düşündü.

“O, indi nə fikirləşir? Utandı? Hirsləndimi? Onun könlünü almaq lazımdır! — deyə öz-özündən soruşdu. Dönüb baxmaqdan özünü saxlaya bilmədi. Anatolinin düz gözəri içində bazdı, onun belə yaxında olması, özüne qarşı inamı, üzündəki həlim, mehriban təbəssümü Nataşanı məğlub etdi. Nataşa da düz onun gözəri içində baxaraq eynən onun kimi gülümsədi, yənə də Anatol ilə onun arasında heç bir pərdə olmadığını hiss etdi və bu onu dəhşətə saldı.

Yenə pərdə qalxdı. Anatoli sakit və şən bir halda lojadın çıxdı. Nataşa da atasının yanına getdi. İndi o artıq içində olduğu bu aləmə tabe olmuşdu. Gözünün qabağında baş verən bütün hadisələr ona tamamilə təbii görünürd, lakin onun öz nişanlısı, knyaz qızı Marya, kənd həyatı haqqında əvvəlki fikirləri bircə dəfə də olsa yadına düşmədi, sanki bunlar çıxdan olub keçmiş şəyərlə idi.

<sup>1</sup> Qəşəng qızlar (*frans.*).

<sup>2</sup> Siz onların içində on qəşəngi olacaqsınız. Əziz qrafinya, golin, girov olmaq üçün də bu çıçayı mənə verin (*frans.*).

Dördüncü pordedo bir şeytan göründü, o, əlini yellowe-yellowe oxuyurdu, axırda onun ayağı altındaki taxtanı çökdilər, o da aşağı endi, oxuması da kəsildi. Nataşa dördüncü pordedo ancaq bunu gördü, ne isə onu hoyocanlandırır, ona əzab verirdi, buna da sobob Kuragin idi, Nataşa qeyri-ixtiyari olaraq onu gözleri ilə izleyirdi. Teatrdan çıxanda Anatoli Rostovgilə yaxınlaşdı, karetlərini çağırıdı və onları kareto mindirdi. Nataşanı mindirərkən qolunu dirsəkdon yuxarı sıxıdı. Nataşa qızararaq höycənlə bir halda ona baxdı. O da gözleri işildaya-ışıldaya və mehribanca gülümseyərək Nataşaya baxdı.

\* \* \*

Nataşa ancaq evlərinə gələndən sonra teatrdə başına golən hadisəni aydınca təsəvvür edə bildi və birdən knyaz Andreyi xatırlayaraq dəhsətə gəldi: hamının yanında, teatrdan sonra oturub çay içərkən bərkədən ah çökdə, qızardı, durub otaqdan qaçıdı və öz-özünü dedi: "İlahi! Mən möhv oldum! Mən buna necə yol verdim?" Əlləri ilə qızarmış üzünü örtüb başına golən hadisə haqqında öz-özünü haqq-hesab vermək istədi, lakin nə başına golən hadisəni, nə də hiss etdiyini anlaya bildi. Hər şey ona qaranlıq, tutqun və qorxunc görünürdü. Əyninə ulduzu gödəkçə geymiş çılpaq qıçlı Duportun yaş taxtalar üstündə atılıb-düşdüyü, qızların, qocaların və Elenin sakit, möğrur bir təbəssümə - bravo - deyə çıçırdığı o böyük, o işıqlı zaldə, Elenin kölgəsində hər şey aydın və sadə idi, lakin əvvəlcə aydın və sadə görünən bu şəylər indi anlaşılmırıldı. Nataşa düşünərək öz-özünü deyirdi: "Bu nə olan şeydir? Mənim ona qarşı duyduğum qorxu nə idi? Mənim indi duyduğum bu vicdan əzabı nədir?"

Nataşa ancaq qrafınıaya bu şəyləri gecə yataqda söyləyə bilərdi. Sonyaya söylosayıdı də, Sonya bu məsoləyə öz ciddi və bitkin nöqtəyinənərində baxaraq ya heç bir şey anlamaz, ya da bundan dəhsətə gələrdi. Nataşa bunu bilirdi. O, ona iztirab verən bu şəyləri təkbaşına həll etməyə çalışırdı.

"Mən knyaz Andreyin sevgisi üçün möhv oldummu?" - deyə öz-özündən soruşur və təskinlikverici bir təbəssümə yene öz-özünü deyirdi: "Mən nə axmağam ki, bunu soruşuram! Mənə nə olub ki? Heç bir şey. Mən heç bir şey eləməmişəm, ele bir iş də tutmamışam ki, pis olsun. Bunu heç kəs bilməyəcək, mən də onu bir daha görmə-yəcəyəm". Sonra da əlavə edirdi: "Deməli, aydırındı: heç bir şey olmayıb, heç bir şeyin də peşmanlığını çökəmkə lazımdır. Knyaz

Andrey məni ele bu cür də sevə bilər. Necə yəni bu cür? Ah, ilahi, ilahi! O, niyə axı burada deyil!" Nataşa bir anlığa sakitləşir, lakin sonra bir hiss ona deyirdi ki, bu hamısı doğru da olsa və heç bir şey olmasa da, knyaz Andreyə olan sevginin əvvəlki təmizliyi möhv olmuşdur. O yəne de Kuraginlə olan bütün söhbetini təsəvvüründə təkrar edir, onları yola salarkən qolunu sıxan o gözəl, o cəsarətli adamlın üzünü, hərəkətini, üzündəki ince təbəssümünü xəyalında canlandırırı.

## XI

Anatoli Kuragin Moskvada yaşayırı, çünki atası onu Peterburqdan ora göndərmışdı. Peterburqdə o, bir ildə iyirmi mindən artıq pul xərcəmişdi və bir o qədər də borc eləmişdi, borc aldığı adamlar da öz pulunu onun atasından təlob edirdilər.

Atası da ona demişdi ki, axırınca dəfə olaraq bu borcun yarısını verirəm, bu şərt ilə ki, sən gərək Moskvaya gedib baş komandanın adyutanti vəzifəsində işləyəsən, bu qulluğu mən çalışıb sənin üçün düzəltmişəm, həm də özüne yaxşı bir qız seçməlisən, subay gözdiyin daha bəsdir. Bunu söylərkən atası ona knyaz qızı Maryanı və Jüli Karaginanı nişan vermişdi.

Anatoli onun sözünü qəbul edib Moskvaya getmişdi və Pyerin evinə düşmüdü. Pyer əvvəl onun gəlişində narazı idi, lakin sonra ona öyrəşdi, bəzən onunla eyş-işrət məclislərinə gedər, borc adı ilə ona pul verərdi.

Şinşin doğru deyirdi ki, Anatoli Moskvaya gələndən sonra bütün Moskva xanımlarını dəli-divanə etmişdir. Görünür, o, qaraçı qadınları və fransız aktrisalarını onlardan üstün tuturdu; deyilənə görə, bu aktrisaların başçısı olan mademoiselle Georgeslə o, yaxın əlaqədə idi. Anatoli Danilovun və başqa Moskva kəfbazlarının bütün eyş-işrət məclislərinə gedərdi, bütün gecəni ara vermədən içərdi, hamını da içməkdə vurub öterdi, bundan başqa o, küber comiyyətinin bütün müsamirə və ziyanətlərində olardı. Onun Moskva xanımları ilə baş verən bir neçə macərasından da danışardılar. Ziyaftərlərdə o bəzi xanımlara xüsusi diqqət göstərirdi, lakin qızlara, xüsusiilə orə getmək istəyən dövlətli qızlara yaxın durmazdı, bu il qızların da çoxusu qəşəng deyildi. Bir də ki, o, iki il bundan əvvəl evlənmişdi, bunu ancaq onun ən yaxın dostları bilirdi. İki il əvvəl onun qulluq elədiyi alay Polşada durakən bir polyak mülkədarı onu öz qızı ilə evlənməyə məcbu etmişdi.

Anatoli az sonra arvadını atdı və qayınatasına pul göndərəcəyini vəd edərək, ondan subaylıq hüququnu aldı.

Anatoli həmişə öz vəziyyətindən, özündən və başqlarından razı idi. O, bütün varlığı ilə inanırdı ki, başqa cüre yaşaya bilməz və ömründə pis bir iş tutmadığına da emin idi. O nə tutduğu işin başqlarına necə təsir edə biləcəyini, nə də bu işlərin nə kimi bir nəticə verəcəyini düşürmək imkanında deyildi. O, öz-özlüğündə bir şeyə də qəti inanmışdı; ördək elə yaranmışdır ki, həmişə gərək suda olsun. Onu da Allah elə xalq etmişdir ki, o gərək ildə otuz min manat gelirlə yaşasın, cəmiyyətdə də həmişə yüksək bir mövqə tutsun. O, buna elə məhkəm inanmışdı ki, hətta başqları da ona baxarkən onun inanğına inanırdı və ona küber cəmiyyətində yüksək mövqə tutmağa mane olmurdular. Pul da istəyəndə verirdilər, pulu da hamidian alardı, aldığıni da qaytarırdı.

O, qumarbaz deyildi, oynayanda da pul udmaq arzusu ilə oynamazdı. Lovğa da deyildi. Haqqında nə düşünürər-düşünsünler, o, buna qətiyyən əhəmiyyət verməzdi. Ona şöhrətpərəst də demək olmazdı. Bir neçə dəfə atasını açıqlandıraraq öz karyerasına ziyan vurmuşdu, bütün şan-şərəf məsələlərini də ələ salıb gülərdi. Xəsis deyildi, kim pul istəsə verərdi. Onun sevdiyi ancaq bir şey vardı: o da kef məclisləri və qadınlar idi. Bu şeylərdə o, bir pislik görəməz və bunun başqlarına necə təsir edəcəyini də düşünə bilməzdi, buna görə də özünü eyibiz və yaxşı bir adam sayar, rəzil və pis adamlara nifrət edər, vicdan sakitliyi ilə alnıcıq gəzordu.

Əyyaşların, bu kişi maqdalinalarının arvad maqdalinaları kimi, qəlbində günahsız olmaları haqda gizli bir hiss var. Onlar öz günahlarının bağışlanması ümidindədirler: "O qadının bütün günahları bağışlanacaq, çünkü o, çox sevmişdir, o kişinin də bütün günahları bağışlanacaq, çünkü o çox əyyaşlıq etmişdir".

Doloxov sürgündən və İran macəralarından sonra yenə bu il Moskvaya gəlib qumarbazlıqla və əyyaşlıqla məşğul idi. O yenə də öz köhnə Peterburq yoldaşı Kuraginlə yaxınlıq eləyir, öz məqsədləri üçün ondan istifadə edirdi.

Anatoli Doloxovu ağıllı olduğuna və qoçaqlığına görə təmiz ürəklə sevirdi. Lakin Doloxova öz qumar masası başına dövlətli və cavan adamları tovlayıb götürmək üçün Anatoli Kuraginin adı, zadəganlığı və küber cəmiyyəti ilə olan əlaqələri lazım idi. O, öz məqsədini Anatoliyə hiss etdirmədən ondan istifadə edir, onunla əylənirdi. Bundan başqa Anatoli Doloxova bir də bir şey üçün lazım idi. Başqlarının iradəsini

ələ almaq və onu idarə etmək özü Doloxova həzz verirdi; o, buna adət etmişdi və bu onun həyatında bir tələb şəklini almışdı.

Nataşa Kuraginin çox xoşuna gəlməşdi. Kuragin teatrda sonra axşam yemək yeyərkən Nataşanın qollarının, ciyinlərinin, ayaqlarının, saçlarının gözəlliyindən usta bir adam kimi, Doloxova danışdı və ona qızı ələ almaq qərarına gəldiyini söylədi. Bunun axırı nə ola bilərdi? Anatoli bütün tutduğu işlərin nə kimi bir nəticə verəcəyini düşünmədiyi və bilmədiyi kimi bunu da nə düşünür, nə də bilirdi.

Doloxov ona dedi:

- O, yaxşı qızdır, ancaq bizə nə!
- Mən bacıma deyəcəyəm ki, onu nahara çağırınsın, hə?
- Yaxşısı budur, gözlə, qoy ərə getsin, sonra...

Anatoli:

- Sən özün bilirsin ki, *jadore les petites filles*<sup>1</sup>, sonraya qoymaq olmaz, əldən çıxar - dedi.

Doloxov Anatolinin evləndiyini bilirdi:

- Bir dəfə sən *petite fille*<sup>2</sup> məsələsində kələyə düşmüsən, bax, yenə düşərsən ha!

Anatoli saf ürəklə güldü:

- İkinci dəfə evlənmək olmaz ki! Hə?

## XII

Rostovgil ertəsi gün heç yerə getmədi, heç kəs də onlara gəlmədi. Marya Dmitriyevna Nataşadan gizli qrafla nə isə danışdı. Nataşa onların qoca knyazdan danışdığını və nə isə düşündüklərini hiss edirdi, bu da onu həm narahat edir, həm də təhqir edirdi. O, hər dəqiqə knyaz Andreyin gəlməsini gözləyirdi, hətta bu gün nökəri iki dəfə Vadivenskaya göndərməmişdi ki, onun gəlib-gəlmədiyini bilsin. O hələ gəlməmişdi. İndi Nataşa gəldiyi ilk günlərdən daha artıq iztirab çəkirdi. Onun duyduğu səbirsizliyə və kədərə, xanım qız Marya və qoca knyazla olan görüşün ürək bulandırıcı xatirələri, özünün də heç səbabını başa düşmədiyi bir qorxu və narahatlıq əlavə olunmuşdu. Ona elə gəlirdi ki, ya knyaz Andrey heç gəlməyəcək, ya o gələnə kimi bir hadisə üz verəcəkdir. O, indi knyaz Andrey haqqında əvvəlki kimi təkbaşına sakitcə və ardıcıl surətdə düşünə bilmirdi. Knyaz Andrey

<sup>1</sup> Mən körpə qızları çox sevirom (*frans.*).

<sup>2</sup> Körpə qız (*frans.*)

haqqında düşünməyə başlayan kimi, qoca knyaz, knyaz qızı Marya, son teatr tamaşası və Kuragin golib onun gözləri öündə durur, xatirələr bir-birinə qarışır. Yenə də onun qarşısında belə bir sual canlanırdı: bəlkə də, mən müqəssirəm, bəlkə də, mən knyaz Andreyə olan sədəqəti pozmuşam? O yenə də onda anlaşılmaz və dəhşətli hissələr oyadan Anatolinin hər bir sözünü, hər bir hərekətini, üzünün hər bir ifadəsini bütün təfərrüati ilə xatırlardı. Nataşa evdəkilorə əvvəlkindən daha xoşbəxt görünürdü, lakin o heç də əvvəlki kimi sakit və xoşbəxt deyildi. O, bundan çox-çox uzaq idi.

Bazar günü səhər Marya Dmitriyevna öz qonaqlarını Maqiltsidakı kilsəyə dua eləməye apardı.

Görünür, o, sərbəst fikirli olması ilə fəxr edirdi:

— Mən o dəbə uymuş kilsələri xoşlamıram. Hər yerde Allah bıdır. Bizim keşş də çox yaxşı keşşidir, öz vəzifəsini çox gözəl yerinə yetirir, dyakon da elə. Axi *klirosda*<sup>1</sup> xor oxumaqla müqəddəslik artırmır ki! Belə şeylərdən mənim heç xoşum gəlmir, bu oyun-oyuncaqdır!

Marya Dmitriyevna bazar günlərini sevərdi və bu günləri bayram etməyi bacaradı. Şənbə günü onun bütün evi yuyulmuş və temizlənmiş olardı, bazar günü isə nə özü, nə də qulluqçuları işlərdi, hamı geyinib-gecinib kilsəyə gedərdi. Ağalar üçün hazırlanmış günorta xörəyinə təzə yeməklər elavə edilərdi, qulluqçulara isə araq, qaz qızartması və ya qızarılmış donuz potası verilərdi. Lakin bütün evdə bayram Marya Dmitriyevnanın geniş, ciddi sıfətində hiss olunduğu kimi heç bir şeydə hiss olunmazdı. Onun üzü təntənəli bir ifadə alar və bütün günü dəyişməzdı.

Kilsədən golib qəhvə içdiğdən sonra, kpeslolarından örtüyü çıxarılmış qonaq otağında Marya Dmitriyevnaya karetinin hazır olduğunu xəbər verdilər. O da həmişə bir adamın evinə gedərkən örtdüyü şal başında, ciddi bir görkəmle yerində qalxıb dedi ki, Nataşa haqqında danışmaq üçün knyaz Nikolay Andreyeviç Bolkonskinin yanına gedirəm.

Marya Dmitriyevna gedəndən sonra madam Şelmanın modelyeri geldi. Nataşa modelyer qadınla qonaq otağı yanındakı otağa girib qapını örtdü, qadın onun əyninə təzə paltar ölçməyə başladı, belə bir əyləncədən Nataşa çox razı qaldı. O ancaq köbə atılmış və hələ qolları tikilməmiş lifi əyninə geydi və kürəkdən bədənini necə tutduğunu bilmək üçün başını əyərək güzgüyə baxanda qonaq otağından atası-

nın, bir də başqa bir qadının səsini eşitdi, bu qadın səsi onu qızarmağa məcbur etdi. Bu Elenin səsi idi. Nataşa lifi hələ əynindən çıxarmamışdı ki, qapı açıldı, qrafınıa Bezuxova otağa girdi, onun üzündə həlim və mehribanca bir təbəssüm, əynində isə hündür boyunlu, tünd-bənövşəyi məxmər paltar vardı.

Elen rəngi qızarmış Nataşaya dedi:

— *Àù, ma délicieuse! Charmante!*<sup>2</sup> Sonra onun ardınca içəri girən İlya Andreyiçə döndü: — Mənim əzizim qraf, heç belə də şey olarmı! Moskvada yaşayasan, heç yerə də getməyəsən?! Yox, mən sizdən ol çəkməyəcəyəm! Bu axşam m-lle Georges bizdə deklamasıya söyləyəcək, bir neçə də adam göləcək, əgər siz m-lle Georgesdən qəşəng olan bu gözəl qızlarını bize gətirməsəniz, onda bizim aramız dəyəcək, sizi heç dindirməyəcəyəm. Ərim yoxdur, Tverə gedib, burada olsayıdı, sizin dalınızca onu göndərəcəkdim. Mütləq gəlin, mütləq, saat doqquzda! — Ona nəzakətlə təzim edən və əvvəldən tanıdığı modelyer qadını başı ilə salamladı, məxmər paltarının qırçınlarını qəşəng bir şəkildə yayaraq güzgü yanındakı kresloda oturdu. Elen durmadan açıq ürəkle və həvəslə danışır, elə bir ucdnan da Nataşanın gözəlliyyinə heyran olduğunu söyləyirdi. Sonra Nataşanın paltarına diqqətlə baxdı, həm onu, həm Parisdən təzə aldığı öz *en gaz métallique*<sup>2</sup> paltarını teriflədi, belə bir paltar tikdirməyi Nataşaya da mələhət gördü.

— Bir də ki, sizə hər şey yaraşır, mənim gözəlim.

Nataşa Elenin tərifindən həzz alaraq gülümşəyirdi. Bu əziz qrafınıa Bezuxovanın torfi altında o, özünü xoşbəxt hiss edir, böyük bir fərəh duyurdu, lakin əvvəller bu qadın ona heç yaxın durmaq mümkün olmayan möğrur bir xanım kimi görünürdü, indisə Nataşaya böyük bir mehribanlıq göstərirdi. Nataşa ürəkdən sevinir, bu gözəl, bu mehriban qadına az qalrırdı məstun olsun. Elen də Nataşanın gözəlliyyinə həqiqətən heyran olmuşdu və onun könlünü açmaq istəyirdi. Anatoli ondan xahiş etmişdi ki, “məni Nataşa ilə görüşdürü”. Elen də bunun üçün Rostovgilə gəlməşdi, Nataşanı qardaşı ilə görüşdürmək fikri onu əyləndirirdi.

Əvvəllər Elenin Nataşaya acığını tutmuşdu, çünki Nataşa Peterburqda Borisi onun əlindən almışdı, lakin indi o, bu barədə heç

<sup>1</sup> Kilsədə xor oxuyanlara məxsus yer

<sup>1</sup> Ey mənim füsunkarım! Nə gözələn! (*frans.*)

<sup>2</sup> Metal qazdan (*frans.*)

düşünmürdü, öz qanacağına görə Nataşaya bütün qəlbilə yaxşılıq etmək arzusunda idi. Rostovgildən gedərkən o, öz *protégée*-ni qırağı çəkib dedi:

— Dünən qardaşım bizdə nahar edirdi, lap gülməkdən ölmüşük, heç bir şey yemir, sizdən ötrü dərdə düşüb, mənim gözəlim! *Il est fou, mais fou amoureux de vous, ma chère!*<sup>1</sup>

Nataşa bu sözləri eşidib qıpqrırmızı qızardı.

Elen:

— Gör necə qızarır, gör necə qızarır, *ma délicieuse*<sup>2</sup>, — deyə sözünə davam etdi, — Mütləq gəlin. *Si vous aimez queiqu'un, ma délicieuse, ce n'est pas une raison pour se cloîtrer. Si même vous êtes promise, je suis sûre que votre promis aurait désiré que vous alliez dans le monde en son absence plutôt que de dépérir d'ennui*<sup>3</sup>.

Nataşa: "Demək, o, mənim nişanlandığımı bilir, demək o, öz əri ilə, Pyerlə, o ədalətli Pyerlə bu barədə danışıb gülüblər. Demək, burada elə bir şey yoxdur", — deyə düşünürdü. Yenə də əvvəllər qorxunc görünən şeyler Elenin təsiri altında sadə və tabii göründü. "O elə bir grande *dame*<sup>4</sup>-dir, elə mehribandır, görünür, o, bütün qəlbilə məni sevir. Niyə axı gedib vaxtımı şən keçirməyim?" — Nataşa gözlərini geniş açaraq təəccübə Elenə baxırdı.

Maryia Dmitriyevna günorta yeməyinə qayıtdı. O diniň danışmındı, özü də çox ciddi idi, görünür, qoca knyazın qarşısında məğlub olmuşdu. O hələ də baş verən toqquşmanın həyəcanını keçirirdi, buna görə də nələr olduğunu sakitcə söyləmək imkənində deyildi. Qrafın verdiyi suala cavab olaraq dedi ki, hər şey yaxşıdır, sabah hamisini danışacağam. Qrafının Bezuxovanın göldiyini və Rostovgilin müsamirəyə çağırıldığını bilib dedi:

— Mən Bezuxovaya qoşulmağı sevmirəm, sizə də bunu məsləhət görmürəm. — Sonra Nataşaya dönerək əlavə etdi: — Əgər söz vermişsə, onda get, gözün-könlün açılar.

<sup>1</sup> O, sizi elə vurulmuşdur ki, lap dəli-divanodır, doğrudan da dəli-divanodır (*frans.*).

<sup>2</sup> Mənim gözəlim (*frans.*).

<sup>3</sup> Əgər siz bir adamı sevirsinizsə, bu heç də sizin evdə oturub qalmanıza səbəb olma-malıdır. Hətta sizin nişanlıınız olsa da, mənominəm ki, o, sizin cansıxıntısı içində məhv olmanızı deyil, bolkə kubər möclislərinə getmənizi istər (*frans.*).

<sup>4</sup> Mötəbər xanımdır (*frans.*).

### XIII

Qraf İlya Andreiç öz qızlarını qrafını Bezuxovanın evinə apardı. Müsamirəyə çox adam gəlmişdi. Lakin Nataşanın tanıldığı adam çox az idi. Qraf İlya Andreyiç gördü ki, bura yiğisan adamların çoxu öz hərəkətlərinin sərbəstliyi ilə məşhur olan kişiler və qadınlardır, bu da onun heç xoşuna gəlmədi. M-lle Georges qonaq otağında, kǔnc tərəfdə durmuşdu, başına da cavanlar yiğmişdi. Bir neçə də fransız vardı ki, Metivye onun ev adamı kimi olmuşdu. Qraf İlya Andreyiç bu qərara goldı ki, qumar oynamasın və qızların yanından ayrılmamasın, Georgesin müsamirəsi qurtaran kimi də çıxıb getsin.

Anatoli, görünür, qapı ağızında durub Rostovgilin içəri girməsini gözləyirmiş. O, dərhal qrafla salamlaşıb Nataşaya yaxınlaşdı və onun dalınca getdi. Nataşanı da Anatolini görən kimi, teatrdə duyduğu şöhrət və qorxu hissi bürüdü: Şöhrət hissi onda — Anatolinin xoşuna gəldiyini dərk etdiyindən, qorxu hissi də — Anatol ilə onun arasında ismət pərdəsinin olmamasından əmələ gəlmişdi.

Elen Nataşanı sevincə qəbul etdi, onun gözəlliyyine və bəzək-düzəyinə heyran olduğunu ucadan söylədi. Rostovgil gələndən az sonra *m-lle Georges* geyinib hazırlanmaq üçün otaqdan çıxdı. Qonaq otağında stullar təzədən yerbəyer edildi, adamlar oturmağa başladılar. Anatoli stul çəkib Nataşanın yanında oturmaq istədi, lakin qraf Nataşanı gözdən qoymurdu, gəlib qızının yanında əyləşdi, Anatoli də dal tərəfdə oturdu.

*M-lle Georges* kreslolar arasında saxlanmış boş yerə gəlib qeyri-təbii bir vəziyyətdə durdu, Hər tərəfdən tərif dolu piçiltılardır eşidildi. Onun kök və xırda çuxurlu qolları çıplaqlı idi, bir ciyni üstüne qırmızı şal atmışdı.

*M-lle Georges* tamaşaçıları ciddi və tutqun bir nəzərlə gözdən keçirib fransızca şeir oxumağa başladı. Bu şeirdə onun öz oğluna olan cinayətkarcasına sevgisindən bəhs olunurdu. O bəzən səsini ucaldır, bəzən başını qaldıraraq piçıldır, bəzən də dayanır, gözlərini bərəl-dərək xırıldayırdı.

Hər tərəfdən:

— *Adorable, divin, délicieux!*<sup>1</sup> — sözləri eşidildi. Nataşa da bu kök qadına baxırdı, lakin heç bir şey eşitmirdi, görmürdü, gözləri önünde olan şeylərdən heç bir şey anlamadı, o yenə özünü tamamilə qəribə və

<sup>1</sup> Nə gözəldir, mələkdir, dilrəbadır! (*frans.*)

cılğın bir aləmdə hiss edirdi. Bu elə bir aləm idi ki, burada nöyin yaxşı, nöyin pis, nöyin ağıla uyğun və nöyin ağılsızlıq olduğunu bilmək mümkün deyildi. Anatoli Nataşanın arxa tərəfində oturmuşdu. Nataşa onun yaxınlığını hiss edir və nöyinsə baş verəcəyini qorxu içinde gözləyirdi.

Birinci monoloqdan sonra bütün qonaqlar *m-lle Georges*in başına yığışaraq onun sənətinə valeh olduqlarını bildirdilər.

Qraf İlya Andreyiç o biri qonaqlar kimi yerində qalxıb adamların arasına ilə aktrisaya sarı getdi. Nataşa atasına dedi:

— O ne qəşəngdir!

Nataşanın ardınca gələn Anatoli:

— Mən sizə baxarkən bunu söyləməzdəm, — dedi. Bu sözləri o ancaq Nataşanın eşidəcəyi bir vaxtda söyləmişdi. — Siz son dərəcə gözəlsiniz... Sizi görən dəqiqlidən bəri mən sizi...

Qraf Nataşanın yanına qayıdaraq dedi:

— Gedək, gedək, Nataşa! Ne qəşəngdir!

Nataşa heç bir söz söyləmədən atasına yaxınlaşdı, sualedici və təəccübü bir nəzərlə ona baxdı.

*M-lle Georges* daha bir neçə dəfə monoloq söylədikdən sonra çıxıb getdi, qrafının Bezuxova da qonaqları zala dəvət etdi.

Qraf getmək istəyirdi, lakin Elen bu hazırlıqsız düzəlmış ziyafləti pozmamasını ondan xahiş etdi. Rostovgil getmədi. Anatoli Nataşanı vals oynamaya çağırıldı, vals oynarkən Nataşanın belini və əlini sıxaraq dedi ki, siz *ravissante*<sup>1</sup>-siniz, mən sizi sevirəm. Sonra Anatoli onuna yenə *ekosez*<sup>2</sup> oynarkən və ikisi yalqız qalarkən Nataşaya heç bir söz söyləmir, ancaq ona baxındı. Nataşa şübhə içində idi. Vals oynarkən Anatolun dediyini o, bəlkə, yuxuda eşitməşdi? İlk figuranın sonunda Anatoli yenə də onun əlini sıxdı. Nataşa başını qaldırıb ürküştən nəzərlə Anatoliyə, Anatoli de ona baxdı. Anatolinin mehriban baxışlarında və təbəssümündə ele bir müləyimcə qürur vardı ki, Nataşa onun gözlerinə və üzünə baxarkən demək istədiyini deməye bilmədi. Başını aşağı salaraq tez-tez:

— Mənə elə şəylər söyləməyin, — dedi, — mən nişanlanmışam və başqasını sevirəm... — Sonra başını qaldırıb Anatoliyə baxdı. Anatoli özünü itirmədi və məyus da olmadı:

— Bunu mənə söyləməyin, bundan mənə nə? Mən deyirəm ki, siz dəlicəsinə, dəlicəsinə sevirəm. Məgər mən müqəssirəm ki, siz belə füsunxarsınız?.. Rəqsə başlamaq lazımdır.

<sup>1</sup> Füsunxarsınız (*frans.*).

<sup>2</sup> Qədim Şotlandiya roqası və ya kadrıl oyununun bir növü (*frans.*)

Nataşa şən və həyəcanlı idi, gözlerini geniş açaraq ürkək bir nəzərlə ətrafına baxındı, indi o, adı halında olduğundan daha şən görüñürdü. Bu müsamirədə olan şeylərdən çox az şey onun yadında qalmışdı. Yadında qalan da bu idi: ekosez və qros-fater oynadılar, atası onu evə getməyə çağırıldı, lakin hələ getməməyi xahiş etdi. O, harada olsa, hər kimlə danışsa, öz üzərində atasının baxışlarını hiss edirdi. Bir şey de onun yadındadır. Atasından paltarını düzəltmək üçün tualet otağına getməyə izin vermesini xahiş etdi, atası da izin verdi, Elen də onun ardınca içəri girdi, güle-güle ona Anatolinin sevgisindən danışdı. Kiçik istirahət otağında Anatoli yenə də ona rast gəldi, Elen də bu vaxt haraya işə getdi. Nataşa Anatoli ilə tek qaldı, Anatoli onun əlini əlinə alıb yumşaq bir səslə dedi:

— Mən sizin evə gedə bilmərəm, bəs belə olanda mən bir də sizi görməyəcəyemmi? Mən sizi dəlicəsinə sevirəm. Sizi bir də görməyəcəyemmi? — Anatoli Nataşanın yolunu kəsərək öz üzünü onun üzünə yaxınlaşdırıldı.

Onun iri, parlaq gözleri Nataşanın gözlərinə elə yaxın idi ki, Nataşa bu gözlərdən başqa ayrı heç bir şey görmürdü.

Anatoli sualedici bir səslə piçıldı:

— Natali?! — Və kim işə Nataşanın əllərini bərk sıxdı. — Natali?!

Lakin Nataşanın gözleri deyirdi: "Mən heç bir şey anlamıram, mənə nəhaq yerə söz deməyin".

Anatolinin odlu dodaqları onun dodaqlarına yapıdı və elə o saat da Nataşa yenə özünü sərbəst hiss etdi. Otaqda Elenin ayaq səsi və paltar xışlılığı eşidildi. Nataşa dönüb Elenə, sonra da qızarmış və titrək halda, sualedici ürkək bir nəzərlə Anatoliyə baxıb qapıya sarı getdi.

Anatoli deyirdi:

— *Un mot, un seul, au nom de Dieu*<sup>1</sup>.

Nataşa dayandı. Bu sözün söylənməsini o son dərəcə istəyirdi. Anatolinin söyləyəcəyi bu söz baş vermiş hadisəni ona izah etməli, Nataşa da ona cavab verməli idi.

Anatoli:

— *Nathalie, un mot, un seul*<sup>2</sup>, — deyə tez-tez təkrar edirdi, görünür, o nə demək istədiyini heç özü də bilmirdi, cünki bu sözü Elen onlara yaxınlaşana kimi təkrar etdi.

Elen Nataşa ilə bərabər yenə də qonaq otağına getdi. Rostovgil axşam yeməyinə dayanmayıb yola düşdü.

<sup>1</sup> Birço kolmo, ancaq birço kolmo, Allah eşqino (*frans.*)

<sup>2</sup> Natali, birço kolmo, birço (*frans.*)

Nataşa evə qayıtdıqdan sonra bütün gecəni yatmadı, həlli mümkün olmayan bir məsələ ona əzab verirdi: O, kimi sevirdi? Anatolii nimi, ya knyaz Andreyimi? Knyaz Andreyi sevirdi, onu necə bərk sevdiyi lap yaxşı yadındadır. Lakin Anatolini də sevirdi – buna da şübhə yox idi. "Yoxsa bu şeylər heç olardı?" Əgər o işdən sonra mən ondan ayrılrkən onun təbəssümüne qarşı gülümsədimsə, əgər işin bu yerə gəlib çıxmamasına yol verdimsə, demək lap ilk dəqiqədən mən onu sevmişəm. Demək, o, yaxşı adamdır, nəcibdir, gözəldir, onu sevməmək olmazdı. Mən ki indi həm onu, həm də bir başqasını sevirəm, bəs mən nə etməliyəm?" O, öz-özüne söylənir, bu dəhşətli suallara cavab tapa bilmirdi.

#### XIV

Səhər açıldı. Yenə əvvəlki qayğılar, hadisələr başlandı. Hami yerindən qalxdı, hərəkətə gəldi, danışdı, yenə modaçılar gəldi, yenə Marya Dmitriyevna gəlib hamını çay içməyə çağırıldı. Nataşa ona sarı çəvirlən hər bir baxışı tutmaq istəyirmi kimi, gözlerini geniş açaraq narahat bir halda ətrafına baxır və özünü həmişəki kimi göstərməyə çalışırdı.

Yeməkdən sonra Marya Dmitriyevna (Bu onun ən yaxşı vaxtı idi) öz kreslosunda oturub Nataşa ilə qoca qrafı öz yanına çağırıldı.

– Bəli, mənim dostlarım, mən bütün məsələni düşündüm, indi sizə məsləhətim budur, – deyə sözə başladı. – Özünüz bilirsiniz ki, dünən mən knyaz Nikolayın yanına getmişdim, bəli, onunla danışdım... O çığırmaq istədi. Məni də ki, çığırmaqla qorxutmaq olmaz! Mən nə varsa, hamısını açıb dedim!

Qraf soruşdu:

– O nə dedi?

– Nə deyəcək! Sərsəmin biridir... Heç mən deyəni eşitmək də istəmirdi. Biz də ki, bu yaşlı qızı lap incitdik. Mənim məsləhətim budur: İsləri qurtarıb evə gedin, Otradnoyeyə... orada gözləyin...

– Ah, yox! – deyə Nataşa ucadan səsləndi.

Marya Dmitriyevna:

– Yox, gedin, – dedi. – Orada gözləyin. Knyaz Andrey indi bura gəlsə, iş dava-dalaşsız keçməyəcək. O, burada qoca atası ilə təkbətək bütün məsələləri danışıb qurtarar, sonra da sizin yanınızga gələr.

Ilya Andreyiç bunun ağıllı bir təklif olduğunu dərhal başa düşdü və bunu bəyəndi. Əgər qoca yumşalsa, sonra onun yanına, Moskvaya,

ya da Lisiye Qoruya getmək daha yaxşı olar, yox, yumşalmasa, onda onun rəyi əleyhinə olaraq ancaq Otradnoyedə kəbin kəsilə bilər.

Qoca qraf:

– Bu lap doğru təklifdir, – dedi. – Mən də onun yanına getməyimə, qızı da aparmağıma çox təəssüf edirəm.

Marya Dmitriyevna ridikülündə nə isə axtararaq dedi:

– Niyə axı təəssüf edirsən? Bura gələndən sonra hörmət üçün onun yanına getməmək olmazdı. Yox, istəmirə, bu onun öz işidir. Bir də ki, cehiz də hazırlıdır, daha nəyi gözləyirsiniz, hələ hazır olmayanları da mən sizə göndərərəm. Mənim sizə yazığım da gəlsə, hor halda getsəniz yaxşıdır. – Ridikuldə axtardığını tapıb Nataşa verdi. Bu knyaz qızı Maryanın yazdığı məktubdur. – Sənə yazar. Yazıq qız çox əzab çəkir! O qorxur ki, sən elə düşünəsən ki, o, səni sevmir.

– O elə doğrudan da məni sevmir.

Marya Dmitriyevna çığırıldı:

– Nahaq danışma!

– Heç kəsə inanmaram, mən bilirəm ki, o, məni sevmir. – Onun üzündə ciddi və acıqlı bir qətiyyət göründü. Marya Dmitriyevna onun üzünə daha diqqətə baxıb qaş-qabağını tökdü.

– Sən, ay qız, belə danışma. Mən nə deyirəməsə, o doğrudur. Cavab yaz.

Nataşa daha bir söz deməyib məktubu oxumaq üçün öz otağına getdi.

Xanım qız Marya yazırkı ki, bizim aramızda baş verən anlaşılımazlıq məni son dərəcə məyus elədi. Lakin atam nə fikirdə olursa-olsun, mən sizdən xahiş edirəm, inanın ki, mən siz mənim qardaşımın seçdiyi bir qız kimi sevməyə bilməzdəm, çünki mən qardaşımın xoşbəxtliyi hər şeyimi qurban verməyə hazırlam.

"Bir də siz elə düşünməyin ki, mənim atam sizə pis bir münasibət bəsləyir. O həm xəstə, həm də qocadır, onu əfv etmək lazımdır, lakin o, yaxşı və alicənab bir adamdır, o, onun oğlunu xoşbəxt eləyən qızı sevəcəkdir". Sonra knyaz qızı Marya xahiş edirdi ki, bir vaxt təyin edin, biz bir daha görüşə bileyk.

Nataşa məktubu oxuyub cavab yazmaq üçün yazı stolu arxasında oturdu və düşünmədən cəld "*Chère princesse*"<sup>1</sup> sözlərini yazıb dayandı. "Dünənki hadisədən sonra o daha nə yaza bilərdi? Bəli, bəli, o şeylər olmuşdu, indi isə hər şey başqadır. Onu rədd etməkmi?

<sup>1</sup> Öziz knyajna (frans.)

Doğrudan damı onu rədd etmək lazımdır? Bu dəhşətdir!..” Nataşa bu qorxunc şeyləri düşünməmək üçün Sonyanın yanına getdi və onunla bərabər naxış seçməyə başladı.

Günorta yeməyindən sonra yenə də öz otağına getdi, yenə də xanım qız Maryanın məktubu götürdü, düşünərək öz-özüne dedi: “Doğrudanmı bütün o məsələ bitmişdir? Doğrudanmı bu hamısı belə tez baş verdi və əvvəldə olanların hamısını möhv etdi?” Nataşa knyaz Andreyə olan sevgisini bütün əvvəlki qüvvətə xatırlayır, eyni zamanda Kuragini sevdiyini də hiss edirdi. Knyaz Andreyin arvadı olacağının, onunla xoşbəxt hayatı keçirəcəyini canlı surətdə təsəvvür edirdi. Knyaz Andreylə xoşbəxt hayatı keçirəcəklərini o bir neçə dəfə xəyalında canlandırmışdı, bununla belə həyəcandan alışib yanaraq Anatol ilə olan dünənki görüşünü də bütün təfərrüati ile təsəvvür edirdi.

Bəzən də o, bu hadiselerin təsiri altında öz-özüne deyirdi: “Niye axı, bu ikisi bir yerde ola bilməz? Ancaq onda mən tamamılık xoşbəxt ola bilərdim, indi isə mən gərək bu ikisindən birini seçəm, lakin bunlardan biri olmasa, mən xoşbəxt ola bilərəm. Bir də ki, nə olan hadisəni knyaz Andreyə söyləmək, nə də bunu ondan gizləmək eyni dərəcədə mümkün olan şey deyil. Bununla da ki, heç bir şey pozulmamışdır. Doğrudanmı knyaz Andreyə olan sevgi xoşbəxtliyindən həmişəlik ayrılmak lazımdır? Mən ki bu sevgi xoşbəxtliyi ilə uzun zaman yaşımaşıdım?”

Qulluqçu qız otağa girib, gizli bir şey xəbər verirmiş kimi piçıldı-yaraq dedi:

— Xanım, bunu bir adam buyurdu ki, sizə verim. — Qız Nataşaya bir məktub verdi. — Nataşa düşünmədən mexaniki bir hərəketlə məktubun möhrünü qırıb Anatolinin yazdığı sevgi məktubunu oxumağa başlayanda qız əlavə etdi: — Ancaq İsa xatirinə... — Nataşa məktubda yazılınan bircə kəlməsini də başa düşmürdü, onun başa düşdürüyə yalnız bir şey idi: Bu məktub ondandır, onun sevdiyi adamdır. “Bəli, Nataşa onu sevir, yoxsa bu şeylər heç olardı? Yoxsa onun sevgi məktubu Nataşanın əlinə çatardı mı?”

Nataşa Anatoli üçün Doloxovun yazdığı bu ehtiraslı sevgi məktubunu titrək əlləri ile tutaraq oxuyurdu, oxuduqca da ona elə gəlirdi ki, özü hiss etdiklərinin hamısı burada eks olunmuşdur.

Məktub belə başlanırdı: “Dünen axşamdan mənim taleyim həll olunmuşdur, ya siz tərəfindən seviləməli, ya da ölməliyəm. Mənim üçün ayrı bir yol yoxdur”. Sonra yazdı ki, bilirom, sizin ata-ananız sizi mənə verməyəcək, bunun da gizli səbəbləri vardır ki, bunu mən

ancaq sizə açıb söyleye bilərəm, lakin əger siz məni sevirsinizsə, sizin ancaq hə deməyiniz kifayətdir, onda heç bir insan qüvvəsi bizim xoşbəxtliyimizə mane ola bilməz. Sevgi hər şeyə qalib gələr. Mən sizi götürüb dünyanın o biri başına qaçaram.

Nataşa məktubu döñə-döñə oxuyaraq və onun hər kəlməsində xüsusi bir mənə axtararaq öz-özünə deyirdi: “Hə, hə, mən onu sevi-rəm!”

Bu axşam Marya Dmitriyevna Arxarovgilə gedərkən Nataşaya da getməsini təklif etdi. Lakin Nataşa başı ağrıdığını bəhanə edərək evdə qaldı.

## XV

Sonya axşamdan xeyli keçmiş Nataşanın otağına girdi, onu soyundan divan üstə yatmış görüb buna töccüb etdi. Anatolun yazdığı məktub onun qabağında, masa üstündə açıq qoyulmuşdu. Sonya məktubu götürüb oxumağa başladı.

Məktubu oxuduqca Nataşanın üzüne baxır, onun üzündə məktubda oxuduqlarına cavab tapmaq istəyirdi, lakin belə bir cavab onun üzündə yox idi. Onun üzündə sakitlik, məsumluq və xoşbəxtlik ifadəsi vardı. Sonyanın qorxudan və həyəcandan rəngi qaçmışdı, bütün bədəni titrəyir, nəfəsi tixanırdı, o, döşlərini qamarlayaraq kresləda oturdu, ağlamağa başladı.

Sonya düşünərək öz-özünə deyirdi:

“Necə oldu ki, mən heç bir şey görmədim? Necə oldu ki, iş gəlib bu yerə çatdı? Doğrudan damı Nataşa knyaz Andreyi daha sevmir? Kuraginin belə bir iş tutmasına o, necə imkan verdi? Nicolas, əziz, alicənab Nicolas bunu eşitsə, özünü necə hiss edəcək? Üç gündən bəri onun üzündə ifadə olunan həyəcanın, qətiyyət və qeyri-təbiiiliyin mənası bu imiş! Lakin ola bilməz ki, Nataşa onu sevsin! Yəqin ki, Nataşa məktubun kimdən olduğunu bilmədən açmışdır. Yəqin o təh-qir edilmişdir. Yoxsa Nataşa belə şey eləməz!”

Sonya göz yaşlarını silib Nataşaya yaxınlaşdı və yenə də onun üzünə baxırdı.

Güclə eşidilecek bir səslə çağrırdı:

— Nataşa!

Nataşa yuxudan ayılib Sonyanı gördü.

— Hə, qayıdış gəldinmi?

O, qətiyyətə və mehribanlıqla öz rəfiqəsini qucaqladı, insan yuxudan ayılrən belə bir mehribanlıq hiss edir. Lakin Sonyanın üzündəki təşvişi gördükdə onun da üzünü təşviş və şübhə bürüdü.

– Sonya, sən məktubu oxudunmu?

Sonya yavaşça dedi:

– Oxudum.

Nataşa həyəcanlı bir halda gülümsədi:

– Yox, Sonya, mən daha tab götirə bilmirəm. Mən daha səndən gizlədə bilmərəm. Sən bilirsənmi, biz bir-birimizi sevirik!.. Sonya, əzizim, o yazır... Sonya...

Sonya öz qulaqlarına inanmırımsız kimi, gözlerini geniş açaraq Nataşaya baxırdı.

– Bəs Bolkonski?

– Ah, Sonya, ah, sən bilsəydin, mən nə qədər xoşbəxtəm! Sən bilmirsən, məhəbbət nə deməkdir...

– Nataşa, bəs əvvəlki sevgin?

Nataşa geniş açılmış gözleri ilə Sonyaya baxır, sanki onun sualını başa düşmürdü.

Sonya:

– Yoxsa sən knyaz Andreyi rədd edirsən? – deyə soruşdu. Nataşa ani bir kədərlə dedi:

– Ah, sən heç bir şey başa düşmürsən! Sən naħaq söz söyləmə! Sən qulaq as.

Sonya sözünü təkrar etdi:

– Yox, mən buna inana bilmirəm. Mən başa düşmürəm. Bu necə ola bilər? Sən bir il bir adamı sevmisən, indi də birdən.. Sən ancaq onu üç dəfə görmüsən. Nataşa, mən buna inanmırıam. Sən zarafat edirsən. Üç gündə hər şeyi yaddan çıxarmaq və bele...

Nataşa dedi:

– Üç gün... Mənə elə gəlir ki, mən yüz ildir onu sevirməm. Mənə elə gəlir ki, mən ondan əvvəl heç kəsi sevməmişəm. Sən bunu başa düşə bilmirsən. Sonya, bir dayan, bir burada otur. – Nataşa onu qucaqlayıb öpdü. – Mənə deyirdilər ki, belə şey olur, sən də yəqin eșitmisişən, lakin mən ancaq indi bu sevginin nə olduğunu duydum. Bu əvvəlki sevgi deyil. Elə ki mən onu gördüm, hiss etdim ki, o, mənim hökmardırımdır, mən də onun quluyam, mən onu sevməyə bilmərəm. Bəli, mən onun quluyam! O, nə əmr etsə, mən onu edəcəyəm. Sən bunu başa düşmürsən! İndi mən nə etməliyəm? Mən nə etməliyəm,

Sonya! – Nataşanın üzündə həm xoşbəxtlik, həm də qorxu əlaməti vardi.

Sonya dehşət içində, həm də güclə gizlədə bildiyi bir nifrətlə dedi:

– Lakin sən bir fikirləş, gör nə edirsən! Mən bunu belə qoya bilmərəm. Gizli məktub almaq... Sən necə buna yol verdin?

– Mən sənə dedim ki, o, mənim iradəmi əlimdən almışdır, sən niyə bunu başa düşmürsən? Mən onu sevirmə!

Sonyanın gözleri yaşıla doldu və birdən çığıraraq dedi:

– Mən buna yol verə bilmərəm, mən açıb deyəcəyəm...

Nataşa:

– Allah xatırına belə şey eləmə... – dedi. – Bunu demiş olsan, onda sən mənim düşməniimsən. Sən mənim bədbəxtliyimi istəyirsən, sən istəyirsən ki, bizi bir-birimizdən ayırsınlar...

Sonya Nataşanın qorxdığı gərəb, həm ona yazığı gəldi, həm də onun yerinə utanıb ağladı.

– Yaxşı, sizin aranızda nə olub? O, sənə nə deyib? Bəs niyə o bizim evimizə gelmir?

Nataşa onun suallarına cavab vermədi.

– Sonya, sən Allah heç kima demə, məni incitmə. Yadından çıxarma ki, belə şeylərə qarışmazlar. Mən açıb sənə dedim...

Sonya:

– Axi bu niyə gizli saxlanılsın? – deyə soruşdu. – Niyə o, evimizə gelmir? Niyə o, açıqca sənə istəmir? Əgər iş buna qalırsa, knyaz Andrey ki sənə tam sərbəstlik vermişdir. Lakin mən ona inanmırıam. Nataşa, sən heç bir düşündürmü, buna nə kimi gizli səbəblər ola bilər?

Nataşa təəccübüllü Sonyaya baxdı. Görünür, bu sual birinci dəfə idi ki, onun sırasında durdurdu, bu suala necə cavab verəcəyini heç özü də bilmirdi.

– Bunu mən bilmirəm. Yəqin ki, bir səbəb vardır!

Sonya ah çəkib, şübhə ilə başını yellədi.

– Madam ki, səbəb vardır.. – lakin Nataşa onun şübhələndiyini hiss edib qorxdı və sözünü tamamlamağa qoymadı. Çığıraraq dedi:

– Sonya, ona şübhə eləmək olmaz, olmaz, olmaz, başa düşürsənmi?

– O, sənə sevirmi?

Nataşa:

– Sevirmi? – deyə təkrar etdi və öz rəfiqəsinin belə aydın bir şeyi başa düşə bilməməsinə təəssüf edərək gülümsədi. – Sən ki məktubu oxudun, sən ki onu görmüsən?

– Bəlkə, o, nanəcib adamdır?

– O?.. Nanəcib adamdır? Sən bilsəydi, o, necə adamdır!..

Sonya qəti:

– Əgər o, necib adamdırsa, ya gərək öz niyyətini açıb bildirsin, ya da bir daha səninlə görüşməsin, – dedi. – Bax, əgər sən bunu eləmək istəməsan, onda mən özüm edəcəyəm, həm ona kağız yazacağam, həm də atana deyəcəyəm.

Nataşa qışqıraraq:

– Mən onszuz yaşaya bilmərəm! – dedi.

– Nataşa, mən səni başa düşə bilmirəm. Gör, sən nə danışırsan! Bir atani yadına sal, Nikolayı yadına sal!

Nataşa çığıra-çığıra:

– Mənə heç kəs lazım deyil, – dedi. – Mən ondan başqa heç kəsi sevmirəm. Sən necə cüret edib ona nanəcib deyirsin? Bilmirsənmi mən onu sevirəm? Sonya, çıx get, mən səninlə dalaşmaq istəmirəm, çıx get, sən Allah, çıx get. Özün görürsən ki, mən necə iztirab içindəyəm! – Son sözləri o həm əsəbi, həm də ümidsiz bir haldə hiddətlə çığıra-çığıra dedi. Sonya hönkürtü ilə ağlayaraq otaqdan çıxdı.

Nataşa masaya yaxınlaşdı, bir an da olsa dühünməden, knyaz qızı Maryaya səhər yaza bilmədiyi cavabı yazdı. Bu məktubunda o, knyaz qızı Maryaya qısaca yazdı ki, bizim aramızda olan bütün anlaşıl-mazlıqlar qurtardı, gedərkən mənə sərbəstlik veren knyaz Andreyin alicənablığından istifadə edərək mən sizdən olub-keçmiş hər şeyi unutmanızı xahiş edirəm. Əgər sizin qarşınızda müqəssirəmsə, məni əfv edin, mən knyaz Andreyin arvadı ola bilməyəcəyəm.

Bu anda bütün bu şəyələr ona çox asan, çox sadə və çox da aydın göründü.

\* \* \*

Rostovgil cümə günü kəndə getməli idi, qraf isə çərşənbə günü alıcı ilə Moskva ətrafindakı evinə getdi.

Qraf gedən gün Sonya ilə Nataşa Kupagingilə qonaqlığa dəvət edilmişdi, Marya Dmitriyevna onları apardı. Bu qonaqlıqda Nataşa yənə də Anatoli ilə görüşdü. Sonya gördü ki, Nataşa onunla nə isə danışdı, elə də danışdı ki, başqası onu eşitməsin, qonaqlıq qurtarana qədər də o, əvvəlkindən daha artıq həyəcanlı idi. Evə qayıdanan sonra Nataşa birinci olaraq Sonyaya Anatoli haqqında izahat verməyə başladı, Sonya da bunu gözləyirdi.

– Sonya, sən onun haqqında cürbəcür nahaq sözər söylədin, – deyə Nataşa məsumluq duyulan bir səslə sözə başlıdı; belə bir səslə uşaqlar təriflənmək istərkən danışırlar. – Bu gün biz onunla məsələni aydınlaşdırırdıq.

– Yaxşı, nə oldu, nə? O axı nə dedi? Nataşa, mən çox şadam ki, sənin mənə acığın tutmur. Hamisini danış mənə, nə olmuşsa, hamisini danış. O axı nə dedi?

Nataşa fikrə getdi.

– Ah, Sonya, sən onu mən tanıyan kimi tanışaydın! O dedi ki... O, məndən Bolkonskiyə necə vəd verdiyimi soruşdu. Bolkonskini rədd etməyin məndən asılı olduğunu biləndə sevindi.

Sonya dərdli-dərdli ah çəkdi.

– Sən ki Bolkonskini rədd etməmisən?

– Bəlkə də, rədd etmişən! Bəlkə də, Bolkonski ilə bütün məsələ qurtarmışdır... Niyə sən mənim haqqımda belə pis-pis düşünürsən?

– Mən heç bir şey düşünmürrəm. Mən ancaq bunu başa düşmürrəm...

– Gözlə, Sonya, sən hamisini başa düşərsən. Görərsən ki, o, necə adamdır! Sən nə mənim haqqımda, nə də onun haqqında pis şeylər düşünmə!

– Mən heç kəs haqqında pis şeylər düşünmürrəm, mən hamini sevirəm, hamiya da rəhmim gəlir. İndi axı mən nə etməliyəm?

Nataşa mehribanca danışsa da, Sonya onun göstərdiyi bu mehribanlığa töslim olmurdı. Nataşanın üzündəki ifadə yumşaq və riqqətlı olduğunu Sonyanın üzü daha ciddi, daha sərt görünürdü.

Sonya:

– Nataşa, – dedi, – sən məndən xahiş etmişən ki, mən səninlə danışmayım, mən də danışmirdim, indi isə sən özün başladın. Nataşa, mən ona inanmiram. İşin belə gizli saxlanılması niyə?

Nataşa onun sözünü kəsdi:

– Yenə, yenə başladın!

– Nataşa, mən səndən ötrü qorxuram.

– Nədən qorxursan?

– Qorxuram ki, sən özünü məhv edəsən. – Sonya bu sözü qəti bir ifadə ilə söylədi və öz dediyindən də özü qorxdu.

Nataşanın üzündə yenə hiddət göründü.

– Bəli, məhv edəcəyəm, məhv edəcəyəm, bacardıqca da tez məhv edəcəyəm! Bu sizə qalmayıb. Sizə yox, mənə pis olacaq. Çıx get, çıx get! Mən sənə nifrət edirəm!

Sonya qorxmuş halda dedi:

— Nataşa!

— Nifrət edirəm, nifrət edirəm! Sən mənim əbədi düşmənimsən!  
Nataşa bunu deyib otaqdan çıxdı.

Nataşa daha Sonya ilə danışmirdi, onunla üz-üzə gelməkdən de çəkinirdi. Otaqları bir-bir görür, gah bir işdən, gah da başqa bir işdə yapışır, hamisini da elə o saat yarımcıq qoyurdu, həmişə də üzündə həyəcanlı bir təccüb və cinayətkarlıq ifadəsi oxunurdu.

Bu vəziyyət Sonya üçün nə qədər ağır olsa da, Nataşanı gözdən qoymurdu.

Qrafın gəlməsinə bir gün qalmışdı. Sonya gördü ki, Nataşa səhər açılandan qonaq otağı pəncərəsində oturub, özü də elə bil kimi isə gözləyir, hətta küçədən keçib gedən hərbi geyimli bir adamı nə isə bir işaret də elədi, bu adam da, deyəsən, Anatoli idi.

Sonya daha diqqətlə göz qoymağa başladı, Nataşanın həm nahar vaxtı, həm də axşam çox qəribə və qeyri-təbii bir hal keçirdiyini gördü, verilən suallara yersiz-yersiz cavab verirdi, başladığı cümləni tamamlamırıldı, hər şeydən ötrü gülürdü.

Sonya çaydan sonra qulluqçu qızı Nataşanın qapısı ağızında gördü. O, içəri girməyə cürət etmirdi. Sonya onu içəri buraxdı və qapıdan qulaq asıb bildi ki, Nataşaya yenə məktub göndərmişlər.

Birdən Sonyaya aydın oldu ki, Nataşanın bu axşam yerinə yetiriləsi dəhşətli bir planı vardır. Qapını döyüb içəri girmək istədi. Nataşa qapını açmadı.

Sonya düşünərək öz-özünə deyirdi: "Nataşa ona qoşulub qaçaq. Onun əlindən hər şey gələr. Bu gün onun üzündə çox miskin, çox da qotı bir ifadə vardır... Atasını yola salarkən ağladı da. Bəli, bu doğrudur. O, Anatoliya qoşulub qaçacaq. Bəs mən nə edim?" Sonya bunları düşündükə Nataşada gördüyü dəyişiklikləri xatırlayırdı. Bunlar aydınca sübut edirdi ki, onun dəhşətli bir niyyəti vardır. "Qraf burada yoxdur. Bəs mən nə edim? Kuraginə kağız yazısından izahat tələb edimmi? O cavab verərmi? Pyerə yazımı? Knyaz Andrey xahiş etmişdi ki, bir bədbəxtlik üz versə, Pyerə xəbər verim... Bəlkə, doğrudan da, o, Bolkonskini rodd etmişdir? (Dünən o, knyaz qızı Maryaya məktub göndərdi). Əmim də yoxdur!"

Maryə Dmitriyevnayamı demək? Lakin bu Sonyaya çox dəhşətli görünürdü, çünkü Maryə Dmitriyevna Nataşaya çox inanırdı.

Sonya qaranlıq koridorda durub düşünürdü: "Bu ailənin mənə etdiyi yaxşılıqları unutmadığımı, Nikolasın xatirini çox-çox əziz tut-

duğumu sübut etmək vaxtı gəlmişdir. Hər necə olsa, mən bunu edəcəyəm. Lap üç gecə yatmasam da, mən bu koridordan getməyəcəyəm, onu zorla da olsa, tutub saxlayacağam, bu ailəni biabır olmağa qoymayacağam".

## XVI

Anatoli son vaxtlarda Doloxovun yanında yaşayırırdı. Doloxov Nataşanı götürüb qaçmaq planını bir neçə gün idı ki, düşünüb hazırlamışdı. Bu plan qulluqçu qız Nataşanın otağına girdikdən sonra Sonyanın qapı ağızında durub qulaq aslığı və Nataşanı qorumağı qət etdiyi gün yerine yetirilməli idi. Nataşa axşam saat onda dal artırmaya çıxacağı vəd etmişdi. Kuragin də onu əvvəlcədən hazırlanmış üçətli arabaya qoyub Moskvadan 60 verst aralıda olan Kamenka kəndinə aparmalı idi, orada ruhanılıkdən uzaqlaşdırılmış bir keşş onun kəbinini keşməli idi. Kamenkada yorulan atları əvəz edən atlar da hazırlanmışdı. Nataşa ilə Anatoli bu atlar qoşulan arabada Varşava yoluna çıxmali, orada da poçt arabalarına minib xaricə getməli idi.

Anatolinin pasportu, yolda poçt atlarından istifadə etmək üçün vəsiqəsi, iyirmi min də pulu vardi, bu pulun on minini bacısından, on minini də Doloxov vasitəsilə başqasından almışdı.

İki şahid də Doloxovun evində, qabaq otaqda oturub çay içirdi. Onlardan birinin familiyası Xvostikov, o birisininki də Makarin idi. Xvostikov keçmişdə kiçik rütbəli məmər olmuşdu, Doloxov ondan qumar oynarkən istifadə edirdi. Makarin isə istefaya çıxmış qusardı; o, zəif iradəli, xoş təbiətli bir adam idi.

Doloxov divarları ta tavana qədər xalça, ayı dərisi və silahlı bəzədilmiş öz böyük kabinetində, açıq büro qabağında oturmuşdu, büro-nun üstündə hesablayıcı, bir dəstə də pul vardi. Doloxov eyninə yol arxalığı, ayağına isə uzunqunc çəkmə geymişdi. Anatoli mündirinin yaxasını açaraq, şahidlər oturduğu otaqdan kabinetə, kabinetdən də dal otağı keçirdi. Orada fransız nökəri başqa nökərlərlə bərabər şeyləri çəmənlərlə qablaşdırıb qurtarmaq üzrə idi. Doloxov da öz kabinetində pulları sayıb yazırırdı.

— Belə, Xvostikova iki min vermək lazımdır, — dedi.

Anatoli:

— Yaxşı da, ver, — dedi.

— Makarka (Onlar Makarini belə adlandırdılar) tamahkar adam deyil, o, səndən ötrü özünü lap oda-suya atar. — Kağızı göstərərək əlavə etdi: — Budur, haqq-hesab qurtardı. Eləmi?

— Beli, elbette elədir. — Görünür, Anatoli Doloxovun dediklərinə qulaq asmamışdı, o gülümşəyərək önünə baxırdı və bu gülüş onun üzündən silinmirdi.

Doloxov bürönün qapağını örtüb istehzalı bir təbəssümlə Anatoliyə dedi:

— Bilirsen nə var, hələ vaxt var ikən gəl sən bu daşı ətəyindən tök.

Anatoli:

— Axmağın biri axmaq! Səfəh-səfəh danışmağı burax! — dedi.

— Əgər sən bilsəydim ki... heç belə də şey olar!

Doloxov təkrar dedi:

— Doğrudan da, gel bu daşı ətəyindən tök. Mən sənə söz deyirəm, qulaq as. Heç belə də iş olar, sən tutursan?!

— Yenə, yene öcaşmeye başladın? Cəhənnəm ol! — Üz-gözünü qırışdıraraq əlavə etdi: — Hə? Heç sənin bu axmaq zarafatlarının yeri dir? — Bunu deyib, o biri otağa keçdi.

Anatoli gedəndə Doloxov həqarətlə gülümşədi, onun Anatoliyə yaziğı da gəldi.

Daldan Anatolini çağırdı:

— Sən bir dayan! Hara gedirsən? Mən zarafat eləmirəm, sənə söz deyirəm, bir bəri gəl, bəri gəl!

Anatoli yene otağa qayıtdı, durub Doloxova baxır, fikrini toplamağa çalışırdı, görünür, o, qeyri-ixtiyari olaraq Doloxova təslim olurdu.

— Sən mənə qulaq as, mən sənə axırıncı dəfə deyirəm. Zarafat eləmirəm, səninlə nə zarafat eləyəcəyəm? Mən ki sənə mane olmaşıram? Bu işlərin hamısını düzəldən kimdir? Keşişi tapan kimdir? Pasportu olan kimdir? Pulu hazırlayan kimdir? Hamısı mən!

— Yaxşı da, çox sağ ol. Elə bilirsen, mən bunun üçün sənə təşəkkür eləmirəm? — Anatoli ah çəkib, Doloxovu qucaqladı.

— Mən sənə kömək eləmişəm, ancaq mən sənə bir heqiqəti də deməliyəm: bu təhlükeli işdir, bir az diqqətlə baxsan, hətta axmaq işdir. Yaxşı, sən onu götürüb apardın. Onun adamları bunu belə qoyaçaqmı? İşin üstü açılıacaq, biləcəklər ki, sən evlisən. Səni cinayət məhkəməsinə verərlər...

Anatoli yenə də üz-gözünü qırışdıraraq dedi:

— Ah! Axmaq, axmaq danışma! Mən axı səni başa saldım. Hə?

— Anatoli, öz ağılı ile tez neticə çıxarmağa xüsusi bir ehtiras göstərən küt adamlar kimi Doloxova yüz dəfə söylədiyi sözləri yenə də təkrar etdi: — Mən axı səni başa saldım, mən qət etmişəm. Əgər bu kəbin

düz olmasa, — barmağının birini yumdu, — demək mən cavab vermirməm, yox, düz olsa, heç fərqi yoxdur, bunu ki xaricdə heç kəs bilməyəcək, belə deyilmə? Daha danışma, danışma, danışma!

— Bura bax, gəl sən bu daşı ətəyindən tök! Sən bununla ancaq öz el-ayağını bağlayacaqsan.

Anatoli:

— Cəhənnəm ol! — deyərək saçlarını qamarlayıb o biri otağa getdi və elə o saat da geri qayıtdı, ayaqlarını kreslonun üstüne qoyub Doloxovun lap qabağında oturdu. — Heç belə də şey olar! Hə? Bir gör necə döyüñür! — Doloxovun əlini götürüb ürəyinin üstüne qoydu. — Ah! *quel pied, mon cher, quel regard! Une déesse!!!* Hə?

Doloxovun həyasızlıq yağan qoşeng gözləri parıldayıb, soyuq bir ifadə ilə gülümşəyirdi. O, Anatoliyə baxır, görünür onun bu vəziyyəti ilə yena əylənmək istəyirdi.

— Yaxşı, pulların qurtarsa, onda nə edəcəksən?

Anatoli:

— Onda nə edəcəyəm? Hə? — deyə təkrar etdi; o, gələcəyə aid olan bu suala necə cavab verəcəyini bilmirdi. — Onda nə edəcəyəm? Nə bilim nə edəcəyəm... Belə axmaq sözləri danışmağın mənası yoxdur! — Saatına baxdı: — Vaxtdır!

Anatoli dal otağa getdi.

Xidmətçilərin üstüne çığıraraq:

— Tezmi qurtarırsınız? — dedi. — Elə eşələnirsiniz ha!

Doloxov pulları büro üstündən götürdü, çığırıb, yola çıxmazdan əvvəl yemək və içki verilməsini əmr etdi, sonra da Xvostikovla Makarın oturan otağa keçdi.

Anatoli kabinetdə, divan üstə dirsəklənərək uzanmışdı, dalğın-dalğın gülümşəyir, öz-özünə nə isə piçildiyirdi.

Doloxov o biri otaqdan çığırıb dedi:

— Gəl bir az da olsa ye! Heç olmasa iç!

— İstəmirəm! — Onun üzü yenə də gülümşəyirdi.

— Gəl, Balaqa gəldi.

Anatoli yerindən qalxıb yemək otağına getdi. Balaqa məşhur üçathlı araba sürücüsü idi, altı il idи ki, Doloxovu və Anatolini tanıydı. lazım olanda öz arabasını onların qulluğunda hazır edirdi. Anatolinin alayı Tverdə duranda Balaqa bir neçə dəfə Anatolini hava qaralandı Tverdən aparmış və sohər açılanda Moskvaya götürmişdi, axşam yenə

<sup>1</sup> Əziz dost, necə ayaqlar, necə baxışlar! Bir molokdir! (frans.)

də geri aparmışdı. Doloxov bir neçə dəfə təqibdən xilas etmişdi. Doloxovla Anatolini şəhər küçələrində, özü dediyi kimi, qaraçılarda və xanımlarla gəzdirmişdi. Onları Moskva küçələrində çapa-çapa gəzdirərkən bir neçə dəfə adam və arabaçı basmışdı. Hər dəfə də özü dediyi kimi, ağaları onu bu işdən qurtarmışdı. Bir neçə atın bağını çatlatmışdı. Doloxovla Anatoli bir neçə dəfə onu döymüşdü, bir neçə dəfə onlar onu şampan və onun xoşladığı madera şərabı ilə o ki lazımdır içirtmişdilər. Balaqa onların zarafata salıb elə cürə işlər tutduğunu bildirdi ki, bunun üstündə başqalarını çıxdan Sibire göndərərdilər. Onlar Balaqanı tez-tez öz içki məclislərinə çağırırdı, onu içirdər, qaraçılın qabağında oynadardılar. Doloxovla Anatolinin minlərlə pulu gelib onun əlindən keçmişdi. Balaqa onlara qulluq edərkən öz heyatını dəfələrlə təhlükə qarşısında qoymuşdu. Doloxovla Anatolinin gəzdirərkən o qədər at bağı çatlatmışdı ki, onların verdiyi pullar heç də bunu ödəmirdi. Bununla belə Balaqa onları sevirdi, onların çılgınca-sına arabə sürdürüməsini, saatda on səkkiz verst yol getməyi, Moskvada arabacını öz arabasından aşırılaşdı, yol ilə gedənləri basmağı, atları küçədə var gücü ilə sürməyi sevirdi. Arabada sərxaş halda Doloxovla Anatolinin: "Sür! Sür!" deyən vəhşi bağırıntılarını eşitməyi xoşlardı, lakin atları daha bundan sürətlə sürmək mümkün deyildi. Balaqa eyni zamanda sürətlə sürdüyü atların qabağından birtəhərlə qaçıb canını qurtaran adamın boynuna bir yaxşıca qamçı çəkməyi də xoşlardı. Sonra da Doloxovla Anatoli haqqında öz-özüne deyərdi: "Bax, əsl ağa bele olar!"

Anatoli ilə Doloxov da Balaqanı məharetlə araba sürdüyüne və onların xoşladığı şeyi xoşladığına görə sevərdi. Başqları Balaqanın arabasını kirayə etmək istədikdə Balaqa iki saat gözinti üçün onlardan iyirmi beş manat pul alardı, çox vaxt da arabanı sürməyə özü getməz, başqa bir adam göndərərdi, lakin "öz ağalarını" gəzdirmək lazımlı gələndə arabanı özü sürər və onlardan pul istəməzdi. Lakin onların nökərindən pulları olduğunu biləndə bir neçə aydan bir, səhər, ayıq halda "ağalarının" yanına gələr, baş oyərək əl tutmalarını onlardan xahiş edərdi. "Ağaları" da həmişə onu öz yanlarında oturdardılar.

— Cənab Fyodor İvanoviç və ya zati-aliləri, — deyərdi, — yaman dara düşmüşəm, mənə əl tutun. Təmiz atsız qalmışam. Bazara at almağa gedəcəyəm, mümkinünüz olan qədər mənə bir az borc pul verin.

Anatoli də, Doloxov da pulları olanda ona bir min, ya iki min verərdi.

Balaqa alçaq boylu, batıq burunlu, xırda, parlaq gözlü, balaca saç-qallı, sarışın saçlı, qırmızı üzü bir adam idi, onun yoğun boynu daha qırmızı idi, özünün də iyirmi yeddi yaşı vardı. Əyninə yarımkürk, üstündən də ipək parçadan astarı olan nazik göy kaftan geyərdi.

Balaqa künçde qoyulan ikonalar qarşısında xaç vurub Doloxova yaxınlaşdı və qara, kiçik əlini ona uzatdı.

Baş oyərək dedi:

- Fyodor İvanoviç salamlar!
- Xoş gördük, qardaş. Bu da Balaqa!

İçəri giren Anatoliye:

- Xoş gördük, zati-aliləri, — deyib ona da əlini uzatdı. Anatoli əllərinin onun çiyninə qoyub dedi:

— Balaqa, mən sənə deyirəm ki, məni isteyirsən, ya yox? Hə? İndi əsl qulluq etmək vaxtı gəlməşdir... Hansı atları qoşmusan? Hə?

Balaqa:

- Gəndərdiyiniz adam əmr etdiyini, sizin istədiyiniz atları, — dedi.
- Eşidirsənmi, Balaqa! Atları öldür, ancaq üç saata deyilən yerə getməliyik. Hə?

Balaqa göz vuraraq dedi:

- Atları öldürsək, onda necə gedərik?
- Anatoli birdən gözlerini bərəldərək çığırdı:

— Bu saat sənin ağız-burnunu əzərəm, zarafata salma! Arabaçi gülə-gülə:

— Zarafata niyə salıram, — dedi. — Mən heç öz ağalarım üçün əlim-dən gələni əsirgərəmmi? Atlar nə qədər qaça bilirsə, elə də sürəcəyəm.

Anatoli:

- Hə? Di otur, — dedi.

Doloxov da yandan dedi:

- Yaxşı da, otur!
- Fyodor İvanoviç, ayaq üstə duraram.

Anatoli:

— Çox danışma, otur, — deyib ona bir böyük stekan madera tökdü. Balaqa şəraba baxıb gözleri parıldadı. Ədəb göstərmək üçün əvvəl rədd etdişə də, sonra stekanı götürüb başına çökdü və şapqasından götürdüyü qırmızı ipək yaylıqla ağzını sildi.

— Zati-aliləri, bəs nə vaxt gedirik?

— Bilirsinmi... (Anatoli saatına baxdı) bu saat gedirik. Balaqa, bax, bu başdan sənə deyirəm. Hə? Bizi vaxtında yerinə çatdırarsanı?

— Bu işin götirməsinə baxır, görək necə çıxırıq da. İş düz götirse, niyə çatmırıq? Tverə yeddi saata getmədikmi! Zati-aliləri, yəqin ki, yadindadır.

Anatoli bu hadisəni xatırlayaraq gülümsədi:

— Bilirsinmi, bir dəfə mən Məvlud bayramında Tverdən çıxdım, — deyə Makarino döndü, Makarin də heyran-heyrən ona baxırdı, — İnanırsınızmı, Makarka, araba elə gedirdi ki, deyirdin uçurduq, adamı dehşət alırdı. Bir araba karvanına rast gəldik, iki arabanın üstündən sıçradıq. Hə?

Balaqa onun başladığı söhbəti davam etdirdi:

— Amma nə atlar idi! Mən onda qonur atın sağına, soluna iki cavan at qoşmuşdum, — deyərək Doloxova döndü. — Fyodor İvaniç, inanırsanmı! Atlar 60 verst yolu elə getdilər ki, deyirdin uçurdular. Saxlamaq olmurdu, əllərim dondu, hava şaxta idi. Axırda cilovları buraxdim, dedim ki, zati-aliləri, daha özün bil. Özümü də yıldım kırşənin içində. Belə oldu ki, atları qovmaq bir yana dursun, gəlib mənzilə çatınca heç saxlamaq olmadı. 60 verst yolu üç saata gəldik. Ancaq sola qoşulan atın bağlı çatladi.

## XVII

Anatoli otaqdan çıxdı və bir neçə dəqiqədən sonra yeno qayıtdı, əyninə xəz palto geyib üstündən də gümüş kəmər bağlamışdı, başına samur dərisindən çəpinə papaq qoymuşdu, papaq onun qəşəng üzüne çox yaraşırdı. Aynada özünə baxıb Doloxovun yanına getdi; ayna qabağında necə durmuşdusa, elə də Doloxovun qabağında durub əlinə bir stekan şərab götürdü.

— Əlvida, Fedya, çox sağ ol, mənə çox kömək elədin, əlvida! — Sonra Makarino və başqalarına döndü: — Hə, yoldaşlar, dostlar... — deyərək fikrə getdi... — mənim cavanlıq dostlarım, əlvida!

Buradakı adamların hamısı onunla gedirdi, görünür, o, bu sözleri söyləmək həm ürəkləri riqqətə götirmək, həm də tentənəli bir vəziyyət yaratmaq isteyirdi. O ucadan, lakin ağır-agır danışır, döşünü qabağa verərək bir ayağını yelleyiirdi.

— Siz stekanları götürün. Balaqa, sən də. Mənim gənclik yoldaşlarım, dostlarım, biz sizinlə keflər çəkdik, yaşadıq, keflər çəkdik. Hə? Kim bilir, bir də haçan görüşcəcəyik. Mən xaricə gedirəm. Yaşıdıq, əlvida uşaqlar! Sizin sağlığınızı! Ura!.. — deyib əlindəki şərabı içdi və stekanı yerə vurdu.

Balaqa da:

— Sağ ol, — deyib öz stekanındakı şərabı içib ağzını yaylığı ilə sildi. Makarının gözləri yaşla doldu, gedib Anatolinin qucaqladı:

— Eh, knyaz, səndən ayrılməq mənə elə böyük bir dərddir...

Anatoli çığırdı:

— Gedək, gedək!

Balaqa otaqdan getmək istədi.

Anatol:

— Dayan, — dedi. — Qapını ört, oturmaq lazımdır. Bax elə. — Qapını örtdürlər, hamı oturdu.

Anatoli ayağa qalxdı:

— İndi, uşaqlar, marş!

Jozef adlı nökər Anatoliyə çanta və qılınc verdi, hamı qabaq otağa getdi.

Doloxov soruşdu:

— Bəs xəz palto hamı? Adə ey, İqnatka! Matryona Matveyevnanın yanına get, xəz paltonu istə, samur salopunu<sup>1</sup> — Doloxov göz vurub sözünə davam etdi: — Mən eşitmışəm, qızı necə götürüb qaçırlar. O, evdən qorxa-qorxa öz paltarında yürüüb çıxacaq. Bir balaca ləngidinmi, o saat göz yaşı axıdacaq, ata-anası yadına düşəcək, üzüyəcək, geri qayıtməq istəyəcək, amma sən fırsatı əldən verməyib dərhal onu paltoya bürü, kirşeyə apar.

Nökər tülük dərisindən tikilmiş salopu gətirdi.

— Axmaq, mən sənə dedim ki, samur dərisindən tikilmiş salopu gətir. A qız ey, Matryoşka, samur salopunu gətir! — deyə o elə qışqırkı, səsi lap dib otaqlarda da eşidildi.

Qəşəng, ariq, solğun rəngli bir qaraçı qadın əlində samur salopu yürüyə-yürüyə gəldi, onun parlaq qara gözləri, göyə çalan qara, qırmızı saçları vardi, başına qırmızı şal örtmüdü.

— Yaxşı da, mənim hayifim gəlmir, sən götür, — dedi. Görünür, o həm öz ağasından qorxur, həm də salopa hayatı gəlirdi.

Doloxov ona bir söz deməyib salopu aldı, sonra onu Matryoşanın ciyinə atlı və Matryoşanı ona bürüdü.

— Gördünmü, bax belə bürüyərsən. Sonra da bax belə, — deyərək paltonun yaxasını qaldırdı, qaraçının üzünü azca açıq qoydu. — Sonra da bax belə, görürsənmi? — Doloxov Anatolinin başını palto yaxasının

<sup>1</sup> Geniş qadın paltosu (frans.)

azca açıq qalan yerinə çəkdi, oradan Matryoşanın üzündəki şən təbos-süm görünürdü.

Anatoli Matryoşanı öpüb dedi:

— Əlvida, Matryoşa! Eh, mənim burada çəkdiyim keflər daha qurtardı! Styoskaya məndən salam söyle. Əlvida, əlvida, Matryoşa! Şən mənə xoşbəxtlik arzu ele.

Matryoşa da öz qaraçı ləhcəsilə dedi:

— Knyaz, Allah sizi çox-çox xoşbəxt eləsin.

Eyvanın qabağında iki üçətlü araba dayamışdı, iki qoçaq sürücü də atların cilovundan tutmuşdu. Balaqa qabaqdakı arabaya mindi, dirsəklərini hündür qaldıraraq tələsmədən cilovları əlinə yığıdı. Anatoli ilə Doloxov onun arabasına, Makarin, Xvostnikov və nökər də o biri arabaya mindi.

Balaqa soruşdu:

— Hazırınsızmı?

Cilovları əlinə dolayaraq çıçırdı:

— Burax! — Atlar Nikitin bulvarı ilə başı aşağı götürüldü.

Ancaq Balaqanın və qozlada oturan qoçaq oğlanın:

— Prruu! Hə!.. — deyə qışqırıtları eşidildirdi. Araba Arbat meydanda bir karetiya ilişdi, nə isə şaqquşladı, bağırkı səsi gəldi, atlar sürelə çapa-çapa Arbatla getdi.

Balaqa arabanı Podnovinski ilə o baş bu başa sürdükdən sonra atların başını çökməyə başladı, geri dönüb arabanı Staraya Konyuşen-nayanın tinində saxladı.

Qoçaq oğlan arabadan sıçrayıb düşdü, atların cilovundan yapışdı. Anatoli ilə Doloxov küçənin səkisi ilə darvazaya sarı getdi. Darvazaya çatanda Doloxov fit verdi. Ona fitle cavab verdilər, sonra da qulluqçu qız darvazadan bayırı çıxdı;

— Heyətə girin, yoxsa görərlər, bu saat gəlir, — dedi.

Doloxov darvaza ağızında qaldı. Anatoli qulluqçu qızın ardınca həyətə girdi, evin tinindən dönüb yüyüre-yüyüre eyvana çıxdı.

Marya Dmitriyevnanın Qavrilo adlı iri boylu nökəri Anatolinin qabağına gəldi.

Onun qapıya tərəf olan yolunu kəsərək yoğun səslə dedi:

— Xanımın yanına buyurun!

Anatoli tövşüyə-tövşüyə piçildədi:

— Hansı xanımın? Şən kimsən?

— Buyurun, mənə əmr edilib ki, sizi onun yanına aparım.

Doloxov çıçırdı:

— Kuragin! Geri dön! Xəyanət var! Geri dön!

Doloxov Anatolinin dalınca darvazanı bağlamaq isteyən qapıcı ilə ələşir, darvazanı bağlamağa qoymurdu. O var qüvvəsini toplayaraq qapıcıını itələdi, qaça-qaça gələn Anatolinin əlindən tutdu, dərtib darvazadan bayırı çıxartdı, onunla bərabər arabaya sarı yüyürdü.

## XVIII

Marya Dmitriyevna Sonyani koridorda gözü yaşlı görüb məsəlonı aşıb söyləməyə onu məcbur etmişdi. Nataşanın yazmış olduğu kağızı ələ keçirib bu məktubla da Nataşanın yanına getmişdi:

— Haramzada! Utanmazın biri utanmaz! Bu nə işdir tutmusan?!

— Nataşa yaşı qurmuş gözlərilə təccübələ ona baxırdı. Marya Dmitriyevna qızı itələyib otağa saldı, qapını açarla bağladı. Sonra gedib qapıcıya əmr etdi ki, bu axşam bura gələn adamları darvazadan içəri burax, amma qaydırıb getməyə qoyma. Nökər də əmr etdi ki, bu adamları tutub mənim yanına götürərsən, özü isə qonaq otağında oturdu, Nataşanı götürüb qaçmağa gələn adamları gözləməyə başladı.

Qavrilo gəlib Marya Dmitriyevnaya adamların qaçıdığını söyləyəndə Marya Dmitriyevna qaş-qabağını tökərək yerindən qalxdı, əlini dalına qoyaraq, nə etmək lazımlı gəldiyini düşünə-düşünə otaqlarda xeyli gəzdi. Gecə saat 12-də açarı cibindən çıxarıb Nataşanın otağına getdi. Sonya koridorda oturub hönkürtü ilə ağlayırdı.

— Marya Dmitriyevna, siz Allah, məni də onun yanına buraxın.

— Marya Dmitriyevna Sonyaya heç bir söz deməyib qapını açdı, içəri girdi. Hırsını soyutmağa çalışaraq öz-özüne deyirdi: “Belə də biabırıqlı olar?! Haramzadanın biri haramzadə,ancaq atana yazığım gəlir! Necə çətin olsa da, gərek hamiya tapşıram ki, bu barədə heç bir şey danışmasınlar, bunu gərk qrafdan gizləyəm”.

Marya Dmitriyevna qötü addımlarla otağa girdi. Nataşa divan üstə uzanıb əlləri ilə başını örtməşdi, özü də tərənnümdirdi. Marya Dmitriyevna onu nə vəziyyətdə qoyub getmişdə, Nataşa o vəziyyətdə də uzanıb qalmışdı.

— Əcəb, əcəb iş tutursan! Mənim evimdə oynashlarına görüş düzəldirən?! Özünü biciliyə qoyma. Mən səninlə danışıram, qulaq as.

— Marya Dmitriyevna onun qolundan dardı. — Mən danışanda qulaq as. Sən özünü ən pis qızlar kimi biabır elədin. Mən səninlə bilərdim nə edərdim,ancaq atana yazığım gəlir. Mən bunu gizlədəcəyəm.

— Nataşa əvvəlki vəziyyətini pozmadı;ancaq onun bütün bədəni səssiz, əsəbi hicqırıqlardan atılıb-düşür, hicqırıqlar onu boğurdu.

Marya Dmitriyevna dönüb Sonyaya baxdı, sonra da Nataşanın yanında, divan üstünde oturdu.

Öz kobud səsi ilə dedi:

— Onun bəxti getirdi ki, mənim əlimdən qaçıb qurtardı, amma mən onu axtarıb tapacağam. Eşidirsənmi, mən nə deyirəm? — Marya Dmitriyevna öz iri əlini Nataşanın başı altından salıb onun üzünü özüne sari çevirdi. Marya Dmitriyevna da, Sonya da Nataşanın üzünü görüb təccüb etdilər. Onun gözleri qupquru idi, həm də parıldayırdı, dodaqları bir-birinə sixilmişdi, yanaqları yıpranmışdı.

Nataşa:

— Çixin... gedin... nə isteyirsiniz... mən... ölücəyəm... — deyib hid-dətələ Marya Dmitriyevnanın əlindən çıxdı və yenə əvvəlki vəziyyətdə uzandı.

Marya Dmitriyevna dedi:

— Natalya!.. Mən sənin yaxşılığını isteyirəm. Yaxşı, belə uzan, mən sənə dəyməyəcəyəm, qulaq as... Mən deməyəcəyəm ki, sən müqəssirsən. Bunu sən özün bilirsən. Bəs indi sabah sənin atan gələcək, mən ona nə deyəcəyəm? Hə?

Yenə də Nataşanın bədəni hicqırıqlardan titrdi.

— O biləcək, qardaşın biləcək, nişanlınlı biləcək!

Nataşa çıçıraq:

— Mənim nişanlımlı yoxdur, — dedi, — mən onu rədd elədim.

Marya Dmitriyevna sözünə davam etdi:

— Rədd eləsən də, hər halda onlar biləcəklər, bu məsələni belə qoymayacaqlar. Mən sənin atanı tanıyıram, atan onu duelə çağırısa, bu yaxşımı olacaq? Hə?

Nataşa bir az yerindən qalxdı. Marya Dmitriyevnaya açılıq-açılıq baxaraq çıçıra-çıçıra dedi:

— Ah, çixin gedin! Niyə siz mane oldunuz?! Niyə? Niyə? Kim sizdən xahiş etdi?

Marya Dmitriyevna yenə də hirslenib çıçırdı:

— Bəs sən nə eləmək istəyirdin? Niyə o, evə gəlmirdi, buna mane olan vardımı? Yoxsa biz səni evdən bayira çıxmaga qoymurdug? Niyə o, səni bir qaraçı qızı kimi götürüb qaçmaq isteyirdi?.. Lap elə tutaq ki, o, səni aparayıdı, elə bilirsən onu tapmayacaqlılar? Atan, qardaşın, ya nişanlınlı onu harada olsayıdı tapacaqlı! O, alçaq, rəzil bir adammış!

Nataşa yenə bir az qalxaraq çıçırdı:

— O, sizin hamınızdan yaxşıdır. Əger siz mane olmasaydınız... Ah, ilahi, bu nədir, nədir? Sonya bu nədir? Gedin buradan!.. — O, böyük bir ümidsizlik içinde ağlamağa başladı; belə ancaq o adamlar ağlayır ki, onlar özləri öz dərdlərinə bais olduqlarını hiss edirlər. Marya Dmitriyevna yenə də danışmaq istədi, lakin Nataşa: "Gedin, çıxin gedin, siz hamınız mənə nifrat edirsiz, sizin hamınızın mənimlə ədavətiniz var!" — deyə çıçırdı və yenə də özünü divanın üstünə atdı.

Marya Dmitrievna bir qədər də ona öyüd-nəsihət verdi. Onu başa saldı ki, bütün bu şeyləri qrafdan gizləmək lazımdır, əgər sən bunları yadından çıxarsan və heç kəsin də yanında bir şey olduğunu bürüza verməsən, onda başqları heç bir şey bilməz. Nataşa bir söz demədi. O daha hönkürtü ilə ağlamırdı, lakin onu üzütmə-titrətmə tutdu. Marya Dmitriyevna onun başı altına balış qoydu, üstüne iki yorğan örtdü, gedib çöke çıçayı çayı götürdü, ancaq Nataşa onun çağırışına səs vermədi.

Marya Dmitrievna otaqdan çıxarkən dedi:

— Yaxşı da, qoy yatsın. — O elə bilirdi ki, Nataşa yatmışdır. Lakin Nataşa yatmamışdı. O rəngi qaçmış halda gözlərini qırpmadan öününe baxırdı. Bütün gecəni yatmadı, ağlamadı da, Sonya ilə də danışmadı. Sonya bir neçə dəfə durub onun yanına gəlmİŞDİ.

Ertesi gün qraf İlya Andreyiç səhər yeməyi vaxtı, necə ki vəd etmişdi, Moskva ətrafında olan malikanəsində qayıdır gəldi. Onun kefi çox kök idi: alıcı ile məsələni yoluna qoya bilmədi, indi daha onun Moskvada heç bir işi yox idi, qrafının üçün darixirdi, qayıdır evlərinə gedə bilərdi. Marya Dmitriyevna onun qabağına çıxıb dedi ki, Nataşa dünən bərk kefsizləmişdi, həkim dalınca adam göndərdik, indi isə özünü yaxşı hiss edir.

Nataşa səhər açılanдан bəri öz otağından bayırı çıxmamışdı. Onun dodaqları çatlaşmış, gözləri isə qupquru idi. Pəncərə qabağında oturub küçədən keçən adamları həyəcanla gözdən keçirir, otağa girənlərə tez dönüb baxırdı. Görünür, o, Anatolidən bir xəbər gözləyirdi. Gözləyirdi ki, ya özü gələr, ya da bir məktub göndərər.

Qraf onun yanına getdi. Nataşa kişi ayağı səsini eşidərək həyəcanla dönüb baxdı, üzündə əvvəlki kimi soyuq, hətta açılıq bir ifadə göründü. O hətta yerindən qalxbı atasını qarşılamadı da.

Qraf soruşdu:

— Sənə nə olub, mələyim, azarlamışan?

Nataşa dərhal cavab vermedi.

— Bəli, azarlamışam.

Qraf narahat bir halda sorusdu ki, niyə son belə dördlisən, yoxsa knyaz Andreyə bir şey olub? Nataşa atasını arxayın etdi ki, heç bir şey olmayıb və narahat olmamasını ondan xahiş etdi. Marya Dmitriyevna da Nataşanın sözünü təsdiq edib dedi ki, doğrudan da heç bir şey olmayıb. Lakin qraf qızının birdən-birə xəstələnməsini, kefinin pozulmasını, Sonya ilə Marya Dmitriyevnanın üzündəki şəşqinliyi görüb, bir hadisə üz verdiyini aydınca hiss edirdi. Bununla belə o, öz sevimli qızının başına pis bir iş geldiyini düşünməkdən qorxurdu, eyni zamanda öz sakitliyini və kefini pozmamaq üçün daha bir şey sorusmadı, özünü inandırmağa çalışdı ki, elə bir şey olmayıb, ancaq birçə şey onu kədərləndirirdi: qızının azarlaması ilə kəndə getmələri təxiro salınırdı.

## XIX

Elen Moskvaya gələn gündən bəri Pyer ondan uzaq olmaq üçün Moskvadan çıxıb getmək isteyirdi. Rostovgil Moskvaya gəldikdən az sonra Nataşadan aldığı təəssürat Pyeri öz niyyətini daha tez yerinə yetirməyə vadar etdi. O, Tverə, İosif Alekseyeviçin dul qalmış arvadının yanına getdi; qadın mərhumun kağızlarını Pyerə verəcəyini vəd etmişdi.

Pyer Moskvaya qayıdanda Marya Dmitriyevnanın mektubunu ona verdilər. Marya Dmitriyevna həm Andrey Bolkonski, həm də onun nişanlısı haqqında olan çox mühüm bir məsələ üçün Pyeri öz yanına çağırırdı. Pyer Nataşa ilə görüşməməyə çalışırı. Ona elə gəlirdi ki, Nataşaya qarşı onda, evli bir adamın öz dostunun nişanlısına olan hissindən daha qüvvətli bir hiss vardır. Lakin tale həmişə onu Nataşa ilə qarşılaşdırırdı.

Pyer Marya Dmitriyevnagılə getmək üçün geyinir və geyinəgeyinə düşünürdü: "Görəsən, nə olub? Mən axı onların nəyinə lazımmam?" Yolda gedərkən o öz-özünə deyirdi: "Bircə knyaz Andrey tez gəlib onunla evlənəydi!"

Tver bulvarında kim isə onu səslədi.

Səs ona tanış gəldi.

— Pyer! Coxdan gəlmisən? — Pyer başını qaldırdı. İkiatlı bir kirşə sürətlə ötbük keçdi, yortma gedən boz atlar qarı kirşənin qabaq torəfdən ağaç dirsəklərə sovrurdu. Pyer Anatolinin və onun köhnə dostu Makarını kirşədə gördü. Anatoli təkəbbürlü hərbi adamlar kimi, şax oturmuşdu, sıfətinin aşağı hissəsini samur xəzi boyunluğunu ört-

müşdü, başını da azca yana öymışdı. Üzü qırmızı və toravətli idi. Ağ ləlekli şlyapasını yan qoymuşdu, pomada sürtülmüş və qırımlaşdırılmış saçı açıq qalan torəfdən narin qarla örtülmüşdü.

Pyer düşündü: "Əsl ağıllı adam da elə budur! Hal-hazırkı zövq dəqiqələrindən uzaq heç bir şey görmür, heç bir şey onu həyəcanlandırır, buna görə də həmişə kefi kökdür, sakitdir, öz vəziiyyətdən razıdır". Pyer həsədə öz-özünə dedi: "Belə olmaq üçün mən nə istəsələr verərdim!"

Axrosimovagilin qəbul otağında xidmətçi Pyerin əynindən xəz paltonu çıxarıb dedi ki, Marya Dmitriyevna sizin yataq otağına gəlmənizi xahiş edir.

Pyer qapını açıb zala girəndə Nataşanı pəncərə qabağında oturmuş gördü. Nataşa ariqləmişdi, rəngi solmuşdu, üzündə acıqli bir ifadə vardi. Dönüb Pyerə baxdı, qas-qabağı təkdü və soyuq bir təkəbbürə otaqdən çıxıb getdi.

Pyer Marya Dmitriyevnanın yataq otağına girdi:

— Nə olub?

Marya Dmitriyevna:

— Yaxşı işlər olub, — deyə cavab verdi. — Olli səkkiz il bu dünyada yaşamışam, amma belə biabırçılıq görməmişəm. — Marya Dmitriyevna əvvəl Pyerdən burada eşitdiklərini gedib başqa yerdə söyləməyəcəyinə söz aldı və sonra dedi ki, Nataşa ata-anasının xəbori olmadan öz nişanlısını rədd etmişdir, buna da səbəb Anatoli Kuragindır. Nataşanı da Anatoli Kuraginlə görüşdürən Elen olmuşdur. Nataşa atası burada yox iken Anatoliyə qoşulub qaçmaq, gizləcə kəbinini kəsdirmək istəmişdir.

Pyer ciyinlərini qaldırıb, ağızını açaraq Marya Dmitriyevanı dinləyir və öz qulaqlarına inanmırı. Knyaz Andreyin nişanlısı və çox-çox sevilən bir qız, Nataşa Rostava gəlsin və Bolkonskini çıxdan bəri evli olan (Pyer Anatolinin evli olduğunu bilirdi) bu axmaq Anatoli ilə əvəz etsin və ona elə vurulsun ki, hətta ona qoşulub qaçmağa da razı olsun!.. Bu olan şey deyil! Pyer nə bunu anlayır, nə də təsəvvür edə bilirdi.

Nataşanı o lap uşaqlığından tanıyırı, həmişə də onun xətrini əziz tuturdu, indi isə Nataşanın bu alçaqlığını, səfəhliyini, bu amansız hərəkətini o, öz könlündə Nataşanın əziz xatiri ilə bir yerə sixişdəra bilmirdi. Pyer öz arvadını xatırladı. "Onlar hamısı bir-birinə oxşayır. Pis arvada rast gəlmək bir mənim qismətim olmamışdır", — deyə düşündü. O, knyaz Andreyə son dərəcə acıçı, onun qüruruna vurulan

bu zərbə könlünü sizləndirdi. Öz dostunun halına acıdıqca, indicə zaldan soyuq bir təkəbbürə keçib geden Nataşanı daha artıq nifret və həqarətə düşündürdü. Pyer onda Nataşanın alçaldığını, xəcalət çəkdiyini, dərin bir ümidsizlik içinde olduğunu, həm de üzündə ifadə olunan təkəbbür və ciddiyətin səbəbini bilmərdi.

Marya Dmitriyevna Nataşanın gizli suretdə kəbinini kəsdirmək niyyətində olduğunu söyləyəndə Pyer dedi:

— Neca axı kəbin kəsdirmək? Anatoli evlənə bilməzdi, o, evli idi.

Marya Dmitriyevna:

— Getdikcə tezə xəbərlər çıxır, — dedi. — Niye, pis oğlan deyilmiş!

Alçaqdan da alçaqmış! Amma Nataşa iki gündür yenə onun yolunu gözləyir. Bunu ona demək lazımdır, heç olmasa, daha onu gözləməz.

Marya Dmitriyevna Pyerdən Anatolinin evli olmasını bütün təfsilatı ilə öyrəndikdən və Anatoliyə qarşı sözüşlər yağıdıraraq ürəyini boşaltdıqdan sonra Pyeri niyə çağırduğunu söylədi. Dedi ki, mən bir şeydən qorxuram: qraf, ya da Bolkonski hər dəqiqə gələ bilər. Mən bu hadisəni onlardan gizlətmək fikrindəyəm, lakin onlar bunu eşidib, Kuragini duelö çağırıa bilərlər. Ona görə də səndən xahiş edirəm ki, mənim adımdan öz qaynına əmr et ki, Moskvadan çıxıb getsin və mənim gözüm görünməsin.

Pyer onun əmrini yerinə yetirəcəyinə söz verdi. O ancaq indi həm qoca qrafın, həm Nikolayın, həm de knyaz Andreyin təhlükə qarşısında olduğunu başa düşdü. Marya Dmitriyevna öz tələblərini qısa və aydın surətdə söyləyib Pyeri qonaq otağına buraxdı:

— Bax, qraf heç bir şey bilmir ha! — dedi. — Sən özünü elə göstər ki, guya bir şey bilmirsən. Mən də gedim Nataşaya deyim ki, Anatolinin nəhaq yərə gözləməsin! — Sonra daldan qışqırıb əlavə etdi: — İstəyirsin nahara qal!

Pyer qoca qrafı qarşılıdı. Qrafın ovqatı təlx idi. Sonya səhər ona Nataşanın Bolkonskini rədd etdiyini söyləmişdi.

Qraf Pyerə:

— *Mon cher*<sup>1</sup>, müsibətdir, müsibət! Ana olmayan yerdə bu qızlarla dolanmaq müsibətdir, — dedi. — Mən gəldiyimə də çox peşmanam. Sizinlə açıq danışacağam. Eşitmisinizmi? Nataşa heç kəsə bir söz demədən nişanlısını rədd etmişdir. Əslində onun knyaz Andreyə evlənməsi məsələsi məni heç açmırıldı. Tutaq ki, elə o, yaxşı adamdır, ancaq atası razı deyildi, bunsuz da onlar xoşbəxt ola bilməzdidi.

lər. Nataşa da nişanlısı qalmayacaq. Doğrudur, bu vəziyyət çox sürdü, amma yenə də atadan, anadan xəbərsiz belə bir iş tutmaq olarmı?! İndi də azarlıdır, Allah bilir necə olacaq! Çox çətindir, qraf, ana olmayan yerde qızlarla dolanmaq çox çətindir!..

Pyer görürdü ki, qrafın ovqatı çox təlxdir, ona görə də söhbəti dəyişmək istəyirdi, lakin o yenə də öz dərdinin üstünə qayıdırı.

Sonya həyəcanlı bir halda qonaq otağına girib Pyerə dedi:

— Nataşa kefsizdir. O, öz otağında sizi görmək istəyir. Marya Dmitriyevna da onun yanındadır, xahiş edirdi ki, siz də gələsiniz.

Qraf:

— Siz ki Bolskonski ilə çox dostsunuz, — dedi, — bəlkə, Nataşa ona bir xəbər göndərmək istəyir. Ah, ilahi, ilahi! Nə rahatca oturmuşduq!

— Başında tek-tek qalmış ağ tükklərdən yapışb otaqdan çıxdı.

Marya Dmitriyevna Nataşaya Anatolinin evli olduğunu söyləmişdi. Nataşa onun sözünə inanmırı, bunu Pyerin təsdiq etməsini tələb edirdi. Sonya Pyeri Nataşanın otağına apararkən koridorda bunu ona söylədi.

Nataşa Marya Dmitriyevnanın yanında oturmuşdu, onun rəngi qaçmışdı, üzündə ciddi bir ifadə vardı. Pyer qapıdan içəri girən kimi Nataşa xəstəcəsinə parlaq və sual edici bir nəzərlə ona baxdı. Gülüm-səmədi, başı ile onu salamlamadı, ancaq gözlerini Pyerə zilləyib durdu. Onun baxışları ancaq bir şey soruşurdu: Sən dostmusan, ya o birilər kimi sən də Anatolinin düşmənisən? Görünür, Pyer onu ancaq bu cehətdən maraqlandırırdı.

Marya Dmitriyevna Pyeri göstərib Nataşaya dedi:

— O, məsələdən xəbərdardır. Qoy o desin ki, mən doğrumu deyirəm, ya yox.

Yaralanmış bir heyvan yaxınlaşmaqdə olan itlərə və ovçulara baxan kimi, Nataşa da gah Marya Dmitriyevnaya, gah da Pyerə baxırdı.

Pyer gözlerini yere tikib:

— Natalya İliniçna, — deyə sözə başladı. — Onun həm Nataşaya yazılı gelir, həm de edəcəyi hərəkətə qarşı dərin bir nifret duyurdu.

— Bunun doğru olub-olmamasının görkə sizin üçün əhəmiyyəti olmasın, cünki siz...

— Demək, onun evli olması doğru deyildir?

— Yox, doğrudur.

— O, çoxdanmı evlidir? Yəqin?

— Yəqin.

<sup>1</sup> Özizim (frans.)

Nataliya tez soruşdu:

- O hələ buradadır mı?
- Bəli, mən onu indicə gördüm.

Nataşa əlləri ilə işarə etdi ki, onu yalqız buraxsınlar, görünür, o danışmaq iqtidarından deyildi.

## XX

Pyer nahara qalmadı, elə o saat otaqdan çıxdı, kirşəyə minib Anatoli Kuragini axtarmağa getdi. İndi Anatoli onun yadına düşəndə qan başına vurur, nəfəsi tixanırdı. Onu dağda, qaraçılaların yanında, *Comoneno*-da tapa bilmədi. Kluba getdi. Klubda hər şey əvvəlki qayda ilə gedirdi. Nahara gələn qonaqlar dəstə-dəstə oturub şəhər yeniliklərindən danışıldılar, onlar Pyerlə salamlasdılar. Xidmətçi də Pyerlə salamlaşdı, balaca otaqda onun üçün yer saxlanıldılarını, knyaz Mixail Zaxariçin kitabxanada olduğunu, Pavel Timofeyicin də hələ gəlmədiyini söylədi. Xidmətçi Pyerin həm dostlarını tanırı, həm də onun adətlərinə bələd idi. Havadan səhbət gedərkən Pyerin tanışlarından biri ona dedi: "Şəhərdə danışıllar ki, Kuragin Rostovani götürüb qaçmışdır, siz bunu eşitmisinizmi, bu doğrudurmu?" Pyer də gülerək dedi ki, bu boş sözdür, mən bu saat Rostovgildən gəlirəm. Pyer Anatolinin harada olduğunu hamidən soruşdu; birisi onun hələ gəlmədiyini, bir başqası da bu gün onun burda nahar edəcəyini söylədi. Bu sakit, laqeyd adamlara baxmaq Pyere çox qəribə gəlirdi, onlar Pyerin qəlbində nələr olduğunu bilmirdilər. Pyer zaldə bir az gəzindi, hamının gəlməsini gözlədi, lakin Anatolinin gəlmədiyini görüb nahar eləmədən evə getdi.

Anatoli Pyerin axtardığı gün Doloxovun evində nahar edir və onunla Nataşa məsələsini necə yoluna qoymaq haqqında səhbət edirdi. O elə zənn edirdi ki, Rostovani necə olsa, bir də görmək lazımdır. Axşam bacısının yanına getdi. Nataşa ilə görüş məsələsini düzəltməyi onunla danışacaqdı. Pyer Anatolini tapmaq üçün bütün Moskvani kırşədə gəzib evə qayıdanda xidmətçi bildirdi ki, knyaz Anatoli Vasil-yeviç qrafının yanındadır. Qrafının qonaq otağı adamlı dolu idi.

Pyer qonaq otağına girdi, arvadı ilə salamlaşmadan Anatolinin yanına getdi. Tverdən qayıdandan sonra o, Eleni görməmişdi. Pyer indi ona əvvəlkindən daha artıq nifrət edirdi.

Qrafinya ərinə yaxınlaşıb dedi:

- Ah, Pierre, sən heç bilmirsən, bizim Anatoli nə vəziyyətdədir... - Sözünü tamamlayıb dayandı. Elen Pyerin başını çox-çox aşağı salmasında, gözlərinin parıldamasında, qətiyyətə addım atmasında çılgınlıq və qüvvətin qorxunc bir ifadəsini görürdü; Doloxovla olan duelden sonra bunun nə demək olduğunu o görmüş və öz üzərində hiss etmişdi.

Pyer arvadına dedi:

- Siz harada olsanız, orada əxlaqsızlıq olur, şər olur! - Sonra fransızca əlavə etdi: - Anatoli, gedək, sizə sözüm var.

Anatoli bacısına baxıb yerində qalxdı, Pyerin dalınca getmək istədi.

Pyer onun qolundan tutub dartdı, çəkib otaqdan apardı.

Elen piçıldayaraq dedi:

- *Si vous nous permettez dans mon salon!*<sup>1</sup>. - Lakin Pyer ona cavab verməyib otaqdan çıxdı.

Anatoli onun dalınca öz adı qaydası ilə lovğa-lovğa gedirdi. Lakin həyəcan keçirdiyi üzündən duyulurdu.

Pyer öz kabinetinə girib qapını örtdü və Anatoliyə baxmadan dedi:

- Siz qrafinya Rostova ilə evlənəcəyinizi vəd etmisiniz? Onu aparmaq istəmisiñiz?

Anatoli fransızca (Bütün səhbət də fransızca gedirdi);

- Əzizim, - deyə cavab verdi, - bu şəkildə edilən sorğu-sualı cavab verməyə mən özümü borclu hesab etmirəm.

Hələ bayaqdan Pyerin rəngi qaçmışdı, lakin indi çılgınlığından onun ağızı-gözü əyildi. İri əli ilə Anatolinin müdürünin yaxasından tutub onu silkələməyə başladı, o qədər də silkələdi ki, Anatolinin üzündə qorxu əlaməti göründü.

Pyer bayaqkı sözünü təkrar etdi:

- Deyəndə ki, mənim sizə sözüm var...

Anatoli mundurinin mahudu ilə bərabər qopmuş düyməni əli ilə yoxlayaraq dedi:

- Belə də axmaq hərəkət olar? Hə?

- Siz alçaq və rəzil adamsınız! Bax, bununla sizin başınızı əzmək zövqündən bilmirəm məni nə saxlayır. - Pyer fransızca danışlığı üçün belə səni ifadələr işlədirdi. O, ağır press-papyeni əlinə götürüb təhdid edici bir şəkildə qaldırdı, elə o saat tələsik yerinə qoydu.

- Siz onunla evlənəcəyinizi vəd etmisiniz?

<sup>1</sup> Əgor siz mənim qonaq otağında bir şey eləmiş olsanız (frans.)

— Mən, mən, mən bu fikirdə deyildim, bir də mən heç vəd etməmişəm, ona görə ki...

Pyer onun sözünü kəsdi:

— Onun sizdə məktubu varmı? Sizdə məktub varmı? — deyə Anatolinin üstünə yeridi.

Anatoli Pyerə baxdı və ele o saat da əlini cibinə salıb pul qabını çıxartdı.

Pyer məktubu aldı, qabağında duran masanı itələyib özünü divana yuxdı.

Anatoli onun bu hərəkətindən qorxaraq əlini qaldırdı.

Pyer:

— *Je ne serai pas violent, ne craignez rien!*, — dedi. Sonra özünlüyündə, dörsini təkrar edirmiş kimi, əlavə etdi: — Məktub, — bu bir.

— Bir az susduqdan sonra sözünə davam etdi və yerindən qalxıb gəzişməyə başladı: — İkinci, siz sabah Moskvadan getməlisiniz.

— Axı necə gedə bilirəm...

Pyer onu diniñəməyərək sözünə davam etdi:

— Üçüncü, sizinlə qrafınıza arasında olan hadisə haqqında siz bir kəlmə də danışmamalısınız. Mən bunu sizə qadağan edə bilmərəm, mən bunu bilirəm, lakin əgər sizdə zərrə qədər vicdin varsa...

Pyer dinməz-söyləməz bir neçə dəfə otaqda o baş-bu başa getdi. Anatoli masanın dalında oturmuşdu, qaş-qabağını töküb dodağını çeynəyirdi.

— Siz, nəhayət, başa düşməlisiniz ki, sizin kefinizdən başqa ayrı adamların da xoşbəxtliyi, dinc həyatı vardır, siz kef çəkmək istəməklə bütün bir həyatı məhv edirsınız. Siz gedin mənim arvadım kimi qadınlarla əylənin, siz də onların tayısınız, sizin nə istədiyinizi onlar yaxşı bilirlər. Onlar da sizə qarşı yeni əlaqəsizliq təcrübəsi silahı ilə silahlanmışlar. Lakin bir qızı almağınızı vəd etmək... aldatmaq, götürüb qaçmaq... Siz necə də başa düşmürsünüz ki, bu bir qocanı, ya körpə bir uşağı çarmixa çəkmək kimi alçaq bir hərəkətdir!

Pyer susdu və Anatoliyə artıq hiddətlə deyil, sual edici bir nəzərlə baxdı.

— Bunu mən bilmirəm. Hə? — Pyer öz hiddətinin qarşısını aldıqca Anatoli dirçəldirdi. O, Pyerə baxmadan və alt çənəsi azca əsə-əsə dedi: Bunu mən bilmirəm, bilmək də istəmirəm. Lakin siz mənə alçaq və

bu kimi sözlər dediniz, mən *comme un home d'honneur*<sup>1</sup>, bu sözləri mənə söyləməyə heç kəsə icazə vermərom.

Pyer təəccübə ona baxdı, Anatolinin ne demək istədiyini o başa düşmək iqtidarında deyildi.

Anatoli sözüne davam etdi:

— Hərçənd burada bizdən başqa ayrı adam yoxdur, ancaq mən... Pyer istehza ilə dedi:

— Yoxsa məni duelö çağırmaq istəyirsiniz? Yaxşı da.

— Bu da olmasa, hər halda siz sözünüzü geri götürə bilərsiniz. Hə? Əgər istəyirsiniz ki, mən sizin arzunuzu yerinə yetirim... Hə?

Pyer:

— Görürəm, geri götürürəm, — dedi, — və xahiş edirəm ki, məni əfv edəsiniz. — Pyer qeyri-ixtiyari olaraq qopmuş düyməyə baxdı.

— Yol üçün lazımlı olsa, size pul da verərəm. — Anatoli gülümşədi.

Qorxaqlıq və alçaqlıq ifadə edən bu təbəssüm Pyeri özündən çıxardı, bu təbəssümü o, arvadının da üzündə görmüşdü.

— Alçaq, vicdansız nəsil! — deyib otaqdan çıxdı.

Ertəsi gün Anatoli Peterburqa getdi.

## XXI

Marya Dmitriyevanın arzusu yerinə yetirilmiş, Kuragin Moskva-dan qovulmuşdu, Pyer bunu söyləmək üçün Marya Dmitriyevnagılə getdi. Bütün ev qorxu və həyacan içinde idi. Nataşa bərk azarlamışdı. Marya Dmitriyevna, məxfi saxlamaq şərti ilə, Pyerə dedi ki, Nataşa Anatolinin evli olduğunu eşitdiyi gecə haradansa gizli surətdə mərgümüş tapıb özünü zəhərləmişdir. Lakin mərgümüşdən bir az atıldıqdan sonra bərk qorxmış, Sonyanı yuxudan oyatmış və mərgümüş atlığı ona söylemişdir. Elə o saat zəhərə qarşı lazımı tədbirlər görülmüş və qız təhlükədən xilas edilmişdir. Ancaq özü çox zəifdir, bu vəziyyətdə onu kəndə aparmaq olmazdı, buna görə də qrafının dalınca adam göndərilmişdir. Pyer qrafı və Sonyanı gördü, lakin Nataşanı görə bilmədi. Qraf özünü itirmişdi, Sonyanın gözləri yaşıb idi.

Pyer bu gün klubda nahar elədi, hamı Kuraginin Rostovani götürüb qaçmaq istəməsindən danışındı, lakin Pyer bu sözün yalan olduğunu söyləyir və hamını inandırmağa çalışırdı ki, elə bir şey olmayıb, ancaq qaynım Rostovaya evlənmək təklifini edib, Rostova da

<sup>1</sup> Namuslu bir adam kimi (*frans.*)

<sup>1</sup> Mən heç bir şey eləməyəcəyəm, qorxmayın (*frans.*)

onun teklifini rədd etmişdir. Pyerə elə gəlirdi ki, bu işi gizləmək, Rostovani biabır olmaqdan qorumaq onun vəzifəsidir.

Pyer knyaz Andreyin gəlməsini böyük bir qorxu içinde gözləyir, hər gün də qoca knyazgilə gedib onun golib-gəlməməsindən xəber tuturdu.

*M-lle Bourienne* şəhərdə danişlan bütün şayiələri knyaz Nikolay Andreyiç söyləyirdi. Knyaz Nataşanın öz nişanlısının rədd etməsi haqqında knyaz qızı Maryaya yazdığı kağızı da oxumuşdu. Onun kefi elə bil əvvəlkindən kök idi, oğlunu da böyük bir sebirsizliklə gözləyirdi.

Anatoli gedəndən bir neçə gün sonra Pyer knyaz Andreydən kağız aldı, o həm gəldiyini xəbər verir, həm də Pyerdən xahiş edirdi ki, onun yanına gəlsin.

Knyaz Andrey Moskvaya gələn kimi atası Nataşanın öz nişanlısını rədd etməsi haqqında qızı Maryaya yazdığı kağızı ona verdi (Bu kağızı *m-lle Bourienne* xanım qızı Maryadan uğurlayıb knyaza vermişli). Atası eyni zamanda Nataşanın qoşulub qaçmaq istəməsi barəsində danişlan səhbətləri, bir az da üstünə artıraraq, knyaz Andreyə söylədi.

Knyaz Andrey axşam gəlmişdi. Pyer ertəsi gün səhər onun yanına getdi. O, knyaz Andreyi də Nataşa kimi iztirab içinde görəcəyini zəm edirdi, lakin qonaq otağına girərkən onun kabinetdən gələn gur səsini eşidib təəccüb etdi. Knyaz Andrey Peterburqda olan bir intriqə haqqında həyəcanla danişirdi. Qoca knyaz, bir də başqa bir adam hərdən onun sözünü kəsirdi. Xanım qız Marya Pyerin qabağına çıxdı, gözləri ilə knyaz Andreyin səsi gələn otağı göstərib ah çəkdi, görünür bununla da knyaz Andreyin başına belə bir iş gəldiyinə təəssuf etdiyini bildirmək istəyirdi, lakin Pyer onun üzündə başqa bir ifadə gördü. Bu ifadə göstəirdi ki, o həm belə bir hadisənin baş verdiyinə, həm də nişanlısının xəyanətini eşidərkən knyaz Andreyin söylədiyi sözlərə sevinir.

— O dedi ki, mən bunu gözləyirdim. — Xanım qız Marya sözünə davam etdi: — Mən bilirom ki, onun qürüru ona öz hissələrini ifadə etməyə yol verməz, lakin hər halda knyaz Andrey bu hadisəni mən gözlədiyimdən çox-çox yaxşı qarşılıdı. Görünür, belə də olmalı imiş...

Pyer dedi:

— Yoxsa məsələ elə bununla da tamamilə qurtarmış olur?

Knyajna Marya təəccübə ona baxdı. O hətta başa düşə bilmirdi ki, bunu necə soruşmaq olar. Pyer kabinetə girdi. Knyaz Andrey atasının və knyaz Meşərskinin qabağında durub əllərini yelləyə-

yelləyə onlarla qızığın mübahisə edirdi. O, çox döyişmişdi, görünür, sağlamlaşmışdı, qasları arasında dikiñə yeni bir qırışq əmələ gəlmədi, özü də əyninə mülki paltar geymişdi.

Söhbət Speranski haqqında gedirdi, onun guya xain çıxmazı və qəfildən sürgün edilməsi xəbəri Moskvaya təzəcə gəlib çatmışdı.

Knyaz Andrey deyirdi:

— Bir ay bundan əvvəl onunla fəxr edən və onun məqsədini anlamaq iqtidarında olmayan adamlar indi onun haqqında pis-pis fikirlər yürüdür, onu günahlandırırlar. Padşahın gözündən düşmüş bir adamı günahlandırmaq və başqlarının bütün səhvini onun üstüne yığmaq çox asandır. Amma mən sizə deyirəm ki, indiki padşahın dövründə əger yaxşı bir iş görülmüşsə, bu yaxşı işlərin hamısını görmüşdür, ancaq o... — Knyaz Andrey Pyeri görüb dayandı. Onun üzü birdən-birə dəyişdi və dərhal açıq bir ifadə aldı. — Geləcək nəsillər ona haqq verəcəklər, — deyib sözünü qurtardı, elə o saat da Pyerə dönüb şad bir halda dedi:

— Hə, sən necəsən? Elə kökəlirsən ha! — Qasları arasındaki yeni qırışq daha da dərinləşdi: — Ha, səhhətim yaxşıdır, — deyərək Pyerin sualına cavab verib yavaşça güldü. Onun gülüşü deyirdi: "Səhhətim yaxşıdır, ancaq mənim bu səhhətim heç kəsə lazımdır". — Pyer onun gülüşündəki bu mənəni aydınca görürdü. Knyaz Andrey Polşa sorğudından başlayaraq yoluñ çox pis olduğundan, İsvəçrədə Pyeri tanıyan adamlara rast geldiyindən, xaricdən oğluna cənab Desale adlı bir mürəbbi gotirdiyindən bir neçə kəlmə danişdi və yenə də iki qoca arasında Speranski haqqında davam edən mübahisəyə qarşıdı.

O, tez-tez və qızığın bir halda deyirdi:

— Speranski xəyanət etsəydi və onun Napoleonla guya gizli surətdə görüşü barədə sübut olmuş olsaydı, bunu elan edib bildirərlər. Mən şəxşən Speranskini sevmirəm və heç sevməmişəm də, lakin mən həqiqəti sevirəm. — Pyer indi öz dostunda bir şey görürdü və buna o çox yaxşı bələd idi. Knyaz Andrey kənar bir məsələ haqqında ona görə mübahisə edir və həyəcanlanırdı ki, özünün çox ağır daxili düşüncələrini susmağa məcbur etsin.

Knyaz Meşərski gedəndən sonra knyaz Andrey Pyerin qoluna girdi, onu özü üçün ayrılmış otağa dəvət etdi. Otaqda bir çarpayı, bir neçə də açıq çamadan və sandıq vardı. Knyaz Andrey gedib sandığın birindən balaca bir qutu, qutudan da bir bağlama kağız çıxardı. Bunları o, sakitcə və çox da tez edirdi. Sonra ayaga qalxıb öskürdü. O, qas-qabağını tökmüş, dodaqlarını da bir-birinə sıxmışdı.

— Bağışla məni, sənə zəhmət verirəm... — Pyer başa düşdü ki, knyaz Andrey Nataşa barəsində danışmaq istəyir. Pyerin knyaz Andreyə yazığı göldi, onun halına yandı, bu da onun iri üzündə ifadə olundu. Pyerin üzündəki bu ifadə knyaz Andreyi acıqlandırıldı. O, uca-dan, sərt və qəti bir şəkildə dedi: — Qrafınıya Rostova məni rədd etmişdir, eşitdiyimə görə, sənin qaynın onunla evlənmək isteyir və ya buna bənzər bir şey var. Bu doğrudurmu?

Pyer:

— Həm doğrudur, həm də doğru deyil, — deyə sözə başladı, lakin knyaz Andrey onun sözünü keşdi:

— Bu, onun məktubları və şəklidir. — Kağız bağlamasını masa üstündə götürüb Pyerə verdi. — Bunu qrafınıyaya ver... əgər onu görmüş olsan.

Pyer:

— O, ağır xəstədir, — dedi.

— O hələ buradadır? — Sonra tez soruşdu: — Bəs knyaz Kuragin haradadır?

— O, çoxdan gedib. Qrafınıya ölüm yatağında idi...

Knyaz Andrey:

— Onun xəstələnməsinə çox təessüf edirəm, — deyərək yavaşça güldü, onun gülüşü atasının kimi soyuq, sərt və acıqli idi.

— Lakin cənab Kuragin qrafınıya Rostova ilə evlənməyi özünə layiq görmədi, eləmi? — Knyaz Andrey burnu ilə bir neçə dəfə finxirdi.

Pyer dedi:

— O evlənə bilməzdi, çünki evli idi.

Knyaz Andrey yenə də atası kimi pis-pis güldü.

— Bəs sizin qayınız indi haradadır? Bunu bilmək olarmı?

— O getdi Peter... heç mən özüm də bilmirəm.

Knyaz Andrey:

— Əslində bunun heç əhəmiyyəti yoxdur — dedi. — Qrafınıya Rostovaya mənim adımdan söyle ki, o, əvvəller də tamamile sərbəst idi, indi də tamamile sərbəstdir və mən ona xoş günler arzu edirəm.

Pyer kağız bağlamasını əlinə götürdü. Knyaz Andrey gözlərini qırpmadan Pyero baxırdı, sanki o, Pyero daha bir söz deyib-deməyəcəyini xatırlamaq isteyir, ya da Pyerin ona bir söz söyləyib-söyləməyəcəyini gözləyirdi.

Pyer dedi:

— Yaxşı, Peterburqdakı mübahisəmiz yadınızdadırı? Yadınızdadırı ki...

Knyaz Andrey tez:

— Yadımdadır, — dedi. — Mən deyirdim ki, alçalmış bir qadın əfv etmək lazımdır, lakin demədim ki, mən əfv edə bilərəm. Mən əfv edə bilmərəm.

— Axı bunları müqayissə etmək olarmı? — Knyaz Andrey onun sözünü keşdi. Qişqıraraq sərt dedi:

— Yaxşı, yenə də gedib onunla evlənmək, alicənablıq və bu kimi şəylər etmək, eləmi?.. Bilirsinmi, bu qədərindən artıq nəciblikdir, ancaq mən sur les brisées de monsieur<sup>1</sup> getməyi bacarmaram. Əger sən mənim dostum olmaq isteyirsənə, bu barədə... bütün bu şəylər barəsində mənə heç vaxt bir söz demə. Di sağlıqla qal. Demək, söylədiklərimi ona yetirərsən, yaxşımı?..

Pyer otaqdan çıxıb qoca knyazın və xanım qız Maryanın yanına getdi.

Qoca adı halından daha şad görünürdü. Qızı Marya isə həmişəki kimi idi, lakin qardaşına ürəyi yandığından onun evlənmək işinin pozulmasına sevinirdi. Pyer knyaz qızı Maryanın bu sevincini aydınca hiss edirdi. Pyer qoca knyaza və xanım qız Maryaya baxanda onların Rostovgilə böyük bir nifrot və ədəvət bəslədiklərini başa düşdü və bildi ki, onların yanında hətta knyaz Andreyi bir başqası ilə əvəz edən bir qızın adını çəkmək belə olmaz.

Nahar yeyilərkən müharibədən söhbət düşdü, müharibənin yaxınlaşması indi aydınca görünürdü. Knyaz Andrey susmaq bilmirdi, o gah atası, gah da isveçrəli mürəbbi Desale ilə danışır, mübahisə edirdi, özü də adı halından daha şad görünürdü. Pyer bu şadlığın mənəvi səbəbini çox yaxşı bilirdi.

## XXII

Pyer tapşırılan sözü yerinə yetirmək üçün elə o axşam Rostovgilə getdi. Nataşa yataqda, qraf isə klubda idi. Pyer görtirdiyi məktub bağلامasını Sonyaya verib, Marya Dmitriyevnanın yanına getdi. Marya Dmitriyevna knyaz Andreyin bu xəbəri eşidərən nə etdiyini bilmək istəyirdi. On doqiqədən sonra Sonya Marya Dmitriyevnannın otağına gəlib dedi:

— Nataşa qraf Pyotr Kirilloviç mütləq görmək istəyir.

<sup>1</sup> O conabın izni ilə (frans.)

Marya Dmitriyevna:

— İndi necə edək? Qrafı onun yanınamı aparaq? — dedi. — Axı ora tör-töküntüdür.

— Nataşa geyinib qonaq otağına getdi.

Marya Dmitriyevna açıq ciyinlərini sixdi və Pyero dönüb dedi:

— Görəsən, bu qrafınıha haçan gələcək, bu qız məni lap əldən saldı. Ancaq sən hamisini ona söyləmə. Adamin ona elə yazılıgəlir, elə yazılıgəlir, heç danlamağa da ürəyi gelmir!

Nataşa qonaq otağının ortasında durmuşdu, o ariqlamışdı, rəngi solmuşdu, üzündə ciddi bir ifadə vardı (lakin Pyer onun sıfətində utancaqlıq ifadəsi görəcəyini zənn edirdi). Pyer qapı ağızında görünəndə o özünü itirdi, yəqin ki, tərəddüd edirdi, bilmirdi onun qabağınamı getsin, ya elə yerində durub gözləsimmi?

Pyer cəld ona yaxınlaşdı. O elə düşünürdü ki, Nataşa həmişəki kimi ona əl verəcəkdir, lakin o, Pyera yaxın gəlib dayandı, ağır-agır nəfəs alaraq əllərini yanına saldı, oxumaq üçün zalın ortasına çıxanda o eynilə belə bir vəziyyətdə durardı, ancaq üzündəki ifadə tamamilə başqa cür olardı.

— Pyotr Kirılıç, — deyə tez-tez danışmağa başladı, — knyaz Bolkonski sizin dostunuz idи, o indi də sizin dostunuzdur, — deyərək öz sözünü düzəltdi (Nataşaya elə gəlirdi ki, daha olan olub keçmiş, indi isə iş bir başqadır). — Onda o, mənə demişdi ki, size müraciət edim...

Pyer sakitcə ona baxaraq burnunu çəkirdi. O, bu vaxta kimi öz ürəyində onu danlayır, ona nifrət etməyə çalışırı, lakin indi ona elə yazılıgəlidi ki, daha ürəyində onu danlamağa yer qalmadı.

— O, indi buradadir. Ona deyin ki... məni əfv... əfv etsin.

— Dayandı və daha tez-tez nəfəs almağa başladı, lakin ağlamadı.

— Hə... mən ona deyərəm, — ancaq... — Pyer nə deyəcəyini bilmədi.

Görünür, Nataşa Pyerin söyləyə biləcəyi fikrindən qorxub tələsik dedi:

— Mən bilirəm ki, hər şey bitmişdir. Bu daha heç vaxt düzəlməz. Mənə ancaq ona etdiyim pislik əzab verir. Ona ancaq deyin ki, mən rica edirəm, məni əfv etsin, əfv etsin, əfv etsin... — Nataşanın bütün bədəni əsdi və o, stul üstə oturdu.

Pyer ona son dərəcə acıldı, bu vaxta kimi o, belə bir şey duyma-mışdı.

— Mən ona deyərəm, mən bir də ona deyərəm. Ancaq... mən bir şeyi bilmək istərdim...

Nataşanın gözlərində belə bir ifadə oxundu: "Nəyi bilmək istədin?"

— Mən bilmək istərdim ki, siz sevirdinizmi o... — Pyer bilmirdi ki, Anatoliyə necə bir ad versin və onu düşündüyü üçün qızardı, — siz sevirdinizmi? O pis adamı?

Nataşa dedi:

— Ona pis deməyin. Ancaq mən heç bir şey, heç bir şey bilmirəm...

— O yənə də ağladı.

Pyerin ona daha artıq yazılıgəlidi, qəlbində ona qarşı daha böyük bir məhəbbət və şəfqət duydu. O, gözlüyü altından göz yaşı axdığını hiss edir və elə düşünürdü ki, Nataşa bunu görməyəcək.

— Dostum, daha bu barədə danışmayaq, — dedi.

Birdən Pyerin bu həlim, bu somimi, bu mehribən səsi Nataşaya çox qəribə göründü.

— Dostum, daha bu barədə danışmayaq, mən hamisini ona söylərəm. Ancaq sizdən bir xahişim var. Məni öz dostunuz hesab edin və əgər sizə kömək, məsləhət lazımlı olsa, öz dərdinizi açıb bir adama demək, ürəyinizi boşaltmaq istəsəniz, — indi yox, haçan ki, könlünüz açıldı, onda, — onda məni yad edin. — Nataşanın əlini qaldırıb öpdü.

— Mən özümü xoşbəxt hesab edərəm, əgər... — Pyer özünü itirdi.

Nataşa ucadan:

— Mənimlə belə danışmayın, mən buna layiq deyiləm! — deyərək otaqdan getmək istədi, lakin Pyer onun qolundan tutub saxladı. O bilirdi ki, Nataşaya yənə bir söz demək lazımdır. Lakin bunu deyəndə özü öz sözünə tövəccüb etdi:

— Bəsdir, bəsdir, sizin bütün həyatınız hələ irəlidədir.

Nataşa utana-utana və miskin bir halda dedi:

— Mənimmi? Yox! Mənim üçün hər şey möhv oldu.

— Hər şey möhv oldu? — deyə Pyer təkrar etdi. — Əgər mən mən deyil, dönyanın ən gözəl, ən ağıllı, ən yaxşı bir insanı olsaydım, həm də sərbəst olsaydım, elə bu anda sizin qarşınızda diz çöker, sizə və sizin sevginizə qovuşmağı sizdən rica edərdim.

Nataşa son günlərde birinci dəfə olaraq könlündə doğan riqqət və təşəkkürlə ağladı, Pyera baxaraq otaqdan çıxdı.

Pyer də onun dərinəcə qəbul otağına getdi. Onun da qəlbə riqqət və sədaqətlə çırpinirdi, lakin o, göz yaşlarını və boğazına tixanan hönkürtünü saxlayaraq birtəhər paltosunu geydi və kirşəyo mindi.

Kirşəçi soruşdu:

– İndi hara buyurursunuz?

Pyer de öz-özündən soruşdu: "Hara? İndi hara getmək olar? Yoxsa yenə klubamı, ya qonaqmı gedim?" İndi onun duyduğu riqqət və sevgi qarşısında, həm də Nataşanın son dəfə göz yaşları arasından ona baxarkən o gözlərdə ifadə olunan məsumluq və təşəkkür qarşısında bütün insanlar son dərəcə miskin və boş görünürdü.

Pyer:

– Eve, – deyib on dərəcə saxta olmasına baxmayaraq, sevincə nəfəs alan geniş sinəsi üstündə ayı dərisində paltosunun yaxasını açdı.

Hava açıq idi. Çirkli və alaqaranlıq küçələr, qara taxtapuşlar üstündə qaranlıq, ulduzlu göy görünürdü. Pyer ancaq göyə baxarkən ruhunun durduğu yüksəklilik qarşısında dünyanın təhqiqədici alçaqlığını duymurdu. Kirşə Arbat meydanına girəndə Pyerin gözləri öündə geniş, ulduzlu, qaranlıq göy açıldı. Bu göyün ortasına yaxın bir yerdə, Preçisten bulvari üstündə hər tərəfdən ulduzlarla əhatə olunmuş və hər tərəfinə ulduzlar səpələnmiş, lakin yərə yaxınlığı, ağ işığı, yuxarı qaldırılmış uzun quyruğu ilə o biri ulduzlardan fərqlənən işıqlı, böyük bir quyruqlu ulduz vardı. Bu həmin 1812-ci ildə görünən və haqqında dəhşətli şəyər söylənilən, deyilənə görə, dünyanın sonuna səbəb olacaq quyruqlu ulduz idi. Lakin uzun, işıqlı quyruğu olan bu parlaq ulduz Pyerdə heç də qorxunc bir hiss oyatmadı. Əksinə, Pyer yaş gözləri ilə bu parlaq ulduza sevincə baxırdı. Bu ulduz sanki parabola xətti üzrə aqlasılmaz bir bir sürətlə ucsuz-bucaqsız ənginliklərdən keçərək birdən yərə sancılmış ox kimi, qaranlıq göydə, seçib xoşladığı bu yerdə dayanıb durmuşdu və öz quyruğunu yuxarı qaldırıb, sayısan saysız-hesabsız başqa ulduzlar arasında parıldamağa, öz ağ işığı ilə oynamağa başlamışdı. Pyero elə gəlirdi ki, bu ulduz onun yeni həyata doğru çıçəklənən, yumşalan və gümrəhlaşan qəlbilə tamamilə həməhəngdir.

## MÜNDƏRİCAT

Birinci hissə .....	7
İkinci hissə .....	69
Üçüncü hissə .....	159
Dördüncü hissə .....	248
Beşinci hissə .....	307

Buraxılışa məsul:	<i>Əziz Güləliyev</i>
Texniki redaktoru:	<i>Rövşən Ağayev</i>
Tərtibatçı-rəssam:	<i>Nərgiz Əliyeva</i>
Kompyuter səhifələyicisi:	<i>Azər Rüstəmli</i>
Korrektor:	<i>İlhəmi Cəfərsoy</i>

Yığılımağa verilmişdir 12.05.2006. Çapa imzalanmışdır 15.09.2006.  
 Formatı 60x90  $\frac{1}{16}$ . Fiziki çap vərəqi 24,5. Ofset çap üsulu.  
 Tirajı 25000. Sifariş 167.

Kitab “PROMAT” mətbəəsində çap olunmuşdur.

III6(2)  
772

